

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTITUTU

AZƏRBAYCAN
FOLKLORU
KÜLLİYYATI

I cild

NAĞILLAR

I kitab

BAKİ - 2006

AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur

REDAKSİYA HEYƏTİ

Hüseyin İsmayılov, filologiya elmləri doktoru (sədr);
İsrafil Abbash, filologiya elmləri doktoru, professor;
Teymur Bünyadov, akademik;
Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü;
Paşa Əfəndiyev, filologiya elmləri doktoru, professor;
Oruc Əliyev, filologiya elmləri namizədi;
Qara Namazov, filologiya elmləri doktoru, professor;
Azad Nəbiyev, AMEA-nın müxbir üzvü;
Seyfəddin Rzasoy, filologiya elmləri namizədi (məsul katib);
Kamal Talibzadə, akademik.

TƏRTİB EDƏNLƏR: f.e.d. Hüseyin İSMAYILOV
f.e.n. Oruc ƏLİYEV

NƏŞRİNƏ MƏSUL: f.e.n. Əziz ƏLƏKBƏRLİ

Azərbaycan folkloru külliyyatı, I cild, Nağıllar (I kitab),
Bakı, "Səda" nəşriyyatı, 2006, 400 səh.

"Azərbaycan folkloru külliyyatı" (AFK) kimi çoxdan gözlədiyimiz bir nəşr bu kitabla başlanır. Çoxcildliyin 1-ci cildi və Azərbaycan nağıllarının 1-ci kitabı olan bu kitabda nağıllar dünyamızın sırlı-sehrli örnəkləri xalqımıza təqdim olunur.

Bu kitab, bütövlükdə "Azərbaycan folklor külliyyatı" (AFK), folklorşunaslığımıza və bütün xalqımıza layiqli hədiyyədir.

ISBN-586886-036-9

©“Səda” nəşriyyatı, 2006

İNSTITUTDAN

Azərbaycan folkloru nümunələrinin janrlar üzrə çoxcildliklər şəklində çap olunmasında folklorşunaslığımız müəyyən ənənə və təcrübəyə malikdir. 20-30-cu illərdə nəşr olunmuş aşiq və el şairlərinin şeirləri, sonrakı illərdə isə nəşr olunmuş üçcildlik və beşcildlik Azərbaycan nağılları, beşcildlik "Azərbaycan dastanları", ikicildlik Azərbaycan folkloru antologiyası və "Azərbaycan aşıqları və el şairləri" bu sahədə atılmış uğurlu addımlardandır. Son illərdə Azərbaycan folkloru antologiyası seriyasından on üç toplu nəşr olunmuşdur. Folklor İnstitutunda həyata keçirilən bu iş Azərbaycan folklorunun toplanması və nəşri sahəsində yeni imkanlar açmışdır. Çap olunmuş on üç toplu, nəşrə hazırlanmış beş toplu regionlarımızın təkrarsız folklor incilərinin nə qədər zəngin olduğunu göstərir. Bu möhtəşəm hadisə xalqımızın uzun illər boyu yaratdığı, yaşatdığı söz sənətinin dəyərli, əvəzsiz olduğunu bir daha sübut edir və həm də folklorumuzun toplanılması və nəşri sahəsində yeni imkanlar açır.

Bu gün dövlətimizin folklorşunaslığımızın inkişafına böyük qayğısı folklor örnəklərimizin müasir tələblər səviyyəsində elmi prinsiplər üzrə araşdırılması ilə yanaşı, onun toplanılması və nəşrinə geniş imkanlar açır. Odur ki, bu gün çoxcildli folklor külliyyatının nəşrinə başlamaq möhtəşəm bir vəzifə kimi qarşıda durur. Bu sahədə dünya folklorşunaslığının əldə etdiyi nailiyyət və təcrübədən istifadə etmək və bəhrələnmək də çox gərəklidir. Məlum olduğu kimi, Ukrayna, Belorusiya, Moldova və Baltikyanı respublikalarda bu sahədə səmərəli işlər görülmüş, qazax, başqırd, tatar folklorşunaslığında da müəyyən işlər görmüşdür və görülməkdədir.

Folklorumuzun bugünkü səviyyəsi, illər uzunu qazanılan təcrübə və nailiyyətlər bu təxirəsalınmaz işin həyata

keçirilməsinin vacibliyini göstərir. Folklor örnəklərində xalqın qəhrəmanlıq tarixi, mübarizə əzmi, istək və arzuları, dərd-səri, ağrı-acısı yaşıyır, onu yenidən yaşatmaq, yenidən xalqın özünə qaytarmaq ən müqəddəs işdir.

Çoxcildli Azərbaycan folkloru külliyyatında əfsanə və rəvayətlər, mövsüm və mərasim nəğmələri, atalar sözü və məsəllər, nağıllar, dastanlar, lətifələr, tapmacalar və s. örnəklərin çap olunması nəzərdə tutulur. Bu örnəklər müxtəlif cildlərdə nəşr olunacaqdır. Nəşr zamanı söyləyiçilər – informatorlar haqqında məlumat verilməsi, onların dil və üslub xüsusiyyətlərinin qorunması diqqət mərkəzində olacaqdır.

Çoxcildli folklor külliyyatının nəşri zamanı hər bir janın səciyyəvi xüsusiyyətləri nəzərə alınacaq, yazılılaq on sözlərdə bu barədə ətraflı məlumat veriləcəkdir.

Çoxcildliyin I kitabında nağıllar əhatə olunacaqdır. Nağıllar folklorumuzun ən geniş yayılmış, eyni zamanda kəmiyyətcə ən zəngin janrlarından biridir. Nağılların tərtibi zamanı AT sistemi üzrə süjet göstəricisi də veriləcəkdir ki, bu da gələcək tədqiqatlar üçün əlverişli şərait yaradacaqdır. Nağıllar bir neçə kitabı əhatə edəcək, əldə olan bütün örnəklərin sistemləşdirilib nəşr olunması üçün cəhd olunacaqdır. Bu prinsip digər örnəklərin nəşri zamanı da gözləniləcək və bütün folklor örnəklərinin bu çoxcildlikdə əks olunması üçün imkanlardan səmərəli şəkildə istifadə olunacaqdır. Çoxcildli folklor külliyyatının cildlərinin işıq üzü görməsi üçün folklorşunaslarımızın qarşısında olduqca məsuliyyətli və müqəddəs bir vəzifə durur.

AZƏRBAYCAN FOLKLORU VƏ FOLKLORŞÜNASLIĞI EPOXALAR QOVŞAĞINDA

Folklor – xalqın yaddışdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı...

Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur...

Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunuñ fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur...

Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir...

Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir...

Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır...

Xalqın yaddaşını incələyə-incələyə onun mədəni-ictimai yaddaşına adı həkk olmuş mərhum akademik Yaşar Qarayev «Göycəyə qayidian yol folklordan keçir...», – deyərək millət və xalq kimi bütöv olmağın, parçalara, tikələrə bölünməməyin, milli bütövlüğün formulunun, bütün mahiyyətinin folklor yaddaşına sədaqətdə olduğunu bəyan etdi:

«Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kərkükələ və Təbrizlə, Göycə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı – folklordur... Sehrli və müqəddəs folklor ərazi-sindən bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib» (Yaşar Qarayev. Redaktordan: Göycəyə qayidian yol folklordan keçir... – Azərbaycan folkloru antologiyası, III kitab, Göycə folkloru. Toplayıb tərtib edəni Hüseyn İsmayılov. B.: Səda, 2000, s. 3).

Xalqın məhvi və yaşamı onun total milli yaddaşından –

folklor yaddaşından asılıdır. Yaşar Qarayevin «bəyənindən» aydın olduğu kimi, Azərbaycanın Kərkükü – İraqın, Təbrizi – İranın, Göyçəsi – mənfur Ermənistanın, Dərbəndi – Rusyanın, Borçalısı – Gürcüstanın siyasi xəritəsində «məskunlaşsa» da, vətən, xalq və millət Azərbaycanın milli folklor yaddaşında bütün tarixi əzəmeti ilə bütövdür. Xalqın faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalar: onda bütövlüyün milli sxemləri tədricən silinir.

Milli yaddaş heç bir zaman və heç bir halda korşalmamalıdır. Millətin ən böyük vəzifəsi bu yaddaşı qorumaqdır. Çünki yadada:

vətəndaş – vətənin sərhədlərini səhv salır;

rəhbər – sosial haqqı nahaqqqa qurban verir, total milli harmoniyani xaosa çevirir;

işçi – çörək üçün düşmənə də nökərçilik edir;

siyasətçi – ölkənin siyasi balansını nizamlaya bilmir;

iqtisadçı – ölkənin maddi əsaslarını dağıdır;

müəllim – xalqın intellektual inkişafının bünövrəsini məhv edir;

həkim – millətin fiziki-mənəvi sağlamlığına «balta çalır»;

general – ordunu və vətəni satır;

əsgər – düşmənlə dostu səhv salır;

alim – intellektini bir qarın çörəyə satır...

Demək, vətəndaşlı, prezidentli, fəhləli, siyasətçili, iqtisadişçili, müəllimli, həkimli, alimli, əsgərli, sərkərdəli – bizim hamımızın millət olmaq yolumuz milli yaddaşın qorunmasından keçir. Etnik yaddaşı qorumaq – milləti qorumaqdır: millət olaraq özünü təsdiq etmək və xəlqi mahiyyətini, etnik varlığın yaşatmaq deməkdir. «Göyçəyə qayıdan yol folklorдан keçdiyi» kimi, millətin bu gününə, şanlı keçmişinə və işıqla dolu sabahına gedən yol da folklorдан keçir.

Ona görə məhz milli hədəflər naminə, millətin hədəfləri naminə, bizi bir fərd kimi millətləşdirən hədəflər naminə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Uca Tanrıının adını çağıraraq Azərbaycan elminin miladın III minlilliyində qarşısında duran ən uca hədəflərindən biri olan

«Azərbaycan Folkloru Külliyyatı»nın nəşrinə başlayır.

Əziz oxucu, qarşında duran bu kitab sənin üçün, heç şübhəsiz ki, kitablar kitabı «Qurani-Kərim»dən sonra ən uca kitabdır. Sən onu müqəddəs bil: çünkü sənin ulu baban millətin kitabını «Quran»dan sonra ən ulu kitab bilib. Oğuz bəbalarımız Oğuz kağan babamızın «Ata sözlərini» məhz «Qurani-Kərim»in müqəddəsliyinə yaraşdırıb və «Atalarun sözi Quran girməz, amma Quran yanınca yalnız-yalnız yalışır», – deyib (**Oğuznamə. Çapa hazırlayıni, müqəddimə, lügət və şərh-lərin müəllifi Samət Əlizadə. B.: Yaziçi, 1987, s.18**).

«Azərbaycan Folkloru Külliyyatı» Oğuz Atanın – tanrıçı türk peygəmbərinin müqəddəs kəlamlarıdır. Xalqımızın ulu tarixi yaşayır bu kəlamlarda. «Külliyyat»ın hər səhifəsi milli varlığımızın qan – gen yaddaşıdır. Qanında və genində millətin ruhundan hətta bir damla olan kəs bu ulu kitaba biganə qala bilməz. Koroğlu bəbamız dostu düşməndən ayırmaq üçün saz çaldırar, mərdlə namərdi sazin avazı ilə yoxlayardı. Mərdlər sazin sehrinə düşər, ruhları yerindən oynayar, sifətləri paklıqdan işıq saçardı. Namərdləri isə sazin odu yandırıb külə döndərərdi: içlərinin bütün xıltını, qəlbərinin bütün qaralığını sifətlərinə çökdürərdi. «Azərbaycan Folkloru Külliyyatı» da millətin və millət olmağın məhək daşıdır: özünü yurda oğul sayan, özünü vətənin qızı bilən hər bir kəs «Külliyyat»ın içindən keçib, vətəndaş statusu almalıdır. AMEA-nın Folklor İnstitutu minilliyyin bu layihəsinə başlayarkən qarşısına məhz bu hədəfləri qoymuş, özünün bütün milli, mənəvi, maddi, iqtisadi ehtiyatlarını, intellektual potensialını bu uca hədəfin reallaşdırılmasına yönəltmişdir.

«Azərbaycan Folkloru Külliyyatı» öz cari hədəfində yeni əsrin, strateji hədəfində isə minilliyyin proyektidir. Biz bu ilk cildlə Azərbaycan folklorşunaslığının bütün XX əsr boyu arzusunda olduğu, lakin heç bir vaxt reallaşdırıbilmədiyi milli proyektin bünövrəsini qoyuruq. Elə bir etibarlı bünövrəni başlayırıq ki, millətin mənəviyyatı dünya durduqca onun üzərində dura bilsin...

«Külliyyat» təkcə arzu kimi yox, milli-ictimai, mənəvi-

ideoloji ehtiyacın hələ keçən əsrden yaranmış ifadəsi kimi meydana gəlmişdir. Azərbaycan folklorşunaslığının bütöv XX əsr boyunca davam etmiş təcrübəsi yüzcildliklərə sığmayacaq dərəcədə zəngin olan milli folklorumuzdan cəmi 5 cild nağıl və 5 cild dastan çap edə bildi. Sovet imperiyası bizim bütün milli mənəviyyat xəzinəmizi poliqrafik kəmiyyəti potensial kəmiyyəti ilə müqayisədə son dərəcə miskin olan bu 10 kitabla «sığışdırı». Bunun müqabilində doyunca bu millətin qanın içdi; ziyanlarını divara söykəyib güllələdi, vətənini canından və qanından çox sevən folklorşunaslarını qanına qəltan elədi. Onun ölüm maşınından yan ötənlərin isə mənəviyyatını şikəst etdi. Adı – «azərbaycanlı», «qafası» – rusbaş, özü – millətə qənim, titulu – folklorşunas, miskin mahiyyəti – donosbazlıq olan «alımlər» yetişdirdi. Daha millətə qırraqdan düşmən lazımlımadı: öz rusbaşlarımız bu xalqın milli mənəviyyatının xəzinəsi olan folkloru məhv etməkdə yarışa girdilər. Xalqın ruhuna yad olan, heç bir halda onun mənəviyyatını əks etdirməyən saxta mətnləri xalqın yaradıcılığı kimi millətə sıridilar. Bu, XX əsr Azərbaycan folklorşunaslığının real olduğu qədər – acı, acı olduğu qədər – real mənzərəsidir.

Əlbəttə, kimlərsə bizi keçmişə xor baxmaqdə günahlanırdı bilər. Lakin biz «keçmiş» adına yalnız xalqın mənəviyyat tarixini qəbul edirik, saxtakarlığı, yalanı – yox. Bu gün AMEA-nın Folklor İnstitutu təkcə xalqın folklorunun keşiyində durmamışdır: o həm də sovet imperiyasının qurbanları olmuş folklor fədailərinin ruhlarının keşiyində durmuşdur. «İlkin folklor nəşrləri» seriyasından neçə-neçə kitablar çap edilib xalqa qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş S.Mümtaz, Ə.Abid, H.Əlizadə, V.Xülüflu, B.Behcət və bu kimi millət fədailərinin folklorşunaslıq ırsı çap olunmaqdə və haqlarında tədqiqatlar aparılmaqdadır.

XX əsrin acı təcrübəsi AMEA-nın Folklor İnstitutu üçün heç də onun biganə qaldığı mərhələ yox, məhz üz tutduğu, öyrəndiyi, intellektual fəaliyyətini onun bütün tərəfləri səviyyəsində modelləşdirib müasirləşdiriyi təcrübədir. Elə bir təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız,

faydalı və zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan folklorşunaslığının bütün mütərəqqi ənənələrinin varisi və davamçısı, bütün naqışlıklarının inkarcısıdır.

Azərbaycan folklorşunaslığı XX əsrə hansı nəzəri-praktiki nəticələrlə yekun vurdu:

– Əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması uğrunda millətin fədai ziyanları, sözün gerçək anlamında, ağır bir mübarizə apardılar. «Yoxdur millətimin xətti bu imzalar içində» məfkurəsini əldə rəhbər tutub, millətimizin mənəviyyat imzasını imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. Coxsayı folklor mətnləri toplandı və çap edildi.

– 20-30-cu illərdə Azərbaycan folklorşunaslıq elmi nəzəri baxımdan inkişaf etdi. Azərbaycana dəvət edilmiş sovet alımları burada özlərinin tədqiqatlarını davam etdirməklə gənc Azərbaycan folklorşunaslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrubi baxımdan istiqamət verdilər.

– 30-cu illərdə millətin intellektual potensialının qaymaqları, o cümlədən folklorşunasları amansız şəkildə məhv edildi və Azərbaycan folklorşunaslığının bütün səviyyələr üzrə mütərəqqi inkişafına balta çalındı.

– Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşunaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının standartlarına uyğunlaşdırmaqdan, bu alınmadıqda isə, ümumiyyətlə, saxta folklor mətnləri yaratmaqdan ibarət idi.

– Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşunasları öz fəaliyyətləri çərçivəsində folkloru və folklorşunaslığını xilas etməyə cəhd göstərsələr də, onların təşəbbüsleri kütləvi fəaliyyətə çevriləməyərək, azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi.

– XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa da, folklorşunaslıqda kök atmış və hər yanı

bürümüş «avtoritetlərin» sovet elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsl olmayan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi.

— Azərbaycan folkloru və folklorşunaslığını məhv girdabından əsrin sonunda AMEA-nın Folklor İnstитutu xilas etdi. O, tarixin süzgəci rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyyin arasında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı yolun əsasını qoydu.

Beləliklə, Azərbaycan folklorşunaslığı sovet epoxasında onun üzərində onillər boyu aparılmış ideoloji təcrübənin qanuna uyğun nəticəsi olaraq XX əsrə həm nəzəri, həm də praktiki baxımdan uğurla yekun vura bilmədi. XXI əsrə dolaşıq, dağıniq, sistemlisiz və mahiyyəti get-gedə absurdə müncər olunan nəzəri-metodoloji düşüncə ilə daxil oldu. Heç bir halda təsadüfi deyildir ki, Azərbaycan sovet folklorşunaslarının nəzəri «axtarışları» onunla nəticələndi ki, onlar folklorun söz-hərəkət və sənət kodlarının vəhdətində hasilə gələn etnik özünüifadə kodu kimi mahiyyətini bütöv bir əsr ərzində dərk etməyib, onu ədəbiyyat elan etdilər.

Yaxud bu da heç təsadüfi deyildir ki, Azərbaycan sovet folklorşunaslığı bütöv bir əsr ərzində folklor mətnlərinin lirik strukturunun janr, forma və şəkil səviyyələrini fərqləndirə bilmədi. «Bu məsələ elmdə hələ öz həllini tapmayıb», — deyərək vəziyyətdən çıxmağa çalışdı. Görəsən, milli folklorumuzun formal strukturunun bu poetexniki məsələsini həll etmək üçün XX əsrin titullu avtoritetlərinə hələ neçə əsr lazımdır?! Və görəsən, onlar folklorşunaslaşımızı bu nəzəri absurdun səhnəsində hələ neçə yüzil saxlamaq istəyirlər?!

Yaxud yenə də təsadüfi deyildir ki, Azərbaycan sovet folklorşunaslığının özünün bütün mənəvi və elmi standartları səviyyəsində yetişdirib tərbiyə etdiyi daha bir professor elmə hələ XIX əsrən məlum olan «folklor mühiti» anlayışını XX əsrin sonunda «aşıq mühiti» anlayışına kalka edə bilməsini çağdaş Azərbaycan folklorşunaslığının ən böyük nəzəri uğuru

saydı. Heç kəs qınanmamalı və hər cür patologiyalara, nəzəri-psixoloji anomaliyalara təbii baxılmalı, bunlara həssas yanaşılmalıdır: mühit özünün məkan-zaman xronotopu səviyyəsində artıq «cirdanlaşdırılmışdırsa», onda göbələklərin özünü uca sərv ağacına bənzətməsi tamamilə təbiidir.

Yaxud yenə də təsadüfi deyildir ki, XX əsr Azərbaycan sovet folklorşunaslığında «tarixi-müqayisəli metod» adı altında özünə kök salmış, lakin sovet folklorşunaslığının praktikasında hər cür «tarixi-müqayisəlilikdən» çıxarılmış metoduzluq hətta gənc alimlərin də elmi düşüncəsində elə stereotipləşdi ki, onlar metod anlayışına, ümumiyyətlə, yad baxmağa başladılar.

Yaxud yenə də təsadüfi deyildir ki, akademianın bağında sovet epoxasında titullu avtoritetlərin əsəblərini pozduğu, həyatlarını məhv etdiyi sərsəri insanlar gəzib dolaşır. Onlar vaxtilə aspirantlar, ümumiyyətlə, perspektivli gənclər olmuşlar. XX əsr onları evsiz-eşiksiz sərsəriyə çevirdi.

Beləliklə, XX əsr Azərbaycan folklorşunaslığı həll edilməsi ən ümdə vəzifəsi olan «Folklor nədir?» sualına cavab verə bilmədi. Biz AMEA-nın Folklor İnstитutu olaraq «Azərbaycan Folkloru Külliyyatı» ilə məhz bu sualı qoyub ona cavab veririk.

Beləliklə, sual meydana çıxır: «Folklor nədir?»
Lakin bu sualın özü də başqa bir sualın içindən keçir:
«Folklor nədir?» suali XXI əsrə bizi lazımdır, ya yox?»

Bu sualın cavabının axtarılması bu gün nəinki bizim üçün, hətta bütün dünya üçün aktualdır. Məsələn, qərb folklorşunasları bu suala bütöv XX əsr boyunca cavab axtarmış və bu gün özünün perspektivə istiqamətlənmiş nəzəri-konseptual axtarışlarını, praktiki fəaliyyətlərini məhz «Folklor nədir?» sualının ehtiva etdiyi kültür sistemi üzərinə yönəltmişlər. Ancaq onlar XX əsr Azərbaycan folklorşunaslarından fərqli olaraq, dialektik baxımdan düzgün yolla getmiş, folklorlarını saxtalaşdırıb, axırda özləri də mahiyyətcə saxtalaşmamışlar.

Folklorşunaslıq sahəsində dünya elmi-nəzəri fikrinin nəzərdən keçirilməsi göstərir ki, «Folklor nədir?» suali dünya

elmini daim düşündürən məsələdir. Tədqiqatlar genişləndikcə, axtarışlar dərinləşdikcə sual daha da aktuallıq kəsb edir. Folklorun zəngin və dərin məna sistemi, bəşər mədəniyyətinin strukturunda tutduğu məkanın son dərəcə mürəkkəbliyi elmin diqqətini özünə daha da cəlb etməkdədir. Azərbaycan folklorşunaslığı özünün bütün tarixi və çağdaş potensialı ilə dünya folklorşunaslığının bu aktual probleminin həllinə qoşulmalıdır. Bünün üçün ilk növbədə onun malik olduğu milli yaddaş potensialı ortaya qoyulmalıdır. Həmin potensial dünyanın bütün xalqlarının folklorundan müqayisələnməz dərəcədə zəngin olan milli folklorumuzdur. Bu baxımdan, «Azərbaycan Folkloru Külliyyatı» bizim milli mənəviyyatımızın passportu, etnik-mədəni ləyaqətimiz, elmi şərəfimiz və şöhrətimizdir.

Azərbaycan etnosu öz tarixi boyunca dünya elminə bütün elm sahələri üzrə inkarolunmaz nəhənglər bəxş etmişdir. Elm (intellektuallıq) milli yaddaşımızın genetik strukturunun ən mühüm səciyyəsidir. Məhz bu genetik potensial AMEA Folklor İnstitutuna qısa bir müddətdə zəngin intellektual fəaliyyət reallaşdırmağa imkan vermişdir.

«Azərbaycan Folkloru Külliyyatı» həmin intellektual fəaliyyətin göstəricisi olmaqla eyni zamanda bizim folklorla baxışımızın praktiki bazısıdır. **«Biz folkloru necə görür və ona necə yanaşırıq?»; «Bizim folkloru yanaşmamızın nəzəri-metodoloji əsaslarında hansı konseptual model və nəzəri sistem dayanır?»** suallarına «Azərbaycan Folkloru Külliyyatı»nın ön sözündə cavab verməklə bu gün institutumuzda reallaşdırılmaqdə olan strateji-nəzəri programımızı da açıqlamaq niyyətindəyik.

AMEA Folklor İnstitutu özünün intellektual fəaliyyətini bütün hallarda dünya elmi standartlarına hesablayır. Bu mənada, institutun folklorla münasibətdə gerçəkləşdirdiyi baxışlar sisteminin mahiyyəti və məzmunu dünya elmi-nəzəri fikri ilə müqayisədə bütün nəzəri mükəmməlliliyi ilə şərh oluna bilir.

«Folklor nədir?» suali özünə münasibətdə sistemli yanaşma tələb edir. Bu mənada, sualla bağlı axtarışları vahid elmi-nəzəri sistemin dialektik inkişafı fonunda izləmək daha

məqsədəuyğundur. Bunun üçün Amerika Folklor Cəmiyyətinin «AFCNet» veb saytında verilmiş və dünya folklorşunaslığının bir əsr (XX yüzil) boyunca davam etmiş təcrübəsinə əks etdirən fikirlərə nəzər salaq.

Amerika Folklor Cəmiyyətinin («American Folklore Society») «AFSNet» veb saytında «What is folklore?» («Folklor nədir?») başlığı altındakı «giriş» məlumatında deyilir:

«Folklor şifahi münasibətlər və davranış nümunələri vasitəsilə geniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrübədir. Her bir qrup öz bənzərlik mübadiləsi, həmin bənzərliyin əsas hissəsi kimi, xalq ənənələri – insanların ənənəvi səkildə **inandıqları** (əkinçilik təcrübəsi, ailə adətləri, dünyagörüşünün digər elementləri), **etdikləri** (rəqs, musiqi bəstələmək, paltar tikmək), **yaratdıqları** (memarlıq, incəsənət), söylədikləri (şəxsi hekayələr, tapmacalar, lirik mahnilər). Bu nümunələrdə göstərildiyi kimi, bu kateqoriyalar arasında nə gündəlik həyatda, nə də folklorşunasların təqdimatında qəti və kəskin bölgü yoxdur.

«Folklor» kəlməsi mədəniyyətin nəhəng və dərin olan vacib vahididir. Bu fənnin necə geniş və mürəkkəb olduğunu nəzərə alıb deyə bilərik ki, folklorşunasların folklorla müxtəlif cür tərif və təsvir verməsi heç də təəccüb doğurmur. Məsələn, rəqs tarixçilərindən «rəqs»in, antropoloqlardan isə «mədəniyyət»in tərifini soruşmağa çalışın. Heç bir tərif qənaətbəxş deyil və ola da bilməz. Bunun səbəbi, müəyyən mənada, bəlli folklorşunasların folklor dünyasının bəlli bir hissəsini öz şəxsi çalışmalarının, şəxsi maraqlarının, ya da yetişmək istədikləri auditoriyaya doğru cəhdlərinin nəticəsi olaraq vurgulamalarıdır» (**Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytı**).

Veb saytdakı bu bilgini Amerika Folklor Cəmiyyətinin folklor anlayışına baxışı kimi sistemləşdirməyə çalışıq:

1. Həmin baxış sisteminə görə, folklor, ilk növbədə, ənənə hadisəsidir. «Ənənəvilik» onun mədəniyyət hadisəsi kimi struktur mahiyyətini təşkil edir: tərkibini təşkil edən bütün struktur səviyyələri «ənənəvilik» mahiyyətinə görə folklor statusu ala bilir. Beləliklə, ənənədən qıraqda «folklor» sayıla

biləcək hadisə yoxdur: istənilən mədəniyyət hadisəsi ənənə kontekstində folklorla bu və ya başqa şəkildə əlaqələnə, folklorla aid olma statusu əldə edə bilir.

2. Folklorun reallaşma vasitəsi *şifahi* davranış koduna («şifahi münasibətlər və davranış nümunələrinə») müncər olunur. Bu halda folklorun struktur mahiyyətində dayanan «ənənəvilik» bütün hallarda *şifahi* ənənəni nəzərdə tutur. Bu, folklorun mövcudluq üsulu, funksionallıq formasıdır. *Şifahilikdən* qıraqda qalan mədəniyyət hadisəsi artıq folklor sayılır. O mədəniyyət hadisəsi ki (növü, tipi, janrı və s.) *şifahi* ənənə vasitəsi ilə funksionallaşır, o, mədəniyyətin «folklor» adlanan sferasına aiddir.

3. Beləliklə, folklor konkret reallaşma tipləri baxımından *şifahi* ənənədə mövcud olan:

- incəsənət;
- ədəbiyyat;
- bilik;
- təcrübədir.

Bu tiplərin hər biri özünə münasibətdə aydınlaşdırma tələb edir. Məsələn, folklor ictimai şüurun formalarından olan incəsənətə hansı şəkildə iddia edir? O incəsənət ki, kollektiv yaradıcılığı ifadə edir və bu səbəbdən etnokosmik ənənə səviyyəsindədir, o, artıq folklordur. Məsələn, kollektivin yaratdığı tikmə naxışlar da, professional rəssamın yaratdığı rəsmlər də incəsənətdir. Lakin birincisi incəsənət olaraq folklordur, ikinci – yox. Çünkü birincidə xalq sənətkarı onun şüurunda mövcud olan kollektiv yaradıcılıq modelləri əsasında işləyir. Çəkdiyi naxışlar, vurduğu ilmələr kollektivin yüzillər (minillər) boyu cilalaya-cilalaya gətirdiyi ənənədir. Xalq sənətkarı ənənənin təkcə daşıyıcısı deyil, həm də ona tabedir: ənənənin yaradıcılıq sxemlərindən qıraqa çıxa bilmir (müəyyən mənada, onun «əsəridir»). Rəsam isə kollektiv şüurla müəyyənləşən ənənənin daşıyıcısı deyildir. O, həmin ənənəyə münasibətdə tam sərbəstdir. Bu baxımdan, onun yaratdığı folklor sayılır. Bundan başqa, xalq sənətkarının yaradıcılıq ənənələri *şifahi* şəkildə yaşayaraq, nəsillərdən nəsillərə ötürülür. Rəssam isə

bilikləri fərdi təhsil yolu ilə əldə edir.

Folklor – həm də *şifahi* ənənədə mövcud olan ədəbiyyatdır. Çünkü folklorun reallaşma vasitələrindən biri sözdür. Lakin folklor sözü ilə, yazılı ədəbiyyatın sözü arasında çox ciddi fərqlər vardır və həmin fərqlər folkloru və ədəbiyyatı mədəniyyətin ayrı-ayrı sferaları kimi üzvləndirir (folklor-ədəbiyyat münasibətləri haqqında irəlidə geniş danışılacaqdır).

Folklor – *şifahi* ənənədə mövcud olan bilikdir. Başqa sözlə, etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorla *şifahi* ənənə vasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini professional elmdən fərqləndirən ən başlıca keyfiyyət yenə də folklor biliklərinin *şifahi* ənənəyə müncər olunması, *şifahiliyin* bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir.

Folklor – *şifahi* ənənədə mövcud ollan təcrübədir. Folklorla etnosun minillər boyu əldə etdiyi təcrübə yaşayır. Bu təcrübə onun gerçəkliyə münasibətinin əsasında durur və etnos öz davranışlarını həmin təcrübi-ənənəvi modellər əsasında reallaşdırır.

4. Folklor xalq ənənəsi kimi etnosun:

- inandıqları;
- etdikləri;
- yaratdıqları;
- söylədikləridir.

Bu göstərilənlər folklorun reallaşma səviyyələrini, etnosun gerçəkliyə münasibətinin davranış kodlarını özündə əks etdirir. Məsələn, reallığa inam folklorla ən mühüm məsələlərdəndir. Bunun aydın görünən hissəsi folklor şüurunda yaşayan inanclardır. Folklor inancları ilkin mifoloji arxetipləri özündə yaşadır. Digər tərəfdən, folklor etnosun fiziki və mənəvi təcrübəsinin gerçəklilikdə təsdiq olunan, reallığı şübhə doğurmayan təcrübəsini əks etdirir. Bu halda həmin təcrübənin əkinçiliyə, ailə münasibətlərinə və s. aid olmasının fərqi yoxdur. Həmin münasibətlər bütün hallarda reallığı, həqiqiliyinə, etibarlılığına, olverişliliyinə, müsbət nəticəsinə inanılanı özündə əks etdirir.

Folklorun kollektivin «etdiklərinin» olması etnosun ger-

çəkliyə hər cür münasibətinin hərəkət hissəsini (hərəkət kodunu) nəzərdə tutur. Buraya hərəkətlə bağlı olan hər cür folklor «janrı» aiddir.

Folklorun xalqın yaradıcılığının «söyləmə» hissəsini özündə əks etdirməsi sözlü mətnləri nəzərdə tutur. Bu baxımdan, şifahi ənənədə söz vasitəsi ilə reallaşan hər bir mətn folklor sayılır.

5. Amerika Folklor Cəmiyyətinin baxışlarına görə, folklorun yuxarıdağı bölgülərinin heç bir onun mahiyyətini dəqiq şəkildə əks etdirmir: bölgülerin hamısı, müəyyən mənada, şərtidir. Bir bölgüyə aid olan folklor mətnini digər əlamətləri əsasında başqa tipə də aid etmək olar. Bu da öz növbəsində folklorun elmi cəhətdən mənimsənilməsinin dinamikliyini göstərir.

Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytında daha sonra göstərilir ki, «Folklorun insanları keçmişə bağlanmasına baxmayaraq, o, müasir dövrün əsas tərkib hissəsidir, özümüzünkü də (Amerika folkloru nəzərdə tutulur – H.I., S.R.) daxil olmaqla bütün dünya mədəniyyətinin ürəyidir» (**Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytı**).

Baxışdan bəlli olur ki, folklorun funksional mahiyyəti həm də onun müasirliyinə (həyatın, zamanın aktual hadisəsi olmasına) mövcər olunur. Başqa sözlə, folklor öz tarixi ilə keçmişə, funksiyası etibarilə bugünkü bağlıdır. Onun dünya mədəniyyətindəki yeri ürəyin orqanizmdəki yeri və rolü ilə müqayisə olunur.

Amerika Folklor Cəmiyyətinin veb saytında folklorla bağlı verilmiş təriflərə diqqət edək. Bencamin A. Botkin 1938-ci ildə yazmışdır: «Folklor ticarət və təhsil vasitəsindən kənar da əsasən şifahi tərzdə vüsət alan ənənəvi inanc, adət və ifadədir. Hər bir qrup təhsilli və ya təhsilsiz, şəhərli və ya kəndli olmasından asılı olmayıaraq, ümumi maraq və məqsədlərlə bir-birinə bağlanır ki, bu da folklor adlanır. Bu adət və ənənələrə bir çox şeylər daxildir: fərdi, məşhur, hətta ədəbi. Amma bunların hər biri təkrarlar və dəyişikliklər vasitəsi ilə model halına salınmış və uyğunlaşdırılmışdır ki, bunun da qrup üçün xüsusi dəyəri var (**Benjamin A. Botkin, 1938 //Amerika Folklor**

Cəmiyyətinin «AFSNet» veb saytı).

Beləliklə, Bencamin A. Botkinə görə:

– Folklor, ilk növbədə, şifahi ənənə vasitəsidir: onun mövcudluğu şifahılıyə mövcər olunur.

– Folklor inanclardır: etnik vahidin inamlar sistemini özündə əks etdirir.

– Folklor adətlərdir: etnik vahidin kollektiv üçün zəruri olan davranış modellərini əks etdirir.

– Folklor ifadələrdir: sözlü mətnin standart, qəlib modelləridir (nitq deyimləri və s.).

– Folklor etnos daxilində mövcud olan ictimai qrupların bir-birinə bağlanma vasitəsidir. Başqa sözlə, ictimai münasibətlərin səviyyəsidir: həmin münasibətlərin şifahi ənənədə mövcud olan davranış modelləridir. Hər bir ictimai qrup digər qrup(lar)la öz münasibətini ictimai ənənədə mövcud olan hazır davranış qəlibləri vasitəsi ilə qurur və onsuz keçinə bilmir.

Veb saytda daha sonra göstərilir ki, Dan Ben Amos özünün 1972-ci ildə çap etdirdiyi «Folklorun mövzu baxımından tərifi» əsərində folkloru «Kiçik qruplar arasında məharətlə rabiṭə» adlandırmışdır (**Dan Ben Amos. Toward a Definition of Folklore in Context, in Americo Parades and Richard Baumann, eds. Toward New Perspectives in Folklore. Austin: University of Texas Press for the American Folklore Society // Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytı**).

Göründüyü kimi, Dan Ben Amos da folkloru qruplararası ünsiyyət vasitəsi kimi «təsdiq etmişdir». Başqa sözlə, folklor bir mədəniyyət hadisəsi, dünyagörüşü səviyyəsi kimi ictimai münasibətlərin nizamlanma vasitəsidir. Cəmiyyətdə mövcud olan qruplar arasındaki münasibətlər folklor vasitəsi ilə tənzimlənir. Buradan çıxan nəticə odur ki, folklorunda ictimai münasibətlərin konkret enos üçün səciyyəvi olan hər cür tipi inikas olunaraq modeləşmişdir. Bu halda folklor ictimai qruplar arasında dayanır və qrupların bir-birinə münasibəti folkloranın keçib gedərək nizamlanır. Bu da folkloru sosial-ideoloji kommunikasiyanın total modeli hesab etməyə və adlandırmağa imkan verir.

Veb saytda Jan Brunvandin 1978-ci ilə aid «Amerikan folklorunun tədqiqatı» əsərindən belə bir fikri verilmişdir: «Folklor insanların yazılmamış adət-ənənələridir; ...bu ənənələrin forma və məzmunu, onların tərzi və insandan insana keçməsinin əlaqə texnikasıdır... Folklor mədəniyyətin ənənəvi və qeyri-rəsmi hissəsidir. O, ənənəvi örnekler və şifahi sözlər və sitəsi ilə, bütün bilikləri, anlaşma dəyərlərini, münasibətləri, hissələri, insanları özündə birləşdirir» (**Jan Brunvand. The Study of Amerikan Folklore: An Introduction, 2-nd edition. New York: W.W.Norton, 1978 // Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytı**).

Beləliklə, Jan Brunvanda görə:

- Folklor, ilk növbədə, şifahi adət-ənənələrdirdir;
- Həmin adət-ənənələrin forma (zahiri şəkillənmə səviyyəsi) və məzmunudur (tematik səviyyə);
- Həmin adət-ənənələrin tərzidir (başqa sözlə, konkret gerçəkləşmə üsuludur);
- Həmin adət-ənənələrin zamanla yaşayan rabitə texnikasıdır: başqa sözlə, sosial kommunikasiyanın struktur mexanizmidir.
- Folklor etnosa məxsus olan və şifahi ənənədə gerçəkləşən biliklərinin (hər cür etnokosmik təcrübənin), sosial ünsiyyət üsullarının, etnik-ictimai dəyərlərinin (etnokosmik ünsiyyətin ölçü vahidlərinin), münasibət modellərinin, sosial-emosional qəliblərinin (emosional-poetik ifadələnmə modellərinin), o cümlədən sosial vahidin kosmoloji münasibətlər modeli çərçivəsində teosfera ilə ünsiyyət modellərinin məcmusudur (bütün bunların sistemidir).

Veb saytda Edvard D. Ivesin 1978-ci ilə aid «Odunçular – mahni qoşanlar» adlı əsərindən belə bir fikir çıxarış şəklində verilmişdir: «Heç bir mahni, tamaşa və yaradıcı çıxış rast gəlindiyi və bir hissəsi olduğu mədəniyyətdən kənarda anlaşıla bilməz (**Edward D. Ives. Yoe Scott, the Woodsman-Songmaker. Urbana: University of Illinois Press, 1978**).

Edvard D. Ivesin bu yanaşması folkloru sistem hadisəsi kimi təqdim edir. Fikirdən göründüyü kimi, folklor mədə-

niyyətin mühüm tərkib hissəsidir və onun hər cür izahı aid olduğu mədəniyyət kontekstində məna kəsb edir. Folklor onun mövcud olduğu mədəniyyətdən təcrid etdiqdə o, öz funksionallığını itirir. Başqa sözlə, folklor bir sistem olaraq mədəniyyət adlanan makrosistemin tərkib hissəsidir. Folklor bütün sistem avtonomluğu ilə sistemdaxili səviyyədir (sistemin avtonom elementidir) və sistemin digər üzvləri ilə six şəkildə bağlıdır. Onu mədəniyyət sistemindən təcrid etdiqdə donuq, qeyri-funksional hala düşür, başqa sözlə – ölürlər. Beləliklə, folklorun mahiyyətinin ən başlıca anlama konteksti onun mənsub olduğu etnik mədəniyyət sistemidir.

«AFSNet» veb saytı daha sonra qərb folklorşunaslarının folklor haqqındaki bu tərif və təsvirlərinə belə münasibət bildirmişdir: «Bu təriflərdən heç biri öz-özülüyündə suala («Folklor nədir?») sualına – H.I., S.R.) cavab vermir və əlbəttə, onların heç biri Amerika Folklor Cəmiyyətinin rəsmi tərifi deyil, amma onların hər biri yaxşı başlangıç nöqtəsidir» (**Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytı**).

Başqa sözlə, «Folklor nədir?» sualına verilən cavablar bütün hallarda müəyyən baxış bucağını, müəyyən rakursu, konkret yanaşma səviyyəsini özündə əks etdirir. Folklor mədəniyyətin o qədər nəhəng və zəngin hadisəsidir ki, onu kokret bir baxış nöqtəsindən səciyyələndirmək mümkün deyildir. Yəni elə bir baxış nöqtəsi yoxdur ki, folklor oradan həm öz bütöv strukturu, həm sistemi, həm də daxili struktur mexanizmləri səviyyəsində bütöv görünüşün. Folklor bütün hallarda həmin baxış nöqtəsindən rakursun metodoloji göstəriciləri ölçüsündə və tədqiqatçının öz şəxsi intellektualının imkanları səviyyəsində boy verir. Lakin baxışların məcmusu, hər halda, folkloru onun müxtəlif tərəflərindən inikas etməklə onu bir bütöv olaraq səciyyələndirmək üçün «başlangıç» verir.

Qərb folklorşunaslığının XX əsrəki nəzəri-intellektual təcrübəsindən Azərbaycan folklorşunaslığının eyni əsrəki fəaliyyətinə nəzər saldıqla görürük ki, milli folklorşunaslığın qarşısında dolaşib qaldığı ən böyük problem folklorla ədəbiyyatın fərqləndirilməsi məsələsi olmuşdur. Baxmayaraq ki,

«... və folklor» ad-modeli altında yazılı ədəbiyyatın görkəmli nümayəndələrinin folklorla bağlılığını araşdırın neçə-neçə dissertasiyalar, müxtəlif tədqiqatlar yazılmışdır, ancaq bu tədqiqatlarda əsas metodoloji yanaşma «görünən kəndə bələdçilik»dən heç bir halda irəli getməmişdir. Həmin tədqiqatların, demək olar ki, hamısında birmənalı olaraq yazıçının istifadə etdiyi atalar sözləri və məsəllərin, əfsanə və rəvayətlərin, mahni və nəğmələrin və s. folklordan gəldiyi, şifahi xalq ədəbiyyati olduğu «təsdiq» edilmiş və primitiv statistikası (siyahılaşdırılması) aparılmışdır. Həmin araşdırırmaların heç birində folklor və yazılı ədəbiyyat poetik düşüncənin kodları (gerçəkliyə bədii-estetik münasibətin təsvir dilləri) kimi götürülüb təhlil edilməmişdir. Hələ də davam edən bu təcrübənin mahiyəti, obrazlı desək, birinci sinif uşağının yazı taxtasından asılmış rəsm tablosunda ayrı-ayrı tərəvəzlərin şəkillərini çubuqla fərqləndirməsinə bənzəyir.

AMEA-nın Folklor İnstitutunda aparılmış tədqiqatlardan bəlli olduğu kimi: «Yazılı ədəbiyyat və folklor problemi ilk baxışdan sadə mövzu kimi görünən də, əslində, yaradıcılığın çox mürəkkəb münasibətlər kompleksini, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadə kodlarını nəzərdə tutur. Folklor və yazılı ədəbiyyat etnik-bədii özünüifadə kontekstində düşüncənin həm diaxron, həm də sinxron kodlarıdır. Burada diaxronluq bu kodların bir-birini şərtləndirməsi, folklor kodunun yazılı ədəbiyyat kodu üçün «arxekodu» təşkil etməsi deməkdir. Ancaq bu kodların münasibətlər sturkturu təkcə birləştiqəmətli, yəni diaxron deyildir. Yazılı ədəbiyyatın meydana çıxmazı, yazılı düşüncə və özünüifadə tərzinin meydana çıxmazı folklor kodunu heç də «arxeləşdirməmiş», əksinə, bu kodların sinxron funksionallaşma mexanizmləri qurulmuşdur.

Yazılı ədəbiyyat – yazılı düşüncə tərzi deməkdir. Bu, folklor özünüifadəsinin sadəcə yazı koduna keçməsi demək deyildir. Yazı kodu düşüncənin folklordan çox planda fərqli olan struktur mexanizmlərini nəzərdə tutur. Bu halda etnik özünüifadənin bədii-estetik tərzi kollektiv qəliblərdən çıxır. Düşüncənin ümumiləşmiş, sxemləşmiş formulları fərdiləşmə-

yə, konkretləşməyə meyllənir. Minillərin qəlibləri öz sturukturunda fərdin nəfəsinin ifadə mexanizmlərinin aktual üzvlənməsinə doğru inkişaf edir. Bu baxımdan, yazılı kod ümumbədii təfəkkür kodunun tamamilə yeni bir mərhələyə və uyğun olaraq sturktura keçməsi deməkdir.

Yazılı kodun meydana çıxmazı dialektik planda folklor kodunu inkar etmir. Kod paralelliyi, ümumbədii təfəkkürün ifadə tərzlərinin yandaşlığı yaranır. Bu halda hər iki kod bir-birinin, təbii ki, mexaniki paraleli olmur. Bütün ortaqlıq, korrelyativ həməhəngliyə baxmayaraq, kodlar özünəməxsusluğunu saxlayır. Ən başlıcası, yazılı düşüncə kodu folklor düşüncə kodunun əsasında meydana gəlsə də, burada təsir birtərəfli yox, ikitərəfli olur: Yazılı kodu şərtləndirən folklor kodu yazılı kodun inkişafi, sürəkli «startı», sıçrayışlı dinamikası ilə get-gedə onun təsirinə düşməyə, başqa sözlə, əks təsirə məruz qalır. Bu baxımdan, yazılı ədəbiyyat və folklor münasibətlərinin ən ümumi poetik konteksti:

- Folklorun yazılı ədəbiyyata təsirini;
- Yazılı ədəbiyyatın folklorla təsirini;
- Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini nəzərdə tutur» (**Mürsəl Həkimov, Seyfəddin Rzasoy. Yaddaş və şəxsiyyət. B.: Səda, 2004, s. 64-65.**)

AMEA-nın Folklor İnstitutunda zaman-zaman sistemləşdirilən nəzəri fikrə görə: «Ədəbiyyatın dominant əlaməti yazılı olmasıdır. Rusiyada da, Avropada da ədəbiyyat istilahını əvəz edən termin kimi yazı anlayışı (literacy) başa düşülür (**Hüseyin İsmayılov. Folklor: aksiom və absurd arasında // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XX cild. B.: Səda, 2006, s. 5**).

Başqa sözlə, ədəbi düşüncə kodu folklorun bədii söz səviyyəsindən inkişaf edib üzvləndiyi kimi, bu, poetik düşüncədə özünün nominativ işarəsini (terminlə ifadə olunmuş adını) tapmışdır. «Yazı» olmaq ədəbiyyatın başlıca mahiyyət göstəricisidir. Yazının qrafikada sabitləşmiş strukturu söz hadisəsi olan ədəbiyyatı folklorun bədii söz layından sərt şəkildə ayırır və onu birmənalı şəkildə variativliyə ehtiva olunmuş

dinamizmindən məhrum edir (bu barədə ayrıca danışılacaq).

«Məlum olduğu kimi, mədəniyyət Gerçəklik-Şüur-Mətn münasibətlərindən doğur. Etnosun özünifadəsi kimi folklor, onun içərisində isə şifahi xalq ədəbiyyatı ilkin mərhələdir, ədəbiyyat isə ondan üzvlənmədir» (**H.İsmayılov. Göst. əsəri**, s. 5).

Gerçəklik-Şüur-Mətn münasibətləri mədəniyyətin struktur mahiyyətidir. Mədəniyyətin bütün layları, o cümlədən folklor və ədəbiyyat da bu struktur münasibətlərinə tabedir. Lakin folklorla ədəbiyyat mədəniyyətin metamodelində eyni funksional səviyyədə dayanır. Ədəbiyyat folklorun bədii söz mexanizmindən törəyir: həmin mexanizmin funksional struktur sxemi ədəbi düşüncənin funksional mexanizminin əsasında dayanır. Lakin ədəbiyyatın gerçəkliyi inikas edən təsvir dili (kodu) olaraq üzvlənmə, törənmə strukturu folklor kodunun «ədəbiyyat olmayan» struktur mexanizmlərini (səviyyələrini) «yaxına qoymur». Varlıq aləminin kosmoqonik (yaranış) mahiyyəti elə qurulmuşdur ki, orada antidialektik (təkamülə xidmət etməyən) təkrarlara yer yoxdur. Ədəbiyyat folklorun «kalkası», texniki «təkrarı» (kserokopiyası) kimi yarana bilməzdi. Bu, ümumiyyətlə, bütün yaranışın (kosmoqonianın) teoraxetiplərlə (ilahi sxemlərlə) müəyyənləşən strukturu üçün qəbul edilməzdür (ona ziddir). Bəşər mədəniyyətinin mövcudluğunu təşkil edən sinergetizm (özünüütəşkil) belə anormal törəmələri zamanla kosmoqonik mutasiya – «tarixin səhvi» kimi aradan qaldırır.

Ədəbiyyat folklorun bədii söz səviyyəsindən yaranır (dixroniya) və zamanla mədəniyyətin folklorla bərabər müstəqil səviyyəsinə çevirilir (sinxroniya). Folklordan üzvlənən ədəbiyyat mədəniyyət sisteminin avtonom sərhədlərə malik hadisəsidir.

«Ədəbiyyat dil hadisəsi olduğu üçün o, təmsil etdiyi etnosun dünyagörüşünün fərdi müəllif dünyagörüşündən bilavasitə deyil, bilvasitə ifadəsi sayılır» (**H.İsmayılov. Göst. əsəri**, s. 5).

Dil gerçəkliyin bədii kodla ifadəsinin reallaşma materialıdır. Bu halda folklor dili ilə yazılı ədəbiyyat dili arasındaki fərq onların diferensiallaşmaya müncər olunan münasibətləri-

nin əsas göstəricilərindən biri kimi çıxış edir. Folklor dili gerçəkliyə münasibətin folklor kodunun tərkibinə daxil olan statik struktur hadisəsidir. Onun dinamizmi epoxal xarakterlidir: folklorun dil qəliblərinin dəyişməsi, inkişafı makro, yaxud mikroepoxalarla ölçülür. Ədəbiyyatın dili yaradıcı fərdin dil müstəqilliyini özündə əks etdirir.

«Folklor gerçəkliyin söz, musiqi, hərəkət (jest), eləcə də xalq yaradıcılığının digər sahələrinin sənət kodları vasitəsilə ifadə olunduğu milli düşüncə layıdır. Ədəbiyyat ifadəsi altında başa düşülən xalq yaradıcılığının söz sənəti onun çoxsaylı ifadə vasitələrindən biri, milli təfəkkürün özünü realizasiya instrumentidir. Total milli dünyagörüş kontekstində ədəbiyyat bədii söz kodu ilə funksionallaşan düşüncə qatı olaraq onu öz içində alan folklorun tərkib hissəsidir. Tarixi-kulturoloji baxımdan ədəbiyyat milli potensiyanın özünüifadəsinin ilkin çoxşaxəli sahəsi olan folklordan üzvlənmədir» (**H.İsmayılov. Göst. əsəri**, s.5).

Beləliklə, çağdaş folklorşunaslıq tədqiqatları folkloru milli düşüncənin unifikativ strukturu kimi göturməyi, onun tarixi-kulturoloji inkişaf prosesində milli düşüncənin digər səviyyələrindən necə üzvlənməsini, o cümlədən üzvlənmənin strukturu və mexanizmlərini bilməyi tələb edir.

«Folklorla yazılı ədəbiyyati fərqləndirən əsas xüsusiyyət fərdi müəlliflilik və fərdi müəllifsizlik deyil. Yəni istənilən mətnin müəllifinin bütün bioqrafiyası etibarilə yaradıcı şəxsiyyət kimi bəlli olması onun yazılı ədəbiyyat nümunəsi olmasının başlıca əlaməti deyil, yaxud əksinə, müəllifin olmaması onun folklor nümunəsi olmasının göstəricisi deyil. Mətnin folklor və ya yazılı ədəbiyyat nümunəsi olmasının əsas tipologiyası mətnin öz poetik və semantik struktur səciyyəsindən irəli gəlir» (**H.İsmayılov. Göst. əsəri**, s. 6).

Müəllif faktorunun müəyyənləşdirilməsi, daha doğrusu folklor mətnində müəllif subyektinin fəaliyyətinin modelləşdirilməsi Azərbaycan folklorşunaslığı üçün aktual nəzəri məsələdir. Bu sahədə absurd yanaşmalar artan xətlə gedir. Milli folklorşunaslıq təcrübəsində məhəbbət dastanlarının ay-

ri-ayrı qəhrəmanlarının aşiq elan edilməsi və bu əsasda «zəngin aşiq ədəbiyyatı tarixinin» yaradılmasına ardıcıl şəkildə edilən cəhdələr («Aşiq Kərəm», «Aşiq Qərib», «Aşiq Novruz» və s.) elmimizin davam etməkdə olan reallığıdır. Bu tendensiya davam etsə, «Aşiq Koroğlunun» da Azərbaycan aşiq sənəti tarixində «aşiq kimi pozulmuş hüquqları» tezliklə «bərpa olunacaqdır». Koroğlunun Azərbaycanın harasından, daha doğrusu hansı rayonundan olması məsələsinin də get-gedə aktuallaşması Azərbaycan nəzəri folklorşunaslıq düşüncəsində «folklor mətni» anlayışının hansı səviyyədə qavrändığının bariz göstəricisidir.

Folklor mətninin yaradıcılıq hadisəsi kimi müəllifə aidiyətinin struktur mexanizmlərindən xəbərsizlik, daha doğrusu, kollektiv yaradıcılıq anlayışının primitiv səviyyədə dərki folklor və müəllif münasibətlərinin şərhinin absurdla nəticələnəcəyini bütün hallarda məlum hadisəyə çevirir. Məsələnin bütün mahiyyəti folklorun struktur mahiyyətinə müncər olunur: mətnin poetik-semantik strukturu müəllifin mətndə iştirakının səviyyəsini qabaqcadan müəyyənləşdirir. Müəllif folklor mətndə onun imkan verdiyi dərəcədə iştirak edir. Kollektiv yaradıcılıqda (folklor yaratmada) müəllif-mətn münasibətlərinin strukturu dəyişməz qalır. Dəyişmə mətni folklor olmaqdan çıxarır. Folkorda müəllif-mətn münasibətlərinin strukturu pozulmazdır. Strukturun «pozulması» yazılı ədəbiyyatın normalıdır. Ədəbiyyat mətndə də müəllif-mətn münasibətlərinin dəyişməz tərəfləri var. Lakin «dəyişən tərəflər» – yaradıcı subyekti özünü mətndə müəllif kimi təsdiq etməsinə tam imkan verir.

Beləliklə, folklor yaratmada mətnə məxsus struktur qəlibləri müəllifi özünə tabe edir və qəliblərdən keçən müəllif «kollektiv» statusu alır. Ədəbiyyat yaratmada isə struktur mexanizmləri müəllifin əlində özünü yaradıcı subyekti kimi ifadə və təsdiqin vasitələridir.

«Folklorla yazılı ədəbiyyatı fərqləndirən başlıca cəhət yazılılıq və şifahilikdir. Yazılılıq və şifahilik ilk baxışdan sadə görünsə də, son dərəcə mürəkkəb sənət fenomenlərinin tipo-

loji fərqiñin müəyyənləşdiricisi kimi çıxış edir» (**H.İsmayılov. Göst. əsəri**, s. 6).

Yazı yaradıcılıq fenomeninə münasibətdə təkcə səsin hərfə (işarəyə) kodlaşması demək deyildir. Yazı həm də yaradıcı subyekti ferdiləşməsinin prosesi və vasitəsidir. Müəllif məhz yazı «prosesi» zəminində tarixən (diaxron aspektə) kollektivdən üzvlənə bilmişdir. Yazı eyni zamanda müəllifin özünü yaradıcı fərd kimi təsdiq və təsbitinin çağdaş, «indiki» zamana (sinxron aspektə) müncər olunan «vasitəsidir».

«Müəllifsizlik faktoru mətnin folklor olmasının çoxsaylı əlamətlərindən yalnız biridir, həm də o qədər dominant olmayan əlamətlərindəndir. Bu əlamətlərin tam olmayan, nisbətən əsas hesab edilə bilən məhdud siyahısı aşağıdakılardan ibarətdir:

1. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq folklor qəlibləri, folklor modelləri əsasında yaranır.

Folklor mətndə folklor modeli və folklor qəlibi etnik-milli düşüncənin minillər ərzindəki inkişafı prosesində formalılmış gerçəkliyi şüurdakı bədii-estetik proyeksiyasının spesifik bir tipidir. Etnik-milli təfəkkürün folklor bədii-estetik layının modelləri geniş anlayışdır. Geniş mənada ayrı-ayrı folklor janrları da modeldir, hər hansı bir janın tərkibində mövcud olan qəlibləşmiş klişelər, formullar da. Folklor modeli nisbətən iri struktur vahididir, etnik-milli təfəkkürdəki konkret bir sahə ilə bağlı bədii mətn tipidir. Formul isə nisbətən kiçik anlayışdır, o özündə folklor düşüncəsinin ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqəsinə, münasibətinə əsaslanan hərəkət stereotiplərini ifadə edir. Məsələn, bayati minilliklər ərzində formalılmış folklor təfəkkürü modelidir. Bayatıların birinci mərasında qəlibləşmiş ifadələr olan «əzizim», «eləmi», «mən aşiq» hissəcikləri isə arxasında xüsusi semantika daşıyan formullardır. Formullar etnik təfəkkürün gerçəkliyə münasibətinin etnik spesifikasını şərtləndirən qəliblərdir. Bir xalqın folklor modeli digər xalqın yazılı ədəbiyyatına, yaxud hər hansı bir xalqın folklor modeli həmin xalqın yazılı ədəbiyyatına keçə bilər. Məsələn, «rübai fars folklor janrı kimi türk-Azərbaycan

yazılı ədəbiyyatına keçib... ...Xalq nəyin müəllifidir?» suali-nın cavabı da çox sadədir: xalq folklor modellərinin müəllifidir. Bu qəliblər universal da ola bilər, milli də. Əsas olan odur ki, bu qəliblər birbaşa etnik-mifoloji təfəkkürə dayanır.

2. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq şifahi ənənədə mövcud olur.

Hər hansı bir mətnin folklor olmasının ən başlıca şərti onun şifahi ənənədə aktiv mövcudluğudur. Folklor mətninin şifahi ənənədə mövcudluğu onun milli-etnik təfəkkürün folklor modellərinə əsaslanmasının da başlıca göstəricisidir.

Cüntki şifahi ənənə milli folklor təfəkkürünün elə mexanizmləri əsasında işləyir ki, qeyri-folklor mətni, yəni milli folklor modellərinə əsaslanmayan qurama mətn tipi bu ənənədə yaşamını davam etdirə bilmir. Digər tərəfdən, folklor mətninin şifahi ənənədə olması folklor və müəllif subyekti arasındakı münasibətlərin tipini əhatə edir. Bu barədə dünya folklorşunaslığında zəngin tədqiqatlar mövcuddur. Onlardan yalnız birinə diqqət edək: *Don Ben Amos* folklor və sosial çevrə (müəllif subyekti) arasında əlaqənin 3 tipini müəyyənləşdirir:

1. Sahiblik;
2. Təmsilçilik;
3. Yaratma, yaxud yenidən yaratma (*Dan Ben Amos*.

Sərtlər və çevrə içində folklorun bir tanımına doğru. Məqalə «Halk bilimində kuramlar və yaklaşımalar» kitabına daxil edilmişdir. Ankara, 2003).

Birincisi, folklor mətninin milli şifahi ənənədə aktiv və funksional olaraq mövcudluğu, ilk növbədə, həmin milli şifahi ənənənin maddi subyektinin-etnosun, xalqın, millətin, yaxud xüsusi peşə sahəsi ilə bağlı olan bir qrup insanın o mətnə sahibliyinin göstəricisidir.

İkinci, mətn şifahi ənənədə mövcud olaraqdan milli düşüncə sistemini, bu sistemin ayrı-ayrı elementlərini təmsil edir. Dünya folklorşunaslıq düşüncəsində folklor mətninin təmsilçilik funksiyası ingilis təkamül nəzəriyyəsinə və fransız sosial antropologiyasına əsaslanaraq yaranmışdır. Bu barədə Andre Varqnak qeyd edirdi ki, folklor nəzəriyyəsiz kollektiv

praktikani, doktrinasız kollektiv inam sistemini təmsil edir (Andre Vargnac. *Definition du Folklore*. Paris, 1938, səh. 18).

Üçüncüsü, folklor mətninin şifahi ənənədə mövcudluğu onun xalq tərəfindən yaradılmasının başlıca şərtidir. Hər hansı bir fərd folklor mətnini ilkin yaradır, sonra o mətn şifahi ənənədə həmin mətnin janrına uyğun folklor modellərində təkrar-təkrar yenidən yaradılaraq şəkildən-şəkilə salınır. Mətn şifahi ənənədə semantik və poetik strukturlarını saxlamaq şərtile variantlar və versiyalar törədir.

3. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq, variant və versiyalara malik olur.

Folklor mətninin variant və versiyalılığı şifahi ənənədə canlı olaraq mövcud olmasından irəli gəlir. Şifahi ənənə etnosun yaddaşıdır. Etnosun yaddaşı etnosun həyat təcrübəsi nəticəsində əldə etdiyi biliklərin şifahi ənənə vasitəsilə qorunan və nəsildən-nəsilə ötürürlən bank sistemidir. Folklor mətninin variant və versiya törədiciliyi bu qorunma və nəsildən-nəsilə ötürülmə prosesində improvisasiya müdaxilələri nəticəsində yaranır. Etnosun tarix səhnəsində həyatı, ilk növbədə, öz daxili inkişaf qanunu uyğunluğu ilə, bundan əlavə ictimai-siyasi hadisələrlə, əlaqədə olduğu etnik-mədəni sistemlərlə, sivilizasiya tipləri, dini dünyagörüşlərlə şərtlənərək daim dəyişir. Bu dəyişmə prosesi etnosun yaddaşında daşıdığı folklor mətn tiplərinin variant və versiya törədiciliyinin əsas səbəblərindəndir. Arxetip statusunda olan mətn yuxarıda göstərilən amillərlə şərtlənərək yeni variant törətdikdən sonra öz mövcudluğunu da davam etdirir və zaman keçdikcə törətdiyi mətnlə bərabərhüquqlu variantlara çevrilir. Yaxud mətn variantlaşmasının aktiv göstərən digər üsulu regional-məhəlli spesifikasi ilə şərtlənir. Məlum olduğu kimi, folklor etnik-milli sistem hüdudları daxilində universal xarakter daşımaqla yanaşı, lokal-regional səciyyəyə də malikdir.

4. Folklor mətni yaddaşlardan qeydə alınmalıdır.

Folklor mətninin yaddaşlardan qeydə alınması onun şifahi ənənədə mövcudluğunu sübut edən başlıca faktordur. Cüntki yaddaş burada fərdi səciyyə daşımaqdan daha çox, etno-

sun kollektiv yaddaşının təmsilçisi kimi özünü göstərir. İnförmatörün müəllif statusuna iddialı olmamasının da başlıca səbəbi bu təmsilçiliklə bağlıdır. İnförmatör etnosun yaddaşındakı universallaşmış (etnik hüdudlarda) biliyin daşıyıcısından başqa bir şey deyil. Yaddaşdan qeydə alınan folklor mətninin keyfiyyəti införmatör yaddaşının yazı mədəniyyətinin müdaxiləsi ilə «zədələnməməsi» ilə şərtlənir. Bu aspektdə yaddaşın saflığı onun etnik yaddaş bankını bütün təbiiliyi ilə (bu təbiilik bu günün davranış stereotipləri baxımından qaba təsir bağışlaya bilər) əks etdirməsi ilə ölçülür. Məhz buna görə də folklor-şünaslıqda folklorun yaddaşlardan qeydə alınması mürəkkəb texnoloji prinsipləri olan prosesdir. Bütün bu mürəkkəblilik ancaq ona xidmət edir ki, etnik yaddaş införmatör yaddaşından mümkün qədər az itkisiz «ələ gətirilsin».

5. Folklor mətnləri yazılı ədəbiyyatdan fərqli olaraq arxetip əsası etibarilə etnik-mifoloji dünya modelinə əsaslanır.

Folklor mətnlərində mifolji dünya modelinin arxestrukturları mətnin ideoloji bazası statusunda çıxış edir. Düzdür, bəzən bu proses yazılı ədəbiyyatda da mövcud olur. Lakin bu yazıçı təfəkkürünün eksperimentallığının nəticəsi kimi özünü göstərir. Məsələn, Çingiz Aytmatovun qədim türk mifik arxetipləri əsasında bədii yaradıcılıq təcrübəsi... Yazılı ədəbiyyatın bu eksperimentallığında etnik yaddaşın genetik kodla ötürülməsi prosesi də iştirak edir. Etnik təfəkkür dünyani o modellər əsasında qavrayır və bədii-estetik funksiyadan başqa, praktiki məqsədlərə də xidmət edən folklor mətni bu dünya modelinin bazasına əsaslanır. Folklor mətnlərində mifoloji dünya modeli, sonalar onun tarixi dünya modeli ilə əvəzlenməsi folklor mətninin bütün səviyyələr üzrə strukturunun əsasında dayanır. Ayrı-ayrı folklor janrlarında iştirak edən mifoloji dünya modelinin müxtəlif arxestrukturları elə etnik təfəkkür mexanizmləri əsasında oraya yerləşmişdir ki, sənə şəkildə buna nail olmaq qeyri-mümkündür. Folklor modelləri əsasında yaradılıb saxtakarlıqla folklor kimi təqdim edilən əsərlərdə çox şey quraşdırılsa da, əksərən, dünya modellərinin

arkestrukturları quraşdırıla bilmir. Çünkü mifoloji dünya modelinin məntiqi epik sujet planında bəzən məntiqsizlik kimi təzahür edir. Və qurama mətnində qeyri-ixtiyari olaraq sosial-tarixi məntiq bərpa edilir və bununla da qurama mətnin etnik yaddaşı təmsilcilik funksiyasını itirir.

6. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq bədii-estetik funksiyadan başqa digər xeyli sayıda praktiki funksiyalar da yerinə yetirir.

Mətnin funksionallığı anlayışı onun «hansi məqsədə yönələn işlə məşğul olmasını» müəyyənləşdirir. Yazı mədəniyyətinin olmadığı mərhələdə folklor mətnləri etnosun təcrübəsinin biliyə çevrilməsi, biliyin qorunması, biliyin nəsildən-nəsile ötürülməsi, biliyin etnosun ayrı-ayrı fərdlərinə mənim-sədilməsi, mənimsənilmə üzərində nəzarət, etnik davranışın formullaşdırılması, estetik-əyləndirmə və s. çoxsaylı funksiyalar daşıyır. Janrlar folklor modelindən başqa funksional baxımdan da bir-birindən fərqlənir. Lakin bu fərqliliklər hamısı «pragmatik funksiya» adı altında ümumiləşə bilir. Yazılı ədəbiyyatda mətn tipləri pragmatik funksiya daşımir, bədii-estetik funksiya yeganə funksional keyfiyyət kimi özünü göstərir.

7. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq dil-üslub baxımından folklor üslubunda olmalıdır.

Bu fərq folkloru ədəbiyyatdan fərqləndirən ən ciddi və mühüm struktur hadisəsidir. Dilin strukturu folklor mətninin formal strukturunu təşkil edir, folklor bütün hallarda sxem hadisəsidir, yəni yuxarıda haqqında danışdığını folklor modelləri dilin sxemləri ilə şərtlənərək biçimlənir. Ədəbiyyat sxemi dağıdır və müəllif subyekti ədəbiyyatda özünü dolğun şəkildə işarələyə bilir. Folklorda məsələ tamam başqa cărdür. Matəriyanın strukturu şüurda, şüurun strukturu dildə, dilin strukturu folklorda və onun janrlarında proyeksiyalanır. Məhz bu baxımdan folklor mətninin dili struktur sxemlərindən təşkil olunur. Ədəbiyyat bu sayaq sxemlərdən azaddır» (**H.İsmayılov. Göst. əsəri, s. 6-10**)».

Beləliklə, folklorun mahiyyəti onun aşağıdakı struktur səviyyələrinə müncər olunur:

- folklor mətninin poetik-semantik struktur qəliblərinə;
- şifahi funksionallaşma modelinə;
- invariantın üfüqi (folklor mühitləri) və şaquli sxemlər (mühitlərin tarixi-epoxal böyüməsi, artması) üzrə paradigmalaşma mexanizminə;
- folklorun strukturunun etnokosmik yaddaşda arxetipləşmə mexanizminə;
- mifoloji-genetik arxetiplərə;
- özünə məxsus liqvostruktur modellərinə.

Bütün bunlar Azərbaycan folkloru və ədəbiyyatının nümunəsində (universal-tipoloji baxımdan isə ümumiyyətlə) münasibətlərin aşağıdakı iki tipini mütləqləşdirməyə imkan verir:

«Folklorla yazılı ədəbiyyat arasında əlaqənin iki tipini fərqləndirmək olar.

1. Folklor mətni yazıya alınır, bundan sonra o mətnin abidələşmə prosesi başlanır. Məsələn, «Oğuznamələr», «KDQ» və s.

2. Ədəbi şəxsiyyətlər folklor motivlərindən, folklor modellərindən yaradıcı şəkildə istifadə edib yeni nümunələr ortaya qoyurlar.

Son dərəcə lakonik mətn tipi kimi özünü göstərən bayatlar özünün strukturu etibarilə qədim türk mifoloji dünya modelinə əsaslanır. Bayatının hazır qəlib və klişelər, janr spesifikasiyasına məxsus dil-üslub xüsusiyyətləri, digər bədii-estetik funksiyalarla bərabər modelləşdiricilik funksiyasını da həyata keçirir. (Məsələn – H.İ., S.R) ... Hüseyn Kürdoğlunun da, Teymur Bünyadovun da, özünün də və digər bayati yazan müəlliflərin də bədii yaradıcılıq prosesində bayati həm poetik, həm semantik modelləşdiricilik funksiyası ilə çıxış edir. Yəni janrın modeli müasir müəllifin bədii təxəyyülünü özünün minillərin dərinliklərinə gedib çıxan mifoloji arxetipinə tabe edir. Və müasir bayati yazanlardan kim bu arxetipə daha çox tabe olursa, nə qədər qəribə görünə də, mətn o zaman daha mükəmməl olur. Yaradıcı improvisə etnik bədii təfəkkürün rəqəmlətinə tabe etdirilir. Folklor mətninin semantik və poetik strukturunun cazibə qüvvəsi, bu strukturun müəyyən keyfiyyəti

yəti kimi özünü göstərən arxetip də, ona əsaslanaraq folklorlaşan janrlar da ayrıca bir fərdin bədii yaradıcılıq məhsulu deyil. Arxetipin ən böyük müəllifi etnik-mifoloji təfəkkürdür. Bu cəhətdən, bayati mətninin hər hansı mücərrəd xalq, yaxud konkret müəllif tərəfindən yaradılması məsələnin mahiyyətini heç bir halda dəyişə bilmir. Çünkü bayati yazan müəllif, istisnasız olaraq, poetik yaddaşın koduna köklənməyə məhkumdur. Bu halda onun müəlliflik hüquq total poetik yaddaşla müəllif düşüncəsi arasında vasitəciliyə müncər olunur.

Bayatıda hazır modellər əsasında hissin, emosiyanın, da-ha çox dərdin, kədərin ictimailəşdirilməsi var. Bu baxımdan bayati, ola bilsin ki, qədim dövrlərdə dua olub. Lirik emosiem modelləri funksional mətn qəlibləri vasitəsilə özünü reallaşdırır. Fərdin öz kədərini bayati qəlibi vasitəsilə reallaşdırması digər bir funksiya da daşıyır: etnosun ayrıca bir fərdi həmin qəlib vasitəsilə öz lirik emosiyasını ictimailəşdirir. Bu ictimailəşdirmə də ümumətnos tərəfindən qəbul olunan düşüncə qəlibləri vasitəsilə həyata keçirilir. Əgər bayati yazan müəllif janrin semantik və poetik strukturlarının məhdud sərhədləri daxilində müəlliflik statusuna layiq orijinallıq edə bilirsə, onda müəllifdir.

Lakin bütün hallarda bu əsərlər folklor mətnlərinin qalxdığı bədii mükəmməllik səviyyəsinə qalxa bilmir. Nadir hallarda müəllifli folklor nümunələrinə əsasən yaratdığı əsər yüksək bədii mükəmməllikdə olur. Bu zaman etnik-mifoloji təfəkkürdə yaşayan folklor modelləri, arxestrukturlar genetik kodla ötürülür (**H.İsmayılov. Göst. əsəri, s. 11-12**).

Folklorun praqmatik mahiyyətinin ifadə olunduğu əsas cəhətlərdən biri odur ki, o, tarixən etnosun fiziki-mənəvi təcrübəsinin modelləşdirmə vasitəsi rolunu oynamışdır: «Kosmoloji çağın cəmiyyəti öz ictimai təcrübəsinə ənənənin şifahiliyi şəraitində «yaddaşlaşdırmağa» sadəcə məhkum idi. Bu baxımdan, kosmoloji çağın etnosunun yaddaşı aramsız qəbul olunan informasiyanın hesabına daim zənginləşirdi. Burada nəzərə alınmalıdır ən mühüm məqam kollektiv yaddaşa gələn informativ biliyiñ məhz universallaşmış biliyi əks etdirməsidir. Tapmaca

yaddaşın hər bir fərd tərəfindən mənimsədilməsinin və başlıcası, bu mənimsənilmə üzərində nəzarətin həyata keçirilməsinin ən uğurlu üsulu idi. Tapmacanın funksional mahiyyəti də məhz bu üsulla ehtiva olunur. Belə ki, etnosun kollektiv birliyi kollektivin gələcək üzvlərinə tapmaca vasitəsilə həm ötürülür, həm də bu ötürülmə üzərində nəzarət edilirdi. Tapmacalarda kosmoloji çağın etnosunun əhatə etmədiyi dünya sahəsi qalmır» (**S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004, səh.163**).

Azərbaycan folklorunun unikallığını şərtləndirən ən başlıca struktur hadisəsi aşiq sənətidir. Bu sənətin və ondakı söz, musiqi və sənət yaradıcılığının təyinləndirilməsi, səciyyələndirilməsi və müəyyənləndirilməsi folklorşunaslığın qarşısında duran ən muhüm nəzəri problemlərdəndir.

«Aşıq sənəti milli-mənəvi dəyərlər sistemimizdə xüsusi sənət fenomeni olduğu üçün onun üzərində ayrıca dayanmaq lazımlı gəlir. Folklorun digər janlarından fərqli olaraq, aşiq yaradıcılığı yazılı ədəbiyyatın mövcud olduğu dövrlərdə yaranıb. Öz genetik kökləri etibarilə əski türk dünyagörüşünün ata kultuna dayanan, ata kultundan orta əsrlərin sufi-övliya kultuna transformasiya olunan, XV-XVI əsrlərdə genetik bicismillənmə, təşəkkül və təkamül mərhələlərini başa vurub, son beş yüz ildə indiki dəyişməz, sabit vəziyyətinə düşmüş aşiq sənəti yazılı ədəbiyyatın mövcud olduğu dövrlərdə yarandığı üçün yazılı ədəbiyyatla folklorun digər janları ilə müqayisədə daha six əlaqədə olmuşdur. Aşıq sənətinin bədii yaradıcılıq məhsulunun müəllifinin bəlli olması onun folklor mahiyyətinə heç bir aidiyiyatı yoxdur. Aşıq sənətinin subyekti olan aşığın bədii ədəbiyyat nümunəsi kimi yaratdığı söz sənəti onun çoxsaylı funksiyalarından yalnız biridir. Məlum olduğu kimi, aşiq sənəti sinkretik sənətdir və bu sənətin subyekti olan aşiq da sinkretik funksiya daşıyır:

1. Xalq şeiri üslubunda şeir qosur;
2. Saz musiqi havası üzərində mahnı ifa edir;
3. Ənənəvi aşiq musiqisini ifa edir;
4. İfa zamanı rəqs edir;

5. Məclis idarə edir və s.

Göründüyü kimi, aşiq sənətini yazılı ədəbiyyata yaxınlaşdırın cəhət yeganə olaraq bədii mətn arsenalıdır ki, o da semantik-struktur baxımından mifoloji-folklor düşüncə modelləri əsasında, poetik struktur baxımından isə saz musiqi halvaları əsasında yaranmışdır və bu cəhətləri etibarilə folklorla six şəkildə əlaqələnir...

Türk folklor ənənəsinin «təbii ədəbiyyat»dan «süni ədəbiyyat»a, kollektiv sənətdən fərdi və qrup sənətinə üzvlənməsi ilə artıq «süni sənət» səviyyəsində şifahi və yazılı ədəbiyyatın öz spesifik inkişaf qanunauyğunluqları zəminində iki bir-birindən izolə edilmiş müstəsna qolunun formalması prosesi başlanır. Xalq ədəbi yaradıcılığının üzvlənməsi prosesində üçüncü bir qol da mövcuddur: bu, aşiq ədəbiyyatıdır. Həmin üzvlənmə prosesinin diaxron sxemi aşağıdakı şəkildədir:

1. Şifahi xalq ədəbiyyatı (folklor).
2. Aşıq ədəbiyyatı.
3. Yazılı ədəbiyyat.

Azərbaycan ədəbiyyatının bu istiqamətlərinin heç biri öz funksionallığını itirməyib, öz yaşam hüququnu saxlamaqdadır. Folklor əsasına yaxındığını görə aşiq ədəbiyyatı birinci və ikinci arasında dayanır.

Folklorun bədii yaradıcılıq istiqaməti ənənəvilik, şifahilik, kollektivlik kimi dominant atributiv keyfiyyətlərlə səciyyələnir; folklor mətninin dil kollektivində ya ümumilikdə, ya da ən azı regional konteksdə toplum üçün anlaşıla bilən semantik kodu və şifrəsinin mövcudluğunu folklor faktının mövcudluğunu təsdiqləyən zəruri hadisədir. Folklorda semantik kod və şifrə yalnız mətnin poetik strukturunun elementi kimi qavranılmamalıdır. Folklorda semantik kod və şifrələr poetik strukturun elementi kimi özünü göstərsə də, mətnin semantik strukturu vasitəsilə etnik-milli düşüncə potensiyasını təzahür etdirir, onun xarakteri ilə şərtlənir. Yəni Gerçəklik-Şür-Mətn münasibətlərində gerçekliyin şüurda proyeksiyası etnik-milli xarakter daşıyır. Folklor təfəkkürünün özünün xarakteri etnik-milli olduğu üçün proyeksiyanın verdiyi mətn də milli məz-

mun kəsb edir. Konservativ folklor mühitlərində regional spesifikasiadan başqa, həm də əski ənənə yaxşı qorunur, arxaik elementlərin iştirakı intensiv xarakter daşıyır.

Aşiq yaradıcılığı folkloran qaynaqlanır, onun kanonik mətn tiplərindən istifadə edir. Digər tərəfdən isə o, yazılı ədəbiyyatla qismən təmasda olur. Aşiq yaradıcı şəxsiyyətdir, şairdir, öz intellektual mülkiyyətinin sahibidir. Bu mənada, aşiq ədəbiyyatı folklor hadisəsi kimi yazılı ədəbiyyata yaxınlaşır. Lakin aşiq yaradıcılığı folklor çevrəsində fəaliyyət göstərir, aşiq şeiri xalq şeir üslubunda yaradılır.

Yazılı ədəbiyyatın mətn arsenalı bəlli olduğundan o daha çox öyrənilmişdir. Bizim araştırma kontekstində yazılı ədəbiyyata müraciət olunması milli ədəbi sistemin struktur elementlərini bir bütöv halında təsəvvürdə canlandırmaq üçündür. Yazılı ədəbiyyat həm milli, həm də qeyri-milli ədəbi sistemlərlə əlaqədə olur və integrasiya prosesində folklorla müqayisədə daha intensiv iştirak edir. Aşiq yazılı ədəbiyyatın öz kanonlarına uyğun gələ bilən bəzi elementlərdən faydalananır. Lakin bu faydalana prosesində də həmin elementlər folklor bədii düşüncə kanonlarına tabe etdirilir, onların içərisində əridilir» (**H.İsmayılov. Göst. əsəri**, s. 14-16).

Bütün bu məsələlərin XX əsr Azərbaycan folklorşunaslığında öz həllini tapmaması elmdə nəzəri vakuum yaratmışdır. Məsələn, XX əsr Azərbaycan folklorşunaslığı Molla Pənah Vaqifin yaratdığı qoşma ilə Aşiq Ələsgərin yaratdığı qoşma arasında fərq görmür. Bu fərqi tapmadan, həmin fərqi görə biləcəyimiz nəzəri baxışlar sistemini formalasdırmadan biz cismən yeni (XXI) əsrə yaşısaq da, yenə də keçən (XX) əsrə qalmadı davam edəcəyik. Ona görə də Azərbaycan folklorşunaslığı Vaqifin qoşması ilə Ələsgərin qoşması arasındaki fərqi tapmağa, sadəcə olaraq, məhkumdur. Bunu bizdən Azərbaycan xalqının və onun elminin yeni minillikdəki taleyi tələb edir.

«...Vaqifin qoşması Ələsgər qoşmasından fərqli olaraq göründüyü boydadır, Ələsgərdə isə qoşma həm eninə, həm də dərininə göründüyündən xeyli böyükdür.

Dərininə ona görə böyükdür ki, həmin mətnin həm

semantik, həm də poetik strukturunda arxestrukturlar lay-lay qalaqlanıb. Əslində bu laylar aşiq sənətinin genezis və təkamül dinamikasının bütün keçdiyi yolun mikromodelidir. Ələsgər qoşmasında sənət layı, təriqət layı, ata-baba layı və s. var. Ələsgər o bazanın əsasında yarandığı üçün bu laylar mətnə təfəkküründən süzüllüb gəlmüşdür. Ələsgər qoşmasının eninə göründüyündən böyük olması dedikdə isə mətnin daha çox funksiyalılığı nəzərdə tutulur.

Ələsgər qoşması yaranma prosesində aşağıdakı amillərlə şərtləndirilir:

1. Saz havası ilə;
2. İfa tərzi ilə;
3. Məclisin auditoriyası ilə;
4. Praqmatik məqsədə yönəlməsi ilə;
5. Bədii-estetik əyləndirmə funksiyaları və s. ilə.

Aşiq Ələsgər qoşmasında mətnin bədii-estetik əyləndirmə istiqaməti onun çoxsaylı funksional elementlərdən yalnız biridir. Və mətnin bədii ədəbiyyatla ortaq məqamı yalnız bu funksiya ilə bağlıdır. Digər funksiyaları ilə folklorbağlıdır. Əgər... Ələsgər yazılı ədəbiyyat nümunəsi kimi ədəbiyyatşunaslıq metodları ilə öyrənilsə, onda onun sənət fenomenologiyasını şərtləndirən cəhətlərin heç ondan biri izah oluna bilməz» (**H.İsmayılov. Göst. əsəri**, s. 16-17).

Gerçəkliyə münasibətin folklor kodu yaddaş informasiyası ilə six bağlıdır. Ümumiyyətlə, folkloru informasiya hadisəsi kimi götürmədən onun mahiyyətinə enmək, onunla bağlı doğru-düzgün nəticələrə gəlmək mümkün deyildir. Folklor İnstitutunda aparılmış tədqiqatlardan bəlli olduğu kimi: «Folklor informasiyası» kateqorial hadisə olaraq nəhəng anlayışdır: ilk növbədə folklor dünya modelini bir bütöv olaraq «projesiyalandıran» sistemi nəzərdə tutur. Həmin sistemin daxili strukturu son dərəcə mürəkkəbdir. Ən iri kontekstdə Gerçəklik-Mətn-Şüur münasibələrinin kosmik kontinuumunu (məkan – zaman sistemini) bütün sərhədləri ilə nəzərdə tutur. Folklor informasiyası məkan-zaman sistemini onun ən mənali elementləri səviyyəsində işarələndirdiyi kimi, həmin sistemin

funktional dinamikasını da özündə eks etdirir. Bu mənada, folklor informasiyasının etnik-regional strukturunun modelləşdirilmə konsepsiyası son dərəcə dəqiq analitik təhlil qabiliyyəti tələb edir (**S.Rzasoy. Folklor informasiyasının etnik-regional strukturunun modelləşdirilmə konsepsiyası (redaktordan ön söz) // Hüseyin İsmayılov. Azərbaycan folklorunun regional xüsusiyyətləri. B.: Səda, 2006, s. 7.**)

Beləliklə, AMEA Folklor İnstitutunda aparılmış nəzəri axtarışlar, eksperimental tədqiqatlar, metodoloji təcrübələr folklorun struktur mahiyyəti ilə bağlı aşağıdakı məntiqi-praktiki nəticələrə gəlməyə imkan vermişdir:

«Folklor:

- etnik-mədəni düşüncənin tarixi-diaxronik təzahürü kimi struktur düşüncədir;
- etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünüifadənin total düşüncə sisteminin əsas paradigmalarından biridir;
- total etnik düşüncənin statusal tipi baxımından bədii-estetik xarakterlidir;
- düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır);
- mətn kimi folklor düşüncə modelini eks etdirən obyektdir;
- janr kimi gerçəkliyi bütövlükdə universumlaşdırıran janrlar sistemidir və s.» (**S.Rzasoy. Azərbaycan gülüşü etnik özünüifadə kodu kimi Muxtar Kazimoğlunun yaradıcılığında // «Dədə Qorqud» jur., 206, № 2, s. 158.**)

Daha bir konseptual baxışa görə, «Etnik-milli mədəniyyət sistemində mühüm struktur vahidlərindən birini folklor təşkil edir. Bunu şərtləndirən başlıca səbəb odur ki, folklor yazılı ədəbiyyatdan fərqli olaraq, dolayısı ilə deyil, birbaşa, bilavasitə onu yaradan mədəni subyektin – etnosun təfəkkürü-nün etik-estetik təzahürü kimi meydana çıxır. Məhz bu xüsusiyyətlərinə görə folklor etnik-milli mədəniyyətdə o mədəniyyətin müxtəlif təzahür formalarının genezisini təşkil edir, bu təzahür formalarının millilik keyfiyyətinin sistemində is-

tənilən kulturoloji təmayül digər etnik mədəniyyətlərin təsirinə də məruz qala bilər, kosmopolitizmə qədər millilikdən uzaqlaşa bilər. Lakin əgər bu əzaqlaşmaların kökündə folklor təfəkkürünə söykənmə, genezis etibarılə ona dayanma varsa, onda yenə də bu təzahürlər istər-istəməz milli keyfiyyətə malik olmalıdır. Beləliklə, etnik-milli mədəniyyətdə folklorun statusu keyfiyyət göstəricisi, milliliyin meyar və etalonu statusundadır. Bu mənada, etnokulturoloji sistemdə folklorun regional kontekstdə öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bu əhəmiyyət özünü yalnız folklor irlisinin müasir azərbaycanlı şüruruna integrasiyası kimi olduqca zəruri bir missiya ilə məhdudlaşmayıb, bütövlükdə Azərbaycan və eləcə də türk etnik-mədəni sisteminin genezisini, digər mədəni təzahürlərin nə dərəcədə aidliyini də müəyyənləşdirməyə imkan verir» (**H.İsmayılov. Azərbaycan folklorunun regional xüsusiyyətləri. B.: Səda, 2006, 101-102.**)

Folklorla yuxarıdakı sitatdakı bu konseptual baxış folklorşunaslıqda şərh olunmuş və həmin baxışdan folklorun struktur mahiyyəti ilə bağlı nəzəri müddəalar çıxarılmışdır. Şərhdə göstərilir ki, «Hüseyin İsmayılovun bu konseptual «tezislərindən» göründüyü kimi:

1. Folklor etno-milli mədəniyyət sisteminin «mühüm» vahididir;
2. Folklor etnosun təfəkkürünün birbaşa etik-estetik təzahürü statusundadır;
3. Folklor etnik mədəniyyətin müxtəlif təzahür tiplərinin genezisində də dayanır, başqa sözlə, həmin tiplərin millilik keyfiyyəti folklorla müncər olunur;
4. Folklor milli mədəniyyəti öz kodundan qopmağa qoymayan «qoruyucu» sistemdir: əgər etnosun milli kimliyinin folklor səviyyəsi funksionaldirsə, ifrat kosmopolitizm belə onun etnik özümlüyünü korşalda bilmir;
5. Folklorun etnik-milli mənsubiyyətindəki birbaşa statusu milliliyin meyar və etalonu vahidlərinə müncər olunur;
6. Folklorun öz regional strukturu ilə etnosun milli strukturundakı bu fəqəladə «statusu» onun məhəlli mühit kontekstində

öyrənilmə zərurətinin başlacı nəzəri-metodoloji əsasını təşkil edir;

7. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaş milli şüura integrasiyası kimi zəruri milli ehtiyacın ödənilməsinə qulluq edir;

8. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaş ümumtürk dünyasındaki mövqeyinin funksionallaşma xronotopunun total strukturu çevrəsində müəyyənləşdirilməsi kimi zəruri milli vəzifənin həyata keçirilməsi də başlıca yollardan birini təşkil edir» (**S.Rzasoy. Folklor informasiyasının etnik-regional struktununun modelləşdirilmə konsepsiyası (redaktordan ön söz) // Hüseyin İsmayılov. Azərbaycan folklorunun regional xüsusiyyətləri. B.: Səda, 2006, s. 35-36.**)

Beləliklə, «Azərbaycan Folkloru Külliyyatı» milli mədənniyyətin folklor kodunun total mətn korpusu kimi mükəmməl, sistemli, müasir dünya nəzəri-intellektual səviyyəsinə uyarlı folklorşunaslıq baxışlarını özündə əks etdirən proyekt olaraq reallaşdırılmışdır. **Proyektlə aşağıdakı məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:**

1. İlk növbədə Azərbaycan xalqının folklor yaradıcılığının indiyə qədər əldə edilən bütün mətn fondunun çap edilib yazılı mətnə keçirilməsi. Ona görə də «Azərbaycan Folkloru Külliyyatı» kəmiyyət vahidi ilə – rəqəmlə (50 cildlik, 100 cildlik və s.) ölçülməyən nəşr kimi planlaşdırılmışdır. Bu, təkcə Azərbaycan folklorunun təcrübəsində deyil, eləcə də dünya təcrübəsində analoqu olmayan açıq nəşr sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, AMEA-nın Folklor İnstytutunun həzirkı kollektivi, proyektin redaksiya heyəti sadəcə olaraq bu işi başlamağı, milli folklorumuzu kəmiyyət həddi qoymadan çap etməyi qərara almışdır. Proyektin neçə cilddən ibarət olacağını zaman müəyyənləşdirəcək: bu fundamental layihə Azərbaycan xalqının yeni əsr və minillikdəki milli-mənəvi ehtiyacının ifadəsi olaraq yarandığı kimi, onun nə vaxt və neçənci cildlə tamamlanacağını yenə də milli-mənəvi tələbat, zamanın konkret tələbləri müəyyənləşdirəcək.

2. «Azərbaycan Folkloru Külliyyatı»nın nə vaxtsa poliqrafik-fiziki baxımdan tamamlanması mümkündür. Lakin xalqımı-

zin mənəvi-milli həyatının ən böyük hadisələrindən biri olacaq bu proyektin fəlsəfi baxımdan tamamlanması mümkün süzdür: Azərbaycan xalqının folklor yaradıcılığı bitməz-təkənməzdür.

3. «Külliyyat»da Azərbaycan folklorunun sistemli təqdimi nəzərdə tutulmuşdur. Həmin nəşr sistemi aşağıdakı göstəricələri nəzər tutur:

– Azərbaycan folklorunun onun bütün mətn növləri və janrları üzrə nəşr edilməsi;

– Azərbaycan folklorunun bütün tarixi mətn fondunun çap edilməsi;

– Azərbaycan folklorunun variant və versiyalar sistemi üzrə çap edilməsi;

– Tarixi Azərbaycan folklorunun çap edilməsi işinin həyata keçirilməsi;

– Azərbaycan folklorunun dil-dialekt koloritinin saxlanılmaqla çap edilməsi;

– Azərbaycan folklorunun mətn təhriflərindən və saxtalaşdırılmalardan təmizlənməsi və s.

4. Azərbaycan folklorunun bütün mətn növləri və janrları üzrə çap edilməsi «folklor mətni» anlayışının bütün struktur səviyyələrini əhatə edəcəkdir. XX əsr Azərbaycan folklorşunaslığında «folklorun növ və janrları» anlayışının yalnız yazılı ədəbiyyatın kateqorial sistemi səviyyəsində qəbul edilməsi praktikasına «Külliyyat»da son veriləcək və «növ-janr-formaşəkil» kateqorial sisteminin folklor mətnininindəki poetik spesifikasiyası əsas götürüləcəkdir. Bu, folkloru yalnız «şifahi xalq ədəbiyyatı» (yaxud «ağız ədəbiyyatı») olmaq statusundan çıxarırib, söz-hərəkət-sənət sisteminə müncər olunan gerçək mahiyyəti səviyyəsində təqdim etməyə imkan verəcəkdir. Bu halda folklorumuz bütün mətn növləri, tipləri, janrları, forma və şəkilləri səviyyəsində çap olunacaqdır. Folklorumuzun gerçək mahiyyəti və bədii-estetik möhtəşəmliyinin üzə çıxarılması onun «janr» səviyyəsində məkəmməl çapını hava və su kimi tələb edir. Azərbaycan folklorşunaslığının bu sahədə mövcud olan ənənəvi janrları təqdim etmək təcrübəsi folklorumuzun neçə-neçə janrını onların gerçək poetik təbiəti səviyyəsində

təqdim etməyə imkan verməmiş, bir çox paremioloji janrlar, ümumiyyətlə, nəşrdən qıraqda qalmışdır. «Azərbaycan Folkloru Külliyyatı» mətnlərin janrlar üzrə çapı zamanı bu sahədəki meyarların maksimum səviyyədə tətbiqini nəzərdə tutmuşdur.

5. Azərbaycan folklorunun tarixi mətn fondunun çap edilməsi «Külliyyat»ın qarşısına qoyduğu əsas məqsədlərdən dir. Bu məqsədin həyata keçirilməsi iki səviyyəni əhatə edir:

Birinci – eyni mətnlərin ayrı-ayrı tarixi dövrlərdəki nüsxələrinin çap edilməsi. Məsələn, «Koroğlu» eposunun V.Xuluflu, H.Əlizadə, M.H.Təhmasib və s. variantları XX əsrə aiddir. Lakin hazırda əlimizdə eposun XIX əsrə aid Paris nüsxəsi və Təbriz variantı da vardır. «Külliyyat»da mövcud nüsxələr tarixilik prinsipi üzrə çap ediləcəkdir.

İkinci – Azərbaycan folklorunun genetik xətlə bağlı olduğu tarixi mətn fondunun çap edilməsi. Məsələn, «Kitabi-Dədə Qorqud» oğuznamələri bizə daha yaxın tarixi mətn, Oğuz Kağanla bağlı digər ədəbi oğuznamələr bir qədər uzaq tarixi mətnlərdir. Azərbaycan folklorunun tarixi inkişaf dinamikasının «Külliyyat»da əks olunması folklor düşüncəmizin bu tarixi mətn fonduna müraciət etməyi zərurətə çevirir.

6. Azərbaycan folklorunun variant və versiyalar üzrə çap olunması «Külliyyat»ın qarşısında duran ən mühüm vəzifələrdəndir. Variantlılıq folklor mətninin başlıca poetik funksionallığı göstəricisidir. Mətnin təqdim etdiyi folklor informasiyası həmişə variantlar şəklində mövcud olur. Folklor mətninin poetik strukturu variantlılığı müncər olunur və onun vasitəsi ilə öz ifadələnməsini tapır. Hər hansı folklorşünaslıq tədqiqatında mətnin variantlarına diqqət verilməsi ilkin və zəruri işdir. Çünki poetik struktura gedən yol variantların öyrənilməsindən keçir. Folklor mətni haqqında obyektiv və dəqiq sözü onun variantlarının öyrənilməsi ilə demək mümkündür. Variantları öyrənmədən mətnin poetik strukturunun qeyri-əsas elementləri səviyyəsində çox asanlıqla yanlışlıq mümkündür. Bu, folklor mətninin poetik spesifikasiyası ilə bağlıdır. Folklor mətninin poetik strukturu dəyişən və dəyişməyən olaraq iki hissəyə ayrılır. İnvariənti, strukturun arxetipik sxemini əks etdirən hissə heç bir halda

dəyişmir. Bu hissə mətnin gerçek mahiyyətini özündə əks etdirir. Onu mətnin nüvəsi də adlandırmaq olar. «Nüvəyə» gedən yol mətnin ikinci hissəsindən, belə demək mümkünsə, onun «qabığından» keçir. «Qabık» dəyişkəndir, mətnin ətraf aləmlə hər cür «təması» qabık vasitəsi ilə baş verir. «Qabık» nüvə ilə ətraf aləmin arasında dayanır və «nüvəni» görməyə imkan vermir. Mətni onun variantları səviyyəsində öyrənmədikdə «qabık» hissə poetik mətnin əsas struktur mahiyyəti təsirini bağışlayır. Lakin mətni onun variantları ilə müqayisəli struktur müstəvisində öyrəndikdə «qabık»ların dəyişkən hissə olduğu, mətnin struktur mahiyyətini əks etdirmədiyi üzə çıxır. Aydın olur ki, bir mətnin bir varianti üçün xarakterik olan «qabık» digər variant üçün səciyyəvi deyil. Bu halda tədqiqatçı invariantı – mətnin bütün variantlarını əhatə edən struktur sxemini bərpa etməyə məhkumdur. Beləliklə, Azərbaycan folklorunun obyektiv şəkildə tədqiq edilməsi ilk növbədə onun mətn bazasının variant və versiyalar şəklində çap edilməsini nəzərdə tutur. Bu, «Külliyyat»ın əlində əsas tutduğu əsas prinsiplərdəndir.

7. «Azərbaycan Folkloru Külliyyatı» milli folklorumuzun külliyyatı kimi tarixi Azərbaycanın folklor fondunu da əhatə edəcəkdir. Bildiyimiz kimi, tarixi Azərbaycan folkloru Şimali Azərbaycan folklor mətnlərini, Cənubi Azərbaycan folklor mətnlərini, Rusiya Federasiyasının tərkibinə qatılmış Dərbənd regionunun folklor mətnlərini, Gürcüstan Respublikasında öz tarixi yurdlarında yaşayan azərbaycanlıların folklor mətnlərini, Qərbi Azərbaycan (tarixi Azərbaycan ərazisi olan indiki Ermənistanda yaşmış azərbaycanlıların) folklor mətnlərini, Şərqi Anadolu azərbaycanlılarının folklor mətnlərini, İraq türkmanları olan azərbaycanlıların folklor mətnlərini və s. əhatə edir. Bu sahədə Qərbi Azərbaycan, Borçalı, Dərbənd folkloru ilə bağlı müəyyən işlər görülmüşdür. Göyçə folkloruna dair fundamental nəşrlər həyata keçirilmiş, Dərbənd folklorunun akademik nəşri reallaşdırılmış, o cümlədən Gürcüstan azərbaycanlılarının folkloru zaman-zaman toplanaraq çap edilmişdir. İraq türkmanları folklorunun bir cild həcmində akademik nəşri həyata keçirilsə də, bu sahədə böyük işlərin görülməsinə ehtiyac vardır. Şərqi

Anadolu azərbaycanlılarının folkloru ilə bağlı Türkiyədə müəyyən işlər görülmüşdür. Məsələn, ömrünü mühacirətdə yaşamış gorkəmli alim Əhməd Cəfəroğlu bu regionun da folklorunu toplamışdır. Həmin işlərin Azərbaycan folklorşunasları tərəfindən davam etdirilməsi zamanın tələbidir. Bu məsələlər içərisində ən ağırılısı Cənubi Azərbaycan folklorudur.

Cənubi Azərbaycan folkloru Şimali Azərbaycanda zaman zaman çap edilmişdir. Lakin görülmüş işlər orda mövcud olan folklorla müqayisədə heç ümmandan bir damla səviyyəsində deyil. İranda anadilli təhsilin olmaması, azərbacanlıların milli özü-nüifadə hüquqlarından məhrumluğu arada Azərbaycan folklorunun toplanılıb çap edilməsii işini ayrı-ayrı ziyahların milli qeyrət və ləyaqət işinə çevirmişdir. Bu baxımdan, İranda Azərbaycan folklorunun ərəb əlifbası ilə basıldığı, audio və videokasetlər şəklində yazıya alındığı məlumudur. Həmin işlərin hamısını bir araya gətirmək, o cümlədən Cənubi Azərbaycan folklorunun yeni toplamalarını həyata keçirmək taleyüklü vəzifədir.

Tarixi Azərbaycanın cənubunda müqayisə olunmaz dərəcədə zəngin folklor vardır. Həmin folklor toplanılıb çap edilərsə, mincildliklərə belə siğmaz. Məsələnin məhz bu cəhəti «Azərbaycan Folkloru Külliyyatı»nı xalqımızın tarixi təleyi ilə bağlı ən möhtəşəm proyektdə çevirir.

Cənubi Azərbaycan folklorunun bir əhəmiyyətli tərəfi də vardır. Bildiyimiz kimi, folklor həmişə konservativ mühitlərdə daha yaxşı mühafizə olunur. İranda azərbaycanlıların yaşadığı regionlara diqqətin zəifliyi kəndlərin elmi-texniki tərəqqi baxımından çox geridə qalmasına səbəb olmuşdur. Bu baxımdan, Cənubi Azərbaycandakı kəndlərimiz hələ də öz folklor dünyası ilə yasaqda və folklor həyatının ənənələrini davam etdirməkdədir.

Digər tərəfdən, folklor İran azərbaycanlılarının milli özünüqoruma instinktinin vasitələrindən birinə çevrilmişdir. Milli özünüqoruma, öz varlığını hifzətmə instinkti folklorun rolunu daha da artırmış, aktuallaşdırılmış və cənubdakı həmvətənlərimiz öz milli varlıqlarını həm də folklorla hifz edib yaşada bilmışlər. Bu mənada, Cənubi Azərbaycan folkloru Azərbaycan xalqının hələ əl dəyməmiş xəzinəsidir. Bu xəzinə

bitməz-tükənməzdır. Onun «Azərbaycan Folkloru Külliyyatı»nda çap olunması AMEA Folklor İnstitutunun bu nəşrini millətimizin çox möhtəşəm abidəsinə çevirəcəkdir.

8. «Azərbaycan Folkloru Külliyyatı»nda mətnlərin dil-dialekt koloritinin qorunması başlıca tərtib-nəşr prinsiplərindəndir. Mətnin dili onun poetik strukturunun özünəməxsusluqlarını əks etdirir. Çap zamanı mətnin dilinin ədəbiləşdirilməsi onu poetik strukturun mühüm və vacib keyfiyyətindən məhrum edir. Beləliklə, mətn yarımcıqlaşır. Yarımçıq mətn üzərində tədqiqat aparmaqla bütöv nəticələrin alınması qeyri-mümkündür. Bu baxımdan, mətnlərin çapı zamanı dil-dialekt xüsusiyyətlərinin qorunmasına xüsusi fikir veriləcəkdir.

9. «Azərbaycan Folkloru Külliyyatı»nın qarşısında duran əsas məqsədlərdən biri Azərbaycan folklorunun mətn təhriflərindən və saxtalaşdırılmalardan təmizlənməsidir. XX əsrдə folklorumuzla bağlı coxsayılı nəşrlər həyata keçirilmişdir. «Külliyyat»da bu nəşrlərdən istifadə olunması nəzərdə tutulmuşdur. Ancaq həmin mətnlər özünə münasibətdə çox ciddi və sərt mətnşüraslıq işi tələb edir. Onların bir qismi, ümumiyyətlə, mənəvi-ideoloji qüsurları ucbatından tamamilə yararsızdır. Yararlı hesab edilən mətnlərin çox ciddi ekspertizadan keçirilməsi əsas vəzifələrdən biri kimi nəzərdə tutulmuşdur.

10. «Azərbaycan Folkloru Külliyyatı»nın əsas mətn bazasını AMEA Folklor İnstitutunun folklor arxivini təşkil edir. Arxivdə çox zəngin mətnlər xam material şəklində qorunur. Arxiv institutun ardıcıl şəkildə həyata keçirdiyi folklor ekspedisiyaları nəticəsində daim zənginləşir.

11. «Azərbaycan Folkloru Külliyyatı»nın mətn bazasının digər qaynağını institutun indiyə qədər həyata keçirdiyi nəşrlər təşkil edir. Buraya «Azərbaycan folkloru antologiyası» seriyasından çap olunmuş kitablar, o cümlədən digər nəşrlər daxildir.

12. «Külliyyat»da çap olunacaq hər bir folklor janrı ilə bağlı cildlərə həmin janrı toplanma və tədqiq tarixindən, poetik xüsusiyyətlərindən, struktur özünəməxsusluğundan, forma özəlliklərindən bəhs edən «giriş» məqalələr qoyulacaqdır. «Külliyyat»da bu yolla Azərbaycan folklorunun janr poe-

tikası bütün mövcud janrları əhatə etməklə işlənmiş olacaqdır. Bu baxımdan, «Külliyyat» həm də poetik-nəzəri mənbə əhəmiyyəti də kəsb edəcəkdir.

13. «Külliyyat»ın nömrələnməsində iki prinsipdən istifadə olunacaqdır:

Birincisi, hər bir cild ümumi şəkildə, sira ardıcılılığı ilə nömrələnəcəkdir. Məsələn, «Azərbaycan Folkloru Külliyyatı» (XV cild).

İkincisi, hər bir cild ondakı mətnlərin janrı üzrə nömrələnəcəkdir. Məsələn, «Azərbaycan Folkloru Külliyyatı» (XV cild): Nağıllar (VIII kitab).

Nömrələmənin bu prinsipi cildlərin sinxron nəşrini (eyni vaxtda müxtəlif cildləri) həyata keçirməyə, o cümlədən eyni bir janra müxtəlif vaxtlarda qayıtmağa imkan verəcəkdir. Məsələn, «Azərbaycan Folkloru Külliyyatı» (XV cild): Nağıllar (VIII kitab)» nömrələməsi bildirəcəkdir ki, bu cild ümumi serianın XV cildi, nağılların isə VIII kitabıdır.

Beləliklə, AMEA Folklor İnstitutu «Azərbaycan Folkloru Külliyyatı»nın bu birinci cildi ilə Azərbaycan xalqının tarixi taleyində xüsusi yeri və əhəmiyyəti olacaq möhtəşəm milli proyektin reallaşdırılmasına başlayır. Biz özünü millətin bir parçası kimi dərk edən hər bir kəsi əməkdaşlıq etməyə və milli mənəviyyat tariximizə öz borcunu verməyə çağırırıq.

Hüseyin İSMAYILOV
AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri doktoru

Seyfəddin RZASOY
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdürü,
filologiya elmləri namizədi

ÖN SÖZ: QAYNAR SÖZ ÇEŞMƏSİ

Xalq yaradıcılığı bitib tükənməyən qaynar söz çəşməsidir. Əsrlərin dərinliyindən, keşməkeşlərindən keçib gələn hikmət dolu sənət örnəklərini zaman özü saf-çürük edir, yaxşını pisdən ayırır. Müdrik ağsaqqalların, ağbirçəklərin yaddaşına hopub qalmış bu mənəvi sərvətlərdə xalqımızın qəhrəmanlıq tarixi, mübarizə əzmi, istək və arzuları, dərd-səri, ağrı-acısı yaşayır. Onu yenidən yaşatmaq, yenidən xalqın özünə qaytarmaq ən müqəddəs bir işdir.

Bəlli olduğu kimi, folklor örnəklərimizin böyük bir bölümü hələ də hafızelərdə yaşayır. Bunların toplanması, nəşr olunması folklorşunasların qarşısında duran ən müüm problemlərdən biridir. Bu gün bu əvəzsiz örnəklər toplanmasa, səssiz-səmirsiz itib gedə bilər.

1980-ci illərin ikinci yarısından bu sahədə xeyli iş görürlüb. Xüsusən Folklor İnstitutunda bu sahədə görülən işlər böyük ümidiłr doğurur. Onlarla, yüzlərlə xalq yaradıcılığı örnəkləri yazıya alınıb, itib-batmaq təhlükəsindən qorunub.

Hazırda Folklor İnstitutunun "Folklor arxiv" ndə həmin nümunələr janrlar üzrə sistemləşdirilir. Biz həmin örnəklərin toplanması ilə yanaşı, çap olunub xalqa çatdırılması işinə də başlamağı qarşımıza məqsəd qoymuşaq. "Folklor arxiv" ndəki örnəklərin bir bölümü nağıllardır. Nağıllar yurdumuzun müxtəlif bölgələrindən müxtəlif söyləyicilərindən toplanılıb. Toplanma zamanı söyləyicilərin danışq tərzinin, dil və üslubunun qorunub saxlanılmasına səy göstərib. Biz bu fikirdəyik ki, xalqın yaddaşında yaşayış hər bir folklor örnəyi yazıya alınıb saxlanılmalıdır. Bu məsələdən söhbət açan folklorşunas H.Zeynallı yazır:

"Öz təcrübəmdən göstərəcək olursam, eyni nağılin iki nağılcı tərəfindən müxtəlif şəkildə yazılı bildiyini qeyd etmək lazımlı gəlir. Səbəbi? Çünkü bunların (nağılcıların)

birində xatırə qüvvətli, digərində bir qədər zəif olduğu üçün təfsilatının buraxıldığını və bununla da nağılın ən gözəl və etnoqrafik və bəlkə də, tarixi əhəmiyyəti qayib edilmiş olurdu. Buna görədir ki, bir nağılı nə qədər müxtəlif adamlardan, müxtəlif şəkildə (variantda) eşitməyə baxma-yıb hamısını yazmaq vacibdir”¹.

Ümumiyyətlə, Azərbaycan folklorunun epik janrları içərisində nağıllar mühüm yer tutur. İlk nümunələri uzaq keçmişlərdə yaranan nağıllar ağızlardan-ağızlara, nəsillər-dən-nəsillərə keçərək biçimlənmiş, zənginləşmiş və zəmənəmizə qədər gəlib çatmışdır. Nağıllarda xalqın həyatı, tarixi, məişəti, dünyagörüşü dolğun şəkildə əks olunmuşdur. Bu zəngin xalq yaradıcılığı örnəkləri ilkin görüşləri, etiqadları, adət-ənənələri öyrənmək üçün də zəngin informasiya verir.

Xalq nağıllarında həyatı problemlər, xalqın arzu və istəkləri möcüzəli biçimlə ifadə olunur. Odur ki, nağılı digər epik janrlardan fərqləndirmək istəyən tədqiqatçılar belə qənaətə gəlmişlər ki, nağılı folklorun daha çox möcüzələrə əsaslanan bir janrıdır. Daha doğrusu, nağılı epik xalq yaradıcılığının məhsulu olub, nəsildən-nəsilə keçərək yaşayan, xalqın həyat, məişət tərzini, tarixi ənənələrini və cəmiyyətdəki ictimai ziddiyətləri qabarıq halda, fantastik bədii uydurular vasitəsilə əks etdirən, sonu əsasən nikbin əhval-ruhiyyə ilə qurtaran bir janrdır.

Nağılları ənənəvi olaraq üç qrupa ayırmak olar: sehrli nağıllar, heyvanlar aləmindən bəhs edən nağıllar və məişət nağılları. Nağılı janrının ümumi əlamətini bu və ya digər dərəcədə bu qruplara daxil olan nağılların hamısına aid etmək olar. Onu da göstərmək lazımdır ki, nağılların hərtərəfli araşdırılması onların müxtəlif süjet bölmələrinin hər birinin ayrı-ayrılıqda sistemli şəkildə toplanılması

1. H.Zeynalli. Ağız ədəbiyyatı. "Maarif və mədəniyyət" jurnalı, 1926, №8.

və öyrənilməsindən sonra mümkündür. Ancaq bu yolla folklorun müxtəlif janrlarının oxşar və fərqli xüsusiyyətlərini aşkarla çıxarmaq, onların janr sərhədini müəyyənləşdirmək olar.

Sehrli nağıllar. Azərbaycan nağılı repertuarında sehrli nağıllar böyük yer tutur. Sehrli nağıllar qeyri-adi hadisərlərlə, qəhrəmanlarla, möcüzəli əşyalarla zəngindir. Mürəkkəb quruluşa malik olan bu tip nağıllarda insanların mifik təsəvvürləri özünəməxsus şəkildə əsk olunmuşdur. Bu təsəvvürlər inkişaf prosesində tədricən aradan çıxmış, ancaq nağılı estetik mənasını itirmədən bədii əsər kimi xalqın yaddaşında bu gün də yaşamaqdadır.

Sehrli nağılların ən səciyyəvi xüsusiyyətlərindən biri odur ki, bu nağıllarda süjet əfsanəvi məkan və zaman hüdüdunda inkişaf edir. Bədii nağılı məkanı real məkandan ayrılır, xəyalı şahlıq və dövlətlərlə bağlanır. Sehrli nağıllarda həm də həqiqi dünya – kəndlər və şəhərlər, dağlar, meşələr, şahlıqlar da təsvir olunur. Bütün bu dünyada xüsusi, şərti qeyri-reallıqla verilir.

Sehrli nağılı məkanı "öz" və "ö zgə" şahlığına ayrılır. Onları aralarındaki qalın meşələr, uca dağlar, dəryalar, dərin quyular, çaylar bir-birindən ayırrı. Ö zgə şahlıqla qəhrəman əsas sinaqlardan keçir, öz rəqibi ilə qarşılaşır, onunla döyüşür. Çox uzaq şahlıqla qəhrəman Simurq quşunun, sehrli atın və ya sehrli əşyaların köməyi ilə istəyinə çatır, uğurla "öz" şahlığına qayıdır. Qəhrəman bəzən "yeraltı şahlığa düşür, onun yoluna keçilməz sədlər, tilsimlər çıxır, ancaq bunlar hərəkəti çətinləşdirmir, onun inkişafına mane olmur. "Heç bir məsafə nağılin inkişafına mane olmur, əksinə ona genişlik, əhəmiyyət, özünəməxsus pafos gətirir. Məkan isə onda baş verən hadisənin əhəmiyyəti ilə qiymətləndirilir"².

2. Лихачев Д.С. Поэтика древнерусской литературы. Изд. 2-е, Л., Художественная литература, 1971, с. 386.

Nağıl məkanı həmişə əsas iştirakçı ilə bağlı olur. Nağılcı sanki qəhrəmanla bir sıradə dayanır. O, görünən və eşidilən hər şeyi təsvir edir. Qəhrəmandan kənardə isə heç bir şeyi təsvir etmir. Müxtəlif hadisələrlə bağlı qəhrəmanın yerdəyişməsi süjet inkişafında mühüm əhəmiyyət daşıyır. Belə ki, adətən, çətin sinaq yolunda qəhrəman öz düşüncəsini, istəyini, bütün dərdlərini aşkar duya bilən, ona doğru yol göstərən, sehrli vasitələr və köməkçilər əldə etməsinə kömək edən müdrik qoca ilə qarşılaşır; yolda, kimsəsiz çöldə nağıl qəhrəmanı gələcək yol yoldaşları ilə, yaxud düşmən qoşunu ilə qarşılaşır; qeyri-adi məkanda, yeraltı dünyada nağıl qəhrəmanı möcüzəli düşmənlərlə – div, əjdaha və digər varlıqlarla qarşılaşır.

Nağıl zamanı da nağıl məkanına uyğun olur. Nağıl məkanı kimi nağıl zamanı da real məkandan ənənəvi nağıl başlanğııcı və sonluğu ilə ayrılır. Artıq başlanğıcda "var idi, yox idi", "uzaq keçmişdə", "qədim zamanlarda" və s. ifadələrlə nağıl zamanının əsas xüsusiyyəti göstərilir. Nağıl zamanı həmişə keçmişə bağlanır, bununla bərabər onun qeyri-müəyyənliyi də göstərilir, bu qeyri-müəyyənlikdə bir şərtlik, qeyri-reallıq var.

Nağıl zamanı qəhrəmanla bağlı inkişaf etmir, çünki qəhrəman qocalıq tanımır. Nağıl zamanı məkanla bağlı inkişaf edir, zaman ilə yox, hadisələrlə hesablanır. Nağıl zamanı süjet hərəkəti ilə üst-üstə düşür və hərəkət özü "həmişə ardıcıl olaraq bir istiqamətdə gedir və heç vaxt geri qayıtmır"³.

Sehrli nağıl zamanı yol zamanı və hadisələr zamanına bölünür. Yolla bağlı zaman "çox getdilər, az getdilər" və s. formüllərlə ifadə edilir, zamanın qeyri-müəyyən ölçüsü göstərilir. Nağılda çətin və uzaq yolda qəhrəmanın paltarı köhnəlir, dəmir əl ağacı yeyilir. Nağılda böyük məkan kiçik vaxt

3. Lixaçev D.S. Göstərilən əsəri, səh.252.
içində qət edilir. Bu həmişə sehrli köməkçilər – ecazkar atlar, quşlar, sehrli vasitələr – uçan xalça, sehrli çəkmə, üzük və s. köməyilə yerinə yetirilir. Onların köməyilə qəhrəman bir göz qırpmında "özgə" şahlıqdan "öz" şahlığına çatır.

Nağıllar həm də süjet tərkibinə, kəmiyyətinə görə də zəngindir. Bu gün hələ neçə-neçə nağıllarımız toplanmamış, nəşr olunmamışdır. Bunlar hələ ancaq aqsaqqallarımızın, ağbir çəklərimizin yaddaşlarında yaşayır. Bu nümunələrin toplanması, nəşr olunması müqəddəs bir vəzifə kimi qarşıda durur.

Toplanmış hər bir nağıl xalqımızın nağıl dünyası haqqında təsəvvürləri genişləndirir.

Təqdim olunan bu cilddə son illərdə toplanmış, xalqımızın yüzilliklər boyu yaratmış olduğu nağılların ancaq bir bölümü daxil edilmişdir. Onların da böyük hissəsinə "Folklor arxivii"ndə qorunan nağıllar təşkil edir.

Ümumiyyətlə, xeyirlə şərin mübarizəsi nağılların əsas mövzusunu təşkil edir. Sehrli nağıllarda xeyir və şəri təmsil edən qüvvələr ənənəvi obrazlarda əks olunurlar.

Araşdırımlar və toplanmış örnəklər əsasında belə qənətə gəlmək olar ki, sehrli nağılların müxtəlif süjet tiplərində bədii obrazların hər biri öz daimi səciyyəsində fəaliyyət göstərir. Sehrli nağılları personajların vəzifələrinə görə araşdırılan V.Y. Propp aşağıdakı başlıca obrazları müəyyənləşdirmişdir: ziyankar (qəhrəmana, onun ailəsinə ziyan vurur, onunla çarşıdır, onu izləyir), sehrverici (qəhrəmana sehrli vasitə verir, köməkçi qəhrəmanın yerini dəyişdirir, ziyankarla çarşımda ona kömək edir), şahzadə qız (müdafisi olunan surət), yola salan (qəhrəmani yola salır), qəhrəman, yalançı qəhrəman⁴.

Qeyd etmək lazımdır ki, iştirakçıların həqiqi sayı

*bəzən fəaliyyət göstərən şəxslərin sayına uyğun gəlmir.
Belə ki, zi-*

4. Пропп В. Морфология сказки. Изд., 2-е, М.: Наука, 1969, с.72-75.

yankar rolunda div, əjdaha kimi sehrli varlıqlarla yanaşı, paxıl qardaşlar, rəhmsiz analıq, zalim şah; köməkçi rolunda isə müxtəlif xeyir qüvvələr fəaliyyət göstərirlər. Onların arasında qəhrəman daha əhəmiyyətli mövqə tutur. İkinci dərəcəli obrazların xarakteri qəhrəmana münasibətdə aşkara çıxır. Baş qəhrəman nağıl idealının əsas daşıyıcısı hesab olunur. Nağıl yaradıcıları öz qəhrəmanlarını böyük sevgi ilə təqdim edirlər.

Nağıl qəhrəmanında xalqın çoxsərlik mübarizə prosesində yaranmış arzu və ümidi ləri ifadə olunur. Nağıl qəhrəmanları müsbət xüsusiyyətlərin – ağılin, qorxmazlığın, doğruçuluğun daşıyıcıları kimi təqdim olunurlar. İnsanları hər cür haqsızlıqlardan qorumaq istəyi onların ən aydın səciyyəvi xüsusiyyətləridir.

Sehrli nağilların bir bölümündə nağıl qəhrəmanı onu əhatə edənlərdən bir sıra qeyri-adi cəhətləri ilə fərqləndirilir. Onun qəhrəmanlığı sehrli, möcüzəli olur. Belə nağilların başlangıcında uşaqsız ana-ataların arzusu, gələcək qəhrəmanın qeyri-adi, bəzən də sehrli dünyaya gəlməsi motivi mühüm yer tutur. Bu motivə onlarca nağilda təsadüf etmək olar. Məşhur Azərbaycan nağillarından "Kəl Həsənin nağılı", "Tapdıq", "Reyhanın nağılı" bu cəhətdən diqqəti çəkir. Son illərdə toplanmış və "folklor arxiv"ində saxlanılan bir çox nağillar da bu baxımdan çox maraqlıdır.

Bu bölümə daxil olan nağilların bir çoxunda övladsız valideynlər sehrli almanı yedikdən sonra öz arzularına çatırlar. Bu motiv, ümumiyyətlə, Şərq xalqlarının folklorunda geniş yayılmışdır.

"Sehrli nağillarda, xüsusən Şərq xalqlarında (ərəb, fars, türk) magik mayalandırmmanın əsas vasitəsi almışdır. Bu almani övladsız padşaha (bəzən də onun vəzirinə səyahət zamanı və ya onun yuxusuna girmiş) qoca dərvish bəxş edir⁵.

5. Жирмунский В.М. Тюркский героический эпос. Избр. труды. Л., "Наука", 1974, с.229.

Nağıllarımızda diriltmə, cavanlaşdırma, uşaq vermə və s. funksiyaları yerinə yetirən alma təkcə bizzət deyil, dünya mifologiyası və folklorunda da tez-tez rast gəlinən obrazlardandır.

Alma ağacı meyvəsini məhsuldarlıq kultu ilə bağlı olaraq bizzət də bərəkət rəmzi kimi dəyərləndirmək olar.

Qəhrəmanın sehrli doğuluşu motivi ilə bağlı nağıllar üzərində araşdırma aparan prof. M.Seyidov "Etibarlı qaynaqlar" adlı məqaləsində xalq yaradıcılığının mürəkkəb, təfəkkürün bir çox sahələri ilə qaynayıb qarışmış qolu olan miflərlə sehrli nağıllar arasındaki əlaqədən bəhs etmişdir. Onun fikrincə, başqa janrlar, o cümlədən "Tapdıq", "Kəl Həsənin nağılı",

"Reyhanın nağılı", "Məlikməmməd" kimi sehrli nağıllar arasındaki bağlılıq hər seydən əvvəl, onların eyni həyat materialına yanaşmalarından doğmuşdur. Tədqiqatçı yazır:

"Nağıl və miflərin bağlılığını göstərmək üçün bir nağıla ("Məlik Məmməd") ötəri də olsa nəzər yetirək. Şahin fərasətli, ağılli, igid oğlu Məlik Məmməd bağdakı almani qoruyur və yetişəndən sonra onu atasına verir. Bizzət, atanı gəncləşdirən alma-meyvə dünya ağacına işarədir. Yalnız onun belə keyfiyyətivardı"⁶.

Nağıl qəhrəmanının ideallaşdırılması üsulu kimi özünü göstərən qeyri-adi, möcüzəli doğuluş motivi ilə qəhrəmanın yenilməzliyi əsaslandırılır. Bununla da

qəhrəmanı möcüzəli qüvvələrlə bağlayan xalq təfəkkürü həm də öz ədalət axtarıcılığını, öz haqq istəyini ideallaşdırır.

"Sehrli nağıllarda iki əsas tip qəhrəman olur. Onlardan biri epik qəhrəmandır – onu "əslİ-nəcabətli" mənşəyi, gənclik igidlilikləri və gözəlliyi qəhrəman edir. (Məsələn, çar İvan). O biri isə "aşağı", ümid verməyən qəhrəmandır. O, aşağı sosial vəziyyətdə olur, kasib geyinir, ətrafdakıların qəzəbinə mə-

6. Seyidov M. Etibarlı qaynaqlar. "Azərbaycan", 1983, №11, s. 175.

ruz qalır, görünüşü etibarilə tənbəl və sadədir, lakin gözlənilmədən igidliliklər göstərir, ya da sehrli qüvvələrin köməyini alıb əfsanəvi məqsədinə nail olur. İkinci tip qəhrəman – sırf demokratik sehrli nağıl üçün daha xarakterikdir⁷.

Müəllif "aşağı mənşəli" qəhrəmanların türk xalqlarıının nağıllarında keçəl obrazında ümumiləşdiyini də qeyd edir.

Azərbaycan nağıllarında da keçəl obrazı mühüm yer tutur. Keçəl kasib, evsiz-eşiksiz, ancaq şən, hazırlıca, mübariz bir qəhrəman kimi təsvir olunur.

Bəllidir ki, mövzu və problematikasından asılı olmayaraq bir çox nağıllarda qarşıdurma aşağı ilə yuxarının, zəiflə güclünün mübarizəsi şəklində öz ifadəsini tapır. Bir çox maraqlı tədqiqatların obyektində çevrilmiş bu problem Azərbaycan nağıllarında da öz əksini tapmışdır. Bu bölüm nağıllarda qəhrəman həmişə sehrli vasitələrin köməyilə istəyinə çatır. Belə nağıllar qəhrəmanın yoxsul həyatının təsviri ilə başlayır və onun xoşbəxtliyə çatması ilə sona yetir. Ümumiyyətlə, bu, nağıl kompozisiyasının səciyyəvi xüsusiyyətlərinəndir. Onlarla nağlı bu sıraya aid etmək olar.

Sehrli nağıllar, nağıl süjetlərinin "göstərici" sində əsasən aşağıdakı kimi təsnif olunur: "Ecazkar düşmən" (AT 300-399); "Ecazkar köməkçilər" (AT 500-599); "Ecazkar arvad və ya ər" (AT 400-459); "Ecazkar əşya" (AT 560-649); "Başqa sehrli nağıllar" (AT 700-749); "Sehrli tapşırıq" (AT 460-499); "Ecazkar qüvvə və ya bilik" (AT 650-699).

Yuxarıda nəzərdən keçirdiyimiz iki tip nağıl qəhrəmanına əsasən "Ecazkar düşmən", "Ecazkar əşya", "Sehrli tapşırıq" qeyd olunmuş nağıl süjetlərində rast gəlmək olar. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, bu bölgünün özü də şərti və formalıdır. Belə ki, ayrı-ayrı qəhrəmanlara, epizodlara, motivlərə müxtəlif bölüm süjetlərdə təsadüf etmək olur.

7. Мелетинский Е.М. Герой волшебной сказки. Происхождение образа. М., 1958, с. 213.

Elə məhz bu çatışmamazlığı nəzərə alan V.Y.Propp sehrli nağıllarda süjet inkişafını verən 4 qrup dərəcəsi müəyyənləşdirmişdir:

- 1) Barışmaz düşmən ziyankarla mübarizədən və qələbədən;
- 2) Çətin məsələdən və onun həllindən;
- 3) Bu və başqasından;
- 4) Bu və başqası olmadan⁸.

Nəzərdən keçirdiyimiz nağıllar buradakı birinci və ikinci qrupa uyğun gəlir. Deməli, keçəllə bağlı süjetləri bu bölgündə ikinci qrupa aid etmək olar.

Sehrli nağılların bir bölümündə isə nağıl qəhrəmanı müəyyən müddət keçəl sıfətində gizlənir. O, səfərə yola düşəndə öz paltarını hər hansı bir çobanla dəyişir, keçəl qiyafəsində sevgilisinin yaşıdığı yerə gəlib çıxır, öz gələcək qayınatasının sürüsünü otarır və s. Adaxlı müxtəlif sınaqlarda uydurulmuş ad altında hərəkət edir, onu əhatə

edənlərdən həqiqi sifətini gizlədir, şahın bağbanına kömək etməyə başlayır. Şahın kiçik qızı onu görüb sevir. Bundan qəzəblənən şah onu həmin oğlana qoşub saraydan qovur, köhnə bir daxmaya köçürür. Yad bir şah bu şəhərə hücum edərkən hər şey aydın olur. Şahın böyük kürəkənləri düşmənlə döyüşdə yenilir, kiçik kürəkən isə sehrlə köməkçilərin yardımını ilə döyüş meydanına daxil olur və onun igidliyi sayəsində düşmən qoşunu məglub olur. Bundan sonra şah və onun adamlarına aydın olur ki, kiçik kürəkən əsl qəhrəman imiş. Ona görə də şah böyük kürəkənlərini samanlığa qovub Məlik Cümşüdlə kiçik qızı saraya köçürütdür.

Bu nağılda folklor poetikasının ən mühüm bir cəhəti, müəyyən işləri həyata keçirmək üçün geyim – qiyafə dəyişmək aktının vacibliyi öz əksini tapmışdır. Bu məsələyə folklorumuzun digər janrlarında da six-six rast gəlinməkdədir. Mə-

8. Пропп В. Я. Морфология сказки. М., Hayka, 1969, с. 91.
sələn, "Kitabi-Dədə Qorqud"da Beyrəyin Oğuz elinə qayıdarkən, "Koroğlu" dastanında Koroğlunun səfərlərdə geyimlərini dəyişməsi qəhrəmanın vacib artıbutiv əlamətləri kimi diqqəti çəkir. Nağıllarımızda bu funksiyani əsasən keçəl yerinə yetirir. Bu tipli nağıllarda qəhrəman müxtəlif sınaqlarda uydurulmuş ad altında hərəkət edir, öz həqiqi sifətini gizlədir. Bu, qədim adətin xalq nağılunda özünəməxsus şəkildə ifadəsidir.

Nağıllarda bir sıra mifoloji elementlər vardır ki, bu ünsürlər onların sehrlə, möcüzə ilə zənginləşməsinin əsas amilinə çevrilmişdir. Həmin mifoloji elementlər folklorumuzun başqa janrlarında təsadüf olunur. Bu isə uyğunluğun vahid qaynaqdan irəli gəlməsini sübut edir. Bu, göyərçin donlu pəri qızlarla bağlı motivlərdə də özünü göstərir. Pərvizə Məmmədovadan yazıya alınan

"Gülüxəşavaz" nağılı təhlil üçün dəyərli material verir. Nağılda təsvir olunur ki, şah Məlik Məmmədi çətin bir səfərə yollayır. Məlum olur ki, onun arvadı pəri nəslindən imiş. O, Məlik Məmmədi bacısının yanına göndərir. Məleykələr donlarını – qanadlarını çıxarıb çımərkən Məlik Məmməd kiçik bacının donunu – qanadını uğurlayır. Böyük bacılar uçub gedirlər,ancaq kiçik bacı ağlayıb - -deyir ki, məni də özünlə apar, mənə adam əli dəyib, məni pəriler öz içlərinə qoymazlar. Bu andan nağıl yeni bir keyfiyyət qazanır, hadisələrdə ön plana artıq pəri qızı keçir və sonrakı hadisələrin əsas iştirakçularından biri kiçik bacı – pəri olur və Məlik Məmməd ən çətin sinaqlardan da pəri qızının köməyilə çıxır.

Məlum olduğu kimi, mifoloji mətnlərdə belə bir qayda var ki, hər hansı bir adamın ərənə çevrilməsi üçün onun dünyasını dəyişən adamdan məsləhət alması vacibdir. Bu cəhətin qalıqları sonradan nağıl və dastanlarda ("Üçbiğ kosa", "Paslı qılinc" nağılunda, "Koroğlu" dastanında və s.) öz izini qoruyub saxlamışdır. Bu cəhətdən "Qara qılinc" nağılı (eləcə də bu sıradan olan bir çox nağıllar) ən qədim nağıl ənənəsindən qidalanmaqla, mif poetikasının da xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, sövdəgərin gözünün açılması və padşah qızının dərdinin əlacı ən çətin bir iş kimi qarşıda durur. Bu iş əski miflərdə mümkünəzsəz olan əməllərin reallaşması kimi mənalıdır. Miflərdə hər hansı bir həyata keçməsi mümkün olmayan işi həll etmək üçün qurbanlar verilir. "Qara qılinc" nağılında da bu hadisə ilə rastlaşırıq. Padşah qızını sağalda bilməyənlər ölümə məhkum olur.

Bu nağılin təkan aldığı hadisə, müşkül iş padşah qızının sağlanması və sövdəgərin gözünün açılmasıdır. Arxaik miflərdə qəhrəmanlar azmanlarla mübarizə aparırı, bu mübarizədə onların hamisi, köməyə gələn sehrlə vəsítələr – mifoloji varlıqlar olurdu. Bu nağılda Məlik Cümşüdü

köməkçisi rolunu Qara qılınc yerinə yetirir. Miflərdə öلن adamın cismi o dünyaya gedirdisə, onun ruhu başqa varlığa keçib yaşayırıdı. Bu nağılda ölmüş adam cavan oğlana çevrilib onun meyidini el-oba adəti ilə basdırılmış nağıl qəhrəmanın köməkçisinə çevrilir. Təhlil göstərir ki, bu tipli nağıllar öz məzmunu, süjeti, obrazları və poetikası etibarı ilə əski miflərdən qaynaqlanır.

Ümumiyyətlə, sehrli nağıllarda ənənəvi səciyyələr üzrə hərəkət edən müəyyən surətlər qrupu var. İştirakçılar arasında baş qəhrəman daha mühüm yer tutur. Onun dostlara və düşmənlərə olan münasibəti nağılin ideya məzmununun açılmasına zəmin yaradır. Nağıl baş qəhrəmanın həyatının təsviri ilə başlayır və onun uzun mübarizələrdən sonra xoşbəxtliyə çatmağı ilə sona yetir. Qalan surətlərin rolü ona münasibətdə (köməkçi, yaxud düşmən) müəyyənləşdirilir.

Qəhrəmanın obrazı digər obrazlarla qarşılaşdırılmada açılır. Qəhrəmanın şər qüvvələrlə qarşılaşdırılması xüsusi mənənə daşıyır. Çünkü bu personajların münasibətləri müxtəlif həyatı baxışları əks etdirir və beləliklə, nağılin ideya məzmununu aydınlaşdırma vasitəsi olur.

Sehrli nağılların mənfi obrazlarını şərti olaraq iki qrupa ayırmak olar: sehrli aləmlə bağlı şər qüvvələri təmsil edən obrazlar – div, əjdaha, təpəgöz və b; real aləmlə bağlı şər qüvvələri təmsil edən obrazlar - şah, analıq, paxıl qardaşlar və b.

Sehrli aləmlə bağlı obrazlar sehrli qəhrəmanlıq süjetləri üçün səciyyəvi obrazlardır. Bu tipli süjetlərdə xalq fantaziyası zahirən adı qəhrəmanlarla fantastik möcüzələrə sahib olan şər qüvvələri qarşılaşdırılır. Qəhrəmanla düşmənlərinin barişmaz münasibətləri sehrli nağıl süjetlərinin özəyini təşkil edir. Buna baxmayaraq, süjetin ümumi bənzərliyində heç bir nağıl başqasını təkrarlamır. Bu, mənfi obrazların sayca çoxluğu ilə

şərtlənən süjet müxtəlifliyindən yaranır.

Sehrli nağıllarda qəhrəmanın köməkçiləri də mühüm yer tutur. Bu sıradə birinci yeri qəhrəmanın sevgilisi, onun ən yaxın köməkçisi tutur. Bu da tamamilə təbiidir, çünkü sehrli nağıllar xarakterinə görə kişilərdən geri qalmayan qadın obrazları ilə də zəngindir. Bu obrazlarda yaranmış xalq idealı ifadə olunmuşdur. Bir çox nağıllarda qadınlar baş qəhrəman kimi çıxış edirlər. Onlar ox atmaqda, qılınc vurmaqda, ağıl-kamalda sevdiyi oğlanlardan heç də geri qalmırlar. Bu qadınlar və qızlar öz sevgililərini xoşbəxtliyə çıxarırlar. Azərbaycan qadınlarına məxsus belə keyfiyyətlər nağıllarımızda geniş yer tutur. Döyüş meydانında atalarından, ərlərindən geri qalmayan qızlar, qadınlar həm də abır-həyali, ismətli təsvir olunurlar. Nağılların birində atası öz doğma qızını "şikəst" kimi təqdim edir. Oğlan həmin qızı görəndə onun gözəlliyi qarşısında heyrətə gedir. Onda qızın atası deyir:

"Ona görə dedim gözü kordu – sənnən qeyri kişiyə baxmaz, ayağı çolaxdı – sənnən icazəsiz bir yana çıxmaz, əli şildi – sənnən icazəsiz heç mənə də bir çöp verməz, dili laldı – başqasının sözünü danışmaz".

Sehrli nağılin qadın qəhrəmanları bəzən sehrbazlar, divlər tərəfindən qorunan əfsanəvi Gülüstani-İrəmdə yaşayan pərilər olurlar. Ayrı-ayrı nağıllarda göyərçin donlu pəri qızlarının çətinliyə düşmüş və ya ölümcül yaralanmış qəhrəmana kömək əli uzatması motivinə tez-tez rast gəlmək olar. "Göyərçinlərin həmin xüsusiyyəti onların məhəbbət mifi ilə bağlı olmalarından doğur. Həmin məhəbbət onqonları, hətta öz lələkləri ilə də aşiq qəhrəmanın kor edilmiş gözlərini, ağır yarasını dərhal sağaldırlar"⁹.

Sehrli nağıllarda pəri qızları gözəlliyyin, sağlamlığın, xeyirxahlığın simvolu kimi əks olunurlar. Ümumiyyətlə, sehrli nağıl süjetində əsas obrazlar – qəhrəman və onun

rəqibləri ilə yanaşı, qəhrəmanın köməkçiləri də mühüm yer tutur. Qəhrəman tez və ya gec, bu və ya digər şəkildə xeyrxah sehrlı qüvvələrlə əlaqəyə girir. Həmin funksiyada qeyri-adi insanlar, möcüzəli varlıqlar, quşlar, heyvanlar və b. iştirak edir. Bu sıradə möcüzəli əşyalar – sehrlı üzük, çubuq, dəyənək, xalça, süfrə, qılınc və s. də mühüm yer tutur. Qəhrəman xeyrxah sehrlı qüvvələrin və ya möcüzəli əşyaların köməyilə şər qüvvələrə üstün gəlir.

Əgər miflərdə hadisələr dünyəvi mahiyyət daşıyb lokallıqdan uzaq idisə, o öz tarixi, ictimai-mədəni funksiyasını yerinə yetirib, yeni tarixi şəraitdə öz nüvəsini nağıla təslim etdiyi vaxt nağıl qlobal kosmik konflikti ailə səviyyəsinə endirir. "Sehrlı nağılların struktur problemləri" əsərində deyilir:

"İbtidai sehrlı nağıllardan fərqli olaraq janrıñ klassik sehrlı nümunələrində ailə mövzusu xüsusi spesifik rol oynayır. Ailə pərdəsi altında sırf sosial konfliktlər çıxış edir, sosial cəhətdən məhrum adamların nağıl üçün səciyyəvi olan ideallaşdırılması meydana çıxır. (Bu hadisə vaxtilə A.N.Veselovski tərəfindən qeyd edilmiş, sehrlı ailə sosiologiyası xüsusi şəkildə Y.M.Meletinskinin monoqrafiyasında nəzərdən keçirilmişdir. Ailə (sosial) motivləri, əsasən, süjetin daha arxaik mifoloji nüvəsinin çərçivəsi şəklində üzə çıxır"¹⁰.

"Folklor arxivii"ndə saxlanılan sehrlı nağılların bir bölümünü də üç qardaş haqqında nağıllar silsiləsi təşkil edir.

9. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983, s. 81.

Bələ nağılların mərkəzində kiçik qardaşın obrazı durur. Kiçik qardaş demək olar ki, bir çox dünya xalqları nağıllarının müsbət qəhrəmanıdır. Bu cür hadisə, əlbəttə, təsadüf deyildir. Bu məsələni aşasından tədqiqatçılar kiçik

qardaşın ideallaşdırılmasının tarixi və sosial köklərinin mənşəyini əsaslandırmayaqə səy etmişlər.

Azərbaycan xalq ədəbiyyatında da üç qardaş haqqında orijinal nağıllar yaranmışdır. Bu nağılları iki qrupa ayırmalı olar. Birinci qrup nağıllarda kiçik qardaş pəhləvan kimi göz qarşısına gəlir. O, div, əjdaha, Təpəgöz və b. sehrlili şər qüvvələrə qarşı vuruşur.

Üç qardaş haqqındaki ikinci tip süjetlərdə isə böyük-lərlə kiçik qardaş arasındaki konflikt nağılin əsas məzmununu təşkil edir. Kiçik qardaş hıyləgər, paxıl qardaşlarına qarşı qoyulur. Bu müqayisədə kiçik qardaşın üstünlüyü, yüksək mənəvi simasi üzə çıxır. O, əsl qəhrəman, böyük qardaşlar isə yalançı qəhrəman rolunda çıxış edirlər. Bələ nağıllarda əsasən xəstə ataya dərman axtarılır və ya sehrlili əşya, dərman və s. tapmaq üçün qardaşlar çətin səfərə çıxırlar. Kiçik qardaş həmişə ata tapşırığını namusla yerinə yetirir, paxıl, bacarıqsız qardaşlar isə onun igidliyini öz adalarına çıxmamak üçün kiçik qardaşı hıylə ilə aldadırlar. Onlar öz qardaşlarını quyuya salır, yaralayırlar, onu köməksiz qoyub yüngül qənimətlərlə geri qayıdlar. Möcüzəli köməkçilərin yardımını ilə kiçik qardaş ölümən qurtarır, ata yurduna qayıdır, böyük qardaşlarını cəzalandırır.

Üç qardaş haqqındaki nağıllar silsiləsini nəzərdən keçirəndə iki mərhələnin izləri müşahidə olunur. Birinci mərhələni əks etdirən süjetlərdə qardaşların dostluğu, ailədə birliyi ifadə olunur. İkinci dövrü əks etdirən nağıllarda isə qardaşlar arasındaki konflikt sərt olur və kiçik qardaşın obrazı ideallaşdırılır.

10. Проблемы структурного описания волшебной сказки. Труды по знаковым системам, выпуск IV, Тарту, 1969, с.90.

Üç qardaş haqqındaki nağıl süjetləri üçün bir cəhət xarakterikdir. Bu nağıllarda xalq əmlak bölgüsünü, var-dövlət əldə edilməsini və s. adətə görə, qəbul edilmiş

böyükük prinsipi ilə deyil, həqiqi xidmətə, bacarığa, qabiliyyətə görə bölməyi müdafiə edir. Xalq yaratdığı nağillarda həqiqəti müdafiə edir, alçaldılanlar, bədbəxtlər, ədalətsiz olaraq təhqir olunanlar kiçik qardaş obrazında ideallaşdırılır. Kiçik qardaş yoxsulluğun təcəssümü kimi bir çox sehrli nağıl süjetlərində mərkəzi yer tutur, ancaq heç şübhəsiz ki, bu daha yaxın keçmişə aiddir.

Kiçik bacı haqqındaki nağillar silsiləsi də kiçik qardaş haqqındaki nağillara oxşayır. Kiçik bacı haqqındaki nağillarda da ailə ziddiyətləri əks olunmuşdur. Böyük bacılar vəzir, vəkil oğluna, kiçik bacı isə kasib kəndli, bağban oğluna ərə gedir. Buna görə də ətrafdakılar kiçik qız gülür və o, təqibə məruz qalır. Şah kürəkəninə görə kiçik qızını qovur, ya da samanlıqda, ucuq daxmada ona yer ayırır. Üç bacı haqqındaki nağillarda böyük bacıları ilə müqayisədə kiçik bacı həmişə təribəyəli, ağıllı təsvir edilir. O, valideynlərinə, böyük bacılarına qarşı qayğılaş və mehribandır. Bu tipli nağillarda xalqın rəğbəti tamamilə kiçik bacının tərəfindədir, o, xeyirxahlığına, sadəliyinə və əməksevərliliyinə görə xoşbəxtlik əldə edir.

Sehrli nağilların bir qismində analıq və onun ögey övlada münasibəti qabarıq şəkildə əks olunur. Zillətə düşər olmuş uşaq analığın müxtəlif hiylələri ilə qarşılıqlı olur. İnsafsız analıq necə olursa-olsun kimsəsiz qızlığı öldürməyə çalışır. Ona həyata keçməsi mümkün olmayan min cür tapşırıqlar verir. Ancaq analığın bütün səylərinə baxmayaraq, yetim qız xeyir qüvvələrin köməyi ilə analığın şərindən qurtarır, şahzadə ilə evlənərək xoşbəxtliyə çıxır. Analıq və onun yönəmsiz keçəl qızı isə pis əməllərinin qurbanı olurlar.

Süjet və obrazlarına görə rəngarəng, zəngin sehrli nağillar əsasən nikbin sonluqla sona çatır. İdeya-bədii məzmununa uyğun olaraq obrazlar sistemini üç qrupa

bölmək olar: şərə qarşı dayanan xeyirxah qüvvələr, köməksizlər və şəri təmsil edən bədxah qüvvələr. Sehrli nağilların müxtəlif süjet tipləri üçün ən səciyyəvi cəhət ondan ibarətdir ki, bu nağillarda möcüzəli motivlər, obrazlar və hərəkətlər süjetin özəyində durur və sistem halında təşkil olunur.

Heyvanlar aləmindən bəhs edən nağillar. Bu nağillarda heyvanlar insan fikir və hissi, onun həyatı görüşlərinin əski forması kimi təsvir olunur. Heyvanlar haqqındaki nağilları qədim əsatiri görüşlərlə əlaqələndirib bu qəbildən olan nümunələrdə heyvanların insan sıfatları ilə çıxış etməsi səbəbini araşdırın N.Seyidov yazır:

"... Bizcə, o bir sırə başqa səbəblərlə yanaşı, həm də nağılin maraqlı olması, ona müəyyən məna verilməsi və bədiüliyi artırmağa xidmət edir.

Həmin nağillarda iştirak edən heyvanlar iş və hərəkətlərinə görə iki şəkildə nəzərə çarpdırılır. Birinci halda insanlara xas olan cəhətlərin heyvanlarda təzahür etməsidirsə, ikinci halda hər heyvanın ayrılıqda özünə aid olan xüsusiyyətləridir ki, bir heyvanda olan xarakter, cəhət başqalarında yoxdur... Bütün bunlar ilk baxımda ağlaşılmaz əfsanə kimi nəzərə carpur. Lakin hər heyvanın danışığı, hərəkəti və xarakteri nağılcı tərəfindən elə məharətlə təsvir edilir ki, bunlar əfsanəlikdən çıxır. Nağılcı mənalı bədii təsvir vasitələrindən istifadə yolu ilə obrazların daxili aləmini açır"¹¹.

Heyvanlar və quşlar nağillarda düşünür və danışır. Təbiətin canlandırılması animist dünyagörüşündən gəlir. Poetik şərtılık daşıyan bu xüsusiyyət sehrli nağillarda, tapmacalarda, əfsanələrdə və b. janrlarda da təsadüf olunur. Deməli, nə personajlar, heyvanlar, nə də onların düşünmək və danışmaq qabiliyyəti təkcə heyvanlar haqqındaki nağillarda təsadüf olunmur. Ancaq sehrli nağillarda heyvanlar əsas iştirakçı olmayıb

11. Seyidov N. Azərbaycan nağıllarının bədii xüsusiyyətləri-nə dair qeydlər. – Tədqiqlər, II kitab, B., 1966, s. 81.

köməkçi funksiyasını yerinə yetirir. Heyvanlar aləmindən bəhs edən nağıllarda isə müxtəlif heyvan və quşlar əsas iştirakçı olur, onların hərəkət və münasibətləri süjetin əsasında durur.

Bir cəhəti də göstərmək lazımdır ki, heyvanlar aləmindən bəhs edən nağıllarda hadisələr əsasən sadə şəkildə inkişaf edir, bəzən nikbin, bəzən də əksinə sona yetir. Sehrli nağıllarda isə hadisələr möcüzəli yolla həll edilir, həm də xeyirin qələbəsilə sona yetir. Bu sehrli nağıl poetikasının əsas xüsusiyyətlərinəndən biridir.

Sehrli nağıllarda bütün heyvanlar və quşlar bir səciyyə daşıyır və sehrli köməkçi funksiyasını yerinə yetirir. Heyvanlar aləmindən bəhs edən nağıllarda isə həmin obrazlardan hər biri fərdi səciyyə daşıyır. Bu nağılların qəhrəmanları vəhşi və ev heyvanları, həmçinin quşlar olurlar. İştirakçuların səciyyəsi heyvanların hərəkətinin tərzinə, xarici görünüşünə görə əsaslandırılır. Bu səciyyələndirmə həmişə qiymətləndirilir. Belə ki, tülüklü həmişə hiyləgər, xoruz lovğa, it sədaqətli verilir və s. Vəhşi heyvanlar ev heyvanlarına və insanlara qarşı qoyulur. Belə qiymətləndirmə ümumi səciyyə daşıyır və müxtəlif vəhşi heyvanın təsvirində məlum təqdimətdən kənara çıxır. Məsələn, ovçular canavarı ən təhlükəli və hiyləgər vəhşi sayırlar, ancaq bir çox nağıllarda canavar bunun əksinə olaraq "səfəh" kimi verilir. Belə nağıllarda canavarı asanlıqla aldadan tülüklü onun isti yuvasını ələ keçirir, onun auzuqəsini yeyib kef-damaqla qışı başa vurur. Oxşar qiyməti güclü, cürətli vəhşi heyvanlardan biri olan ayı da alır. Ayı da heyvanlar aləmindən bəhs edən nağıllarda "səfəh", "axmaq" kimi verilir.

Tülükyə iki münasibət nəzərə çarpır. O bütün heyvan-

lardan hiyləgərliyi ilə seçilir. Tülükü əsas keyfiyyəti – biciliyi onun təbii təmkinliyini şərtləndirir. Tülüklü görünmədən toyuq hininə girib xoruzu sürükləyir, çox güclü vəhşiləri – canavarı, ayını asanlıqla aldadır. Buna baxmayaraq, tülüklü ayı ilə, canavarla və digər vəhşilərlə ehtiyatlı, mehriban münasibətini saxlamağa çalışır. Buradan onun ikinci sıfəti, ikiüzlülüyü üzə çıxır.

Bir çox nağıllarda isə tülüklü özü aldanaraq pis vəziyyətə düşür. Belə nağıllarda tülüklü də özünün aldatdığı heyvanların vəziyyətinə düşür. Tülükü ələ keçirdiyi kəklik onun ağızından qurtararaq uçub gedir, toyuğu yemək istərkən özünün quyruğu bozdarın ağızına keçir, dostu hacileyləyi ac saxlayan tülüklü öz əməlinin cəzasını çəkir və s.

Heyvanlar aləmindən bəhs edən nağıllarda yırtıcılar ev heyvanlarına və quşlarına qarşı qoyulur. Bu nağıllarda konflikt güclü-zəif, böyük-kiçik, yırtıcı-qeyri-yırtıcı prinsipi ilə qurulur. Bununla yanaşı, nağıl vəhşi heyvanların öz aralarındaki toqquşmanı da göstərir. Belə əlaqəsizlik nə xırda meşə vəhşiləri, nə də ev heyvanları arasında yoxdur, əksinə onları bir-birinə kömək etmək istəyi yaxınlaşdırır.

Heyvanlar aləmindən bəhs edən nağıllarda süjet sadə olur. İştirakçuların sayı yaxşı tanış olan heyvan və quşları əhatə edir. Bir sıra süjetlər əşya və hadisələrin sadalanması üzərində qurulur, heyvan, əşya və insanlar bir-biri ilə asılılıqda göstərilir.

Məişət nağılları sehrli və heyvanlar haqqındaki nağıllarla müqayisədə real həqiqətə, ictimai və məişət problemlərinə daha yaxındır. Öz məzmun və mövzusuna görə məişət nağılları rəngarəngdir. Bu nağıllar tapmacanın, çətin sualan müdrik cavabı, zalim və ağılsız hökmdarın mülkədarın, axmağın, tənbəlin, fərsizin ələ salınması haqqında süjetləri özündə birləşdirir.

Məişət nağıllarının mövzusu kimi mənşəyi də müxtəlifdir. Müdrik cavab, tapmaca haqqında süjetlər qədim mərasim, toy qaydalarından doğur; yelbeyin, fərsiz barədə, quldur və oğrulardan bəhs edən süjetlərin mənbəyi məişətlə bağlıdır, ağa və nökər barədəki nağıllar təbəqələr arasındaki ziddiyətlərdən törəyir və s.

Əgər sehrlili nağıllarda hadisələr uzaq ölkələrdə, çox uzaq keçmişdə, sehrlili aləmdə baş verirsə, məişət nağıllarında hadisələr "bir kənddə", "malikanədə", "çöldə", "yaxın bir şəhərdə" baş verir. Məişət nağıllarının bədii məkanını səciyyələndirək fantastiklikdən deyil, şərtılıkdən danişmalyıq. Bu şərtılık nağlıçı tərəfindən təqdim olunan hadisələrin tipikləşdirmə vasitəsidir. Eyni cəhəti məişət nağıllarının zamanı haqqında da demək olar. Təsadüfi deyildir ki, nağlıçı nağıldakı hadisələrin məkan və zamanını xəbər verərkən bəzən bir kəndin, şəhərin adını çəkir, dinləyiciləri yaxın bir kəndə, şəhərə aparır, özünü hadisələrin iştirakçısı kimi təqdim edir.

Məişət nağılları ilə digər nağıllar arasında fərqli cəhətlər olduğu kimi, oxşar cəhətlər də coxdur. Tədqiqatçılar məişət nağılları ilə müqayisədə sehrlili nağılların mürəkkəbliyini, bu tip nağıllarda möcüzəli əşya və hadisələrin, obrazların əsas yer tutması ilə bağlayırlar. Göstərmək gərəkdir ki, məişət nağıllarında da bəzi cəhətlərin aydınlaşdırılması o qədər də sadə deyil. Məişət nağıllarında əski elementlər əsas obrazların və hadisələrin təsviri altında çox zəif hiss edilir. Odur ki, folklorşunaslarının bir çoxu belə nəticəyə gəlmışdır ki, məişət nağılları digər nağıllardan çox-çox sonralar yaranmışdır. Folklorşunaslarının bəziləri isə bu mülahizə ilə razılaşdır, məişət nağıllarının da qədimliyini inandırıcı dəllillərlə əsaslandırırlar. Azərbaycan məişət nağıllarının da təhlili ikinci fikrin doğruluğuna haqq qazandırır. Daha doğrusu, məişət nağıllarının daha sonrakı dövrlərin məhsulu olması fikrinin doğru olmadığını göstərir.

Bu baxımdan, sual-cavab əsasında qurulmuş məişət nağıllarının nəzərdən keçirilməsi faydalıdır. Sual-cavab üzərində qurulan nağıllar öz səciyyəsinə görə sehrlili nağıllara yaxındır. Sehrlili nağıllarda qəhrəman öz istəyinə mürəkkəb hərəkətlər, sinaqlar sırasından sonra nail olur. Bu tipli məişət nağıllarında isə o adam qalib gəlir ki, rəqibinə həlledilməz sual-tapmacalar verir və yaxud əksinə sual-tapmacalara düzgün cavab tapır.

Araşdırma göstərir ki, nağılda qifilibənd suallar, tapmacaların mənşəyi uzaq keçmişə gedir, qədim adətdə nişanının ağlinin bacarığının sinağı ilə bağlanır.

Bu cür evlənmə adətinin izləri üç şahzadə qardaş haqqındaki nağıl süjetlərində də qorunub saxlanılmışdır. Üç şahzadə qardaşın hər biri şah qızları ilə şahzadə olmalarına görə evlənmirlər. Şah qızları ona görə onlarla evlənməyə razılıq verirlər ki, qardaşların hər biri sinaqdan uğurla çıxır, onlara verilmiş tapşırığın öhdəsindən gəlirlər. Deməli, qədim toy adətinə görə, oğlanın kimliyi deyil, bacarığı, qabiliyyəti əsas rol oynayırmış. Sual-tapmacalar qəhrəmanın zəkası, dərrakəsini, nə dərəcədə hazırlıq olduğunu yoxlamaq məqsədi daşıyır. Bir çox nağıllarda oğlan qızın düzəltmiş olduğu tilsimləri sindirir və qızın tapmacalarına cavab verməli olur. Belə nağılların bir bölümündə isə nişanının fiziki gücünü yoxlamaq, sinaqdan keçirmək üstünlük təşkil edir.

Bu motiv dastanlarımızda da geniş yayılıb. "Kitabi-Dədə Qorqud"un "Bamsı Beyrək" boyunda da bu cəhət özünü aydın göstərir. Bamsı keyik qova-qova nişanlısı Banu-çığəklə qarşılaşır. Tanınmasın deyə "yaşmaqlanıb" qabağa çıxan qız Bamsının nə üçün gəlmış olduğunu öyrənib onu sinaqdan keçirir, onunla at çapır, ox atır, güləşir. Buradan görünür ki, evlənmək istəyən qızla oğlan yarışmalı imişlər, onlar bir-birini sinaqdan keçirməli imişlər. Ancaq sinaqdan

keçən nişanlıya razılıq verilərmiş. Göründüyü kimi, Bamsı ilə Banuçiçəyin göbəkkəsmə nişanlı olmaları belə bu adəti poza bilməmişdir.

Bu məsələdən danışan prof. M.H.Təhmasib yazır:

"Lakin qədimlərdə evlənən oğlanın daha çox fiziki gücünü yoxlamaq, sinaqdan keçirmək, imtahan etmək zərurətinə əsaslanan bu müsabiqələr getdikcə öz yerini daha çox oğlanın ağılmı, dərrakəsini, zəkasını, nə dərəcədə həzircavab, tezfəhm olduğunu yoxlama sinaqlarına tərk etməyə başlayır"¹³.

Məişət nağıllarında konflikt məişət çərçivəsində inkişaf edir. Bu nağıllarda məişət motivləri süjetin əsasını təşkil edir. Bu nağılların qəhrəmanları əsasən möcüzəli köməkçilərsiz hərəkət edir. Bu xüsusiyyət məişət nağıllarının bütün janr daxili tiplərini əhatə edir.

12. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). "Elm", Bakı, 1972, s. 82.

Məişət nağıllarının böyük bir bölümünü satirik nağıllar təşkil edir. Satirik nağılların böyük bir hissəsində yoxsul-varlı münasibətləri aparıcı yer tutur. Bu nağılların qəhrəmanlarının səciyyəsi əksər hallarda onların sosial-sinfi mənsubiyəti əsasında meydana çıxır. Satirik məişət nağıllarında mənfi qəhrəmanın xarakterindəki hər hansı bir mühüm xüsusiyyət mübahisəli şəkildə verilir və onun rüsvay edilməsilə sona çatır. Bu nağıllarda sözün çox mənalılığından da məharətlə istifadə olunur. Sözün müxtəlif mənada işlənməsi mübahisə doğurur. Mənfi qəhrəman ağılının məhdudluğu ucundan sözün həqiqi və məcazi mənasını başa düşmür, müşbat qəhrəman isə özünü sözün ikinci mənasını başa düşməyən kimi göstərir və tapşırığı əks mənada icra edir. Məsələn, qazı deyəndə "qulpu simiq küpü götür gəl" keçəl təzə küpü sindirib gətirir; qazı deyəndə "o buzovun qulağından çək gətir bura" keçəl buzovun qulağını

çıxarıb gətirir; qazı deyəndə, "a gədə, get o qatırın başını hayla gətir bəri" keçəl qatırın başını kəsib qazının qabağına atır və s.

Məişət nağıllarında çox vaxt nağıl boyu təsvir olunan hadisələrin nəticəsi ifadə edilir. Bəzən nağılin əxlaqi nəticəsi aforizm şəklində, atalar sözü və məsəl formasında ifadə olunur, həm də bu mücərrəd deyil, məzmunla ayrılmaz bağlı olur.

Nağıl kompozisiyasında ənənəvi formul və üsullar da mühüm yer tutur. Bir cəhətə qeyd etmək lazımdır ki, sehrlə, məişət və heyvanlar aləmindən bəhs edən nağıllarda bu vasitələr özünü müxtəlif şəkildə göstərir. Səciyyəvi formul və üsullar mürəkkəb məzmun və quruluş ilə bağlıdır. Səciyyəvi formul və üsullar nağılları digər epik janrlardan fərqləndirir.

Nağıllar bəzən müqqəddimə – pişrovla başlayır. Bu müqqədimə – pişrovlar məzhəkəli məzmun, ritmik ifadəyə malik olur. Məsələn:

"Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edir köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qiçı sindi, hamamçının tasi yox, baltaçının baltası yox, orda bir təzə gördüm, onun da xaltası yox, ömrümdə çox şillaşı yemişəm, heç belə yalan deməmişəm".

Əgər pişrovlar yalnız bir bölüm nağıllarda işlənirsə, ənənəvi nağıl formulları müxtəlif hissələrdə, məqamlarda six-six işlənir və nağılin məzmunu ilə müxtəlif cəhətdən bağlanır. Müxtəlif süjetlərdə təkrar olunan ənənəvi formullar eyni nağıl süjetində bir neçə dəfə cüzi dəyişikliklə işlənə bilir. Ənənəvi formullar bədii funksiyasına görə də müxtəlif olur. Kompozisiya baxımından ənənəvi formulları başlangıç təhkiyə və final formullarına ayırmalı olar.

Başlangıç formulları giriş hissəsinin ənənəvi elementi-

dir. Xarakterinə görə onlar hərəkətin zamanını və hadisələrin məkanını təyin edir. Azərbaycan nağıllarında "biri var idi, biri yox idi" və ya "biri var olmuş, biri yox olmuş" ən geniş yayılmış başlanğıc formuludur. Belə başlanğıc formulunda hadisələrin məkanı və zamanı, qəhrəmanı haqqında məlumat verilir.

Hadisələrin keçmişdə baş verdiyi qeyd edilir. Bu formulları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Ən sadə başlanğıc formulunda hadisənin zamanı və qəhrəmanı əks olunur, məsələn:

"Biri varmış, biri yoxmuş, keçmişlərdə bir padşahvariymış".

2. Hadisənin baş verdiyi məkan və qəhrəmanı göstərilir, məsələn:

"Biri var, biri yoxdu, bir padşahın ölkəsində bir ovçu, onun da bir arvadı vardi".

3. Mürəkkəb başlanğıc formullarında hərəkətin zaman və məkanı göstərilməklə yanaşı, personajları adlandırılır, hadisələrə münasibətdə əks olunur.

"Biri vardi, biri yoxdu, Allah vardi, şəriki yoxdu, günlərin bir gündündə Qəndaharda bir padşah vardi".

Sonluq formullarında qəhrəmanın xoşbəxt hayatı göstərilməklə yanaşı, dinləyicilərə də xoşbəxt hayatı, uzun ömür arzulanır.

"Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin-için, muradınıza çatin", "Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulaq asanların, biri də bacadan baxıb istəmirəm deyənlərin".

Təhkiyə formulları məzmunca çox mənalıdır. Bu formular nağıl süjeti, motivi, qəhrəmanları ilə müxtəlif cəhətdən bağlanır.

Bu ənənəvi vasitələrin köməyilə nağılçı dinləyicilərin diqqətini bu və ya digər mühüm ana cəlb edir, onların marağını istiqamətləndirir, qəhrəmanın qeyri-adi

əhvalatlarını dinləməyə hazırlayır: Məsələn:

"Bunlar toy tədarükündə olsunlar, al xəbəri kimdən, Pəri xanım dan", "Soltan İbrahim yatmaqda olsun, xəbəri sənə kimdən verim, yeddibaşlı divin qardaşlarından".

Belə ənənəvi formullar funksiyasına görə üç cür işlənir; birincisi, bir epizodun başa çatması və yeni epizodun başlanması zamanı belə ənənəvi vasitələrə müraciət edilir; bu vasito ilə yeni epizodun başa çatması və bir daha əvvəlki epizoda – qəhrəmanın həyatının əvvəlki tarixçəsinin danışılmasına başlanılır.

Nağıllarda retardasiya və üçlüük üsulundan da geniş istifadə olunur. Bir çox qeyri-adi hərəkətlər, əhvalatlar – qəhrəmanın divlərlə vuruşması, çətin tapşırıq, ata qəbrində qaroval, sinama, suallar və s. üç dəfə təkrar edilir. Bir çox hallarda eyni hərəkəti üç dəfə eyni personaj yerinə yetirir, bu halda həmin üsul əhvalatı üzatmağa xidmət edir. Əgər eyni hərəkət müxtəlif qəhrəmanlar tərəfindən yerinə yetirilirsə, bu halda qarşılaşdırma gücləndirilir, bununla da üçüncüün iki əvvəlinci ilə müqayisədə üstünlüyü üzə çıxır.

Ümumiyyətlə, xalq nağıllarının poetik mətnlərində bəzi saylara tez-tez təsadüf etmək olar. Belə sayilar adət-ənənələr, inam və etiqadlar, sırf məişət məsələləri ilə bağlı əski görüşlərlə əlaqədardır və çox geniş yayılmışdır. Xalqımızın dünyagörüşündə, mərasim və adətlərində, gündəlik hayatında möhkəm kök salmış "üç", "yeddi", "qırx" sayları sehrli sayilar sayılır.

Xalq nağılları dil və üslub xüsusiyyətlərinə görə zəngindir. Burada dilin obrazlı vasitələrindən biri olan epitetlərdən geniş şəkildə istifadə olunur. Epitetlərin böyük bir bölümü qəhrəmanların hərəkət yerini təyin edir. Bu yer öz coğrafiyasına görə seçilən xüsusi dünyadır. Qəhrəmanın düşdürüyü məkan həmişə sonrakı hadisələrin xarakterini təyin edir, həmin məkan simvolikdir.

"Qaranlıq dünya", "zülmət dünyası", "zülmət quyusu" və s. tipli ənənəvi epitetlər çoxmənalı olub nağıllar üçün səciyyəvidir.

Möcüzəli əşyaları təyin edən epitetləri iki qrupa ayırmak olar: qəhrəmanın axtarış obyektini və sehrlili vasitələri təyin edən epitetlər. Sehrlili vasitələri – möcüzəli əşyaları ifadə edən epitetlər daha aydın funksionallıq ifadə edir. Həmin vasitələrin köməyilə qəhrəman möcüzə əldə edir, şah qızı ilə evlənir və qələbə ilə geri qayıdır. Belə ənənəvi vasitələr rolunda "uçan xalça", "gözə görünməz papaq", "sehrlili qılinc", "sehrlili üzük", "sehrlili kisə", "sehrlili toppuz" və s. vasitələr çıxış edir.

Bənzətmə obrazları mənbəyindən asılı olaraq təbiət və insan həyatındaki müxtəlif sahələri əhatə edir. Məsələn:

"Qəmər xanım da bir Qəmər xanım idi ki, gün kimi işix salırdı, ay kimi parıldayırdı. Aya deyərdi mən olan yerdə sən çıxa bilməzsən, günə deyərdi ki, mən ki, varam sən işix sala bilməzsən".

Nağıllarda mübaliğə də mühüm yer tutur. Nağılda demək olar ki, bütün hərəkətlər, əşyalar, hadisələr mübaliğəli təsvir olunur. Bu, nağılların səciyyəvi xüsusiyyətlərindən – süjetin möcüzəli hadisələr üzərində qurulmasından irəli gəlir. Göstərmək lazımdır ki, mübaliğə digər təsvir və ifadə vasitələrindən ayrıca üslub kimi ayrılmır. Həmin vasitələr də mübaliğəli obrazların yaranmasına təbe edilir.

Beləliklə, xalq nağılları özünəməxsus süjet tərkibi, obrazlar sistemi, ənənəvi formul və üsulları, bədii təsvir vasitələri ilə seçilir. Bunlar nağılları digər epik janrlardan fərqləndirməyə, onların janr sərhəddini müəyyənləşdirməyə, səciyyəvi xüsusiyyətlərini aşkara çıxarmağa imkan yaradır.

Hüseyin İSMAYILOV

Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağaç birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymış, on beş yaşında oğlan olarmış.

Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görəmiş ki, alma dərilib. Kor-peşiman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırıldı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:

– Ata, sənə fəda olum, mənə görə nə qulluq?

Atası dedi:

– Belə də iş olar? Mən padşah ola-ola bağlımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, almanın oğurlayani tutasan ki, tənbih oluna.

Oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürüb, dava libasını geyinib bağa getdi.

Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən vaxt onu yuxu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu, dərilibdi. Padşahın böyük oğlu kor-peşiman evə qayıtdı. O biri gün padşah ortancı oğlunu yanına çağırıb dedi:

– Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağlımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, alma oğurlayani tutasan ki, tənbih oluna.

Ortancı oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürdü, dava libasını geyib bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü alma dərilib. Kor-peşiman evə qayıtdı.

Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, ədəblə baş endirib dedi:

– Ata, izin ver, bu səfər də alma ağacının keşiyini mən

çəkim.

Atası dedi:

– Səndən böyük qardaşların deyirdilər, alma ağacının keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər, korpeşiman geri qayıtdılar. İndi sən gedib nə qayıracaqsan?

Məlikməmməd əl çəkməyib, atasından təvəqqəle elədi ki, ona izin versin. Atası çar-naçar izin verdi. Məlikməmməd kefi kök, damağı çəğ, qayıdır öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlikməmməd qıvrıq geyinib ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırdı gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağının başını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi.

Sübə yaxın gördü ki, bir gurultu, bir nərlili gəlir, ta nə təhər... durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Bir vaxt gördü ki, bir dev gəlir, boyu minarə kimi, adam baxanda bağlı yarıılır, elə bilirsən bir dağ qopub gəlir.

Məlikməmməd o saat barmağını dişləyib dedi:

– Aha, almanı aparan bu imiş.

Dev gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılinc vurdı ki, qılinc zərbədən iki parça olub əlindən yerə düşdü. Dev o saat qayıdır, nərə çəkə-çəkə qaçıdır.

Sabah olan kimi Məlikməmməd almanı yiğib bir məcməyiyyə qoydu, üstünə də bir örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.

Məlikməmməd dedi:

– Ay ata, izin ver, qanın iziynən gedib devi öldürüm.

Padşah razı oldu. Məlikməmməd bir qədər qoşun verib, o biri oğlanlarını da ona qoşdu və yola saldı. Az gedib, üz gedib, dərə, təpə, düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, dev bu quyuya giribdi. Quyunun ağızına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əvvəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıł oğlan yeridi, bu da nə q-

dər çalışdı, daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi. Bu daşdan yapışdı, bir dəfə güc verib daşı götürdü, kənara atdı. Daşı atandan sonra devin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyb dedi:

– Gərək məni sallayınız.

Dedilər:

– Yaxşı.

O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdilar ki, bərk çıçırdı:

– Ay yandım, çəkin!

Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıł oğlan qabağa yeriyb dedi:

– Məni quyuya sallayın, devin dalınca gedim.

Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.

Padşahın ortancıł oğlunu da elə bir az quyuya sallamışdilar ki, quyudan səs gəldi:

– Ay yandım, çəkin!

Axırdı növbət Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyb dedi:

– Məni quyuya sallayın, amma nə qədər "yandım" desəm, qulaq asmayın.

Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çıurmağa başladı:

– Ay yandım, çəkin!

Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun təkinə çatan kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb yolnan başladı getməyə. Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içindən də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısın açdı... Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü burda taxtin üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına, gül-cama-

lına tamaşa ele. Qızın dizi üstə bir dev başını qoyub yatmışdı.

Qız Məlikməmmədi görcək dedi:

– Ey cavan, kimsən, nəkarasan? Heyifsən, qaç gizlən. Dev yaralanıb, acığını tutub. Ayılıb, səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.

Məlikməmməd dedi:

– Mən elə bu devi öldürməkdən ötrü bura gəlmışəm. Məlikməmməd xəncərini çıxarıb, devin ayağını dəlməyə başladı. Dev gözlərini açıb qızı dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd bir az sakit olub yenə başladı devin ayağını dəlməyə. Dev gözlərini açıb çığırdı:

– Qoyma, ayağımı milçək yedi.

Üçüncü dəfə Məlikməmməd devin ayağını dələndə dev yerdən qalxıb qızı bir şapalaq vurdu, dedi:

– Sənə demirəm ayağımı milçək yedi?!

Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri o birisini yuxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Dev dedi:

– Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver, yatım, sonra yenə güləşərik.

Məlikməmməd razı oldu. Dev başını yenə qızın dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu münavanlı yeddi gün, yeddi gecə güləşdilər.

Axırda qız Məlikməmmədə dedi:

– Ey cavan, o taxçada bir şüşə var, bu devin canı o şüşədədi. Onu sindirməsan, devə güc gələ bilməyəcəksən.

Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüsənin içindən bir quş çıxıb uçmaq istəyəndə Məlikməmməd o saat onu tutdu. Dev yerindən qalxıb yalvarmağa başladı:

– O quşa dəymə, dünyada nə istəyirsən sənə verim. O quşu öldürmə, o, mənim canımdı.

Məlikməmməd dedi:

– Mənim elə axtardığım bu idi.

Sonra quşun başını üzüb yerə atdı; haman saat dev gurultu ilə taxtdan düşüb öldü.

Məlikməmməd devi öldürdükdən sonra başını qızın dizinin üstə qoyub doyunca rahat yatdı. Bir qədər keçdi, durub o biri otağa keçdi.

Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturubdu, bunun da dizinin üstə bir dev başını qoyub yatıb. Qız Məlikməmmədi görəndə dedi:

– Ey cavan, yaziqsan, qayit qaç. İndicə dev oyanar, səni parça-parça elər.

Məlikməmməd dedi:

– Qorxma, ay qız, bunu da öldürəcəyəm.

Məlikməmməd qılincini çıxarıb devin ayağını dəlməyə başladı. Dev gözlərini açıb qızı dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd bir az sakit olub, yenə başladı devin ayağını dəlməyə. Dev gözlərini açıb qızı dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlikməmməd üçüncü dəfə devin ayağını dələndə, dev yerdən qalxıb qızı bir şapalaq vurdu, dedi:

– Sənə demirəm ayağımı milçək yedi?!

Məlikməmməd yenə sıçrayıb devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib bir-birini yuxa bilmədilər. Axırda Məlikməmməd devi yuxuya verdi, taxçadakı şüşəni sindirib quşu tutdu, başını üzən kimi dev gurultynan yixılıb öldü.

Məlikməmməd qızın dizi üstə başını qoyub bir az rahat oldu, sonra üçüncü otağa girdi. Burda taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl idi. Elə gözəl idi ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə.

Məlikməmməd qızı lap ürəkdən aşiq oldu. Qızın da gözü Məlikməmmədə düşdü.

Qız yalvardı ki, ay cavan, heyifsən, qaç gizlən. Dev gəlib səni yeyəcək.

Məlikməmməd qulaq asmayıb bir az oturdu, bir də gördü

nə, göy guruldadı, ildirim çaxdı, dağ kimi bir dev gəldi.

Bunlar qırx gün, qırx gecə güləşdilər. Bu devin də canı şüşədə idi. Məlikməmməd şüşəni cəld götürüb yerə çırpdı, quşun boğazını üzdü, dev öldü.

Məlikməmməd yuxudan duran kimi qızları başına yiğib, vəzndə yüngül, qiymətdə ağır şeylərdən götürüb quyunun təkinə gəldi. Əvvəl böyük qızın belinə kəndir bağladı, qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbət balaca qızə gələndə qız Məlikməmmədə dedi:

— Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər. Sonra da mən çıxaram. Qorxuram qardaşların görərlər ki, mən o birlərdən gözələm, paxılıqları tuta, kəndiri kəsib səni quyuya salalar.

Məlikməmməd razı olmadı. Qız dedi:

— İndi ki, razı olmursan, bari bu dediklərimə qulaq as. Kəndiri kəsəcəklər, genə quyunun təkinə düşəcəksən. O vaxt döyüşə-döyüşə iki qoç gələcək; biri ağ, biri qara. Ağ qoç qara qoçoq qovacaq, onda atıl min aq qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.

Məlikməmməd qızın sözünə qulaq asandan sonra onun belinə ip bağladı, qızı yuxarı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşların ağılları başlarından çıxdı, dedilər:

— Bəs, Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı özünə götürəcək.

Bunların paxılılığı tutdu, yarı yolda Məlikməmmədin ipini kəsdilər. O, şappiltiyyən quyunun təkinə düşdü.

Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən aq qoçnan qara qoç, budu döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb aq qoçun belinə mindi. Amma qoçunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.

Burda Məlikməmməd bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmasıdır. Əjdaha bir az yu-

xarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasının səsi gəldi.

Demə, bu ağacdə Zümrüd quşunun yuvası var imiş. Bu Zümrüd quşu havaxt ki, yumurtadan bala çıxarıb bəslərmiş, balaları böyüyəndə əjdaha gəlib onları yeyərmiş. Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca dırmaşırdı ki, yenə Zümrüdün balalarını yesin. Məlikməmməd bunu gördü, cəld qılcını çəkib əjdahanı iki parça elədi. Sonra ağacın dibində yatdı.

Sizə kimdən deyim, Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi, qaydırıb gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu adamdı. Cəld gedib dimdiyinə bir iri daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuvadan çıraqışib qoymadılar, dedilər:

— Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb canımızı qurtardı.

Zümrüd quşu daşı kənara atıb aşağı endi, qanadlarını Məlikməmmədin üstünə çəkdi.

Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu.

Quş dedi:

— Hər kəssən, nəkarasan, qorxma. Mən sənə pislik eləmərəm. Mən neçə ildi ki, sən öldürdüyün əjdahanın əlindən bala üzünə həsrət idim. İndi sən əjdahanı öldürüb, mənim balalarımı ölümən qurtardın. Bu yaxşılığın əvəzində nə istəyirsən?

Məlikməmməd başına gələn qəzavü-qədəri açıb quşa nağıl elədi, dedi:

— Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart. Zümrüd dedi:

— Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.

Məlikməmməd bilmədi ki, qırx şaqqa əti, qırx tuluq suyu hardan tapsın. Quş Məlikməmmədin bikef olduğunu görüb dedi:

— Ey Məlikməmməd, qırx ağacliqda bir padşahın ölkəsi var. Bir əjdaha gəlib suyun qabağını kəsib. Nə qədər ərzuman pəhlivanlar gəlirsə, onu öldürə bilmir. Yeddi ildi ki, əjdaha suyun qabağını kəsib. Hər gün bir qız aparıb onun ağızına atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi

görürəm, sən qüvvətli pəhlivansan, olsa-olsa o əjdahanı da sən öldürə bilərsən. Get, o əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq su al. Elə ki, mənim dediklərimə əməl elədin, bu tükmü oda tut, mən hazır olaram, səni işıqlı dünyaya çıxararam.

Bəli, Məlikməmməd quşdan tükü alıb, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə düz getdi, gəldi Zümrüd dediyi padşahın ölkəsinə çıxdı. O, gəzə-gəzə bir qarının qapısına gəlib dedi:

– Qarı nənə, allah qonağı istərsənmi?

Qarı dedi:

– Niyə istəmirəm. Allaha da qurban olum, qonağına da. Məlikməmməd gördü ki, bütün şəhər əhli qara geyib, qaridan soruşdu:

– Qarı nənə, bu camaat niyə qara geyib?

Qarı dedi:

Qadan alım, bir əjdaha suyun qabağını kəsib, hər gün onun ağızına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük. Ölkədən qız qurtarib. Padşahın gözünün ağı-qarası bir qızı var, sabah onu əjdahanın ağızına atacaqlar. Odu ki, camaat qara geyib.

Məlikməmməd axşam qarının evində yatdı. Səhər tezdən əjdahanın yerini qaridan öyrəndi, ora getdi. Bir də gördü ki, camaat kəbirdən-səğirə ağlaşa-ağlaşa padşahın qızını suyun qabağına gətirdilər. Qızı əjdahanın ağızına atmaq istəyəndə Məlikməmməd irəli getdi, qılınçı sıvırıb əjdahaya elə bir qılınc vurdu ki, o, iki parça oldu. Padşaha müştuluqçu getdi. Təntənə ilə Məlikməmmədi padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:

– Ey oğlan, o əjdaha mənim ərzuman pəhlivanlarının hamisini yeyib. Sən bizim ölkəni əzabdan qurtardın. İndi gəl padşahlığı sənə verim, qızımı da al, bütün taxt-tacıma sahib ol.

Məlikməmməd ədəblə gərnüş eləyib dedi:

– Padşah sağ olsun, səndən heç zad istəmirəm. Mənə qırx şaqqa ət, qırx tuluq da su ver, işıqlı dünyaya çıxım.

Padşah əmr elədi, Məlikməmmədə qırx şaqqa ət, qırx tuluq su hazır elədilər. Məlikməmməd şeyləri alandan sonra padşahnan

xudahafizləşib kənara çıxdı, Zümrüd verdiyi tükü oda tutdu.

O saat Zümrüd hazır oldu. Əti quşun bir qanadının üstünə qoydu, suyu da birlər. Özü də Zümrüdün belinə mindi, yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı, gördü ki, yer xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlikməmməd bir də baxıb gördü ki, yer lap gözdən itib. Elə quş havaxt "qa" dedi, Məlikməmməd ətdən verdi, "qu" dedi, sudan verdi. İşıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir şaqqa ət Məlikməmmədin əlindən yerə düşdü, quş "qa" deyəndə Məlikməmməd məəttəl qaldı, bilmədi nə eləsin. Əlacı kəsildi, qılınçı çıxarıb baldırının ətindən kəsib quşun ağızına atdı. Zümrüd quşu gördü ki, bu ət o biri ətlərə oxşamır, çox şirindi. Odu ki, dilinin altına qoydu, yemədi. Axırıncı mənzil də qurtardı. Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub dedi:

– Di get.

Məlikməmməd dedi:

– Sən get, mən özüm gedərəm.

Zümrüd quşu dedi:

– Yox, gərək gedəsən.

Məlikməmməd axsaya-axsaya getməyə başladı.

Zümrüd dedi:

– Ey oğlan, səbəb nədi ki, axsayırsan?

Məlikməmməd əhvalatı açıb nağıl elədi, dedi:

– Daha nə gizlədim, sənə verdiyim axırıncı ət baldırımin əti idi.

Quş o saat dilinin altından əti çıxardıb Məlikməmmədin baldırına yapışdırıldı. Tüpürçeyindən də sürtüb yaxşı elədi. Sonra öz tükündən bir az da Məlikməmmədə verdi, dedi:

– Nə vaxt dara düşsən, bu tükləri yandır, mən o saat gəlib səni dardan qurtararam.

Quş sözünü deyib, uçub getdi. Məlikməmməd yavaş-yavaş gəlib bir dərzi dükanının qabağına çıxdı, dedi:

– Ay usta, allah rızasına, məni yanında şəyird saxla.

Ustanın buna yazılı gəlib saxladı. Məlikməmməd ya-

maq-sökükdən tikirdi, ustasına qulluq eləyirdi. Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb padşahın imarətinə getdi. Məlikməmməd bir az oturdu, sonra dükəni bağlayıb bir guşəyə getdi, Zümrüd qoşunun tükünü çıxarıb yandırdı. O saat Zümrüd hazır olub dedi:

– Mənə görə nə qulluq?

Məlikməmməd dedi:

– Bu saat mənə bir dəst sarı paltar, qılinc, qalxan, bir də sarı yel atı getir.

Zümrüd "baş üstə" – deyib uçub getdi, bir az çəkmədi ki, Məlikməmməd deyən şeylər hazır oldu. Məlikməmməd paltarları qıvraq geyindi, qılincını belinə bağladı, qalxanını qoluna taxdı, birbaş atı padşahın evinin qabağına sürdü. Şəhər camaati, bütün qoşun tamaşaşa yiğilmişdi. Padşahın böyük oğlu da at çapırkı.

Məlikməmməd atını meydana salıb bir o başa çapdı, bir bu başa çapdı, sonra qılincını çıxarıb padşahın böyük oğlunun boynunu vurdu.

Qoşun bir-birinə qarışdı. Camaat bir-birinə dəydi. Hami Məlikməmmədin dalınca tökülüb onu oxa basdırılar. Məlikməmməd atı çapıb yel kimi gözdən itti. Yenə gəlib dükəni açıb oturdu. Bir azdan sonra dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd durub, yalandan ustanın o tərəfinə, bu tərəfnə keçib dedi:

– Ay usta, qurbanın olum, nə olubdu?

Usta dedi:

– Nə olacaq, padşahın evinin qabağında at çapışında hərdansa suya dönmüş sarı paltarlı bir atlı gəldi, bir az o başa, bir az bu başa at çapdı, birdən qılincını çəkib padşahın oğlunun boynunu vurdu. Dalınca töküldülər, tuta bilmədilər.

Məlikməmməd yalandan bir az heyfsilənib, gedib yerində oturdu. Aradan bir neçə vaxt da keçdi. Padşahın böyük oğlunun qırxi çıxdı.

Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy

eləyir, usta gəlsin paltar biçməyə.

Dərzi sevinə-sevinə qayçısını götürüb yola düşdü. Məlikməmməd də dükanda qaldı. Usta gedəndən sonra Məlikməmməd yenə durub dükəni bağladı. Haman küçəyə gedib, Zümrüdün tükünü yandırdı. O saatda Zümrüd hazır olub dedi:

– Mənə görə nə qulluq?

Məlikməmməd dedi:

– Bu saat mənə bir dəst qırmızı paltar, qılinc, qalxan, bir də qırmızı at gətirərsən.

Zümrüd "Baş üstə" – deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi. Məlikməmməd qısqıvraq geyinib padşahın imarətinə tərəf getdi.

Orda yenə qoşun, camaat düzülüb padşah oğlunun at çapmağına tamaşa eləyirdilər.

Məlikməmməd atı meydana salıb bir o başa, bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başını vurub yerə saldı, qaçıdı. Qoşun nə qədər onun dalınca at çapdisa, tuta bilmədi, ox atdisa, vura bilmədi.

Camaat, qoşun təzədən qara geyib yasa batdı.

Məlikməmməd paltarını dəyişib dükana gəldi. Yenə dərzi başına, gözünə döyə-döyə geri qayıtdı.

Məlikməmməd dedi:

– Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə başına, gözünə döyə-döyə qayıdırısan?

Usta dedi:

– Mərdimazar kim idisə, qırmızı paltar bir atlı gəlib padşahın gözünün ağı, qarası bircə oğlu qalmışdı, onun boynunu vurub qaçıdı. Dalınca nə qədər töküldülərsə, tuta bilmədilər, ox atdları, vura bilmədilər.

Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay dolandı, günlərin bir günü, yenə ustaynan şeyirdi dükanda oturmuşdu. Birdən şeyirdi ustasına dedi:

– Dur get, padşaha müştuluq ver ki, balaca oğlunu tapmışam.

Usta cavabında dedi:

– Ədə, dəli olmamışan? Padşah deməz ki, balaca oğlum hardadı, onda nə cavab verərəm?

Məlikməmməd başına gələn qəzavü-qədəri açıb dərziyə nağıl elədi. Dərzi burdan sevinə-sevinə birbaş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib yixildi. Padşah pəncərədən bunu görüb dedi:

– Yəqin dərzidə bir xəbər var. Gedin bura gətirin.

Qul-qarabaş tökülüb dərzini padşahın qulluğuna gətirdilər.

Dərzi yetişən kimi padşaha baş endirib dedi:

– Padşah, sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim.

Padşah az qaldı özündən getsin, dedi:

– Məlikməmməd quyuda ölübdü. Bəs ölü də dirilərmi?

Tez de görüm, bu nə əhvalatdı?

Dərzi dedi:

– Muştuluğumu verməsən, deməyəcəyəm.

Padşah vəd verdi ki, ona özü ağırlığında qızıl versin.

Dərzi Məlikməmmədin başına gələn qəzavü-qədəri nağıl elədi.

Padşah dedi;

– Ay məni istəyən, dərziyə xələt!

Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülüb Məlikməmmədin dalınca getdilər. Padşah oğlunun üzündən, gözündən öpdülər, sonra hamama apardılar, şahzadələrə layiq paltar geyindirib, atasının qulluğuna apardılar. Padşah oğlunu duz kimi yaladı, bağırna basdı.

Məlikməmməd başına gələn əhvalatı atasına nağıl eləyib dedi:

– Ata, meydanda qardaşlanını öldürən mən idim. Quyuda neçə vaxt devlərlə əlləşib üç qız gətirmişdim. Bəs rəvadırmı, onlar kəndiri kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər!

Padşah oğlunun alnından öpüb, şükür elədi ki, o sağ-salamatdı. Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlikməmmədə verdilər. Qırx gün, qırx gecə toy

oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin, dövrə keçin.

OXXAYIN NAĞILI

Müqəddimə

Şah oğlu Şah Abbas cənnət məkan
İki qoz bir girdəkan
Taraziya vurdub təkan.
Hamam hamam içində
Xəlbir saman içində
Dəvə dəlləklik elər.
Günlərin bir günündə
Şah Abbasın dövründə
İsfahanın cölündə
Qarışqa şillaq atdı
Dəvə palçığa batdı.
Bir qoçaq milçək,
Onu dartıb çıxardı.

İndi sizə söyləyim Oxxay nağılini. Keçmişdə bir kişi var imiş. Bu kişinin bir oğlu var imiş. Bu oğuldan başqa bir evladı olmadığına görə ata-anası bu oğlanı çox isteyirlərmiş. Bu oğlan böyüyür adını Qouş qoyurlar. Bu uşaq gəlib 15 yaşına çatanda atası bunu oxutmaq istiyor, öz kəndlərində molla olmadığına görə atası Qouşu götürüb molla axtarmağa gedir.

Bu kənddən molla soruşurlar olmur, o kənddən soruşurlar olmur, yazıxlardır lap yorulullar, axırdı günorta vaxtı bir bulağa rast gəlirlər. Atası Qouşa deyir ki, ay oğul, gəl bu bulaxdan su içək, bir az yorunuğumuzu alax.

Bulağın başına gəlib sudan içirlər, adamlarda belə bir xəsiyyət var ki, bir şey xoşlarına gələndə "oxxay" deyirlər. Bu yazıxlardan su içəndən sonra "oxxay" deyir.

"Oxxay" deyən kimi su yarılib suyun içindən bir adam çıxıb bulara deyir:

– Nə qulluğunuz var?

Bu yazıxlardan qorxularından hərəsi bir künçə qısılib

əsmeyə başlayırlar. Sudan çıxan adam gənə soruşur:

– Mənə nə qulluğunuz var?

Qouşun atası deyir:

– Bizim günahımızdan keç, bu bulax sənin olduğunu bilməmişik.

– Bulağın suyunu içməyinizdən zərər yoxdur, məni nə üçün çağırınız?

– Biz heç kimi çağırılmamışq.

– A kişi, niyə yalan danışırsan, "oxxay" deyən sən deyildin?

– Mən "oxxay" dedim, amma sənin adının oxxay olduğunu bilməmişəm, su xoşuma gəldi ona görə "oxxay" dedim. Sən özün bilmirsən ki, bir şey adamın xoşuna gələndə "oxxay" deyər.

– İndi uzun sözdən şey çıxmaz, məni çağırırsan, mən də gəlmışəm, mənə hər nə sözün varsa de, mənim işim, dərdim var, məni dəng eləmə.

– A dayı, vallah, billah mənim sənə diyəcək heç bir sözüm yoxdur, oğlumu oxutmağa aparıram, sabahdan indiyənətən yol gəlmışəm, susamışdix, burada bulax gördük, gəlib su işdik, sənin adının Oxxay olduğunu bilməmişik. "Bizi bağışda" deyib Oxxaya yalvarmağa başladılar.

– Çox gözəl, indi oğlunu oxutmağa aparırsan, mənnən yaxşı molla tapa bilməzsən, sən tapşır mənə, mən oxudum.

Kişi buna razı olub oğlunu ona verdi, özünə də yalvardı ki, mənim oğlumu oxudub tamam molla elə.

Oxxay dedi:

– Oğlunu elə molla elərəm ki, heç bu ara-çörədə ona tay molla tapılmaz, özü də hər vaxt oğlunu görmək istəsən, gəl bu bulağın başına sudan iç "oxxay" de, o sahat oğlun yanında ola-jax. Kişi razı oluf getdi.

Kişi gözdən itən kimi Oxxay Qouşu qoltuğuna alıb suya çökdü. Qouş yerdə gözünü açıb özünü bir məhəllədə gördü, baxdı gördü ki, heç üstü-başı islanmayıb fikirləşdi ki, bu nə cür işdi ki, mən suya girdim üstüm islanmadı, birdən yadına düşdü ki, yəqin bu, Oxxay buğlağıdır. Qouş çox pərt oldu, istədi ki, qaç-

sın, o yana, bu yana göz gəzdirdi, gördü ki, adam başından bir xərək var, bunu görəndə yazış tazadan qorxuya düdü, bir gəzdi qaşmağa yer tapmadı, əlacsız qalıb öz-özünə ağlamağa başladı.

Oxxayın bir qızı var imiş, bu qız gəldi Qouşun yanına dedi ki, niyə ağlayırsan?

Qoşuq dedi:

– Mənim kimi əli qoynunda, dizi qarnında qalandı ağlamışında bəs kim ağlasın.

“Sən bura hardan gəldin” deyəndə Qouş əhvalatı ona söylədi və yalvardı ki, məni buradan qurtar.

Qız dedi ki, heç fikir çəkmə, mən səni burdan qurtararam.

– Bura haradı?

– Bura yerin altındı. Oxxaydan başqa heç bir kəs bura girə bilməz.

– Bəs o adam başlarından olan xərək nədi?

– Oxxay adamları gətirib oxudur, oxudannan sonra imtahan eləyir, yaxşı bilənnərin başını kəsir, korazehin olanları buraxır.

Qouş bu sözləri eşidəndə hönkür-hönkür ağlamağa başladı.

Qız dedi ki, sən ağlama, özün də heç fikir çəkmə, mən nə cür olsa səni burdan qurtararam.

Qouş bir az qızə arxayı olub ağlamadı.

Sabahı günü Oxxay Qouşa dərs verməyə başladı.

Oxxayın xasiyəti belə imiş ki, bu gün verdiyi dərsi sabah soruşmaz imiş, bütün dərsləri öğrədəndən sonra hamisini birdən imtahan eləyib başını kəsərmiş.

Qouş yavaş-yavaş dərsi öğrənməgə başladı. Oxxay hər gün ona bir heyvanın şəklinə girməgi örgədirdi.

Beləliknən, Qouş düz yeddi ay burda oxudu, bütün heyvannarın və insanların şəkillərinə girməgi bilirdi.

Bir gün Qouşa Oxxay dedi ki, iki gündən sonra imtahan verərsən get, iki gün yaxşı hazırlaş.

Qouş öz-özünə dedi ki, mənim ölməyim yaxınlaşıb, qəsrədə oturub ağlayırdı, bir də gördü ki, qız gəldi dedi ki, niyə ağlayırsan?

Qouş dedi ki, burda mənim anam yox, bajım yox, ajalım yaxınlaşıb, özüm- zümə ağlayıram.

– Burdan salamat qurtarmağının birjə çarası var, o da budu ki, imtahan günü Oxxay sənnən hər nə soruşa deyərsən ki, bilmirəm, olmuya olmuya bir savalına cavab verəsən, o sahat səni öldürəjək, başını da o xərəkdəki başların üstünə qoyajax.

Qouş çox razı olub ona alxış elədi, özünə də söz verdi ki, Oxxayın heş bir savalına düz cavab vermiyəjəyəm.

Aradan iki gün keşdi, Oxxay Qouşu çəkdi ərəsət meydanına, Qouşa əmr elədi ki, bir at ol.

- At olmax yadımdan çıxıb.
- Bişik ol.
- Bilmirəm.

Nə qədər başqa şeylər əmr elədi, döyüdü, incitdisə də, Qouş heç bir şey boynuna almadı.

Bu arada Oxxayın qızı gəlib Oxxaya dedi ki, bu allahın heyvanındı, heç şey qanan döyük, bunu burax getsin.

Oxxay dedi ki, özünü tülkülüyə qoydu, ona bir heylə şey öğrətmisəm, hara buraxıram deyib gənə bir çox şeylər soruşdu. Qouş heç şey boynuna almadı. Gənə Oxxaya qızı yalvardı ki, onu burax.

Bu arada Qouşun atası da oğlunu görməyə gəlməşdi, bulaxdan su içib "oxxay" dedi. Oxxay Qouşu götürüb bulağın başında hazır oldu, kişi Oxxaya dedi ki, daa mən qojalmışam, oğlumun oxuduğu bəsdir, ver özümə aparım.

Oxxay dedi:

– Heş indiyənəjən də oxumasa, nə öğrətmisəm bilsə idi, lap yaxşı olardı, indi hər nə soruşuramsa, heş şey qanmir, bir belə zəhmət çəkmişəm ona, elimlər öğrətmisəm, deyir ki, bilmirəm. Apar, başına degsin, deyib oğlanın qolunnan tutub atasının əlinə verdi.

Atası naçar oğlunu da götürüb yola düşdü. Qouş atasının yolda gedəndə atasına dedi:

- Sən get, mən də gəlirəm.

Bir kol dalına keçib orda bir axsaq turac olub atasının qabağında o yan bu yana keşməyə başladı. Atası nə qədər qov-disə, tuta bilmədi. Qouş gənə kolun dalına keçib atasının yanına gəldi. Atası dedi:

– Ay oğul, mən səndən heş yarımadım, əvvəl mən səni oxutdum ki, bir molla olasan, qazanıb gətirəsən, mən də rahat oturub yeyəm, indi ussan deyir ki, heş şey bilmir.

İndi də burada bir turac var idi, heç olmasa sən yanında olsaydin onu tutub bu axşam yeyərdik. Da yazix kişi nə bilsin ki, Qouş dünyanın bütün firillaxlarını örgənifdi.

Qouş atasına dedi:

– Ata, heş fikir eləmə, gənə sən öydə oturajaxsan, mən qazanajam.

Nə isə belə söhbət eləyə-eləyə gəlib evə çatdılar, axşam Qouş atasına dedi:

– Ata, sabah tezdən mən bir yəhərli, yəvənli at olajam, apar məni bazarda sat, olma-olma yevənimi verəsən ha... Hərgah yəvənimi versən, ikinci dəfə məni görə bilməyəjəsən.

Atası Qouşun bu sözünə məhətdəl qaldı, dedi:

– Təki səndə belə fərasət olsun, mən yəvəni vermərəm.

Qouş sabahdan bir yəhərli, yəvənli bir at oldu, atası üstünə minib bazara apardı. Bu at o qədər yaxşı at idi ki, bazarda üstündə dava düşdü, axırda bir kişiyə beş yüz manata satdı. Kişi nə qədər yalvardı, artıx pul verdi, yəvəni vermədi, at alan kişi üstünə minib gedəndə yolda at quş olub uça-uça evlərinə gəlir. Atası gəlib görür, Qouş öydədi. Oğlunun belə elmlər öyrənməsinə çox şad olur. Ömründə pul görməyən kişi bu beş yüz manatı sağa da xarşlayır, sola da. Bir azdan sonra bu pul qurtarır, Qouş atasına deyir:

– Ata, gənə mən at olajam, apar sat, amma yəvən məsələsini yadından çıxartma.

Sabahdan genə at olur. Atası üstünə minib gedəndə hardansa Oxxay buna rast olur. Kişi Oxxayı tanımır, amma Oxxay o saat Qouşu tanıyır və kişiyə deyir ki, bu atı mənə sat.

Kişi nə bilsin. Atı Oxxaya beş yüz manata satır, amma yəvəni vermək istəmir. Oxxay atın pulundan başqa beş yüz manat da yəvənə verir. Kişi ömründə beş yüz manatı nə görmüşdü. Pula aldanıb yəvəni verir.

Deməli indi Qouş öz ustasının əlinə düşdü. Görək hansı hansını basajaq? Oxxay Qouşu məhəlləyə aparıb, qızın çağırıb Qouşun yəvənini qızın əlinə verib, gedir qılincını gətirməyə.

Qız Qouşu tanır və yazıçı gəlib deyir:

– Boğazaltını açmışam, Oxxay gəlib yəvənidən tutanda başını qalxızsan, yəvən başından çıxajaq. Gör, onda nə qayıra bilərsən.

Oxxay əlində siyirmə qılinc gəlib, yəvəni qızın əlindən alıb deyir:

– Sən idin imtahanda "heş şey bilmirəm" deyən? İndi başını kəssəm, bilərsən?

Qouş:

Sən qılinci əlinə alıb,
Məni öldürməli olsan,
Mən bir dəli ceyran olub
Düzlərə qaçsam, nəylərsən?

Oxxay:

Sən bir dəli ceyran olub,
Düzlərə qaşmalı olsan.
Mən bir mahir avçı olub
Ceyranı vursam, nəylərsən?

Qouş:

Sən bir mahir avçı olub,
Ceyranı vurməli olsan,
Mən bir qızıl balıq olub
Dənizə getsəm, nəylərsən?

Qouş:

Sən bir qoca torçu olub,
Balığı tutmalı olsan,
Mən bir dəli əsgər olub

Səlyana qaçsam, nəylərsən?

Oxxay:

Sən bir dəli əsgər olub,
Səlyana qaçmalı olsan,
Mən bir cavan zabit olub
Əsgəri tutsam, nəylərsən?

Qouş:

Sən bir cavan zabit olub,
Əsgəri tutmalı olsan,
Mən bir qoz ağacı olub
Bağlarda bitsəm, nəylərsən?

Oxxay:

Sən bir qoz ağacı olub,
Bağlarda bitməli olsan,
Mən bir ala qarğı olub
Qozunu daşışam, nəylərsən?

Qouş:

Sən bir ala qarğı olub,
Qozumu daşimalı olsan,
Mən bir qızıl alma olub
Sandığa girsəm, nəylərsən?

Oxxay:

Sən bir qızıl alma olub,
Sandığa girməli olsan,
Mən bir paslı haçar olub
Sandığı açsam, nəylərsən?

Qouş:

Sən bir paslı açar olub,
Sandığı açmalı olsan,
Mən bir alaçöhrə olub
Göglərə uçsam, nəylərsən?

Deyib başını yuxarı elədi. Başını yuxarı eləyən kimi yəvən başından çıxdı. O sahat çalağan oldu. Qouş qaçdı, Oxxay qavdı, Qouş qaçdı, Oxxay qavdı. Bunlar biri qaçıb, o biri qavmaqda olsunlar.

Haman şəhərin padşahı öz arvadı ilə bağçada oturmuşdular. Oxxay Qouşu qova-qova bu bağçaya çatdırılar. Burda Qouş yaxşı qızılgül olub, padşahın arvadının qujağına düşdü. Padşah bu işə çox heyran qaldı, o yan, bu yana baxdilar, bir şey görmədilər. Öz-özlərinə dedilər ki, bu gül bizə Allah tərəfindən gəlibdir.

Oxxay da bir dərviş olub, gəlib padşahın yanında oxumağa başladı. Dərvişin səsi çox yaxşı və oxuduğu sözlər də çox yaxşı olduğuna görə padşah əmr elədi ki, dərvişə xəzinədən bir çanax qızıl versinlər. Dərviş dedi:

— Mənancaq o gülü istəyirəm.

Padşah dedi:

— O gül mənə Allah tərəfindən nazil olub, onu vermərəm. Başqa hər nə istəsən, verərəm.

Dərviş razı olmadı. Padşah iki çanax qızıl verilməsini əmr elədi, dərviş razı olmadı, üç çanax verilməsini əmr elədi, dərviş razı olmadı. Belə-belə axırda yeddi çanax verilməsini əmr etdi, dərviş gənə razı olmadı. Axırda padşah tengə gəlib gülü arvadın əlindən alıb dərvişə vermək istəyəndə gül bir ovuş dari olub uxalanıb yerə töküldü. O sahat dərviş bir cüçəli kürt toyux olub darını yeməgə başladı. Padşah və arvadı bu işdən qorxub hərəsi bir kuncə qıṣıldı.

Toyux darını yeyib qurtardı. Oxxay elə bildi ki, Qouşu yer yüzündən tələf elədi, arxayın-arxayın getmək istəyirdi, heş deməynən darının bir dənəsi padşahın ayağının altında qalmış imiş. Orada qalan dari bir çaqqal olub toyuğunu da yedi, cüçələrini də. Deməli, şeyird ustasını basdı.

Hər yanımız dağ olsun,

Güllərimiz ağ olsun.

Mən nağılı qurtardım,

Eşidənlər sağ olsun.

TORÇU OĞLU

Ey yiğilan camaat, ey eşidən adamlar, eşidin sizə söhbətim var. Bax söhbət eliyənlər deyillər elə adam var ki, ruzu-su əkinən gəlir, elə adam var ki, biçinən gəlir. Amma bir kişi variymış, bunun da bir arvadı, bir də bir oğlu variymış. Bunnarın ruzusu dəryadan gəlirmiş. Deyillər ki, o vaxt toru cildən qayıramışdır. Bu kişinin də cildən bir toru variymış. Hər gün dəryaya tor atıf balıx tutur, bunnan dolanıllarmış. Amma kişi yaman qocalıfmış, daha gedif-gələ bilmirmiş. Torçu bir gün oğluna deyir:

— Oğul, daha mən gedib-gələ bilmirəm. Gəl sənə tor atmağı öyrədim, mənim bu peşəmi öyrən, bəlkə mən oldum, heç olmasa əlin boş qalmasın.

Kişi oğlunu dəryanın qırığına apardı. Oğluna tor atmağı öyrətdi. Gündən bir gündən torcu ömrünü bağışdadı oğluna. Kişinin oğlu daha oldu torcu. Hər gün torunu götürüf gedirdi dəryaya. Gündən birində Torçu oğlu yenə torunu götürüf dəryaya yönəldi. Torunu atdı, çəkəndə gördü ki, torda bir kəllə, bir də üç balıx var. Torçu oğlu bu balıxları da, kəlləni də götürüf evə getdi. Gəldi gördü kü, anası evdə yoxdu. Balıxları dirəkdən asıf anasını axtarmağa getdi. Bir az ora-buranı axtarış geri qayıtdı. Gəlif gördü kü, ay dili-qafıl, balıxlara bişif, hələ birinin də yarısı yeyilib. Torçu oğlu buna məhəttəl qaldı, öz-özünə fikirrəşdi ki, ayə, bu nə sirri-xudadı. Bu sirri heç kəsə açmadı.

Savah açılan kimi toru da götürüf yenə dəryaya getdi. Toru dənizə tulladı. Toru çəkəndə yenə tora üç balıx gəldi. Bunnarı da götürüb evə yönəldi. Gəlif gördü kü, yenə anası evdə yoxdu. Balıxları yenə həmin dirəkdən asıb anasını gözdədi. Qayıtdı ki, balıxlara bişif də, yeyilib də. Buna lap məhəttəl qaldı. Öz-özünə fikirrəşdi ki, yox, bunu pusmax lazımdı.

Savah Torçu oğlu yenə dənizə tərəf yollandı. Yenə üççə balıx tutdu. Gətirif dirəkdən asdı. Amma bu dəfə bir yana

getmədi. Bir də baxıf gördü kü, kəllədən bir nazənin sənəm çıxdı, gəlif balıxlарın qarnını yardı, yudu, bişirdi. Balıxları yerə qoyan kimi Torçu oğlu yetirif bunun qolunnan bərk-bərk yapışdı. Qız dedi:

– Oğlan, məni burax, qoy kəllənin içində girim, gejələr çıxaram. Oğlan razılaşmadı ki, razılaşmadı.

Dedi:

– Elə zarafat yoxdu, sən kəlləyə girsən, bir də çıxmayıcaxsan.

Buna kimi oğlanın anası gəldi. Qızı buraxmadılar. Kəlləni də götürüf ojağa tulladılar. Ocaxda yandırif, külünü eşiye tökdülər.

Bunnar bir müddət dolandılar, beləjə məhəbbətnən yaşadılar.

Günnərin bir gündündə padşah seyrə çıxmışdı. Bunun yolu Torçuoğlunun evinin qavağından düşdü. Padşah baxdı ki, ayə, bunun evinnən elə bir nazənin sənəm çıxdı ki, gəl görəsən. Elə bil ki, gündü, şöləsi padşahın üzünə düşəndə padşah özünnən getdi. Vəzir padşahı qaldırif apardı. Padşah ayılanda vəzir soruşdu:

– Bə sən niyə özünnən getdin, bu nə işdi?

Padşah dedi:

– Ay vəzir, mən gördüyüümü sən görsəydin, indi ölmüş-dün, yaxşı ki, mən özümnən getdim. İndi çağır Torçuoğlunun boynunu vurdur, arvadını da al mana.

Vəzir dedi:

– Ay padşah, axı günahsız yerə onun boynunu nejə vurdurum. Gəl sən onu elə yerə göndər ki, heç qayıtməsin, da-ha özümüzü el içində niyə biyavir eliyirik.

Nə olajaxdı, vəzirin məsləhəti padşahın xoşuna gəldi. Adam yolluyuf Torçuoğlunu gətirdilər. Padşah Torçuoğluyu görüp dedi:

– A Torçuoğlu, yaman yuxu görmüşəm, vayğamı yaman tez-tez qarışdırıram. Həmişə vayğamda atamnan əlləşirəm.

Gərək sən gedf o dünyada atamnan mənə bir xəvər gətirəsən. Get, gör atam cəhənnəmdədimi, yoxsa cənnətdədimi?

Torçuoğlu dedi:

– Padşah sağ olsun, bu çox zor işdi. Mən bunu fikirrəş-məmiş sənə "bəli" deyə bilmərəm. Qoy gedim evdə fikirrəşim. Savah gəlif cavavını deyərəm.

Padşah razılaşdı. Torçuoğlu ağ bulud, göy çüyünd, qaşqa-vaxlı, başını yerə dikə-dikə gəlif çıxdı evə. Arvad soruşdu:

– A kişi, sana nə oluf, niyə bu günə düşüfsən, padşah sana nə dedi?

Torçuoğlu dedi:

– Heş falımı aşma, daha mənimki də bura kimi imiş. Axı padşah elə söz deyir ki, bişmiş balığın gülməyi gəlir. Deyir, get gör mənim atam cəhənnəmdədimi, yoxsa cənnətdədimi? Əshi, mən nə bilim, onun atası hansı cəhənnəmdədi? Hayif bizim gözəl dolanmağımıza ki, puç oldu.

Arvad dedi:

– Ay Torçuoğlu, bunnan ötrü heş fikirrəşmə. Çox belə şeylərin qəvrini qazmışam. Sən get padşahdan qırx gün möhlət al, sonrasınnan işin yoxdu.

Torçuoğlu gedif padşahdan qırx gün möhlət aldı. Arvad buna ismi-əzəm duası öyrətdi. Dedi:

– Atam dəniz padşahıdı. Girərsən onun yanına, namazdan fərq olanda deyərsən ki, padşah, sağ olsun, məni qızın yolladı, dedi ki, ağaç atı mana yollasın. Atı alannan sonra ata deynən ki, ay at, Süleyman peyğəmbərin eşqinə apar məni cəhənnəmi və cənnəti gəzdir. Görüm padşahın atası hansı səmtədədi.

Torçuoğlu halal-hümmət eliyif ayrıldı. Gedif gördü kü, padşah üzü qıvlıya namaz qılır. Namaz qılıf qurtarannan sonra o, Torçuoğlunnan soruşdu:

– Ay oğul, mana qulluğun nədi?

Torçuoğlu dedi:

– Qul sahibi olasız, qızın ağaç atı istiyor.

Padşah dedi:

– Bahō, üzün qara olsun, ay qızım. Deyəsən, bəni-adəm əlinə keçif.

Torçuoğlu ağaç atı alıf geri döndü. Ata dedi:

– Süleyman peyğəmbərin eşqinə, məni cənnətə, cəhən-nəmə apar.

At yola düsdü. Bir xeyli getmişdi ki, yolda bir dərvişə rast oldu. Bunnar bir-birinnən xəvərrəşdilər, yoldaş oluf yola düzəldilər. Dərvişin belində bir qılış da variydi. Bir az gedən-nən sonra dərviş dedi:

– Gəl, mən silahımın, sən də atının xasiyyətini deyək.

Torçuoğlu dedi:

– Bax, mənim atumın xasiyyəti odu ki, minənnən sonra desən ki, ay at, Süleyman peyğəmbərin eşqinə, məni məğrib-dən məşriğə, cənnətdən cəhənnəmə apar, nə bilim, bütün dün-yanı gəzdir, o da səni aparış gəzdirəcək.

Dərviş dedi:

– Mənim də qılincımın xasiyyəti budu ku, desən, qılincım, qınından çıxış gedərsən filankəsin boynunu vuruf gələr, girərsən qınına, o saat yerinə yetirəjək.

Bunnar razılaşdırıldılar. Halal-hümmət eliyif qılincnan atı dəyişdilər.

Torçuoğlu gördü kū, dərviş atı minif gedir. At əlinnən çıxası olur. Oydu ku, dedi:

– Ay qılinc, Süleyman peyğəmbərin eşqinə, tezcə qınınnan çıx, get dərvişin boynunu vur, gəl, yenə gir qınına.

Söz onun ağızının çıxan kimi qılinc gedif, dərvişin boynunu vuruf gəldi, yenə girdi qınına.

Torçuoğlu atı mindi, qılinci da saldı boynuna, düsdü yolun ağızına. Gedif bir dənizə çıxdı. Gəlif gördü kū, dənizin qıraqında bir adam oturuf, qumnan oynuyur. Dörd tərəfi də gül-nən-çiçəknən dofdoludu. Qəribə xasiyyətdi bir adamdı. Amma heş gülə-zada baxmırıdı.

Torçu oğlu buna yaxınlaşanda kamali-ehtiramnan salam verif dedi:

– Bə o yaxşı gülləri qoyuf gəlif niyə bu qumnan oynuyursan?

Qumnan oynuyan adam dedi:

– Get oğlum, yolun burdandı, gələndə deyərəm.

Torçuoğlu bunnan aralandı. Getdi gördü kū, bir qarı iki qapının arasında oturuf, qavağında bir cəm qan, əlində də bir parça arpa əppəyi. Arpa əppəyini qana batırış yeyir. Torçuoğlu bunnan soruşdu:

– Ay qarı nənə, ya dur qapını aç, ya da o biri qapını. Niyə burada dayanıfsan?

Qarı dedi:

– Get, oğlum, yolun burdandı, gələndə deyərəm. Torçuoğlu burdan da getdi.

Getdi gördü ki, bir dar küçədə bir adam oturuf əli qoy-nunda, dizi qarnında fikir eliyir. Torçuoğlu buna da ədəbi-ərkannan salam verif soruşdu:

– Ey dili-qafıl, ey allahın bəndəsi, sən niyə burda bu gününə oturuf fikir eliyirsən?

Həmin adam dedi:

– Get oğlum, sən qayıdanda deyərəm.

Torçuoğlu burdan da keçdi. Getdi gördü kū, iki qoçdu, bir dənə də ortada qara daş. Qoçdar hərəsi bir tərəfdən başdarının daşa bərk-bərk vurullar. Daşdan iki dənə od çıxır, biri düşür bunun belinə, biri də düşür o birinin belinə. Torçuoğlu bunnara da məhəttəl qaldı.

Torçuoğlu üz tutdu Xudavəndi-aləmin dərgahına. İki rük-kət namaz qıldı. Qoçdar oldular dilbilən. Torçu oğlu soruşdu:

– Ey allahın heyvannarı, sizə nə oluf, bir-birinizi bu kökə salırsınız?

Qoçlar dedi:

– Get gələndə söylüyərik.

Torçuoğlu burdan da keşdi. Gedif gördü kū, padşahın atasını cəhənnəm oduna atıllar. Torçuoğlu üzünü tutdu qiblə tərəfə Xudavəndi-aləmnən möhlət alıf kişiyən bir az söhbət

elədi. Kişiye dedi:

– Ey Allahın mömün bəndəsi, bəs sən niyə buradasan?

Padşahın atası barmağının qızıl üzüyü çıxarış buna verdi və dedi:

– Get, oğluma de ki, alnimin təriynən, əlimin əməyin-nən, qazandığım bir kalçanın dərisi dolu qızılım var. Həmin qızılı taxtın altında basdırışam. Onu çıxarsın, fağır-füqarəyə paylaşın, bəlkə mən burdan azad olam.

Torçuoğlu bunnan xudafizdəşif ayrıldı, üz tutdu gəlməyə. Geri qayídanda ilkinə qoşdara rast oldu. Qoşdar dedilər:

– Ey oğlan, bizim birimiz ağaydix, birimiz də qazı. Haxdan da aldx yedik, nahaxdan da. Nə haqqın işinə baxdıq, nə də nahaqqın. Bunu öz aramızda yedik. İndi neçə ki, dünyada varış, biz başımızı bu daşdara döyəjiyik. Bu daşdan iki od çıxajax, yanajax, olajax kül, isdanajiyix yenə olajiyix qoç.

Torçu oğlu dedi:

– Sizi heç ömrünüz olalı bu azardan qurtarmayıñ. Siz ki, haxnan nahaqqı ayırmayıfsınız, sizi ömürrük bu azardan qurtarmayıñ.

Torçuoğlu burdan keşdi. Gəlif həmin əli qoynunda, dizi qarnındakı adamın yanına çıxdı. Bu adam dedi:

– Mən iki möhübbətdi oğlannarın arasını vururdum. Bunnan ona, onnan buna xəvər daşıyırdım. Bunnarın arasını elə vurdum ku, axırı bir-birilərini öldürəsi oldular. İndi fikir-rəşirəm ki, görüm hansı kənddəri bir-birinnən vuruşdurum.

Torçuoğlu dedi:

– Ey Allahın paxıl bəndəsi, sənki belə şər işlərnən məş-ğulsan, allah səni bunnan heş qurtarmasın.

Torçuoğlu burdan da keçdi. Gəldi çıxdı həmən qarının yanına. Qarı dedi:

– Oğul, mən deyərdim ki, ay xudavəndi-aləm, qonşuma bir tikə də vermə, nə var-dövlət var, qoy hamısı mənim olsun. İndi onun üçün bu qara əppəyi qana batırif yeyirəm.

Torçuoğlu dedi:

– Ey qarı, sən ki, həmişə qonşularına qaragün istiyifsən, heş burdan qurtarma.

Torçuoğlu burdan da keşdi. Gəlif çıxdı qumun üstündə oynuyanın yanına. Soruşdu ku, söylə görüm, niyə bu günə düşüsən?

Həmin adam dedi:

– İki çörəyim olurdu, bunun birini verirdim Allah yoluna, birini də özüm yeyirdim. Elə oldurdu ku, bircə çörəyim olurdu, bunun da parasını yenə verirdim Allah yolunda, parasını da özüm yeyirdim. İndi bax o gül-ciçək mənimdi. Gedirəm o gül-nən, çiçəknən oynuyoram, sonra da kef üçün gəlif bu qumnan da oynuyoram.

Torçuoğlu dedi:

– Bəh-bəh, keşkəm sənin yerinə mən olam, sən nə xoş-bəxt adamsan.

Torçuoğlu burdan bir baş qayıtdı evlərinə. Üzüyü də aparif padşaha verdi, atasının sözdərini də ona çatdırıldı. Padşah lap məhəttəl qaldı. Vəziri çağırif dedi:

– Evin yixılsın, bu hələm bir xəzinəlik qızılın yerini də gətirif. Əshi, çağır boynunu vurdur.

Vəzir dedi:

– Padşah sağ olsun, bəs bunun boynunu necə vurdura billik, yenə fikirrəş elə yerə yolla ki, daha qayıtməsin.

Padşah yenə razılaşdı, dedi:

– Ey vəzir, bu dəfə fəndi sən elə.

Vəzir dedi:

– Padşah sağ olsun, ona deyim ki, ay Torçuoğlu, padşahın cəmi qoşunu sənə qonax gələjək, gərək onu yola salasan. Görək nejə yola salajax. Yola sala bilməsə, onda onunkunu ona verərik.

Padşah razılaşdı. Torçuoğlunu çağırif padşahın əmrini ona söylədilər. Torçuoğlu yenə evə bikef gəldi. Arvadı gördü kü, Torçuoğlu yenə bikefdi, soruşdu:

– Ayə, yenə sana nə oluf?

Torçuoğlu əhvalatı olduğu kimi buna söylədi. Arvad dedi:

– Ayə, bunnan ötrü niyə fikirrəşirsən, sən ki, atamın yolu bilirsən, gedif ona deyərsən ki, qızın süfrəni istiyir. Süfrəni alif gətirərsən, sonrasının işin olmasın.

Torçuoğlu arvadının halal-hümmətləşib yola düşdü. Gedif padşahın süfrəsini alif gətirdi. Süfrəni aşdilar, nə görsələr yaxşıdı, dünyanın nə ki nazi-neməti var, süfrənin üstündədi. Hər şey var, qızıldan nimçələr, qavlar, piyalələr, qızıldan qaşixlar, nə deyim, bütün hər şey. Lap artıqlamasınan. Yeməyə də nə desən var. Bir padşah yox, lap on padşahın qonağını yola salar.

Nə olajıydı, padşahın qoşunu deyilmiş vədədə budu gəlif çıxdı. Gördülər ki, hər şey öz yerindədi. Məclis üçün lap qəşəng süfrə hazırlanan. Padşahın qoşunu yedi-işdi çıxıf getdi.

Qoşun dağıllannan sonra qoşun başçısı padşahın hüzuruna gəlif dedi:

– Ey padşah, sən nə fikirrəşirsən, bizi Torçuoğlu yaman yola saldı. Hamımızın qavları qızıldanıydı. Belə həkəti mən hələm görməmişəm.

Padşah yenə məhəttəl qaldı ki, ayə, bu nə işiydi mən düşdüm. Bu nə sirdi ki, mən bunu tora sala bilmirəm.

Padşah yenə vəziri çağlıdırif dedi:

– Ay vəzir, mən sana neçə dəfə demişəm ki, bu Torçuoğlunun boynunu vurdur. Əshi, bilmirəm sən bunda nə görüsən ki, bunu uzada-uzada durufsan.

Vəzir dedi:

– Padşah sağ olsun, mən sənin qulunam. Amma onu günahsız yerə öldürsəm, sən yaxşı deməzdər. Qoy bunu bir çətin işə göndərək. Bajarmasa, öldürməyə nə var. Gəl, bunu bu dəfə yolluyax getsin Çin padşahının qızını sana gətirsin. Daha bunu eliyə bilmiyəjək. Onda boynunu vurduraram.

Savah açıldı, savah hamınızın üzünüüzə xeyirliknən açılsın. Biçarə Torçuoğlunu yenə padşah hüzuruna çağırıldı, dedi:

– Ay Torçuoğlu, sən mənim bütün tafşırıqlarımı yerinə yetirdin. Sənnən çox razıyam. İndi gərək gedif Çin padşahının

qızını mənə alasan. Bu işi də görsən, sənə lap qoçax deyəjəm.

Torçuoğlu baş əyif çıxdı. Genəcə ağ bulud, göy çüyündə olaraq evə yönəldi. Arvadı soruştı:

– Ay Torçuoğlu yenə nə fikirrəşirsən, səna nə oluf?

Torçuoğlu dedi:

– Ay sağ olasan səni. Mən elə səni alannan ha fikirdəyəm ki, ha fikirdəyəm. Mən havaxt fikirdən qurtarmışam ki. Padşah indi də deyir, get Çin padşahının qızını mənə al gəti. Əshi, mən nə bilim, Çin padşahı kimdi, hardadı?

Arvad dedi:

– Ay Torçuoğlu, öz bəlandı çəkirsən, axı mənə nə min-nət qoyursan. İndi ki, belə oldu, sən heş şeydən qorxma. Gedif atamı taparsan, deyərsən ki, ey padşah, qızın yel atını istiyir. Atı al min, at səni düz Çin padşahının vilayətinə aparajax. Sən də işini orda görərsən.

Bəli, biçarə Torçuoğlu yenə arvadının halallaşf yola düşdü. Gedif dənizdə həmən padşahlar padşahını tafdı. Əhvalatı ona söylədi.

– Vallah, qızın yaman dardadı, yel atını istiyir.

Nə olajaxdı. Padşah yel atını verdi buna. Torçuoğlu mindi ata. Getdi gördü kü, bir çovan bir çölli-biyavanda düdük çalır. Dağ bir-bir gəlif bu çovanın qavağında oynuyır. Torçuoğlu yaxınlaşf çovana dedi:

– Ay çovan qardaş, gəl mənnən gedək Çin padşahının qızını alax gətirək bizim padşaha.

Çovan razılaşdı. Yapıcısını çıxarıf bunnan bərabər yola düşdü. Getdilər gördülər ki, bir dəyirmançı duruf unnuğun qavağında. Unnux unnan dolanda unnuğa su buraxıf unu əlnəncə xamır yoğuruf udur.

Torçuoğlu buna dedi:

– Ay dəyirmançı, gəl bizə qoşul, gedək Çin padşahının qızını bizim padşaha alax.

Dəyirmançı da razılaşdı. Bunnar oldular üç, düşdülər yola. Bunnar gəlif gördülər ki, bir pəhləvandı yıxılıf arxin ağ-

zına gələn suyu içir, qoymur ku, su axa. Bunu da yoldan elədilər, indi oldular dörd, düşdülər yola.

Bunnar gedif bir adama rast oldular. Gördülər ki, bir tayıyı başına çəkif dünyanın harasında nə əhvalat var, hamısını eşidir. Bunnar bu adamı da yoldan elədilər. İndi oldular beş, düşdülər yola. Getdilər, çatdilar Çin padşahının vilayətinə. Burada gejələdilər. Savah açılan kimi Torçuoğlu getdi oturdu Çin padşahının elçi daşının üstündə. Çin padşahı adamlarını yolu yuf soruşdu:

– Dünya malının nə istiyirsiniz isteyin, amma elçi daşının düşün.

Bunnar nə qədər elədilərsə, Torçuoğlunun adamları elçi daşının üstünnən düşmədilər. Dedilər:

– Biz elçi gəlmışik.

Çin padşahının adamları gəlif padşaha əhvalatı söylədilər. Padşah bunnarı içəri gətirtdi, dedi:

– Cox yaxşı eləmisiz, gəlmisiniz. İndi hamınız gedin hamamda təmiz-təmiz çımin, sonra gələrsiniz, danişarix.

Bunnar getdilər. Çin padşahı hamamçıyı çağırıf dedi:

– İndi beş adam yolladım hamama çimməyə, hamamı elə qalıyarsan ki, onun beşi də bişər. Bunnar belə səhbət eliyəndə tavanı başına tutan yoldaşlarına dedi ki, vay yandıx. Soruştular ki, ə, niyə yandıx, nə oluf?

Dedi hamamçı hamamı elə qalıyajax ki, hamımız bişəjiyik.

Arxi qarnına çəkən dedi:

– Ayə heş qorxma, o mənim boynuma, hamama gedəndə həmən bu arxi qarnıma çəkəcəm, hamamda da buraxajam. Beləcə də elədi. Hamamçı bunnarı içəri çağırıldı. Bunnar hamama girməmiş soyux suyu buraxdı. Bunnar hamamdan üzüyə-üşüyə çıxdılar. Hamamçıya dedilər:

– Əshi hamam, hamam, bu ku, buzxanadı, soyuxdan qırıldız.

Çin padşahına xəvər apardılar ki, ay padşah, qonaxlar hamamdan titrəşə-titrəşə çıxdılar. Görəsən, bu nə işdi?

Padşah hamamçıyı çağırtdırıf dedi:

– Boynunu vurdurram, bəs sən nə iş gördün, bunlar niyə salamat qaldılar?

Hamamçı dedi:

– Padşah sağ olsun, mən hər şeyi elədim. Məni öldürsən də, öldürməsən də bunnar sənə kələk gəldilər. Özün bilərsən, nə edirsən et.

Padşah bunu buraxdı. Əmr elədi ki, qoşunun qazannarını gətirif beş qazan plov bişirərsiniz, əgər onnar həmən beş qazan plovu yesələr, qızı verəjəm, yeməsələr, boyunnarını vurdurajam.

Tavanı çəkən başına yenə dedi:

– Vay-vay, bu dəfə öldük.

Soruştular:

– Ə, niyə, nə oluf?

Dedi:

– İndi də padşah beş qazan xörək hazırladı, deyir ki, yeməsələr, boyunnarını vurdurajam.

Xamırudan tələsik dedi:

– Ayə, bunnan qorxma, o mənim boynuma.

Bunnarı qonax otağına apardılar. Beş qazan xörəyi gətirdilər. Aşbaza dedilər:

– Əshi, bu nə duzsuz, tamsız xörəkdi.

Padşaha xəvər apardılar ki, ay evin yixılsın, qonaxların xörəkdən doymadılar. Hələ bir xörəyi duzsuz, tamsız elədilər.

Padşah fikirrəşdi ki, yaxşı indi də başqa fənd eliyərik.

Dedi:

– Mən onnara qonaxlıq verəjəm. Xörəklərinə zəhər qatarısınız, yeyən kimi öləllər.

Tavanı çəkən başına dedi ki, vay-vay, bu dəfə daha qırıldız. Soruştular ki, ə, nə oldu, niyə qırıldız. Dedi ki, nə olajaxdı, padşah xörəklərimizə zəhər qatıf bizə verəjək, biz yiyyən kimi ölejiyik.

Çovan dedi:

– Əshi, bunnan qorxma, bu mənim boynuma, siz qavlanınızı yaxşı tanıyın, mən düdüyümü çalanda qavlар oynışmağa

başdiyajax, onda da qavlар yerini dəyişəcək. Siz zəhərsiz qavlardan yeyəjəksiniz.

Nə olajaxdı, padşah, bunnarı çağırdı qonax, məclis quruldu. Qavlар dolu qavağa gəldi. Çovan dedi:

– Qoyun bir az düdük çalıım, mən düdük çalmasam, iştahım açılmır.

Dedilər:

– Yaxşı, çal.

Çovan başladı düdük çalmağa. O, düdük çalan kimi, xörək qavları başdadı oynamaya. Xörək qavları oynasdixca yerrərini dəyişdi. Zəhərli qavlار gedif vəzir-vəkilin qavağına düşdü, zəhərsizdər isə bunnarın qavağına. Hami başladı yeməyə. Yemək qurtarmamış vəzir-vəkil öldü, bunnar yenə salamat qaldılar.

Çin padşahı daha söz tapa bilmədi. Bunnarın əlinnən canını qurtarmax üçün qızı verdi. Toy quruldu, gəcavələr bəzəndi, qəflə-qatırrar yükləndi. Torçuoğlu üz tutdu geri qayıtmaya. Padşaha xəvər gəldi ki, bəs deməssənmi Torçuoğlu Çin padşahının qızını gətirir.

Padşah tezcənə əmr elədi ki, onların ayağının altına zili döşəsinnər. Nə olajıydı, yox olsun yoxsulluğu zilimi yoxuydu. Ziliklər döşəndi, hər tərəfdən camaat Torçuoğlunu dövrəyə aldı. Torçuoğlu gördü kü, padşah da gəlir. Tez əlini qılıncı atıf dedi:

– Ay qılınc, Süleyman peyğəmbərin eşqinə, get padşahın boynunu vur, qayıt gir qınına.

Qılınc qınınnan bayax çıxdı, havada süzə-süzə gedif padşahın boynunu vurdı, yenə gəlif qınına girdi.

Camaat bunnan yaman razı qaldı. Torçuoğlunu özdərinə padşah seşdilər. Torçuoğlu camaatnan yaxşı dolanıf, padşahlıx elədi. Onnar yedilər, işdilər, yerə keçdilər, biz də yeyək, içək, dövrə keçək, mətləf və murada çatax.

Göydən üç alma düşdü biri mənim, biri nağıla qulaq asannarın, biri də bajadan baxannarın.

GÜLİ – QAH-QAH

Bir qoca öz arvadı ilə yoxsul-fağır halda yaşıyirdilar.

Qoca hər gün səhər gecədənnən çıxardı dağın başına, günortayacan bir şələ odun qırar, gələr bazara, axşamacan satar və axşam da bir parça çörəyi qoltuğunda evinə gələrdi. Qoca odunçuluqdan bərk yorulmuşdu. Bir gün arvad dedi:

– Ay kişi, haçanacan belə fağır-yoxsul bir halda dolana-cağıq. Sən də bir dünyaya çıx, bəlkə, Allah kərimdir, bizi bu əziyyətdən çıxardasan?

Kişinin ürəgində söz qeynəyirdi. Bu fikirnən də yatdı. Yuxuda gördü ki, bir yanında gün, bir yanında ay, sinəsində də ulduz var. Durdu ayağa, dedi:

– Arvad, mənimçin çörək bağla. Bir yuxu görmüşəm, mən yuxumun dalınca gedəcəəm.

Bir xeyli getmişdi, bir Məhəmməd adda çobana rast gəldi. Çoban bunnan hal-əhval soruşur:

– Hara gedirsən, qoca?

– Yuxu görmüşəm, yuxumun dalınca gedirəm.

Çoban bunu bir az dindirdi. Bu da yuxusunu danışdı. Çoban dedi ki, iki qoyun verim, bu yuxunu sat.

Qoca ürəgində deyir: “məni ələ salır”.

- Üç qoyun verirəm.

– Məni ələ salma.

– On qoyun verirəm.

– Özüvü ələ sal.

– Bax, ağac ataram, sürünen yarı bölərik.

Odunu dedi ki, bu kişi məni ələ salır, mən də razı olacağam.

– Hə, – dedi, – satdım.

– Aldım!

Çoban ağacı atdı, qoyunu yarı böldü:

– Ha qoca, hansını istəyirsən, al, apar.

Qoca öz qoyunlarını götdü getdi, təpdi həyətə. Arvad so-

ruşdu:

– A kişi, bu qoyunları oğurramışan?

Dedi:

– Vallah, yuxu satmışam.

Arvad inandı, qoyunları satdı, pulın yeməgə başladı!

Çoban yerdə qalan qoyunnarını satdı-sovdı. Çomağını qoydu çigninə, yola düşdü dəşt-i-biyabanə, gəldi çıxdı bir səhərin qıraqına. Bu, səhərə girməkdə olsun, darvazadan da qapını bağlamaqdə, bı illah eylədi, darvazadan qulaq asmadı, çarəsi kəsildi. Qapıdan bir az yan bir yerdə düzülmüşdü, ta səhəri açın. Gecədən bir az keçmişdi ki, at ayağının səsi gəlir. Başını götürdü gördü ki, bir nəfər atdı gəlir: yedəgində də bir yəhərri at var. Atdı gəldi, qapuya çatdı. O yana baxdı, bu yana baxdı, gördü ki, bir xəbər-ətər yoxdu. Cox oturdu, yuxusu tutdu, yatdı. Çoban durdu ayağa, gördü oğlan yatıb, dedi:

– Bu doğu, görək bunın axırı nə olar.

Cilovları kəsdi, çəkdi özünü, qapının bu biri tərəfində oturdu. Bir xeyli keçənnən sora, divar üstə bir qız görünür.

Qız çağırır:

– Əmioğlu, oyaxsan, yatmışan?

Çoban hay verir ki, əmiqizi, oyağam. Deyir ki, tut, gəldi.

Çoban qucağın açıb gördü bir dənə heybə dolu ağızına-can. Heybəni götdü, bağladı atın qancığasına.

– Əmioğlu, tut, gəldim.

Çoban açdı qucağın qızçın. Qız düşdü bunın qucağına. Çoban götdü qızı, qoydu atın üstünə.

– Əmioğlu, sür, o vaxt döyü.

Çoban dəgənəgini qoydu qucağına, atı sürdü. Bir xeyli gedənnən sonra qızı baxdı.

Əmisioğlu həmişə bununnan hənək mazağ edərdi, qıdixlardı, amma bu heç yaxın düşmür. Hələ atını bir az aralı sürür. Diqqətnən baxdı, gördü ki, belə çobanın biri dəgənəgi də qucağındadır.

– A kişi, sən kimsən?

– Mən Məhəmməd çoban. Qoca kişinin yuxusunu almışam, onun dalınca düşüb gelmişəm ki, sən mənə tuş gəlmisən.

Qız da deyir ki, mən də bu şəhərin padşahının qızıyam. O da mənim əmimoğlu idi. Məni isteyirdi, atam vermirdi. Danışdığımız heylə idi ki, bu gecə gəlsin, məni aparsın. Hindi də onu ölüm yuxusu tutdu, mən də sənə qismətmişəm.

– Sür, çoban!

İki gün getdilər, gəldilər bir şəhərin qirağında qəbiristənnığa tuş gəldilər. Qız deyir ki, Məhəmməd, mən burada sovmədə* gizdənərəm, sən get şəhərə. Bir dənə böyük ev tut. Lazım olan şey-meyi də al. Gəl, məni gecəynən apar, ta ki məni görməsinənər.

Çoban getdi, bir ev tutdu. Gərəkli şeylərin hamısını ta döşəməsinəcən aldı. Sora gəldi. Qız dedigi kimi, gecəliynən onu apardı. Qoydu evə. Bunlar nökər, naib tutup, bir xonça hazırlayırlar. Xonçanın üstünə bir ləl qoyub deyir:

– Məhəmməd, apar padşahın hüzuruna, heç bir şey demə. Bir az otur, sora xudafis eylə, gəl!

Bu da xonçanı verir nökərin başına, özü də düşür yanına, aparır padşahın qulluğuna. Padşah xonçanı açıb gördü ki, yeddi yaşında uşağı göyə atsın, altını qızılla doldursun, bu ləlin qiyməti omaz. Heç xəzinəsində belə ləl yoxdur.

Bir neçə gün sora Məhəmmədin arvadı gənə bir xonça bağlayır, bir ləl qoyur, verir nökərin qoltuğuna, çoban munun yanınca.

Padşah açır baxır görür ki, həmən o ləldən birisi də gəldi. Oturdular, bir az söhbətdən sora çoban deyir ki, biz qərib adamıq, gəlmışık sözün vilayətə. Bizə bir parça yer ver söz, öy-eşik salariq.

Padşah buna öz imarətlərinən təklif edir ki, hansında xoşdiyırsan, gəl otur.

* Sovməə – hücrə, mağara, sığınacaq

Qız çobana demişdi ki, padşah nə qədər sənə öz öylərin bağışlamaq istəsə, deginən, yox.

Çoban deyir ki, padşah, bizə bir parça yer ver. Əlüvün kölgəsi bizim üstümzdə olsa, yetər.

Padşah deyir ki, çıx, şəhərin ətrafında harda bəgənsən, oranı verərəm.

Çoban gəlir, qıznan bir yerdə ətrafi gəzirlər. Qız bir yeri bəgənir, ənini, uzununu ölçür, verir çobana və deyir ki, get ver padşaha, nə qədər "bağışladım" desə, qəbul eyləmə! Padşaha qəbələsin* yazdır, gəl pulunu apar.

Çoban gəlir, ənini, uzununu yerin deyir. Padşah bağışlamaq istir. Çoban dəgərini təklif eyləyir, ta ki, padşahın dilinnən bir kağız alır, gəlir. Sabahı qız bənnəni, fələni tökdürür. İki-üç aya bir imarət tikdirir ki, heç padşahcun müyəssər olmazdı.

İmarət bitdikdən sora köçdülər, getdilər, əgləşdilər öylərində.

Bir neçə gündən sora padşahın qonaqlığa çağırır ki, nə badə padşahı qabağa salasan, əvvəlcə özün gəl, birdən həyət-də mən başıaçıq ollam. Padşah məni görsə, dayı sənün əlün-nən çıxaram.

Çoban padşahcın gəldi, onu öyünə aparır, qapıya gəlib çatanda çoban, padşah, buyur, dedi:

Padşah qapudan girəndə arvadı gördü:

– Vay, məni sancı tutdu!

– Padşah, nə oldu?

– Ölürəm.

Padşahı apardılar yuxarı, bir az toxtadı. Yedilər, içdilər. Padşah genə də hıqqana-hıqqana öyünə getdi.

Arvad yapışdı çobanın yaxasından:

– Ay kişi, sənə demədim ki, padşahı qabağa salma. Bax, o sancı mənim sancımdı. Hindi, sabah səni apatdıracaq, sənə bir çox qulluğ təklif eyləyəcək. Nə badə boynuma tutasan.

* Qəbələ – qəbalə, qəbz

Çoban dedi:

– Heç tutaram!?

Padşahın bir ağıllı vəziri vardı, padşah bunuylə qöftgu* eylədi:

– Vəzir, mən necə eyləyim ki, çobanın başını batırıım?

Vəzir dedi:

– Padşah, sən özüvü salarsan azara, biz də onu madyanın dalıycan göndərərik. Bu yol gedər-gəlməz yoldur.

Sabah olacaq padşah çobanı istədi. Çoban gəldi, gördü ki, padşah yorğan-döşəkdədir.

Vəzir dedi:

– Məhəmməd çoban! Bax padşah azarlayıb, biz də onunçun həkim gətirmişik. Həkim dedi ki, padşahçun cil madyanın sütünən gəlsin, içsin, yaxşı olsun.

– Kim getsin?

– Kim getsin?

Çoban dedi ki, mən gedərəm!

Cıxdı bayira, oldu peşiman. Başına vura-vura döndü evinə. Arvad balxonda durmuşdu, gördü ki, kişi sallana-sallana gəlir. Aşnamın kefi özündə doğü.

Kişi içəri girəndə arvad bunu qabaxladı.

– Hə, gənə də tələ çərtmisən?

Kişi dedi ki, ay arvad, bir qələtdir, eyləmişəm. Padşah azarayıb, ona da cil madyanın sütü olmasa, sağalmaz. Mən də dil verdim ki, mən gedib cil madyanın sütünən götürərəm!

Arvad bir güldü.

– A kişi! – dedi – bu səfər sənə yolunu öyrədəcəyəm. Nə badə munnan sora belə işləri boynuva çəkəsən. Bax, al bu pulu, get bazardan bir qətir al ki, tuluq da çəxir al. Min qətirin dalına, düş bax bu soldakı yola, get. İki günən sora qabağuya bir meşənin içində üç yol çıxar. Nə sağa get, nə sola, tüşərsən yolun ortasıyla gedərsən. Qabağuya bir dəryanın qırığında bir

* Göftgu (goftü gu) – söhbət, danışq, məsləhət

çərhovuz çıxar. Çəsmədən bu çərhovuza su axar tökülər. Cil madyan balasıyla günortalar dəryadan çıxıb hovuzdan su içər, sora bir qədər oynaxlar və genə də özünü vurar dəryaya, qərəq olar. O çəsməni bağlarsan, çəxiri axıdarsan çərhovuza. Nə badə cil madyan səni görsün, yoxsa atovu yandırar. Cil madyan dəryadan çıxar, çəxiri içər, məst olub düşəndə yəhəri vurar dalına, oturarsan üstünə, o qədər vurarsan ki, hər tükündən bir çəsmə açılsın. Onnan sora hara istəsən, sürə bilərsən.

Çoban bazardan bir qətir ilə iki tulux çəxir aldı, getdi arvadı dediyi kimi eylədi: bir meşəyə çıxır. Meşə içindəki yollardan ortasını tutub gedir. Qabağına bir çərhovuz çıxır, gəlir əvvəlcə qətiri gizdədir, çəsməni bağlıyır, çəxiri əndərir hovuza. Günorta vaxtına gələndə dərya təlatümə gəlir, sular yarırlar, cil madyannan balası dəryadan çıxır. Cil madyan gəlib ağnayır, kişniyə-kışniyə bir oyana gedər, bir bu yana gedər, gəlib qablanır hovuza, o qədər içər ki, məst olub düşür. Çoban öz mariğinnan baxırdı. Cıxdı, topuxlarını çəkib bərkidib yəhəri vurdur. Mindi atın dalına, onun dalına o qədər vurdu ki, qorxudan hər tükündən bir çəsmə açıldı. Mindi cil madyanın dalına, sürdürdü.

Arvad külfəfirəngidən baxırdı, gördü ki, çoban Məhəmməd gəlir, cil madyan altında, balası da yanında.

Sabah olu, cil madyanın sütünən sağıb apardı. Padşah sütü aldı, dedi ki:

– Mən nə bilim, bu at sütdü, eşşək sütü, keçi sütdü, nədir? Gedib hardansa tapıb gətirmisən.

Məhəmməd dedi ki:

– Sən cil madyanın sütünən deyirsən, mən özünü də gətirmişəm. İnanmırsan, adam göndər, getsin baxsın.

Padşah əlaltının adam göndərir. Gəlib xəbər gətirirlər ki, evin yixılsın, cil madyanı gətirib, balası da yanında.

Padşah deyir:

– Vəzir, tədbir.

Vəzir deyir ki, padşah, tədbiri yoxdur. Sabah gələr, çobana deyərik, padşahçın Güli-qahqahın gülünnən birini gətirər-

sən, padşah yaxşı olar.

Sabah olur, Məhəmməd gedir padşahın yanına, görür ki, padşah nağğillayır.

– Padşah, genə nə var?

– Nə olacax, ta Güli-qahqahın ağızının bir dəstə gül gəlməsə, sağalmışcəgəm.

– Kim getsin?

Məhəmməd deyir ki:

– Mən gedərəm.

Genə çıxır bayıra, olur peşiman. Arvad balxondan baxır-dı. Gördü ki, Məhəmməd gəlir. Amma necə? Bir ayağı gəlir, o biri ayağı gəlməyir. Kişi gəldi içəri. Arvad onu qabaxladı.

– Ay kişi, genə nə tələ çərtmisən?

– Ay arvad, bir qələtdir, eyləmişəm. Padşah deyir ki, həkim gətirmişəm. Gərək Güli-qahqahın kolunnan olsun, iylə-yəsən, sağalasan... Hindi, arvad, demişəm də!

Arvad buna qapaz, buna qapaz.

– Ay zalim oğlu, bilmirsən ki, padşah boşunu əkmək isteyir, məni özü için alsın. Dayı yazıqsan, bu səfər də yolunu diyəcəgəm, nə badə bunnan sora boynuva alasan ha!

– Baş üstə, arvad.

– Bax, minərsən cil madyanı, gedərsən. Qabağuva üç yol ayırcı gələr. Gedərsən bu yoluñ soluya. İki gün gedərsən, qabağuva bir meşə çıxar. Meşəynən gedərsən, qabağuva bir dərya çıxar. Dəryaçanın yanında cil madyanı gizdədərsən, özün-cün də bir kodan misal qayırarsan. İki göz yeri qoyarsan. Günorta çağrı dəryaçanın üstünə üç gögərçin gələr. Birisinin adı Güli-qahqahdır, hər haçan güldü, ağızının bir gül düşər. Gül öylə iy verir ki, dünyada misli olmaz. Olar üç bacıdı, olar oy-nar, tazadan suya girər. Baxarsan, güləndə hansının ağızının bir dəstə gül düşdü, onun cildini gətirərsən, gizdədərsən, o çaxacan verməzsən ki, o deyər: “Anamın süti haqqı gedərəm”.

Çoban mindi çili, düşdü yoluñ soluna, getdi, çıxdı arvadının dedigi dəryaçanın qırığına, cil madyanı gizdətdi. Özü için

kodan misal qayırdı, üstünə də haşavar tökür, göz yeri qoyur ki, baxmağa. Günorta çağrı üç gögərçin gəlib dəryaçanın qırığında cildini soyunur. Üç qız olurlar. Məhəmməd görür ki, bunun arvadı buların yanında heç qaravaş da dögü. Məhəmməd dedi ki, kaş ki bulardan birisini aparaydım, tamaşa eylə-yərdi, gördü ki, üç bacı çımdılər, gülüşdülər, birisinin ağızının bir dəstə gül düşdü dəryaçaya. Məhəmməd yavaşçınan çıxdı, onun cildini gətirdi, genə girdi yerinə.

Qızdar çıxdı, ikisi geyindi, üçüncü o yana baxdı, bu yana baxdı. Gördü ki, cildi tapılmayırla. Dedi:

– İnsən, cinssən, bəni-adəmsən, hər nəsən, gəl mənim paltarımı ver.

Məhəmməd çıxdı dedi:

– Ey qız, çoxdan bəri sənin sorağındayam, sənin için göydə gəzirdim, yerdə əlimə düşmişən.

Qız dedi ki:

– Cildimi ver. Sənnən gedərəm.

Məhəmməd çoban dedi ki:

– Deginən ki, anamın süti haqq sənnən gedərəm.

Sora qız gördü ki, verməyəcək. Dedi ki:

– Anamın süti haqqı sənnən gedərəm!

Məhəmməd çoban Güli-qahqahın cildini verdi özünə. O da geyindi, oldu bir gögərçin. Aldı qucağına, mindi cil atı, döndü evinə. Qırx gününük yolu iki günə gəldi. İki arvadnan kef çəkdi, ta ki otuz doqquz gün başa gəlinəcə. Güli-qahqah güldü, danışdı və hər güləndə ağızının bir dəstə gül düşürdü. Qırxinci gün Məhəmməd çoban iki dəstə gül götürdü, apardı padşahiçün. Padşah gülü aldı, iylədi, gördü, doğurdan, belə gül heç onun başında yoxdu. Bildi, bu zalim oğlu əsl Güli-qahqahın tapıb.

– Məhəmməd çoban! Görəsən, hansı dərədən, dağdan bu gülü yiğib gətirmisən. Mən nə bilim, bu gül Qahqahın ağızının düşən güldü.

Məhəmməd çoban dedi ki:

– Padşah, sən Güli-qahqahın gülün deyirsən, mən özünü

gətirmişəm. İnanmırsan, adam göndər, gessin baxsın.

Padşah əlaltının adam göndərdi. Gəldi xəbər verdi, evin yixılsın, Güli-qahqahı gətirib. Sən əvvəlki arvada aşiq olmuşdu, Güli-qahqahın yanında o, kənizligə yaramaz.

Bu xəbəri eşidən kimi padşahın sancısı daha da artdı.

– Vəzir, tədbir. Sancı məni öldürdü.

– Padşah sağ olsun, tədbiri yoxdu. Hər yerə göndərdin, gəldi. Bir daha gedər-gəlməz yolum qalmış. Atovun dalınca göndərmək. Səni atovun ruhu tutub. Onnan sənə bir xəbər götürsələr, sən yaxşı olacaqsan.

Sabah Məhəmməd çoban padşahın yanına gedəndə böyük arvad buna dedi, nə badə boynuva bir şey alasan! Padşah səni bir yerə göndərsə, dayı mən sənə yol göstərə bilməyəcəğəm. Bu səfər padşah ikimizi də özünə alar.

– Yox, arvad, heç boynuma alaram, dəli doğurəm ki.

Məhəmməd çoban gəldi gördü ki, padşahın rəngi pozulmuş. Xəbər aldı, nə olub.

Padşah dedi ki:

– Rəmçi götürmüştüm. Rəm atıb deyir ki, məni atamın ruhu tutub, bilmirəm atama nə olub. O dünyaya gedən yoxdu ki, onnan xəbər götürsün. Onu incidirlər ki, məni tutub.

– Mən gedərəm.

Çoban sözü dedi, oldu peşman. Gördü ki, dayı bu səfər işi pişdi. Üz qoydu öyə. Arvattar balxonnan tamaşa eləyirdilər. Gördülər ki, kişi gələ bilmir. Ölüm-zülüm həyətə gəldi. Arvad bunu qabaxladı.

– Ay kişi, genə tələ çərtmisən?

– Ay arvad, bu dəfə qələtdir eyləmişəm, dayı bir də belə qələt eyləmərəm. Hindi yolum qiyamətə tüşüb. Padşahı atasının ruhu nöş* tutduğundan xəbər götürən olmasa, onu buraxmayacaq.

Arvad dedi ki:

*Nöş – nə üçün

– Bu səfər mənim heç fənnim keçməz, padşah səni ölümə göndərir.

Güli-qahqah güldü, dedi ki:

– Oları sən düzəldibsən, buları da mən düzəldim. Get padşahdan qırx gün möhlət al. Sabah axşam padşah şəhərin qirağına odun yiğdişsin, səni qoysunlar olarin üstünə, eşələrsən vursunlar odu. Qırx gündən sora gəlib külü eşələrsən, çıxarsan, sən heç qorxma. Mən gəlləm, səni otun içindən çıxartaram.

Məhəmməd çoban getdi padşahından qırx gün möhlət aldı. Şəhərin qirağında onu odun qalağının üstünə qoyub od vurulmasını istədi. Dedi ki:

– Qırx gündən sora, padşah sağ olsun, atannan sənə bir namə gətirərəm.

Sabah axşam padşah hökm eylədi, meşədən odun daşıdlar, Məhəmməd çobanı qoymalar qalağın üstünə, altının vurdular otu. Qız gəldi, göznən qaş arasında çobanı apardı. Otuz doqquz gün kef eylədilər. Qırxinci gün çatanda səhər ertədən qız bir kağız yazdı, verdi çobanın əlinə, apardı basdırıldı külə, tapşırıdı ki, padşah soruşsa ki, atamın ruhunu gördün? Deyərsən ki, atovu asmışdilar cəhənnəmin qapısından. Gedən də onu kötəkləyirdi, gələn də. Yüz tümən atovun borcu var. Deyir ki, oğlum özün mənə yetirsin.

Padşah adam göndərdi, külü axtartdı. Məhəmməd çoban özünü haçandı atdı, əlində bir parça kağızı.

– Bu nədir?

– Padşahın atasından namədir.

Bunu götürdülər. Naməni verdi padşaha, gördü ki, atası yazıb, yüz tümən istəyir ki, əzabdan qurtulsun.

Məhəmməd çoban dedi ki:

– Padşah, atovu gördüm, yazığım gəldi. Onu asmışdilar cəhənnəmin qapısından. Sən gedənəcən onu dögəcəklər.

Padşah yüz tümən götürdü, şəhərin qirağında odun yiğdi, özünü qoymadı odunların üstünə, dedi ki:

– Mən gedirəm atamın yanına. Qırx gündən sora gəlib

məni burada axtararsuz, çıxaram.

Vurdılar padşaha odu, padşah yandı.

– Qırx gүnnən sora gəlib axtardılar, kəllə çanağını bir yandan, ələngələrini bir yandan tapdılar.

Vəzir-vəkil yiğışdı. Məhəmməd çobandan ağıllısını görmədilər. Onu özlərinə padşah tikdilər. Yeni padşahın əvvəlki arvatdan – şah qızının bir qızı oldu.

Bir gün padşah Məhəmməd hərəmxanada yatmışdı, balasını da qoymuşdu sinəsinin üstünə. Bir yanında Güli-qahqah, bir yanında şah qızı yatmışdı. Yadına qocanın yuxusu düşdü, dedi ki:

– Ha, hindi yuxuma çatdım.

Bu cürnən allaverdi* çoban Məhəmməd qocanın yuxusunun dalınca getdi. Axırdı iki arvadınan, bir qızınan mətləbi-muradına çatdı. Onlar yedi, içdi, orda qaldı, mən də bu yana gəldim. O gün olsun ki, çatmicianlar çatsın, inşallah.

Bakı dastan firaş

Nağıl qurtardı, qardaş.

AĞ ATLI OĞLAN

Biri var idi, biri yox idi, Döşgüvar adlı zülmkar bir padşah var idi. Dünya görmüş qocaların dediyinə görə, bu padşah elə cavanlıqdan əzazil adam imiş. Padşahlığı ələ almaq üçün qoca atasını özü zəhərləyib öldürübmiş.

Bu padşah taxta çıxan gündən camaatın günü lap qara olmuşdu. O, isteyinə çatmaq üçün yüzlərcə adamı öldürər, bircə dəfə də olsun “uf” deməzdi. Qonşu padşahlarla da yola getməzdi. İldə bir yerə hücum edərdi. Savaşardı, vuruşardı, qanı su yerinə axıdardı. Belə ki, hamının gözünü qorxutmuşdu. Bu padşahın uşağı yox idi. Nə qədər evlənirdisə, uşağı olmurdu.

Padşah ildə üç arvad alırdı. Elə ki, gördü uşaq olmadı, arvadın üçünü də ya öldürərdi, ya zindana saldırardı, ya da qovub ayrı üç arvad alardı.

Günlərin bir gündündə bir dərviş bu padşahın yanına gəldi, dedi:

– Padşah sağ olsun, mən sənə bir dərman verərəm, hər arvaddan bir oğluñ olar. Amma bir şərtim var.

Padşah dedi:

– Nə şərt?

Dərviş dedi:

– Uşاقlar on beş yaşa çatanda birini mənə vermelisən. Padşah razılaşdı. Dərviş padşaha bir dərman verdi. Sonra dedi:

– Bu dərmanı dörd yerə bölersən. Bir payını özün yeyərsən, üç payını da arvadlarına verərsən.

Padşah dərmanı aldı. Dərviş çıxıb getdi. Padşah dərvişin dediyi kimi elədi. Gün keçdi, ay dolandı, padşahın hər arvadından bir oğlu oldu. Padşahın arvadlarından biri xan qızı idi. Odur ki, ondan olan oğlanın adını Xanbala qoydular. İkinci arvad bəy qızı idi. Onun da oğlunun adını Bəybala qoydular. Üçüncü arvad bir yoxsul dəvəçinin qızı idi. Padşah onu çox gözəl olduğuna görə almışdı. Ondan olan oğlanın da adını

*Allaverdi – əlavə etdi.

Nərbala qoydular.

Aylar keçdi, illər dolandı, uşaqlar on dörd yaşı qurtarıb, on beşə ayaq qoydular. Nərbalanı sarayda həmişə ələ salardılar. O biri qardaşlar onu gah nər balası, gah dəvə balası, gah da köşək deyə çağırardılar. Nərbaların anasına da hamı aşağı nəzərlə baxardı. O biri arvadlar onu qulluqçu kimi işlədirdilər. Padşah özü də Nərbalanı saymırıldı. Həmişə o biri oğlanlarını "Mənim Bəybalam", "Mənim Xanbalam" deyə sevib oxşayırdı. Buna gələndə gülüb deyirdi:

– Pəh, pəh... Bir adamın ki, babası dəvəçi ola... Gör onun axırı nə olar da...

Nərbala neçə dəfə istəmişdi ki, qaçıb getsin, amma anası qoymamışdı, demişdi:

– Bala, atan çox hirslidi. Haraya qaçsan, səni tapıb öldürər.

Əslində Nərbala o biri qardaşlarından həm güclü, hara də ağıllı idi.

Gün o gün oldu ki, uşaqların on beş yaşı tamam oldu. Axşama bir az qalmış dərviş gəlib çıxdı. Padşah dedi:

– Dərviş, bilirom nəyə gəlibsin. Ancaq sən gəl məndən uşaq istəmə. Mal, dövlət nə qədər istəyirsən sənə verim, çıx get.

Dərviş dedi:

– Yox, mənə heç nə lazım deyil, ya uşaqlardan birini ver, ya da bu saat elə bir şey elərəm ki, üçü də ölər. Padşah dedi:

– İndi ki, belədi, onda qoy Nərbala qurban olsun Xanbalı ilə Bəybala. Apar, nə eleyirsən, elə.

Padşah əmr elədi, cəlladlar Nərbalanı tutub qollarını bağladılar, verdilər dərvişə. Nərbalanın anası işi bilib özünü atdı padşahın ayaqlarına dedi:

– Aman günüdü, mənim oğlumu bədbəxt eləmə.

Padşah qəzəblənib əmr elədi, arvadı da saldılar zindana. Dərviş Nərbalanı götürüb yola düşdü. Amma Nərbala anasının zindana salınmasından xəbər tutmadı.

Nərbala ilə dərviş az getdilər, çox getdilər, səhərə az qalmış çatdılardı iki dağın arasına. Dərviş qabaqda, Nərbala da qolları bağlı onun dalınca gedirdi. Birdən bir səs eşitdi. Baxdı ki, bir quru kəllə onun yanınca diğirlana-diğirlana gedir. Özü də danışır. Nərbala diqqətlə qulaq verdi, gördü kəllə deyir:

– Nərbala, eşit, bil! Bu dərviş adam yeyəndi. Mən də sənin kimi cavan bir oğlan idim. Dərviş məni atamnan, anamnan alıb gətirdi, təndirə salıb bişirdi, yedi. Özünü qoru. Bizim qanımızı onnan al.

Kəllə bu sözləri deyib yox oldu. Nərbala getdi fikrə, bilmədi ki, nə eləsin. Qayıdır qaca bilməzdi, çünkü əlləri bağlı idi. Nə qədər qaçsaydı da, axırda dərviş onu tutacaqdı.

Nərbala başı aşağı belə fikirlərlə gedirdi, birdən dərviş dayandı, dedi:

– Çatdıq.

Nərbala başını qaldrib gördü ki, dərənin lap qurtaracağında, heç kəsin ağlına gəlməyən yerdə, böyük bir binanın qabağındadırlar. Dərviş cibindən bir dəstə açar çıxartdı. Bu açarlardan biri ilə qapını açdı. Qabaqca Nərbalanı içəriyə saldı, sonra da özü girib, yenə də qapını bağladı. Onlar dar, qaranlıq bir yerdən keçib, bir otağa girdilər. Otaq da qaranlıq idi. Dərviş onu salınmış bir dəst yorğan-döşeyin yanına gətirib dedi:

– Həm gecədi, həm də yorulmuşuq. Yataq, sabah danışarıq. Mənim heç kəsim yoxdu. Səni özümə oğul eləyəcəyəm.

Bunu deyib dərviş otaqdan çıxdı, qapını da daldan bağlayıb getdi. Nərbala, doğrudan da, yorulmuşdu. Elə qolları bağlı uzanıb yatdı. Amma səhərə qədər rahat yata bilmədi. Tez-tez diksinib yuxudan oyanırdı. Ətrafa qulaq asıb yenə də yatırdı. Səhər dərvişin ayaq səsləri onu oyatdı. Qulaq verib gördü ki, dərviş qapını açır. Onun qollarını açıb dedi:

– Bu mal, bu dövlət hamısı sənindir. Biz burada ata-bala kimi dolanacağıq. Ancaq çörəyimiz yoxdu. Gəl qabaqca təndir yandırıb çörək bişirək, sonra gör sənə nələr göstərəcəyəm.

Təndir deyəndə kəllənin dedikləri Nərbalanın yadına

düşdü. Ancaq o, indi qorxmurdı. Əlləri açıq idi. Dərvişin ona gücü çatmazdı. Ancaq belə şirin-şirin danışmağından başa düşmüşdü ki, dərviş çox hiyləgər adamdı. Ona görə də dərvişin bütün sözlərinə, hərəkətinə çox diqqətlə fikir verirdi.

Dərviş Nərbalanı yan otağa apardı. Nərbala baxdı ki, burra təndir damıdır. Dərviş dedi:

– Oğul, həm xəmir yoğurmalyıq, həm də təndiri yandırmalyıq, hansını sən eləyirsən?

Nərbala dedi:

– Baba dərviş, biz ki, ata-bala oluruq, daha yaramaz ki, mən duran yerdə sən iş görəsən. Bundan sonra bu işlərin hamısını mən görəcəyəm. Ancaq hələ heç birini bacarmıram. Bu günlüyü sən elə, mən baxım, öyrənim.

Dərviş dedi:

– Doğru deyirsən, bala. Bax öyrən!

Bunu deyib dərviş təndiri yandırdı. Sonra un gətirib xəmir yoğurmağa başladı. Elə ki, xəmir hazır oldu, təndir də istidən düşüb közərdi, dərviş ayağa durub yekə, qara bir tiyan gətirdi, təndirin içində saldı. Nərbala baxdı ki, bu tiyan elə bu təndir üçün düzəldilib. Tiyanın qulpları təndirin qırığına dayanmışdı, onu çox aşağı düşməyə qoymurdu. Tiyanın dibi təndirdəki oddan bir az yuxarıda dayanırdı. Nərbala soruşdu:

– Baba dərviş, bəs bu tiyan nə üçündü?

Dərviş dedi:

– Oğlum, çörəyi təndirə yox, bu tiyanın divarlarına yapacağıq. Bu onun üçündü ki, çörək küt düşəndə təndirə düşüb xarab olmasın.

Nərbala başa düşdü ki, dərviş yalan deyir. O saat kəllənin sözləri onun yadına düşdü. Dərvişin məqsədi aydın idi. O, istəyirdi ki, Nərbalanı həmin tiyanın içində basıb bişirsin. Nərbala heç bir söz deməyib, gözlədi ki, görsün işin axırı necə olur.

Dərviş əyləşib xəmiri kündələdi, sonra kündələri yastılatdı, Nərbala da ona kömək edirdi. Amma Nərbala açıq görürdü ki, dərviş qəsdən yavaş tərpənir. Dərviş o qədər gözlədi ki,

təndirdəki tiyan od kimi qızardı. Ayağa qalxıb təndirin kənarında oturdu, tiyanın istiliyini yoxladı, sonra Nərbalaya dedi:

– İndi gəl otur, çörəkləri yap.

Nərbala bu dəfə də heç bir söz deməyib təndirin başında oturdu. Dərviş çörəklərdən birini ona verdi, dedi:

– Amma təndirin içində elə sallat ki, çörəyi oda yaxın yapa biləsən, yoxsa bişməz.

Nərbala "Baş üstə", – deyib özünü elə göstərdi ki, guya çörək yapmağa hazırlaşır. Amma əslində bir balaca əyilib qoltuğunun altından dərvişə baxmağa başladı. Gördü ki, dərviş səs olmasın deyə barmaqlarının ucunda divara yaxınlaşdı, oradan tiyanın qapağını götürdü. Bir əlinə balaca bir balta alb ona tərəf gəlməyə başladı. Nərbala gördü ki, kəllənin dedikləri düz imiş. Dərviş istəyir ki, onu balta ilə vurub tiyanın içində salsın, sonra da qapağını örtüb bişirsin.

Dərviş yaxınlaşanda Nərbala cəld bir hərəkətlə sıçrayıb ayağa qalxdı, dedi:

– Baba dərviş, mən heç vaxt təndirə çörək yapmamışam. Əlimdə xəmir təndirə əyilsəm, özüm də yixiləram, çörəyi də salaram. Al, birini sən yap, baxım, öyrənim, o birilərini mən yaparam.

Dərviş acıqlanmışdı. Amma qəsdən üzə vurmayıb, tez əlindəki şeyləri yerə qoydu, çörəyi Nərbalanın əlindən aldı, özü təndirin başında əyləşdi.

Nərbala o qədər gözlədi ki, dərviş əlindəki çörəyi yapmaq üçün başaşağı təndirə sallandı. Nərbala "Başqası üçün quyu qazanın özünü quyuya salmaq lazımdı" deyib dərvişə bir təpik vurdu. Dərviş başı üstə təndirə yixildi. Nərbala tez qapayı tiyanın ağızına basdı. Özü də çıxıb üstündə oturdu. Dərviş nə qədər qışqırısa, Nərbala qapığın üstündən durmadı. Bir az keçdikdən sonra dərvişin səsi kəsildi.

Dərviş əyləndən sonra Nərbala dərvişin sarayını gəzməyə başladı. Sarayda qırx otaq var idi, hamısı bir-birindən gözəl idi. Dünyada hər nə istəsən, burdan tapmaq mümkün idi.

Nərbala otuz doqquz otaq gəzib qurtardıqdan sonra, qırxinci otağın qapısını açdı. Baxdı ki, bura təmiz, səliqəli, gözəl bir tövlədi. Tövlədə bir at, bir aslan bağlanıb, böyük bir qəfəs-də də gözəl bir quş var. Nərbalanı görcək at kişnədi, aslan nərildədi. Quş adam kimi danışıb Nərbalaya dedi:

– Xoş gəlmisin! Biz neçə müddətdi ki, burada əsirik. Amma bilirdik ki, dərviş nə qədər hiyləgər olsa da, axırda elə bir igid tapılacaq ki, ona qalib gələcək.

Nərbala baxdı ki, dərviş atın qabağına ət qoyub, aslanın qabağına dən töküb, quşun da qabağına ot qoyub. Tez götürüb dəyişdirdi, əti aslana, otu ata, dəni də quşa verdi. Heyvanların üçü də səslənib Nərbalaya "sağ ol" dedilər. Sonra quş dedi:

– Nərbala, sən bizim yemlərimizi dəyişdin, hər kəsə öz yemini verdin, görünür ki, sən haqsızlığı sevməyən, insaflı bir adamsan. Biz belə bir adamin yolunda ölümə də gedərik. Hər nə çətin işin olsa bizə de. Biz sənə kömək eləməyə hazırlıq.

Nərbala dedi:

– Mənim insafım qəbul eləməz ki, siz burda, bu qaranlıq tövlədə, qəfəsdə, zəncirlə bağlı qalasınız. Mən sizi açıb buraxıram. Sonrasını özünüz bilərsiniz, yox, əgər qalarsız, mən də ölüənə qədər sizinlə dostluq eləməyə hazırlam.

Bunu deyib, Nərbala onların üçünü də açıb buraxdı. Heyvanlar qaçmaq əvəzinə üzlərini Nərbalanın əllərinə, ayaqlarına sürtməyə, onu yalamağa başladılar.

Quş dedi:

– Biz gündüzləri gedib gəzəcəyik, özümüzə yem tapa-cağıq, axşamları həmişə buraya gələcəyik.

Quş sözünü qurtarıb uçdu. Atla aslan da çıxb bir dəqi-qədə yox oldular.

Nərbala dərvişin bağçasını gəzməyə başladı. Bağça elə bir bağça idi ki, necə deyərlər, gül bülbülü, bülbül gülü çəgirirdi. Burada elə gözəl meyvələr, güllər, çiçəklər var idi ki, Nərbala bunları öz atasının ən məşhur bağlarında da görməmişdi. Nərbala o qədər gəzdi ki, lap yorulub əldən düşdü. Axırda yiğ-

dığı meyvələrdən yedi, bulağın başında uzanıb yatdı. Az yatdı, çox yatdı, bilmədi, bir vaxt gözlərini açanda gördü ki, at bir tə-rəfində, aslan o biri tərəfində durub, quş da başının üstündəki daşda oturub. Heyvanlar Nərbalaya yemək də gətirmişdilər. Aslan bir ceyran ovlayıb gətirmişdi. Quş isə bir kəklik tutub gətirmişdi. Nərbala özünə xorək hazırladı, yedi, içdi, yatdı.

Bu gündən Nərbala heyvanlarla dost oldu. Günlər keçdi, həftələr dolandı. Nərbala darixmağa başladı. Heyvanlar bunu başa düşdülər. Bir axşam quş dedi:

– Əgər çox darixırsansa, biz səni şəhərə aparaq.

Nərbala öyrənib bildi ki, bu şəhər atasının çox incitdiyi bir padşahın ölkəsinin paytaxtıdı. Qorxdu ki, şəhərdə tanınıb ələ keçə bilər. Axı, onlar nə bilirlər ki, atası onun özünün də düşməni olub, bilə-bilə qəsdən ölümə göndərib. Quş Nərbalanı fikrili görüb dedi:

– Biz bilirik, sən nə fikir eləyirsən. Ancaq qorxma. Paltarını dəyiş. Köhnə bir paltar gey. Biz səni səhər tezdən, hələ işıqlanmamış şəhərə çatdırarıq. Gəzərsən, dolanarsan, axşam qaranlıq düşəndən sonra da gəlib səni gətirərik.

Nərbala razılaşdı. Gecəni yatdılar. Səhər hələ işıqlanmamış Nərbala qalxdı, bir dəst köhnə paltar geyindi, başına da bir köhnə dəsmal bağlıdı, atı mindi. At altında, aslan yanında, quş da başının üstündə hələ səhər açılmamış şəhərə çatdı. At şəhərin kənarında uca bir hasarın yanında dayandı. Nərbala düşdü. Quş hasarı göstərib dedi:

– Bura padşahın gül bağlıdı. Yaz, yay, bir də payız fəsil-lərində padşahın qızları bu bağdakı sarayda yaşayırlar. Sonra tükündən bir dənə çəkib Nərbalaya verdi:

– Gəzib dolanarsan, axşam isə bizi burda gözləyərsən. Ancaq işdi, birdən biz gələnə qədər başına bir qəza gəlsə, bu tükü yandırarsan, biz harda olsaq, sənin köməyinə gələrik.

Heyvanlar getdilər. Nərbala da yavaş-yavaş şəhərə tərəf gəldi. Şəhər böyük idi, tanış da yoxudu. Nərbala təkbaşına o qədər gəzdi ki, lap yorulub əldən düşdü. Axşama bir qədər

qalmış, həmin bağın yanına gəldi, hasarın yanında dayandı, gözləməyə başladı. Birdən bağın qapısı açıldı, içəridən aqsaq-qal bir qoca çıxdı. Nərbala ədəblə salam verdi. Qoca salamı alıb dedi:

– Oğlum, qərib adama oxşayırsan. Kimsən? Burada niyə dayanıbsan? Bəlkə yatmağa yerin yoxdu?

Nərbala indiyə kimi heç kəsdən belə şirin söz eşitməmiş-di. Gördüyü kişilər – atası, qardaşları, saraydakı adamlar olmuşdu ki, onların hamısı da onu ələ salıb gülərdi. Bunlardan başqa Nərbala bir də dərvişi görmüşdü ki, o da onu öldürmək istəmişdi. Nərbalanın qocadan çox xoşu gəldi, dedi:

– Bəli, qəribəm. Birinci dəfədi ki, səhərə gəlmışəm. İndi yoldaşlarımı gözləyirəm ki, onlara qoşulub kəndimizə gedim.

Qoca dedi:

– Oğlum, mən bu bağın bağbanıyam. Buranı mən salmışam. Bu ağacları mən becərib yetişdirmişəm. Bir neçə dəfə bizim qonşuluqda olan padşah qoşun çəkib bizim üstümüzə gəlib, səhərimizi talayıb, adamlarımızı qırıb, amma duruş gəti-rə bilməyib, qaçıb gedib. Hər dəfə gedəndə bizim bağlı da vi-ranə qoyub, sonradan yenə də düzəltmişəm. Mən görürəm ki, sən bir yaxşı uşaqsan. Mənim də heç kəsim yoxdu. O padşah axırıncı dəfə bizim üstümüzə gələndə mənim də evimi talan elədi, var-yox bircə oğlum var idi, onu da öldürdü. İndi səni gördüm, yaman ürəyimə yatdın. Əgər ayrı bir işin, peşən yox-dursa, gəl mənə sağird ol, birləkdə işləyək, mənim ömrümə çox qalmayıb. İstəmirəm ki, məndən sonra bağ naşı adam əlinə düşüb xarab ola.

Nərbala dedi:

– Gələrəm əmi, ancaq bu gün gərək kəndimizə gedib anamdan icazə alam, sonra gələm.

Qoca öz evini Nərbalaya göstərdi, dedi:

– Əgər gəlsən, qapını döyüb məni çağırarsan.

Nərbala dedi:

– Baş üstə.

Bağban evinə girdi. Nərbala da hasarın yanına qayıtdı. Amma Nərbalanı fikir götürmüdü ki, görəsən bağban hansı qonşu padşahdan danışır. Bəlkə elə onun atasından danışır. Nərbala bu fikirdə idi ki, at, aslan və quş gəldi. Nərbala yenə də atı mindi, aslan yanında, quş da başının üstündə evə gəldi. Evdə Nərbala dostlarına dedi:

– Mən burda adamsızlıqdan, bir də işsizlikdən darıxıram. Gedib bağbana sağird olacağam.

Səhər tezdən heyvanlar onu yenə də həmin bağın yanına gətirdilər. Quş tükündən bir neçə dənə çəkdi, ona verib dedi:

– Biz orda qalacağıq, nə zaman sənə lazımlı olsaq, tükü yandırıb bizi çağırarsan.

Nərbala dostları ilə görüşdü. Onlar getdilər. Nərbala da bağbana sağird olub bağda işləməyə başladı.

Bu, səhərin ən gözəl bağlı hesab olunurdu. Özü də padşahın idi. Padşahın üç qızı var idi. Qızlar hər gün axşam bağlı gəzərdilər. Nərbalanın bağa gəldiyi günün axşamı qızlar adət-ləri üzrə bağa gəzməyə çıxmışdır. Nərbala da bağın bir tərə-finə bağbanla işləyirdi. Qızlar bir qədər gəzdikdən sonra bağbanın yanına gəldilər. Böyük qız dedi:

– Bağban, bağdakı güllər açılıb, bunlardan niyə səhərlər dəstə tutub bizə gətirmirsən?

Bağban dedi:

– Xanım, mən qəsdən dəstə tutub gətirmirəm ki, özünüz gəlib dərəsiz.

Ortancıl qız ağızını büzüb dedi:

– Yaxşıdı... Gülü biz özümüz gəlib dərəcəyihsə, bəs səni niyə saxlayırıq?

Bağban dedi:

– Xanım, mən elə demədim. Axı gül dərməyin özünün başqa bir ləzzəti var. Mən elə bildim ki, bu, sizə də lazımı ləz-zət verər. İndi ki, belədi, baş üstə, səhər dəstə tutub Nərbala ilə göndərərəm.

Böyük qız soruşdu:

– Kimlə göndərərsən?

Bağban Nərbalani göstərib dedi:

– Nərbalaynan.

Böyük qız Nərbalaya baxıb, başladı gülməyə.

– Nərbala... Nərbala... Ada bax ha... Nərbala...

Ortancıl qız dedi:

– Yaxşı addı... nər, yəni dəvə... Nərbala, yəni dəvə balası.

Böyük qız dedi:

– Yəni köşək... elə özü də lap dəvə balasına oxşayır.

Ortancıl qız dedi:

– Mənə gülü özün gətirərsən. Mən onun paltarından iyrənirəm.

Kiçik qız hırslı�ib bacılarına dedi:

– Siz elə həmişə beləsiz. Niyə, ona nə olub ki? Nə olsun ki, paltarı bir az köhnədi, siz onun gözlərinə baxın. Görün nə ağıllı gözləri var.

Böyük qız dedi:

– Hə... yekə... qara...

Ortancıl qız dedi:

– Elə lap dəvə gözünə oxşayır.

Kiçik qız üzünü Nərbalaya tutub dedi:

– Sən bunlara fikir vermə, ay oğlan. Səhər mənə gülü özün gətirərsən.

Bacılar gülüşüb dedilər:

– Səhər tezdən sənə bir dəstə dəvə gülü gətirəcək.

Nərbala dedi:

– Xanımlar, varın verən utanmaz. Hər kəs öz qabiliyyətinə, öz qanacağına görə iş görər. Mən elə gül gətirərəm ki, balaca xanımın başı aşağı olmasın.

Qızlar gülüşə-gülüşə dedilər:

– Səhər baxarıq.

Qızların Nərbalani ələ saldıqlarını görən bağban çox qəmgin olub dedi:

– Darıxma, oğlum. Onların sözləri sənə toxunmasın.

Nərbala dedi:

– Yox, əmi. Bu sozlər mənim üçün təzə deyil. Belə sözləri çox eșitmişəm.

Bağban Nərbalani da götürüb evə gətdi. Bir az çörək yeyib yatdılar. Elə ki, bağban yuxuya getdi. Nərbala qalxıb çöle çıxdı. Quş verən tükün birini yandırdı. Beş dəqiqə keçməmiş quş hazır oldu. O dedi:

– Nə olub, Nərbala?

Nərbala dedi:

– Gərək səhər açılmamış mənə bir dəstə gül gətirəsən. Amma elə gül tapmalısan ki, bu padşahın məmləkətində olmasın.

Quş cavab verdi:

– Baş üstə. Mən sənə bir dəstə gül gətirərəm ki, gələn il bu vaxta qədər qalsın, heç solmasın.

Quş uçub getdi. Nərbala da gəlib yatdı. Səhər tezdən bağban Nərbalani oyadı ki:

– Dur, bala. Mən böyük xanımlar üçün gül yiğməgə gedirəm. Dur, sən də gedək. O balaca xanım böyüklərin ikisindən də ağıllı, yaxşı qızdır. Sən gərək ona elə dəstə tutasan ki, başı aşağı olmasın.

Nərbala dedi:

– Sən get, mən də bu saat gəlirəm.

Bağban bağa getdi, iki dəstə gül yiğib, qızlara apardı. Qızlar baxdalar ki, bağban gülü gətirdi, amma Nərbala yoxdu. Yenə də gülüb, kiçik qızı ələ salmağa başladılar. Elə bu vaxt Nərbala gəldi. Ədəblə salam verib, əlindəki gül dəstəsini kiçik qızın qabağına qoydu, dedi:

– Xanım, bu elə güldü ki, gələn il bu vaxta qədər qalacaq, solmayacaq.

Güllər o qədər gözəl idi ki, qızlar heç bir söz deyə bilmədilər. Hərə öz gülünü otağına apardı. Gecəni yatdılar. Səhər durub gördülər ki, bağbanın gətirdiyi güllər yavaş-yavaş solur. Amma kiçik qızın gülü elədi ki, elə bil, bu saat dərilib.

Bir gün, iki gün, üç gün, bir həftə keçdi, Nərbalanın gə-

tirdiyi güllər solmadı ki, solmadı. Bacılar kiçik qızdan gizli bağı gəzdilər. Başa düşdülər ki, Nərbala bu gülləri ayrı yerdən gətirib. Bacılar paxıllıqdan azarladılar. Xəbər gedib padşaha çatdı ki, bəs bağbanın şagirdi onun kiçik qızına bir dəstə solmayan gül gətirib, o biri qızlar da buna dözə bilməyiblər, azarlayıblar. Padşah dedi:

– Burda nə çətin iş var ki? Sabah çağırıb deyərəm, gedib onlar üçün də gətirər.

Sabahısı gün padşah Nərbalani yanına çağırıdı, dedi:

– A gədə, o gülü sən gətiribsən?

Nərbala cavab verdi:

– Bəli.

Padşah dedi:

– Bu gün gedib ondan iki dəstə də gətirərsən.

Padşah bu sözləri dediyi vaxt vəzirin, vəkilin oğlanları da burda idilər.

Vəzirin oğlu durub dedi:

– Padşah sağ olsun, bunun özü nədi ki, gətirdiyi gül nə ola?

Vəkilin oğlu dedi:

– Sən icazə ver, biz gedib ondan da yaxşı gül tapaq.

Nərbala çox sakit dedi:

– Siz ondan yaxşı gül tapa bilməzsınız. O elə güldü ki, dərildikdən sonra bir il solmur. Çalışın, onun özündən tapın.

Padşah dedi:

– Sən onu hardan dərmisən?

Nərbala dedi:

– O gülləri mən dərməmişəm. O gülləri ağ atlı, ağ cuxalı, ağ papaqlı bir oğlan bazara aparırdı, mən ondan aldım, aparıb xanıma verdim.

Padşah dedi:

– Bəs bilmədin, o, gülü hardan gətirirdi?

Nərbala dedi:

– Soruşdum, dedi ki, bax, o dağın dalından yiğmişəm.

Padşah dedi:

– Yaxşı, get, yiğ gətir.

Nərbala dedi:

– Padşah sağ olsun, mən burda qərib bir oğlanam. Özümün də atım yox, ulağım yox, nə ilə gedim?

Vəzirin oğlu ilə vəkilin oğlu qalxdılar ki:

– Padşah sağ olsun, biz duran yerdə o kimdi ki, şah qızlarına gül gətirə. İzin ver, biz gedək.

Padşah icazə verdi. Oğlanlar hazırlaşmağa getdilər. Nərbala da bağa gəldi. Gün keçdi, axşam oldu. Nərbala ilə bağban yatmağa hazırlaşdılar ki, qapı yavaşca döyüldü. Bağban durub qapını açdı. Padşahın kiçik qızı içəriyə girdi. Nərbala ədəbləayağa qalxıb salam verdi. Qız soruşdu:

– Sən gülün yerini onlara dedinmi?

– Bəli, xanım, dedim.

– Sabah onlar o güldən gətirə biləcəklərmi?

Nərbala duruxdu. Qız bir də soruşdu:

– Demək ki, sabah onlar o güldən gətirəcəklər.

Nərbala dedi:

– Mən sizə yalan demək istəmirəm, xanım. Ona görə də sizin xoşunuza gəlsə də, gəlməsə də düzünü deyəcəyəm.

Qız baxdı ki, Nərbala çox ciddi oğlandı, dedi:

– Elə mən də istəyirəm ki, düzünü deyəsən.

Nərbala dedi:

– O gülü onlar tapa bilməzlər.

Qız dedi:

– Demək ki, sən gülün yerini onlara düz deməmişən. Halbuki bu saat deyirdin sən yalançı deyilsən.

Nərbala dedi:

– Mən yalan deməmişəm. Mən demişəm ki, o gülü ağ atlı, ağ cuxalı, ağ papaqlı bir oğlan gətirib. Bu da düzdü.

Qız dedi:

– Bəs o oğlan kimdi? İndi o hardadı?

Nərbala dedi:

– Xanım, bayaq dedim ki, mən sizə yalan danışa bilmə-

rəm. Düzünü də hələlik demirəm. Odu ki, xahiş edirəm bu sualı mənə verməyəsiniz.

Qız baxdı ki, xeyr, Nərbala çox ağıllı adamdı. Fikrə getdi, dedi:

– Nərbala, mən istəyirəm ki, sabah onlar o güldən tapıb gətirsinlər.

Nərbala soruşdu:

– Niyə?

Qız dedi:

– Mənim bacılarım çox hiyləgər, insafsızdırılar. Mən bu saat onların söhbətini eşitmışəm. Onlar bu iş üçün səndən, bir də bağbandan intiqam almaq istəyirlər. Əgər sabah gül tapılmasa, onlar vəzirin oğlu ilə vəkilin oğlunu öyrədəcəklər ki, gülün yerini deyənə qədər sənə cəza versinlər, sonra da öldürsünlər.

Nərbala gülüb dedi:

– Xanım, sən mənim bağban oğlu olduğuma baxma. Onlar heç yel olub mənim yanından da ötə bilməzlər.

Qız baxdı ki, yox, Nərbala həm də igid oğlandı. Ürəyində lap sevindi, dedi:

– Nərbala, onlar atamı da yoldan çıxaracaqlar ki, bağbana cəza versin.

Nərbala soruşdu:

– Ona niyə?

Qız dedi:

– Birinci, ona görə ki, o səni haradan tapıb gətirib?

Nərbala dedi:

– Bu barədə ona heç kəs bir söz deyə bilməz. Çünkü mən onun nəvəsiyəm. Mənim anam onun qızı idi. Biz kənddə yaşayırıq. İndi anam ölüb, babamın yanına gəlmışəm.

Qız bağbana baxdı. Bağban gördü ki, oğlan çox ağıllıdı, dedi:

– Bəli, xanım. O, mənim nəvəmdi.

Qız Nərbalaya dedi:

– İndi ki, belədi, sən gərək razı olmayasan ki, atam sənin babana cəza verə. Onlar istəyirlər, atam ona cəza versin ki, niyə indiyə kimi o güldən tapıb bu bağda əkməyib.

Bunu eşidən Nərbala fikrə getdi.

– Xanım, xahiş eləyiրəm beşcə dəqiqə burda dayanasan. Mən bu saat gəlirəm.

Nərbala çölə çıxb tükü yandırdı. Quş o saat özünü yetirdi. Nərbala quşdan soruşdu:

– De görüm, o gülün tumundan tapıb gətirə bilərsənmi?

Quş dedi:

– Taparam.

Nərbala dedi:

– Səhər açılmamış atı mənə çatdırarsan. Üstündə də atın öz rəngində bir dəst ağ paltar, ağ papaq olsun.

Quş dedi:

– Baş üstə.

Quş uçub getdi. Nərbala içəriyə qayıdıb qızı dedi:

– Xanım, siz ki, bacılarınız kimi dikbaş, başqalarını ələ salan, özünü hamidan uca tutan deyilsiniz, mən ömrümün axırına qədər sizinlə dost olacağam. Hər bir arzunuzu yerinə yetirəcəyəm. Araxayın ola bilərsiz. Sabah onlar gül tapacaqlar.

Qız bağbana baxdı, bağban qızı, amma heç biri bir söz demədi. Qız çıxb getdi. Nərbala ilə bağban da yerlərinə girib yatdırılar.

Səhərə yaxın quş iki dəstə gül, bir də atı gətirdi. Nərbala ağ paltarını geydi, ağ papağı qoydu, atı mindi, gulləri götürüb birbaş padşaha dediyi dağın arxasına getdi. Səhər açıldı. Nərbala baxdı ki, budu vəzirin oğlu ilə vəkilin oğlu gəlirlər. Tez üzünü ağ bir dəsmalla örtdü ki, tanımasınlar. Atı minib yavaş yavaş onlara tərəf sürməyə başladı. Oğlanlar baxdılar ki, Nərbalanın dediyi kimi, ağ paltarlı, ağ atlı adam gəlir. Özü də əlində həmin güldən iki dəstə gətirir. Bir istədilər hücum eləyib onu vurub öldürsünlər, atı da, gülü də alsınlar. Amma bir ata, bir də oğlana baxıb qorxdular. Salam verib soruştular ki:

– O gülü hardan alıbsan?

Nərbala səsini dəyişib dedi:

– Bu gül mənim bağımıda bitir.

Dedilər:

– Neçiyə deyirsən, sat alaq.

Nərbala dedi:

– Satmırəm.

Dedilər:

– Onda elə-belə ver. Xəstəmiz var. Həkimlər bu gülü dərman deyiblər.

Nərbala dedi:

– İndi ki, xəstəniz var, verərəm. Amma əvezində hərəniniz qoluna bir damğa basmalyam.

Oğlanlar gördülər ki, ayrı yolla gülü ala bilməyəcəklər. Fikirrəşdilər ki, paltarın altında bizim qolumuzda damğa olduğunu kim görəcək. Razılaşdırılar. Nərbala hərəsinin sağ qoluna bir damğa basıb, gülləri onlara verdi, özü də atı vurub bir dəqiqədə gözdən itdi. Elə ki, təpənin dalına yetişdi, atdan düşdü, paltarını dəyişib atı yola saldı, evə gəldi. Bir-iki saatdan sonra bütün şəhərə səs yayıldı ki, vəzirlə vəkilin oğlanları böyük igidlik göstəriblər. Amma qollarındaki damğadan heç kəsin xəbəri olmadı. Elə həmin gün vəzirlə vəkil padşahın yanına gəldilər. Vəzir baş əyib dedi:

– Padşah sağ olsun, mənim oğlum çox böyük igidlik göstərdi. Sənin boyuk qızının istədiyi gülü tapıb gətirdi. İndi mən elçiliyə gəlmışəm. Əgər icazə versən, böyük qızını oğluma istərəm.

Vəzirdən sonra vəkil baş əyib dedi:

– Padşah sağ olsun, razılıq ver, ortancıl qızını mənim oğluma nişanlayaqq.

Padşah dedi:

– Sizin oğlanlarınız igid olduqlarını sübut elədilər. Mənim sözüm yoxdu. Ancaq gərək mənim qızlarım üçün də toyu birdən ola. Bir də gərək qızlar özləri deyələr ki, kimə get-

mək istəyirlər.

Padşah əmr elədi, sabahı gün bütün əhali sarayın qabağına yiğisdi. Qızların üçü də eyvanda oturdu. Hərəsinin də əlinə bir alma verdilər. Tapşırıdlar ki, kim hansı oğlanı istəyirsə, almanın ona atsın. Sonra oğlanlar bir-bir gəlib eyvanın qabağından keçməyə başladı. Kiçik qız almanın atmadı ki, atmadı. Bütün oğlanlar keçib qurtardı. Padşah axırda adam göndərdi ki:

– Qız niyə almanın atmır?

Qız cavab verdi ki:

– Mənim gözlədiyim hələ gəlməyib.

Ha fikirləşdilər kim qalıb, tapa bilmədilər. Çünkü şəhərin oğlanlarının hamısı gəlib keçmişdi. Axırda adamlardan bir dedi:

– Bağbanın nəvəsi Nərbala qalıb.

Adam göndərdilər, o da gəldi. Onu əslində elə-belə çığırçıqlıqları dəyişdilər. Heç kəs inanmındı ki, padşahın qızı ona alma ata. Amma iş başqa cür oldu. Nərbala gəlib eyvanın qabağından keçəndə, kiçik qız əlindəki almanın ona atdı. Bunu görən padşah cin atına mindi, dedi:

– O ki, bu gədəyə alma atdı, daha mənim qızım deyil. Özünü də elə o gədəyə verəcəyəm. Qoy hamı ona gülsün.

Padşah böyük qızı ilə ortancıl qızına çoxlu cehiz verdi, yaxşı toy elədi, kiçik qızı isə heç bir şey verməyib bağbanın evinə göndərdi. Bağban, Nərbala, bir də kiçik qız bir evdə yaşıamağa başladılar. Amma qız igid qız idi. Özü də heç fikir eləmirdi, bağbanı, Nərbalanı da fikir eləməyə qoymurdu.

Bu işin üstündən bir müddət keçdi.

Bir gün padşah bərk azarladı. Boğazı elə sışdi ki, heç bir şey keçmədi. Nə qədər dərman verdilər, kömək eləmədi. Axırda məşhur bir həkim tapıb gətirdilər. Həkim dedi:

– Sən gərək bir neçə gün ov ətinin suyunu içəsən.

Kürəkənlər bunu eşitdilər. Atlarını minib ov axtarmağa getdilər. Bu əhvalatı Nərbala da eşitdi. Quşun tükünü yandırdı. Ağ paltarı geydi, atı mindi, aslan yanında, quş başının üstündə özünü yetirdi bir bulağın başına. Atdan düşdü, heyvanlara dedi:

– Nə qədər bu ətrafda ov varsa, hamısını yığın buraya. Bir saatın içində bulağın başı doldu ovla. Bir tərəfdən at, bir tərəfdən aslan, bir tərəfdən quş, bir tərəfdən də oğlan özü dörd tərəfi kəsdilər.

Kürəkənlər hər yeri axtarır, əldən-ayaqdan düşdülər, ov tapa bilmədilər. Geri qayidan baş baxdılardı ki, bulağın başı doludu ovla. Oxlarını düzəldib vurmaq istəyəndə Nərbala bu tərəfdən çıxdı, dedi:

– Nə eləyirsiniz! Görmürsüz onların sahibi burdadı. Kürəkənlər baxdılardı ki, həmin ağ palıtarlı oğlandı, dedilər:

– Ovun nə sahibi.

Nərbala dedi:

– Onda bir balaca dayanın, bu saat görərsiniz ki, onların sahibi var, ya yoxdu.

Bunu deyib Nərbala kəmənd atdı, ovlardan birini tutdu. Sonra bir fit verdi. Bir tərəfdən at, bir tərəfdən də aslan onun yanına gəldilər. Ovlar hamısı qaçıb getdilər. Kürəkənlər işi belə görəndə lap məəttəl qaldılar. Nərbala dedi:

– Mən bilirəm ki, sizin qaynatanız bərk xəstədi. Həkimlər də ona ov ətinin suyunu dərman deyiblər. Bax, bu ovu mən sizin üçün tutmuşam. Amma şərtim var. İndi də hərənizin sol qoluna bir damğa basacağam.

Kürəkənlər baxdılardı ki, ayrı çarə yoxdu. Razi oldular. Nərbala onların qollarına damğa basdı, sonra dedi:

– Ancaq ovun başını kəsib götürəcəyəm.

Kürəkənlər buna da razı oldular. Nərbala ovun başını kəsdi. Kəsə-kəsə deyirdi:

– Adı başına, dadı başına.

Nərbala elə ki, işini qurtardı, ovun kəlləsini götürdü, atı mindi, aslan yanında, quş da başının üstündə beş dəqiqənin içində gözdən itdi.

Kürəkənlər ovu götürüb gəldilər. Arvadları ovu bişirdilər, suyunu padşaha verdilər. Amma bu, padşaha heç bir kömək eləmədi. Ona görə kömək eləmədi ki, Nərbala ovun başını

kəsəndə demişdi: "Adı başına, dadı başına". Ovun da bütün dadı başına keçmişdi.

Nərbala elə ki, təpənin dalına çatdı, yenə də heyvanları buraxdı, paltarını dəyişdi, ovun kəlləsini də götürüb evə gəldi. Bağbanla qız kəlləni görüb soruştular:

– Bu nədi?

Nərbala dedi:

– Padşahın kürəkənləri ov vurdular, başını kəsib atdırı, mən də götürüb gətirdim, bişirəsiniz.

Bağban qızı baxdı, qız bağbana baxdı, şübhələndilər, amma bir söz demədilər. Oğlan qızı dedi:

– Əgər istəyirsən ki, atan yaxşı olsun, o kəlləni bişir, suyundan bir qab ona ver.

Qız kəlləni bişirmək istəmədi. Çünkü atası onun üzünə heç baxmaq istəmirdi. Onun gətirdiyi xörəyi yeyərdimi? Özü də ki, xörək də bir xörək ola. O biri kürəkənlərin vurduqları ovun kəlləsinin suyu.

Bağban dedi:

– Qızım, o nə deyir, eləcə də elə, o bir şeyi bilməsə, deməz.

Qız kəlləni bişirdi, suyundan bir qab atasına apardı. Amma qorxudan özü onun yanına girə bilmədi. Bir qoca dayəsi var idi. Ona verib göndərdi. Padşah kəllənin suyundan bir qaşış içdi, gözləri işıqlandı. Bir qaşış da içdi, elə bil boğazı açılmağa başladı. Qabı ikiəlli tutub başına çəkdi, qurtarandan sonra qışqırkı ki:

– Bundan yenə də verin.

Dayə qaçıb kiçik qızın xörək qazanını götürüb gəldi. Axşama qədər padşah kəllənin suyunu içib qurtardı. Səhər sapsağlam olub ayağa durdu. Bütün şəhərə səs yayıldı ki, kürəkənlərin vurub gətirdikləri ovun suyu padşahi sağaldıb. Padşah elə ki, sağaldı, dayəni yanına çağırıldı:

– Sən o xörəyi hardan almışdin? Onun dadı başqa idi, kürəkənlərinin vurduğu ovdan deyildi.

Dayə açıb əhvalatı danışdı. Padşah bircə kəlmə də olsun danışmadı. Əhvalat gizli qaldı. Kürəkənlər də ki, onsuz da lovğa idilər. Bu işdən sonra bir az da lovğalanmağa başladılar. Özlərini elə çəkirdilər ki, daha yerə-göyə sıçışmirdilər.

Bu işin üstündən bir müddət keçdi. Bir gün qasidlər xəbər gətirdilər ki, Döşgüvar padşah yenə də qoşun çəkib onların üstünə gəlir. Bütün əhalisi bir-birinə dəydi. Cünki bu yerin əhalisi Döşgüvar padşahın davasını, zülmünü görmüşdü.

Padşah əmr eləyib vəzir, vəkili yığdı. Qoşun hazırlamağa başladılar. Üç gündən sonra Döşgüvar padşah qoşunu ilə gəlib şəhərin ətrafını tutdu, padşaha da belə bir məktub göndərdi: "Ey padşah, gəlib şəhərinin ətrafını tutmuşam. Bircə dəfə qoşuna əmr versəm, şəhərində daş daş üstündə qalmaz. Sənə üç gün möhlət verirəm. Mənim iki oğlum var, sənin iki kürəkənin. Birinci gün mənim Xanbala oğlum sənin böyük kürəkənlə vuruşacaq. İkinci gün Bəybala oğlum o biri kürəkəninlə vuruşacaq, üçüncü gün mənim özüm səninlə vuruşacağam. Hansı tərəf basıldı, o tərəf təslim olmalıdır. Ya şərti qəbul elə, ya da şəhəri xarabaya əvvəl turp əkəcəyəm".

Padşah saray adamlarını çağırıb məktubu oxudu. Çarələri kəsilib şərti qəbul elədilər. Kürəkənlər geyinib hazırlamağa başladılar.

Səhər qoşunlar üz-üzə dayandı.

Kürəkənlər geyinib getdilər. Nərbala kiçik qızı dedi:

– Get, atana de, mənə də bir at, bir qılınc versin. Düzdü mən gücsüzəm, dava-zad görməmişəm, amma heç olmazsa qoşunun içində dayanıb qaraltı elərəm ki...

Qız getmək istəmədi. Cünki sarayda hamı ona, bir də Nərbalaya çox pis nəzərlə baxırdı. Həmişə ələ salıb gülürdü. Bacıları ilə yeznələri də ki, Nərbalanın adını dəvə balası qoymuşdular. Biliirdi ki, indi də gedib at istəsə, hamı ona güləcək. Odur ki, getmək istəmirdi. Amma Nərbala əl çəkmədi. Qız axırda durub atasının yanına getdi.

– Ata, əmr elə, bir atla, bir qılınc da bizə versinlər.

Padşah gülüb dedi:

– Nə var? Yoxsa dəvə balası qeyrətə gəlib.

Qız hirsənib dedi:

– Ata, niyə bizi ələ salırsan?

Padşah da hirsənib cavab verdi:

– Sən gərək ələ oğlana ərə gedəydin, indi qoşunun qabağında dayana idi. Amma kimə getdin, bir gədənin birisinə. Bacılarını görürsən?

Qız dedi:

– Nə olar. Bütün bacılar ağıllı olmaz, bütün kürəkənlər də ığid olmaz.

Padşahın ürəyi kövrəldi. Bir də onun gətirmiş olduğu xörək yadına düşdü. Dedi:

– Bir mənə de görüm, sən onda xörəyi haradan alıb mənə göndərmmişdin?

Qız əhvalatı danışdı:

– O biri kürəkənlərin ov vurmüşdular, başını kəsib atmışdilar. Nərbala götürüb evə gətirmişdi. Mən xörəyi həmin o kəllədən bişirmişdim.

Padşah fikrə getdi, dedi:

– Yaxşı, bəs sənin hardan aqlına gəldi ki, ondan mənə göndərdin?

Qız dedi:

– Nərbala mənə dedi ki, əgər atanın sağalmasını istəyirsənsə, o xörəkdən ona göndər.

Padşah daha heç bir söz demədi. Çağırıb tapşırıdı ki, Nərbalaya bir at, bir də bir qılınc versinlər.

Qoşunun böyüyü gülmək üçün Nərbalaya bir axsaq yabı, bir də yarısı qırılmış bir qılınc göndərdi.

Bağban yabı ilə qılıncı görüb ələ ucadan güldü ki, oğlan da, qız da qorxdular. Bağban dedi:

– Ay bala, ürəyini sıxma.

Nərbala dedi:

– Ürəyimi niyə sıxıram? Gəl, görək.

Nərbala qabaqda, bağban da dalda yabının ipindən tutub meydana gəldilər.

Süpürgəcilər meydanı süpürdülər, təbil vuruldu. Döşgüvar padşahın tərəfindən Xanbala meydana çıxıb pəhlivan istədi. Bu tərəfdən də böyük kürəkən meydana çıxdı. Elə birinci vuruşda Nərbala bildi ki, Xanbala kürəkəni basacaq, odur ki, bağbana dedi:

– Sən burda dayan, mən bu saat gəlirəm.

Nərbala meydandan çıxdı, bir dalda yerə çəkilib tükü yandırıldı. Quş hazır olub dedi:

– Nə olub, Nərbala?

Nərbala cavab verdi ki:

– Bu saat atı, bir də paltarımı mənə çatdır.

Beş dəqiqə keçəməmiş hamısı hazır oldu. Nərbala atı mindi, təpənin üstünə qalxıb baxdı ki, Xanbala kürəkənin qollarını bağlayır.

Xanbalanın adamları böyük kürəkəni əsir eləyib aparırlar. Döşgüvar padşahın qoşunu şadlıq təbili çaldı. Xanbala lovğa-lovğa meydanı gəzib, pəhlivan istəməyə başladı.

Nərbala atı vurdu. Bir də baxdılardı ki, bir ağ paltarlı, ağıtlı adam budu ildirim kimi gəlir.

Nərbala meydanı bir dəfə dolanıb Xanbalaya dedi:

– Xanbala, lovğalanma, padşahın kürəkəni mənəm. Sənin indi tutub əsir elədiyin mənim qullarından biridi. İnanmirsan, əmr elə, onun qollarındakı damğalara baxsınlar.

Nərbalanın sözlərini hər iki tərəf eşitdi. Bu tərəfdə də hamı məəttəl qaldı ki, görəsən bu kimdi?

Döşgüvar padşah isə o saat əmr elədi. Əsir tutulmuş böyük kürəkənin qollarına baxdılardı. Gördüler ki, hər iki qolunda damğa var. Elə zənn elədilər ki, əsil kürəkən doğrudan da meydandakı oğlandı, bu da onun quludu.

Təzədən dava təbili vuruldu. Xanbala ilə Nərbala vuruşmağa başladılar. Amma bu vuruşma çox çəkmədi. Nərbala elə birinci zərbədə Xanbalanı vurub atdan saldı, düşüb qollarını

bağladı, padşahın qabağına gətirdi. Padşah Nərbalanı tanıya bilmədi, çünkü onun üzü örtülü idi. Nərbala Xanbalanı təhvıl verib dedi:

– Padşah, ona heç bir şey eləməyib zindanda saxlarsan. Sabah keçər, ikinci gün keçər, üçüncü gün onu səndən istəyəcəyəm.

Sonra Nərbala atını Döşgüvar padşahın qabağına sürüb dedi:

– Padşah, dava qurtarana qədər mənim nökərim sizdə qalacaq. Başına bir iş gəlsə, özündən küs.

Bunu deyib Nərbala atını vurdu, getmək istədi. Elə bu vaxt Xanbalanın qardaşı Bəybala ona bir ox atdı. Ox Nərbalanın qoluna dəydi. Nərbala dönüb dedi:

– Mən bilirəm, bu oxu atan Bəybala. Mən də beləcə oxla onu vura bilərdim. Amma namərd deyiləm. Sabah meydanda görüşərik.

Nərbala geri qayıdıb bu biri tərəfə gəldi. Üzünü camaata tutub dedi:

– Qorxmayıñ, sabah bu vaxt mən yenə gələcəyəm.

Padşah baxdı ki, Nərbalanın qolundan qan axır. Tez öz dəsmalını çıxarıb onun yarasını bağladı. Nərbala atı vurdu. Bir dəqiqənin içində gözdən itdi. Elə ki, təpənin dalına keçdi, piyada bağbanın yanına qayıtdı.

Bağban dedi:

– Oğlum, gördün nə oldu?

Nərbala dedi:

– Hamısını gördüm. O həmin oğlandı ki, solmayan gülü mənə vermişdi.

Camaat geri qayıtdı. Bağbanla Nərbala da qayıdıb evə gəldilər. Əhvalat bütün şəhərə yayıldı. Amma heç kəs bilmədi ki, ağıtlı kim imiş.

Gecə yatdılardı. Nərbalanın yarası onu incitməyə başladı. Bağbanla qız yuxudan oyandılar. Baxdılardı ki, Nərbala yuxuda zarıldayır. Qız yorğanı qaldıranda baxdı ki, Nərbalanın qolu bir

dəsmalla bağlıdı, dəsmal da qanlıdı. Əhvalatı bağbana dedi. Bağban Nərbalanı oyatdı. Nərbala baxdı ki, işin üstü açılıb dedi:
— Səhər meydanda bir əsgərin nizəsi qoluma batdı.

Nərbalanın yarasını açıldılar. Qız da dəsmalı yuyub həyətdəki ağaçın budağına sərdi.

Səhər açıldı. Hamı durdu. Bağbanla Nərbala da çolaq yabını götürüb meydana getdilər.

Padşah həyətdən keçəndə gördü ki, dünən meydanda vuruşan oğlanın qoluna bağladığı dəsmal kiçik qızgilin qapısında ağaç sərilib. Qızı çağırıb soruşdu:

— Bu nə dəsmaldi?

Qız dedi:

— Dünən meydanda bir əsgərin nizəsi Nərbalanın qolunu yaralayıb. Bilmirəm, hardansa bu dəsmalı tapıb qoluna bağlamışdı.

Padşah fikrə getdi. Amma bir qərara gələ bilmədi. Meydanda döyüş təbili vuruldu. Padşah meydana yollandı.

Bu gün də Bəybala ilə ikinci kürəkən meydana çıxıdlar. Yenə də Nərbala bir bəhanə ilə bağbəni orada qoyub özü təpənin dalına keçdi. Geyinib atı mindi, hazır dayandı. Yarım saat keçməmiş Bəybala ikinci kürəkəni atdan vurub yıxdı, qollarını bağladı.

Nərbala atı mahmızladı. Yenə də baxdılardı ki, ağ atlı oğlan budu yel kimi gəlir. Nərbala özünü meydana yetirib dedi:

— Mən bu gün də sizi aldatdım. O tutduğunuz da mənim qulumdu. İnanmırısz, qollarındaki damğalara baxın.

Baxıb gördülər ki, bu oğlanın da qolları damgalıdı. Yenidən döyüş təbili vuruldu. Nərbala Bəybala da tutdu, qollarını bağladı, gətirib padşaha təhvıl verdi. Amma bu dəfə Nərbala alnından yaralanmışdı. Dəsmal əhvalatı padşahın yadına düşdü. Tez cibindən təzə bir dəsmal çıxarıb onun alnını bağladı. Nərbalagil evlərinə gəldilər.

Nərbala alnının qanını yuyub təmizlədi, dərman vurdu, dəsmalı bir tərəfə atıb yatdı. Səhər qız bunu da yuyub ağaçın

budağına sərdi. Padşah gedəndə qəsdən yolunu bu tərəfdən saldı. Baxdı ki, həmin dünənki dəsmal yenə də yuyulub kiçik qızgilin qapısındakı ağaçca sərilib. Qızdan soruşdu:

— Bu nə dəsmaldi?

Qız Nərbalanın dediyi kimi cavab verdi:

— Əsgərlərdən birinin nizəsi Nərbalanın alnını çizmişdi. O da alnını bu dəsmalla bağlamışdı. O dəsmaldi, yumuşam.

Padşah qaldı məəttəl ki, görəsən bu nə sirrdi. Ancaq yenə də məsələni aydınlaşdırmağa vaxt tapa bilmədi. Çünkü bu gün onun növbəsi idi. Döşgüvar padşahla vuruşmalı idi.

Döyüş təbili vuruldu. Döşgüvar padşah meydana gəlib, onu döyüşə çağırıb. Padşah elə atına minmək istəyirdi ki, ağ atlı oğlan yenə də göründü. Özünü Döşgüvar padşaha yetirib dedi:

— Sənin tərəfindən hələ mənə üstün gələn adam olmayıb. Qanuna görə sən qabaqca məni basmalısan. Buyur.

Döşgüvar onsuz da onun əlindən yanıqlı idi. Elə qəzəblənmişdi ki, ağızından köpük daşırdı. Qılıncını çəkib hücum etdi. Nərbala kəməndi atıb yarı yolda onun boğazına keçirdi, çəkib atdan saldı. Hər iki tərəfin adamları əl vurub "sağ ol" dedilər, səs göyə ucaldı. Nərbala onu yerdən qaldırdı, əllərini bağladı. Sonra ata minib uca səslə hər iki tərəfə dedi:

— Dava qurtardı. Sabah bu vaxt, bax elə buradaca danışq aparacaqıq. Özü də danışışı mən aparacağam.

Hər yerdən əl vurdular. Nərbala üzünü Döşgüvar padşaha tutub dedi:

— Əmr elə ki, sabah tutduğunuz iki nəfəri buraya gətirsinlər. Bir də mən eşitmışəm ki, sənin dəvəci qızı arvadın varımı. O da gərək sabah burda olsun.

Döşgüvar dedi:

— Mən nə bilim indi o hardadı.

Nərbala dedi:

— Bilmirəm, sabah o burda olmasa, sənin də, oğlanlarının da başını öz əllərimlə kəsəcəyəm.

Sonra Nərbala üzünü o biri padşaha tutub dedi:

– Sənin tərəfindən də sabah sən özün, vəzirin, vəkilin, üç qızın, bir qoca bağbanın burda olmalıdırlar. Əmr elərsən, bu padşahın əsir düşmüş oğlanların gətirərlər.

Nərbala sözlərini qurtarıb atı çapdı. At bir dəqiqliğin içində gözdən itdi.

Hər iki tərəf intizarla sabahın açılmasını gözlədilər. Nərbala da evlərinə gəldi. Bağban dedi:

– Ay bala, o oğlan kimdisə, çox böyük igidlik elədi, qırğının qabağını aldı. Özü də sabah bizi meydana çağırıldı.

Nərbala dedi:

– Yaxşı-yaxşı qulaq asarsınız, sonra gəlib mənə də danışarsınız.

Gecəni yatdılar. Səhər meydan süpürüldü. Hər iki tərəfin adamları meydana toplaşdırılar, ağ atlı igidi gözləməyə başladılar.

Düz dünənki vaxt çatanda Nərbala ağ geyimdə, ağ atın üstündə meydanın ortasına gəldi. İşarə elədi. Qolları bağlı Xanbalanı, Bəybalanı və Döşgüvar padşahı gətirib bir tərəfdə oturtdular. Bu tərəfdən də qolları bağlı kürəkənləri gətirib oturtdular. Sonra padşah, vəzir, vəkil, qızlar və bağban gəldi. Nərbalanın anasını da gətirdilər. Nərbala gözaltı anasına baxıb gördü ki, arvad qocalıb, arıqlayıb, bir dəri, bir sümük qalıb.

Nərbala atını meydanın ortasına sürdü ki, hamı onu görüsün, səsini eşitsin. O, uca bir səslə dedi:

– Mən bilirəm ki, hamı mənim kim olduğumu bilmək istəyir.

Hər yerdən dedilər:

– Düzdü, bilmək istəyirik.

Nərbala dedi:

– Burda oturanlardan ikisi məni elə bu geyimdə tanıyor.

Onlar kimdirlerse, dursunlar ayağa.

Heç kəs durmadı. Nərbala dedi:

– Utanmaqdən keçib. Əgər durmasalar, mən özüm boğazlarından yapışib qaldıracağam.

Kürəkənlər bir-birinə baxdılar. İstər-istəməz ayağa

durdular. Nərbala üzünü padşaha tutub dedi:

– Bunlar sənin kürəkənlərindir. Sən ona görə də qızlarını bunlara verdin ki, bunlar qəhrəmanlıq göstərib solmayan gülü tapıb gətirmişdilər. Qoy hamı eşitsin ki, o gülü onlara mən vermişdim. Əvəzində hərəsinin sağ qoluna bir damğa vurmuşdum. İnanmırınız, baxın!

Açıb gördülər ki, doğrudur. Nərbala padşaha dedi:

– Sən azarlayanda bunlar ikinci dəfə qəhrəmanlıq göstərdilər. Gedib səninçün ov tutub gətirdilər. O ovu da bunlara mən tutub vermişdim. Əvəzində də sol qollarına damğa vurmuşam. İnanmırınız, baxın!

Açıb gördülər ki, bu da doğrudur. Nərbala dedi:

– Hamı gördü. Əgər mən olmasaydım, onlar da əsir getmişdi, sən də.

Hamı dedi:

– Düzdü.

Nərbala dedi:

– Qoy indi hamı görsün ki, mən kiməm.

Bunu deyib üzünü açdı, üstdən geyinmiş olduğu ağ palṭarı çıxartdı. Hamı bildi ki, Nərbaladır. Bütün meydandakılar əl əcalıdlılar. Kiçik qızla bağban bir-birini qucaqlayıb sevindiklərindən uşaq kimi ağladılar. Nərbala dönüb Döşgüvargilə tərəf gəlib dedi:

– Məni tanıyırsınız mı?

Nə Döşgüvar, nə Xanbala, nə də Bəybala Nərbalanı tanıya bilmədilər. Nərbala anasının qabağına gedib dedi:

– Sən necə? Məni tanıya bilirsənmi?

Arvad ona baxdı, gözlərini yumdu. Sonra yenidən gözlərini açıb bir də baxdı.

– Nərbala! Oğlum!.. – deyib özünü onun üstünə atdı. Onlar qucaqlaşdırılar, sonra Nərbala soruşdu:

– Ana, de görüm, bü müddətdə sən harda idin.

Anası dedi:

– Döşgüvar padşah səni dərvishə verdikdən sonra, məni

də zindana saldı. Dünən axşam məni ordan çıxarıb gətiriblər.

Döşgüvar padşah onun Nərbala olduğunu bilən kimi durub yüyürdü, dedi:

– Nərbala! Oğlum!

Nərbala onun yaxasından tutub yerində oturdu, dedi:

– Mən sənin oğlun olsaydım, məni qurban verməzdin.

Sonra üzün camaata tutub dedi:

– Bunlar da, bu biriləri də, o, Döşgüvargili və o biri padşah tərəfi göstərdi, məni həmişə ələ salırdılar. Adıma dəvə balası deyərdilər. Ona görə ki, mənim bu anam xan qızı, bəy qızı deyildi, yoxsul bir dəvəçinin qızı idi. Buna görə də Döşgüvar o biri oğlanlarını məndən üstün tutdu, məni dərvişə verdi, anamı da zindana saldı. Bu biri padşah isə öz kiçik qızını evindən qovdu. Nədi, nədi qızı məni sevirdi. Məni oğulluğa götürdüyüñə görə bağbanı çox incitdilər. İndi bunların hamısı mənim əlimdə əsirdi. Mənim bunları öldürməyə haqqım var. Amma öldürməyəcəyəm. Bunların hərəsinin alnına bir damğa vuracağam. Qoy bütün aləm bilsin ki, bu damğaları kim vurub, və nə üçün vurub.

Sonra üzünü bağıbana tutub dedi:

– Baba, dur, bunların hərəsinin alnına bir damğa vur.

Bağban durdu. İki padşahın, iki vəzir, vəkilin, iki şah oğlunun, iki şah qızının, iki kürkənin alnına qara damğa vurdu. Sonra Nərbala hər iki tərəfə dedi:

– Camaat, mən, bax o iki dağın arasındaki qalaçada yaşıyacağam, kim sizə zülm eləssə, mənə deyərsiz.

Nərbala sözünü qurtarib anasını, bağbanı, bir də kiçik qızı götürüb qalaçaya getdi.

Deyirlər, nə qədər ki, Nərbala sağ idi, qorxudan heç kim yoxsullara zülm eləyə bilmirdi.

TİLSİM PADŞAHININ QIZI

Biri varydı, biri yoxuydu, bir padşah varydı. Bu padşahın da üç oğlu varydı. Bir gün padşah xəstələnin yorğan-döşəyə düşdü. Hər yerdən təbib gəldi, padşahın dərdinə bir əlac olmadı. Padşah bildi ki, bu xəstəlihdən ayağa qalxmayacax. Odur oğlanlarını çağırıb dedi:

– Oğullarım, işdi ova getməli olsanız, nəbadə günbatan tərəfə gedəsiniz, zərər çəkərsiniz.

Oğlanları dedilər:

– Ata, baş üstə, getmərih.

Padşah bunu deyib bir neçə gündən sonra Allah rəhmətinə getdi. Oğlanları atalarını torpağa tapşırıb, ehsan verdilər.

Günnərin bir günü böyük qardaş atını yəhərləyib, yayoxunu götürüb ova getməyə hazırlaşdı. Atına süvar olub həyətdən çıxanda anası dedi:

– Oğul, atanın vəsiyyətini yaddan çıxartma, günbatan tərəfə ova getmə!

Oğlan dedi:

– Ana, bilirsən nə var? Atam ölüb ölüb, vəsiyyəti də özü ilə gedib. Mən günbatan tərəfə ova getməliyəm.

Böyük qardaş həyətdən çıxıb atını sürdü günbatan tərəfə. Bir xeyli at sürdühən sonra gördü bir talagöz yerdə ceyran otdayıır. Dedi:

– Hə, Allahım yetirib mənimcün. Axşam bazarı bu ceyran mənə yaxşı düşdü, elə bunu vurub apararam.

Ceyranı ora-bura qovub ox atdı. Ceyran axsamağa başdadı. Oğlan atını saldı ceyranın dalınca. Ceyran axsaya-axsaya bir şəhərə girib gözdən itdi. Oğlan oranı-burani ələk-vələk elədi, ceyranı tapa bilmədi. Bir də baxdı qaş qaraldı. Bir evə rast gəldi. Qapını döydü, bir qarı çıxdı. Oğlan xəbər aldı:

– Nənəcan, bir gecəlih Tanrı qonağı saxlaysanmı?

Qarı dedi:

– A bala, Tanrıya da qurban olum, qonağına da. Yerimiz

var, yeməyə bir şey yoxdu.

Oğlan dedi:

– Nənəcan, təki yer olsun, yeməh düzələn şeydi.

Oğlan cibindən bir qızıl çıxardıb qariya verdi. Dedi:

– Nənəcan, yeməhdən, işməhdən bir şey al gətir, yeyəh.

Qarı bükəlib bazardan yeməh-işməh alıb gətirdi. Yeməh-işməh əsnasında qarı ondan xəbər aldı:

– Oğul, nəçisən, nəkarəsən?

Oğlan dedi:

– Mən filan padşahın oğluyam, bir ceyran qovub sizin şəhərdə itirmişəm. Onnan ötrü gəlmışəm, tapa bilmirəm.

Qarı dedi:

– Ay oğul, o, ceyran deyil. Ceyran donu geymiş tilsim padşahının qızıdır. Sənin kimi çoxlarının başına belə işlər gətirib. Belə şərt kəsib, kim onu dindirə bilsə, ona ərə gedəcəh. İndi onu dindirə bilsən, sənə ərə gedəcəh. Bilməsən, zindana salacax.

Oğlan gecəni qarının evində qalıb yatdı. Sabah üzünüzə xeyirriyə açılsın, oğlan səhər durub qariya dedi:

– Qarı nənə, mən gedirəm tilsim padşahının qızının yanına.

Qarı dedi:

– İndi ki, gedirən, get elçi daşının üstündə otur, özdəri gəlib səni xanımın yanına aparacaxlar.

Oğlan qarı ilə görüşüb getdi tilsim padşahının sarayına. Gəlib elçi daşının üstündə oturdu. Xanima xəbər verdilər, bəs bir nəfər cavan oğlan elçi daşının üstündə oturuf. Dedi:

– Gətirin bura.

Kəniz gəlib dedi:

– Oğlan, buyur xanımın hüzuruna.

Oğlan gəlib oturdu tilsim padşahının qızının yanında. Gətirib qızı bir boşqab aş verdilər. Qız başladı aşı yiməyə. Oğlan nə aş yedi, nə də bir söz deyib qızı dindirə bildi. Qız əmr elədi oğlanı aparıb zindanda salsınnar. Kənizdər aparıb oğlanı zindana saldılar.

Oğlan zindanda qalmaxda olsun, sizə xəbər verim ortancı

qardaşdan. Ortancı baxıb gördü ki, böyük qardaş gəlib çıxmadı. Qardaşının dalınca getməyə hazırlıq gördü. Anası xəbər aldı:

– Ay oğul, səfərin haradı?

Dedi:

– Gedirəm qardaşımı axtarmağa, daha dözmürəm.

Anası dedi:

– İndi ki, gedirən, atanın vəsiyyətinə əməl et! Günbatan tərəfə getmə!

Oğlan dedi:

– Atam ölüb, vəsiyyəti də özüylə gedib, qardaşımı tapmalıyam.

Oğlan atı minib yola düşdü. Az getdi, çox getdi, dərə-təpə düz getdi, acı yovşannıx, şirin biyannıx, iynə yarımlı yol getdi. Gəlib həmin göy çəmənniyə çatdı. Baxıb gördü bir ceyran otlayıb. Yay-oxunu çıxarıb ox atdı. Gördü hə, ox dəydi, ceyran axşadı. Başladı ceyranı qovmağa, ha ora, ha bura, ceyran yenə həmin şəhərdə gözdən itdi. Oğlan həlak oldu, ceyranı tapmədi. Gəlib çıxdı həmən qarının evinə. Dedi:

– Qarı nənə, Tanrı qonağı saxlayarsanmı?

Qarı dedi:

– Tanrıya da qurban olum, qonağına da. Niyə saxlamıram. Yerimiz var, amma yeməyə bir şeyimiz yoxdu.

Oğlan pul verib dedi:

– Oğlan, bizim səhərə nə işə gəlmisən?

Oğlan ceyranın məsələsini ona nəql eləyəndə qarı dedi:

– Ay oğul, bil və agah ol, o, ceyran deyil, tilsim padşahının qızıdır, ceyran donu geyinib. Sənə oxşayan bir oğlan da dünən həmən ceyranın eşqinə bura gəlmüşdi. Səhər getdi qızı görməyə. Yazıx hələ də qayıtmayıb. A bala, o, çoxlarının başına oyun açıb. Qardaşın otuz doqquzuncu oldu.

Oğlan bildi qardaşı da tilsim padşahının qızının fitnəfelinə düşüb. Gecəni qarının evində qaldı. Sabah üzünüzə xeyirriyə açılsın, səhər oğlan qariya dedi:

– Qarı nənə, gedim mən də bir bəxtimi sınayım.

Oğlan qaridan ayrılib gəldi tilsim padşahının sarayına. O da elçi daşında oturub gözdəməyə başladı. Kənizdər gəlib onu xanımın yanına apardılar. Oturdular xanımla üzbəüz. O, xanıma baxdı, xanım ona baxdı. Bir xeyli belə dinməz-söyləməz baxışdırılar. Axırda xanım əmr elədi oğlanı zindana salsınnar. Ortancıl qardaş da oldu qırxinci.

Onlar burda qalmaxda olsunnar, görəh kiçih qardaş neylədi. Kiçih qardaş bir gün, iki gün, üç gün gözdədi, gördü qardaşdarının bir xəbər-ətər yoxdu. Öz-özünə dedi: "Gərəh bu işin axırına çıxıb qardaşdarımnan bir xəbər biləm".

Bir gün kiçih qardaş bağda gəzəndə bir səs eşitdi. Başını qaldıranda gördü bir bülbüldü. Bülbül dedi:

– Bil və agah ol, sənin qardaşların tilsimlər padşahının qızının əlindədi. Bu qız tilsimkardı. Şərt kəsib kim onu dindirə bilsə, o adama ərə getsin. Təkbaşına sən onu dindirə bilməsən, məni də özünlə apar. Sənə köməh edərəm.

Kiçih qardaş dedi:

– Ay bülbül, sən mənə nə köməh edə bilərsən? Bapbalaca quşsan.

Bülbül dedi:

– Apar, görərsən.

Kiçih qardaş razılaşdı. Başladı yol hazırlığı görməyə. Anası gördü bu oğlu da gethagetdədi. Xəbər aldı:

– A bala, sən hara gedirsən?

Kiçih qardaş dedi:

– Anacan, görəh gedəm qardaşdarımı tapam.

Anası dedi:

– Böyük qardaşların günbatana getdilər, gəlmədilər.

Atanın vəsiyyəti var, günbatana getmə!

Kiçih qardaş dedi:

– Atamın vəsiyyəti yadimdadı. Qardaşdarımın başına nə gəlib, elə günbatanda gəlib.

Kiçih qardaş anası ilə görüşdü. Bağa gəlib bülbülü də götürüb yola düşdü. Kiçih qardaş az getdi, çox getdi, dərə-

təpə, düz getdi, gəlib bir çəmənniyə çatdı. Gördü çəmənnihdə bir ceyran otdayı. Kiçih qardaş o saat əl atdı yayı-oxu götürüb ceyranı vursun, bülbül dedi:

– Əl saxla, o, ceyran deyil, tilsim padşahının qızıdır. Qardaşdarın elə bu ceyranın badına gediblər.

Kiçik qardaş bülbülün sözünə baxıb daha ceyrana ox atmadı. Burdan keçib tilsim padşahının şəhərinə gəldi. Bülbül dedi:

– Oğlan, burda bir qarı var, gəl gedəh onun evinə.

Gəlib qarının evini tapdılar. Oğlan xəbər aldı:

– Qarı nənə, bir gecəliyə Tanrı qonağı saxlayarsanmı?

Qarı dedi:

– Tanrıya da qurban olum, qonağına da. Gəl, keç evə!

Kiçih qardaş atdan düşüb evə keçdi. Qariya pul verib dedi:

– Qarı nənə, bir az yeməh-işməh al, yeyəh, yoldan gəlmisəm.

Qarı ondan pulu alıb gedib yeməh-işməh gətirdi. Yedilər, işdilər, qarı xəbər aldı:

– A bala, bizim şəhərə nə işə gəlmisən?

Kiçih qardaş dedi:

– Qarı nənə, iki qardaşım itkin düşüb, gəlmisəm onları tapım.

Qarı dedi:

– Sənə oxşayan iki oğlan gəlib burda qaldılar. Yəqin ki, sənin qardaşdarınmış. Getdilər padşahın qızının yanına. Daha qayıtmadılar.

Səhər kiçih qardaş qarıya dedi:

– İndi mən qızın yanına gedəcəm.

Qarı dedi:

– A bala, canına yazığın gəlsin, getmə.

Bülbül dedi:

– Oğlan, indi ki, gedirsən, gəl belə et. Burax məni uçum gedim tilsim padşahının sarayına, sən qızın yanına gələndə məni onun qapısının üzündə görəcəhsən. İçəri girəndə qapıya salam verərsən. Sonrası ilə işin yoxdu.

Kiçih qardaş bülbülü uçurdu. Sonra da özü padşahın sarayına yollandı. Gəlib elçi daşının üstündə oturdu. Kənizdər

onu padşahın qızının yanına apardılar. Oğlan qızın otağına gələndə gördü bülbül qapının üstünə qonub. Kiçih qardaş dedi:

– Salam-əleyk, qapı qardaş!

Bülbül dedi:

– Əleyk-salam, oğlan!

Oğlanı gətirib qızın qarşısında oturtdular. Qabağına yeməh-işməh qoydular. Bülbül dedi:

– Oğlan, bir söhbətim var, qulax as.

Kiçih qardaş dedi:

– Buyur, qapı qardaş!

Bülbül dedi:

– Oğlan, belə deyirlər üç yoldaş olub. Bu üç yoldaş şəhərlərin birində dərs oxuyub geri qayıdırılmışdır. Yoldaşlardan biri dülgər, biri dərzi, o biri də molla imiş. Axşam vaxdı şər qarışanda onlar gəlib bir meşəyə çatırlar. Yoldaşdan biri deyir:

– Gecə vaxtı meşə qurd-quşdan əksik olmaz. Odur gəlin hər birimiz növbə ilə qarovul durax.

Gecənin birinci yarısı qarovul durmax dülgərin növbəsinə düşür. O biri iki yoldaş yıxılıb yatdı.

Bir az keçmiş dülgər baxdı ki, yuxusu gəlir. Bir uzun, yoğun ağaç tapdı. Baltasını götürüb başladı ağaçı yonmağa. Ağacdan yonub bir zənən heykeli düzəltdi. Sonra dərzi yoldaşını yuxudan oyadıb dedi: "Dur, indi sənin növbəndi". Dülgər uzanıb yatdı. Dərzi qarovula durdu. Birdən baxıb gördü ki, bir nəfər ona baxır. Əvvəl qorxdı, bir az gözdədi, gördü adam yerinnən tərpənmədi. Yaxınlaşıb baxdı adam deyil, heykəldi. Tez parça, iynə, sap götürüb bir paltar tikdi. Paltar tikib heykəli geyindən sonra o biri yoldaşını oyadıb dedi: "Qardaş, qalx qarovulda, dur". Molla durub baxdı bir az aralıda gözəl bir zənən xeylağı durub. Məəttəl qaldı, bu kim ola bilər? Yaxınlaşıb baxdı, cansız heykəldi. Üzünü göyə tutub, Allaha əl götürüb dedi: "Ya Allah, ya mən ölüm, ya da bu zənənə bir can ver". Molla bir də baxdı gördü heykələ can verildi. Səhər yoldaşları yuxudan ayılib duranda gördülər ki, molla göyçək bir zənən xeylağı ilə söhbət

edir. çox təəccübləndilər. Molladan xəbər aldılar: "A molla qardaş, bu zənən xeylağı hardan gəlib çıxdı"? Molla məsələni necə var elə də dülgərnən dərziyə nəql eləyəndə onlar başladı cəhlləşməyə. Dülgər dedi: "Zənən mənimdi", dərzi dedi: "Yox, mənimdi", molla dedi: "Heç birinizin deyil, mənimdi"!

Bülbül dedi:

– İndi oğlan, de görəh zənən xeylağı kimə düşər?

Kiçih qardaş dedi:

– Əlbəttə, dülgərə düşər!

Birdən padşahın qızı yerinnən qışqırıb dedi:

– Mollaya düşər!

Qız belə deyəndə kiçih qardaş dedi:

– O, mollaya düşər, sən də mənə.

Qız dedi:

– Oğlan, get, bu gün sən apardin, səhər gələrsən. Kiçih qardaş çıxıb gəldi qarının evinə. Qarı onu görüb çox fərəhləndi. Kiçih qardaş ona pul verib dedi:

– Qarı nənə, yeməh-işməh al gətir, yeyəh.

Qarı pulu götürüb getdi. Bir az keçmiş bülbül də uşub gəldi. Bülbül dedi:

– Oğlan, səhər qızın yanına gedəndə mən sənnən qabax gedib qızın balıncının altında gizlənəcəm. İçəri girəndə bu dəfə balınca salam verərsən. Nəbadə, nəbadə bu işdən bir adamı xəbərdar edəsən?

Qarı da gedib yeməh-işməh gətirdi. Yeyib içənnən sonra qarı xəbər aldı:

– A bala, danış görəh nə gördün, nə eştidin?

Kiçih qardaş dedi:

– Nənəcan, bir az səbrin olsun, hələ vaxtı deyil. İndi qoy yatım, səhər yenə qızın yanına gedəcəm.

Səhər oğlan yerinnən qalxıb duranda gördü bülbül uşub saraya gedib. O da geyinib, kecinib üz tutdu saraya. Gəlib elçi daşının üsdündə oturdu. O saat kənizdər gəlib onu xanımın yanına apardılar. Kiçih qardaş içəri girəndə baxıb gördü qapını

dəyişdiriblər. Dedi:

– Salam-əleyk, balınc qardaş.

Balınc dedi:

– Əleyk-salam, oğlan!

Kiçih qardaş yenə keçib padşahın qızının qarşısında oturdu. Balınc dedi:

– Oğlan, qulax as, yenə bir söhbət edəcəm.

Kiçih qardaş dedi:

– Buyur, balınc qardaş.

Balınc nəql etməyə başdadı:

– Deyirlər İsfahan şəhərində bir padşah var imiş. Bir gün bu padşahın, vəzirin, bir də mollanın arvadı hamama getdilər. Padşahın arvadı gördü ola bir üzüh düşüb, götürmədi. Vəzirin arvadı da gördü, götürmədi. Mollanın arvadı üzüyü görüb əyilib götürdü. Hamamnan qayıdanda da onlar başdadılar cəhlləşməyə. İndi de görüm, üzüh kimə düşür?

Kiçih qardaş dedi:

– Üzüh əlbəttə, padşahın arvadına düşür. Birinci o görüb.

Qız özünü saxlaya bilməyib dedi:

– Üzüh mollanın arvadına düşür. Üzüyü əyilib o götürüb.

Kiçik qardaş dedi:

– Üzüh bilmirəm kimə düşür, amma, sən mənə düşürsən.

Qız dedi:

– Oğlan, baxıram sən məni gələn dəfə də dindirəcəhsən, dur gedəh harda olursan ora.

Kiçih qardaş padşahın qızını qarının evinə gətirdi. Qarı gəlib qıznan görüşüb öpüsdü. Bülbül fürsət tapıb oğlana dedi:

– Oğlan, nəbadə qıza sirrimizi açasan ha?

Yeyib içənnən sonra qıznan oğlan yixılıb yatdılar. Gecə qız oğlanın çox o tərəfinə, bu tərəfinə keçib axır saqqızın oğurradı. Qız xəbər aldı:

– Oğlan, olan olub, de görüm bu nə sirri di ki, sən məni dindirə bildin. Çoxları gəlib mənə dindirə bilməmişdi.

Kiçih qardaş qızın şirin dilinə aldanıb məsələni açdı. Qız

ürəyində dedi: "İndi gör sənin başına nə oyun açıram". Qız bir tilsim oxuyub gözdən itdi.

Səhər kiçih qardaş yerinnən qalxanda gördü qız yoxdu. Oranı axtardı, buranı axtardı, qızı tapa bilmədi.

Kiçih qardaş qızı axtarmaxda olsun, görəh qız nə oldu. Elə ki, qız tilsim oxuyub gözdən itdi, gəldi atasının sarayına, səhərin açılmasını gözlədi. İki fərraşı yanına çağırıb dedi:

– Gedərsiz filan qarının evinə, orada bir cavan oğlan var, onu tutub gətirərsiniz.

Kiçih qardaş bir də gördü iki fərraş qarının evinə gəlir. Fəraşlar onu tutub sarayın həyətinə gətirəndə o gördü burda bir dar ağacı qurulub. Kiçik qardaş bildi ki, dar ağacı onun üçün qurulub. O tərəf, bu tərəfə baxanda gördü tilsim padşahı eyvanda dayanıb. Kiçik qardaş baxdı fərraşlar onu dar ağacınınaya apardılar. Üzünü padşaha tutub dedi:

– Qibleyi-aləm, iki sözüm var, əgər düz deməsəm, məni dara çəkdir!

Padşah dedi:

– Oğlan, de sözünü!

Kiçih qardaş dedi:

– Yatmışdım, yuxuda gördüm göydə qaz gedir. Biri düşdü yerə, yoldum, bişirdim, döşümə qoyanda qaz uçdu.

Padşah dedi:

– Ay oğlan, heç belə də yalan olar? Yolasan, bişirəsən, sonra da uça? Bunu dara çəkin!

Padşah belə deyəndə oğlan cibinnən qızın yelçəyini çıxartdı, demə qız qarının evində yatanda yelçəyi yadının çıxıb qalmışdı oğlanda. Kiçih qardaş dedi:

– Qazın şahidi budu.

Padşah qızının yelçəyini görüb məsələni başa düşdü. Əmr verib oğlanı buraxdırıldı. Sonra da qırx gün, qırx gecə toy çaldırıb qızını verdi kiçih qardaşa.

Bir gün belə, beş gün belə. Bir gün kiçih qardaş padşaha dedi:

– Ata Ruxsət versən gedərik öz vilayətimizə. biz də

padşah oğluyuq, amma atımız rəhmətə gedib. onun taxtında gərək biz oturaq.

Dedi:

– Oğul, rüsxətdi, gedə bilərsən.

Padşah qızı üçün bir kəcavə düzəltdirib ağırdan, yüngüldən nə vardısa yiğisdirib yola düşəndə qardaşları da ona qoşuldular. Bir az yol gedənnən sonra böyük qardaş ortancıl qardaşa dedi:

– Kiçih qardaşı gərəh öldürəh. Padşahın qızı mənim olmalı idi. Sifət mən onun dalınca getmişdim.

Gəlib bir susuz yerə çatdılardı. Axırda dərin bir su quyusu tapdılardı. Baxdlar nə işdisə quyuda su yoxdu. Bu vaxtı arvadı kiçih qardaşı yanına çağırıf dedi:

– Nəbadə quyuya sən düşəsən, böyük qardaşın səni öldürməh istəyir.

Kiçih qardaş gülüb dedi:

– Bu ola bilməz, quyuya özüm düşəcəm.

Qız görəndə ki, o, sözününə dönməyəcəh, dedi:

– Bil və agah ol, böyük qardaşın səni öldürüb məni almax xəyalına düşüb. İşdi quyuda qalsan, üsdünə buynuzlaşa-buynuzlaşa iki qoç gələcəh. Biri ağıdı, biri də qara. Çalış ağı qoçu minəsən. Qara qoçu minsən səni qarannıx dünyaya aparacax.

Kiçih qardaş arvadının aralanıb gəldi qardaşlarının yanına. Böyük qardaş dedi:

– Gərəh birimiz düşəh quyuya. Görəh bu nə işdi, quyuda su niyə yoxdu?

Kiçih qardaş dedi:

– Elə mən özüm düşərəm.

Bir ip tapıb kiçih qardaşın belinə bağladılar. O, quyuya enməmişdən qardaşlarına dedi:

– Gördünüz ki, quyuya su gəldi, məni yuxarı çəkin.

Qardaşları dedi:

– Arxayın ol, səni çəkib çıxardacağıx.

Kiçih qardaşı quyuya salladılar. O, quyunun təkini o

təref, bu tərefə gəzib gördü bir əjdaha bir mağaranın ağızında uzanıb. Demə, quyunun suyu da mağaradan gəlirmiş. Kiçih qardaş ipi belinnən açıb əjdahaya yaxınlaşanda əjdaha gözdərini açıb ona baxdı. Kiçih qardaş bildi əjdaha özünü yiğib onun üsdünə gəlsə, çətin olacaq. Daha fürsəti əldən verməyib bir zərbə ilə əjdahanın boynunu vurdu. Əjdahanı sürüyüb bir kənara çekdi. Su mağaradan çıxıb quyunun təkinə dolmağa başdadı. Bir də gördü qardaşdarı onu yuxarı çəkməyə başdalar. Kiçih qardaş quyunun ağızına çatar-çatmaz böyük qardaş qılınc vurub ipi kəsdi. O, yenə quyunun təkinə düşdü.

Kiçih qardaş quyuda qalsın, böyük qardaşdar yiğışib yola düşməyə hazırlasdılar. Padşahın qızı gördü əri gəlmədi. Böyük qardaş onun kəcavəsinə yaxınlaşıb dedi:

– Bu işin üstünü açmış olsan, özünü ölmüş bil!

Bir gün yol gedib gəlib öz şəhərlərinə çatdılardı.

Xəbəri xəbərdən, xəbəri kiçih qardaşdan. Kiçih qardaş bu qalmaqla quyunun təkində qaldı. Birdən hardansa tappilti səsi eşidildi. O saat arvadının sözü yadına düşdü. Bir az keçdi, gördü iki qoç buynuzlaşa-buynuzlaşa, ona sarı gəlməkdədi. Qoçlar ona lap yaxınlaşanda özünü ağı qoçun belinə tulladı. Ağı qoç silkələnib onu qara qoçun belinə atdı. Qara qoç kiçih qardaşı qarannıx dünyaya apardı. Qarannıx dünyada qara qoç onu belindən yenə atıb çıxıb getdi. kiçik qardaş bilmədi neynəsin. axırda bir yol tutub getməyə başladı. gethagöt gəlib bir düzəngaha çatdı. Bir ağaçın kölgəsində uzandı yorğunluğu çıxsın. Birdən çıçırtı səsləri eşidəndə ayağa durdu. Səs gələn tərefə gəldi. Gördü bir ilan ağaca sarmayıb yuxarı çıxmazdadı. Başını yuxarı qaldıranda gördü ağaçın başında quş yuvası var. Qışqırın da quşun balalarıdı. Kiçih qardaş qılıncını çəkib ilanı vurub doğram-doğram elədi. İlanın bir-iki parçasını quşun balalarına verdi. Bunnan sonra o elə həmin ağaçın altında uzandı.

Birdən göyün üzü tutuldu, hava qaraldı. Kiçih qardaş başını qaldırdı göyə baxsın, bu nə işdi. Gördü göyün üzü bir quşun qanadlarının şəvgəsindən tutulub. Bu quş sən demə Züm-

rüd quşu imiş. Zümrüd quşu onu görüb bir tərəfə uçub getdi. Caynaxlarına iri qaya alıb kiçih qardaşın üsdünə gəldi ki, qayınan onun üsdünə salsın. Bu vaxd Zümrüd quşunun balaları yuvadan qışqırıldılar:

– Ana, amandı, bəni-insana dəymə, o, bizi ilannan qurtardı.

Zümrüd quşu qayani bir tərəfə atıb kiçih qardaşın yanına uçub gəldi. Xəbər aldı:

– Oğlan, nəçisən kimsən?

Kiçih qardaş başına gələnnəri nəql etdi. Zümrüd quşu dedi:

– Oğlan, bu ilan hər il gəlib balalarımı yeyirdi. Bala üzünə həsrət qalmışdım. İndi sən o ilanı öldürdü. Bu yaxşılığın əvəzində mənnən nə isdəyirsən?

Kiçik qardaş dedi:

– Məni işixlı dünyaya çıxart.

Zümrüd quşu dedi:

– Səni işixlı dünyaya çıxardaram, amma sən gərəx qırx tulux su, qırx inəh cəmdəyi hazır edəsən.

Kiçih qardaş Zümrüd quşunnan ayrılib yola düşdü. Gəlib bir şəhərə çıxdı. Baxıb gördü şəhərin kənarında bir koma var. Gəlib komanın qapısını döydü. Qapiya bir qarşı çıxdı. Kiçih qardaş xəbər aldı:

– Qarşı nənə, Tanrı qonağı saxlayırsanmı?

Qarşı dedi:

– A bala, niyə saxlamıram, Tanrıya da qurban olum, qonağına da.

Kiçih qardaş keçdi içəri. Qarşı xəbər aldı:

– A bala, baxıram bizlərə oxşamırsan? Haradan gəlib, hara gedirsən?

Kiçih qardaş başına gələnnəri qariya danışdı. Qarşı dedi:

– Oğul, bizim padşah çox ədalətli padşahdı. Köməh etsə, bircə o sənə köməh edəcəh. Səhər gedərik yanına. İndi gəl Allah verənnən yeyəh.

Qarşı gəlib süfrəyə pendir, soğan qoydu. Yeyib-işdihdən sonra qarşı dedi:

– Oğul, indi isdədiyin yerdə yat, yorğunluğun çıxsın. Səhər kiçih qardaşla qarşı padşahın yanına gəlib hüzurunda dayandılar. Padşah qarışdan xəbər aldı:

– Qarşı nənə, sözün nədi?

Qarşı kiçih qardaşı ona göstərib dedi:

– Qibleyi-aləm, bu qərib oğlanın xahişinə gəlmisəm.

Padşah kiçih qardaşdan xəbər aldı:

– Oğlan, nə xahişlə gəlmisən?

Kiçih qardaş padşaha nə işdən ötrü gəldiyini nəql edənən sonra padşah əmr elədi, ona qurx tulux su, qırx inəh cəmdəyi versinnər. Kiçih qardaş bütün bunları arabalara yüklədib Zümrüd quşunun yanına gəldi.

Zümrüd quşu onnan xəbər aldı:

– Oğlan, hazırlısan?

Kiçik qardaş dedi:

– Bəli, hazırlam.

Zümrüd quşu dedi:

– İndi ki, hazırlısan, gətirdiqlirini yüklə. Bir qanadıma suyu, o biri qanadıma əti yiğ.

Kiçih qardaş su tuluqlarını, bir də cəmdəhləri Zümrüd quşunun belinə yüklədi. Zümrüd quşu dedi:

– İndi özün də belimə min. Mən "qa" deyəndə ət, "qu" deyəndə su verərsən.

Kiçih qardaş qalxıb Zümrüd quşunun belində oturdu. Zümrüd quşu qanad vurub göyə qalxdı. Zümrüd quşu "qa" deyəndə ət, "qu" deyəndə su verdi. Birdən bir ət cəmdəyi yerə düşdü. Kiçih qardaş bu işin üsdünü vurmadi, ürəyində dedi: "Allah kərimdi, azuqəmiz mənziləcən kifayət edər". Zümrüd quşu bir xeyli uçub kiçih qardaşın vilayətinə çathaçatda "qa" dedi. Kiçih qardaş baxdı ət yoxdu. Qaldı məəttəl nə etsin. Bir az fikirləşib budundan bir az ət kəsib Zümrüd quşuna verdi. Zümrüd quşu baxdı bu ət, o biri ətə bənzəmədi, şirindi. Əti yeməyib dilinin altında saxladı. Gəlib kiçih qardaşın vilayətinə çatdılar. Kiçih qardaş Zümrüd quşunun belinnən düşdü. Züm-

rød quşu ona dedi:

– Oğlan, get.

Kiçih qardaş quşla halal-hümbət edib getməyə başdadı.

Zümrüt quşu baxıb gördü oğlan axsayır. Dedi:

– Oğlan, nədən axsaydı?

Kiçih qardaş dedi:

– Yolda sən "qa" deyəndə baxdım, gördüm ət qurtarib.

Odur ki, budumnan ət kəsib sənə verdim.

Kiçih qardaş belə deyəndə Zümrüt quşu dilinin altınınan əti çıxardıb dedi:

– Oğlan, yaxın gəl!

Zümrüt quşu dilinin altındakı əti çıxardıb kiçih qardaşın buduna yapışdırıldı, oğlan oldu anadangəlmə.

Zümrüt quşu uçub gedənnən sonra kiçih qardaş şəhərə yol tutub etdi. Yolda bir cütçüyə rast gəldi. Baxdı cütçü qara libas geyinib, özü də ağlayır. Salam verib xəbər aldı:

– Ata, niyə ağlayırsan?

Cütçü dedi:

– Oğlan get işinə, sən ki, dərdə dərman etməyəcəhsən.

Kiçih qardaş əl çəhməyib dedi:

– Ata, deginən bəlkə dərman elədim.

Cütçü dedi:

– Oğlan, bizim padşahın üç oğlu vardı. Kiçih oğlu tilsimlər padşahının qızını alıb götirmişdi. Yolda onu vurub öldürdüllər. İndi böyük qardaş isdiyir qardaşının arvadını özünə alsın. Qız da əlində qılinc oğlanı yaxın buraxmir. İndi də oğlan gündə bir pəhləvan göndərir qızın üsdünə, onu özünə tabe etsin. Qız da qabağına çıxan pəhləvanları öldürür. Sabah mənim oğlumun növbəsidi. Mən də onun üçün ağlayıram.

Kiçih qardaş dedi:

– Ata, ürəyini sıxma. Sən işini qoy, get saraya. De sabah mənim oğlumun növbəsidir. Oğlum padşahın kiçih oğlunun atını, dava libasını, əslihəsini istəyir. Sən dediyimi gətir, sonrası ilə işin yoxdu. Sabah özüm o qızın qabağına çıxacam.

Cütçü onnan bu sözü eşidib sevinə-sevinə saraya getdi, gəldi padşahın yanına. Padşah ondan xəbər aldı:

– Kişi, nə isdəyirsən?

Cütçü baş əyib dedi:

– Qibleyi-aləm, sabah qızın qabağına oğlum çıxmalıdı. Sənnən kiçih qardaşın atını, libasını, bir də silahını istəyir.

Padşah əmr elədi isdədiyini cütçüyə versinlər. Cütçü bunnarı götürüb kiçih qardaşın yanına gəldi. Cütçü ona dedi:

– Oğul, indi gəl gedəh evimizə. Görürəm qəribsən. Qalmağa yerin yoxdu.

Cütçü ilə kiçih qardaş getdilər onun evinə.

Ertəsi gün kiçih qardaş dava libasını götürüb atı mindi. Gəlib sarayın tuşundakı meydana çıxdı. Bir də baxıb gördü şəhərin bir tərəfindən tozanax qalxdı. gilsim padşahının qızı da dava libasında at üstündə meydanda idi. Gördü ona tərəf bir heybətli atlı gəlir, daha nə deyim. Atın ayaxlarının altınınan od çıxır. Kiçih qardaş atını padşah qabağına sürüb dedi:

– Qibleyi-aləm, mən qızı tutacam, işarə edəndə siz də gələrsiz, sonra nə edəcəksiz öz işinizdi.

Kiçih qardaş sözünü deyib qızın meydanına gəldi. Oğlan atı sürüb qızın qabağında dayandı. Əl atdlar qılınclar. Çox döyüdürlər, qılınc çaldılar, bir şey hasil olmadı. Atdan düşüb qurşax tutdular. Axır kiçik qardaş bir fənd işlədib qızı yıxıdı. Gördü qız başdadı ağlamağa. Kiçih qardaş dedi:

– Qız, ağlama, işin dalını gözdə.

Kiçih qardaş işarə verdi padşah gəlsin. Padşah ona yaxınlaşanda kiçih qardaş əl atıb qılıncla onun boynunu vurdur. Qız əl uhadıb yerdən qaldıranda başından dəbilqəni götürdü. Qız onu tanıdı. Quçaxlaşıb görüşdülər. Hər ikisi saraya gəldi. Gəlif siftə anası ilə görüşdü. Başına gələnləri ona nəql elədi. Anası əmr elədi ortancıl qardaşı vilayətdən qovsunlar.

Kiçih qardaş şah taxtına çıxbıb məmləkəti ədalətlə idarə etməyə başdadı. Var-dövlətləri başdan aşdı, şah təzədən toy vurdurdu. Onlar murada yetdi, siz də muradınıza çatasınız.

CAHAN KEŞDİ DƏRVIŞ

Biri variydi, biri yoxuydu, dərviş Yusif addı varrı bir kişi variydi. Dərviş Yusif o qədər yellər gəzif dolanmışdı ki, buna el içində Cahan keşdi Dərviş deyərdilər. Bu dərvişin vari-halı çox olsa da, çıraqını yandıran bir övladı yoxuydu. Odu ku, Cahan keşdi Dərviş çox fikirrəşdi, az fikirrəşdi, öz-özünə belə qərara gəldi ki, bu qədər varım-dövlətim var, heç olmasa bir səfərə çıxm, haja ziyanət edim.

Bu fikrinən dərviş azuqqə düzəldif yola çıxdı. Bir az getmişdi ki, bir adama rast gəldi. Həmin adam da ziyanətə gedirmiş. Onnar az getdilər, çox getdilər gəlif bir şəhərə çıxdılar. Bir qədər dinclərini alıf şəhərə girdilər. Gəlif bir qariya qonax oldular. Dərviş Yusif qaridan nejə dolanmasını və xalqın necə yaşamasını soruşanda qarı dedi:

– Necə olajaq, ay bala, bir təhər dolanardıx. Padşahımız da pis qadın deyil.

Bu sözü eşidən Yusif yoldaşına dedi:

– Mən gərəh bu sirri öyrənəm, sonra gedəm. Axı bu şəhərdə bir kişi yoxdu ki, qadını padşah qoyuflar?

Yoldaşı nə qədər yalvardı:

– Əshi, bizim nəyimizə lazımdı ki, padşah kişidi, ya arvad?

Dərviş Yusif dediyinnən dönmədi. O, birbaş düz padşahın hüzuruna gəldi. Salam verif bir başa mətləbə keçdi. Padşah bir qədər Cahan keşdi Dərvişi başdan-ayağa süzüf, bu sirrin açılaşsı olmadığını ona başa salmax istədi. Ancax Dərviş Yusif əl çəkmədi ki, çəkmədi. Şah işi belə görəndə dedi:

– Mən bu sirri sana danışırıam, ancax bu şərtlə ki, gərəh sən gedib gündoğan tərəfdə Molla Əhməd addı bir adamın sirrini öyrənif mana deyəsən. Mən bilməh isdiyirəm ki, Molla Əhməd nə üçün hər cümə günü çinarın başına gülə-gülə çıxır, ağlıya-ağlıya yerə enir.

Cahan keşdi Dərviş ələşsiz qalif Molla Əhmədin sirrini örgənməh üçün yola rəvan oldu. Az getdi, çox getdi, axır kı,

Molla Əhməd yaşıyan şəhərə gəlif çatdı. Soraxlaşa-soraxlaşa Molla Əhmədi axtarış tapdı. Onnan görüşüf tanış olannan sonra mətləb üstünə gəlif dedi:

– Molla Əhməd, buraya sənin sərrini öyrənmək üçün gəlmisəm. Bilməh isdiyirəm ki, nə üçün hər cümə günü çinar ağacına gülə-gülə çıxıf, ağlıya-ağlıya enirsən.

Molla Əhməd bu sirri hələ heş kimə aćmamışdı. Odu ku, dərvişdən yaxa qurtarmax üçün onu elə bir yerə göndərməh isdədi ki, bir də üzünü göruf, könlünü bulandırmassis. Ona görə də Dərviş Yusifə dedi:

– Bunu bilməhdən ötrü gərəh sən mana Hasan padşahın nə üçün hər gün qonax otağında daş-qaşı əzif töhdüyünü və səhər yiğif çölə atlığıni öyrənif deyəsən. Bu işi bajarsan, mən öz sirrimi açıf sana danışaram.

Dərviş Yusif naelac qalif Hasan padşahı axtarmağa başdadı. Dərviş Yusifin yoldaşı ona yalvarıf dedi:

– Gəl biz yolumuzdan qalmıyax, bu heş baş tutan işə oxşamır.

Ancax Dərviş Yusif əl çəkmədi ki, çəkmədi. Axır kı, axtara-axtara gəlif Hasan şahın ölkəsinə çatdırılar. Dərviş gedif onun elçi daşının üstündə oturdu. Şahın gözətçiləri dərvişi şahın hüzuruna gətirdilər. Dərviş Yusif dedi:

– Mən bir sirr üçün gəlmisəm. Gərəh öyrənəm, görəm siz nə üçün hər gejə bir dənə daş-qaşı əzif otağa tökür və səhər tezdən yiğif çölə atırsınız.

Şah dərvişi nə qədər başdan eləməyə çalışsa da, bir şey çıxmadı. Belə olduxda Hasan şah öz sirrini söyləməh üçün onu ən çətin bir yola göndərmək qərarına gəldi. Bu sirri öyrənməyə gedənnərin heş biri hələ sağ qayıtmamışdı.

Şah dedi:

– Dərviş Yusif, əyər gedif Misir ölkəsində şah qızını nə üçün qollarının qayaya bağladığının səbəbini öyrənif çatdırısan, mən də öz sirrimi sana danışaram. Əyər getirə bilməsən, onda bu söhbəti bir də dilinə alma.

Bunu eşidən Dərviş Yusif yola düşdü. Yoldaşı gördü kü, bu hesafnan ondan ziyarətə gedən çıxmayaajax. Odu ku, Dərviş Yusifdən ayrılfı yola düşdü. Dərviş Yusif dəryanın kənarında təh-tənha qaldı. O, dincini almax üçün bir qədər uzandı. Elə burda da yuxuya getdi. Yuxusunda gördü kü, bir nurani qoja başının üstündə duruf ona deyir: "Cahan keşdi Dərviş, bilirom bu getdiyin yol çox çətin yoldu. Amma sən hər şeynən marax-landığın üçün mən sana kömək edəjəm. Sən dəryanı keçən kimi görəjəhsən ki, dəryanın kənarında bir kirpi balalıyif. Gərək kirpi yatanda onun balalarını altınnan elə götürəsən ki, kirpinin xəvəri olmasın. Tez həmin balaların başını kəsif qanını şüşələrə yiğarsan. O, qızın dərmanı kirpi balalarının qanıdır.

Bunu eşidən kimi Dərviş Yusif yerinnən dik qalxdı və heş kimi görməyif öz-özünə fikirrəşməyə başdadı. Axır kı, yuxusunun düz olmasını sinamax üçün qayığa minif dəryanın o tayına keşdi. Gördü kü, doğrudan da burda bir kirpi balalıyif. Dərviş Yusif yaxınnaşif o qədər gözdədi ki, kirpi yuxuya getdi. O, tez sürünen-sürünə gəlif balaları ehtiyatnan kirpinin altınnan çıxartdı. Onnarın başını kəsif qanını şüşüyə yiğdi. Sonra da bir dəs təbib paltarı geyinif şahın hüzuruna gəldi. Təbib olduğunu və şahın qızını sağıltmax üçün gəldiyini söylədi. Bunu din-niyif şah dedi:

– Öyər, mənim qızımı sağıltsan, həm qız sənindir, həm də nə qədər istəsən sana qızıl verəjəm. Sağalda bilməsən, boy-nunu vurdurajam. Çünkü qızımın bədənini görük sağıltmışan adamı buradan salamat buraxa bilmərəm.

Dərviş Yusif şahnən razılışif qız bağlanan qayaya tərəf gəldi. Gördü kü, qız əynində paltar qoymuyuf hamısını çırif atıf. Dərviş Yusif qızı yaxınnaşan kimi qız bağırif özünü didiş-dirməyə başdadı. Dərviş Yusif buna fikir vermədi. Qızın lap yanına gəlif şüşənin birindəki qanı qızın üstünə atdı. Qız bir qədər diksinən kimi oldu. Dərviş Yusif o biri şüşəni də açıf tökəndə qız utanıf yerə oturdu. Dərviş Yusif qızın qollarını aşdı və ona bir dəs paltar verif dedi:

– Al, geyin.

Qız yerinnən qalxıf utana-utana paltarı geyindi. Bu xəvər şaha çatan kimi özünü yetirif qızını qucaxlıyif bağırına basdı. Dərviş Yusifi də götürüf öz sarayına gəldi. Dərviş Yusifə özü ağırrığında qızıl verdi və öz qızını da təklif etdi. Dərviş Yusif heş birinə razı olmuyuf, yalnız qızın bu hala düşməsinin səvə-vini örgənmək isdədiyini bildirdi.

Şah dedi:

– Bu sirri biz də hələ bilmirih. İndi qız saqalif, çağır danışın, qulağ asax.

Qız gəlif Dərviş Yusifin qavağında diz çöküf başına gələnnəri danışmağa başdadı:

Mən bir huri oğlunu sevirdim. Hər gün gəlif xəlvət görüşürdüh. Bir gün o mana dedi:

– Daha bəsdi, mən səni qaçırif aparajam.

– Mən razı oldum. Biz qaçıf bir gölün qıraqına gəldik. Qayığa minif oradan uzaxlaşmağa başdadıx. Bir qədər getmişdik ki, oğlan dəli kimi qışqırmağa başdadı:

– Budu, düşmənnərim məni tafdlar. İndi onnar məni öldürəjəhlər. Mən ora-bura baxdım, amma heş nə görmədim. Bir də gördüm bir-neçə əl uzanıf oğlanı götürdü. Mən ağılyif özümü yeyif-tökməyə başdadım. Bir az keçmiş oğlanın qolları, qışdarı və ən axırda işə başı gəldi. Mən oğlanın başını görən kimi özümü itirif qayıgin içində yixildim. Qayixçı məni geri qaytarif, gölün sahilində saldı. Bunnan sonrasına daha özüm də bilmirəm.

Dərviş Yusif bu sirri öyrənif şahnən xudafisdəşif yoluna düzəldi. Çox gəzdi, az gəzdi, axır gəlif Hasan şahın məmləkətinə çıxdı. Gedif elçi daşının üstündə oturdu. Şah çölə çıxanda gördü kü, Cahan keşdi Dərviş gəlif çıxıf. Onu hörmət-izzətnən içəri çağırif yer göstərdi.

– Hə, dərviş Yusif, indi söylə görüm, mən deyən sirri öyrənə bildin, ya yox.

Dərviş Yusif bütün başına gələnləri və qızın bu hala

düşməsinin səvəvini söyləməyə başdadi. Hasan şah hər şeyə diqqətnən qulax asdixdan sonra dedi:

– Sən ki, bu qədər yer dolanıf, bu sirri öyrənif mana çatdırırsan, insafsızdıx olar ki, mən də öz sirrimi sana danışmayam. Bunu deyif Hasan şah öz sirrini Dərviş Yusifə söyləməyə başladı.

– Baba dərviş, mən həmin bu ölkənin şahiydim. Vəzirim, vəkilim, cəlladdarım bir sözümü iki eləməzdilər. Məmləkəti elə idarə eliyirdim ki, hamı başıma and içirdi.

Bir gün gejə yatanda yuxumda bir kişi mana dedi ki, Hasan şah, sən taxtdan düşəcəksən, indimi düşmək istəyirsən, yoxsa qojalandamı? Mən buna heç bir söz demədim, oyandım ki, yuxudu. Səhəri yenə həmən kişi yuxumda məni hədələyif dedi:

– Hasan şah, mən ikinci dəfə sana söz deyirəm, nə fikirdəsən?

– Oyandım ki, yenə yerimin içindəyəm. Mən bu yuxunu arvadıma söylədim. Arvadım bir qədər fikirrəşif dedi:

– Ay kişi, qojalandı çıxıf nə iş görəjəksən. De ki, indi çıxmax isteyirəm. İndi cavansan, çalışıf özümüzü dolandırırix. Gördüm arvadımın məsləhəti pis deyil, odu ku, yatağıma uzanıf yatdım. Gejənin bir vaxtı gördüm kü, həmin kişi yenə həmin sözü deyir. Mən də cavavında dedim ki, indi isteyərəm çıxam. Səhər açılonda nə görsəm yaxşıdı. Bütün taxt-tac əldən gedif, qalmışx arvadnan bir komanın içində. Yerimizdən qalxıf o yana, bu yana boylandıx, amma heş kimi görmədik. Axırda məjbür oluf dedim:

– Arvad, bir az yeməh hazırla, gedim vəziri, vəkili çağırırm. Bir yerdə çox çörək yemişih, onnarnan bir tıkə çörəh kəsim, sonra da xudafisdəşim, çıxax gedəh. Daha bizim bu ölkədə yaşamağımıza dəyməz.

Arvad qalxıf oranı-buranı çox axtardı, amma dişə dəyən bir şey tapmadı. Dedi:

– Ay kişi, filan vaxtı qolbağımı qoyun sağanda daşın alına qoymuşdum. Gedim görün, ordadımı? Əgər ordadısa,

aparım zərgərə verim, bir az pul alax, həm köhnə dostdarı çağırax, həm də yol üçün bir az azuqə düzəldəh.

Arvadım gödif gördü kü, qolbağı həmin daşın altında durur. Qolbağını götürüf zərgərin yanına getdi. Qolbağını ona uzadıf dedi:

– Al bu qolbağını, əvəzində bir az pul ver. Zərgər qolbağına baxıf dedi:

– Bunun qiyməti beş şahidi.

Arvadım yalvardı ki, ay kişi, nə danışırsan, bu qolbağı ölkənin yeddi illik bac-xaracı ilə tökülmüşdü. Zərgər bunu eşidən kimi dedi:

– Yox, hələ mən baha demişəm. Bunun qiyməti cəmi-cümletəni üç şahidi. Biz məcbur oluf qolbağı üç şahıya verif, bazardan bir az çörəh və qatıx alıf evə gəldih. Mən gedif vəziri, vəkili çağırif, görüşüf ayrılmox istədim. Elə vəzir, vəkil içəri girəndə arvad dedim:

– Ay kişi, qatığı pişik tökdü.

Mən məcbur oluf arvada dedi:

– Zərər yoxdu, duz-çörəh gəti.

Arvad duzla çörəyi gətirif ortalığa qoyanda vəzir də vəkil də mana olmazın söyüşlər söyüf çıxıf getdilər. Bunnar gedənnən sonra dedim:

– Arvad, burada qalif dolanmaxdansa, ölüm yaxşıdı.

Arvadımı da götürüf yola düşdüm. Az getdih, çox, getdih, gəlif bir səhriya çıxdıx. Yeməyimiz qurtardı. Susuzduxdan dilimiz-ağzımız alışif yandı. Gördüm arvad təmiz özünü itirif, elə su deyif, su eşidir. Bir qaf götürüf qum təpəsinin başına çıxdım ki, görüm yaxinnıxda kənd-kəsək varmı? Bir də gördüm kü, canavar ağızında bir səməh düz mana tərəf gəlir. Aşağı əyilif canavarın lap yaxınlaşmasını gözdədim. Elə ki, canavar gəlif mana çatdı, mən birdən yerimnən qalxıf çığırbağır saldım. Mənim səsimi eşidən canavar qorxusunnaq ağızındaki səməyi buraxıf qaşdı. Mən gedif səməyi götürəndə gördüm kü, içində bir oğlan uşağı var. Mən uşağı da gətirif

arvadımın yanına qoyanda arvad zarıldiyif dedi:

– Ay kişi, biz burdan sağ-salamat gedə biləjəyihami, hələ üstəlih bir uşax da tapıf gətirifsən.

Mən oturuf fikirri-fikirri yeri qurdalamağa başdadım. Bir də gördüm kü, səməhdəki uşax yavaş-yavaş qımlıdiyif astadan nə isə deyir. Qulağımı uşağın ağızına aparanda bu sözdəri eşitdim: "Hasan padşah, sən məni belə ucuz tutma. Mən cinnər padşahının oğluyam. Bu dəqiqə qosun yeriyəjəh, məni onnara göstərmə, əgər göstərsən, səni öldürüf məni aparif atama peşkəş çəkəjəhlər. Gözdüyərsən qosunun lap axırında bəzəhli haravada başında tac olan atam-anam gələjəh. Elə onnar sana çatan kimi məni götürüf onlara peşkəş çəkərsən. Onlar sana nə versələr, razılaşma, yalnız anamın nişan üzüyünü istə.

Bu söz oğlanın ağızının qurtarmışdı ki, qosun yeridi. Mən tez uşağı arvadın paltarının içində gizdətdim. Qosun gəlif mana çatan kimi canavarı soruştular. Mən də uzaxdakı dağı göstərif dedim ki, canavar o dağa tərəf qaşdı. Qosun dağa tərəf yeridi. Bir də gördüm lap arxadan bəzəhli bir harava gəlif düz yanında dayandı. Mənnən canavarı soruşanda mən tez uşağı paltarın arasından çıxarif həmin adama peşkəş çəkdim. Həmin adam uşağı bağıra basıf nə istədiyimi soruşdu. Mən cavavında dedim:

– Mənə heç bir şey lazım döyük, verirsən arvadının barmağındakı o nişan üzüyünü ver.

Şah məni nə qədər dilə tutdu ku, gəl özün ağırrığında qızıl verim, öz şahlığımı verim, bircə bu üzüyü alma. Mən dedim:

– Verirsən üzüyü ver, vermirsen mana başqa heş bir şey lazım döyük.

Bələ olduxda arvadı barmağının üzüyü çıxarif mana verdi və atdarını sürüf oradan uzaxaşdilar. Mən üzüyü əlimə alıf öz-özümə fikirrəşdim ki, nə ağılsız adamam, indi bunu neyniyəjəm. Hirsimnən üzüyü ovcumda sıxif tullamax istiyirdim ki, bir də gördüm enni kürək, pəhlivan geyimli-gejimli bir

nəfər qavağında dayandı. Mana baş əyif nə istədiyimi soruşdu. Mən dedim:

– Bir az yeməh, bir az da sərin su gətir.

O dəqiqə sinidə toyux qızartması və bir küpə sərin su hazır oldu. Mən arvadımnan çörəhdən yeyif, sudan işdim. Bir qədər özümüzə gələndən sora üzüyün sırrini öyrəndim. O dəqiqə üzüyü sıxif dedim:

– Məni öz ölkəmə aparif yerimə şah qoy.

Bir də gözümü açanda gördüm kü, şah taxtında əyləşmişəm, vəzir-vəkilim də yanında. Tez cəlladı çağırif əmr etdim ki, vəzirin-vəkilin boynunu vur. Adam gəndərif zərgəri çağırıldırdim. Dedim:

– Zərgər, üç şahıya qolbağı harda var?

Zərgər ayağıma yixılanda cəllada əmr etdim:

– Vur zərgərin boynunu.

– Hə, Yusif Dərviş nə olajax? Təzədən özümə vəzir, vəkil seçif yaşamağa başdadım. İndi o vaxtdan cinnər padşahının adamnarı hər gejə gəlif üzüyü oğurramax istiyillər. Mən də üzüyü otağın ortasına qoyuf daş-qaşı əzib ətrafına tökürem ki, gəlif oğurlaya bilməsinnər. Çünkü, daş-qaş onların gözünə almaz kimi görünür və yaxın gələ bilmirlər."

Şah sözünü qurtarif Dərviş Yusifə dedi ki, indi mənnən nə istəyirsən, istə. Sən doğurdan da, çox igid və ağıllı adamsan.

Dərviş Yusif şaha öz razılığını bildirib heş bir şey də götürmüyüp yola düzəldi. Çox gəzif dolandı, gəlif Molla Əhmədi tapdı. Hasan şahın sırrını başdan-ayağa Molla Əhmədə danışdı. Molla Əhməd məjbur oluf öz sırrını Dərviş Yusifə danışmağa başدادı:

– Ey Dərviş Yusif, mən, ata-anam bir yerdə çox kasıf dolanırdıx. Uşax vaxdı atam öldü, anamnan birrihdə qaldım. Bir gün aj, bir gün tox bir təhər dolanırdıx. On üç, on dörd yaşına çatanda anam məni məhtəvinə qoydu. Elə bu vaxtı anam da öldü, təh qaldım. Hər gün ac-susuz gedif, oxuyuf gəlirdim. Çox vaxtı evdə yeməyə bir şey tapmirdim, elə ac-

susuz da yixılıf yatırdım. Bir-iki il beləjə dolandım. Hər gün uşaxlar sevinə-sevinə danışırdılar. Mən bu gün qovurma yedim, o biri deyirdi mən bu gün plov yedim, hərə bir yeməh adı çəkirdi. Mən də heç bir söz demir, yavaşça onnardan aralanıf xəlvətə çəkilif için-için ağlıyırdım. Bir gün dərsdən çıxıf evə gedəndə gördüm ki, ojağım qalanıf, yeməyim hazır buğlanır, evim-eşiyim süpürülüf tər-təmizdir. Dədim yaqın yoldaşlarımın birinin yazığı gəlif. Mən yeməyimi yeyif yatdım. Səhər yenə qalxıf məktəvə getdim. Dərsimi alif geri qayıdanda yenə gördüm ki, yeməyim hazır, ojağım yanır, evim-eşiyim də süpürülüf. Bir gün belə, iki gün belə, dedim yox, bu qonşuların işi deyil, burada nə isə bir sərr var. Bir gün məhtəbə getmiyif yükün dalında gizdəndim. Bir azdan gördüm kü, bir göyərçin gəlif bajanın ağızına qondu. Oradan pırıldayıf evin ortasına düşdü. Donunu dəyişif bir qəşəng qız oldu. Evi süpürdü, ojağı qaladı, ürəyim istəyən xörəyi də bişirif öz-özünə dedi:

– Molla Əhmədin vaxdıcı, daha mən çıxmı gedim. Elə bunu eşidən kimi yerimnən sıçrayıf qızın qolunnan yapışdım. Qız nə qədər yalvardısa da buraxmadım. Axırda qız naəlac qalıf dedi:

– Molla Əhməd, mən hürülər şahının qızıyam. O ku, sənin əlin mana dəydi, mən səninəm. Amma bizi döyməh, söyməh olmaz. Mən nə iş görsəm, heş bir söz deməməlisən.

Mən razı oldum. Günüm çox yaxşı keçir, arvadımla çox mehriban dolanırdım. Vaxd o yerə gəlif çatdı ki, bizim bir oğlumuz oldu. Mən hər axşam oğlumu öpüf-oynadırdım. Uşax yavaş-yavaş böyüyüf dil açdı. Bir gün təndirin başında oturuf uşağı oynadırdım. Birdən arvad təndirin ağızını açıf uşağı təndirə atdı. Mən bir istədim, arvadı döyüf-söyəm, tez özümü saxladım. Mənim halımı görən arvad gülə-gülə dedi:

– Molla Əhməd, yoxsa incidin.

Mən də dedim:

– Ay arvad ikimizin də uşağıydı, özün bilərsən.

Ay keşdi, il dolandı, yenə bir uşağımız oldu. Bunu da bö-

yüdüf oynadırdıx ki, bir də gördüm eyvanın altında bir canavar durur. Arvad tez uşağı götürüf canavara atdı. Canavar uşağı götürüf özünü çölə verən kimi daha mən dözə bilmiyif arvada bir-iki vurdum. Elə bu vaxt arvadı qavağımda dayanıf dedi:

– Molla Əhməd, daha sən məni görə bilməzsən. Uşaxları isə mən bajılarımı atmışdım-deyif, göyərçin paltarını geyinif uçuf bajıya qondu və dedi:

– Məni hər cümə günü uşaxarımnan baravar qapıdakı çınar ağajının başında görərsən.

İndi hər cümə günü arvadımla yanında da iki uşağım uçuf çınarın başına qonullar. Mən onnarı görən kimi gülə-gülə çinara dırmaşif görüşməh istiyirəm. Elə ki, mən onnara çatıram, üçü də uçuf gedillər. Cahan keşdi Dərviş, bax mənim də dərdim budur. Hər cümə günü gülə-gülə çinara çıxıram, ağılya-aglıya yerə enirəm.

Cahan keşdi Dərviş Molla Əhmədin dərdini öyrənif, arvad padşahın yanına üz qoydu. Dolana-dolana axır ki, gəlif arvad padşahi tafdı. Ədəb-ərkannan salam verif hüzurunda dayandı. Görüf eşitdiklərini ona danışmağa başdadı.

Bunnarı eşidən şah Cahan keşdi Dərvişə üzünü tutuf dedi:

– Ey Cahan keşdi Dərviş, sənin gətirdiyin sırərin yanında mənim sirrim heş bir şeydi. Odu ku, bu qədər əziyyətdən sonra mən danışmasam olmaz. Dərviş baba, biz bax bu dağın döşündəki kənndə yaşayırdıx. Hər gejə bir xəvər çıxırdı ki, filan evin adamları qırılıf, mal-dövlətdəri də yoxa çıxıf. Mən də evdə qoja anamla yaşıyırdım. Bir gejə bizim də qapımızı döydülər. Anam dedi:

– Bala, geyin-geçin, silahını bağla, zirzəmidən evin dalına çıx.

Mən geyinif silahımı bağladım və anam dediyi kimi qarannıxdə evin dalına endim. Bir də gördüm haramilar qapıyı sindirdilər, anamı öldürüf mal-qaramızı sürüf apardılar. Mən öz-özümə dedim, gərəh bunnardan anamın qisasını alam.

Hər gün camaat şaha şikayətdənir, amma hər yeri axtarış

bir şey tapa bilmirdilər. Mən bir gün bunnarın arxasından getməyə başdadım. O qədər yol getdim ki, səhər açılana yaxın bir dar dərəyə çatdıx. Bunnardan aralanıf bir qayanın divində gizdəndim. Qalxanda gördüm kü, bir on nəfərə yaxın quldur toplanıf bir yerə yiğilif yeyif-içillər. Bütün oğurranan maldövlət hamısı burdadı. Mən qarannıx düşənə qədər buradan heş yerə çıxmadım. Elə ki, qarannıx düşdü gizdəndiyim yerdən çıxıf gəldiyim yolnan geri qayıtmaga başdadım. Gəlif kəndin, səhərin adamları bir yerə toplanıf gejə səhərə kimi yol gəlif mən dediyim dərəni tafdix. Səhər açılında haramilərin hamısını tutuf, boyunnarını vurdular. Kimin nəyi oğurranmışdisə da, hamısını götürüf geri qayıtdıx. Şəhərə çatanda köhnə şahı taxtdan salıf məni onun yerine şah qoydular. Dedilər ki, sən kişi ola-ola bizim düşmənimizi tapıf cəzasını verə bilmədin, bu qadın sənnən bajarıxlı və ağıllı çıxdı. O vaxtdan mən bu ölkənin şahiyam.

Cahan keşdi Dərviş bu sirri də öyrənif gördü kü, dünyada elə bir adam olmaz ki, onun sirri, dərdi olmasın. Odu ku, övlat-sızlığı özünə bir dərd etməyin mənasız olduğunu başa düşüf evinə qayıtdı. Öldüyü günə kimi arvadının şad-xoşbaxt yaşıyif, ömür sürdülər.

Onnar yeyif-içif yerə keşdilər. Siz də yeyin-için, dövrə keçin.

PƏRİLƏR PADŞAHININ QIZI

Biri variymış, biri yoxiymiş, bir padşah variymış. Belə nağıl eliyillər ki, bu padşah ədalətli, əlsiz-əyaqcızları yola vərən bir adamıydı. Oğul-uşaxdan onun Məmməd adlı bir oğlu varyidi.

Padşahın vəzirinin də Soltan Məliy adında hağıllı, mərd bir oğlu varyidi. Məmmədlə Soltan Məliy bir məktəbdə oxuyuf doslux eliyirdilər. Onnar o qədər mehriban iyidilər ki, bir-birinnən ayrılmırdılar. Gündən bir günü şahın vəziri Allah rəhmətinə gedir. Padşah vəzirinin xətrini çox istiyirdi, odur ki, onu el adətilə bassırannan sora Soltan Məliyi yanına çağırıf didi:

– Oğul, atan Allah rəhmətinə getdi, nə eləmax olar, olacağa çarə yoxdu. Neçə illər iyidilər ki, maa sədaqətlə xidmət eliyirdi. İndi mən çox götürür-qoy eliyənnən sora fikirrəşdim ki, elə sən ataan yerinə maa vəzirrik eliyəsən. Bu işə nə diyirsən?

Soltan Məliy təzim eliyif didi:

– Padşah sağ olsun, siz böyükənnən sora mən nəçiyəm ki.

Elə o gündən Soltan Məliy Abdulla şahın divanında atasının yerində oturub vəzirrik eləmaxda oldu.

Bu işin üstünnən çox keşmədi ki, padşah da axırət dünyasına köşdü. Oğlu Məmməd də onun yerini tutdu, oldu Məmməd padşah. Məmməd padşah vəziri Soltan Məliyin xətrini çox isdiyirdi, hər işi onun məsləhətilə eliyirdi.

Bunlar burda qalsın, eşit padşahın vəkilinnən. Məmməd padşahın atasının bir xəbis, paxıl vəkili varyidi. O, gözünü çoxdan vəzirriyə tikmişdi, elə bir fırṣət axtarırdı ki, vəzir olsun. Hindi də baxıb görəndə ki, Məmməd padşahla vəziri Soltan Məliy canbir qəlbdədi, lap dilxor oldu. Öz-özünə didi: “Nə vaxtadək vəkil olucam. Dimax, vəzirlik maa yaraşmir? Yox, bu işə gərəyf bir əncam qılam”.

Gündən bir günü vəkil baxıf gördü Məmməd padşah tək oturuf. Padşaha təzim eliyif didi:

– Padşah sağ olsun, sizə bir söz ərz eləmax istiyirəm, amma qəzəbozdan qorxuram.

Məmməd şah didi:

– Vəkil, amandasan, sözu di?

Vəkil gənə təzim eliyib didi:

– Padşah sağ olsun, vəzirin Soltan Məliy saa qəsd hazırlıyır. İsdiyir səən öldürüb taxtına otursun.

Vəkilin sözünnən Məmməd padşah hiddətlənib qeyzə gəldi, gözdəri qan çanağına döndü. Bir ferraş göndərib Soltan Məliyi dərgahına çağırıldı. Soltan Məliy o saat padşahın hüzurunda hazır olub əmrə müntəzir dəyandı. Məmməd padşah ona didi:

– Soltan Məliy, səənlə bizim dostduğumuz qurtardı. Daa saa əl vurmuram, çıx get öz işaa. Bir də sarayda gözümə dəymə!

Soltan Məliy şahın sözünnən çox təəccüb qaldı. Baş əyib xəvər aldı:

– Padşah sağ olsun, mən nə günah yiyəsiyəm ki, öz yanınınan belə qoorsan?

– Səən heş bir günahın yoxdu. Amma, bir də səən görmax isdəmirəm. Pis yuxu görmüşəm. Çix get! Əyər bir də səən burda görsəm, boynu vurduracağam.

Soltan Məliy ağlıyə-ağlıyə saraydan çıxdı. Atına minib baş alıb getdi. Gəlib bir meşəliyə çatdı. Atı buraxıb piyada getməğa başdadı. O gün də işin tərsliyindən hava yaman soyux idi, hər tərəfi qar altına almışdı. Soltan Məliy bir bulağa rast gəldi. Oturub bulağa baxmağa başdadı. Bir də gördü suda təzə açılmış bir qızılgül üzür. Soltan Məliy tez əyilib qızılgülü götürdü. Baxdı ki, lap tər güldü. Öz-özünə dedi: “Görəsən bu nə hikmetdi? Qışın bu oğlan çağrı qızılgül hardan ola bilər?” Soltan Məliy gülü təzəcə götürdü ki, baxdı ki, gənə suyunən qızılgül gəlir. Bu işə lap mat-məhəttəl qaldı. Bu minvalla bir dəsdə qızılgül bağladı. Güllərin ətri ətrafa yayılıb adamı lap bihuş eliyirdi. Didi:

– Elə lap yaxşı oldu. Bu gülləri Məmməd padşaha aparım, qoy günahımnan keşsin.

Soltan Məliy qızılgülləri götürüb qayıtdı. Anası Soltan Məliyi görüb çox söyündü. Soltan Məliy başına gələnnəri anasına nağıl elədi. Anası oğlunun alnının öpüb didi:

– Oğul, fikir, qəm-qüssə çəhmə! Allahın köməyilə hər işin yoluna düşər. Görünür, kimsə aranıza girib qurğunalıx eliyif. Daa gözdəmə, gülləri apar ver padşaha, qoy səən bağışdasın.

Soltan Məliy gülləri götürüb saraya getdi.

O, saraya getmaxda olsun, görax Məmməd padşah nə elədi. Soltan Məliy saraydan çıxıb gedənnən sonra padşah başındakı adamları dağıdırıb didi:

– Çıixin gedin öz işoza, bir az təh qalmax isdiyirəm, kefim yoxdu.

Məmməd padşah divannan çıxıb getdi düz anasının yanına. Anası oğlunu qucaqlyif öpdü, amma baxıb gördü ki, oğlunun halı özündə döyük, halı yaman pərişandı. Xəvər aldı:

– Oğul, gözümə bir tərər dəyirsən? Olmiyə azarlamışan nədi?

Məmmət padşah didi:

– Yox, ana azarramamışam.

Neyisə, Məmmət şah vəziri Soltan Məliylə olan söhbətinə anasına danışdı. Anası ona qulax asıb didi:

– Oğul, adam hər yoldan ötənin sözüylə dosdunnan üz döndərməz. Bu yolla şahlıx eləmax olmaz. Allaha şükür, Soltan Məliylə bir yerde boy-a-başa çatmışooz. O, saa xəyanət eləməz. Özo vəkildən qoru! Soltan Məliyi çağır, ürəyini al. Qoy, sənnən inciməsin!

Anasının sözünnən Məmməd padşahın kefi lap pozuldu. Bu nigarançılıx içində axşamı səhər elədi.

Savağı gün Məmməd padşah divana gələndə gördü ki, Soltan Məliy əlində bir dəsdə qızılgül onu gözdür. Soltan Məliy onu görüb qavağında diz çökdü. Şah onun ciyinnərindən

tutub qaldırdı. Qucaxlaşış öpüşdülər. Soltan Məliy qızılgül dəsdəsini padşaha verdi. Padşah xəvər aldı:

- Qardaş, qışın bu vaxtı bu tər gulləri haradan tapbisan?
- Padşah sağ olsun, mən özüm də bu işdən təcüblüyəm.

Burda nəsə bir sərr var, diyə Soltan Məliy cavab verdi.

Hər ikisi qol-qola girib divana girdilər. Bəkil padşahla Soltan Məliyi bir yerdə görüb qorxuya düşdü. Öz-özünə didi: "Mən isdədim bular qanni-piçax olsunnar, amma daa da mehribannaşdilar. Ziyan yoxdu. Gənə bi şey fikirrəşərəm". Qızılgüllərin iyi bütün sarayı bürümüşdü. Ordan-burdan söhbət eliyənnən sonra vəkil Məmməd padşaha didi:

– Padşah sağ olsun, nə tər gullərdi! Elə bil cənnət bağının bu saat dərilif. Hayif ki, azdı, yoxsa sarayın bütün künş-bucağını bu gullərlə bəzəmax olardı.

Məmməd padşah didi:

– Vəkil, bu düzələn işdi. Təki dərdimiz gül dərdi olsun.

Sonra Soltan Məliyə üz tutub didi:

- Soltan Məliy, bu işə nə deyirsən?
- Padşah sağ olsun, gətirərəm. İzin ver, gedim.

Soltan Məliy saraydan çıxdı, atına minib düz meşiyə tərəf çapdı. Gəlib meşədə həmin bulağı tapdı. Baxdı ki, qızılgüller gənə bulağın suyu ilə çıxıb gəlir. Soltan Məliy bu işi görüb çox söyündü. Tez atdan düşüf gullərdən bir dəsdə bağladı. Sonra didi:

– Yaxşısı budu, qoy gedim gullərin yerini tapım. Bilirəm, vəkil əvvəl-axır şahın başını aldadacax, onun əlilə məən gənə bura gül dalınca göndəricih.

Soltan Məliy bunu diyif atına mindi, bulax uxarı getməğə başladı. Bu getmaxla üç gün, üç gecə yol getdi. Axırda gəlib uca bir qaliyə rast gəldi. Sən dimə, bulax qala divarının altından axıb keçirmiş. Soltan Məliy axdara-axdara gəlib qalanın qapısını tapdı. Qapını itəliyif içəri keşdi. Baxdı, qalada da bir ins-cins görünmür, amma bir qədər aralıda bir imarət var. Başdadı imarətə tərəf getməğə. Gəlib imarətin həyətinə girdi.

Birdən gözünə ağacdan asılmış kəsik bir baş sataşdı. Başdan damcı-damcı axan qan ağacın altından bulağa düşüb qızılgülə çevrilirdi. Soltan Məliy öz-özünə dedi: "Başa düşdüm meşədə bulaxdan yiğdiğim qızılgüllər haradan imiş".

Birdən göy güründədi, ildirim çaxdı, göydən nəhəng bir div imarətin həyətinə endi. Soltan Məliy tez bir künçdə yesinif divi izləməğə başladı. Div gətirdiği bədəni yerdəki xalcanın üsdünə qoydu. Ağaşdan asılmış başı bədənə birləşdirdi. Sonra gənə imarətə daxil olub bir dolça ilə qayıtdı. Dolçadan bir kasa su götürüb meyidin üsdünə səpələdi, didi:

– Süleyman peyğəmbərin eşqinə, diril!

Div bu sözü diyən kimi meyid dirildi. Soltan Məliy baxıb gördü bu gözəl bir qızdı. Qızın gözəlliyyi ətrafa şövq saçır. Qız divi görüb didi:

– Ey zəlim div, məəm canımnan nə vaxt əl çəkicihsən? Öldürsən, bir dəfəlih öldür. Amma bil ki, mənnən saa arvad olmiyicih.

Div diz çöküf qıza yalvardı:

– Ey pərilər padşahının qızı, sən gəl inad eləmə. Pazı ol, toyumuzu eliyax. Yoxsa, atan-anan gəlib səən əlimnən alallar.

Div çox yalvardı, qız az eşitdi. Axırda div gənə hirsənin qızın başını bədəninnən ayırdı. Qızın başını houzun üsdəki ağaşdan asdı, bədənini işə qucağında imarətə aparıb bir taxtın üsdə atdı. Sonra qalxıb göyə üzdü.

Div uçub gedənnən sonra Soltan Məliy gizləndiyi yerdən çıxıb, meyidi gətirdi. Ağacdən asılmış başı götürüb bədənə birləşdirdi. Sonra meyidin üsdə dolçadan su səpib didi:

– Süleyman peyğəmbərin eşqinə, diril!

Pərilər padşahının qızı o saat dirilib gözlərini aşdı. Didi:

– Ey mənfur div, nə vaxda kimi maa əziyyət vericihsən?

Soltan Məliy didi:

– Ey pəri, bax, mən div döyüləm, bəni-adəməm. Mən səən divin zülmünnən qurtarmağə gəlmışəm.

Pəri qız baxıb gördü ki, qabağında gözəl bir oğlan daya-

nif. Utandığının başını yerə tikdi. Didi:

– Ey cavan, bu nə işiydi gördün. Öza yazığın gəlsin. Hindidiv gəlib səən də öldürər, məən də.

Soltan Məliy ata mindi, qızı da tərkinə aldı. “Asda qaçan namərddi” – diyərək ata bir qunut vurub yola düzəldi. Xeyli gedənnən sora birdən yadına düşdü ki, qızılgülləri götürməyitdi. Odur ki, atın başını geri döndərəndə qız soruşdu:

– Oğlan, fikrin nədi?

– Padşah üçün qızılgül dəsdəsi düzəltmişdim, o da yadımnan çıxıb divin imarətində qaldı.

Pəri qız didi:

– Oğlan, fikir eləmə! Sən məən bircə bir yerə çatdır, qızılgüllerin hazır olasıdı. Qızılgüller məəm qanımnan əmələ gəlir. Bil və agah ol, mən pərilər padşahının qızı Pəri xanımmam. Mən güləndə ağzımnan qızılgüller töküür, ağlıyəndə göz yaşım mirvari olur. Ona görə də atı sür gidax. Yoxsa, div gəlib görsə ki, mən yoxam, dalımızca gələr.

Soltan Məliy bu işə çox söyündü, atı sürüb yoluna davam elədi. Üş gün, üş gecə yol gedif öyə çatdırılar. Anası oğlunun sağ-salamat gelib çıxmağına çox söyündü. Pəri xanımı da öpüb bağırna basdı.

Soltan Məliy adam göndərib qazını yanına çağırıldı. Pəri xanımla kəvin kəsdirdi. Elə həmən axşam da Soltan Məliy bir toy məclisi düzəldib Pəri xanımı özünə arvad elədi. Pəri xanım söyündügündən diyif-gülürdü. Hər dəfə də ağızınınə ətrafa qızılgüller səpələnirdi. Soltan Məliy qızılgüllərdən bir böyük dəsdə bağlıyif Məmməd padşaha göndərdi.

Səhər Soltan Məliy padşahın hüzuruna gəlib onunla görüşüf öpüşdü, didi:

– Qibleyi-aləm, ürəyin nə vaxt tər qızılgül isdəsə, buyur, gedim gətirim.

Bu əsnada vəkil padşaha təzim eliyif didi:

– Padşah sağ olsun, Soltan Məliyə buyur Hindistannan fil sümüyü gətirsin.

Məmməd padşah açıqlanıf vəkildən xəvər aldı:

– Bəkil, fil sümüyü nəyimə lazımdı?

– Səən padşahlıx taxtoo bəzəmax üçün, qibleyi-aləm, – deyə vəkil cavab verdi.

Bu söz padşahın ağlına batdı. Dönüb Soltan Məliydən xəvər aldı:

– Soltan Məliy, bu işə nə diyirsən?

– Padşah sağ olsun, mən əmr quluyəm. Nə vaxd disən, gedərəm.

Məmməd padşah didi:

– Eliysə, yoldan gəlmisən, bir həfdə dinco al, sora gedərsən.

Soltan Məliy şaha baş əyib hüzurunnan çıxıf öyünə gəldi. Pəri xanım baxdı ki, ərinin halı pərişandi. Boynuna sarılıb xəvər aldı:

– Soltan Məliy, nədən pərişansan?

Soltan Məliy padşahın buyruğunu ona çatdıranda Pəri xanım didi:

– Bu işin heş xüffətini çəhmə! Allah kərimdi, şaha fil sümüyü də gətirərsən. Hələ qabaxda bir həftəmiz var.

Soltan Məliy bir həftəni də Pəri xanımla eyş-işrətdə keçirdi. Həftənin tamamında Pəri xanım Soltan Məliyin barmağında bir üzüy keçirif didi:

– Soltan Məliy, indi atın çapıb gedərsən meşiyə. Meşənin qalın yerində bir mağara var. Üzüyü tutarsan mağaranın ağızına, o saat mağaradan bir qoca qarı çıxacax. Qaridan qorxub eləmə, o, məəm büvümdü, iki ildi məni axtarır. Bu üzüy barmağında görüb nə köməh diləsən, eliyicih.

Soltan Məliy Pəri xanımla halallaşib yola düşdü. Gəlib meşiyə çatdı, arvadının işarə verdiyi mağaranı axtarıb tapdı. Üzüyü mağariyə tərəf tutan kimi qoca qarı mağaradan çıxdı. Qarşı Soltan Məliyin barmağındakı üzüy görüb didi:

– Səni Allaha and verirəm, bu üzüyin iyiyəsinnən maa xəvər ver.

Soltan Məliy didi:

– Bu üzüyün yiyəsi Pəri xanım mənim öyümdədi. Bu üzüyü də maa o özü verib.

Nə isə, Soltan Məliy Pəri xanımın başına gələnnəri bir-bir qariya söylədi. Qarı ona qulax asannan sonra didi:

– Oğul, hindiki sən Pəri xanımı divin əlinnən qurtarmışan, nə dileyin varsa, di, yerinə yetirim.

Soltan Məliy didi:

– Qarı nənə, şahın taxdını bəzəmax üçün maa fil sümüyü lazımdı, elə bu niyyətnən səfərə çıxmışam.

Qarı didi:

– Soltan Məliy, arxeyin öyünə – Pəri xanımın yanına qayıt. Fil sümüyü hazır olıch.

O, qarı ilə görüşüb atına minib geri döndü. Soltan Məliy öyünə çatanda gördü ki, dəvə karvanı eşihdə dayanıf. Elə bu dəmdə də Pəri xanım eyvana çıxıb onu salamliyif didi:

– Soltan Məliy, muşduluğumu ver. Bu gördüyün dəvələrin yükünün hamısı fil sümüyüdü.

Soltan Məliy söyündüyünnən arvadını öpüf qucaqladı. Dedi:

– Savax fil sümüyünü aparıb Məmməd padşaha vericəm.

Axşam Soltan Məliy gördü ki, üç göyərçin öyün eşiyyinə qonub arvadla iki qızı döndülər. Arvad didi:

– Soltan Məliy, xoş gördox.

Soltan Məliy o saat başa düşdü ki, bunlar Pəri xanımın ana və bacılarıdı. Pəri xanım səsə-küyə çıxıb özünü onnarın üstdünə atdı. Görüşüf qucaxlaşdırılar. Pəri xanım başına gələnnəri onnara nağıl elədi. Pəri xanımın anası, bacıları onunla səhbət eliyif gənə göyərçin cildinə girif uçuf getdilər.

Səhər Soltan Məliy dəvə karvanını çəkib saraya apardı. Məmməd padşah onun səfərdən sağ-salamat qayıtdığını görün çox söyündü. "Xoş gəldin" eliyif yanında oturtdu. Vəkil Soltan Məliyin bu tapşırığını yerinə yetirib gəldiğini görəndə elə bil başına qaynar su töhdülər. Öz-özünə dedi: "Mən bunu hər də-

fə ölümə göndərirəm, bu isə sağ-salamat qayıdib gəlir, şah da onu gündən-günə daha da çox əzizdiyir".

Günnərin bi günü Soltan Məliy ovdan qayıdanda baxıb gördü ki, saray tərəfdən bir göyərçin uçuf gəlir, amma göyərçinin boynuna nəsə bağlanıb. O saat göyərçini oxla vurdu. Gəlib göyərçini yerdən götürəndə gördü ki, onun boynuna bağlanan bir namədi. Bu işə çox təcüfləndi. Götürüb naməni oxuyurdu ki, Məmməd şahın fərraşları ona rasd geldilər. Fərraşlardan biri təzim eliyif didi:

– Bəzir, padşah səən görmax isdiyir.

Soltan Məliy fərraşlara qoşulub saraya getdi. Divana gi-rəndə gördü ki, vəkil də burdadı. Soltan Məliy şaha təzim eliyib bir tərəfdə dəyandı. Öz-özünə dedi: "Hindi vəkil də buradadı, görünür, şahın maa nəsə bir tapşırığı var. Gözliyim görüm, bu işin axırı nətəri olıch." Məmməd padşah üzünü ona tutub didi:

– Soltan Məliy, vəkil yuxuda rəhmətlih atamı görüb. Atam ona deyib ki, oğlum nə bivəfa çıxdı. Məni heş soruşuf eləmir. Qoy dosdlarının birini məəm yanına göndərsin. Oğluma diyiləsi sözüm var. Yaxşı olar ki, Soltan Məliyi yanına göndərə. Odur ki, Soltan Məliy, gərəh o dünyiyə gedib atamnan maa bir xəvər gətirəsən.

Soltan Məliy bir padşaha baxdı, bir vəkilə. Ürəyində di-di: "Yaxşı, vəkil, mən səən başaa bir oyun açım, sən də bax! Biçarə şahın başını tovliyif başımı batırmak isdiyirsən?"

Soltan Məliy didi:

– Padşah sağ olsun, maa qırx gün möhlət versən, atannan saa bir xəvər gətirərəm.

Padşah onu qucaxliyif didi:

– Mən bilirdim ki, sən razı olıcıhsən! Saa qırx gün möhlət verirəm.

Soltan Məliy şahın dərgahının çıxıf öyünə gəldi. Pəri xanım baxıb gördü ki, ərinin qanı çox qaradı. Xəvər aldı:

– Soltan Məliy, noolub saa?

Soltan Məliy başına gələni arvadına nağıl eliyəndə o didi:

– Heş ürəyoo sıxma, bura gələndə divin dolcasını özümnən gətirmişəm. İsdiyirsən vəkili elə bir hala salım ki, ölmüşdən betər olsun.

Bələ diyəndə Soltan Məlik onu qucaxliyif öpdü. Didi:

– Bəkillə işin olmasın. Onnan məəm öz haqq-hesavım var.

Savağı gün Soltan Məliy Məmməd şahın yanına gedib didi:

– Padşah sağ olsun, mən hazır.

Şah o saat bütün carçılara əmr elədi elan eləsinnər ki, savax Soltan Məliy o dünyaya gedicih.

Savağı gün şəhər əhli meydana cəm oldu. Cəllad Soltan Məliyin boynunu vurdu. Fərraşlar Soltan Məliyin başı ilə bədənini öyünə apardılar. Soltan Məliyin anası oğlunun meyidiyi görüb vay-şivən qopartdı. Pəri xanım fərraşlar gedənnən sonra Soltan Məliyin başı ilə bədənini birləşdirif üsdünə divin dolcasının su səpdi. Didi:

– Süleyman peyğəmbərin eşqinə, diril!

Pəri xanım sözünü diyib təzəcə qurtarmışdı ki, Soltan Məliy dirildi.

Soltan Məliy anası və arvadı ilə görüşüb öpüşənnən sora Pəri xanım didi:

– Soltan Məliy, gərəy otuz doqquz gün həyət-baciye çıxmışən.

Heylə də razılaşdırılar. Günnər, həfdələr keçdi. Qırxinci gün Soltan Məliy şaha atasının adının bir namə yazdı. Naməni götürüf saraya yollandi.

Soltan Məliy getmaxda olsun, eşit vəkildən. Soltan Məliyin boynu vurulannan sonra vəkil elə zənn elədi ki, qırx gün keçənnən sonra şah onu Soltan Məliyin yerinə vəzir təyin edicih.

Soltan Məliy əlində namə saraya daxil olub padşahın

qavağında dəyananda daa vəkilin halını soruşma! Piçax vurseydin, qanı çıxmazdı. Məmməd padşah Soltan Məliyi görəcəh taxtdan düşüb onun yanına gəldi, qucaxlaşf öpüsdülər. Soltan Məliydən xəbər aldı:

– Qardaş, atamnan maa bir xəvər.

– Qibleyi-aləm, rəhmətdiy ataaz sizə bu naməni göndərdi – diyif Soltan Məliy naməni ona verdi.

Padşah söyüncax naməni ondan alıb oxuyənnən sora üzünü vəkilə tutub didi:

– Vəkil, rəhmətdiyh atam yazır ki, o dünyada vəziri var, amma vəkili yoxdu. Odur ki, mənnən təvəqqə eliyor ki, səni onun yanına yola salım. Hindi ki, iş belədir, hazırlaş savax səni o dünyaya, onun yanına yola salıcam.

Vəkil şahın sözünün özünü itirdi, amma Soltan Məliyin o dünyadan sağ-salamat gəldiyini görüb özünə bir az toxtaxlıx verdi. Didi:

– Qibleyi-aləm, bu dünyada vəkil olan o dünyada da vəkil olar. Allah qoysa, savax yola düşərəm.

Savağı gün vəkilin boynu vuruldu. Bəkilin boynu vurulannan sonra Soltan Məliy didi:

– Yaxşı diyiblər: “Özgəsinə quyu qazan özü düşər”.

O, belə diyəndə padşah yuxudan ayılmış kimi təcübə xəvər aldı:

– Soltan Məliy, bu nə sözdü?

Soltan Məliy padşaha bir namə uzadıb didi:

– Padşah sağ olsun, bu naməni oxuyun, hər şey sizə əyan olıcıh. Bəkil bu naməni qonşu vilayətin şahına yazıb göndərməh isdəyirdi ki, əlimə keçdi. Xain vəkil səni öldürüb taxtacını həmin şaha təslim elamax isdiyirmiş ki, sora vəzir olsun.

Padşah naməni oxuyub didi:

– Vəzir, sözün doğrudu: “Özgəsinə quyu qazan özü düşər”.

ƏZİM SÖVDƏGƏRİN NAĞILI

Biri varıldı, biri yoxudu, bir paccah varıldı. Bu paccahın dünya malınınan nəyi desən varıldı. Qoyunnan sürüsünü, inəhdən naxırını, atdan ilxisini düz-dünya tutmurdu. Amma bu paccahın bir nisgili varıldı ki, bu nisgilin qabağında bu var-dövlətin paccah üçün bir qara pul qədər qiyməti yoxudu. Bu nisgil övladsızdıx nisgiliydi. Elə kasib yoxuydu doyuzdurmasın, elə pir, ocax qalmamışdı, ziyarət olunmasın. Amma xeyri olmamışdı ki, olmamışdı. Paccahın iki arvadının heş birinnən övladı olmurdu.

Bir gün genə paccahi övladsızdıx nisgiliyinən dərd-qəm basmışdı. Bu vax qarabaşdar gəlib xəbər verdilər ki, bəs paccah sağ olsun, sarayın qabağındakı elçi daşının üstündə bir nəfər dərviş oturub. Paccah deyir:

— Gedin soruşun görün nə isdiyir, verin çıxıb getsin.

Gəlib paccahın dediyi kimi eliyillər. Amma dərviş deyir ki, mənə heş nə lazım dəyil, mən paccahın özünü görməliyəm. Gəlib dərvişin dediyini paccaha xəbər verillər. Paccah deyir:

— Gedin gətirin.

Qarabaşdar o sahat gedib dərvişi gətirillər paccahın hüzuruna.

Dərviş içəri girir, paccahın qabağında iki qat əyilib qalxır. Görür paccahın üzü tühlüdü, deyir:

— Paccah sağ olsun, gərəh mən sənin üzünü qırxam.

Paccah deyir:

— Dərviş, mən paccah adamam, mənim öz dəlləyim var. Sənin nəyinə lazımdı ki, mənim üzüm tühlüdü, ya tühsüzdü. Sən öz isdəyini de. De görüm, mənnən isdəyin nədi?

Dərviş deyir:

— Qibleyi-aləm, mən burası gələndə əhd etmişdim, əyər paccahın üzü tühlü olsa, mən onun üzünü qırxmaliyam. Yalnız bunnan sora nə istədiyimi deyə bilərəm.

Paccah baxdı ki, bu, öz dediyinən dönən deyil. Əlaşsız qalıb razılaşdı.

Dərviş ədəb-ərkannan paccahın üzünü qırkıb qutardı.

Sora bir güzgü çıxardıb paccaha verdi. Paccah güzgüyə baxıb köhsünü ötürdü. Bir ah çəhdi. Dərviş soruşdu:

— Paccah sağ olsun, niyə ah çəhdin?

Paccah dedi:

— Heş, elə-belə.

Dərviş əl çəhmədi:

— Yox, sən gərəh bu sırrı mənə açasan.

Paccah gördü kü, dərviş genə əl çəkən dəyil, dedi:

— Dərviş, o ki əl çəhmirsən, onda eşit. Mənim bu dünyada dünya malınınan heş nəyim əsgih deyil. Var-dövlətim saya, şanım-şöhrətim sana gəlməz. Amma nə edim ki, iki hərəmimin heş birinin övladı yoxdu. Fikirrəşirəm ki, mən ölüb gedənnən sora yerimdə kim oturacax, varım, dövlətim kimə qalacak? İndi də elə ona görə ah çəhdim.

Dərviş dedi:

— Paccah sağ olsun, mən sənə alma verəcəm, bölbüb, bir üzünü bir arvadına verərsən, bir üzünü də o biri arvadına. Almaları yeyənnən sora hər iki arvadının övladı olacax. Amma bir şərtim var, gərəh bu şərtə əməl edəsən.

Paccah dedi:

— Nədi şərtin?

Dərviş dedi:

— Şərtim odu ku, bir arvadının bir oğlun, o biri arvadının bir qızın olacax, oğlan sənin, qız mənim.

Paccah bir qədər fikirəşənnən sora razı oldu. Dərviş cibinnən bir alma çıxarıb iki yerə bölbüb dedi:

— Paccah sağ olsun, almanın bu böyük üzünü verərsən böyük hərəminə, bu kiçih üzünü də verərsən kiçih hərəminə. Doqquz ay, doqquz gün, doqquz gecədən sora bir oğlun, bir qızın olacax. On beş ildən sora gələcəm qızı aparmağa.

Paccah dərvişi çoxlu xələtnən, böyük hörmət-izzətnən yola saldı.

Axşam hərəmnərinin yanına gəlib, dərvişin dedi hlərinə olduğu kimi əməl elədi – almanın böyük üzünü böyük hərəmi-

nə, kiçih üzünü kiçih hərəminə verdi.

Günlər, aylar ötdü, düz doqquz ay, doqquz gün, doqquz gecə, doqquz sahatdan sora paccahın böyük arvadının bir oğlu, kiçih arvadının bir qızı oldu. Paccaha müşdulux çatdırıldılar. Paccah müşduluğu gətirənnərə yaxcica xələt verdi. Paccah sevindiyinnən az qalırdı usşun. Tez dayələr, qulluxçular ayrıldı. Paccah xəzinəsinin qapısını aşdı, kasıblara əl tutdu, ajdarı doydurdu. Mallar, heyvannar kəsildi, düz qırx gün, qırx gecə ölkədə hamı yedi, işdi, şaddıx, şadyanalıx elədi.

Bu minvalnan aylar, illər ötməhdə, usaxlar böyüməhdə olsun, sizə kimnən deyim paccahnan əhd-peyman bağlıyb, alma verən dərvişdən. Dərviş paccahdan ayrılanan sora qayıdır on beş il quru odun yığdı. Elə ki on beş il gəlib keşdi, vədə tamam oldu, təzədən yön aldı paccahlığa. Dağlardan yel kimi, dərələrdən sel kimi keçib, bir aylıx yolu bircə gündə qət edib çatdı mənzil başına, gəlib oturdu elçi daşının üstündə.

Qarabaşdar o sahat paccaha xəbər çatdırıldılar ki, bəs bir nəfər oturub elçi daşının üstündə. Paccah dedi:

– Soruşun görün nə isdiyir, verin çıxıb getsin. Gəlib paccahın dediyi kimi elədilər. Amma dərviş dedi ki, mənə heş nə lazım dəyil, mən paccahın özünü görməliyəm.

Gəlib dərvişin dediyini paccaha çatdırıldılar. Paccah dedi:

– Onda gedin gətirin.

Qarabaşdar bir andaca dərvişi paccahın hüzurunda hazır elədilər. Paccah dərvişi görən kimi barmağını dışdədi. Yadına düşdü kü, verdiyi vədə tamam olub, dərviş gəlib əmanəti aparmağa.

Dərviş dedi:

– Paccah sağ olsun, mən həmin dərvişəm ki, on beş il əvvəl sənnən əhd-peyman bağlamışdıx. İndi vaxt ötüb, vədə gəlib. Gəlmışəm qızı aparmağa. Öz vədinə əməl et.

Paccah dərin fikrə getdi, ürəyinnən qara qannar axdı. Dərvişə çox dil töhdü, ha çalışdı ki, onu fikrinnən döndərsin, amma olmadı ki, olmadı. Dərviş öz dediyinnən dönmədi. Onda

paccah dedi:

– Dəviş, gəlibən, göz üstə yerin var. Əziz qonağımsan. Əhd bağlamışıx, sözümüz də sözdü. Mən istədim, sən özün bu fikirdən daşınasan. İndi ki, belə oldu, mən öz vədimə əməl edəcəm. Sən də uzax yol gəlibən, bu gün dincəl, gecənin xeyrinnənsə səhərin şəri yaxçıdı.

Paccah elə ki dərvişdən ayrıldı, tez vəzir-vəkili çağırıldı, məsləhət-məşvərət elədi, çıxış yolu isdədi.

– Bir yol tapın dərvişi başdan edəh, – dedi:

Vəzir-vəkil bir-birinə baxdı.

– Paccah sağ olsun, sənin dərvişnən əhd-peyman bağladığıni bütün ölkə bilir. Əgər indi sən öz əhdinə əməl eləməsən, bütün ölkədə hörmətdən düşərsən. Dərvişin tələbini ödəməh məsləhətdi, – dedilər.

Padşah bərh fikrə getdi, öz-özünə çox götür-qoy elədi, baxdı vəzir-vəkil düz deyir, başqa çıxış yolu yoxdu, razılaşdı.

Sabahısı paccahın qərarı bütün ölkəyə car çəkildi. Paccah qızına düz qırx gün-qırx gecə toy elədi, ağırdan ağır, yün-güldən yüngül ayırib qızı böyük bir cehiznən, toy-bayramnan dərvişə qoşub yola saldı.

Karvan bir xeyli gedib səhərdən uzaxlaşanın sora dərviş cer-cehizi də çalğıçılara paylıyıb adamnarı geri qaytardı, qızı götürüb yola düşdü.

Dərvişnən qız çox getdilər, dərədən, təpədən, tikannıxdan, daşdixdan keşdilər. Daşdixda əl-ayağı əzilən, tikannıxda üst-başı cırılan qız axır ki, əldən düşüb dayandı, dizi üstə çöküb, getməyə artıx əhədi qalmadığını dedi. Bunu eşidən dərviş onu döyüb-söyüb, möhkəm kötəhləməyə başladı.

– Mən səni xanım kimi saxlamağa aparmıram, – dedi. On beş ildi quru odun yımişam. Mən səni bişirib yeməyə aparıram.

Bunu eşidən qızın rəngi-ruhu tamam qaşdı. Bu sözdən sora istəsəydi də bir addım ata bilməzdi. Buna görə dərviş söyəsöyə onu belinə aldı. Xeyli gedənnən sora bu dəfə gəlib bir bulağın başına çatdırılar. Dərviş bir qədər dincini almaq isdədi. O,

tütün büküb, çaxmax-qov çıxartdı, papirosunu yandırdı, ajgöz-düynən çəhməyə başdadı. Bir azdan sora genə yola düşdülər. Amma çaxmax-qov yadının çıxıb elə bulağın başındaca qaldı.

Dərvişnən qız gəlib mənzil başına çatdılardı. Dəriş möhkəm-möhkəm qızın əl-qolunu bağlıyb odun tiğinin üstünə çırpdı. Əlini atdı, çaxmax-qovunu çıxarıb, oduna od vursun. Amma çaxmax-qovunu heş cürə tapamadı. Birdən yadına düşdü kү, çaxmax-qovu bayax bulağın başında qalıb. Dedi:

– Çəpəlin biri çəpəl, çaxmax-qovum bulağın başında qalıb, gözdə bu dəyqə götürüb qayıdırıram.

Dərviş çaxmax-qovunu tapmağ üçün geri qayıtmada olsun, sizə kimnən deyim – Əzim Sövdəgərdən.

Əzim Sövdəgər bir nuranı, insaflı, rəhimdir adam idi. Bu şəhərdən mal alıb, o biri şəhərə, bu ölkənin mətahını o biri ölküyə aparıb satırdı. Xeyirxahlığına görə də hamı onu tanırı, bir kimsə karvanına dəyib-dolaşmazdı. Həmişə də yolu bu yerrədən keçirdi. Bu dəfə də elə ki dərviş çaxmax-qovunu axtarmax üçün geri qayıtdı, Əzim Sövdəgər öz karvanının yaxınnıxdan keçirdi. Birdən uzaxdan səs eşidib karvanı saxlatdı. Səs gələn tərəfə getdi, odun tiğinin üstündə qızı görən kimi məsələni başa düşdü, bildi ki, bu dərvişin işi olacak. Dərviş də haralarda buralarda yaxınnıxdadı. Dedi:

– Doğrudu, dərviş gəlib çıxsa, hamımızın dərisinə saman təpəcəh, amma bu yazix qızı beləcə burada qoymax da insaf deyil.

Əmir elədi, tez qızın əl-qolunu açıb, onu götürdülər. Əzim Sövdəgərin tapşırığınan karvanın lap qabağındakı qatırın yükünün içində gizdətdilər. Əzim Sövdəgər «ya Allah» deyib karvanı hərəkətə gətirdi.

Karvan yolda olsun, qayıdax görəh dərviş neynədi. Elə ki karvan uzaxlaşdı, dərviş gəlib gördü kү, lələ köçüb yurdu qalıb. Tez qalxdı təpənin başına, uzaxda toz-duman görüb o sahat bildi ki, bu yerdən Əzim Sövdəgərin karvanı keçib. Bir azdan sora kəsdi karvanın üsdünü. Karvana çatar-çatmaz qışkırdı:

– Ey Əzim Sövdəgər! Dayan! De görüm, mənim ovumu hara aparırsan? Əzim Sövdəgər dərvişin səsini eşidib gördü kү, başqa əlacı yoxdu, karvanını saxladı. Dərviş gəlib çatdı, təkrar elədi:

– Ey Əzim Sövdəgər, de görüm, mənim ovumu hara aparırsan?

Əzim Sövdəgər and-aman elədi ki, mən nəkarəyəm ki, sənin ovuna əl vuram. İnanmırsan, bu karvan, bu da sən. Dərviş o sahat qatırrarın yükünü yoxlamağa başdadı. Otuz doqquz qatır yükünü bircə-bircə yoxladı, heş nə tapbadı. Fikirrəşdi ki, əsi, otuz doqquz yükü yoxladım, heş nə tapbadım, deməli, heş qırxıncıda da yoxdu. Ola bilməz ki, Əzim Sövdəgər bu otuz doqquz qatırı burada qoyub, qızı aparıb lap qabaxdakı qatırda gizdədə.

Dərviş kor-peşman geri qayıtdı. Gəlib odun tiğinin böyür-başını bir də axtardı. Birdən şübhələndi ki, nə bilməh olar, bəlkə qız yoxlamadığı o qırxıncı qatırın yükündəymiş. Axı burdan Əzim Sövdəgərin karvanının başqa bir ins-cins keşmiyib. Təzədən Əzim Sövdəgərin dalınca düşdü.

İndi sizə kimnən deyim, Əzim Sövdəgərdən. Dərviş Əzim Sövdəgərin karvanındakı otuz doqquz yükü yoxluyub, qızı tapbıyıb geri qayıdannan sora Əzim Sövdəgər bildi ki, gej-tez dərviş geri qayıdırıb qırxıncı yükə də baxacax. Tez əmr elədi, qızı karvanın lap qabağındakı qatırın yükünün götürüb, karvanın lap axırındakı axsax yabinin yükündə gizdətdilər.

Karvan bir xeyləh gedənnən sora Əzim Sövdəgər bir də gördü budu dərviş yel kimi gəlir. Özünü görməməzdiyə vurdu. Dərviş bir azdan qaranəfəs özünü karvana çatdırıldı. Dedi:

– Əzim Sövdəgər, mən sənin karvanında bir qatırın yükünə baxmadım. Yəqin ki, qız ordadı, gərəh baxam.

Əzim Sövdəgər dedi:

– Dərviş ağa, mən nəkarəyəm sənin bir sözünü iki eliyim, buyur bax. Dərviş bu dəfə qızı tapbıyıb kor-peşman geri qayıtdı. O, genə odun tiğinin böyür-başına baxdı. Ətrafa göz

gəzdirdi. Xeyləh fikirrəşənnən sora belə qərara gəldi ki, başqa cür ola bilməz. Burda nəsə genə Əzim Sövdəgərin bir hiyləsi var. Təzədən yola düşüb, Əzim Sövdəgərin karvanını izdəməyə başdadı.

Bu gedişnən Əzim Sövdəgərin karvanı az getdi, üz getdi, dərə-təpə-düz getdi, düz qırx günün tamamında gəlib böyük bir şəhərə çıxdı. Əzim Sövdəgər dünyagörmüş adamdı, bilirdi dərviş onnan əl çəkən deyil, harda olsa, gəlib onu tapacax. Həm də bu dəfə çətin ki, Əzim Sövdəgər dərvişin əlinnən can qurtara bilə.

Ona görə də Əzim Sövdəgər az fikirrəşdi, çox fikirrəşdi, axırdı qızı dəyər-dəyməzinə satmax qərarına gəldi. Fikirrəşdi ki, təhcə bu yolnan bəlkə izi itirə, dərvişi azdırı bildi.

Səhərisi Əzim Sövdəgər qızı da götürüb bazara gəldi. Onnar bazara daxil olanda bu şəhərdə paccahın oğlu da bazarı gəzirdi. Oğlan qızı görən kimi bir könüldən min könülə qızın gözəlliyyinə vuruldu. Nə qiymətə olur-olsun, qızı almax qərarına gəldi. Oğlan da Əzim Sövdəgərin xoşuna gəldiyinnən o, qızı belə bir oğlana satmağına sevindi. Qızı oğlana satannan sora rahat nəfəs alıb geri qayıtdı. Elə həmin gün də karvanının şəhərdən çıxdı.

Paccah oğlu qızı alannan sora bazardan birbaşa evinə gətirdi. Kənizdər o sahat onu hamama apardılar, təzə libas geydirib, tovuz kimi altdan-üsdən bəzədilər, paccah oğlunun hüzuruna gətirdilər. Paccah oğlu yerindəcə donub qaldı, dili söz tutmadı. Hannan-hana özünə gəlib gördü kü, qız əvvəl biriydə, indi min olub. Zalim balası elə bil ay parçası, indice göydən düşüb, elə bil ağappax quzey qarıcı, yanaxları isə bu qarın üsdünə düşmüş qızıl qan ləkəsidi. Təzədən bir könüldən min könülə qızə aşiq oldu. Xəbər paccaha çatdı. Paccahın gözünün ağı-qarası bir oğluydu. Həm də dünyagörmüş paccahıydı. Çox götür-qoydan sora razılıx verdi. Qırx gün, qırx gecə toy çalındı, paccahın oğluyunan qız evləndi, şad-xürrəm ömrü sürməyə başdadılar.

İndi görəh dərviş necoldu. Dərviş o vax şəhərə çatdı ki,

paccahın oğlunun toyunun qırxinci günüdü. Şəhəri çox gəzdi, Əzim Sövdəgəri çox axtardı. Amma öyrəndi ki, Əzim Sövdəgər şəhərə gelişinin ikinci günü gecəynən karvanının şəhəri tərk edib. Ağlına gəldi ki, bəkə Əzim Sövdəgər qızı burada satıb. Bazara yollandı, bazarı çox dolaşdı, amma bir şey öyrənə bilmədi. Axırda bazarın çıxacağında tumanı əlində, quyuğu beyində, bir gözü kor, bir gözü çəp, cındırınnan cin hürkən bir köpəh qarıya ras gəldi. Fikirrəşdi ki, bu sir-sifət ki, bu qarida var, dünyanın nə pisdiyi desən, onun əlinnən gələr. Qızdan mənə bir xəbər versə, bu qarı verəcəh. Demə, qarı da bayaxdan ona göz qoyurmuş. Dərviş qarıya yaxınlaşan kimi qarı kötüh dişdərini ağardıb irişdi. Dərviş qarının ovcuna bir qızıl pul qoyub qızın yerini soruşdu, öyrəndi ki, Əzim Sövdəgər bazarda bir qız satıb, o qızı da kim alsa yaxşıdı, paccahın oğlu. Şəhərdəki toy da elə o qıznan paccahın oğlunun toyudu. Dərviş qarının ovcuna bir qızıl da qoyub qalmağ üçün yer isdədi. Qarı qabağa düşüb onu öz evinə apardı. Dərviş qarının evində qalmaxda olsun, görəh qızın başına nə gəldi.

Paccahın oğluna ərə gedənnən sora da qız narahatçılıx-dan qutarmadı. O, dərvişin onu axtaracağını bilirdi. Ona görə də paccahın oğluna elə bir imarət tihdirtmişdi ki, quş quşduğuyan bu imarətə yaxın düşə bilməzdi. İmarətin də qabağına əjdaha kimi üş yırtıcı it bağlamışdı. Qız bu imarətdə yaşıyirdi.

Evləndihləri gündən düz doqquz ay, doqquz gün, doqquz gecə keçənnən sora qızın ay parçası kimi gözəl bir oğlu oldu. Uşax əldən-ələ gəzdi, dayələr tutuldu. Qızın hörməti birə-min artdı. Dərviş söhbəti də yavaş-yavaş qızın yadının çıxmaga başdadı. Günnərin bir günü paccahın oğlu bir neçə günnüyə səfərə çıxası oldu.

Dərviş düz bir iliydi ki, qarının evində qalırdı, qızın yaşadığı imarətə ayaq aşmax üçün yollar axtarırırdı. Amma bir yol tapbirdı. Əslində, bu bir ilin ərzində paccahın oğlu heş şəhərə çıxmamışdı da. Onun səfər xəbərini bu dəfə dərviş çox sevincəh qarşılıdı. Bu xəbəri dərvişə çatdırıran da elə qarı oldu.

Dərviş çox götür-qoydan sora özüynən üş parça ət götürüb, qarının bələdçiliyinən birbaş paccahın oğlunun imarətinə yollandı. İtdərin hərəsinə bir parça ət atıb, özü imarətə girdi. Axtarış qız yatdığı yeri tapdı. Uşaxsa beşihdə oynuyurdu. Dərviş bıçağı çıxarıb uşağın başını kəsdi. Qanni bıçağı da uşağın kəsilmiş başının altına qoyub otaxdan çıxdı, genə itdərin hərəsinə bir parça ət atıb imarətdən uzaxlaşdı.

Dərviş gedən kimi qız ayıldı, uşağı al-qan içində, qanni bıçağı da kəsilmiş başın altında görüb özünnən getdi. Hannan-hana özünə gelib məsələni başa düşdü, bildi ki, bu, olsa-olsa, dərvişin işi olacax. Qanni başax da xəbərdarlıxdı. Yəni bu sirri kimə desən, belə hadisə genə ola bilər. Qorxusunnan səsini içinə çəhdidi.

Paccahın oğlu səfərdən qayıdırıb işdən agah olanda qabaxca qızdan şübhələndi. Amma heş cürə kəsdirə bilmədi, necə ola bilər ana öz balasını öldürüsün. Vəzir-vəkil çağırıb məsləhət elədi. Onnar da paccahın oğlunun fikrini təkrar elədilər. Axırda belə qərara gəldilər ki, burada nə isə sırr var. Amma qız qorxur, demir.

Paccahın oğlu əmir elədi bir qatır gətirsinnər. Qatır hazır olanda paccahın oğlu qızı bağlatdırdı qatırın quyuğuna. Sora üzünü qıza tutub dedi:

– Quş quşduğunan mənim imarətimə yaxın düşə bilməz. Heş bir insan övladı cürət edib imarətin qabağındakı itdərin qorxusunnan bu həndəvərdə görünə bilməz. İmarətdə isə sənnən başqa heş kim olmuyub. Deməh, uşağı sən öldürübüsən. Balasını öldürən ana özü öldürülməlidid. Mən sənə bu sahat elə bir cəza verəcəm ki, tikələrin qurd-quşa yem olsun.

Qız dedi:

– Paccah oğlu, əl saxla, mən sənə hər şeyi açıb deyərəm. Paccahın oğlu əl saxladı. Qız başına gələnnəri – paccah qızı olduğunu, dərvişnən bağlı əhvalatdarı – hamısını bircə-bircə paccah oğluna danışdı. Paccah oğlu qızı qatırın quyuğunnan açıb, imarətə gətirdi. O gunnən imarətin həndəvərində pusqu

qurdu, gözdəməyə başdadı. Lakin dərvিশdən heş bir səs-sorax yox idi.

Bir gün paccah oğlu şəhərə car çəhdidi ki, bir neçə gün-nüyə səfərə çıxır. Qoşun-ləşkər yığıldı, paccahın oğlu da dəst-tənin başında təntənəynən şəhərdən çıxdı. Amma elə ki, qoşun-ləşkər şəhərdən bir az aralandı, paccah oğlu xəlvətçə dəs-dədən ayrılib, geri qayıtdı, gəlib həmişəki pusqu yerində giz-dəndi. Elə ki, axşam oldu, bir də gördü, qız deyən dərviş gəlir, itdərin hərəsinə bir parça ət atıb getdi. Elə bu vax paccahın oğlu pusqudan çıxbı, dərvişi qılıncnan tən ortadan iki yerə böldü.

Səsə qız da imarətdən çıxdı. Öpüşdülər, quçaxlaşdırılar. Qonşu paccahlığa xəbər göndərib qızın atasını da çağırırlar. Qıznan atası min ilin həsrətdiləri kimi öpüşdülər, görüşdülər. Təzədən qırx gün, qırx gecə toy elədilər, yedilər, işdilər, yerə keşdilər.

Göydən üç alma düşdü. Biri özümün, biri sözümün, biri də nağıl danışanın. Siz sağ, mən salamat. Siz yüz yaşınızın, mən yüz əlli.

QARADAĞIN SİRİ

Biri var imiş, bir yox imiş. Bir paccah var imiş. Bu paccahın üç oğlu var imiş. Onnardan birinin adı Əhməd, ortancılıının adı Hümbət, kiçiyinin adı isə Məhəmməd imiş.

Ömrünü sona çatdırın paccah bir gün ölüm yaslığına baş qoyur. O, əmr edir ki, oğlannarını çağırıssınar. Paccahın əmri ni yerinə yetirib onun oğlannarını çağırıllar. Oğlannarı atasının başına toplaşıllar. Atası oğlannarına vəsiyyət edib deyir:

— Oğullarım, mən ölürem. Sizə vəsiyyətim budu ku, Qara dağ deyilən yerə səfər etmiyəsiniz.

Ata vəsiyyətini eliyib ölü. Paccahın ölümünnən sora onun böyük oğlu Əhmədi camahat özdərinə paccah seçir. Aradan bir qədər keçir, atasının vəsiyyətini yadının çıxaran Əhməd Qaradağa səfərə hazırlaşır. Deyilənə görə, Qara dağ çox mənzərəli, ürəhaçan bir yer imiş.

Əhməd qoşun sərkərdəsini yanına çağırıb deyir:

— Bir söz idi, atam öləndə dedi. Qoşunu hazırla, sabah Qara dağa səfərə çıxacağıx.

Paccahın əmriynən sabahı gün qoşun atdanıb Qara dağa doğru üz qoyur. Qoşun az gedir, üz gedir, dərə-təpə düz gedir, yeddi gün, yeddi gecə yol gedib Qara dağa çatır. Neçə gününən bəri yol gəlib yorulmuş qoşun axşam çadır qurub dincəlir. Paccah da öz alaçığına çəkilir. Gecəni yatıllar. Səhər açılır. Səhər üzünüzə xeyirriynən açılsın.

Paccah başında saray adamnarı çadırdañan çölə çıxır. Doğurdan da, Qara dağ çox mənzərəli bir yer imiş. Uzaxda Qara dağın güllü-çiçəhli yamaşları görünürdü. Bu çiçəhlərin arasında gözəl bir ceyran otduyurdu. Ceyran paccahın xoşuna gəlir, paccah əmr edir ki, qoşun atdanıb, hər tərəfdən ceyranı mansırıya* alsınar. Ceyranı diri tutmax lazımdı. Ceyran kimin tərəfinnən qaşsa onnarin boynu vurulacaxdır. Qoşun ceyranı

* mansıra-mühasirə

mansırıya alır. Ceyran göz gəzdirib paccahnən vəzirin arasından cüt ayax vurub qaçıır. Paccahnən vəzir atdarını ceyranın dalınca çapıllar. Onnar qoşunnan aralanıb ceyranı böyük bir səhraynan qova-qova aparıllar. Axırda onnar böyük bir qalaçıya ras gəlliər. Ceyran qaçıb həmən qalaçıya girir. Onnar da atdan düşüb qalaçıya daxıl olullar. Onnar içəri girəndə qalaçanın ortasında pərdə görüllər. Həmən pərdənin dalınnan səs gəlir: — Əhməd, mənim imarətimə daxıl olma!

Bu səsi eşidən paccahnən vəzirin qorxudan ürəhləri partdıyib ölüllər.

Qoşun on gün onnarı gözdüyüür, gəlmədihlərini yəqin edib geri qayıdıllar. Əhvalatı söylüyüller.

Ortancıl qardaş paccah olur. Bir qədərdən sora o da Qara dağa getməh fikrinə düşür.

Bu məqsədnən onnar yola düşür, Qara dağa çatıllar. Onnar da həmin ceyrana rast gəlir. Ortancıl qardaş da ceyranın dalıca qalaçıya girir və o da böyük qardaşı Əhməd kimi geri qayıtmır. Qoşun yenə də əlibos geri dönür. Kiçih qardaş Məhəmmədi paccah seçillər.

Yeni taxta çıxmış Məhəmməd hakimiyyətinin ilh gününən Qara dağa səfərə çıxmax qərarına gəlir. O, isdiyir ki, Qara dağa getsin, qardaşlarının başına gələn əhvalatı öyrənsin, ya-xud da onnar tələf olan yerdə o da məhv olsun. Bu məqsədnən o, Qara dağa yol başdırır. Yeddi gün, yeddi gecə yol getdihdən sora gəlib Qara dağa çatıllar. Çadırılarını qurub səhərin açılmasını gözdüyüüller.

Səhər açılır. Səhər üzünüz xeyirriynən açılsın. Onnar çadırdañan çıxıb Qara dağın mənzərəsini seyr edərkən yenə ceyranı görüllər. Qoşun əhli ceyranı Məhəmmədə göstərib deyillər:

— Məhəmməd, sənin düşmənin həmin bu ceyrandı. Qardaşlarının başına nə iş gəlibsə, bu ceyran gətiribdi.

Məhəmməd qoşuna əmr edir, qoşun atdanıb ceyranı hər tərəfdən mansırıya alır. Ceyran yenə Məhəmmədnən vəzirin

arasınının hopbanıb qaçıır. Vəzir, vəkil, qoşun əhlinin çox hissəsi Məhəmmədi təh buraxmıyb onnan getməh isdiyillər. Amma Məhəmməd onnan bir adamın belə getməsinə razı olmuyub deyir:

– Mən qardaşdarımın dalısınca gedirəm. Gedib ya qardaşdarımı, ya da onnarın qatillərini taparam, ya da onnar kimi mən də ölüb orada qalaram. Sizin nə günahınız var ki, ölümə gedirsiniz.

Məhəmməd bu sözdəri deyib qoşunnan ayrıılır. O, öz atını sürüb dərələrdən sel kimi, təpələrdən yel kimi keçərəh həmin qalaçıya gəlib çıxır. Qardaşdarının meyidini qalaçada görən Məhəmmədin ürəyi qəzəbnən döyünməyə başdırır. Bu zaman həmin pərdənin dalınnan səs eşidilir:

– Məhəmməd, mənim qalaçamı azad elə!

Lakin Məhəmməd yerinmən tərpənmir. Bu səs üç dəfə təkrar olunur. Səs Məhəmmədə yenə də təsir etmir. Bu zaman pərdə bir tərəfə çəkilir, pərdənin dalınnan üzü niqablı bir adam çıxıb Məhəmmədnən əlbəyaxa olur. Xeyləh güləşənnən sora Məhəmməd üzü niqablı adamı yıxır. Qılıncı çəkib başını kəsməh isdiyir. Üzü niqablı adam onnan aman isdiyib, onu öldürməməyi xayış edir. Lakin Məhəmməd məğlub olmuş düşmənnən qardaşdarının qanını almax isdiyir. O, deyir:

– Mən səni öldürəcəm! Çünkü sən mənim düşmənimsən. Mənim iki qardaşımı öldürübən.

Üzü niqablı adam deyir:

– Məhəmməd, mən sənin düşmənin deyiləm. Sənin qardaşdarını mən öldürməmişəm. Mən bu pərdənin dalınnan sənə çıçırdığım kimi, bir dəfə də onnara çığırib qalaçadan çıxmağı əmir etmişəm. Mən nə biliydim ki, onnarın ürəyi kişi ürəyi yox, quş ürəyi imiş. Çatdıyib öldülər. Məhəmməd dedi:

– Yox, səni öldürməliyəm. Hər halda qardaşdarımın ölümünə səbəb sənsən.

O, cavab verdi:

– İndi ki, məni öldürməh isdiyirsən, öldür. Ancax bir ar-

zum var, qoy onu deyim, sora öldür. Mən ceyran şəklində bu səhraları dolaşan bir qızam. Əhd eləmişəm ki, kim mənim qalaçama girib səsimə tab gətirib məni yıxsa, ona ərə gedəcəm. Mən öz arzumu dedim. İnnən sora buyrux səninkidi. Necə isdiyirsən, elə də elə – deyib, üzünnən niqabı götürdü. Məhəmməd baxıb gördü kü, doğurdan da bu elə qızdı ki, aya deyir, sən doğma, mən doğacam, günə deyir, sən çıxma, mən çıxacağam. Onun ürəyinə insaf gəldi. Öz-özünə dedi:

– Belə qızı da öldürəllərmi? Bunun günahı nədi? Qardaşdarımı vurub öldürmüyüb kü. Özdəri çatdıyib ölüblər.

O, qızə dedi:

– Sənin günahının keçirəm. Ürəyindəki arzunu yerinə yetirməyə çalışaram.

Məhəmməd qıznan köməhləşib qardaşdarını da, vəzir-rəri də dəfn etdirər. Sora Məhəmməd qızə dedi:

– Hazırraş, gedəh.

Qız cavab verdi:

– Hara gedəh?

– Necə hara gedəh, mən paccaffam, məni qoşun gözdüyüür.

– Paccaff olduğunu bilirəm, qoşun da gözdüyüüb-gözdüyüüb qayıdış gedəcəh. Gedib paccaff olub qoşun dərdi, ölkə dərdi, camahat dərdi çəhməhdənsə, burda qalmax daha yaxşıdı. Ömrün uzunu sənə yeməh, geyməh, nə lazımdısa, mən verəcəm. Məhəmməd fikirrəşib qızın sözüynən razılaşdı. Onnar burada qalmalı oldular.

Sizə xəbər verim qoşun əhlinnən. Qoşun əqli gözdüyüüb-gözdüyüüb onu da ölmüş hesab edib, geri qayıtdılar özdərinə təzə paccaff seşdirər. O gündən Qara dağa səfər etməyə son qoyuldu.

Məhəmmədnən qız burda yaşıyb xoş gün keçirillər. Məhəmməd səhərrər çörəyini yeyib oxunu götürüb ova gedərmiş. Qız isə evdə qalıb ev işdəriyinən məşğul olarmış. Ovdan gələndə hər şeyi hazır – xörəyini bişmiş, paltarını yuyulmuş görərdi.

Bir gün Məhəmməd ovdan qayıdarkən öz-özünə fikirrəşdi ki, hər gün hər şey öz qaydasında olur. Paltarım yuyulur, xörəyim hazır olur. Görəsən, bəs paltar harda yuyulub, xörəh harda və nədə bişir. Belə fikirrərnən o, evə çatıb, yolda fikirrəşdihləri şeyləri arvadının soruşur. Arvadı cavab verir:

— Ay Məhəmməd, sənin nəyinə lazımdı, mən harda bişmiş bişirirəm, harda paltar yuyuram. Sən öz işinin dalınca get. O, arvad işidi. Sən niyə qarışırsan?

Bir gün Məhəmməd ova getdihdən sora o, qayıdanda görsün deyə, bir-iki köhnə paltarını yuyub çölə sərdi. İçəri gibib bir qədərdən sora eşiyə çıxanda gördü kük, köynəyin biri yoxdu. Cox axtardı, köynəyi tapa bilmədi. Kor-peşman gəlib qapıda oturdu.

Bu zaman Məhəmməd ovdan qayıdır gəlir və arvadını həddinnən artıq qəmgin görüb soruşur:

— Sənə nə olubdu, niyə belə qəmginsən?

— Nə olacax, qoymadın dinc oturduğumuz yerdə oturax.

Mənim harda paltar yuyub qurutduğumu soruştun. Yumuşam, budu, indi bir köynəh yoxdu. Tap görüm, hardan tapırsan.

Məhəmməd gülüb dedi:

— Elə bunnan ötərimi bikefsən? Təki dərd bir köynəyin dərdi olsun.

— Eh, Məhəmməd, məsələ köynəh məsələsi deyil. Bu köynəyin ucunnan sənin başın cox bələlər çəkər.

Bunnar burda qalmaxda olsun, sizə xəbər verim köynəhdən. Küləh köynəyi qova-qova gətirib bir dəryanın sahilinə çıxardı. Hansı ki, bu dəryanın sahilinnən yol gelib keçirdi.

Bir tacir var idi. Həmişə o, alverdən qayıdır gələndə paccah üçün bir qiymətdi hədiyyə alıb gətirərdi. Bu dəfə tacir paccah üçün heş bir şey almamışdı. Gəlib həmən dəryanın sahilinnən keçərkən köynəh ona rast gəlir. Tacir köynəyi götürüb görür kük, bunun qırx dəvəsinə yühlənmiş maldan bu köynəh cox qiymətdidi. Belə fikirrəşir ki, yaxşı oldu, bu köynəyi paccaha apararam. Bəkə o da bunun əvəzində elə bir məbləğ

verə ki, bu yollardan mənim canım qutara.

Tacir gəlib öz vilayətdərinə çatır. Gətirdiyi şeyləri yerəşdirdihdən sora tapdığı köynəyi bir məcməyiyyə qoyub, üsdü-nü örtüb paccaha hədiyyə aparır. O, izin alıb paccahın yanına daxil olur və paccahın həzurunda dayanıb hədiyyənin üsdünü açır. Köynəyin şoxu bütün otağa yayılıb paccahın gözərərini qamaşdırır. Paccah köynəyi görən kimi huşunu itirib yerə yıxlırm. Həkim çağırıllar, həkim paccahi ayıldır. Paccah çığırıb deyir:

— Ya bu köynəyin sahibini tapıb gətirin, ya da bu sahat canım çıxdı.

Taciri tapıb gətirillər. Tacir köynəyin kimin olduğunu bilmədiyini söylüyür. Yalnız köynəyi tapıldığı yeri nişan verir. Paccah əmir verir ki, kim bu köynəyin sahibini tapıb gətisə, ona özü ağırrığında qızıl verəcəh. Bu xəbəri eşidən bir qarı özünü paccaha yetirir. Bu imansız qarı paccaha deyir:

— Sən sözünə əməl etsən, mən qırx günün müddətində həmin köynəyin sahibini tapıb gətirə bilərəm.

Paccahnan qarı arasında şərt kağızı hazırlanır. Paccah bu kağıza öz möhürünyü vurur.

Bəli, bu qarının bir küpü vardı. Bu küpün piçini* buranda küp göyə qalxıb üzürdü. Qarı həmin küpün üzərində haviya qalxdı. Uçub köynəh tapılan dəryanın sahilinə gəldi. Bu dəryadan yuxarıya doğru uzanmış səhranı gözərdən keçirə-keçirə axdarmağa başdadı. Nəhayət, dəryadan cox-cox aralıda gözəl bir qalaçanın olduğunu gördü. Bu qalaçadan başqa yaşayış yeri yox idi. Qarı fikirrəşdi ki, köynəyin sahibi yalnız bu qalaçada ola bilər. Ona görə də qarı qalaçadan xeyləh aralı küpü yerə endirdi. O, küpü qumsallıq bir yerdə yerə basdırıldı. Küpün yalnız ağızı görünürdü. Onu da ot-ələfnən basdırıb qalaçanın yanına yola düşdü. Qarı gəlib qalaçanın yanına çıxdı. Qapının ağızında oturub ağlamağa başdadı. Səsə qız qapını açıb bayırına çıxdı. Qarı tez ona yalvarmağa başdadı:

* piçini – burğusunu

– Qızım, mən köşdən aralı düşmüşəm, indi hansı səmtə gedəcəyimi də bilmirəm. Qoca arvadam, qoy sənin yanında qalım. Süfrənin qırıq-quruğunyan dolanaram. Sənə ana kimi qulluğ edərəm.

Qız yaxşı bilirdi ki, buradan karvan yolu keşmir. Ona görə də qarının dedihlərinə inanmayıb, onun bir kələh sahibi olduğunu hiss edib onu içəri buraxmir. Qarı qapıda oturub Məhəmmədin gəlməsini gözdürür. Məhəmməd axşam ovdan qayıdır gəlir. Qarı ona yalvarır ki, onu burada saxlasın. Məhəmməd razı olub, arvadına deyir ki, qoy burda qalsın. Sənə qulax hayanı olar. Bizə ziyanı nədi?

Qız deyir:

– Məhəmməd, bu da olmasın köynəyin məsələsi. Qoy rədd olub getsin. Bunnan xeyir gəlməz.

Köynəh adını eşidəndə qarı bu adamın həqiqətən köynəh sahibi olduğunu yəqin edir, ürəyində söyünməyə başdırıb daha da çox yalvarır. Məhəmməd arvadının xahiş edir ki, o, qarının burada qalmasına razı olsun. Məhəmmədi həddinnən çox sevən qız axırda onun sözünü qırımıyb deyir:

– Məhəmməd, deyirsən qalsın, qoy qalsın. Amma onu bil ki, bunun ucunnan sənin başın çox bələlər çəkəcəh.

Nəhayət, qarı burda qalası olur. Məhəmməd yenə adəti üzrə hər gün ova gedərdi. Qariyin qız isə evdə qalardı. Qarı qızı elə qullux edirdi ki, qız qariya etdiyi pisdiyə görə utanırdı.

Bu münvalnan onnar birrihdə gün keçirəndlər. Bir gün qarı öz-özünə fikirrəşdi ki, artıq otuz doqquz gündü burdadı. Paccaha verdiyi vaxda bir gün qalıbdi. Deməli, nə cür olur-olsun, sabah bu qızı ora çatdırmalıdır. Səhərisi gün qarı qızı dedi:

– Qızım, elə həmişə evdə olurux, bir gə çıxıb ətrafi gəzəh. Gözün-könlün açılsın.

Qız razı oldu. Onnar gəzməyə çıxdılar. Qarı onu gəzdirə-gəzdirə getirib küpün yanına çıxardı. O, hərrənib küpün yanına gəldi. Onun ağızından otu-motu kənara tulluyub əvvəlcədən hazırlanmış bir dəsdə gülü küpün içəri tulladı sora qızı çağırıb dedi:

– Qızım, burda bir dəsdə gül var. Lakin dərindədi, əlim çatmir. Sənin qolun mənimkinnən uzundu, gə bunu çıxart.

Qız onun yanına gəlib əyildi ki, ordan gülü çıxartsın. Bu zaman qarı onun qışdarının qaldırıb təpəsi üstə küpün içəri saldı, özü də üsdünə mindi. Qarı küpün piçini buran kimi küp gøyə qalxdı, bir qədərdən sora qızı paccahanın yanına çatdırıldı. Qarı qızı paccahanın imarətinə düşürüb, onu otaxlardan birinə apardı. Özü isə şərtnamə kağızını götürüb, gedib tərəzinin bir gözündə oturdu. Qarı paccahdan öz şərtinə əməl etməyi tələb etdi. Paccah qariya onun özü ağırrığında qızıl verib onu yola saldı.

Qız isə özünə gələndə işin nə yerdə olduğunu anniyir. O, zəhərqaşdı üzüyünü götürüb paccaha xəbər göndərir ki, əyər mənə yaxın gəlsə, bu üzüyün qaşını yalıyıb özümü öldürəcəm. Gərəh mənə qırıq gün möhlət verəsən. Bu müddət ərzində Məhəmmədi tamam yaddan çıxaram, sora paccahnən yaşa-mağə razılıx verəm.

İndi sizə kimnən xəbər verim, yazix Məhəmməddən. Məhəmməd ovdan geri qayıdır görür kü, nə tas var, nə hamam, Lələ köçüb, yurd ağlıyır. O, indi anniyir ki, arvadı nə üçün qarını evə qoymax istəmirdi. O, bütün günahların hamisini özündə görüb, üzü üsdə yerə yixilib ac, susuz yeddi gün, yeddi gecə qalır. Yeddi gündən sora qalxıb ayağına dəmir çarix geyir, əlinə dəmirdən əsa alıb, ağlıya-ağlıya yollara düşüb, qızı axtarmağa başdırır.

Məhəmməd otuz üç gün gedib, gəzə-gəzə bir şəhərə çıxır. Şəhərin kənarında bir qariya qonax olur. Axşam onnar oturub söhbət edillər. Məhəmməd qaridan şəhərdə nə kimi yenilihlər olduğunu soruşur. Qarı cavab verib deyir:

– Qarı nənə qadan alsın, şəhərimizdə nə yenilik olacax. Bir yenilik var, o da taxdı dönmüş paccahımızın yeniliyidi. Oğul, bir gün paccahanın yaxın dosdu bir tacir səfərdən qaydarkən bir köynəh tapıb gətirir. O, köynəyi paccaha pay aparır. Paccah köynəyi görən kimi köynəyin sahibinin tapılıb gətilməsini əmr edir. İmansız bir qarı gedib köynəh sahibini öz

yoldaşının ayırib oğurruyub gətiribdi. İndi həmin qız da pacahı olduğu otağa buraxmır.

Məhəmməd qarının bu söhbətinə qulax asıb dedi:

– Sənin başına dönüm, qarı nənə, al bu üzüy, nə yolunan olursa olsun, o qıza çatdır. Sizin paccahın gətirdiyi o qız mənim arvadımdı.

Qarı:

– Yox, oğlum, mən elə qələt eliyə bilmərəm. Paccah xəbər tutub, məni öldürər.

Məhəmməd əlini cibinə salıb qariya bir xışma qızıl verdi. Sora ikinci bir xışma da verib dedi:

– Al, buna da xırda-xuruş alginən. Guya sən çərcisən. Bu ayın-oyunu da bir yaylığın içində qoy, düz paccahın imarətinin qabağına get və bu şeyləri özünnən apar, beləliynən, özünü qızın yanına sal. Üzüyü ona ver. Dediyi sözdərə isə diqqətnən qulax as.

Qarı qızılı görən kimi gözdəri ət görmüş pişiyin gözdərinə döndü.

– Qarı nənən sənə qurban, üzüyü qıza çatdıraram, – dedi.

Səhər qarı özünü bazara saldı, bir qədər xırda-xuruş şey alıb özünü paccahın imarətinə saldı. Qız pəncərədən bunu görüb qarının sözdü adam olmasını hiss etdi. Öz-özünə fikirrəşdi ki, bəkə Məhəmməddən bir xəbər gətirə. Qarabaşdara əmir etdi ki, o qarını çağırın, görəh nə satır. Qarabaşdar qarını çağırıldılar. Qarı içəri girib, Məhəmmədin ona verdiyi üzüyü bağlamanın içində qoyub qızın qarşısında aşdı. Qız şeylərə baxarkən üzüyü götürüb qariya dedi:

– Qarı nənə, qadan alım, Məhəmməd hardadı?

Qarı dedi:

– Bilmirəm.

Qız qolbaxlarını çıxarıb qariya verdi və yenidən soruşdu:

– Qarı nənə, sən allah, Məhəmməddən mənə bir xəbər.

Məhəmməd hardadı?

Qarı:

– Belə mənim evimdədi, – deyə cavab verdi.

Qız sevincəh dedi:

– Qarı nənə, dedihlərimə diqqətnən qulax as. İki ötüb üş deyən günü – çərşənbə gününün axşamı mənim paccaha verdiyim vax qutarır. Məhəmməd həmin axşam gecə sahat on iki də iki yaxşı atnan məni paccahın bağının gün çıxan tərəfindəki barının qirağında gözdəsin.

Qarı “Baş üsdə”, – deyib, özünü Məhəmmədə çatdırıb qızın dedihlərini ona nağıl etdi. Məhəmməd tez özünü bazara saldı və iki yaxşı at aldı. Bu gözdüyəcəyi üş gün Məhəmmədə üç il oldu. İki ötüb, üş deyən günü qız paccaha xəbər göndərib dedi ki, bu gün mənim sənə verdiyim vax tamam olur. Ona görə gərəh mən bu gün qırx qıznan sənin bağına gəzməyə çıxıb Məhəmmədin fikrini axırıncı dəfə yadımnan çıxaram. Gərəh bunun üçün heş kim çölə çıxıb məni görməsin. Paccah əmir verdi ki, çərşənbə günü günortadan sora mənim təzə hərəmim bağa gəzməyə çıxacax. Kim küçüyə çıxıb onu görsə, boynunu vurduracam. Günortadan sora paccahın əmrinə görə hamı öz evinə çəkildi. Beləliynən vax tamam olanda qız qırx incəbel qıznan birgə bağa gəzməyə çıxdı.

Həsrətnən gündəri sayan Məhəmməd atdarın bel-başını bərkidib, lap axşamnan qızın təyin etdiyi yerə gəlib gözdəməyə başdadı. Vaxda hələ çox vardi. Məhəmməd divar dibində oturub atdarın yuyənini qoluna keçirtdi. Saat 12-yə yaxınlaşındı. Məhəmmədi şirin bir yuxu tutdu. Atdar dərtinib yuyənərini onun qolunnan çıxardılar.

Sizə kimnən xəbər verim, Mehtər Məhəmməddən. Paccahın Məhəmməd addı bir mehtəri vardi. O, gecə-gündüz tövlədə olduğundan paccahın əmrinnən xəbəri yoxudu. Odu ku, atdarı rahatdadıxdan sora Məhəmməd evə getməli oldu. Onun yolu bu bağın qirağında idi. Gəlib burdan keçərkən iki yəhərri-yüyənni atın sahibsiz bağın qirağınyan getdiyini gördü, yüyüürətən atdarı tutdu.

Elə bu zaman qız özünü divardan atıb gecənin qarannı-

ğında atdarın yanına yüyürdü və dedi:

– Əyə, Məhəmməd, min!

Məhəmməd burda yatmaxda olsun, atın birini qız, birini də Mehtər Məhəmməd minib yola düzəldilər. Qız qabaxca oğlan onun dalısınca hava işixlaşınca at sürdülər. Bir meşənin qıraqında hava işixlaşdı. Bu zaman qız geri baxıb gördü kükü, yanınca gələn Məhəmməd deyil, başqa bir adamdı. Dedi:

– Yaxşı, gə, qismət belə imiş.

Onnar bir bulağın başında atdan düşdülər. Qız dedi:

– Sən otu, mən su üstə çıxıb gəlirəm.

Qız burdan da ağızını çevirib getdi. Mehtər Məhəmməd burda gözdəməhdə olsun, sizə xəbər verim paccahdan. Paccah qızın gəlməyini səbirsizdiyinən gözdüyürdü. Bu zaman qıznan gəzməyə çıxan qızdar paccaha xəbər yetirillər ki, nə oturmuşsan, qız yoxdu. Şəhər bir-birinə qarışdı. Bu səsə Məhəmməd sərsəm oyandı. Baxıb gördü kükü, nə qız var, nə atdar. Durub təzədən ağılya-ağılya qızı axtarmax üçün yola düşdü. Paccah da canı bərh bir ata minib yola düşdü, qızı axdarmağa başdadı.

Mehtər Məhəmməd bulağın başında çox gözdüyüür, lakin qız geri qayıtmır. Durub atdarın bir cannisini minib qızı axdarmağa başdırıyır.

Sizə kimnən xəbər verim, qızdan. Qız meşəynən gəzə-gəzə gəlib bir dağa çıxır. Dağda bir çoban qoyun otarırdı. Qız bərh ajmışdı. O, çobanın yanına çatıb soruşdu:

– Yeməyə çörəyin varmı?

Çoban dedi:

– Çörəyim də var, südüm də.

Sora durub süd sağıb gətirdi. Qız süd, çörəh yeyib doydu. Çoban bir qədər ağıldan yüngül idi. O, qızı dedi:

– Mən səni alıb özümə arvad eliyəcəm.

Qız çobana dedi:

– Yaxşı, mən razıyam. Sən mənə bir paltarını ver, qoyunun yanında durum, sən də get anannan, bacınınan birini çağır, gəlsin məni aparsın.

Çobanın ağılı kəsir. Paltarının bir dəsdini çıxarıb qızı verir. Qız paltarı geyinib qoyunun yanında qalır, çoban isə kəndə yola düşür. Çoban uzaxlaşan kimi qız qoyunu tərgidib burdan da çıxıb gedir. Çoban özünü anasına yetirib deyir:

– Ay ana, dur gedəh, mənim arvadımı gəti.

Anası deyir:

– Ay sənin başın batsın, arvad nədi, zad nədi? Xalxin qoyununu kimə tapşırıb gəlib sən? Ay dəli, ölüsən səni.

– Yox, dur gedəh, mənim arvadımı gəti, – deyib, anasının qolunnan tutub çəkə-çəkə qoyunun yanına gətirir. Gəlib görürlər ki, qız yoxdu, qoyunun da hərəsi bir dəriyə dağlıb.

Çoban deyir:

– Ana, apar qoyunnarı ver yiyesinə, mən getdim.

O da düşür dağlara, qız axtarmağa.

Sizə kimnən xəbər verim, qızdan. Qız çobanın paltarını geyinənnən sora ordan düz gəzə-gəzə gəlib şəhərə çıxdı. Gör-dü kükü, camahat hamısı meydana toplaşıbdı. Paccah ölmüşdü. Camahat quş uçurub özdərinə təzə paccah seçirdi. Qız bir tərəfdə durub baxırdı. Quş havada hərrənib-hərrənib gəlib qızın başına qondu. Quşu karıxmış hesab edərəh, yenidən uçurtdular. Quş ikinci dəfə də gəlib onun başına qondu. Qızı tutub yaxınnıxdakı uçux dəyirmana saldılar. Sora quşu üçüncü dəfə uçurtdular. Quş yenə hərrənib-firranib dəyirmanın uçux yerin-nən içəri girib yenə qızın başına qondu. Hami qapının dalında onu pusurdu. O, quşu başınınan götürüb öpdü və dedi:

– Ey Allahın heyvanı, bu qərib ölkədə məni nə üçün döydürüsən? Kim nə bilir ki, mən kim olmuşam, nəçiyəm?

Bunu eşidən xalq onun paccah nəslinnən olduğunu zənn edib quşun yanlışlığını hiss etdirilər. Onnar qapını açıb içəri girdilər, qızı aparıb özdərinə paccah seşdirilər. Qız paccah olan-nan sora yaxçı bir rəssam çağırıb özünün qızdix paltarrarını geyinib böyük bir şəkil çəhdirdi. Sora vəziri yanına çağırıb dedi:

– Sizin bu şəhərdə elə bir bulax varmı ki, yol kənarında olsun?

– Yeddi yol ayrıcında yaxçı bir bulax var, – deyə vəzir cavab verdi.

O, vəzirə əmir etdi ki, bu şəkili həmin bulağın başına vursun və yanında silahlı gözəçilər qoysun. Kim bu şəkilə baxıb köhsünü ötürsə, onu tutub yanına gətirmələrini tapşırıdı.

Bunnan bir neçə gün sora gözəçilər bir adam tutub gətirdilər. Qız baxıb gördü kükü, bu Mehtər Məhəmməddi. Paccah əmir etdi ki, bunu həbsxaniya salıb, yüngül cəzalı dustaxların normasını versinnər.

İki gün sora isə bir qoca kişi tutub gətirdilər ki, o da şəklə baxıb köks ötürübmüş. Paccah əmr etdi ki, onu da həbsxanaya salsınnar. Ancax elə yerə salsınnar ki, bir ayağının üstündə durmax mümkün olsun. Özünə də gündə yarım girvəngə qara çörəynən yarım istəkan isti su versinnər.

Bunnan bir həfdə sora üçüncü bir nəfəri tutub gətirdilər. Paccah bunu da tanıdı. Fikirrəşdi ki, çobannar ətnən dost olur. Onu da qəssəbə verib tapşırıdı ki, bunun ürəyi istədiyi yerdən hər gün ətnən yemlə.

Bunnan beşaltı gün sora dördüncü bir adam tutub gətirib dedilər:

– Paccah sağ olsun, bu nəinki şəkilə baxıb köhsünü ötürdü, hətta ağladı.

Paccah cavab verdi:

– Onda bunun cəzası hamisindən ağır olacax.

Sora əmir etdi ki, daha həmin şəkli çıxarıb gətirsinnər. Şəkili çıxarıb gətirdilər. O, axırıcı tutulanı xidmətçilərinən hamama göndərdi. Sora isə dalınca xoşdadiği bir dəs paltar göndərdi. Hamamda hamamlanıb gələnnən sora onu yaxşı yeməhlərnən yedizdirib bir həfdə dincəlməyə göndərdilər. Bir həfdədən sora paccah car çəhdirdi ki, hamı meydana toplaşın, tutulmuş adamın məhkəməsi qurulacax. İşə də paccahın özü baxacax. Günahkarrar gətirilib bir tərəfdə saxlanıldı. Paccah qırmızı geyinib taxda çıxdı. Siyirmə qılış cəlladdar paccahın əmrini gözdüyürdülər. Birinci gəldiyinə görə Mehtər

Məhəmmədi ayağa qaldırdılar. Paccah onnan soruşdu:

– Sən nə üçün şəkilə baxıb köhsünü ötürdün?

Mehtər Məhəmməd dedi:

– Mən bir axşam tövlədən gəlirdim. Gördüm iki yəhərri-yüyənni at divarın qıraqıyan gedir. Yetirib bu atdarı tutdum. Elə bu zaman həmin şəkil sahibi olan qız barıdan atılıb mənə dedi: “Əyə, Məhəmməd, min”. Atın birini mən mindim, birini də o. O, qabaxca, mən dalınca gecə səhərə qədər at sürdüh. Sabah açılında geri çəvrilib məni görcəh dedi: “Yaxşı, gəl, qismət belə imiş”. Bir bulağın başında atdan düşdüh. O, mənə dedi ki, sən otu, gəlirəm. Elə o gedən oldu. Axşama qədər gözdədim gəlmədi.

– Bəs sən onnan bir gecə yol getdin, bir bulağın başında onnan düşdün, heş onnan yaxınnıx etmədin?

– Yox, əgər mənim ona əlim dəydisə, əlim qurusun.

Paccah oturmax üçün ona icazə verdi.

Sora ikinci gələni paccah ayağa qaldırıb soruşdu ku, sən nə üçün o şəklə baxıb köhsünü ötürdün?

O cavab verdi:

– Mən filan ölkənin paccahiyam. O qızın bir köynəyi tapılıb mənə gətirilmişdi. Mən köynəyi götürüb o qızı bir qarı vasitəsiyənən gətirtirdim. Qız əlində zəhərri üzüh tutub dedi: "Qırx gün mənə yaxın gəlsən, özümü öldürəcəm". Qırxinci gün o, bağda gəzməyə çıxıb və oradan qaşdı.

Paccah soruşdu:

– Sən bu qırx gündə heş ona yaxın getmədinmi?

– Yox, and olsun Allaha ki, qorxdum özünü öldürüə. Ona heş əlim də dəymiyib.

Sora çobanı ayağa qaldırdılar.

– Sən nə üçün şəkilə baxıb köhsünü ötürdün?

– O, belə mənim arvadımdı.

– Necə sənin arvadındı, onnan bir yerdə yaşıyıbsan?

– Yox, mən qoyun otarırdım, mənnən gəlib çörəh istədi. Mən ona südnən çörəh verdim. Sora dedim ki, səni alıb özümə

arvad eliyəcəm. O dedi yaxşı, sən paltarının bir dəstini mənə ver, mən geyinib qoyunu gözdüyüm, sən də get ananı, bacını gəti, məni aparsın. Getdim anamı gətirdim. Gəlib gördüm kü, o, yoxdu. Qoyunnar da dərələrə dağılmışdı.

– Bəs sən onun üzünnən öpbədin?

– Yox, tövbə. Həş əlim də dəymədi.

Sora Məhəmmədi ayağa qaldırdı. O, köynəyin itməsinnən ta bulağın başına gələnə qədər olan əhvalatı danışdı.

Paccah Mehtər Məhəmmədə dedi ki, çıx get evə. Bir daha sahibsiz atı tutma. Sonra üzünü paccaha tutub dedi:

– Sən öz kefin üçün iki gəncin şən həyatını pozubsan. Öz vəzifənnən, pulunnan istifadə edib təmiz bir ailənin dağılmışına səbəb olubsan. Cəllad!

Cəlladdar yeddi yerdən hay verdilər.

– Vurun bu qoca kaftarın boynunu.

Cəlladdar onu cəhənnəmə vasil etdirər. Sora çobana üz tutub dedi:

– Həmişə ac adamnara çörəh ver. Amma qabağına gələn qadına arvadım demə. Hər arvadın sahabı var.

Əmir etdi ki, çobana bir sürü qoyun, bir dəs paltar versinər, özünü də yola salsınnar.

Sora paccah ayağa qalxb Məhəmmədi yanına çağırıb dedi:

– Camahat, bu danışlannarın hamısı düzdü! O qızın həqiqi əri bu oğlandı. Bunnan qızın rahatlığını pozan sizin qarşınızda boynu vurulan bu qoca kaftar idi. Həmin qızın özü isə mənəm, – deyib, başının tacı çıxarıb Məhəmmədin başına qoydu. Əynindəki üsd libasını soyundu. Camahatın gözü qarşısında yeddi yoluñ kənarındaki şəkil canlandı.

O gününən Məhəmməd həmin ölkədə paccah olub ölkəni ədalətnən idarə etməyə başdadı.

Onnar yedi, işdi yerə keşdi, siz də yeyin, içən dövrə keçin. Göydən üş alma düşdü: biri mənim, biri özümün, biri də nağıl söylüyənin.

SİMANIN NAĞILI

Biri var imiş, biri yox imiş, günlərin bir gündündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Bu padşahın oğlu olmazmış. Amma çox zalim padşah imiş. Bir gün Dəşküvar öz rəmmalını* yanına çağırıb, deyir:

– Rəmmal, dünyanın bütün ləzzətini dadmışam. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəml at, görüm.

Rəmmal rəml atıb gördü ki, rəml bəd gəlir.

Bir də atıb gördü ki, həmində ki, həmin.

Rəmmal dedi:

– Rəml bəd gəldi. İzin ver sabah gəlim.

Dəşküvar izin verdi rəmmala, rəmmal durub getdi. Sabahı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmində ki, həmin.

Dedi:

– Padşah sağ olsun, acığın tutmasın.

Padşah dedi:

– De görək!

Rəmmal dedi:

– Tez-gec sənin öz rəyyətinin bir oğlu olacaq, sən onun əlində oləcəksən.

Padşahı fikir apardı ki, o necə rəiyyətdi ki, bir oğlu olacaq, mən də onun əlində oləcəyəm. Dəşküvar səhərə kimi yatmadı. Fikir fikir üstündən, səhər tezdən rəmmalı çağırıldıb dedi:

– Rəmmal, eşidəm, biləm, bu sirri bir adama demisən, vay halına.

Rəmmaldan sirri saxlamaq barədə söz aldı Tədbir istədi.

Rəmmal dedi:

– Tədbiri bu cărdü. Gərək səhərdə təzə anadan olan oğlan uşaqlarını oğurlayıb gizli öldürəsiz. Amma nəbadə camaat belə!

Rəmmal – falçı deməkdir

Padşah öz adamlarını çağırtdırıb tapşırıq verdi və onların dilindən kağız alıb yola saldı.

Dəşküvarın adamları öz işlərinə getsinlər, eşidin Dəşküvardan.

Dəşküvar durub çıxmışdı bağa. Gördü ki, bir sərçə öz balasını dimdiyində götürüb gəldi çarhovuzun üstünə, üç kərəm balasını suya basıb, alıb tazadan dimdiyinə apardı. Dəşküvarın ürəyinin başına od düşüb elə bil alışdı, dedi: mənim də oğlum olaydı!..

Bu dəmdə Dəşküvarın bağbanı bağı gəzirdi, gördü ki, padşah oturub çarhovuzun üstə, çox fikirdədi. Bağban ağacdan bir alma dərib, götürüb gəldi Dəşküvar üçün. Baş əyib, ədəb salamını yerinə yetirdi. Almanı Dəşküvara uzatdı. Dəşküvar almanı bağbandan alıb iyəldi, dərdi bir idisə, oldu iki. Bir ah çəkib dedi:

— Yaxşı alma saxlayırsan, amma...

Bağban dedi:

— Necə ki, amma?

— Saqqalıma dən düşüb, sabah düşüb ölsəm, görəsən bu bağa kim sahib olacaq.

Bağban başın aşağı salıb dinmədi. Dəşküvar çox fikrə gedib, bağbana dedi:

— Gəl allah əmrilə bir əhd-peyman edək!

Bağban dedi:

— Padşah sağ olsun, nə əhd-peyman?

Dəşküvar padşah dedi:

— Qızın olsa, qızlıqa, oğlun olsa oğulluğa mənə ver. Dəşküvar çox böyük padşahdı. Bağban Dəşküvarın sözündən çıxa bilmədi, razılıq verdi. Dəşküvar da bağbanın dilindən kağız alıb çıxıb getdi.

Eşit Dəşküvarın adamlarından. Pişik ət üçün gəzən kimi, bunlar da evbəev gəzirdilər. Gündə bir, iki təzə doğulan oğlan uşaqlarını oğurlayıb atırdılar çaya. Şəhərdə bilmirdilər. Gəlib neçə kərə Dəşküvara şikayət elədilər. Dəşküvar qulaq as-

mayıb, gələnləri qovdurdı.

Xəbər verim sənə kimdən, bağbanın arvadından. Nağıllarda vaxt çox tez başa gəlir. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçdi, bağbanın arvadı bir oğlan doğdu. Xəbər gedib çatdı bağbana ki, arvadının bir oğlu olub. Bağban sevinə-sevinə özünü yetirdi arvadının yanına, gəlib nə gördü, arvadının doğduğu oğlanın başında, qaşında, kipriyində tük yoxdu, özü də ət kimidi. Başı, qolu, qıcıq sağ-salamat, amma ki, elə bil ətdi. Bağban gəlib uşağı baxdı, gördü ki, bu uşaq araya çıxmış uşaq deyil. Getdi fikrə. Bilmədi ki, padşaha nə cavab versin. İstədi uşağı tullaya, amma ürəyindən gəlmədi.

Bu burada qalsın, eşit Dəşküvar padşahdan. Şah Dəşküvar eştidi ki, bağbanın oğlu olub, sevindiyindən dayana bilmədi. Durub gəldi, özünü tez yetirdi bağbanın evinə. Bağban oturub ağlayırdı, biliirdi ki, padşahın yanında xəcalətli olub. Bir də başını yuxarı qaldırıb gördü ki, Şah Dəşküvar gəlir, gözlerin silib ikiqat olub padşahın qabağında ədəb salamını yerinə yetirib dayandı. Şah Dəşküvar dedi:

— Oğlun olub, bəs nə üçün mənə bu vaxtacan xəbər verməmisən?

Bağban bu sözdən başını aşağı salıb dedi:

— Padşah sağ olsun, üzüm yanında qaradı.

Padşah soruşdu:

— Nə üçün qaradı? Olmaya oğlan ömrünü bağışlayıb?

— Kaş ömrünü bağışlayaydı sənə, amma dünyaya gəlməyeydi.

Şah Dəşküvar bu sözdən çox pərişan olub xəbər aldı ki:

— Nə olubdu?

Bağban əhvalatdan Şah Dəşküvari xəbərdar elədi.

Dəşküvar çox qəmgin oldu, amma inanmadı. Öz-özlüyündə dedi: Yəqin ki, bunlar uşağı məndən gizlədirlər. Üzün bağbana tutub dedi:

— Gərək uşağı özüm görəm.

Bağban Şah Dəşküvari apardı evinə, uşağı göstərdi. Şah

Dəşküvar uşağı görüb acığı tutdu, birbaş bağbanın evindən çıxıb gəldi, əyləşdi taxta, rəmmal çağırtdırıb dedi:

– Rəml at görək, o uşaq ki, deyirdin, dünyaya gəlib, ya yox?

Rəmmal dəstəmaz alıb, gəlib rəmlin atdı. Baxıb Şah Dəşküvara dedi:

– Bəli dünyaya gəlib.

Şah Dəşküvar qapıları bağlatdırıb, rəmmalı otağından bayıra buraxmadı. Adam göndərdi, öz yaxın adamlarının bir neçəsini çağırıb dedi:

– Rəmmal, tədbir tök!

Rəmmal dedi:

– Gərək şəhərdə nə ki təzə doğulan uşaq var, hamisinin boynu vurula.

Şah Dəşküvar üzün tutub öz adamlarına dedi:

– Sizin üçün filan qədər maaş ayıram, nə ki şəhərimdə oğlan uşağı var, hamisinin boynunu vurarsız, amma bu sırrı heç kim bilməməlidi.

Padşah öz adamlarının dilindən kağız alıb, dedi:

– İndi gedərsiz, bağbanın beşikdəki uşağını götürüb atarsız çaya, arvadın da öldürərsiz.

Padşahın adamları gedib bağbanın arvadını və oğlunu götürüb, istədilər öldürələr, yazıqları gəlib arvadı buraxdılaraçılıq, uşağı da bir dağın döşündə böyük bir ağac vardı, qoydular ağacın altına, çıxıb gəldilər. Bağbanın arvadı qaldı çölli-bərri-biyabanda, uşağı da ağacın altında. Ana baladan, bala anadan ayrılib, belə qalsınlar, eşit Simurqdan*.

Simurq göylə uşub gedirdi, gördü ki, yerdə bir şey ağarır. Tez göyün qatından enib yer qatına, gördü ki, ağac dibində bir uşaq var, amma yanında adam yoxdu. Simurq elə bir quşdu ki, yerin altını da, üstünü də bilir. Görən kimi bildi ki, bu bağbanın oğludu, özü də təzə gəlib dünyaya. Uşaq Şah Dəşküvarın qə-

Simurq - əfsanəvi quş adıdır, nağıllarda müsbət, xeyirxah bir quş surəti kimi məşhurdur

zəbinə gəlibdi. Simurq uşağı götürüb caynağına, qalxdı havaya, qanad çalıb uşağı götürdü, gəldi öz balalarının yanına. Simurq elə quşdu ki, fəqirləri çox sevər. Qalxıb göyə, başladı bağbanın arvadını axtarmağa. Bir müddət gəzib dolandı, bir soraq tapa bilmədi.

Simurq getməkdə olsun, eşit bağbanın arvadından. Bağbanın arvadı Şah Dəşküvarın şəhərindən çıxıb üz qoydu çölli-bərri-biyabana.

Eşit Simurqdan. Simurq göylə süzürdü. Gördü ki, çölli-bərri-biyabanda bir arvad xeylağı gəzir. Simurq üç-dörd qat göydən yerə enib gördü ki, bağbanın arvadı. Simurq qanadını açıb, aldı bağbanın arvadını qanadının altına. Bağbanın arvadı ayılıb gördü ki, Simurq qanadını yorğan eləyib salıb üstünə. Bağbanın arvadı qorxub istədi qaça. Simurq tez dilə gəlib dedi:

– Qorxma, gəl min dalıma, səni öz balanın yanına aparıram.

Bağbanın arvadı gördü ki, bu Simurq quşudu. Tez qanadından öpüb, mindi Simurqun dalına. Simurq qanad çalıb qalxdı havaya, özün yetirdi yuvasına, düşüb yerə bağbanın arvadına dedi:

– Açı gözünü!

Bağbanın arvadı gözlerini açıb gördü ki, elə gözəl məşədi ki, daha nə təhər. Bağbanın arvadı bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, Simurq yoxdu. Bir az keçdi, Simurq caynağında bir uşaq göydən yerə endi. Bağbanın arvadı xəbər aldı Simurqdan:

– Bu uşaq kimindi?

Simurq dil açıb bağbanın arvadını başa saldı ki:

– Bu uşaq sənində.

Arvad baxıb gördü ki, həmin uşaqdı ki, et parçası kimi idi, əndamında tük yoxdu, indi bir oğlan olub ki, dünyada misli yoxdu. İstədi uşağı götürə quçağına, üz-gözündən öpə, baxıb gördü ki, uşaq elə ağırdı ki, yerindən tərpədə bilmir. Xəbər aldı Simurqdan:

– Bu nə əhvalatdı?

Simurq dedi:

– Göylə gedirdim, gördüm bir çöllü-bərri-biyabanda qoca bir ağaç bir yanı üstə yixılıb. Ağacın altında bir şey ağarır. Yerə enib gördüm ki, bu uşaqdı. Tez götürüb apardım, Nil dəryasında çımdirdim, Qaradağ daşından bir parça götürüb əzdəm, tük gələn yerlərinə çəkdim. O vaxtdan bu uşağı balalarımla bir yerdə saxlayıram.

Bağbanın arvadı Simurqun qanadından öpüb həmin saat öz oğluna Siman adını verdi. Simurq Simanın anası üçün ağaç başında yuva tikdi. Ana-bala bir neçə müddət burda qalmaqdə olsunlar, eşit Simurqdan.

Simurq hər gün ov ovlardı, yarısını öz balalarına, yarısını da bağbanın arvadı ilə Simana verərdi. Bir müddət aradan keçdi. Bir gün bir əjdaha* gəlib Simurqun balalarını yemək isteyirdi. Siman onu görən kimi, tez bu ağaçdan atlandı o biri ağaça, uzun bir çinar ağacından yapışıb, bir nərə çəkdi ki, məşə titrədi, çinari yerindən çəkib çıxartdı. Əjdaha Simanı görən kimi Simurqun balalarını buraxıb, gəldi Simanın üsüntə. Siman çinarın qalın tərəfini əjdahanın ağızına salıb həmlə elədi irəli, ucunu sancıb boğazının yoluna, dayadı torpağa, əjdaha çapalayıb cəhənnəmə vasil oldu. Bir nərə də çəkdi. Bu dəmdə Simurq göylə gedirdi, eşitdi ki, məşədən nərə səsi gəlir. Enib məşəyə gördü ki, bağbanın arvadı qorxusundan çıxıb lap ağaçın başına. Xəbər aldı ki, nə olub? Bağbanın arvadı ilə Simurqun balaları Simurqu əhvalatdan xəbərdar elədilər. Simurq tez özün yetirdi Simana, gördü ki, Siman əjdahanı öldürüb dayanıb başının üstünə. Simurq üç dimdik əjdahaya vurub, ətinin yaxşı yerindən balalarına, ürəyini də Simana verib qalanını tulladı. Simurq Simanla anasını mindirib dalına dedi:

– Yumun gözünüzü!

Əjdaha - nağıllarda bəzən üç, bəzən yeddi, bəzən isə qırx başlı, hətta insan udacaq dərəcədə böyük heybətli, qanadlı ilan kimi təsvir edilən şər qüvvə

Bunlar gözlərini yumdular. Simurq qanad çalıb göylə bir neçə mənzil yol getdi, gəlib bir yerdə düşüb dedi:

– Açıñ gözlərinizi!..

Bunlar gözlərini açıb gördülər ki, bir evin qabağındadılar. Simurq bunları qoyub, qapını döydü. Bir az keçmədi ki, bir çoban çıxdı. Çoban gördü ki, gələn Simurqdu. Çoban Simurqun qanadından öpdü, Simurq dil açıb dedi:

– Simanla bu arvadı sənə tapşırıram.

Çoban baş əydi, Simanı götürdü oğulluğa.

Simurq getmişdi, amma arabir gəlib Simana baş çəkərdi.

Nağıllarda vaxt tez başa gəlir. Siman on beş yaşına çatmışdı. Amma elə cürətli pəhləvan olmuşdu ki, Qaf dağına güc eləsəydi, yerindən tərpədərdi. Bir gün Siman çobana dedi:

– At isteyirəm, qılınç isteyirəm.

Çoban tez Simurqun tükün yandırdı, Simurq özünü yetirib çobana, xəbər aldı:

– Bəs nə var?

Çoban dedi:

– Siman at isteyir, pəhləvan paltarı isteyir.

Simurq gözüm üstə deyib qalxdı göyə. Simurq göydə pərvurub, nər kimi nərildəyirdi. Qanad çalıb gah enirdi, gah qalxırdı göyə. Özün yetirdi Dəşküvar padşahın şəhərinə. Göydə süzürdü, gördü ki, Şah Dəşküvar imarətindən çıxıb gəldi bağa. Çıxıb çarhovuz üstə canamazın açdı, üzüyünü möhür elədi, başladı dəstəməz almağa. Simurq göydən baxırdı, gördü ki, Şah Dəşküvarın bir üzüyü var ki, heç padşah xəzinəsində yoxdu. Dedi: Bu üzük Simana bəsdi. Yerə enib, üzüyü vurdur caynağına, qalxdı göyə. Şah Dəşküvar Simurqun dalısınca ox atdı, amma ox Simurqa dəymədi. Şah Dəşküvar bu sirri saxlayıb özündə, başladı namazını qılmağa. Simurq özün yetirdi çobana, üzüyü verib, dedi:

– Min dalıma!

Çoban mindi Simurqun dalına, özünü yetirdi başqa bir şəhərə. Şəhərin yarım ağaçlığından çobanı düşürüb dedi:

– Gedərsən bu şəhərə. Bu üzüyü verərsən filan tacirə, deyərsən ki, bu üzüyü Xəyyam tacir verdi, dedi ki, pul eləyib versin.

Çoban şəhərə gedib taciri tapdı, üzüyü tacirə verib necə ki, Simurq demişdi, elə də tacirə dedi. Tacir üzüyü pul elədi, verdi çobana. Çoban pulu götürüb, özün yetirdi Simurqa. Simurq pulun dörddə birini çobana verib dedi:

– Apar bu pulu, bu şəhərdə Yemən vəzirə ver, deyinən Dəşküvar deyir ki, atimin xərcini verib, atımı istəyirəm. Xəbər alsa ki, at nə rəngdədi? Deyərsən ki, ağ atdı, yalının altı qırmızı. Amma atı nəbadə minəsən. Tez götür gəl bura!

Çoban şəhərə gəlib, getdi Yemən vəzirin yanına. Simurq necə demişdi, eləcə də Yemənə dedi.

Çoban pulu verib atı aldı, özün tez yetirdi Simurqa, Simurq öz tükündən çəkib bağladı atın yalına, atın yalından çəkib verdi çobana, atı buraxdı. Çobanı mindirib dalına, qalxdı göyə. Gəlib çatdı bir qalaçaya, çobana dedi:

– Bu qapını sindir!

Çoban qapını sindirdi, içəri girdilər. Bir dəst pəhləvan paltarı, on arşın uzunluğunda bir qılınc, yeddi dəyirman daşı ağırlığında bir gürz seçdilər. Simurq bunları aldı caynağına, çobanı da mindirib dalına, götürüb gəldi. Gördü ki, Siman başını qoyub anasının dizi üstə, yatıbdı. Simurq Simanı durquzdı. Siman pəhləvan paltarını başdan geyib, ayaqdan qıfıllandı, ayaqdan geyinib, başdan qıfıllandı, qılıncın belinə bağlayıb, gürzü əlinə aldı, bir nərə çəkib gürzü göydə firlatdı.

Simurq tez atın tükünü bir-birinə çəkdi. Bir də gördülər ki, ağ at, yalının altı qırmızı, budu gəlib dayandı Simanın qabağında. Siman ata minib, başladı at çapıb, qılınc vurmağa, gürz oynatmağa. Ta bir müddət pəhləvanlığın hər yolunu öyrəndi. Bir gün anasına dedi:

– Ana, mən gedirəm yeddi günün səfərinə.

Anası dedi:

– Gəl getmə!

Dedi:

– Yox, gərək gedəm.

Siman at minib, çıxdı çölə, düz iki gün yol getdi. Gəlib çıxdı çölli-bərri-biyabana. Bərk acmışdı. Bir quş vurub, kabab bişirib, oturub yedi, uzandı bir ağaç sərinliyində rahat olsun, gördü ki, iki atlı gəlir. Atlılar Şah Dəşküvarın pəhləvanlarıydı. Siman bunları görən kimi, durdu ayağa. Əl atıb xurcuna, atına bir ovuc kişmiş verib, özün söykədi qılınca. Pəhləvanlar gəlib çatdı Simanın bərabərinə, xəbər aldılar:

– Kimsən? Buralarda neyləyirsən?

Siman dedi:

– Siz kimsiniz?

Pəhləvanlar dedilər:

– Biz Dəşküvarın pəhləvanlarıyız.

Siman dedi:

– Mən də bu yerlərin pəhləvanıyam.

Bu söz onlara acıq gəldi, əl atdlar qılınca. Siman da tez əlin atıb gürzə, bir nərə çəkdi ki, nərəsindən göydə quş qanad saldı. Gürzü atıb yerə, əl elədi qılınca. Qılinci çəkib pəhləvanın birini cəhənnəmə vasil elədi. Əl atıb o biri pəhləvanın kəmərindən yer elə vurdu ki, ombası çıxdı. Pəhləvan sürünsürünə üz qoydu qaçmağa, birbaş gedib Şah Dəşküvarın yanına, dedi:

– Taxtın dağılmasın nə durmusan?! Bir nəfər çölli-bərri-biyabanda pəhləvan peyda olub, kim gəlir qabağına vurub öldürür. Özü də deyir ki, Şah Dəşküvar kimdi, mən onu tanımırıam. İstədik tutub gətirək hüzuruna, kiçik pəhləvani vurub öldürdü, məni də elə vurdu ki, ombam çıxdı.

Şah Dəşküvar bu sözdən çox qəzəblənib əmr elədi ki, vəziri çağırınsınlar. Adam gedib vəziri çağırıldı. Vəzir gəldi Şah Dəşküvarın hüzuruna, dedi:

– Buyur, qibleyi-aləm!

Şah Dəşküvar dedi:

– Bəs filan yerdə bir pəhləvan peyda olub, mənim də

pəhləvanlarının birini öldürüb. Qoşun götür, gedək görək bu necə pəhləvəndi.

Vəzir gedib qoşun hazırlığı gördü, gəlib Şah Dəşküvara xəbər verdi ki, qoşun hazırkı.

Şah Dəşküvar ata minib düşdü qoşunun qabağına. Başladılar yol getməyə. Şəhərdən çıxıb üz qoydular Simana tərəf. Eşit Siman pəhləvandan.

Siman pəhləvanı öldürəndən sonra ata minib gəlirdi şəhərə tərəf ki, ombası çıxan pəhləvanı tutub öldürsün, bu dəmdə gördü qabaqda bir toz qopdu. Siman atın saxladı. Toz sakit olan kimi tozun içərisindən qoşun peydə oldu. Siman bir dağın döşünü özünə səngər eləyib, çəkib atını dayandı. Şah Dəşküvar özün yetirdi, durbinin qoyub gözünə bir o yana, bir bu yana baxıb gördü ki, bir dağın ətəyində bir qaraltı var. Diqqətlə baxıb gördü ki, burda bir pəhləvan var ki, Şah Dəşküvar anadan olandan bu günə kimi istər şücaətdə, istər gözəllikdə belə bir pəhləvan görməmişdi.

Şah Dəşküvar vəzirə dedi:

– Olsa, bu oğlan olar. Tez bir adam göndər, onu çağırsınlar.

Vəzir bir nəfər pəhləvan göndərdi Simanın hüzuruna. Pəhləvan gedib, Simana çatıb dedi:

– Ey oğlan, Şah Dəşküvar səni çağırır.

Simanın bu sözdən acığa tutdu, əl atıb pəhləvanın kəmərinə, elə tulladı ki, yazıq pəhləvan gedib birbaş düşdü Şah Dəşküvarın ayağına. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəhləvan elə zırrı pəhləvəndi ki, qabağında dağ dayanmaz. Özü minib atına, istədi gedə, öz-özünə dedi: qoy vəziri göndərim.

Vəzirə dedi. Vəzir boyun qaçırtdı. Axırda Şah Dəşküvar atın sürüb birbaş özün yetirdi Simanın bərabərinə. Şah Dəşküvar çatıb salam verdi, amma gözaltı oğlana baxıb gördü ki, elə oğlandı ki, Misri, Şamı, Rumı gəzsən belə gözəl tapmazsan. Şah Dəşküvar ta bayaq ürəyi gedib, yixıldı yerə. Siman Şah Dəşküvarın saqqalından yapışib qalxızıb oturdu yerə. Su

vurub üzünə, Şah Dəşküvari ayıltdı.

Şah Dəşküvar dedi:

– Mən bu şəhərin padşahiyam. Sənin bu tərəflərə gəlməyini eşidib gəlmışəm. Mənim də oğlum yoxdu, gəl səni götürüm oğulluğa.

Siman dedi:

– Mən istəmirəm. Hələ mən özüm bu yerlərin pəhləvanıyam. Atam da çobandı. Mən hara, sən hara? Məndən əl çək! Məndən sənə oğul olmaz.

Şah Dəşküvar çox yalvardı, Siman az eşitdi. Siman baxıb gördü ki, Şah Dəşküvar bundan əl çəkməyəcək, öz-özünə dedi: gedərəm, pənah allaha. Razi oldu, qoşuldu Şah Dəşküvara. Şah Dəşküvar sevindiyindən heç bilmədi ki, nə eləsin. Tez çatdı qoşuna, əmr elədi ki, şadlıq eləsinlər. Qoşun əhli şadlıq eləyib sevindi. Şah Dəşküvar Simani alıb yanına, birbaş gəldilər şəhərə. Bir neçə müddət Siman burada qalıb, baxıb gördü ki, ürəyi çox darıxır. Çünkü Siman göz açıb özünü meşə içinde, çoban yanında görmüşdü. Şah Dəşküvarın yanında qalmaq ona birtəhər gəlirdi. Odur ki, başladı darıxmağa. Bir gün aynaya baxıb gördü ki, çox geriyə gedib, sınıxıb. Dedi ki, gərək çıxam gedəm.

Xəbəri sənə verim kimdən, xəbəri sənə verim Şah Dəşküvardan. Şah Dəşküvar rəmmalın sözündən sonra əmr vermişdi ki, təzə doğulan uşaqları tutub öldürsünlər. Padşahın bu əmrindən sonra hər gün üç-dörd uşaq yox olurdu. Odu ki, bir dəstə camaat yığılb, Şah Dəşküvara şikayetə gəldilər ki, bəs uşaqlarımız itir. Bizə bir əlac elə. Şah Dəşküvar şikayetə baxmayıb onları qovdu. Siman pəhləvan da bir yanda durub baxırdı. Gördü ki, Şah Dəşküvar çox ədalətsiz iş görür. Özün verib Şah Dəşküvarın qabağına baş əyib dedi:

– Padşah sağ olsun, gərək bu itən uşaqların oğrusunu tapasan, yoxsa mən şəhəri alt-üst edərəm.

Padşah qorxusundan bəli-bəli dedi, amma tədbirini dəyişmədi. Elə yenə də gündə bir-iki uşaq yox olurdu. Şəhər-

də rəiyyət arasında narazılıq artırdı. Axırda şikayət elədilər Simana.

Siman durub gəldi Şah Dəşküvarın yanına, dedi:

– Mən daha səbr eləyə bilmərəm. Gərək gedəm uşaq oğrularını tapam.

Şah Dəşküvar gördü ki, iş şuluqdu. Əgər Siman işə başlasa, işin üstü açılacaq. Neynim, neynim, axırda Simana dedi:

– Oğlum, mən qocalmışam. Sabah, biri gün düşüb öləcəyəm. Gəl mənə vəliəhd ol. Mən ölündən sonra padşahlıq sənində.

Siman razı olmayıb dedi:

– Mən gedirəm, gərək bu oğruları tapam.

Siman səfərə hazırlıq görməkdə olsun, eşit vəzirdən. Vəzir gördü ki, Şah Dəşküvar Simandan o qədər qorxur ki, axırda padşahlığın da ona verəcək. Tez özünü yetirdi oğlunun yanına. Vəzirin Qəvvas adında bir oğlu var idi, oğluna dedi:

– Qəvvas, çörəyimi sənə halal eləmərəm, əgər Siman pəhləvanı sağ buraxsan. Gərək onu öldürəsən.

Qəvvas dedi:

– Nə yolla?

Vəzir dedi:

– Siman pəhləvan bu günləri şəhərdən çıxacaq. Mən də səni ona qoşaram. Elə ki, qoşuldun ona, yolda bir məqam tapıb öldürərsən.

Qəvvas razı oldu. Siman da bu tərəfdən elə atını minirdi, gördü ki, vəzirin oğlu Qəvvas gəlir, xəbər aldı ki:

– Haraya gedirsən?

Vəzirin oğlu dedi:

– Cox darixıram, istəyirəm səninlə gedəm.

Siman elə özünə bir yoldaş axtarındı. Razi olub, vəzirin oğlu Qəvvası da özü ilə götürdü. Hər ikisi at minib şəhərdən çıxdılar. At başı saldılar, başladılar sürməyə. Qəvvas atına bir neçə taziyana vurub, sürdü qabağa. Simanın atın keçib, bir qədər gedib, gözdən itdi. Amma Siman atını asta-asta sürürdü.

Qəvvas qılincın əlinə alıb, niqabın çəkdi üzünə. Yetmiş yeddi yerdən özün sərrast edib, qayıtdı, at başı saldı Simanın üstünə. Sürüb atını az qalmışdı ki, gəlib çatsın Simana. Siman gördü ki, gələn Qəvvasdı. Tez əlin uzadıb yapışdı Qəvvasin kəmərindən. Qalxızıb göyə, istədi vura yerə, Qəvvas səsləndi ki:

– Siman, and olsun cavan canına, mən səninlə, eləyirdim.

Siman Qəvvası yavaş-yavaş qoydu yerə. Başladılar yol getməyə. Dərə-təpə gedib, çatdalar bir düzə. Qəvvas yenə də at başı salıb, atın başını qaytardı, çəkib niqabını üzünə, sürdü düz Simana tərəf.

Qəvvasın atı güllə kimi gəlib yetişincə Qəvvas çəkib qılincını istədi ki, endirə Simanın təpəsinə, Siman əlini qaldırıb, yapışdı Qəvvasin biləyindən, qanırıb qılincını aldı, qalxızıb Qəvvası yuxarı, elə vurdub yerə ki, heç tikəsi də ələ gəlmədi. Siman Qəvvası vasil eləyib cəhənnəmə, minib atına, başladı getməyə. Az gedib, çox dayandı, çox gedib, az dayandı, gəlib çatdı bir şəhərin qırğıına. Gördü ki, bura bir qalaçıdı. Amma qalaçada adam-zad görünməyir. Düşüb atından, yumşaq bir otun üstündə atına bir az kişimiş töküb, özü də uzandı ki, dincliyini ala.

Siman burda yatmaqda olsun; xəbər verim kimdən, xəbər verim sizə Dəzivar padşahdan. Dəzivar padşah əlində durbin qalaçadan baxırdı ki, görsün onun torpağına gələn kimlərdi. Çünkü Dəzivarın torpağına hələm-hələm adamlar sağ gəlsəydi, salamat qayıtmazdı. Dəzivar padşah gördü ki, onun otlığına bir at buraxıblar, pəhləvan da yatıbdır. Dəzivar öz divlərindən*bir neçəsini gönderdi ki, gedib görsünlər o bəni-adəm kimdi, götürüb gəlsinlər hüzuruna. Divlər tez qalaçadan çıxbı, özlərini yetirdilər Simana.

Siman uzanıb yatmışdı. At gördü ki, divlər gəlir, başladı kişiñəməyə. Siman səsə ayılıb gördü ki, divlər gəlir, tez minib

Div - qeyri-adi gücə, bəzən hətta uçmaq qabiliyyətinə malik olan, nağıllarımızda əsasən mənfi qüvvə kimi iştirak edən atropomorfik surətdir

atına dayandı. Divlər gəlib çatdılar. Siman çəkib qılincın bir nərə çəkdi ki, quş göydə qorxusundan qanad saldı. Divlər öz-lərini itirdilər. Siman çəkib qalxanı başına, elə bir qılınc çaldı ki, divin biri yeddi parça oldu. Başladı o biri divlərlə davaya.

Dəzivar qalaçadan baxırdı, gördü ki, bu, heç bəni-adəmə oxşamır. Tez qoşun göndərdi. Siman gələn-gələni qırıb, cə-hənnəmə vasil eləyib, özünü yetirdi Dəzivarın şəhərinə. Nə ki, divlər var idi, qırıb çatdı. Axırda Dəzivar özün yetirdi meydana. Yeddi dəyirman daşından qayırılmış gürz əlində, gəlib durdu Simanın bərabərində. Siman bir nərə çəkib, gürzü aldı əlinə, üç dəfə göydə fırlatdı. İkinci nərədə gürzü Dəzivarın təpəsinə elə endirdi ki, Dəzivar xamır kimi yerə yayıldı. Siman Dəzivarı doğradı. Girib şəhərə, qalan divləri də qırıdı, gördü ki, bir kiçik div qalıb. İstədi vurub öldürə, div dedi:

— Məni öldürmə, özünə qulam götür!

Siman razı olub, balaca divi götürüb, adını qoydu Adamzad. Siman minib atına, Adamzadı da ayrı bir ata mindirib başladılar şəhərdən çıxmaga. Üz qoydular Şah Dəşküvarın vilayətinə. Bir neçə müddət yol gedib, axırda özlərini yetirdilər Şah Dəşküvarın vilayətinə. Şah Dəşküvara xəbər getdi ki, Siman gəlir, yanında da bir div gətirir. Vəzir bayırə çıxbıg gördü ki, Siman gəlir, amma Qəvvəs yoxdu. Vəzirin kürkünə birə düşdü. Bildi ki, Qəvvəsi Siman öldürübdü. Qorxusundan bir söz demədi. Şah Dəşküvar xəbəri səhih bilib qorxusundan adam göndərdi pişvaz elədilər, Simanı götürüb gəldilər. Şah Dəşküvar üzdən sevinirdi, amma ürəkdə allah bilirdi ki, nələr çəkirdi. Siman bir neçə müddət burada qaldı. Bir gün xəbər gəldi ki, Firəng padşahı Şah Dəşküvardan yeddi ilin bac-xəracını istəyir. Ya gərək bac-xəracı verə, ya da gərək davaya hazır ola. Şah Dəşküvar vəziri çağırıb dedi:

— Vəzir, tədbir gör! Ya yeddi ilin bac-xəracını verməliyik, ya da dava eləməliyik.

Vəzir isteyirdi ki, Simanı aradan yox eləsin, dedi:

— Sənin Siman kimi pəhləvanın var. Göndər Firəng pad-

şahının qabağına, yarım saatin içində qırıb, çatsın.

Şah Dəşküvar bu işə razı olub xəbər verdi ki, Simanı çarğırsınlar hüzuruna. Adam getdi, Simanı tapdılar, götürüb gəldilər padşahın hüzuruna. Siman ədəb-salamını yerinə yetirib durdu Şah Dəşküvarın əmrində. Siman müntəzirdi. Şah Dəşküvar dedi:

— Oğul, Firəng padşahı bizdən yeddi ilin bac-xəracını istəyir. Ya verməliyik, ya da dava eləməliyik. Gəl mən sənə on min qoşun verim, çıx Firəng padşahının qabağına.

Siman razı oldu. Şah Dəşküvar qoşun verdi. Səhər tezdən xəbər gəldi ki, Firəngin qoşunu gəlib, şəhərin bir ağacliğındadı. Siman tez durub libasını geyib, yetmiş yeddi yerdən özünü möhkəm bağladı, sonra niqabın çəkib üzünə, qılıncın aldı əlinə, bir nərə çəkib özün vurdu dəryayı-ləşkərə. Birinci nərədə başladı at oynatmağa, ikinci nərədə on arşın qılıncını qızından çəkib, üçüncüdə elə bir nərə çəkdi ki, göydə quş qorxusundan qanad saldı. Özün vurudu ləşkərə. Sağdan vurub, soldan çıxdı, soldan vurub sağdan çıxdı, başladı qoşunu taxıl kimi biçməyə. Firəng qoşununu qırıb qurtardı. Göz gəzdirib o yan bu yana gördü ki, qoşunun öleni ölüb, qacanı qaçıbdi. Amma iki pəhləvan qalıb. Tez pəhləvanın birilə başladı cəngə. Qılınc çəkib pəhləvanı cəhənnəmə vasil elədi. Bundan sonra o biri pəhləvan durub gəldi Simanın bərabərinə. İki pəhləvan qılınc çəkdilər, endirdilər bir-birinin təpələrinə. Baxıb gördülər, qılından bir şey çıxmır, qılıncları atıb yerə, əl atdlar gürzə, başladılar bir-birinə gürz atmağa. Siman gördü ki, gürzdən də bir şey çıxmadı; atıb gürzü yerə, bir nərə çəkdi ki, daha nə təhər. Şah Dəşküvar da bu dəmdə çıxbıg yuxarıdan tamaşa edirdi. Simanın nərəsinin zərbəsindən Şah Dəşküvar özünü bir boy atdı, gördü ki, Simanın gözleri qızıb, özün-sözün bilmir. Siman əl atıb pəhləvanın bel kəmərinə, qalxızb göye, bir də nərə çəkib göydə fırlatdı, bir qulacla elə atdı ki, Firəng padşahının pəhləvanı gedib düşdü Şah Dəşküvarın ayağının altına. Şah Dəşküvar gördü ki, Siman Firəngin qoşununu qırıb tamam

elədi, sevindiyindən aşağı düşüb Simanın adına təbil vurdurdu. Vəzir eşitdi ki, Siman sağ-salamat davadan qayıdır, başladı yanib-tökülməyə. Siman gəlib əlini-üzünü yudu, təmizlənib, neçə gün, neçə gecə dincəlməyə başladı. Bir gün durub gəldi Şah Dəşküvarın yanına, dedi:

– Gəlmışəm sənin yanına bir xahişə.

Şah Dəşküvar dedi:

– Buyur!

Siman dedi:

– Gərək vəzirin qızını verəsən mənim div Adamzadəmə. Padşah başını aşağı salıb, getdi fikrə. Vəzir də bu yandan yana-yana durub baxırdı. Siman dedi:

– Nə deyirsən? Razi olmasan, yerlə göyü bir eləyərəm.

Şah Dəşküvar əlacı kəsilib dedi:

– Raziyam.

Yeddi gün, yeddi gecə toy eləyib, Siman vəzirin qızını zor-güt alıb verdi Adamzada, özü də Şah Dəşküvara tapşırıdı ki, əgər mənim bu div Adamzadəmin başından bir tük əksik olsa, yerlə göyü bir eləyəcəyəm. Bundan sonra atını minib üz qoydu çölli-biyabana.

Bu getməkdə olsun, Şah Dəşküvarla vəzir oturub öz günlərinə ağlayırdılar. Eşit Simandan.

Siman at başı salıb, dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, özün yetirdi bir çəmənə. Gördü ki, bir ceyran kolun dibindən çıxıb üz qoydu qaçmağa. Siman at başı saldı ceyranın dalışınca. İstədi ha burda, ha orda ceyranı tutma. Gördü ki, ceyranı tutma bil-məyəcək, kəmənd atdı. Üçüncü kəmənddə ceyranı tutdu. Siman ceyranı tutub, istədi kəsə başını, ceyran tez cildindən çıxıb, oldu bir qarı. Siman gördü ki, bu tilsimmiş. Tez tutub qarının biləngindən, istədi öldürə, qarı başladı yalvarmağa ki, gəl məni öldürmə, mən sənə bir şey verim ki, dünyalara dəyər.

Qarı tez əlin atıb qoltuq cibindən bir qız şəkli çıxartdı, elə biləsən allah-taala bu qızı birinci xəlq eləyibdir. Qaşları

qara, kirpikləri ox, dodaqları qaymaq, yanaqlarına elə bil ki, qan cilənibdi. Siman xeyləq qızın şəklinə baxıb qarıya dedi:

– Qarı, de görüm bu kimin şəklidi?

Qarı dedi:

– Bu Xan-xani-Çinin qızı Pəridux xanımın şəklidi.

Bunun kiçik bacısı da divlər şəhərində əsirdi.

Bunu deyən kimi, qarı yel olub gözdən itdi.

Siman gördü ki, qarı yox oldu. Peşiman oldu ki, gərək qarını əldən buraxmayaydım. Amma el deyər ki, "daldan atılan daş topuğa dəyər". Siman at minib başladı divlər şəhərinə tərəf getməyə. Az gedib çox dayandı, çox gedib az dayandı, gəlib çatdı bir düzəngaha. Gördü ki, burda bir quyu var, ağızında da bir çöl xoruzu oturub. İstədi çöl xoruzunu tutma, bu dəmdə Simanın qulağına bir səs gəldi. Siman tez dala dönüb gördü ki, bir ağacdı, quyudan neçə addim uzaqda. Amma bu ağacın qollarına haça vurulub, qoca yaşılı bir kişi xeylağı oturubdu onun ortasında. Siman tez özünü yetirib xəbər aldı ki:

– Burda neynirsən?

Qoca dedi:

– Mənim qardaşım tilsimdədi.

Siman dedi:

– Hansı tilsimdədi? Sənin qardaşın kimdi?

Qoca dedi:

– Bu çöl xoruzunu görünərsən? Bu bir qaridı ki, hər bir heyvanat cildinə girir. Bir gün ceyran cildinə girib, çıxır qardaşımın qabağına. Qardaşım bu qarını ceyran bilib istəyir ki, tutma, amma qarı qardaşımı salır tilsimə. İndi neçə ildi ki, mənim qardaşım tilsimdədi, mən də avara-sərgərdən gəzirəm. Amma bir abiddən eşitmışəm ki, Siman adında bir pəhləvan olacaq, neçə zalim padşahları öldürüb, bu tilsimləri də qıracaq. Odu ki, gəlib oturmuşam burda, gözləyirəm Simanın yolunu.

Siman özünü kişiyə tanış verdi, kişi durub ayağa, istədi Simanın ayağından öpə, Siman razi olmadı. Siman kişinin adını xəbər aldı bildi ki, Məlikdi.

Dedi:

– İndi ki, mənə pənah gətiribsən, raziyam, gəl gedək!
Mən gedirəm Xan-xani-Çinin vilayətinə.

Məlik razı olub, qoşulu Simana, başladılar yol getməyə. Siman atın minib, Məliki aldı təkinə, yol elədi günçixan tərəfə. Az gedib çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Siman attan düşüb, atın çəkdi karvansaraya, özləri də gedib girdilər aşpazxanaya.

Siman bir qoyun alıb bişirtdi. Məliklə yeyib gecəni qaldılar orda. Səhər Siman durub Məlikə bir at tapdı. Hər ikisi ata minib düşdülər yola. Bəli, belə deyirlər: dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, əlində taziyana, baxır o yan bu yana, belində qılinci, əlində gürzü, ayaq üzəngidə, diz qabırğada, düz bir il sərasər yol gedib axırda çatdılar bir dağın döşünə. Siman gördü ki, qabağına iki yol çıxdı. Yolun sağını qoyub, üz qoydular soluna. On gün, on gecə yol getdilər. Siman bərk yorulmuşdu, çatıb bir bulaq başına, düşüb atından, atların sulayıb əl-üzlərin yudular, oturub çörək yedilər, günü batırıb, gecəni növbə ilə yatıb, səhər tezdən durub, minib atlara, üz qoydular getməyə. Az gedib çox dayandılar çox gedib, az dayandılar, gəlib çatdılar bir şəhərə. Siman xəbər aldı:

– Bu kimin şəhəridi?

Məlik dedi:

– Bu şəhər o gördüğün qarının ortancıl oğlunun şəhəridi.
Adına da Şah Div Firuz deyirlər.

Siman dedi:

– Gərək gedəm görəm, Div Firuz necə padşahdı ki, bütün padşahlar ondan qorxur.

Məlik çox dil-ağız elədi ki, gəl getmə; Siman dedi: yox, gərək gedəm. Siman at salıb qabağa, Məlik də onun dalışınca gəlib çatdılar şəhərin darvazasına. Elə ki, çatdı, Siman elə bir nərə çəkdi ki, yer-göy nərənin zərbindən lərzəyə gəldi. Bu dəmdə Div Firuz kefdə idi. Simanın nərəsini eşidən kimi Div Firuz diksinib bir boy atıldı. Tez adam göndərdi ki, gedib gör-

sünlər bayırda bu nə səsdi. Divlər gəlib şəhərdən qıraqa, gör-dülər ki, şəhərin darvazasının qabağında iki atlı dayanıb. Özü də atlıların biri qoca, biri cavandı. Gəlib irəli dedilər: kimsiz, nəçisiz? Simanın bu sözdən acığı tutub, yapışib boyunlarının ardından iki divi elə vurdub kəllə-kəlləyə ki, canları elə orda çıxdı. Div Firuz göndərdiyi adamların gəlib çıxmadığını görəndə iki div də göndərdi ki, xəbər gətirsinlər. Siman dayanmışdı, gördü ki, iki dənə də div gəlir. Divlər gəlib çatdılar Simana, Siman bu divləri də cəhənnəmə vasil elədi. Div Firuz bir qədər gözlədi, gördü ki, bu divlərdən də bir xəbər çıxmadı. Axırda özü çıxb qalaçaya, alıb durbinin əlinə, qalaçadan durdu baxmağa. Gördü ki, göndərdiyi divlərin canı yerdədi. Amma darvazanın qabağında bir pəhləvan dayanıb ki, şücaətdə tayı yoxdu. Div Firuz nə ki, divlər vardi, yığıb göndərdi Simanın qabağına. Siman gördü ki, qoşunun qabağı açıldı. Tez bir nərə çəkib, əl atdı on arşın qılincına, özünü vurdub dəryayı-ləşkərə. Başladı bu divləri taxıl kimi biçməyə. Div Firuza xəbər gətirdilər ki, nə ki qoşunu var Siman qırıb çatdı. Bu xəbəri Div Firuz eşidən kimi özünü itirdi, uşaq kimi ağlamağa başladı. Bu tərəfdən də Siman Firuzun qoşunlarını qırıb-qurtarmışdı. Gör-dü ki, Div Firuz gəlmir, isdədi girə şəhərə. Xəbər getdi Div Firuza ki, Siman girib şəhərin içində. Div Firuz dava pallarını geydi, başdan geyinib ayaqdan qıllandı, ayaqdan geyinib başdan qıllandı, gürzü alıb əlinə, çıxdı şəhərdən qıraqa. Si-man da Firuzu gözləyirdi. Gördü ki, gələn Div Firuz özüdü. Əl atıb qılincına, başladılar davaya. İki gün, iki gecə dava eləyib. Elə ki, qılincdan, gürzdən çıxdılar, başladılar kəmər yapışma-ğə. Siman yapışındı Div Firuzun kəmərindən, isteyirdi qaldırıb göyə cirpsin yerə, gücü çatmadı. Siman gücünü verirdi yerə, Div Firuz əl atırdı Simanın kəmərinə başlayırdı dartmağa. Beləliylə, bunlar düz üç gün vuruşdular. Nəhayət, Siman özünü irəli verib, yapışdı Div Firuzun kəmərindən, sol dizini verdi yerə, sağ əli ilə Div Firuzu qalxızıb göyə, elə vurdub yerə ki, cəmdəyi yetmiş yeddi tikə olub, səpələndi çölün düzünə. Si-

man durub ayağa, əl-üzünü yuyub Məliki götürüb, özü ilə bərabər girdi qalaçaya. Başladı qalaçadakı otaqları bir-bir gəzməyə. Gördü ki, iki bağlı otaq var. Açıb otaqların birini, o yana, bu yana baxıb gördü ki, burda bir qız var, gəl görəsən... Qız Simanı görən kimi aşiq olub, dedi:

– Heyif cavan səndən, gəlib çıxıbsan buraya. Div Firuz xəbər tutsa, səni öldürər. Tez ol, qaç burdan!

Siman iki barmağını qatlayıb, üç barmağı ilə qızın ağızına iki sillə vurdu, qızın ağızı doldu qanla, dedi:

– Div Firuz çoxdan cəhənnəmə vasil olub, nə səfəh-səfəh danışırsan? De görüm, sən kimsən, burda neyləyirsən?

Qız dedi:

– Mən Xan-xani-Çinin kiçik qızıyam. Bir ildi ki, divlər gətirib məni salıblar bura. Atam bilsə ki, sən Div Firuzu öldürübsən, məni verər sənə.

Siman yapışıb, qızın qolundan çıxartdı şəhərdən bayıra, dedi:

– Azadsan, gedə bilərsən atanın yanına.

Qız dedi:

– Sən dayan burda, mən gedim atama xəbər verim ki, bir pəhləvan gəlib Div Firuzu öldürüb, məni də azad etdi. Atam sənin qabağına qoşun çıxartsın.

Siman dedi:

– Lazım deyil. Get deyirəm sənə, get!

Qız qulaq asmayıb, tez özünü yetirdi atasının torpağına. Eşit Simandan! Siman üz qoydu Xan-xani-Çinin şəhərinə tərəf getməyə. Gəlib şəhərə çatmışdı, amma bu tərəfdən də şəhərdə bir qəza üz vermişdi. Xan-xani-Çinin dargasını* öldürmüdüllər. Xan-xani-Çin də darğanı öldürənləri tutdurub əmr vermişdi ki, dar ağacından assınlar. Darçı dəmbədəm idi ki, həmin adamları tutub çəkə dara, Siman tez özünü yetirib, gördü ki, dar ağacı qurulub. Xəbər aldı camaatdan ki:

Darğa - daruğa, yaxud daruxaçı, əslində monqol sözüdür. Mənası əzən, basan, hakim deməkdir. Bizdə son zamanlarda bazarbəyi mənasını daşımışdır

– Burda nə olub?

Camaat Simanı başa saldı. Siman düşdü atdan, adamları darçının əlindən alıb azad elədi. Darçı çox atlanıb düşdü. Simanın acığı tutub bunların yerinə darçını çekdi dara.

Xan-xani-Çin istədi qoşun göndərə, bu vaxt Xan-xani-Çinin kiçik qızı özün yetirdi. Xan-xani-Çin qızını görən kimi sevindi, xəbər aldı ki:

– Səni kim qurtardı?

Qız dedi:

– Odu, Siman adında bir pəhləvan gəlib şəhərdədi. Div Firuzu öldürüb məni azad elədi.

Xan-xani-Çin gördü ki, əgər qoşun göndərsə, Siman qırıb çataçaq. Həm də Div Firuz Xan-xani-Çinə çox korluq vermişdi. Odu ki, bəxatir danışmadı, qoşun göndərməyib, özü durub çıxdı Simanın qabağına.

Siman Məlikdən xəbər aldı ki:

– Bu kimdi?

Məlik dedi:

– Xan-xani-Çindi, gəlir.

Xan-xani-Çin gəlib yetişdi Simanın müqabilinə, dedi:

– İndi ki, qızımı Div Firuzun pəncəsindən qurtarmışan, qızım da sənin, gəl gedək bizə!

Siman Məliki verdi qabağa, düşdülər Xan-xani-Çinin dalısınca getdilər.

Xan-xani-Çin onları qəbul elədi. İki gün, iki gecə böyük şadlıq elədilər. Eşit Xan-xani-Çinin kiçik qızından. Xan-xani-Çinin kiçik qızı gedib böyük bacısı ilə görüşdü. Böyük bacı kiçik bacıdan xəbər aldı ki:

– Neçə oldu divin əlindən qurtardin?

Kiçik bacı başına gələni danışib, axırda dedi:

– Məni Siman pəhləvan qurtardı.

Qız o qədər Simanı tərif elədi ki, Xan-xani-Çinin böyük qızı Pəridux xanım görməmiş Simana aşiq oldu. Siman bu qalmaqla bir neçə gün burda qaldı. Eşit Xan-xani-Çindən. Xan-

xani-Çin Div Firuzun qorxusundan neçə illər olardı ki, şəhərdən bayırə çıxmırıldı. Bir gün vəziri çağırtdırıb dedi ki:

— Vəzir, neçə ildi ki, mən Div Firuzun qorxusundan heç səyahətə çıxmamışam. İstəyirəm ki, Simanı da götürüb iyirmi günün səyahətinə gedəm, qoşun hazırla!

Vəzir baş əyib Xan-xani-Çindən ayrıldı. Qoşun hazırlanı. Tədarük görülüb, şeypur çalındı. Xan-xani-Çin Simanı çağırtdırıdı, Siman gəldi hüzuruna. Simana dedi:

— At min, mənimlə sıkara gedirik.

Siman dedi:

— Qoy səninlə mənim əmim getsin, mən qoşunla getməyə adət eləməmişəm.

Xan-xani-Çin razı olub, Məliki alıb yanına, at minib, düşdülər qoşunun qabağına. Təbil vurub şəhərdən çıxdılar kənara. Siman da atı minib qoşundan bir az daldı gedirdi.

Qoşun dərə-təpələri keçib, çıxdı bir yola. Xan-xani-Çinin qabağında pəhləvanlar at oynadırdılar, qılinc oynadırdılar, gürz fırladırdılar, ta gəlib çatdlar bir çayın kənarına. Başladılar çay başıyxarı getməyə, ta bir müddət yol gedib, çatdlar bir meşənin kənarına. İstədilər ki, meşə ağzında çadır qursunlar. Bu dəmdə qəflətən bir əjdaha Xan-xani-Çinin qabağına çıxb ağızını mağara kimi açdı, istədi Xan-xani-Çinlə Məliki uda. Xai-xani-Çin haray elədi, qoşunu köməyə çağırıldı. Amma qoşun qorxusundan yaxın durmayıb, başladı qaçmağa. Siman gördü ki, qoşun qaçırm, Məliki də bu saat əjdaha yeyəcək. Tez özünü yetirdi əjdahaya. Durub əjdahanın bərabərində, çəkib qılıncı ta bayaq əjdahanı iki bölüb cəhənnəmə vasil elədi. Bunu görən Xan-xani-Çin çox sevindi, amma yan-yörəsinə diqqət edib on min qoşundan, bircə Simandan başqa, heç bir əsər görmədi. Əmr verdi ki, on min qoşunun gözünü çıxartsınlar. Siman bu sözü eşidən kimi, gəlib Xan-xani-Çinin bərabərinə, qoymadı ki, on min qoşun gözsüz qalsın. Bunu eşidən qoşun əhli Simandan çox razı oldu. Simanın adına təbil vuruldu. Təbil saxlanılıb başladılar çadır qurmağa. Çadır quru-

lub qurtarandan sonra o günü səhərdən axşamacan keyf çəkib, gecəni yatdılar. Səhər açıldı, Xan-xani-Çin yuxudan oyanıb, Məliklə meşəni bir qədər gəzib dolındı. Qayıdıb gəlib gördü ki, Siman yoxdu. Xəbər aldı ki:

— Siman hanı?

Simandan soraq verən olmadı.

Sənə xəbər verim kimdən, xəbər verim sənə Simandan. Siman ata minib üz qoydu şəhərə tərəf.

Siman yolla gəlirdi, az gedib çox dayandı, çox gedib az dayandı, gedib çatdı bir dərəyə. Bu dəmdə Simanın qabağına bir dovşan çıxdı.

Siman dovşanı görən kimi atını sürdü dovşanı tuta. Dovşan başladı qaçmağa. Tez əlin atıb kəməndə bir neçə kəmənd atdı, kəməndi boşça çıxdı. Dovşan qabaqda, Siman daldə güllə kimi gedirdilər. Dovşan özünü tez saldı Xan-xani-Çinin nar bağına. Siman bağın içində başdadı atın sürməyə. Nə ki, Xan-xani-Çinin gülləri, çiçəkləri vardı, atın ayağının altında qoyub tələf elədi. Amma dovşan toz olub gözdən itdi. Siman çox axtardı, dovşanı tapa bilmədi. Axırda yorulub əl çəkdi dovşandan, gəlib bir böyük çarhovuzun yanında atın açıb, yancıdar elədi, qabağına qaysı, kişmiş töküb, çıxdı çarhovuz üstünə. Əl-üzünü yuyub bir qədər sərirləşib, qalxanını yasdıq eləyib qoydu başının altına, uzanıb yatmaqdə olsun, xəbər verim sənə kimdən, xəbər verim sənə Xan-xani-Çinin böyük qızı Pəridux xanımdan.

Pəridux xanımı çox padşahlar istəyirdi. Amma Xan-xani-Çin Pəridux xanımı verməyirdi. Pəridux xanım öz kiçik bacısından Simannın bir neçə nişanələrini öyrənmişdi. Görəməmiş Simana aşiq olub, hər gün intizarla onun sorağında gəzirdi. Pəridux xanım evdən bayırə çıxb özünü yetirdi nar bağına. Gəzirdi, gördü ki, bağın içərisində at ləpiri var. Atın ləpirinin izini tutub birbaşa gəlib çıxdı çarhovuzun qırığına, gördü ki, burada bir oğlan yatıb ki, şücaətdə, gözəllikdə, qəddi-qamətdə tayı heç yerdə yoxdur. Tez kiçik bacısının dediyi nişanələri

gözünün qabağına gətirib, öz-özünə dedi: olsa-olsa, Siman bu olaçaq. Pəridux xanım təzədən aşiq olub, məhəbbəti ürəyində neçə qat artdı. Oturub Simanın başı üstündə, əl atdı qalxanını götürdü, dizini yastıq eləyib qoydu başının altına, başladı üzünü yelləməyə. Siman yatmışdı, gördü ki, başı çox yumşaq yerdədi, üzünə də elə sərin ətirli yel dəyir ki, elə bil behiştədi. Açıb gözlərini gördü ki, başı üstündə bir qız var ki, Misiri, Rumu axtarasan, belə gözəl qız tapmazsan.

Siman qızdan xəbər aldı ki:

– Kimsən?

Pəridux xanım dedi:

– Xan-xani-Çinin qızı Pəridux xanimam. Sən kimsən?

Siman özünü tanış verdi, sonra əlini atıb qoltuq cibinə, şəkli götürüb bir şəklə baxdı, bir qızı, gördü ki, qarşı deyən qızdır. Oturub başladılar səhbətə. Pəriduxun ürəyində o qədər Simanın məhəbbətivardıki,istədiiki busəverə Simana. Siman busələri almadi. Axırda Pəridux başladı ağlamağa. Siman gördü ki, Pəriduxun gözləri yaşıla dolub, yaş daması al yanagının üstündə almaz kimi parlayır. Siman özünü saxlaya bilməyib başladı Pəriduxa ürək verməyə, sonra da ondan iki busə aldı. Hər ikisi əl-ələ, qol-qola verib, çarhovuzun üstündən düşüb gəldilər nar ağacının altına. Uzanıb yatmaqdə olsunlar, eşit Xan-xani-Çindən.

Xan-xani-Çin Simandan çox nigaran qalıb, əmr verdi ki, çadırlar yiğilsin, qatırlar yüklənsin. Gedib qoşun əhli çadırları yiğib yüklədilər qatırlara, Xan-xani-Çinlə Məlik düşdü qabağa, attarının başını qaytarıb birbaş gəlib çıxdılar nar bağına. Xan-xani-Çin çox yorulmuşdu, öz-özlüyündə dedi ki, gedib bir az nar bağında meyvə yeyim. Qoşunları bayırda saxlayıb Xan-xani-Çin bir az meyvə yeyib, baxıb gördü ki, bağda at ləpəri var. Tutub at ləpərini çıxdı birbaş həmin nar ağacının altına. Gördü ki, qızı Pəriduxla Siman qucaqlaşıb yatıblar. Xan-xani-Çinin ovqatı təlx olub, tez qayıtdı dala. Əmr verdi ki, qoşun getsin şəhərə. Qoşun yola düşdü, özü də atı minib, gəlib çıxdı

taxtına, vəziri çağırtdı. Vəzir gəldi, baş əyib Xan-xani-Çinə, dayandı əmrində. Xan-xani-Çin dedi:

– Vəzir, bundan qabaq qorxum Div Firuzdandı. Siman pəhləvan güc göstərib Div Firuzu öldürdü. Amma indi qorxum Siman pəhləvandandı.

Vəzir xəbər aldı:

– Nə olub? Niyə ovqatın belə təlxdi? Niyə belə qorxursan?

Xan-xani-Çin nar bağının hekayətini vəzirə danışdı. Amma vəzirin dilindən bir kağız aldı ki, bu sirri heç kəsə deməsin. Vəzirdən məsləhət istədi. Vəzir belə bir məsləhət gördü ki, qonaqlıq çağırıb, həmin qonaqlığa da Simanı çağırılsın. Şərab məclisi qurub, şərabın içində bihuşdarı verib Simanı bihuş edəndən sonra öldürsünlər. Xan-xani-Çin vəzirin bu hiyləsindən razı olub dedi:

– Əgər bu iş baş tutsa, qızım Pəriduxu sənin kiçik oğluna verəcəyəm.

Xan-xani-Çin ertəsi gün qonaqlıq çağırıldı, günortaya xörək bişirdirib, Simanı da həmin məclisə qonaq çağırıldı. Məclis başlamışdı keyfə, şərabın içində bihuşdarı töküb içirdilər Simana. Siman bihuş olub bir yana yığıldı.

Vəzir Simanın əl-qolunu bağlayıb atdı otağın birinə ki, səhər tezdən öldürüb meyidini atsınlar çaya. O biri tərəfdən Simanın əmiliyi Məlikin əl-qolunu bağlayıb atdılar çaya.

Siman da o biri otaqda qalmışdı. Bihuş idi, özündən xəbəri yox idi.

Eşit Simurqdan! Simurq Div Firuzun qorxusundan bu tərəflərə gələ bilməzdi. EşitmİŞdi ki, Firuzu Siman öldürübdü, özü də dardadı. Qanad çalıb özünü yetirdi Xan-xani-Çinin torpağına. Gəzib Simanı tapdı, gördü ki, qabağında böyük bir pəncərə var. Vurub qanadı ilə şüşəni sindirib, saldı özünü içəri, gördü ki, Siman bihuş yıxılıb evin bir küncünə. Tez Simurq dava-dərman eləyib Simanı ayıltdı. Siman haçandan-haçana özünə gəlib gördü ki, Simurq başının üstündə dayanıb. Durub

öpdü Simurqun qanadından, xəbər aldı:

– Nə olub, niyə gəlmisən?

Simurq dil açıb Simanı başa saldı, mindirib dalına aparıb qoydu nar bağına.

Dedi:

– Siman, al bu tükü, darlığa düşsən, bu tükləri bir-birinə çəkərsən, mən harada olsam gəlib harayına çataram. Amma qorxma, sənə qorxu yoxdu.

Siman Pəriduxu tapıb haman saat başladılar keyfə. Xəbər getdi Xan-xani-Çinə ki, bəs Siman ayılıb qaçıb, özü də nar bağında qızın Pəridux xanımıla eyş-işrətdədi. Xan-xani-Çin bu işdən çox qəzəblənib, bir tərəfdən də qorxuya düşüb vəziri çağırıldı. Vəzir Xan-xani-Çinin yanına gəldi, ədəb salamını yerinə yetirib, dedi:

– Əmrin nədi?

Xan-xani-Çin dedi:

– Vəzir, tədbir! Yoxsa qız əldən çıxar, özüm də padşahların yanında xəcıl olaram.

Vəzir xəbər aldı ki:

– Nə olub?

Xan-xani-Çin dedi:

– Simana bihuşdar əsər eləməyiib. Gecə vaxtı ayılıb, özün salıb nar bağına. Pəriduxu tapıb, onunla keyfdədi. Vəzir, tədbir tök!

Vəzir dedi:

– Ocibinix padşahı yer üzündə çox möhkəm padşahdı. Özü də sənin qızınızı isteyir. Gəl Simanı göndər onunla davaya.

Siman Ocibinix padşahının torpağından sağ-salamat gəlib çıxa bilməz. Yəqindi ki, Ocibinix padşah onu öldürəcək.

Xan-xani-Çin vəzirin bu məsləhətinə “afərin” deyib, adam göndərdi Simanı çağırıldırları.

Adam gəlib nar bağında Simana xəbər verdi ki, Xan-xani-Çin səni çağırır.

Siman bunu eşidib, Pəridux xanımdan ayrılib, durub gəl-

di Xan-xani-Çinin hüzuruna. Baş əyib ədəb salamını yerinə yetirib, durdu Xan-xani-Çinin hüzurunda.

Xan-xani-Çin dedi:

– Siman, Ocibinix padşah mənim qızım Pəridux xanımı isteyir, əgər qızı verməsəm, biznən dava edəcək. Bilmirəm qızı verim, ya dava edim.

Siman gördü ki, Pəridux xanım əldən çıxacaq, razi olub dedi:

– Qoşun ver mənə!

Qoşun alıb Xan-xani-Çindən, üz qoydu Ocibinix padşahının torpağına. Siman gəmi ilə gedirdi, amma vəzir quru ilə özünü yetirdi Ocibinix padşahının yanına, dedi:

– Siman adlı bir pəhləvan peyda olub, Xan-xani-Çindən Pəridux xanımı isteyir. Xan-xani-Çin də verməyib belə cavab verdi ki, guya qızı Ocibinix padşaha adaxlıdı. Odu ki, Siman səninlə davaya gəlir, hazır ol!

Ocibinix padşah şəhərin qırığına qoşun qoyub, özü də qalaçadan durbinlə baxırdı, bir də gördü ki, bir gəmi sahilə yanaşdı, gəmidən Siman öz qoşunu ilə düşüb üz qoydu şəhərə. Ocibinix dava şeypurunu çaldırib, Simana aman verməyib qoşun göndərdi qabağına. Siman gördü ki, qoşunun ardi kəsil-məyir. Hər tərəfdən alıblar onu dövrəyə. Qılincini çəkib elə nərə çəkdi ki, dağ-daş titrəməyə başladı. Ocibiniğin qoşunu qorxudan meydani qoşub qaçıb. Siman qılinci çəkib başدادı davaya. Vurub özünü dəryayı-ləşkərə, bu tərəfdən girib qırıqıra o tərəfdən çıxdı.

Ocibiniğə xəbər getdi: evini Allah yıxsın, diş qurdala-mağə bir dənə adamın qalmayıb, belə pəhləvandı ki, qabağında qoşun davam eləyə bilmir. Ocibiniğin qoca bir pəhləvanı vardi, tez həmin pəhləvanı çağırıldırib göndərdi Simanın mü-qabilinə. Siman pəhləvanla başladı qılinc davasına, bir neçə gün qılinc çalıb, gördülər ki, qılincdan heç bir şey çıxmadi, əl atdlar gürzə, başladılar gürz davasına. Ocibinix da qalaçadan durbinlə baxırdı. Siman gürzü atıb yerə, əl atdı qoca pəhləva-

nin kəmərinə. Başladılar kəmər yapışmağa. Siman nərə çəkib dizin vurdu yerə, yapışdı pəhləvanın kəmərindən, başladı xis kimi yerlə sürüməyə. Pəhləvan yapışdı Simanın kəmərindən, istəyirdi yerindən tərpətsin, gücü çatmırıldı. Hər iki pəhləvan yorulub dayandılar.

Siman yorğunluğunu alandan sonra başlıdlar əl-ələ verib meydan gəzməyə. Siman bir nərə çəkdi ki, qoca pəhləvan yetmiş yeddi parça olub, səpələndi yerə. Ocibinix bunu görüb kürkünə birə düşdü. Siman tez minib atına, üz qoydu Ocibiniğin yanına. Gördü ki, Ocibinix elə bir hündür adamdı ki, Siman onun heç yarısıycan yoxdu. Başlıdlar Ocibinixla qılinc davasına. Siman peydər-pey üç qılinc endirdi Ocibiniğə. Axırıncı qılincında var gücünü yiğib elə zərb ilə vurdu ki, Ocibinix cəhənnəmə vasil oldu. Siman Ocibiniğin başını kəsib qoydu xurcuna, girib şəhərə, Xan-xani-Çinin vəzirini burada gördü. Tutub vəziri, başını sərçə başı kimi üzüb qoydu xurcuna, götürüb düşdü yola.

Siman özün yetirdi Xan-xani-Çinin yanına. Vəzirlə Ocibiniğin başın atdı Xan-xani-Çinin qabağına. Xan-xani-Çinin gözləri çıxdı kəlləsinə. Qorxudan danışmayıb, vəzirlə Ocibiniğin başın gizlicə tullatdırıb, Simana bir otaq verdi ki, orada rahat olsun. Xəbəri sənə kimdən verim, xəbəri sənə verim Xan-xani-Çinin qızı Pəridux xanimdan.

Pəridux çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı, tez öz paltarını dəyişib bir dəst pəhləvan paltarı geyib, çıxdı bayırka, Simanı tapıb gətirə. Eşit Simandan. Siman dincəlib çıxmışdı çölə, Xan-xani-Çin də xəbər vermişdi ki, kim Simanın başını kəsib gətirsə, ona bir qatır yükü qızıl verəcək. Siman atla gedirdi, gördü ki, qabaqda bir pəhləvan dayanıb. At sürüb tez gəlib çatdı pəhləvana. Pəridux xanım da Simanı görən kimi tanıyıb qılincın sıyırdı, uzaqdan bir nərə çəkib şığıdı Simanın üstünə. Hər iki pəhləvan al atdlar qılınca. Elə ki, qılınclar göydə par-par parıldayırdı, atların nalından od çıxırdı. Qılinc davası kara gəlmədi, əl atdlar kəmərə. Üç gün, üç gecə qurşaq

yapışıb, üç günü tamam elədilər. Səhər tezdən Siman yenə durub meydanı gəzdi. Qollarına elə bir qüvvət gəldi ki, əl atsaydı Qaf dağına, Qaf dağını yerindən tərpədərdi. Əl atıb Pəridux xanımın kəmərinə, qaldırıb göyə, istədi vura yerə, Pəridux xanım dedi:

— Siman amanın günüdü, əl saxla!

Bu səs Simana tanış gəldi. Siman Pəridux xanımı yavaşca yerə qoydu, Pəridux xanım üzündən niqabı götürəndə, saçları töküldü topuğuna.

Siman gördü ki, onunla üç gün, üç gecə dava edən Pəridux xanimdı, dedi:

— Bu nə işdi?

Pəridux xanım əhvalatdan Simanı xəbərdar elədi, təzədən hər ikisi qucaqlaşıb, öpüşdülər.

Pəridux xanımla Siman at minib, hər ikisi üz qoydular gəlməyə.

Az gəlib çox dayandılar, çox gəlib az dayandılar, gəlib çatdilar bir qalaçaya. Siman çox yorulmuşdu. Qalaçaya girib gördülər ki, burada hər şey var, ipək yorğandan tutmuş tədyüyə kimi.

Siman dedi:

— Pəridux xanım, gözləmək vaxtı deyil. Mən yorulmuşam, bir az yatım, sən dur xörək bişir.

Hər ikisi əl-üzlərini yudular. Siman uzandı ki, dincəlsin, Pəridux xanım xörək bişirməyə başladı. Bunlar burada qalsınlar, xəbəri sənə kimdən verim, Dəşküvar padşahdan. Şah Dəşküvar Simanı çox gözlədi, gördü ki, Siman gəlib çıxmadı. Vəzirin qızını da Adamzaddan alıb, şəhərdən qovdu. Adamzad şəhərdən çıxbı başladı Simanı axtarmağa. Neçə gün, neçə gecə yol gəlib, axırda çatdı uca bir qalaçaya. Gördü ki, bu qalaçadan tüstü çıxır. Girdi içəri, gördü ki, Siman burdadi.

Siman gördü ki, gələn div Adamzaddı. Tez çağırıb içəri xəbər aldı ki:

— Niyə gəlmisən?

Div Adamzad dedi:

– Şah Dəşküvar məni qovub. Adaxlımı da əlimdən alıb.

Siman dedi:

– Qorxma, bir neçə gündən sonra, öz adaxlını sənə yetirəm. Amma yaxşı oldu ki, sən gəlib özünü mənə yetirdin. İndi bir az qaroval çök, mən də bir neçə gecədi ki, yatmadışam, bir az yatım.

Qərəz, Pəridux xanım xörəyi hazır elədi, hər üçü oturub xörəklərini yedilər. Div Adamzad qaroval çəkdi. Simanla Pəridux xanım qol-boyun olub yatdırılar.

Eşit Xan-xani-Çindən. Xan-xani-Çin gördü ki, arxasız qalib, çarəsi kəsilib istədi ki, Pəridux xanımı verə öz qardaşı oğluna. Bu tərəfdən də xəbər gəlib çatdı ki, Siman Pəridux xanımı götürüb qaçıb. Xan-xani-Çin qəzəblənib bir kağız yazdı qardaşı oğluna ki, adaxımı Siman götürüb qaçıb, gəl köməy! Xan-xani-Çinin qardaşı öz oğluna güclü qoşun verib göndərdi. Xan-xani-Çin də öz qoşunun qatıb qardaşının qoşununa, göndərdi Simanın dalısınca.

Bunlar qalaçaya tərəf gəlməkdə olsun, div Adamzad baxırıdı. Gördü ki, böyük bir qoşun dəstəsi peyda oldu. Div Adamzad tez gəlib Simana xəbər verdi ki, düşmən qoşunu gəllir. Siman durub gördü ki, Xan-xani-Çinin qoşunu. Pəriduxa xəbər elədi. Yetmiş yeddi yerdən üst-başın bərkidib geyindi, qılıncın belinə bağlıdı. Qalxanını əlinə aldı, bir vaxt gördü ki, Pəridux xanım Simandan qabaq geyinib hazır oldu. Hər iki pəhləvan çıxbıq qoşunun qabağına, nərə çəkib, özlərin vurdular dəryayı-ləşkərə. Qırhaqır... başladılar qırmağa.

Qan su yerinə axmağa başladı. Cəmdək cəmdəyə söykəndi, dağ əmələ gəldi. Qoşunun qoşun davam getirə bilmədi. Qaçanı qaçıdı, qaçmayıani tələf oldu. Pəridux Simandan qabaq öz əmisi oğlunu öldürdü, üz qoydular Xan-xani-Çinin torpağına.

Siman gəlib çatdı Xan-xani-Çinə. Çəkib qılıncı, Xan-xani-Çini öldürüb, cəhənnəmə vasil elədi. Alt-alt, üst-üst qo'yub düzəldilər Şah Dəşküvarın torpağına. Az gedib çox dayan-

dilar, çox gedib az dayandılar, gəlib çatdılardır bir çölli-bərribiyabana. Siman bərk yorulmuşdu. Div Adamzadı göndərdi suya. Amma eşit ceyran cildinə girən qarıdan. Qarı Simanın sorağında idi ki, tutub salsın tilsimə. Eşitdi ki, gəlir, hər tərəfdən suları qurudub, tilsimdən bir ovdan düzəltdi. Siman gördü ki, div Adamzad gedib gəlmədi. Bir o yana, bir bu yana baxıb gördü ki, lap yanlarında bir odan var. Pəridux xanıma dedi:

– Sən burada dayan, mən gedim ovdandan su götürüm.

Siman durub getdi ovdana ki, su götürə, düşüb qaldı tilsimdə. Pəridux xanım gözdədi, Siman gəlib çıxmadi. Bu tərəfdən də Adamzad gəlib çıxdı, xəbər aldı:

– Niyə ağlayırsan?

Pəridux dedi:

– Siman girdi bu ovdana, çıxmadi.

Div Adamzad baxıb ovdana, gördü ki, tilsimdi. Yaxın getmədi. Pəridux xanıma dedi:

– Siman düşüb tilsimə. Gel, mən səni götürüm aparım Şah Dəşküvarın torpağına. Sən orada qal, mən də Simurqu tapım.

Pəridux razı oldu. Div Adamzad Pəriduxu mindirib dalına, qaldırdı göyə, apardı Şah Dəşküvarın torpağına. Şəhərin bir ağacliğında bir qalaça vardı, div Adamzad bu qalaçanı silib-süpürüb, Pəridux xanımı qoydu orada, özü da getdi Şah Dəşküvarın imarətinə. Xalçadan, ipək yorğan-döşəkdən oğurlayıb, götürüb gəldi. Pəridux xanının yerini düzəldib, yeməyin qo'yub, qapıları bağlayıb, birbaş getdi Simurqun dalınca, gəzib Simurqu tapıb dedi:

– Siman tilsimdədi, nə durmusan?

Simurq dedi:

– Min dalıma!

Div Adamzadı Simurq mindirdi dalına, götürüb gəldi cinlər şəhərinə. Düşüb yerə dedi:

– Gedərsən o qalaçaya. Çinlər padşahının taxtının altında bir sandıq var, o sandığı götürüb gələrsən bura.

Div Adamzad Simurqa baş əyib özünü yetirdi cinlər tax-

tına. Taxtı söküb, sandığı götürüb gəldi. Simurq sandığı açıb qılınıcı götürüb, gəldi birbaş ovdanın ağızına. İki ağız Siman çağırıb, üçüncü ağızda qalxdı göyə. Qılınıcı tutub dedi:

– Siman, əgər qılınıcı göydə tuta bildin, tutubsan, elə ki, tutdun qabağına nə gəldi qır! Ta ki, tilsim qırılıb qurtardı su-sayacaqsan, nəbadə su içəsən.

Bunu deyib qılınıcı atdı. Siman qılınıcı göydə tutub, başla-dı tilsimləri qırmağa. Birinci qapıdan girib içəri gördü ki, bura elə meşədi ki, içəri girmək mümkün deyil. Çəkib qılınıcı qırıb, gördü ki, oldu bura çöllü-bərri-biyaban. Amma qabağına bir qapı çıxdı. Çəkib qılınçını, qapının qıflına elə bir qılinc vurdu ki, qapı iki bölünüb, laybalay açıldı. Siman içəri girib, gördü bir bağdı ki, Xan-xani-Çinin bağlı bunun yanında heç nədi. Siman bir neçə qədəm irəli gedəndə, qabağına bir arvad çıxdı, "oğlum" – deyib istədi Simanı qucaqlaya. Siman tez qılınıcı istədi endirə arvadın təpəsindən, arvad toz olub gözdən itdi. Simurqun səsi gəldi:

– Siman, irəli get. Qabağına bir qapı çıxar. Qapıya iki qılinc çək! Elə ki, açıldı, qabağına on iki əncir ağacı çıxacaq. Əncir ağacının birini vurub o birlərinin altından elə keç ki, yarpaqlar sənə dəyməsin. Elə ki, çıxdın, axırıncı ağacı qılıncla vur, tilsim qurtarsın.

Siman bu sözləri yadında saxladı. Gəlib qapının bərabərinə, çəkdi qılınıcı qapıya, qapı laybalay açıldı, gördü o qədər əncir ağacı var ki, saysız-hesabsız. Qılınıcı çəkib, ağacın birini vurub yixdi. Ağac yixılan kimi, toz olub qalxdı havaya. Keçib əncir ağaclarının altından, axırıncı ağaca elə bir qılinc vurdu ki, ağac yerindən oynadı. Göy, yer titrədi. Amma eşit qarıdan, qarı çəkilmişdi tənure. Görüb Simanı dedi:

– Ey anası matəmində oturan, gör sənə neyləyəcəyəm.

Siman qulaq asmadı, başladı yol getməyə. Siman getməkdə olsun, eşit qarıdan. Qarı bir uzun ilan olub, qaralıb uzandı yolda, Siman yola baxıb gördü, yolda bir gürzə ilan var. Siman çəkib qılınıcı başladı ilanı doğramağa, çatıb başına istədi

əzə, qarı tez yuva tapıb girdi, gözdən itdi. Siman başladı getməyə, qarı bir siçan olub istədi dolaşa Simanın ayağına. Siman çəkdi qılınıcı, atdı, qılinc dəydi siçanın quyuğuna, siçan qaçıdı. Qarı bu dəfə bütün suları qurudub, əlinə bir cam alıb durdu yolun ağızında. Simana bərk susuzluq üz verib, ələtəş olmuşdu. Gəlib çatdı bir bulağa. Gördü ki, bulaqda su yoxdu. Qarı da bir tərəfdən gəlib dedi:

– Ey oğlan, görürəm bərk susuzsan, al iç!

Siman çəkib qılınıcı, qatdı qarını qabağına. Ha orda, ha burda qarını tuta bilmədi, axırdı kəmənd atdı, kəmənd düşdü qarının boynuna. Siman kəməndi dartıb endirdi qılınıcı qarının təpəsindən, qarını cəhənnəmə vasil elədi. Siman qarını cəhənnəmə vasil eliyəndən sonra gördü ki, bulaqların gözü açıldı. Tez verib özünü bulaq başına, əlin-üzün yudu. Neçə vaxt idi ki, gözünə yuxu getmirdi, uzanıb dincini almaqda olsun, eşit Simurqdan. Simurq göydən gördü ki, Siman bulaq başında yatıb. Tez endi aşağı, qanadın saldı Simanın üstünə, başladı qarovalunu çəkməyə.

Siman bu yatmaqla iki gün yatdı, ayılıb gördü ki, Simurq başının üstündə dayanıb. Tez durub Simurqun qanadından öpdü.

Simurq dedi:

– Siman, Pəridux xanım yolunu gözləyir. Min dalıma, aparım səni.

Siman mindi Simurqun dalına, Simurq qalxbıb göyə, Simanı götürüb çıxartdı çobanın yanına. Simanı anası ilə görüşdürdü.

Simurq dedi:

– Siman, bu sənin doğma anandı. Sənin atan da Dəşkük-varın bağbanıdı ki, rəhmətə getdi.

Simurq necə vardı, hamısını danışdı Simana. Siman Simurqun qanadından öpüb öz atını istədi. Simurq atın tükünü çəkdi bir-birinə, o saat Simanın atı gəlib hazır oldu.

Siman paltarını geyinməyə başladı, yetmiş yeddi qələm ziynət verib özünə, mindi ağ atın belinə, başladı sürməyə. Si-

man üz qoydu Şah Dəşküvarın şəhərinə tərəf.

Eşit Şah Dəşküvardan. Şah Dəşküvar rəml atırdı, rəmlində çıxdı ki, Siman çox bərk darlıqdadı. Bu tərəfdən də şah Pəridux xanımı almaq istəyirdi. Div Adamzad da kəsib qalaçanın qapısını, gecə-gündüz qarovulda idi.

Siman da bu tərəfdən özünü yetirdi şəhərə. Div Adamzad Simanı görən kimi, tez gedib Pəridux xanıma müşduluğa, gözaydınlığı verdi, özü də çıxdı Simanın qabağına. Pəridux neçə vaxtdı qara geyib, oturmuşdu, qarani soyunub tez gəlin paltarını geyib özünə ziynət verib, çıxdı Simanın qabağına. İki aşiq görüşüb, öpüşdülər. Pəridux istədi çəkə Simanı mənzilinə, Siman dedi:

– Şah Dəşküvarla işim var.

Div Adamzadı Pəridux xanımın yanında qoyub girdi şəhərə.

Bir ucdnan Şah Dəşküvarın adamların qırıb-çatdı. Çatıb vəzirə, vəziri cəhənnəmə vasil elədi, özünü yetirdi Şah Dəşküvara.

Şah Dəşküvar gördü ki, Siman gəlir, deşik axtardı girə. Siman aman verməyib, Şah Dəşküvari öldürüb, malın camaata paylayıb, şəhərdən çıxdı. Gəlib özünü yetirdi Pəridux xanıma. Div Adamzadın adaxlığını özünə verib, yol elədilər anasının yanına.

Ev tikdirib imarət saldırdılar, yeddi gün, yeddi gecə toy vurub, murad hasıl elədilər.

OVÇUNUN SİRRI

Belə nağıl eliyillər ki, Ovçu Pirim gününü ovçuluxnan keçirirmiş. O, ən yaxşı ovçulardan biriymiş.

O hər gün yarağını, yasağını götürüb ova çıxarmış. Axşamlar da ovdan qayıdış öyə gələrmiş. Ovçu Pirim xoş xasiyətdi, ədalətdi bir adamıymış.

Onda belə bir xasiyət varılmış ki, ova getdiyi vaxt başına gələn əhvalatı ovdan qayıdanda söyləyərmiş. Gənə gənnərin bir gündündə Ovçu Pirim öz yarağını, yasağını yiğışdırif yola düzəldi. Az getdi, çox getdi, gedif bir səhralığa çıxdı. Xəncəri belində, ox-kamanı çiynində bütün səhrəni dolanannan sonra gəlif bir çəmənniyə yetişdi.

Burada gəzərkən gözü iki ilana sataşdı. İlannardan biri əlvan rəngli, alabəzək, naxışdı ilanıydı, o birisi isə qara neyvət bir ilanıydı. Bu ilannarı Ovçu Pirim görən kimi maddim-maddim tamaşa eləməyə başdadı. Elə bil ki, Ovçu Pirim qəm dəryasına batıf, nə dinir, nə danışır, nə oturur, nə də ki, irəli gedirdi. Bu neyvət ilanın o gözəllihdə ilanın belinə minməsi ona çox təsir eləmişdi. Ovçu Pirim öz-özünə fikirrəşirdi ki, heş rəva deyil ki, bu gözəllihdə ilanın belinə qara neyvət ilan minsin. Bu pis haqq-hesabı aradan qaldırmamasam, onda mən günaha batmış olaram. O, çox fikirrəşdihdən sora isdədi ki, vursun o neyvət ilanı. Sora öz-özünə dedi: "Mən nə eləməh isdəyirəm, bəlkə oxu atdım gedif o qara ilana yox, o gözəl ilana dəydi. Yox, yaxşı-yaxşı fikirrəşməy lazımdı".

Cox götür-qoy elədihdən sonra başqa əlac tapmayıf qara ilanı vurmax qərarına gəldi. Oxnan qara ilanı nişan aldı. O, oxunu ehmalca çəhməyə başdadı. Ox qəflətən açıldı, açılan kimi də gözəl ilana dəydi. Qara neyvət ilan tez qaçmağa üz qoydu. Gözəl ilan isə yaralanmış bədənini çox yavaş sürüyürdü. Bu gözəllihdə ilanın yaralanması Ovçu Pirimə o qədər təsir elədi ki, taqəti olmadı hərəkət eləsin. Ovçu Pirim korpeşman, fikirrəşə-fikirrəşə öyə gəlməyə başdadı. O, gəlif öyə

çatdı. Ovçu Pirim heş bir söz danışmıyıf üzünü qıvlaya tutuf qəmgin-qəmgin baxırdı. Ovçunun arvadı gördü ki, əri çox qəmgindi. Çünkü Ovçu Pirim həmişə öyə qayıdanda gülərüz-nən başına gələn əhvalati əvvəldən axıra kimi arvadına danışardı. Arvadı bu səfər bir bədbəxtliyin üz verməsini başa düşüf soruşdu:

– A kişi, söylə görüm, bu gün niyə bikefsən? Danışsana görək, çöldə başına nə gəlif?

Kişi arvadının onnan danışmasını eşidif qəddini düzəldərəy cavaf verdi.

– Ay arvad, heş şey olmuyuf, elə yorulmuşam ki, danışmağa taqətim yoxdu.

Arvad onun dediyinə inanmadı. Yenə soruşdu:

– Ay kişi, Allaha bax, söylə görüm, başına nə gəlif ki, sən belə qəmgın oturufsan? Mən uşaq-zad deyiləm, görürəm ki, bu gün çox fikirrisən.

Ovçu Pirim gördü ki, arvad işin məqamına çatmayınca onnan əl çəkən deyil. Başdadi hadisəni əvvəldən axıra söyləməyə ki, ay arvad, Allahdan gizdi deyil, daha bəndədən nə gizdi. Mən bu gün ova gedən deyildim, ancax özüm öz əlim-nən pis iş tutmuşam. Ov axtardığım vaxt çəmənnihdə iki ilana rast gəldim. İlannardan biri çox gözəl naxışdıydı. O biri neyvət ilan minmişdi o gözəl ilanın belinə. Mənim vijdanım onu qəbul eləmədi. Çalışdım ki, qara neyvət ilanı vuruf öldürüm, ancax mən deyən olmadı. Əvəzinə ox o gözəl ilana dəyif yaraladı. Ona görə də tutduğum bu günkü işdən çox peşmanam. Elə bil ki, mənim həyatımda böyük bir bədbəxtlih üz verifdi. Bilmirəm neliyim ki, bu günahı üstümnən götürüm.

Arvadı gördü ki, Ovçu Pirimin halı çox pərişandı. Onun üçün də dilxoşluq eliyif, ona ürək-dirək verməyə başdıdı:

– A kişi, onun fikrini niyə eliyirsən? Sən ki bilə-bilə onu vurmuyufsan ki, onnan da ötəri dilxor olursan. Adam da durduğu yerdə yixilif olur. Sən o haxda heş fikir eləmə.

Ancax Ovçu Pirim başqa fikir eliyirdisə də, o hadisəni heş

yadından çıxara bilmirdi. Yadına düşdühcə ürəyi alovlanırırdı.

Ovçu Pirim o gejəni bir təhər səhər elədi. Dosdarı onun qəmgin olduğunu görüp soruştular:

– Qardaş, noluf, niyə belə kədərrisən, yoxsa başına bir iş gəlif?

Ovçu Pirim bu dəfə hadisəni olduğu kimi dostdarına danışmağa başdıdı. Dosdarı da ürək-dirək verdilər:

– Qardaş, sən heş o haxda qəm eləmə. Çünkü olacağa çarə yoxdu. Sən ilan özün bilə-bilə vurmuyufsan ki, vaysınırsan. Həyatda çox işdər baş verir.

Ovçu Pirim bu haxda fikirrəşməhdə olsun, sizə kimnən deyim, o qara neybət ilannan. Hansı ki, qavaxcadan qaçif əhvalatı o gözəl ilanın atasına xəvər verif. Sən demə, bu gözəl ilan da ilannar paççahının qızımış. İlannar paççahı bu əhvalatı eşidənnən sora qızını yanına çağırıf hadisənin lap bünövrəsini öyrənməh işdədi. Qız isə baş verən əhvalatı başqa cür söylədi. Dedi:

– Mən yolnan gedəndə Ovçu Pirimə rast oldum, o məni vuruf yaraladı. Bunu eşidəndə ilannar paççahı çox qəzəfləndi. Dedi:

– Bəs mənim qızımın günahı nəymış ki, Ovçu Pirim qızımı vuruf şikəst eliyif.

İlannar paççahı car çəkif bütün ilannarı yanına çağırıldı. İlannar hamısı onun əmrinən toplaşdırılar. İlannar paççahı əmr elədi:

– Gedin Ovçu Pirimi yanına gətirin.

İki ilan Ovçu Pirimin dalınca yollandı. İlannar gəlif Ovçu Pirimə əhvalatı söylədilər. Ovçu Pirim bunu eşidən kimi barmağını dişdədi. O, xeyli fikrə getdi. Ancax nə elədiyini, nə edəcəyini özü də bilmiyif ilannarnan getməyə razılaşdı. Ovçu Pirim öz-özünə fikirrəşdi ki, hadisəni olduğu kimi ilannar paççahına söyləsin. Yolda ilannar onnan soruştular:

– Niyə ilannar paççahının qızını vuruf yaralıyıfsan?

Ovçu Pirim əvvəldən axıra kimi əhvalat nejə baş ver-

mişdisə, hamısını ilannara danışdı:

– Mən ova çıxmışdım, çəmənnihdə iki ilana rast oldum. İlannardan biri qara, o birisi isə gözəl, naxışdı ilanıydı. O, neybət ilanın gözəl ilanın belinə mindiyini mən rəva bilmiyif neybət ilanı nişan aldım. Atdığım ox isə o neybət ilana yox, gözəl ilana dəydi. Tutduğum işdən özüm də çox peşman olmuşam.

İlannar Ovçu Pirimə qulax asıf dedilər:

– İndi ki, sən ilannar paçcahının qızını bilə-bilə vurmuyufsan, onda hər şeyi olduğu kimi paçcahimizə danışarsan. Danışif qurtarannan sora ilannar paçcahı sənin günahınnan keçif sənnən soruşajax ki, mənnən nə isdiyirsən. Onda sən ona cavaf ver ki, heş bir şey isdəmirəm, ancaq bircə ağızma tüpür. Bu sözü deyəndə o sənə deyəjək ki, axı tüpürsəm ağızında saxlıya bilməzsən. Onda sən deyərsən ki, eybi yoxdur, saxlaya bilərəm. O sözdən sonra ilannar paçcahı sənin ağızına tüpürəjək. Sən isə bütün dünyada yaşıyan heyvannarın, quşdarın dilini öyrənəjəksən.

Onnar gedif yetişdilər ilannar paçcahin hüzuruna. İlannar paçcahı Ovçu Pirimi görən kimi ona yer gösterdi. İlannar paçcahı soruşdu:

– Qızımı niyə vurufsan?

Ovçu Pirim əhvalatı olduğu kimi ilannar paçcahına danışdı. Sora tutduğu işdən də peşman olduğunu söylədi. Bunu eşidənnən sonra ilannar paçcahı Ovçu Pirimnən soruşdu:

– İndi sən o qara ilanı tanıgarsanmı?

Ovçu Pirim dedi:

– Tanıyaram.

Bunu eşidən kimi ilannar paçcahı əmr elədi bütün ilannar gəlif buradan keşsinnər. Bütün ilannar gəlif keşməyə başdadı. İlannar paçcahı Ovçu Pirimə dedi:

– O qara neyvət ilanı görən kimi mana göstər.

Ovçu Pirim dedi:

– Baş üstə.

Ovçu Pirim ayağa qalxıf qəddini düzəldərək bütün ilan-

narı bir-bir gözdən keçirirdi. Bütün ilannar gəlif keşdi. Ovçu Pirim dedi:

– O ilan gəlif keşmədi.

İlannar paçcahı soruşdu:

– Buradan daha hansı ilan gəlif keşmədi?

Elə bu vaxt dedilər ki, qapıcı qara ilan gəlif keçməyif. Həmin saat ilannar paçcahı qara ilanın da gəlif keşməsini əmr elədi. İlannar gedif qara ilanı da padşahın hüzuruna gətirdilər. Ovçu Pirim o qara neyvət ilanı görən kimi ilannar paçcahına xəvər verdi:

– Paçcah sağ olsun, bu həmin qara neyvət ilandı ki, sənin qızın bunun üstündə yaralınıfdı.

Paçcah bunu eşitcəh əmr elədi ki, o qara neyvət ilanı cəzalandırıssınar. Sora üzünü Ovçu Pirimə çevirif dedi:

– Ey Ovçu Pirim, mənnən nə istiyirsən, de verim.

Ovçu Pirim ilannar paçcahına baş endirif dedi:

– Paçcah sağ olsun, mən sizdən heş bir şey isdəmirəm.

İzn verin çıxım gedim öyümə.

İlannar paçcahı üzünü Ovçu Pirimə tutuf dedi:

– Ey Ovçu Pirim, sən mənə yaxşılıx eliyifsən, qorxma, de görüm əvəzində nə isdiyirsən?

Ovçu Pirim bir enişə, bir yoxuşa baxıf çəkinmədən ilannar paçcahına dedi:

– Paçcah sağ olsun, mənim sizdən bir xayışım var.

İlannar paçcahı dedi:

– De.

Ovçu Pirim dedi:

– Xayışım odu ki, heç olmasa bircə dəfə ağızma tüpür.

İlannar paçcahı Ovçu Pirimin bu sözünü eşidən kimi xeyli fikrə gedif dedi:

– Tüpürərəm, ancaq qorxuram saxlıya bilməyəsən.

Ovçu Pirim cavaf verdi:

– Sən o haxda qəm eləmə.

– İlannar paçcahı dedi:

– Yaxşı, gəl yanına.

Ovçu Pirim ilannar paççahına yaxınnaşdı. İlannar paççahı Ovçu Pirimin ağızına tüpürüf dedi:

– Ey Ovçu Pirim, indi get, ancaq bu sirri saxlıya bilməyəjəksən. Əyər bu sirri başqasına söyləməsən, onda sən dünyada yaşıyan bütün cannların, heyvannarın, quşdarın, hətta otdarın, çıçəklərin dilini biləjəksən. Elə ki, bunu başqasına söylədin, bütün bunnar əlinnən gedəjək. Sora isə sənin üçün daha pis olajax.

Ovçu Pirim dedi:

– Paççah sağ olsun, bu sirri heş kimə söyləmiyəjəm.

Ovçu Pirim bunu deyif öyüne üz qoydu. Ovçu Pirim gəlif bir dərədə oturdu. Heş kəsə bir söz demədi. Ovçu Pirim bu əhvalat haqqında fikirrəşərəh öz işi ilə məşğul olurdu. Artıx o bütün heyvannarın, quşdarın, dünyada olan bütün cannların dilini bilirdi. Gənə günnərin bir günündə Ovçu Pirim öz ailəsinən birlikdə səfərə çıxmax fikrinə düşdü. Onnar yola düşdülər. Yolda atın qulunu anasının geri qalmışdı. Ovçu Pirim onnarın öz aralarındakı danışığını eşitdi. Qulun kişiyyərəh anasına dedi:

– Ay ana, yavaş get, məni də gözdə ki, sana çatım.

At da kişniyif dedi:

– Ay bala, o hesafnan mən nəliyim? Sən bir tək canını gətirə bilmirsən. Amma mən özümü, qarnımdakı balamı, Ovçu Pirimi, Ovçu Pirimin arvadını, Ovçu Pirimin arvadının belindəki uşağı, bir də arvadın qarnındakı uşağı aparıram. Sən bir təh özünü apara bilmirsən. Mənə deyirsən, ay ana, gözdə mən də gəlim.

Ovçu Pirim qulunnan anasının söhbətini eşidif ucadan gülməyə başdadı. Ovçu Pirimin arvadı onun gülməyini eşidif təcübənlərəh soruşdu:

– Ay kişi, de görüm, sən öz-özünə niyə gülürsən?

Ovçu Pirim arvadına cavab verdi:

– Heç, ay arvad, elə-belə yadıma gülməli bir əhvalat

düşdü. Ona gülürəm.

Arvad dedi:

– Ay kişi, sən dəlisən, cinnisən, başına at təpif, nədi ki, öz-özünə gülürsən. De görüm, niyə güldün?

Ovçu Pirim genə dedi:

– Mən heş bir şeyə gülmürəm.

Arvad dedi:

– A kişi, əl çəkən döyülem. Ya bu saat nəyə güldüyüni deməlisən, ya da mən səndə oturmuyajam.

Ovçu Pirim dedi:

– Ay arvad, səni and verirəm o səni yaradan Allaha, mənnənən əl çək.

Arvad dedi:

– Sözüm sözdü, deməsən səndə oturan döyləm.

Ovçu Pirim gördü ki, arvadı əl çəkməh isdəmir, qərara gəldi ki, bu sirri ya üzüsün, ya düzsün. Xeyli fikirrəşdihdən sora arvadına dedi:

– Sənin atana da nəhlət, anana da. O sən, o da sənin atan öyü. İndi düşüf gedə bilərsən. Madam ki, sən məni eşitmirsən, bu günən mən səni boşuyuram. Düş atdan, hara gedirsen get. Arvadı gördü ki, Ovçu Pirim çox ciddi danışır. Yavaş-yavaş başdadı yumşalmağa. Dedi:

– A kişi, mən sənnən zarafat eliyirəm, sən də başdadın inanmağa.

Sonra arvad ilə başdadılar təzədən dosdaşmağa. Yollarına davam elədilər. Onnar az gedif, çox gedif qoyun sürüsünə rast gəldilər. Örüşdən keçən arx sürüünü iki hissəyə böldürdü. Qoyunnarın yarısı arxin bir tərəfində otduyurdu, yarısı o biri. Elə həmin vaxt arxin bu tərəfində bir qoyun məliyif arxin o tərəfində otduyan qoço öz yanına çağırmağa başdadı.

Ancaq qoç arxin o tərəfinnən cavaf verdi:

– Nə üçün sən məni öz yanına çağırırsan? Sən mənim yanımı gəlməhdən, mən sənin yanına gələjəm? Mənim üçün nə var, sən olmasan, sənin yoldaşın olar, sənin yoldaşın olmaz,

bir başqa qoyun olar. Onun üçün də deyirəm ki, mənim sənin yanına gəlməyimin heş xeyri yoxdu. Əyər könlün varsa, sən özün gəl mənim yanıma. Mən də Ovçu Pirim döyü'ləm ki, arvaddan qorxam, heş bir söz demiyib yalvaram. Yox, mən elə eləmərəm, nejə ki, Ovçu Pirim elədi.

Qoyun ilə qoç arasında gedən bu söhbətə Ovçu Pirim axıra qədər qulax asif sonra xeyli fikrə getdi. Sora da xəyalında bu söhbət haqqında fikirləşif yenə öz-özünə başdadı gülməyə. Arvad yenə düşdü Ovçu Pirimin üstünə soruşdu:

– Ay kişi, sən dəli olufsan, yoxsa yuxu görürsən, sən durduğun yerdə şaqqa çəkif gülürsən? A kişi, səni and verirəm səni yaranan Allaha, sən gəl bu sırrı mənnən gizdətmə. Daha keçif, hər nə olufsə, məni agah elə. Bəlkə elə bir gülməli şey var, mən də güləjəm.

Ovçu Pirim arvadına dedi:

– Ay arvad, sən nə danışırsan? Sən məni lap dəli qayırıf oynadırsan. Hələ deginən görüm güləndə nolar?

Arvad isə yenə Ovçu Pirimdən əl çəkməyərək onun zəhləsini apardı:

– A kişi, gəl sən məni allatma.

Ovçu Pirim dinmədi. Arvad yenə cin atına mindi:

– A kişi, gəl sən məni allatma.

Ovçu Pirim dinmədi. Arvad yenə cin atına mindi:

– A kişi, deyirsən bu sırrı de, demirsən daha mənnən sənə arvad olmuyajax.

Kişi nə qədər elədisə, arvad öz dediyinnən dönmədi. Axırda Ovçu Pirim dedi:

– Ay arvad, sən ki, məni eşitmirsən, daha mən sənin nazını çəhməhdən yoruldum. İndi səni daha saxlamıyajam. Bunnan sonra atdan düşüf gedə bilərsən.

Arvadı gördü ki, kişi artıx gerçəkliyif, onu qovajax. Başdadı Ovçu Pirimə yalvarmağa.

– A kişi, qadan alım, mən elə zarafat eliyirdim ki, görüm sən nə deyirsən.

Axırda onnar barişf yollarına davam etməyə başdadılar. Onnar gedif zəmiyə çatdılar. Bura Ovçu Pirimin çox xoşuna gəldi.

– Ay arvad, düşəh bir az dincələh.

Ovçu Pirimin bu sözü arvadın çox xoşuna gəldi. Onnar atdan düşüf bir bulağın başında əyləşdilər. Bir qədər isdirahət elədihdən sora Ovçu Pirim qarşısındaki hündür zəmilərin başındakı iri sümbülləri nəzərdən keçirməyə başladı. O gedif sümbüllərin arasından baxa-baxa keçəndə eşitdi ki, iki sümbül hər ikisi bir boyda, bir buxundadı. Sümbüllərin biri o birinə deyir ki, məni məğribdən gələn adam yeyəjəh, o birisi isə deyir ki, məni isə məşriqdən gələn adam yiyəjəh.

Ovçu Pirim bu iki sünbülün söhbətinə qulax asdixdan sora fikrə getdi. Bu söhbət Ovçu Pirimi çox təcübəndirdi. O, bu sırrı sınaxdan keçirmək üçün sümbüllərin hər ikisini qırif götürdü ki, bəlkə bu işin səbəbini öyrənə. Arvadının yanına gəlif dedi:

– Ay arvad, bu iki sümbülü verirəm sənə. Bu iki sümbülü saxlamasan, əlimnən qurtarmazsan.

O saat arvadı bir şey annamış kimi kişidən soruşdu:

– A kişi, sümbülləri neliyirsən? Belə bərk-bərk tapşırırsan.

Ovçu Pirim dedi:

– Ay arvad, gərək elə hər şeyi sənə deyim. Bu sümbüllər mənə lazımdı ki, gətirmişəm.

Arvad razı oluf sümbülləri alıf saxladı. Onnar yenə hazırlaşdırılar getməyə. Ovçu Pirim dedi:

– Ay arvad, yolcu yolda gərək, dur şeylərini yiğisdir, yola düşək.

Onnar gəlif mənzilə çatdılar. Bir müddət orada qalıf, sonra öz öylərinə qayıdış gəldilər. Gəlif öz öylərinə çatdılar. O iki sümbül arasında gedən söhbət Ovçu Pirimi çox narahat eliyirdi. Hərdən yadına düşdükçə çox götür-qoy eliyif onnarın yaxşı yerdə saxlanması üçün fikirrəşirdi. Ovçu Pirim öz-özünə dedi: "Nejə olursa olsun, mən bu əhvalatı sınaxdan keçirəjəm".

Yiyif içənnən sonra arvadını yanına çağırıf dedi:

– Bax, olmaya-olmaya o iki sümbülü mənsiz tələf eli-yəsən ha. Sonra əlimnən qurtara bilməzsən. Nə vaxt ki, mən özüm isdədim onda gətirif özümə verərsən.

Arvad təcübələ soruştı:

– Ay kişi, böyük sovgat-zad deyil ki, onun da üstündə əsirsən. Daha bəsdir tapşırıdığın, saxla deyirsən, saxlıyıram. Daha burada nə var ki, tez-tez tapşırırsan.

Ovçu Pirim səhər tezdən oyanıf, yenə əvvəlki qaydada yarağını, yasağını götürüf ova çıxdı. Ox-kaman ciynində, qılincı belində gəzdiyi yerlərə gəlif çıxdı. Onun yolu yenə həmin çəmənnihdən düşdü. O isdiyirdi ki, ötərək həmin çəmənnihdən keşsin, ancax mümkün olmadı. Çünkü həmin çəmənnihdə iki ceyran otduyurdu. Bu ceyrannar bir-biri ilə şirinşirin söhbət eliyirdilər. Ceyrannardan biri o birinə dedi:

– Tez ol buradan gedək, yoxsa Ovçu Pirim gəlif bizi vurar.

O biri ceyran isə dedi:

– Bə sən bilmirsən ki, Ovçu Pirim burada yoxdu, o gedif səfərə. Hələ gej gələr. O gəlinçə biz günümüzu burada keçirəh.

O biri ceyran dedi:

– Bir söylə görüm, Ovçu Pirimin on günnüh səfərə getməsini kimnən eşidifsən?

Birinci ceyran dedi:

– Bəs sən bayaxları o qara neyvət ilannan o gözəl ilanın söhbətini eşitmədin?

İkinci ceyran dedi:

– Mən heş onnarın söhbəttərinə qulax vermədim. İndi sən söylə görüm, bəs ilan haradan bilir ki, Ovçu Pirim on günnüh səfərə gedif?

Birinci ceyran dedi:

– Bəs sən demirsən bir ay bunnan qabax Ovçu Pirim istiyif o qara ilanı öldürsün, amma onu öldürə bilmiyif, ilannar paçcahının qızını yaralıyif. O qara ilan isə ilannar paçcahı tərəfindən cəzalandırılıf. İndi o qara ilan çalışır ki, Ovçu Pirimi

vuruf öldürsün. Amma girəvə tapa bilmir. Həmin neyvət ilan Ovçu Pirimnən qisas almax üçün onun arxasında evinin üstünə çıxır, nə qədər çalışırsa da imkan tapmir ki, Ovçu Pirimnən qisasını alsın. Həmin gün Ovçu Pirimin arvadının eşidif ki, onnar on günlüh səfərdə olajaxlar.

Ovçu Pirim özü haqqında danişilan bu xəbəri eşitcəh həm təcübəldi, həm də qəzəfləndi. Ovçu Pirim isdiyirdi ki, ceyrannarı ovlasın, ancax fikrinnən əl çekdi. Sonra fikirrəşdi ki, bəlkə lənətə gəlmış neyvət ilan elə buradadı, bəlkə o məni görür ki, buradayam. Çalışır ki, mənnən qisas alsın. Sonra ayağa qalxıf əvvəlcə o iki ilanı gördüyü yerə tərəf üz qoydu. Həmin yerə çatanda gördü ki, ilanların hər ikisi əvvəlki yerlərindədi.

Bunları görcəh Ovçu Pirim çox qəzəfləndi. O saat isdədi ki, qara ilanı vursun. Ovçu Pirim genə qara ilanı nişan aldı. Ox açılan kimi o gözəl ilan yerə sərildi. Qara ilan qaşdı. Ovçu Pirim ikinci dəfə o gözəl ilanı vurduguna çox təsüfləndi. Öz-özünə dedi ki, heş rəva deyil ki, bu neyvət ilanın əvəzinə ikinci dəfədi ki, o gözəl ilanı vuruf yaralıyıram. Ovçu Pirim ordan yenə kor-peşman qayıdış evinə gəldi. Heş bir kəsə bir söz demədən fikrə getdi.

Arvadı Ovçu Pirimin belə dilxor ovdan qayıdış gəldiğini görüp soruştı:

– A kişi, niyə belə bikefsən, olmuya gənə bir bədbəxlik üz verif, qaş-qabağını sallıyıfsan?

Ovçu Pirim başına gələn əhvalatı arvadına danişdi:

– A arvad, bu gün atlığı ox açılıf o gözəl ilana dəydi. Onun üçün də belə dilxoram.

Arvadı Ovçu Pirimin belə dilxor olduğunu görüp ona ürəh-dirəh verməyə başdadı:

– Ay kişi, fikir eləmə, olajağa çarə yoxdu, nə eləməh olar? Adam da birdən yixılif olur. Olan işdi. Təzədən sən heş bir şey edə bilməzsən. Gərəh sən o yerə ova getməyəydin.

Bunnar burada söhbət eləməhdə olsun, sizə kimnən deym, ilannar paçcahınınnan. Gənə ilannar paçcahına xəvər ver-

dilər ki, qızını Ovçu Pirim vuruf yaralıyif. İlannar paçcahı bu xəvəri eşitcəh çox qəzəfləndi.

– Ovçu Pirim indi mənim qızımı nə üçün vurufdu. Birinci dəfə o qara neyvət ilanın üstündə vurmuşdu. İndi isə o qara ilan yoxdu, onu cəzalandırmışam.

İlannar paçcahı yenə ilannarı göndərdi ki, getsinnər Ovçu Pirimi onun yanına gətirsinnər. Həmin ilannar gəlif Ovçu Pirimə dedilər:

– İlannar paçcahı səni çağırır.

Ovçu Pirim durdu ilannarın birrihdə yola düşdü. İlannat sorudu:

– Ay ovçu Pirim gənə nə əhvalat üz verif.

Ovçu Pirim öz başına gələn əhvalatı ilannara nağıl elədi. Ancax ilannar buna çox təəccüb elədilər, dedilər:

- Sən nə danışırsan, paçcah çıxdan o qadar ilanın qətlinə fərman verif. Bu mümkün deyil.

Gəlif ilannar paçcahının yanına çatdılar. İlannar paçcahı dedi:

– İndi niyə qızımı vurufsan? Birinci dəfə o qara neyvət ilanın üstündə vurmuşdun ki, sənin günahının keşdim. Bəs indi nə üçün mənim qızımı vurufsan?

Ovçu Pirim öz başına gələn əhvalatı lap əvvəldən axıra qədər ilannar paçcahına söylədi. Onun sözdəri ilannar paçcahının ağlına batmadı. Çünkü onun özü qara ilanın ölümünə fərman vermişdi. İlannar paççıı dedi:

- Mən o qara ilanı öldürmişəm. Bəs sən nə üçün düzünü boynuna almırsan?

Ovçu Pirim dedi:

– Əyər mənim sözümə inanmırınsızsa, onda həmin çəmənnihdə iki ceyran yaşayıır. İsdiyirsiniz onnarı öz yanınıza çağırırdıf soruşun.

İlannar paçcahı xəvər aldı:

– O ceyrannar hardadı, onnar nə bilir bu əhvalatı?

Ovçu Pirim dedi:

– Mən gedirdim ova, gördüm çəmənnihdə iki ceyran otduyur. Yaxınlaşdım ki, onnarı vurum, onnarın söhbətini eşidif fikrimnən əl çəkdir. Birinci ceyran ikinci ceyrana deyirdi ki, o qara ilan o gözəl ilanla danışmış ki, gedim Ovçu Pirimi vurum, amma mümkün deyil. Artıx onnar məsləhətdəşdilər ki, getsinnər on gün müddətinə səfərə. Bu günnərdə qayıdıl gələjəh. Elə mən bu xəvəri ceyrannardan eşitcəh daha onnarı vurmax fikrinnən əl çəkdir. Sora öz yoluma davam eliyif yavaş-yavaş evə qayıtmax isdədim. Bir də gördüm ki, yenə həmin yerdə qara ilannan o gözəl ilan bir yerdədi. Gənə mən fikirrəşdim ki, bu heş Allaha rəva deyil ki, o neyvət ilan o gözəl ilanın belinə minsin, onun üçün qara ilanı məhv eləməh isdədim, amma oxum o gözəl ilana dəydi.

Ovçu Pirimi dinləyən ilannar paçcahı onun dediħlerinin doğruluğunu yoxlamaq üçün iki ilan çağırıf dedi:

– O ceyrannarı gedin yanına gətirin.

Həmin ilannar getdilər ceyrannarı tapdilar, dedilər:

– Sizi ilannar paçcahı çağırırdı. İndi siz biznən ilannar paçcahının yanına getməlisiniz.

İlannar o iki ceyrani ilannar paçcahının yanına gətirdilər. İlannar paçcahı soruşdu:

– Deyin görüm, o çəmənnihdə nə vaxtdan yaşayırsınız?

Ceyrannar dedilər:

– Bir aydan çıxdı ki, oranı özmüzə oylax seçmişih.

İlannar paçcahı xəvər aldı:

– Oraya sizdən başqa kim gəlir?

Ceyrannar dedilər:

– Bızdən başqa o çəmənniyə iki ilan gəlir. Ancax axşamlar qayıdıl gedillər. Ovçu Pirim də gəlirdi. Ancax deyillər, indi on günlüh səfərdədi. O iki ilannan başqa oraya heş kəs gəlmir.

İlannar paçcahı soruşdu:

– Ovçu Pirim səfərə çıxıf?

Ceyrannar dedilər:

– O qara ilan istiyif ki, Ovçu Pirimi çalsın, ancax müm-

kün olmadığı üçün qayıdış gelir. Bu xəvəri o gözəl ilana danışanda biz eşitdih.

İlannar paçcahı soruşdu:

– İndi siz ilannarı tanıya bilərsinizmi?

Dedilər:

– Tanıyarıx.

İlannar paçcahı əmr elədi ki, bütün ilannarı çağırısnar onun yanına. Bir az keçməmiş bütün ilannar padşahın hüzuruna gəldi. Ceyrannar o gözəl ilanı tanıf ilannar paçcahına göstərdilər.

– Çəmənnihdə olan ilannardan biri budu, qara ilan burada yoxdu. İlannar paçcahı bir də əmr elədi o qara ilanı tapıf onun yanına gətirsinnər. İlannar gedif həmin qara ilanı tapıf onun yanına gətirdilər.

Ceyrannar qara neyvət ilanı görən kimi tanıdlar. Sonra ilannar paçcahına dedilər:

– Çəmənnihdə olan ilanın biri də bu qara ilanıydı.

İlannar paçcahı ceyrannarın getməsinə icazə verdi. Ceyrannar çıxıf getdilər.

İlannar paçcahı başdadı sorğu-sualı, nejə oluf bu qara ilan öldürülmüşüf. Qara ilanı öldürməli olan ilan dedi:

– Mən əmri yerinə yetirməh isdiyəndə, qızınız gəlif onu əlimnən aldı.

İlannar paçcahı bunu eşidəndə qara ilannan qızını öz gözü qarşısında öldürdü.

Sonra Ovçu Pirimə dedi:

– İndi arxayın öyüñə gedə bilərsən.

Ovçu Pirim yavaş-yavaş öz öyüñə yollandı. O gününən sora Ovçu Pirim yenə əvvəlki qaydaynan hər gün ova gedir, axşam qayıdırı. Ovda gördükərini hər axşam arvad-uşaqa nağıl eliyirdi. Ancaq Ovçu Pirim o iki sümbülü heş yadının çıxartmırı. Tez-tez arvadının soruşurdu:

– O sümbüllər dururmu?

Arvad cavab verirdi:

A kişi, sümbülləri lap yaxşı yerdə saxlayıram. Sən lap

arxayın ol.

Sora Ovçu Pirim fikirrəşdi ki, artıx bir il keçif, daha nə vaxta qədər bu sümbülləri saxliyajam. Bir gün arvadı xörəh bişirəndə dedi:

– Ay arvad, o sümbülləri gətir at o xörəyin içində, yiyejəm.

– Ay kişi, sənin də lap işin-peşən qurtarif. İndi də duruf sümbül yeyəjəhsən. Elə o vaxtdan bəri bu iki sümbülü onnan ötrü saxlıyırdın?

Arvad buğdaları sümbüldən çıxardıf xörəyin içində töhdü. Xörəh bişəndə Ovçu Pirim başdadı yiməyə. Həmin vaxt Ovçu Pirim gördü ki, bir atdı məğribdən, bir atdı da məşriqdən onnara təref gəlir. Həmin atdlar gəlif düz onnarın qapısında dayandı. O saat Ovçu Pirim barmağını dişdədi. Sümbüllerin dediyi düz imiş. Onnar bir qədər söhbət elədihdən sora başdadılar yeməyə. Buğdaların dediyi söz düz oldu. Onnardan biri məğribdən, o biri isə məşriqdən gələn atdı idi. Ovçu Pirim bu sırrə çox məəttəl qalmışdı.

Adəti üzrə yenə Ovçu Pirim gynnərin bir gündündə ova getməyə hazırlaşdı. O, ox-kamanını ciyninə alif çox gəzdi, axırdı gəlif çıxdı bir çəmənniyə. Oğordü ki, bir ovçu bir ceyran ovluyuf gətirir. Ovçunun ovladığı ceyran mələyərəh Ovçu Pirimə dedi:

– Ay Ovçu Pirim, sən məni tanımadın, yoxsa tanıf bir söz deməh isdəmədin? Sən bilirsən ki, mən kiməm? Mən səni ilannarın xatasının qurtaran o iki ceyrannan biriyməm. İndi isə bu zalim ovçunun toruna düşmüşəm. Məni aparif başımı kəsməh isdiyillər.

Ovçu Pirim dedi:

– Ay ovçu qardaş, bayaxları sənnən söhbət eliyəndə utanmışa bir söz demədim. Ancax icazə ver, mən öz sözümü deyim.

Amma bu şərtinən ki, sözümü yerə salmıyasan. Ovçu qardaş, mənim sənə sözüm budu ki, bu ceyranı buraxasan. Mən də ovçuyam, sən də. Gərəh bir-birimizi eşidəh. Sənin də mənə işin düşəndə mən də sənin sözünə baxaram. Sana yalvarıram

ki, o ceyrani buraxasan.

Ovçu dedi:

– Ay Ovçu Pirim, bu ceyrani buraxa bilmərəm. Buna görə də mənnən incimə. Ovçu Pirim isdədi ki, ovçunu pul ilə razı salsın. Ona görə dedi:

– Sən gəl, mənim sözümü rədd eləmə. O ceyrani mənə sat.

Ovçu soruşdu:

– Bu ceyrani nə üçün alırsan? Get başqa ceyrani tut.

Bu ceyrani sənə verə bilmərəm, onu paççaha aparıram. O xəsdədi, həkimlər ona ceyran əti yeməyi məsləhət görürərlər. Mən də paççahin ovçusuyam. Onnar məni ceyran ovlamağa göndəriflər onu ovluyuf aparıram paççahin yanına. Bəlkə o iyif sağala. Üş gündü kü, düşmüşəm düzlərə ceyran ovlamağa. Axırda iki ceyranın ovuna düşmüşəm, biri qaçif, birini isə tutmuşam.

Ovçu Pirim əl çəhməyif yenə ovçuya yalvardı:

– Ay qardaş, qadan alım, mənim ceyrana yazığım gəlir. Bunu gətir sən burax, qoy qaçif getsin. Get paççaha de ki, heş bir ova rast gəlmədim.

Ovçu Pirimin sözlərini eşitmədi, yoluna davam elədi. Ceyran Ovçu Pirimə yazix-yazix baxmağa başdadi.

Ovçu Pirim bunu görəndə qayıdış ovçunun qarşısını kəsdi, dedi:

– Ceyrani burax, qoy getsin.

Ovçu buraxmax isdəmədi. Ovçu Pirim zornan ceyrani onun əlinnən alıf buraxdı. Ceyran qaçif gözdən itdi.

Ovçu Pirimi hədələyif çıxıb getdi. Ovçu Pirim bikef evə qayıtdı. Həmin ovçu paççahin hüzuruna gedif dedi:

– Paççah sağ olsun, neçə gündü ki, əldən-ayaxdan düşüf sənin üçün ov gətirdim. Ancax ovçu Pirim oxu zornan əlimdən alıf buraxdı. Ona ov gətirirdim. Ancaq Ovçu Pirim onu zornan əlimnən alıf buraxdı. Ona dedim ki, məni paççahım ova göndərif. Gənə də sözümüz eşitmədi. Ceyrani əlimdən alıf buraxdı.

Bu paççah çox zülmkar, qansız bir adamydı. Onu heş kəs

sözününən döndərə bilməzdi. Paççah cəlladlara əmr elədi ovçunu aparıf zindana salsınnar. Cəlladlar həmin saat padşahın sözünə əməl elədilər.

Paççah sabahı günü dedi:

– Onu yanına gətirin.

Ovçunu paççahin yanına gətirdilər. Paççah dedi:

– Ay əlinnən iş gəlməz, məyər sən bilmirdin mən xəstəyəm, həkimnər ceyran ətini mənə dərman buyuruflar?

Ovçu nə qədər çalışdı paççahı inandırsın ki, ceyrani Ovçu Pirim əlimnən alıf. Paççah inanmadı ki, inanmadı. Dedi:

– Əyər, o ceyran Ovçu Pirimə lazımlı olsaydı, özü o ceyrani götürərdi özünə. Daha niyə alıf buraxırdı. Deməh, sən məni aldadırsan.

O hirsənif ovçunu möhkəm döydürüf yenə zindana saldılar. Sora Ovçu Pirimi çağırıldı. Fərraşlar gəlif dedilər:

– Ovçu Pirim, sənsənmi?

Ovçu Pirim dedi:

– Nə.

Fərraşlar dedilər:

– Bizi paççah göndərif:

Ovçu Pirim soruşdu:

– Nəyə göndərif?

Dedilər:

– Göndərif ki, səni aparax onun hüzuruna.

Ovçu Pirim o saat bildi ki, paççah onu ceyrannan ötürü çağırır.

O, tez hazırlaşif dedi:

– Gedəh.

Gəlif saraya çatdırılar. Ovçu Pirim baş əyif, əmrə müntəzir dayandı. Paççah ona yer göstərdi. Ovçu Pirim keşdi paççahin göstərdiyi yerə.

Paççah soruşdu:

– Ey Ovçu Pirim, ceyrani ovçumun əlinnən sənmi alıf buraxıfsan?

Bunu eşidən Ovçu Pirim əhvalatı paççaha danışmağa başdadı:

– Paççah sağ olsun, mən ceyranı pul ilə almışam, zornan əlindən alıf buraxmışam. Ona görə ki, o ceyran məni ölümdən qurtarmışdı. Mən də buna görə onu ovçunun əlindən alıf buraxdım.

Ovçu Pirim elə güman eliyir ki, belə deyən kimi paççah onnan əl çəkəjəh. Ancax belə olmadı.

Paççah xəbər aldı:

– Ay Ovçu Pirim, o ceyran sənə nə yaxşılıx eləmişdi?

Paççahın bu sözünü eşidən Ovçu Pirim elə bil yuxudan ayıldı. isdədi ki, başına gələn əhvalatı söyləsin, ancax ilannar paççahının sözü onu ayıltdı. Odur ki, üzünü paççaha tutarax dedi:

– Paççah sağ olsun, təvəqqə eliyirəm, o haqda mənnən heş bir şey soruşmuyasan. Çünkü mən o haqda sizə heş bir şey demiyəjəm.

Paççah soruşdu:

– Orada nə var, mənnən gizdədirsen. Qorxma, başına gələni mənə söylə.

Ovçu Pirim dedi:

– Xeyir, paççah sağ olsun, mən sizə o haqda bir söz demiyəjəm.

Paççah dedi:

– Ovçu Pirim, əyər o əhvalatı deməsən, onda özünnən küs. Boynunu vurdurajam.

Ovçu Pirim dedi:

– Mən heş bir söz demiyəjəm.

Bu sözü eşidən paççah qəzəflənilər əmr elədi:

– O biri ovçunu zindannan çıxarın, onun yerinə Ovçu Pirimi zindana salın.

O saat Ovçu Pirimi aparif zindana saldılar. Aradan bir neçə gün keçdi. Paççah əmr elədi ki, Ovçu Pirimi yanına gətirin. Cəlladlar Ovçu Pirimi paççahın yanına gətirdilər. Paççah

soruşdu:

– Hə, deyəsən ağıllanıfsan, indi söylə görüm, o ceyran sənə nə yaxşılıx eləmişdi?

Ovçu Pirim gənə dedi:

– Mən sizə dedim ki, o haxda heş bir söz demiyəjəm. Yaxşısı budu ki, soruşmuyun.

Paççah nə qədər elədisə, Ovçu Pirim paççaha heş nə demədi.

Paççah qəzəflənilər dedi:

– Aparın bunu zindana.

Ovçu Pirimi aparif zindana saldılar. Bu hadisə bir neçə dəfə təkrar olundu. Artıq bir ildən çox idi ki, Ovçu Pirimin günü zindanda keçirdi. Axırda Ovçu Pirim fikirrəşdi ki, o nə vaxta qədər zindanda qalajax. Yaxşısı budu ki, o əhvalatı paççaha danışın. Bəlkə paççah insafa gəlif onu buraxa.

Ovçu Pirim nejə fikirrəşdisə, elə də elədi. Bir də paççah onu çağıranda Ovçu Pirim başına gələn əhvalatı paççaha danışdı. Paççah bu əhvalatı eşidənnən sora onu zindannan azad elədi. Ovçu Pirim öyünə qayıtdı. O, ilannar paççahının sözünü yadına saldıqca çox peşman olurdu. Çünkü o sirri axıra qədər saxlamamışdı. Bu sirri paççaha danışlığı üçün artıx o öz dilinnən başqa bir dil bilmirdi.

Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulax asannarın, biri də isdəmirəm deyif bajadan baxannarın.

SEHRLİ ALMA

Günnərin bir gündündə, kasıfların öyündə biri variydi, biri yoxuydu, Allahdan başqa heç kim yoxuydu, bir paçkah variydi. Bu paçkahın var-döyləti, cah-cəlalı başının aşif-daşırıdı, amma öylədi yoxuydu. Bu dərd paçkahın saç-saqqalına dən salmışdı.

Bir gün paçkah güzgүyə baxıb qüssələndi, vəzirinə dedi:

– Ey vəzir, bu yaşa çatmışam, Allah mənə oğul-qız vermiyif. Var-dövlətim, cah-cəlalım kimə qalajax, yurdumda kim çırax yandırajax.

Vəzir dedi:

– Paçkah sağ olsun, sənnən, mənnən olsa, puldan, qızıl-gümüşdən verərdiy alardıx. Övladı Allah əta eliyir, biz nə eliyə bilərih. Yaxşısı budu səbr eliyəh, Allah kərimdi. Elə bu vaxt xəvər gətirdilər:

– Paçkah sağ olsun, elçi daşının üstündə bir dərviş oturuf sizi görməh istiyir.

Paçkah dedi:

– Mənim dərvişdərnən işim yoxdu. Aparın ona xələtdən, qızıldan verin çıxıf getsin.

Paçkahın əmrini dərvişə yetirdilər.

Dərviş dedi:

– Mən pay alan dərvişdərdən döyülməm. Mən paçkahı görməh istiyirəm. Ona sözüm var.

Dərvişi gətirdilər paçkahın yanına. Paçkah dedi:

– Dərviş bava, mənə görə qullux?

Dərviş dedi:

– Paççax sağ olsun, mənim dünyada heş nəyə ehtiyacım yoxdu. Ancax mən bilirom, niyə sən belə bikefsən.

Paçkah dedi:

– Kefim niyə yoxdu, dərviş bava?

Dərviş dedi:

– Dərdi deyən dərmanını da deyər.

Dərviş bir yanı qırmızı, bir yanı ağ bir alma çıxarıf paç-

çaha verdi, dedi:

– Bu almanın qaviğini soy, arvadının yi, qaviğını da atına ver. Almani iyiyənnən sora bir oğlun olajax, atın da bala-liyajax.

Paçkah isdədi ki, dərvişə təşəkkür eliyif, ənam versin. Bir də baxıf gördü ki, dərviş qeyv oluf. Paçkah bildi ki, bu dərviş doğurdan da pay alan dərvişdərdən yox, pay verən dərvişdərdəniymış.

Dərviş nejə demişdisə, paçkah elə də elədi. Almani soyuf arvadının yidi, qaviğını da atına verdi. Aradan doqquz ay, doqquz gün keşdi. Arvadı gözəl-göyçəh bir oğlan doğdu. Paçkahın atının da qəşəng bir qulunu oldu. Paçkah oğlu Dön-məz quluna Dilbər adını qoydu. Aylar, illər keşdi, Dön-məz gəlif on yeddi yaşına çatdı. O, çinara əl atsaydı, yerininə qoparardı. O, Dilboznan mehriban dolanırdı, onu hər gün yedizdirir, yalına tumar çəkirdi.

Bir gün Dön-məz oya çıxmışdı. Birdən qavağına bir ceyran çıxdı. Dön-məz ceyranı qovmağa başdadı. Ceyran qaşdı, o qovdu, ceyran qaşdı, o qovdu. Birdən ceyran dönüf gözəl bir qızə çöyrüldü. Dön-məz baxdı ki, qarşısında bir qız dayanıf. Aya deyir: sən çıxma, mən çıxım, Günə deyir: sən çıxma, mən çıxım, gəl məni gör, dərdimnən Öl. Dön-məz bir könüldən min könülə qızə vuruldu. Dedi:

– Ay qız, sən kimsən, bu nə əhvalatdı?

Qız dedi:

– Oğlan, mənim əhvalatım uzundu. Əyər bilsəm mənə köməyin dəyər, hər şeyi sənə danışaram.

Dön-məz dedi:

– Danış.

Oğlanın danışığı qızın xoşuna gəldi. Öz əhvalatını ona danışmağa başdadı: "Mən bir paçkah qızıyam. Atamın məmləkəti yeddi dağ o yanadı. Bir il qavax bir paçkah atamın üstünə qoşun çəhdidi. Atam qoşun götürüf döyüşə getdi. İki qardaşım qaldı. Bu vaxt qara div hücum çəkif məni qaçırmox istədi, qar-

daşlarım da qosun götürüf divlərnən vuruşmağa başladı. Divlər qardaşarımı öldürüf qosunnarını darmadağın elədilər. Qara div məni götürüf apardı qarannıx dünyaya. Div məni qalaçasına gətirif dedi:

– Ay qız, səni sevirəm, sözümə baxsan, səni gözümün üsdündə saxliyaram. Mən divin isdəyini rədd elədim. Div mənə çox yalvardı. Amma mən gənə razı olmadım. Divin anası məni tikə-tikə eləməh isdəyirdi, ancaq oğluna görə mənə toxunmurdı. O məni tilsimə saldı".

Qız öz əhvalatını danışib qurtardı, sora gözdən itif getdi. Dönməz qəm dəryasına qərq oldu. Birdən atı dil açıf dedi:

– Sən fikir eləmə, bu qızı xilas etməyin yolunu göyərçin qızdar bilir. Əyər həmin göyərçinnəri tapa bilsəh, qızı tilsimnən qurtararıx.

Onnar geri qayıtdılar. Bir neçə gün keşdi. Dönməz atasının yanına gedif dedi:

– Ata, icazə ver səfərə çıxım.

Atası çox çalışdı, onu yolunnan döndərə bilmədi.

Axırda dedi:

– Yaxşı, get.

Dönməz atını minif az getdi, üz getdi, dərə-təpə düz getdi, dağlar aşdı, çaylar keşdi, yeddi gün, yeddi gejə yol gedif, qarannıx bir məmləkətə çıxdı. Gördü ki, bir tərəfdə yeddi qardaş, başqa bir tərəfdə isə böyük bir qosun üzbüüz vuruşurlar. Dönməz öz-özünə fikirrəşdi: "Əyər mən qosunun tərəfinə keçsəm, deyəjəhlər, qorxaxdı, yaxşısı budu ki, keçim yeddi qardaşın tərəfinə".

Keşdi yeddi qardaşın tərəfinə. Qosunun bir başından vuruf o biri başından çıxdı. Yeddi qardaşın təcüfdən ağızdarı açıla qaldı. Qardaşdar gəlif Dönməzə baş əydilər, onu öylərinə aparif atalarına dedilər:

– Ata, bu oğlan bizi xilas elədi.

Yeddi qardaşın atası dedi:

– Oğul, hardan gəlif, hara gedirsən?

Dönməz başına gələnnəri nağıl elədi. Yeddi qardaşın atası dedi:

– Al, bu sehirri qılıncı, sənə verirəm. Bular səni hər çətinlihdən qurtarajax.

Dönməz yeddi gün, yeddi gejə qardaşların yanında qaldı. Yeddinci gün barmağındakı üzüyü çıxarif qardaşdara verdi, dedi:

– Bu üzüyü sizə bağışlayıram, özüm gedirəm, elə ki, gördünüz üzühdən qan dammağa başdadı, bilin ki, mən dardayam.

Dönməz az getdi, üz getdi, dərə-təpə üz getdi, dağlar aşdı, dərələr keşdi, gəlif bir şəhərə çıxdı. Gördü bu şəhərdə hər şey ağ rəngdədi. Bir də gördü budu ağ paltarda yeddi qardaş böyük bir qosunnan vuruşur. Dönməz gənə yeddi qardaşın tərəfinə keşdi. Dilboznan düşmən qosunun darmadağın elədi. Qardaşdar ona təzim elədilər, sora atalarının yanına gətirdilər. Yeddi qardaş atası dedi:

– Oğlum, sən ki, mənim oğlannarima köməh elədin, al, bu süfrəni verirəm sa, ürəyin nə isdəsə, o dəqiqə hazır olar.

Dönməz də bir üzük çıxarıb yeddi qardaşa verif dedi:

– Elə ki, gördünüz bu üzühdən qan dammağa başdadı bilin ki, dara düşmüşəm.

Onnar görüşüf ayrıldılar. Dönməz atına minif az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlif çatdı bir dəryanın kənarına. Gördü ki, burda bir böyük ağaç var. Atdan düşüf ağaçın altında uzandı. Bir az keşmişdi üç göyərçin gəlif ağaçca qondu. Göyərçinnərdən biri dedi:

– Bajılı-bajılı, bu oğlan kimdi?

O biri dedi:

– Bu oğlan paçkah oğludu, onun isdədiyi qız divin tilsimindədi.

Birinci göyərçin dedi:

– Yazıx oğlan o qızı tilsimnən nejə qurtarajax?

O biri göyərçin dedi:

– Ey oğlan, yatıfsansa oyan, oyaxsansa eşit. Hara getməh

isdədiyinnən xəvərdarlıq. Bil ki, buradan divin qalasına yeddi günnüh yoldu. Al bu cöyüzdəri özünnən apar, sənə nə lazımdısa, onun içindədi. Divin sarayına çatanda dərin bir quyu görəjəhsən. Divin anası quyunun yanında keşih çekir. Birinci cöyüzün içində olan suyu onun üzünə atarsan. Div qarısı keyləşif yixilajax, girərsən quyuya. Div özü yatmış olajax, üç günñen sora ayılaç. Quyunun divində görəjəhsən ki, bir çubux var, onu götürərsən. İkinci cöyüzün içində toz var. Döy-nən anası səni qovanda onu atarsan.

Dönməz duruf göyərçinnərə "sağ ol" dedi, göyərçinnər uçuf getdi. Dönməz atına minif dəryanı keşdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, yeddi gün, yeddi gejə yol getdi, göyərçinnərin dediyi quyunun yanına çatdı. Gördü div qarısı quyunun başında keşih çekir. Cöyüzün birini sindirdi, içindəki suyu div qarısının üzünə atdı, div qarısı yerə yixildi. Dönməz quyunun divinə enif çuvuğu götürdü. Atına minif yola düzəldi. Xeyli yol getdi, bir də gördü ki, arxadan gurultu gəlir, baxdı ki, toz-duman hər tərəfi basıf, qara divnən anası az qalıflar ona çatsınna. Dönməz tez ikinci cöyüzü sindirif içindəki tozu havaya soyurdu. O saat orada qalın bir meşə əmələ gəldi. Oradan heş quş da keçə bilməzdi. Dönməz genə yolu əlinə aldı. Bir xeyli keşdi. Qavaxda böyük bir saray göründü. Bu vaxt yenə gurultu, nərlili səsi hər yanı bürüdü. Dönməz baxdı ki, yenə budu Qara divnən anası gəllələr. Dilboz dil açıf dedi:

– Dönməz, dayan, onnarnan vuruşax. Dönməz dayanıf onnarin yaxınlaşmasını gözdədi. Üç qardaşın atasının verdiyi qılıncını götürüf döyüşə hazırlaşdı. Div qarısı çatan kimi toppuzunu atdı ki, Dönməzin başını əzsin, o, başını aşağı əydi, div qarısının zərbəsi boşça çıxdı. Dönməz arxadan özünü yetirif bir zərbəynən onun başını yerə saldı. Div bunu görüp elə nərə çəhdidi ki, nərənin zərbindən dağ-daş dilə gəldi. Dönməzin başının tükləri biz-biz durdu. Amma "ya mədəd" deyif irəli cumdu. Döy irəli gəlməh isdiyəndə Dilboz onun çənəsinin altına bir təpih ilişdirdi, döy az qaldı huşunu itirsən. Dönməz divə bir

qılınc vurdu, div qəzəbinnən böyük bir qaya parçasını götürüf onun başına atdı. Dönməz tez kənara çekildi. Qılınc çəkib divin başının ortasından nejə vurdusa, div iki yerə parçalandı.

Dönməz saraya tərəf irəlilədi. Sarayın qapısına çatanda at dedi:

– Çuvuğü götürüf üç dəfə vur.

Atın dediyi kimi elədi, dedi:

– Ey qapı, aralan, paççah qızına yol ver.

Qapı o saat aralandı, qız qapıdan çıxdı, Dönməzi görən kimi, sevincinnən huşunu itirif yixıldı.

Qız özünə gələnnən sora oturuf başdarına gələnnəri birbirrərinə nağıl elədilər. Qız dedi:

– Oğlan, yeddi gün burada qalax, sora gedərih.

Dönməz dedi:

– Yaxşı.

Onnar burada qalmaxda olsun, xəvəri xəvərdən verəh, xəvəri Feyruz paççahdan. Feyruz paççah da çoxdanıydı ki, paççah qızına aşiq olmuşdu. Ancaq divin qorxusunnan ona yaxın düşə bilmirdi. Feyruz paççaha xəvər çatdı ki, Qara divi Dönməz öldürüf. Feyruz paççah bir cadugər qarını yanına çağırif dedi:

– Sa özün ağırrığında qızıl verərəm, əyər gedif paççah qızını oğurruyuf gətirən.

Qızıl adını eşidən kimi cadugər qarının gözdəri siçan görmüş pişik kimi işıldadı.

Qarı dedi:

– Üçcə günə qız yanındadı.

Qarı özünü yetirdi Dönməznən paççah qızının yanına. Dönməz sarayda yoxuydu, oya getmişdi. Qarı qapını açıf içəri girməh isdəyəndə qız onu qovdu.

Qarı ağlaya-ağlaya dedi:

– Kimsəsiz qarıyam, qalmağa yerim yoxdu, sizə qulluqçu olaram.

Qarı çox yalvardı, qız gənə onu qovdu. Dönməz oydan

qayıdanda gördü ki, bir qarı oturuf ağlayır. Onun qarıya yazığı gəlir, əlinnən tutuf gətirdi öye.

Qız dedi:

– Bu qaridan gözüm su içmir, qoy çıxıf getsin.

Dönməz dedi:

– Kimsəsiz qarıldı, qoy biznən qalif dolansın.

Daha qız bir söz demədi. Qarı yavaş-yavaş onnarın qılığına girdi.

Günnərin bir günü Dönməz oya getdi, qarı başdadı qızı tovlamağa, başdan çıxarmağa.

– Əyər ərin səni sevirsə, niyə demir onun güjü nədədi, bu boyda qoşunu təhbaşına qırdı.

Axşam Dönməz oydan qayıdanda qızı qəmlı gördü, soruştı:

– Noluf, niyə qəmlisən?

Qız dedi:

– Sən əyər məni sevirsənsə, niyə demirsən güjün nədədi?

Qarı xəlvətcə onnara qulax asırdı. Dönməz dedi:

– Mənim güjüm torpaxdadı. Nə qədər ki, ayağım yerdədi, ya atımın üstündəyəm heş kimin mənə güjü çatmaz, heş bir tilsim, oysun ma təsir eliyə bilməz. Elə ki, yuxuya getdim güjsüzdəşirəm.

Cadugər qarı hər şeyi eşitdi. Elə ki, onnar yuxuya getdilər, qarı qalxıf bir oysun oxudu. Dönməz dərin yuxuya getdi. Qarı qızı da götürüf gəldi Feyruz paçcahin hüzuruna.

Qız ayılfı özünü başqa sarayda gördü. Feyruz paçcah isdədi ona yaxınlaşın, qız xəncəri götürüf dedi:

– Ma yaxınnaşsan, bu xəncəri soxajam ürəyimin başına.

Feyruz paçcah qızı çox istiyirdi. Odu ki, ona yaxınnaşmadı, dilə tutuf yumuşaltmağa başdadı.

Bunnar burada qalmaxda olsun, sizə xəvər verəh Dönməzdən. Dönməz ölüm yuxusuna getmişdi. Yeddi qardaşların barmağındakı üzühdən qan dammağa başdadı. Onnar o saat

bildilər ki, Dönməz dardadı. Özdərini yetirdilər onun yanına. At dil açıb dedi:

– Cadugər qarı onu tilsimə salib. Paçcah qızını da öğretəyip aparıf.

Qardaşdar Dönməzi ayağa qaldırdılar, onun ayağı torpağa dəyən kimi asqırıf ayıldı.

Dönməz soruşdu:

– Mənə noluf?

Qardaşdar əhvalatı ona danışdırılar.

Onnar atdanıf Feyruz paçcahin məmləkətinə gəldilər. Feyruz paçcahi, cadugər qarını cəhənnəmə vasil elədilər.

Camaat Feyruz paçcahin zülmünnən qurtardığı üçün şadlıx elədi. Dönməznən şah qızını, yeddi qardaşları sevinçinən yola saldılar.

Qardaşdar Dönməzgili gətirif atasının məmləkətinə yola saldılar. Paçcah oğlunun gəlişinə çox öyündü. Toya hazırlıx görüldü. Qırx gün, qırx gecə toy eliyif murad hasil elədilər. mən özüm də oradaydım. Doyunca yeyif-içif, yaxşıca kef elədim. Elə ki, qayıdif gəldim, elə bil heş yana getməmişdim, nağıl qaldı orada, mən də sizin yanınızda.

Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulax asannarın, biri də nağılı yadında saxliyannarın.

PAÇÇAH OĞLU

Biri variydi, biri yoxuydu, Səlim adında yetim bir oğlan variydi. Binəva gözünü açandan özünü elə yetim, kimsəsiz görmüşdü. Onun-bunun qapısında işliyif boy-a-başa çatmışdı.

Bir gün Səlim yenə çörəh pulu qazanmax üçün şəhərə çıxmışdı. Gəzə-gəzə gəlif bir tacir dükanının qavağında dayandı. Tacir baxıf gördü dükanın qavağında bir oğlan dayanıf. Xəvər aldı:

– A bala, mənnən işin var?

Səlim utandığının başını aşağı dikif dedi:

– Əmi, ajam, əyər isdəsəniz, yanınızda qalif qullux edərdim.

Tacir yenə xəvər aldı:

– A bala, kimsən, nəçisən? Hardan gəlif, hara gedirsən?

– Əmi, yetiməm.

Tacir Səlimə bir baxıf öz-özünə fikirrəşdi: yetim olanda nə olar, deyəsən mərifətdi oğlandı.

Dedi:

– Görürəm, mərifətdi oğlansan. Qalif yanımda işliyərsən. Bir ildən sora haqqını verəjəm. Amma bir şərtim var. Nə versəm, dinməzcə götürəjəhsən. Əyər razısan, gözüm üstə, qal işdə.

– Əmi, sən deyən olsun – deyif Səlim razılaşdı.

Elə o gündən Səlim tacirin yanında qalif can-başla işləməyə başdadı. Səlimin işə belə can yandırması tacirin də xoşuna gəldi.

Bəli, nağıl dili yürürhələr olar. İl gəlif tamam oldu. Elə həmin gün Qəndəhar şəhərinin paççahının oğlu Məlih Əhməd tacirə qonax gəldi. Tacir şahzadə Məlih Əhmədə bir qonaxlıx verdi ki, gəl görəsən. Yeyif-içənnən sora tacir Səlimi yanına çağırıf dedi:

– Səlim, bala, bu gün sənin bir ilin tamamdı. Gəl, zəhmət haqqını al, apar.

Tacir yanındaki sandığı açıf içinnən bir nar çıxardı. Nari Səlimə verif dedi:

– Bala, bu sənin birillih zəhmət haqqındı.

Səlim narı alif tacirlə halallaşf yola düşdü. Məlih Əhməd bu işi görüp çox təəccüb etdi. Öz-özünə fikirrəşdi: "Görəsən, bu nə olan işdi? Bu narda nəsə bir hikmət var". Məlih Əhməd də tacirnən sağıllaşf Səlimin dalısınca yollandı.

Səlim narı alif gedə-gedə fikirrəşdi: "Bu nar mənim nəyimə gərəkdi. Nardansa bir az pul versəydi, daha yaxşı olardı".

Tacir ele ki, gördü, Məlih Əhməd də Səlimin dalınca düsüf gedir, dedi:

– Bu işdən gözüm heş su içmir. Məlih Əhməd deyəsən nardan şübhələnif. Sora gedif Səlimdən narı alar. Qoy bir mədə gedif görüm bu işin axırı nolajax.

Bunu deyif tacir də bunnarın dalınca düşdü yola. Səlim gəlhagəl gəlif bir meşəyə çıxdı. Yorulmuşdu deyə narı da yanına qoyuf yerə uzandı, yatdı. Sən demə, Məlih Əhməd də uzaxdan Səlimi qarabaqara izliyirmiş. Birdən narin içinnən gözəl bir qız çıxf Səlimin yanında oturdu. Bu dəmdə Səlim də yuxudan oyandı. Baxıf gördü yanında gözəl nazənin oturuf ki, aləmə işix saçır. Bu işə çox təəccüfləndi. Xəvər aldı:

– Ay gözəl, sən buralara hardan gəlif çıxdın?

Qız narı göstərif dedi:

– Mən tacirin sa verdiyi nardan çıxmışam.

Səlim indi başa düşdü ki, bu nar nə nar imiş. Qızı quçaxlayıf öpdü, dedi:

– Sən bu gündən mənim arvadımsan.

Bu vaxt Məlih Əhməd gizləndiyi yerdən çıxf Səlimə yaxınlaşf dedi:

– Mən Qəndəhar şəhərinin şahzadəsiyəm. Amma mənim bu gözəllihdə heç arvadım yoxdu. Bu qız mənim olmalıdırı.

Səlim Məlih Əhmədə dedi:

– Bu qız birillih zəhmət haqqımdı. Əlinnən gələni lap beş qava çək, bu qızı sa verən deyiləm.

Tacir özünü bulara yetirəndə Məlih Əhmədnən Səlim əlbəyaxa olmuşdular. Tacir onnarı aralıyif Məlih Əhmədə dedi:

– Şahzadə, bu gördüğün Səlim düz bir il kannan-başnan ma nökərçilih eliyif, qapımda duruf. Bu qız da onun halalca zəhmət haqqıdır. Gəl, sən bu işdən əl çək.

Məlik Əhməd işi belə görüp dedi:

– İndi ki, iş belədi, hər ikinizi öldürüp qızı da götürəjəm.

Tacir baxıf gördü belə olmuyajax. Məlik Əhmədin qolunnan tutuf bir tərəfə çəhdidi. Dedi:

– Məlik Əhməd, özünü ələ al. Səlimnən işin olmasın. Gedəh öyə mən sa yolunu öyrədim. Bu qızdan da qəşəngini taparsan.

Tacir birtəhər Məlik Əhmədi yola gətirib evinə apardı. Evinə gəlif çatannan sora tacir ona dedi:

– Sabah günorta gedərsən dəniz qırağına. Dəniz qırığında bir quyu qazib içində gizlənərsən. Ora hər gün pərilər paçcahının qızı göyərçin cildində çimməyə gəlir. Elə ki, qızdar cildini çıxardıb suya girdilər ürəyinə yatan qızın paltarının bir lələh götürüb yenə gizdənərsən. Onda həmən qız bir daha uça bilməz. Bajıları uçuf gedənnən sora qızı götürüp evinə gətirərsən.

Səhəri gün Məlik Əhməd dəniz kənarına gəldi. Tez bir quyu qazif gizdəndi. Gözdəməyə başdadı. Bir də baxdı, doğurdan da üç göyərçin gəlif bir ağacın başına qondu. Göyərçinnər soyunuf üç gözəl qız oldular. Kiçih qız Məlik Əhmədin lap xoşuna gəldi. Gözünü qızdan heş çəkə bilmədi. Öz-özünə dedi: "Səlimin arvadı bu qızın əlinə heç su tökməyə də layix deyil". Məlik Əhməd o vaxtadəh gözdədi ki, qızdar suya girif çimməyə başdadılar. Tez gizdəndiyi yerdən çıxıf kiçih bacının göyərçin cildininə bir lələh götürdü. Gənə qayıdif gizdəndi. Bir azdan qızdar qayıdif geyinməyə başdadılar. Kiçih bajı baxıf gördü ki, bir lələyi yoxdu. Qaldı nə eləsin. İki bajı tez geyinif uşdular. Kiçih bajı ora-bura vurnuxdu, lələyini tapa bilmədi. Axırda başa düdü ki, iş nə yerdədi:

– Ey lələyimi götürən, göstər özünü. Hər kim olsan, mən səninəm. Bajılarım da uçuf getdilər. Qızsan, bajın olaram,

kışisən arvadın olaram.

Belə deyəndə Məlik Əhməd quyudan çıxdı. Dedi:

– Səni özümə arvad eliyəjəm.

Məlik Əhməd tez özü ilə gətirdiyi paltarı qızə verif geyindirdi. Qızı götürüp birbaş tacirin öyüne geldi.

Tacir göyərçin qızın kəbinini Məlik Əhmədə kəsdirif bir yaxşı toy çaldırdı. Məlik Əhməd arvadı ilə tacirin yanında bir neçə gün qonax qalannan sora Qəndəhar şəhərinə yola düşdülər.

Xülasə, üç gün, üç gejə yol gedif Qəndəhar şəhərinə çatıldılar. Qəndəhar şəhərinin paçcاحı min bir büsatnan oğlunu qarşılıyif təzədən qırx gün, qırx gejə oğluna toy elədi. Məlik Əhməd arvadını öz imarətinə aparif orada yaşayif dolanmağa başdadılar.

Günnərin bir günü arvadı Məlik Əhməddən xəvər aldı:

– Ay Məlik Əhməd, daha olan oluf, keçən keçif. Xeyli vaxdı bir yastığa baş qoyurux. Mən indi hara gedəjəm. Lələyimə bir şey etmiyifsən ki?

Məlik Əhməd bir söz demiyif qoltuğunnan lələyi çıxardıf verdi arvadına. Axşam yixılıf yatdılar. Arvad Məlik Əhmədi yuxuya verənnən sora sandıxdan göyərçinin cildini götürüp geyindi. Lələyi də cildinə taxif usdu.

Səhər Məlik Əhməd duruf baxdı arvad yoxdu. O saat başa düşdü ki, arvad onu aldadıf. Bir əli oldu, bir başı. Başdadı ağlamaxnan nə iş aşajax? Atına süvar oluf tacirin yanına üz tutdu.

Tacirin yanına gəlif başına gələni ona danışdı. Tacir Məlik Əhmədə qulax asif dedi:

– Çarə yoxdu, gərəh sa köməh eliyim. Dur, gedək töylüyü.

Tacir duruf Məlik Əhmədi həyətdəki töyləsinə apardı. Töylüyü girif göy bir atın yanında dayandı. Tacir ata dedi:

– Məlik Əhmədi üç dənizdən keçirif pərilər paçcahının vilayətinə apararsan. Qayıdannan sora səni azad edəjəm.

At dedi:

– Sən nə deyirsən, heş pərilər ölkəsinə gedif qayıtmax olar? Ondansa elə burada məni öldür, amma oraya göndərmə.

Tacir razı olmayıf dedi:

– Öldü var, döndü yoxdu. Gəreh Məlih Əhmədi ora çatdırısan.

Çar-naçar at razı oldu. Məlih Əhməd tacırnən halallaşf ata mindi. Yol aldilar pərilər paççahının ölkəsinə.

Az getdilər, çox getdilər, gəlif bir dənizin qıraqına çatdlar. At suya təzəcə girmişdi ki, gördü dənizin suyu isdidi. Məlih Əhmədə dedi:

– Heş bilmirəm dənizi nejə üzüf keçəjiyik. Su isdidi.

Axır ki, at dənizi üzüf keşdi. Bir neçə gün yol gedənnən sora başqa bir dənizin qıraqına gəlif çıxdılar. Bu dənizin suyu əvvəlkinnən də isdiydi. At Məlih Əhməd də belində yenə dənizə girif üzüf çıxdı. Bu dəfə dənizdən çıxanda atın dərisi lap soyulmuşdu.

Üç gün, üç gejə keçənnən sora üçüncü dənizə çatdlar. Baxdılara bu dənizin suyu qaynardı, dənizdən buxar çıxır. At Məlih Əhmədə dedi:

– İndi nə eliyək? Səni bu qaynar sudan nejə keçirim?

Mən bilirəm bu dənizi keçənnən sora öləjəm, qızı isə sən tapa bilməyəjəksən. Axi, qız atasının yanında, göydə yaşayır. Amma aşağıda, yer üzündə onnaların bir dəyirmançısı var. İldə bir dəfə Simruğ quşunu bugda çuvalları ilə yüklüyüf dəyirmançının yanına göndərillər. Dəyirmançı da buğdanı üydənnən sora Simruğ quşunu pərilər ölkəsinə aparır. İndi işinə bax. Əyər göyə qalxa bilsən, qızı tapajaxsan.

Məlih Əhməd dedi:

– Allaha təvəkkül, bəlkə göyə də qalxa bildim. İndi gəl dənizdən üzüf keçəh.

At özünü vurdu qaynar suya. Güc-bəla ilə dənizin o biri qıraqına çıxdılar. Amma at elə dənizin qıraqında ölü düşüf qaldı.

Məlih Əhməd atın üstündə bir az ağılıyf piyada yola düşdü. Gethaget gəlif bir düzəngaha çıxdı. Baxıf gördü ki, uzaxda üç qaraltı var, adama oxşayıllar. Bunu görüp söyündü. Yaxınnaşanda baxıf gördü ki, üç div mübahisə eliyor. Məlih Əhməd divlərə yaxınlaşf soruşdu:

– Div qardaşdar, mübahisəniz nə üstədi?

Divlərdən biri dedi:

– Ey bəni-insan, yaxşı vaxtında gəlif çıxdın. Bizim mübahisəmizi həll elə.

Məlih Əhməd xəvər aldı:

– Deyin görəh mübahisəniz nə üstədi?

Həmin div dedi:

– Biz üç qardaşx, atamızdan bizə dörd şey qalıf. İndi onu bölə bilmirih.

– O şeylər nədi ki, bölə bilmirsiniz? – deyə Məlih Əhməd xəvər aldı.

– Papax, dəyənəh, xalça və süfrə.

Məlih Əhməd xəvər aldı:

– Adam da papaxdan, xalçadan ötrü mübahisə eliyər? Mən də elə bilirdim xəzinəniz var, onu bölə bilmirsiniz?

Divlər dedilər:

– Bu şeylər adı şey deyil, sehirridir. Xalçada oturuf desən: "Ey xalça, Süleyman peyğəmbərin eşqinə, məni filan yerə apar". O saat xalça səni isdədiyin yerə aparıf çatdırajax. Süfrəni yerə sərif yeməh-içməh isdəsən, o dəqiqə hazır olajax. Dəyənəyi əlinə alıf "vur" desən isdədiyin adamı vuruf xurd-xəsil eliyəjəh. Papağı başına qoysan dünyada heş bir ins-cins səni görmüyəjək, gözə Görünməz olajaxsan.

Məlih Əhməd bunu eşidif öz-öznünə dedi: "Əsl mənim malımdı. Axır Allah səsimi eșitdi".

Məlih Əhməd divlərə dedi:

– İndi ki deyirsiniz, mən sizin mübahisənizi həll eliyərem.

Məlih Əhməd əlinnən uzaxda görünən dağı onnara göstərif dedi:

– Bax,o dağı görürsünüz? Kim o dağa tez çatsa, bu şeyləri ona verəjəm.

Divlər bu işə razılaşdırılar.

Elə ki, divlər qasıf aralandı, Məlih Əhməd xalçaya oturuf dedi:

– Ey xalça, Süleyman peyğəmbərin eşqinə, məni pərilər paçcahının dəyirmançısının yanına apar.

Məlih Əhməd bir də gördü ki, xalça onu gətirif çatdırı dəyirmançının qapısına. O papağı başına qoyuf dəyənəyi əlinə aldı. Dəyirmançı qaraqışqırıx salıf dedi:

– Bu kimdi məni döyən? Ey, kimsən, bir özünü göstər.

Dəyirmançı belə deyəndə papağını çıxardı. Məlih Əhməd dedi:

– Bilmirəm nejə eliyəjəhsən, gərəh məni göyə qaldırasan, pərilər paçcahını görməh isdiyirəm.

Dəyirmançı dedi:

– Heç nə dediyini bilirsən? Mən səni nejə göyə çatdırı bilərəm.

Məlih Əhməd dedi:

– Mən heş nə bilmirəm. Bu işdə mana bir çarə elə. Yoxsa, səni qanına qəltan edəjəm.

Dəyirmançı canının dərdininə bir qədər fikirrəşif dedi:

– Bəlkə belə eliyəh. Səni kilimə büküf çuvala qoyum.

Simruğ quşu gələndə buğda çuvalları ilə səni də ona yüklüyüm. Simruğ quşu özü səni pərilər paçcahının hüzuruna aparar. Sorası öz işindi.

Məlih Əhməd o gününən Simruğ quşunu gözdəməyə başladı. Bir neçə gününən sora Simruğ quşu uçuf gəldi. Dəyirmançı buğdanı üyündüf un elədi. Onu da çuvallara boşaldıb Simruğ quşuna yüklədi. Dəyirmançı Məlih Əhmədi kilimə büküb bir çuvala qoyannan sora Simruğ quşu qanad çalıf göyə qalxdı.

Simruğ quşu axşam uçuf göyə çatdı. Hər tərəfdən pərilər tökülfüf Simruğ quşunun yükünü boşaldıf bir tərəfə yiğdilar.

Gecə əl-ayağ yüksənnan sora Məlih Əhməd çuvaldan

çixıf papağını başına qoydu. Arxayın oldu ki, daha heş kim onu görməz. Pərilər paçcahının sarayına girif arvadını axtarmaqda oldu. Axtara-axtara gəlif arvadının otağını tapdı. Baxdı ki, arvadı bajıları ilə söhbətdədi. O qədər gözdədi ki, bajıları dağılışf getdi, arvadı otağında təh qaldı. Onda Məlih Əhməd papağını götürüf özünü arvadına gösdərdi. Arvadı baxıb gördü, əri qabağında dayanıf. Quçaxlaşf öpüşənnən sora arvadı xəvər aldı:

– Bir danış görüm, buralara nejə gəlif çıxdın?

Məlih Əhməd başına gələnləri ona danışannan sora arvadı dedi:

– İndi ki, gəlif məni tapıfsan, deməli sadiq adamsan. Gedəjəm sənnən. Qorxuram burada səni görüp eliyən olar. Odur ki, nabadə çölə-bayıra çıxasan.

Məlih Əhməd dedi:

– Xatircəm ol. Bir papağım var, onu geyinənnən sora nə ins, nə də cins məni görməz. İndi ki, özün getməh isdiyirsən, gəl gedəh, səni aparırm.

Gejədən bir xeyli keçənnən sonra Məlih Əhmədnənən arvadı sarayın həyətinə çıxdılar. Onda Məlih Əhməd xalçanı yerə sərib arvadına dedi:

– Gəl, xalçanın üstündə otur.

Hər ikisi xalçanın üsdündə oturannan sora Məlih Əhməd dedi:

– Ey xalça, Süleyman peyğəmbərin eşqinə, bizi Qəndəhar şəhərinə çatdır.

Məlih Əhməd bunu deyər-deməz xalça göyə qalxdı. Xeyli uçannan sora səhərə yaxın pərilər paçcahının qızı ona dedi:

– Bir dön, arxaya bax. Bir şey görünürmü?

Məlih Əhməd dedi:

– Bulud görürəm.

Pərilər qızı dedi:

– Bu bulud atamın atlı qoşununnañ qalxan buvardı.

Arvadı sonra ona dəsmal verif dedi:

– Bu dəsmalı at, görəh başımıza nə gəlir?

Məlih Əhməd dəsmalı atan kimi özü də, arvadı da bir qojaynan bir qarıya döndülər. Pərilər paçahının qoşunu on-nara yaxınnaşırı dayandı. Qoşunnan bir nəfər xəvər aldı:

– Bu yoldan keçən olufmu?

Qoja dedi:

– Heş kim buradan keçməyif.

Qoşun dönüf geri qayıtdı. Pərilər paçahı qoşun sərkərdəsini çağırıf xəvər aldı:

– Qızımı tapa bildinizmi?

Sərkərdə dedi:

– Yolda bir qoja ilə bir qaridan başqa heş kimə rast gəlmədik. Qojadan soruşdux. Dedi ki, heş kimi görmüyüf.

Pərilər paçahı özünnən çıxıf dedi:

– Qoja ilə qarı elə onnar imiş. Gərəh hər ikisini bura gətirəydiniz.

Pərilər paçahı sərkərdəyə əmr edif dedi:

– Gedin, amma bu dəfə əlibəş qayıtmayın.

Pərilər paçahının qoşunu gəlməhdə olsun, görəh Məlih Əhmədnən arvadı nə oldu?

Məlih Əhmədnən arvadı bir qədər uçannan sonra arvadı xəvər aldı:

– Məlih Əhməd, bir arxaya bax, gör gələn varmı?

Məlih Əhməd arxaya baxıb dedi:

– Hava bir az çiskindi.

Arvadı qorxub dedi:

– Ay aman, bu çiskin atamın qoşununun təridi. Al, bu dəsmalı da at.

Məlih Əhməd dəsmalı arvadının alif atan kimi özü balıxçıya, arvadı da tora döndü. Bir azdan qoşun gəlib çatdı. Qoşunun sərkərdəsi xəvər aldı?

– Qıznan oğlana rast-zad gəlmiyifsiniz?

Balıxçı dedi:

– Mən səhərdən yol gedirəm, amma, bir adama rast gəlməmişəm.

Qoşun yenə saraya qayıtdı. Paçcah sərkərdəni yanına çağırıf xəvər aldı:

– Qızım haradadı?

Sərkərdə dedi:

– Bir balıxçıdan başqa bir adama da rast gəlmədih.

Paçcah o saat xəvər aldı:

– Balıqçının ciynində toru asılmışdım?

– Bəli.

Paçcah dedi:

– İndi özüm getməsəm, qız əlimnən çıxajax.

Paçcah atını minif qoşunun qavağına düşdü. Məlih Əhmədnən arvadı genə də bir xeylax uçannan sonra arvadı ona dedi:

– Məlih Əhməd, bir bax nə görürsən?

Məlih Əhməd arxaya baxıf dedi:

– Yaman leysan yağışı var.

Pərilər paçahının qızı dedi:

– Bu dəfə atam dalımızca gəlir. Gördüyüün yağış atamın atının təridi. Al bu dəsmalı da at.

Məlih Əhməd dəsmalı arvadının alif getdi. O dəqiqə onnarnan paçahın qoşununun arasında bir dağ yarandı. Pərilər paçahının qoşunu dağı keçə bilmiyif geri qayıtdı.

Məlih Əhmədnən arvadı bir az uçandan sonra Qəndəhar şəhərinə gəlif çatdılar. Onlar ömür sürüf, gün keçirdilər. Siz də öz muradınıza çatasınız.

Göydən üç alma düşdü, biri mənim, biri nağlı söylüyənin, biri də isdəmirəm deyif bajadan baxannarın.

KEÇƏL BƏDƏLİN NAĞILI

Nağıl-nuğul bilmərəm, bilsəm də söyləmərəm. Şahdan gəlmış nökərəm, dinmə, qavırgalarını sökərəm. Sizə kimnən danışım, kimnən deyim, keçmişdərdə bir qoja qarı varılmış. Bu qarının gözünün ağı-qarası, aman-zaman keçəl bir oğlu varılmış. Keçəl dana otararmış. Danadan aldığı haxnan bir təhər dolanarmışdır. Günnərin birində keçəl anasını yanına çağırıf deyir:

– Ana, get padşahın yanına, qızını mana al.

Qulaxlarına inanmayan arvad heş nə demədən matdım-matdım keçəlin üzünə baxır.

Keçəl deyir:

– Üzümə niyə baxırsan? Sənə dedim ki, get padşahın qızını mana al.

Arvad dillənir:

– Ay keçəl, dəli-zad olmuyufsan ki? Nə danışdığını heç özün bilirsənmi? Padşahın qızını padşaha tay adam istiyər. Sən bir keçəl olduğun yerdə padşah sənə qız verərmi? Get ağlını başına tofla, ayağını yorğanına görə uzat.

Keçəl hirsəndi:

– Ana, sana nə deyirəm, ona da bax. Yoxsa başımı götürüf bu dağlımsıdan ayağım tutana kimi gedəjəm. Səhər tezdən mən danaları çölə aparajam, sən də elçiliyə gedərsən.

Ələci kəsilən arvad dedi:

– Yaxşı bala, sən deyən olsun.

Bəli, o gejəni ilan vuran yatdı, keçəl yatmadı. Savahı dirigözdü aşdı. Savah tezdən keçəl danaları qavağına qatıf örüşə apardı.

Keçəl anasını səvirszizlihnən gözdəməhdə olsun, sizə keçəlin anasının xəvər verim. Keçəlin anası nə qədər götür-qoy elədi, gördü kü, utanır. Padşahın hüzuruna getməhdən çəkindi. İçini yeyə-yeyə qalif evdən eşiye çıxa bilmədi. Keçəl gələn kimi soruşdu:

– Ana, nə oldu? Padşahı görə bildinmi?

Arvad dedi:

– A keçəl, vallah utandığımnan gedə bilmədim. Cox fi-kirrəşdim, götür-qoy elədim, bir şey çıxarda bilmədim.

Hirslənmiş keçəl dedi:

– Bilişəm, onsuz da sən məni oğul gözündə görmürsən. Sənin yanında daha dura bilmərəm. İnnən sonra üzümüz açılar, yola getmərik. Yaxşısı odu ku, savahdan başımı götürüm gedim.

Elə bil arvadın başına bir qazan qaynar su tökdülər. Keçəlin tərsin biri olduğunu anası yaxşı bilirdi. Ələssiz qalan yazık arvad keçələ dedi:

– Oğul, sən getsən məni kim dolandır? Savahı da göz-lə, gedim görüm padşah nə deyir. Verməsə, daha neyniyə bli-rəm.

– Ay arvad, sən get, verməsə dalısında sənin işin yoxdu.

Qərəz, başağrısı olmasın onnar gejəni səhər elədilər. Savahın gözü açılan kimi keçəl örüşə getdi, anası isə şəhərə padşahın yanına yola düşdü. Arvad gəlif padşahın elçi daşında əyləşdi. Padşah pəncərədən baxanda gördü kü, cır-cındır geyimli bir qadın elçi daşının üstündə oturuf. Adam göndərdi ki, get gör o dilənçi nə istiyir? Onu yola sal. Adam tez özünü yetirif qadına dedi:

– Ay arvad, elçi daşında oturmaxda məqsədin nədi? De görüm, nə istiyirsən?

Arvad dedi:

– Padşahın özünü görməliyəm. Görməsəm, gedən deyiləm.

Həmin adam kor-peşman geri qayıdış padşaha dedi:

– Qibleyi-aləm sağ olsun, o qadın səni görmək istiyor.

Deyir ki, padşahı görməsəm, heş yana gedən döyülmə.

Padşah dedi:

– Get, onu çağır gəlsin.

Qadını padşahın hüzuruna gətirdilər.

Padşah dedi:

– Nədən ötrü gəlifsən?

Arvad bir təhər özünü ələ alıf dedi:

– Padşah sağ olsun, utanıram, elə sözdü kü, heş deməyə üzüm gəlmir.

Padşah dedi:

– Bura padşah hüzurudu. Nə dərdin olsa, utanma de.

Arvad dedi:

– Padşah sağ olsun, gözümüzün ağrı-qarası birjə oğlum var.

Adına da Keçəl Bədəl deyillər. Məni dəng eləyif ki, padşahın qızını mana istə.

Padşah bərk hirdənif yerindən dik durdu. Ancaq tez özünü ələ alıf dedi:

– Ay arvad, get oğlunu yanımı göndər.

Arvad padşahın hüzurunnan mürəxxəs oluf birbaşa özünü verdi kəndə tərəf. Evinə çatanda artıq qaş qaralmışdı. Gördü kü, keçəl gəlif onu gözdüyür.

Keçəl tələsik dilləndi:

– Xeyir xəvərnən gələsən, ay ana!

Arvad dedi:

– Xeyirdi, ay bala!

Keçəl qollarını açıf anasının üz-gözünü quzu kimi yaladı.

Sevinjək soruşdu:

– Bə nə dedi, ana?

Arvad dedi:

– Dedi ki, keçəl Bədəli göndər hüzuruma, görüm nejə oğlandı? Qızımı verməyə dəyərmi?

Keçəl başdadı özünü yiğif-yığışdırmağa. Üzünü təraş etdi, paltarlarının sökühlərini timdi, anasına yamax saldırdı. Bir söznən başdan ayağa özünə əl gəzdirif şumal bir oğlan oldu. Savah açılan kimi eləməyif tənbəllih özünü verdi padşahın elçi daşının üstünə. Keçəl oturuf gözdəməhdə olsun, sizə padşahdan deyim. Padşah pəncərədən baxanda gördü kü, elçi daşının üstündə bir oğlan oturur. Yadına düşdü kü, bu dünən gələn arvadin oğlu keçəl olajax. Qulluqçu çağırıf dedi:

– Get, elçi daşının üstündəki oğlanı hüzuruma gətir.

Bir az keçməmiş keçəl padşahın taxtı önündə diz qatdıyif təzim etdi.

Padşah dedi:

– Keçəl Bədəl, de görüm sən nə cürətnən ananı mənim yanımı elçiliyə göndərifsən? Sən bilmirsən ki, mən padşah, sən isə bir yoxsul keçəlsən. Heş keçəldən də padşaha yeznə olarmı? Mən anan zənən xeylağı olduğuna görə ona deyif dolaşmadım. İndi səni bir günə salım ki, yarandığın günə peşman olasan.

Keçəd dedi:

– Padşah sağ olsun, mən nə pis iş tutmuşam ki, bu qədər hirdənirsən? Vermirsən vermə. Qızı yüzü istiyər, biri də alar. Bir də ki, sən məni pisdiknən yola salanda bunu bütün ölkə eşidəjək və sənin adına yaxşı olmuyajax. Mən sənin rəiyyətinəm, kasıvlığım da sənin adınadı, vərrilığım da.

Padşah gördü kü, keçəl ağıllı adama oxşuyur. Odu ku, onu başdan eləmək üçün dedi:

– Mənim bir öküzung var. Apar onu bazarda sat, görüm nejə satırsan? Alış-verisi bajarırsan, ya yox? Sonra da gəl yanımı, sana yaxşı toy eləyif qızı verəjəm sana.

Padşah bilirdi ki, lotular bazarda keçələ aman verməz ki, öküz satsın. Xülasə, keçəl razi oldu. Öküzü verdilər keçəlin yedəyinə. Keçəl bazara tərəf üz tutdu. Çatanda gördü kü, mal-qara satan çox deyil. Sevindi ki, öküzü yaxşı qiymətə satajam, padşahın da yanında üzüm ağ olajax.

Keçəl öküzü çəkif bazarın içində bir yerdə dayanıf müştəri gözdədi. Baxdı ki, heç öküzün kefini soruşan yoxdu. Keçəl öküzün böyründə boynunu büküf xeyli durmuşdu ku, bir nəfər yaxınlaş� dedi:

– Aya, de görüm bu qazına nə qədər verim?

Bu söz elə bil keçələ şillə kimi açıldı. Keçəl hirsdi-hirsdi dedi:

– Nə deyirsən? Hələ bir de görüm?

Müştəri dilləndi:

– Deyirəm qazına nə qədər verim?

Keçəl dedi:

– Aya, korsan? Bu boyda qaz olarmı? Yoxsa, öküznən qazı seşmirsən?

Müştəri özün bilərsən, deyif uzaxlaşdı.

Ovqatı təlx olmuş keçəl müştəri gözdəməyə başdadı. Bir xeyli keçənnən sonra bir nəfər adam öküzün o tərəf, bu tərəfinə keçif dedi:

– Aya, bu toyuğuna nə verim?

Keçəli od götürdü:

– Əşı, bu nə lotuluxdu eliyirsınız mənim başımda? Biriniz gəlirsiniz qazına nə verim? Biriniz gəlirsiniz, toyuğuna nə verim?

Müştəri dedi:

– Qardaş, ajiğın tutmasın, bura bazardı. Özün bilərsən, satmırsan, satma.

Keçəl gördü kükü, müştəri də çıxıf getdi. Keçəlin gözü bazarda qaldı. Artıq gün batmax üzrə idi. Bir nəfər yaxınlaşdı:

– Qardaş, bu cücənə nə verim?

Keçəl gördü kükü, yox, daha hirdənməyin yeri deyil. Doğrudan da, bazardı. Hərə bir şey deyəjək. Ancax yenə gedim öküzmə qaz deyənə satım. O bunnardan insaflımış.

Əlajsız qalan keçəl öküzü çəkə-çəkə birinji müştərinin yanına aparıf dedi:

– Qardaş, öküzmə nə verirsən?

Müştəri dedi:

– Öküznə yox ey... mən dedim ki, qazına nə verim?

Keçəl dedi:

– Yaxşı, elə sən deyən olsun. Qazima nə verirsən?

Xülasə, başınızı nə ağrıdim. Onlar razılaşdıdan sonra öküzü lotu aparıf getdi. Keçəl çox götür-qoy elədi. Nağayırsın, neyləsin? Hansı üzənə padşahın yanına getsin? Odu ku, bir

müddət gününü arada-bərədə keçirdi. Bir gün bazarda hərrəndiyi yerdə gördü kükü, bir arvad təzə qadın paltarı satır. Keçəl ona yaxınlaşdı:

– Xala, bu nə paltardı satırsan?

Arvad dedi:

– Oğul, nişannı qızım varıydı. Rəhmətə getdi. Bu da onun paltarıdır. Dolana bilmirəm. Dedim satım, beş-üç qəpik alıf bir təhər başımı hərriyim.

Arvad baxdı ki, oğlan paltarının orasına-burasına yaman baxır.

Arvad dedi:

– Ay oğul, and olsun bizi yaradana, paltarrar bir dəfə də olsun geyinilmiyif. Alajaxsan, al.

Keçəl dedi:

– Xala, gedək evinizə orada pulunu verim.

Razılaşçı arvadın evinə yollandılar. Keçəl arvad deyən pulu çıxarış verdi və dedi:

– Ay xala, bu pulları al xərşdə. Mən bu paltarrarı geyəjəm. Sən bunnan sonra məni bazara apar. Satdıqə qoy. Bazarda o qədər qarabaş alan var. Neçəyə istəsələr verərsən. Sonrasında sənin işin yoxdu.

Bəli, arvad keçəli geyindirdi, üz-gözünə ənlik-kırşan vuruf yaxşıca bəzəndirdi. Sonra da yanına salıf bazara gətirdi. Haray-həşir salıf qışqırdı:

– Ay gözəl-göycək qız alan. Uşağın ağılda, kamalda, gözəllikdə tayı-baravarı yoxdu. Dolanmax çətin olduğuna görə, qaravaş kimi satıram.

Lotulara elə bu lazımiydi. Keçəl gördü kükü, öküzü alan yaxınlaşdır. Arvada dedi:

– Bax, bu gələn nə versə yox demə.

Lotu yaxınlaşdı:

– Ay arvad, bu qazına nə verim?

Arvad dedi:

– Nə danışırsan, ay dərdin alım, bu qaz deyil, qızdır.

Lotu dedi:

– Sənə deyirəm qazına nə verim?

Arvad dedi:

– Mən qiymət bilmirəm, nə verirsən ver.

Lotuya elə bu lazımiydi. Arvadın ovcuna qəpikdən-quşdan qoyuf qızı aldı. Yolda qızın çadrasını aralayıf baxanda gördü kү, qız nə qız, qaş-göz can alır. Öz-özünə dedi ki, qarabaş nədi, zad nədi. Elə yaxşı oldu özümə arvad elərəm.

Xülasə, lotu keçəli gətirif evə çıxartdı. Lotu dedi:

– A gözəl, adın nədi?

Keçəl dedi:

– Qəndaf.

Lotu dedi:

– Mənim də adım Mahmuddu. Qəndaf, mən səni qaravaş almamışam. Sən mənim arvadım, bu evin yiyəsi olajaxsan.

Keçəl gördü kү, ev nə ev. Otaxlar bir-birinnən gözəl. İstədiyin cah-cəlal burdadı.

Mahmud qalxf Qəndabın əlindən tutuf bir-bir otaxları gəzdirif açarrarı ona verdi. Otuz doqquz otağın açarını verənnən sonra qırxında dedi:

– Mənim Qəndafım, bu otuz doqquz otaq sənindi. Ancax qırxında işin yoxdu. O sənə lazım döyük. Onun açarı özümdə olajax. Bax, bu evim, bu eşiyim. İndən belə bu evlərin, bu cahi-cəlalın sahibi sənsən.

Qəndaf dedi:

– Ay Mahmud, mən nə olsun ku, bir arvadın təkcə qızı olmuşam. Sən bil ki, mənim atam görüs-götürmiş kişi oluf. Hər şeyimiz də oluf. Yaxşı güzəran keçirmişik. Atam beş ildi ki, rəhmətə gedif, əlimiz son bir ildə əskikliyə düşüf. Sən məni sevirsənsə, məni özünə arvad bilmək isteyirsənsə, evimizdə bir-birimizdən gizli heç nəyimiz olmamalıdı. Əgər indidən sirrimiz gizli olsa, sonra biz bir yerdə yaşıya bilmərik. Otuz doqquz otağın açarını verifsən, birini də verməssən, mən heç nəyə razılaşa bilmərəm. Əlacı kəsilən Mahmud otağın qapısını aşdı. İçəri

girəndə keçəl gördü kү, burada altı adam meyidi uzadılıf. Yanında isə məngənə var. Otaq isə daş-qasnan doludu.

Keçəl dedi:

– Boy, a Mahmud, bunnar nədi belə?

Mahmud dedi:

– Daha bunnarı heş kəs bilməsin. Gördüyüñ bu meyiddər xəzinə sahibləridi. Onnarı bir-bir uğurruyuf gətirmişəm. Başını qoymuşam məngənənin arasına. Xəzinənin yerini deyən-nən sonra məngənədə sıxf öldürmişəm. Bunnan sonra xəzinəni yığıf bura gətirmişəm.

Keçəl dedi:

– Ay Mahmud, baş da orda durarmı?

Mahmud dedi:

– Niyə durmur. Bax, başımı qoyuram.

O, başını məngənənin arasına qoyuf əli ilə sixan ağacı göstərdi. Onunnañ da sıxıram. Hələ yoxla. Ancax bərk sıxma.

Keçəl də elə bu lazım idi.

– Qorxma, deyif məngənədə Mahmudun başını sixmağa başdadı.

Mahmud dedi:

– Ağrıdır, sixma.

Keçəl daha da sixmağa başladı.

Mahmud dedi:

– Neyniyirsən? Öldüm!

Keçəl:

– Ölməzsən! Düzünü de görün qaz adına aldığıñ öküyü neylədin?

Mahmud başa düşdü ki, uduzuf.

Odu ku, dedi:

– Öti yeyledi, quyruğu taxtın altındadı.

Keçəl baxanda gördü kү, quyrux taxtın altındadı. Quyruxu əlinə alıf düşdü Mahmudun canına. Vur ku, vurasan. Vurduxca da dedi:

– Qaz quyruğudu, öküz? Qaz quyruğudu, öküz?

Mahmud dedi:

– Öküz quyruğudu.

Keçəl yenə quyruxnan vuruf soruşdu:

– Qaz quyruğudu, öküz?

Mahmud dedi:

– Öküz quyruğudu!

Keçəl dedi:

– Aya, köpək oğlu, bə deyirdin öküz döyük, qazdı.

Xülasə, nə başınızı ağrıldım, keçəl Mahmudu ölümcül eliyif, xəzinədə olan daş-qasınan da yükünü tutuf quyruğu da belinə bağlayır və çıxıf gedir. Birbaşa gəlif arvadın evində paltarını dəyişir və xeyli də pul verif gedir. Şəhərin küçəsi ilə keçəndə görür kü, bir arabada xəstə aparırlar. Yaxınnaşif öyrənir ki, Mahmuddu. Həkimin yanına gətirillər.

Keçəl deyir:

– Xəstənizi uzağa aparmayın. Mən özüm həkiməm. Evim də filan küçədə, filan evdi. Siz asta-asta gəlin. Mənim işim var. Bu saat evə dönəjəm. Keçəl aralanıf özünü verir dərzixanaya. Oradan bir ağ xalat götürüf evə tərpənir. Çatanda görür kü, hələ gəlmiyiflər. Keçəl arvada deyir:

– Ay xala, sən çıx qonşuya get, mənim qonağım var. Gəlsinnər bir az dinjəlif gedəjeklər.

Arvad qonşuya gedənnən sonra xəstəni gətirirlər. Keçəl ağ xalatda onnarı qarşılıyır. Xəstəyi içəri götürənnən sonra deyir:

– Sizə olmaz, çıxın.

Xəstənin adamları çıxıf küçədə gözdüyüllər. Keçəl xəstəni uzadıf deyir:

– Soyun görüm.

Mahmud zarıldıya-zarıldıya soyunur. Keçəl soruşur ku, nə oluf?

Mahmud deyir:

– Bir inəh oğlu məni bu hala salıf.

Keçəl belinnən quyruğu açıf düşür Mahmudun canına.

Nə yeyifsən turşulu aş. Vurduxca da deyir:

– Qaz quyruğudu? Öküz?

O qədər vurur ku, baxır daha nəfəsi güjnən gəlir. Buraxıf çıxır bayira. Xəstənin adamlarını çağırıf deyir:

– Hər şey yaxşı olajax. Narahat eləməyin, dincəltmişəm, yuxuya gedif. Bir qədərdən sonra gedin aparın, yaxşılaşanda yenə yanına gətirərsiniz. Mən də indijə gəlirəm, – deyif ağızını şəhərə çevirir.

Aradan bir ay keçir, iki ay keçir, bilmirəm, xəstəni gətirənnər içəri girir. Görüllər ki, Mahmudun halı hal döyük. Soruşullar nə oldu? Mahmud əhvalatı danışır. Başa düşüllər ki, yenə də keçələ rast gəliflər.

İndi sizə keçəldən deyim. Keçəl gəlif üst-başını yaxşıca təmizdədi. Qərara aldı ki, səhər tezdən qızıldan-puldan götürüf padşahın hüzuruna gedə bilər. Odu ku, səhər tezdən qızıldan-puldan götürüb padşahın sarayına daxil olur. Həyətdə hərlənirmiş. Görür kü, iki nəfər başqa adam Mahmudu buraya gətirdi. Fürsətdiyif adamların birindən soruşur ku, nə oluf?

Həmin adam deyir:

– Qardaş bir keçəl var, başımıza yaman oyunnar açıf. Bizim adamı döyüf. İndi padşaha şikayət gətirmişik.

Keçəl deyir:

– Mən xəstənin yanında durum. Siz gedin icazə istəyin, görün xəstiyə baxıllar, ya yox. Bəlkə sizə inanıf heş xəstiyə baxmıyajaxlar?..

Onlar keçəlin firıldağına inanıf icazə almağa getməkdə olsunnar. Sizə deyim keçəldən. Keçəl xəstəyə yaxınnaşan kimi əlini atıb belindən quyruğu açdı. Başdadı döyməyə:

– Qaz quyruğudu? Öküz?

Həli qalmışın Mahmud deyir:

– Ay keçəl öküzdü, məni öldürmə.

Keçəl əl çəkmir ki, çəkmir. Bu vaxt səs-küyə toplaşif keçəli tutullar. Padşaha xəvər verillər ki, həmin adamı tutuflar. Padşah əmr edir ki, onu yanına gətirin. Keçəli padşahın hüzu-

runa aparıllar. İçeri girəndə padşah görür kü, bu qızını istiyən keçəldi.

Padşah soruşur:

– Bu nə haqq-hesafdı?

Keçəl deyir:

– Padşah sağ olsun, mən döydüyüm adamı da gətirin bura.

Padşah əmr edir ki, həmin adamı gətirin. Onu gətirillər.

Padşah deyir:

– Deyin görün nejə oluf?

– Belə oluf, – deyə keçəl belinnən öküz quyruxunu açıf Mahmuda təref yeriyəndə Mahmud qışqırır.

– A kişi, məni öldürmə, öküz quyrugudu!

Padşah təəccüfnən soruşur:

—Bu nə olan işdi?

Keçəl bütün əhvalatı padşaha danışır. Padşah adam göndərif lotunun evini yoxlatdırır, görür kü, keçəlin dedikləri düzdü. Oradaca əmr etdirif lotunu asdırır. Keçəlin qoçaxlığına heyran qalan padşah yeddi gün, yeddi gejə toy eləyif qızını keçəl Bədələ verir. Keçəlin anası sevindiyinnən yeddi gejə-gündüz qolunu qaldırıf oynuyur.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də kənarda duruf istəmirəm deyənin.

QARAQILINC

Biri variydi, biri yoxuydu. Əzim sövdəgər adında bir qoca sövdəgər variydi. Bir gün Əzim sövdəgər tulasını da götürüb gəzməyə çıxır. Əzim sövdəgər gəzə-gəzə gəlib bir bulağın başına yetişir, bulaqda əl-üzünü yuyub yaylığının qurulanır. Götürür yaylığını bir daşın üstünə sərir qurusun. Özü bir tərəfdə ağaç kölgəsində uzanır. Bu vaxt tulası ondan xəbərsiz gəlib dəsmalını bulayır. Getmək məqamında Əzim sövdəgər yaylığını götürüb bir də əl-üzünü silir. Bir də görür gözləri tutuldu, dünya gözündə qaraldı. Qışqırır: "Ay aman, bu nə işdi düşdüm, indi evə özümü necə çatdırım?". Tulasını yanına çağırıb ipinnən tuta-tuta birtəhər min zülümənən evə gəlir.

Əzim sövdəgərin Məlik Cümşüd adında bir ağıllı, kamallı oğlu da variydi. Bir gün oğlunu çağırıb deyir:

– Oğul, bu vəziyyətdə mən daha sövdəgərliyə gedə bilmərəm. İndi əlac qalib sənə. Odur ki, indi al bu min manatı, get bazardan özünə yaxşı bir nökər tut, sənə kömək olsun.

Oğlan atasının pulu alıb bazara gedəndə görür qəbiristannıxdə üç nəfər bir meyidi çıxarıb döyür. Gedir onlara çatır. Salaməleyküm, əleykümsalam. Xəbər alır:

– Bu kişinin taxsıri nədi?

Kişilərdən biri deyir:

– Bu, mənə min manat borcludur.

Əzim sövdəgərin oğlu atasının verdiyi pulu həmin kişiyə verib deyir:

– Bu sənin min manatin. İndi bu pulu da götür, meyidi basdır.

Kişi pulu alıb meyiddən əl çəkir, sonra köməkləşib onu basdırırlar.

Məlik Cümşüd gəlir atasının yanına. Atası xəbər alır:

– Oğul, nə tez gəldin, özünə nökər tutdun?

– Xeyir, ata, – deyə oğlu cavab verir.

Oğlan başına gələni atasına danışanda, atası deyir:

– Əhsən, oğlum, düz eləmisən, əcəb eləmisən. Al bu

pulu, get özünə nökər tut.

Oğlan gəlir bazara. "Ay nökər olan, ay qul olan" deyib gəzir. Bir oğlan ona yaxınlaşır deyir:

– Mən sənə nökər duraram.

Əzim sövdəgərin oğlu ona baxır. Görür qəddi-qamətdi, gözəl-göyçək oğlandı. Odur deyir:

– Ay qardaş, məni araya qoyma. Sənnən nökər olar?

Oğlan deyir:

– Mən sənə nökərəm.

Razılaşdır. Bir başqasını tutub gətirir. Atasına deyir:

– Ata, nökər tutdum.

Atası xəbər alır:

– Oğul, bir de görüm nökərin necə adamdır?

Kişi axı koruydu, görmürdü. Oğlan nökəri təsvir edri.

Atası deyir:

– Oğul, bu nökərdən sənə kar aşmaz, apar qaytar.

Oğlan atasına deyir:

– Ata, bir oğlan var, mənnən də çox yaraşlı, mərifətli adamdır. Deyir: "mən sənə nökər".

Atası bir az fikirrəşib deyir:

– Get, oğul, Allaha təvəkkül, al gətir.

Oğlan nökəri də götürüb gəlir bazara. Onu buraxıb başlayır qışkıramağa.

– Ay nökər olan, ay qul olan.

Həmən oğlan ona yaxınlaşır deyir:

– Mən sənə nökər.

Əzim sövdəgərin oğlu deyir:

– Neynək, gəl gedək evə.

Oğlan atasının yanına gəlib deyir:

– Ata, həmən oğlanı gətirdim.

Əzim sövdəgər oğlana deyir:

– Bala, adın nədi?

Deyir:

– Qaraqlınc.

Əzim sövdəgər deyir:

– Bala, mənim oğlumnan ticarətə gedəcəksən, ona kömək edərsən?

Qaraqlınc deyir:

– Bacararam.

Sonra Əzim sövdəgərin Məlik Cümşüdə deyir:

– Oğul, səhər yola düşərsiz. İndi get səfərə hazırlaş!

Səhər Sonra Əzim sövdəgərin oğlu qəflə-qatırı hazır edib nökərlə atasının yanına gelir. Atası deyir:

– Oğul, filan meşədən keçəndə orda qalma, keç başqa yerdə qal.

Xulasə, görüşüb tulanı da özləriyle götürüb yola düşürlər. Gedirlər, gedirlər, axşam vaxtı bir meşəyə yetişirlər.

Qaraqlınc oğlana deyir:

– Gəl burda qalaq, səhər yolumuza davam edərik.

Sövdəgər Əzimin oğlu deyir:

– Atam deyib bu meşədə düşməyək.

Qaraqlınc deyir:

– Allah haqqı, qalax, nə olar, olar.

Oğlan deyir:

– Zərər yoxdu, indi ki, deyirsən qalax, xeyir Allahdan.

Əzim sövdəgərin oğlu Qaraqlıncın sözünün keçməyiib razılaşır. Qəflə-qatırı rahatlayannan sonra yixılıb yatırlar. Gecə bir də eşidillər tula hürür. Qaraqlınc oğlana deyir:

– Sən yatmağında ol, baxım görünüm nədi?

Qaraqlınc tulaya yaxınlaşanda bir də eşidir, tula deyir:

– Ey canavar, gəlmə. Cin padşahının qızı dəli olub, sənin beynin ona dərmandı.

Canavar da tulaya deyir:

– Ey tula, sən Əzim sövdəgərin gözdərini kor eləmisən. Sənin də qanın ona dərmandı.

Qaraqlınc canavarı öldürüb beynini əridib bir qaba yiğir.

Sonra da dinməzcə gəlib Əzim sövdəgərin oğlunun yanında yatır. Səhər obaşdan Qaraqlınc Məlik Cümşüdü oyadıb deyir:

– Ağa, gəl qəflə-qatırı yiğib yola düşək.

Sövdəgərin oğlu deyir:

– A qardaş, qoy yataq.

Qaraqlınc deyir:

– Ağa, getsək yaxşısı.

Axır yola düşüllər. Xeyli gedənnən sonra gəlib bir şəhərə çatıllar. Baxıllar, şəhər əhli hamısı qara geyinib.

Qaraqlınc birinə yaxınlaşış xəbər alır:

– Qardaş, bu nə əhvalatdır?

O deyir:

– Qardaş, nə olacaq. Padşahımızın qızı illərdi ki, dəli olub. Nə qədər təbib, cərrah gəlibse, dərdinə əlac eləmə yiblər. Padşah hamısının boynunu vurdurub.

Qaraqlınc Məlik Cümşüdün yanına gəlib deyir:

– Ağa, gedək özümüzə karvansarada yer tutaq, yüksərimizi də yerbəyer edək.

Məlik Cümşüd deyir:

– Gedək deyirsən, gedək!

Qəflə-qatırın yönünü döndərirler karvansaraya. Hər işlərini görənnən sonra Qaraqlınc Məlik Cümşüdə deyir:

– Ağa, qoy bir şəhərə çıxmım görünüm burda ticarət necədi?

Məlik Cümşüd deyir:

– Get, amma gec gəlmə.

Qaraqlınc onnan gizlin həmin qabı əbasının altında gizlədib birbaş gəlir padşahın sarayına. Fərraşlar onun qabağını kəsib xəbər alırlar:

– Oğlan, hara gedirsən, kimi istəyirsən?

Qaraqlınc dedi:

– Padşaha deyin həkim gəlib qızı sağaltmağa.

Fərraşlardan biri gəlib padşaha qorxa-qorxa deyir:

– Qibleyi-aləm, bir həkim gəlib, deyir qızı sağaldaram.

Padşah könülsüz əmr edir Qaraqlıncı buraxsınnar içəri.

Qaraqlınc padşahın hüzuruna gəlib ədəb-ərkanla baş əyib, deyir:

– Padşah sağ olsun, qızını mən sağaldaram.

Padşah onnan xəbər alır:

– Həkim, deyirsən qızımı sağaldacaqsan?

O deyir:

– Bəli, qibleyi-aləm.

Padşah deyir:

– Həkim, bil və agah ol, hərgah qızımı sağaltsan, qızımı sənə verib səni dünya malının qəni edəcəm. Yox, əgər sağaltmasan, boynunu vurduracam.

Qaraqlınc deyir:

– Qibleyi-aləm, mən razi.

Padşah fərraşdarının birinə əmr edib deyir:

– Həkimini aparın qızın yanına.

Fərraş Qaraqlıncın qabağına düşüb onu bir dama gətirir. Fərraş qapını açıb onu içəri salır. Qaraqlınc baxıb görür damın bir küncündə əl-ayağı zəncirdə bir qız var. Üz-gözünnən od yağır, pal-paltarı da cirix-cirixdi. Qaraqlınc qızı yaxınlaşanda o, dişlərini qıcıyıb vəhşi kimi onun üstünə cumur. Qaraqlınc fürsət tapıb qızın saçdarından tutur. Yerə yixib, əlindəki yağ olan qabı yarıyacan qızın boğazına boşaldır. Qız o saat süstləşib, huşa gedir. Bir azdan qız ayılıb əliyle işarə edir ki, ona paltar gətirsinnər. Qaraqlınc qarının dalında dayanan fərraşa deyir:

– Qibleyi-aləmə deyin qızı təzə paltar isdəyir.

Fərraş Qaraqlıncın sözünü padşaha çatdıranda padşah fərəhinnən bilmədi nə etsin. Dedi:

– Məni isdəyən həkimə xələt versin!

O qədər xələt yiğilir ki, deməklə deyil. Padşah əmr edir qızına təzə pal-paltar aparsınna. Qaraqlınc baxır qız hələ tamam sağalmayıb. Əliylə ona işaret edir ki, yenə yağıdan içsin. Qız yağıdan içən kimi yenə huşa gedir. Qaraqlınc qızın əl-ayağını zəncirdən açıb pal-paltarı onun yanında qoyub, bir az da qızın yanında dayanannan sonra damdan çıxır. Padşahın yanına gəlib deyir:

– Qibleyi-aləm, gərkək səhərə kimi gözləyək.

Padşah deyir:

– Həkim, məsləhət sənindi.

Səhər Qaraqlıncıla padşah qızın yanına dama girəndə görüllər qız geyinib-gecinib oturub. Padşah özünü onun üstünə atır, qucaqlayıb öpür. Qız padşahdan xəbər alır:

– Ata, mənə nə olmuşdu?

Padşah deyir:

– Qızım, sən xəstələnmişdin. Həkim səni sağaltdı.

Padşah vəziri çağırtdırıb deyir:

– Vəzir, şəhərdə üç gün şadyanalıq olsun.

Sonra padşah üzünü Qaraqlıncı tutub deyir:

– Həkim, mən əhd etmişdim ki, kim qızımı sağaltsa, qızı ona verəcəm.

İndi qız sənindi.

Qaraqlıncı deyir:

– Qibleyi-aləm, mən evliyəm, amma mənnən kiçih bir qardaşım var. O, subaydı, razı olsan qızını ona verərik.

Padşah deyir:

– Həkim, bir söz demirəm.

Qaraqlıncı ona deyir:

– Qibleyi-aləm, icazə versən mən gedərəm. Üç günnən sonra qardaşımla sənin yanına gələrik.

Qaraqlıncı padşahın yanından çıxıb Məlik Cümşüdün yanına gəldi.

Məlik Cümşüd ondan xəbər alır:

– Qardaş, xeyir ola, hardaydin?

Qaraqlıncı deyir:

– Ağa, Allah qoysa xeyirdi.

Bu şəhərdə üç gün qalıb alverlərini eliyillər, satılmasını satıllar, alınmasını alıllar. Məlik Cümşüd Qaraqlıncı deyir:

– Qardaş, qoy qəflə-qatıra yükümüzü vursunnar, sabah yolumuza davam edək.

Qaraqlıncı deyir:

– Ağa, hələ bir iş də var.

Məlik Cümşüd təəcübələ xəbər alır:

– O nə işdi?

Qaraqlıncı deyir:

– Ağa, bu gün bu şəhərin padşahının yanına getməliyik. Səni görmək isdəyir.

Gəlirlər padşahın yanına. Padşah baxır vədə tamamında Qaraqlıncı gəldi, yanında özü kimi boylu-buxunnu, yaraşlıqlı bir oğlan. Padşah hər ikisini hörmətlə qarşılayıb yanında oturdur. Qaraqlıncı deyir:

– Qibleyi-aləm, necə demişdim, kiçik qardaşımı hüzuruna gətirdim.

Padşah Məlik Cümşüdə məsələni nəql edib dedi:

– Məlik Cümşüd, mən əhd eləmişdim ki, kim qızımı sağaltsa, qızı ona verim. Sənin qardaşın onu sağaltdı. Özü də məsləhət bildi qızımı sənə verim.

Padşah əmr eliyir qızını çağırısnar. Bir azdan padşahın qızı yan-yörəsində kəniz, qaravaş atasının hüzuruna gəlir. Qız ədəb-ərkanla baş əyib bir könüldən min könülə ona vurulur.

Padşah qırx gün, qırx gecə toy edib qızını verir Məlik Cümşüdə. Bir neçə gün sarayda qalırlar. Məlik Cümşüd padşaha deyir:

– Qibleyi-aləm, rüsxət versən vətənimə gedib ata-anamı görərdim.

Xülasə, bir neçə günnən sonra onlar padşahla görüşüb yola düşürlər. Gedirlər, gedirlər, ta Əzim sövdəgərin şəhərinə yarım gün qalır. Qaraqlıncı Məlik Cümşüdə deyir:

– Ağa, bəlkə köçümüzü burda salaq, bir az dincələk?

Məlik Cümşüd deyir:

– Qardaş, mənim sözüm yoxdu.

Məlik Cümşüdlə Qaraqlıncı bir alaçiq qurub padşahın qızı üçün orda yer düzəldib, qəflə-qatırin yükünü də açıb yerə qoyullar. Qaraqlıncı ona deyir:

– Ağa, deyirəm tulanı da götürüm bir az dovşandan-zaddan ov ovlayım.

Qaraqlıncı tulanı götürüb ova gedir. Dayandıqları yerdən

bir az aralanandan sonra tulanı vurub öldürür. Tulanın qanının bir şüşə doldurub şəhərə baş alıb gedir. Gəlir Əzim sövdəgərin yanına. Əzim sövdəgərə deyirlər:

– Qaraqlınc gəldi, amma Məlik Cümşüd yanında yoxdu.

Əzim sövdəgər Qaraqlıncdan xəbər alır:

– Bala, Məlik Cümşüd hanı? Axı bir yerdə getmişdiniz?

Qaraqlınc deyir:

– Ağa, ürəyini sıxma, Məlik Cümşüd də gəlir. Səhər burda olacaq. Mən bir az onu qabaxladım.

Qaraqlınc bir dəsmalı tulanın qanına bulayıb Əzim sövdəgərə verib deyir:

– Ağa, bir bunu gözdərinə sürt, gör nə olur?

Əzim sövdəgər qanı dəsmalı alıb gözdərinə sürtən kimi, gözlərinə işiq gelir. Fərəhindən Qaraqlıncı bağırna bəs quçaxlayır. Qohum-qardaş hamı yiğilir Əzim sövdəgərin başına. Qaraqlınc ona deyir:

– Ağa, mən gedim, səhər Məlik Cümşüdlə gələrik. Qaraqlınc qayıdır Məlik Cümşüdün yanına gəldi. Məlik Cümşüd xəbər alır:

– Qardaş, gözümə birtəhər dəyirsən?

Qaraqlınc deyir:

– Ağa, başım yanında aşağıdı. Tula bir dovşanın dalınca düşüb itdi. Mən də getdim axtarmağa. Çox axtardım axırdı tapdım. Amma nə fayda. Gəldim gördüm canavar tulanı parçalayıb.

Məlik Cümşüd deyir:

– Qardaş, canın sağ oslun. Bundan ötrü ürəyini sıxma. Deyirəm yola düşək!

Məlik Cümşüdgil şəhərə daxil olanda Əzim sövdəgərə xəbər gedir: "Bəs nə durmusan, oğlun cinnər padşahının qızını alıb gəlir". Əzim sövdəgər qohum-qonşularıyla çıxıb oğlunu qarşılıyır. Məlik Cümşüd görəndə ki, atası özü onun qabağına çıxıb, sevinci, şadlığı bir idi, min olur. Ata oğulla, ana gəlinlə görüşüb öpüşürərlər. Məlik Cümşüd atasının xəbər alır:

– Ata, bu nə xəbərdi?

Əzim sövdəgər əhvalatı nəql eliyəndə Məlik Cümşüd də cinnər padşahının qızının məssələsinnən onu hali edir. Əzim sövdəgər Qaraqlıncı yanına çağırıb deyir:

– Qaraqlınc, bu günən mənim bir yox, iki oğlum var. Səni Məlik Cümşüdə qardaş bilirəm.

Əzim sövdəgər oğluyla cinnər padşahının qızına qırx gün, qırx gecə toy edir.

Günnərin bir günü Qaraqlınc Məlik Cümşüdə deyir:

– Qardaş, gəl bir gəzintiyə çıxax, görək nə var, nə yox?!

Məlik Cümşüd heç vaxt Qaraqlıncın sözünü iki eləməzmiş. İkisi də bir-birinə qoşulub çıxıllar gəzməyə. Gəlib yolları bir qəbirstannıxdan düşür. Qəbirstannıxdan keçə-keçə gəlib bir təzə qəbrin yanında dayanıllar. Məlik Cümşüd deyir:

– Qaraqlınc, görürsən nə təzə qəbirdi, amma üstü görəsən niyə açıxdı?

Qaraqlınc deyir:

– Baxıram, lap elə bil boyuma qazılıb, qoy bir düşüm, görüm boyuma boy verir?

Qaraqlınc bunu deyib qəbrə düşüb uzanır. Elə uzanmağınnan da qəbrin üstü bağlanır. Məlik Cümşüd özünü qəbrin üstünə atıb sinədaşını bir tərəfə eliyib qəbri açmaq isdəyir. Nə qədər əlləşirse bir şey çıxmır. "Qardaş" deyib ağlıyır.

Əzim sövdəgar baxır Məlik Cümşüd ağlaya-ağlaya gəlir. Onun üstünə qaçıb xəbər alır:

– Oğul, Qaraqlınc hanı?

Məlik Cümşüd başına gələn vaqiəni ona nəql edəndə Əzim sövdəgər oğlunu qucaqlayıb deyir:

– Oğul, Qaraqlınc Allah tərəfinnən göndərilmişdi sənin borcunu qaytarsın. O, həmən meyiddi ki, sən onun borcunu verib qurtarmışdır. O da sənin borcunu verib öz yerinə qayıtdı. İndi sənin borcun onun qəbrinin hörmətini saxlamaqdı.

Məlik Cümşüd atasıyla qəbiristanniğa gedib Qaraqlıncın qəbrinin üstündə bir kümbəz tikdirir.

Nağıl da burda bitir.

İLAN OĞLAN

Biri variydi, biri yoxuydu, keçmiş zamannarda bir qoca ilə bir qarı variydi. Onnar tək yaşıyırıldılar. Onnarın oğlu-qızı yoxuydu.

Qoca naxır otarır, hər gün odunnan, kötükdən qırıb gətirirdi. Bir dəfə qoca bir böyük ağacın dibinnən bir yumurta tapdı. Onu götürüb qarısına verərək dedi:

– Ay qarı, oğlun yox, qızın yox, al bu yumurtanı, gününü keçir.

Günnər ötür. Bir dəfə qarı gördü ki, yumurtadan bir ilan çıxıb. O, tez qaçıb qocaya dedi:

– A kişi, evin yıxılsın, gətirdiyin yumurtadan ilan çıxıb.

Qoca qaçıb tez evə gəldi ki, ilanı vurub öldürsün. Birdən ilan dil açıb dedi:

– Ay qoca, məni öldürmə, qoy sənin oğlun olum.

Qoca dil açıb danışan ilanın qabağında quruyub qaldı.

Aylar, illər ötdü. İlan qocalarla qalmağa başdadı. Bir dəfə ilan qocanı çağırıb dedi:

– Ata, get bu ölkənin padşahının qızını mənə al.

Qoca dedi:

– Ay oğul, padşah qızını mənim bu uçux-sökük daxmama verərmə?

İlan dedi:

– Onda məni tapdığın ağacın dibinə get. De ki, "Ay oğul sahibi, yeddi mərtəbəli ev hazır olsun".

Qoca həmin ağacın dibinə gedib ilanın dediyi sözdəri təkrar elədi. Sonra geri qayıtdı. Evinə çatanda gözdərinə inanmadı, uçux-sökük daxmanın yerinə yeddi mərtəbəli bir ev ucalmışdı. Qoca bu işə məətdəl qaldı.

İlan dedi:

– Ata, indi get padşahın qızını mənə isdə, qalan işdəri fikirrəşmə.

Çarəsiz qalan qoca gedib padşahın elçi daşının üstündə

oturdu.

İndi bu ölkənin padşahından deyim. Onun bircə qızı vardı. Nə oğlu, nə də bir yaxın kişi qohumu yoxuydu. Bütün ümidiyi qızına bağlamışdı. Padşahın qızına hər yerdən elçi gəlirdi, ancaq padşah qızını heş kimə vermirdi.

Padşah qocanı görən kimi əmr etdi ki, onu hüzuruna gətirsinnər. Tez qocanı padşahın hüzuruna gətirdər. Onun sözünü eşidən padşah qəh-qəhə çəkib gülür. Sonra bir az fikrə gedib dedi:

– Ey qoca, sən mən deyənnəri edə bilərsənmi? Get, öz evinə mənim evimin arasına xalça döşə, qızımı sənin oğluna verim.

Qoca kor-peşman evə qayıdır. Padşahın dediklərini ilana söylədi. İlan dedi:

– Fikir eləmə, ata, get məni tapdığın ağacın dibinə, hündürdən de: "Ey oğul sahibi, mənim evimlə padşahın evinin arasını xalça ilə bəzə". Sonra çıx gəl.

Qoca həmin ağacın dibinə gəlib ilanın dediklərini təkrar elədi, sonra geri qayıtdı.

Gəlib evini tapmadı. Bunu görən ilan dedi:

– Ana, atam evi taniya bilmir, get, onu evə gətir.

Qarı gedib qocanı evə gətirir. Padşah sabahın gözü açılanda gözdərinə inanmadı. Gördü ki, onun sarayının uca bir saray peyda olub. Sarayı ilə həmin sarayın arasına isə xalça döşənib. Padşah daha deməyə bir söz tapmadı. Qızını naxırçının oğluna verməyə məcbur oldu. Gəlini içəri gətirdilər. O, ilanı görəndə qorxub qışkırdı. İlan dil açıb dedi:

– Ay qız, mənnən qorxma, yaxına gəl, quyuğumna bas... Nə qədər çağırsam da, quyuğumu buraxma.

Qız qorxa-qorxa yaxına gəldi və ilanın quyuğunnan basmağa başdadı. İlan qışkırdı, qışkırdı, birdən gözəl bir oğlana çevrildi. O gününə onnar xoşbəxt yaşamağa başdadılar. Oğlan dedi:

– Elə et mənim sirrimi heş kim bilməsin. Sirrimi bir adama açsan, mən yeddi il yanacam. Onda gərek sən ayağına dəmir çarıq geyinib, əlinə də dəmir əsa alıb, yeddi il məni

axtarasan. Harda çarığının dabanı yırtıldı, əsanın da ucu yıldı, onda su daşıyan iki qızı rast gələcəksən. Mənim üzüyüm onların su daşlığı qaba salsan, mənim yanığım kəsəcək. Sən də onda bəlkə məni qaytara biləsən.

Qız oğlanın bu sözdərini yadında saxladı. Bir gün qəzəblənmiş qonşu padşah qızın atasının üstünə hücum etdi. Padşahın bütün pəhləvannarı düşmənə əsir düşdü. Padşah üzünü qızına tutub dedi:

– İndi kim mənə kömək edəcək. Sən də gedib özünə ər tapdin.

Qızı ağlaya-ağlaya evlərinə gəldi. Oğlan qızı belə görüb soruşdu:

– Nə olub, niyə ağlıyırsan?

Qız başına gələnnəri ona danışdı. Oğlan dedi:

– Heç fikir eləmə.

Sonra o, atasına üz tutub dedi:

– Ata, yenə məni tapdiğin həmin kolun dibinə get, arzumu söyle. De: "Ey oğul sahibi, bir qırmızı at, qırmızı paltar, qılinc-qalxan hazır olsun".

Səhər tezdən iki padşahın qoşunu üz-üzə dayandı. Qan su yerinə axmağa başdadı. Birdən qırmızı paltarlı, qırmızı atlı bir oğlan özünü düşmənin qoşununa vurdu, o, hamını çəş-baş saldı. Axşam isə heç kimin xəbəri olmadan aradan çıxıb gözdən itdi. Padşahın qızı ərini tanıdı, ancaq heç kəsə bir söz demədi.

Axşam oğlan dedi:

– Ata, yenə get həmin ağaçın dibinə, de ki, ey oğul sahibi, sabah qara at, qara paltar, qılinc-qalxan hazır olsun.

Qoca naxırçı onun sözdərini gəlib ağaca söylədi.

İkinci günü vuruşun qızığın yerində bir də gördülər ki, həmin dünənki oğlan qara at, qara paltarda yenə özünü düşmən qoşununa vurdu. Oğlan sağdan vurub soldan çıktı, soldan vurub sağdan çıktı. Axşam düşəndə gözdən itdi. padşah bunda nə isə bir sərr olduğunu duydu. Üçüncü günə yenə oğlan yenə naxırçıya dedi:

– Ata, get ağaçın dibinə. De ki, ey oğul sahibi, sabah ağ at, ağ paltar, qılinc-qalxan hazır olsun.

Qoca yenə oğlanın dediklərini ağaçın dibində söylədi.

Sabah olan kimi yenə oğlan ağ paltar geyinib, ağ at minib, özünü düşmən qoşununa vurdu. Düşmən qoşunu artıq geri oturmağa başdadı. Qaçan qaçıdı, qaça bilməyən əsir düşdü. Ancaq bu dəfə oğlan əlinnən bərk yaralandı. Oğlanın əlinnən qan axdıqca padşahın qızı ağlıyırdı. Padşah bunu görüb soruşdu:

– Qızım, sənə nə olub, niyə ağlayırsan?

Qız dedi:

– Ata, ağlamıyorum, nə eləyim. Heç kim bilmir mən nə çəkirəm. Düşmən qoşunu ilə vuruşub yaralanan oğlan mənim ərimdi.

Qızın ağızından bu söz çıxan kimi hamı mat qaldı. Ağ atdı, ağ paltarrı oğlan od tutub yanmağa başdadı. Oğlan yana yana yoxa çıxdı. Qız sırrı açdığını peşman oldu. Ancaq artıq olan olmuşdu. Oğlanın sözdəri qızın yadına düşdü. Oğlan demişdi: "Sırrımı açsan, mən yeddi il yanacam. Gərək sən ayağına dəmir çariq geyib, əlinə dəmir əsa alasan. Çarığın dabanı yırtılanda, əsanın ucu yyılındə bəlkə məni tapasan".

Bəli, qız ayağına dəmir çariq geyinib, əlinə dəmir əsa alıb ərini axtarmağa başdadı.

Az getdi, düz getdi, bir çölə çatanda qabağına bir sürü qoyun çıxdı.

Qız çobana dedi:

– Ey çoban, bu qoyunnar kimindi? Nə üçün bunnarın beli yanıb?

Çoban dedi:

– Bu qoyunnar ilan oğlanındı.

Qız çobannan bir çörək alıb, qoyun südü ilə yeyib, yoluna rəvan oldu. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Gəlib bir naxıra rast gəldi.

Naxırçıdan soruşdu:

– Bu naxır kimindi?

Naxırçı dedi:

– Bu naxır ilan oğlanındı.

Qız dedi:

– Niyə bu inəklərin beli yanıb?

Naxırçı dedi:

– Arvadı ilan oğlanın dərisini yandıranda onun da kürəyi yandı. Ona görə də onun nə qədər malı varsa hamisinin beli yanıb.

Qız bu sözdəri eşidəndə ağladı. Naxırçı qızı çörək və süd verib, yola saldı.

Qız az gedib, çox gedib, bir ilxiya rast gəldi. Gördü ki, bütün atdarın da beli yanıb qaralıb. Qız ilxiçidən da soruşdu:

– Bu ilxi kimindi?

Mehtər dedi:

– İlan oğlanındı.

Qızın huşu başınının çıxıb ağlamağa başdadı. Mehtər onu yedirib-içirib yola saldı.

Aylar, illər ötdü. Qız çox yerrəri gəzdi. Ərinnən bir soraq tapa bilmədi. Gəlib bir bulağa çatdı. Baxıb gördü ki, bulağın ətrafında hər cür ağaclar var, ancaq ağacların başı da yanıbdi. Qız burada dayanıb bir qədər dincəldi. Bir də çarığına baxıb gördü ki, altı yırtılıb. Əlindəki əsanın da ucu yiyilibdi. Bildi ki, artıq yeddi il tamam olub. Bu vaxt gördü ki, iki gözəl-göyçək qız bulaqdan su daşıyır. Qız onnardan soruşdu:

– Suyu hara daşıyırsınız?

Qızdar dedilər:

– Xalamız oğlu düz yeddi ildi ki, yanır. Onun yanğısını söndürə bilmirik. Gecə-gündüz düz yeddi ildir ona su daşıyırıq.

Padşah qızı başa düşdü ki, yanın onun əridi. Tez oğlan verən üzüyü xəlvətcə qızdarın birinin suyunə saldı. Qızdarın bunnan xəbəri olmadı. Oğlan suyu içən kimi yanğısı söndü. O, üzüyü görüb tanıdı. Xalası da o saat hər şeyi başa düşdü. Bildi ki, bacısı oğlunun arvadı gəlib çıxbı. Qızdardan soruşdu:

– Bulaqdan su getirəndə bir adama rast gəldinizmi?

Qızdar dedilər:

– Bir qızı rast gəldik.

Anaları dedi:

– Gedin, tez onu bura gətirin.

Oğlanın xalası qızdarı gedib padşah qızını gətirdilər.

Sən demə, oğlan məleykə nəslindəniymış. Xalası da məleykəymış, qızlarından birini də ona vermək istiyirmiş. Odur ki, xalası padşah qızını öldürmək isdiyir. Bir gün o, oğlannan xəlvət qızına bir torba verib dedi:

– Get bu ələklə su gətir.

Qız ağlaya-ağlaya yola düşdü. Oğlan soruşdu:

– Hara gedirsən?

Qız dedi:

– Xalan bu ələyi verib su gətirməyi tapşırıdı, indi mən bu ələklə necə su gətirim.

Oğlan bir dua oxuyub ələyi su ilə doldurdu. Qız suyu gətirib evə qoydu. Oğlanın xalası buna görüb dedi:

– Bu sənin bacını oğlumun işidir.

Bu dəfə qarı qızı torba verib dedi:

– Get bu torbanı göyərçin lələyi doldur gətir.

Qız ağlaya-ağlaya yola düşdü. Bir az getmişdi ki, oğlan onun qarşısında dayandı:

– Ay qız, niyə ağlayırsan?

Qız dedi:

– Mən ağlamıyorum, bəs kim ağlasın, zalim xalan torba verib deyir ki, bunnarı göyərçin lələyi ilə doldurub gətir.

Oğlan dedi:

– Sən heç də qəmlənmə. Xalam nə əmr eləsə yerinə yetir.

Sonra qızı başa saldı:

– Sən get bir dənə çadır gətir, onu düz bir yerə sal. Sonra torbanın ağızını aç, göyərçin lələkləri özü gəlib dolacaq torbaya.

Qız bir çadır gətirib yerə sərir və ağlayır, bu vaxt göyərçinər gəlib hərəsi bir lələk saldı. Qız lələkləri torbaya doldurub gətirir.

Qarı dedi:

– Bu sənin işin deyil, bacım oğlunun işidi.

Qarı gördü ki, bu yolla qızı bir şey eliyə bilməyəcək. Dedi:

– Get bacımdan daraq al gətir.

Qız yola düzəldi. Bir qədər getmişdi ki, oğlan qarşısına çıxdı. Dedi:

– Hara gedirsən?

Qız dedi:

– Xalan indi məni daraq gətirməyə göndərir.

Oğlan dedi:

– Qabağına bir əyri ağac çıxacaq. Sən onu görəndə "Bu ağacın düzlüğünə bax" deyib keç. Bir az gedənnən sonra qabağına bir düz ağac çıxacaq. Sən ona "Bu ağacın əyriliyinə bax" deyib keç. Bir az da gedənnən sonra qabağına iki qapı çıxacaq, onnardan biri açıq, o biri örtülü. Sən açıq qapını ört, örtülü qapını aç. Sonra qabağına bulanıq arx çıxacaq. Sən ona "bu suyun duruluğuna bax" de, sonra qabağına dupdur su çıxacaq, ona de: "Bu suyun bulannığına bax". Sonra qabağına bir it və bir at çıxacaq. İtin qabağında ot, atın qabağında sümük olacaq. Sən sümüyü itin, otu atın qabağına qoy. Sonra sən bir qariya rast gələcəksən. O, qapıdan çıxan kimi sən darağı götürüb qaç.

Qız oğlanın sözdərini yadında saxlayıb yola düşdü. Oğlan necə demişdisə, hər şeyi elə elədi. Axırda gəlib bir komaya çıktı. Gördü burda bir qarı oturub alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qızı görən kimi dedi:

– Qızım, nəyə gəlmisən, keç yuxarı başa

Qız dedi:

– Məni bacın göndərib.

Qarı dedi:

– Hə, yaxşı oldu. Sən dur burda, indi mən gəlirəm.

Qarı qapıdan çıxan kimi kız darağı götürüb qaçıdı. Qarı başdadı onu qovmağa. Qarı itə dedi:

– Ay itim, tut.

İt dedi:

– Niyə tuturam, sən mənim qabağıma ot tökürdün, o isə sümük atdır.

Qarı indi də ata dedi:

– Atım, tut.

At cavab verdi:

– Sən mənim qabağıma sümük atırdın, o isə ot tökdü, onu tutmaram.

Qarı açıq qapıya dedi:

– Ey açıq qapım, tut.

Açıq qapıdan səs gəldi:

– Niyə tuturam, sən həmişə məni açıq qoyurdun, o örtdü.

Sonra örtülü qapıya dedi:

– Ey örtülü qapım, onu tut.

Örtülü qapıdan səs gəldi:

– Niyə tuturam, sən həmişə məni örtülü saxlıyırdın, o məni açdı.

Qarı gördü qapılardan bir şey çıxmadı, dedi:

– Ay duru suyum, tut.

Duru su dedi:

– Tutmuram, sən həmişə mənə duru deyirdin, o isə bulannıq dedi.

Qarı bulannıq suya dedi:

– Ay bulannıq suyum, onu tut.

Bulannıq su dedi:

– Sən mənə lilli su deyirdin, o isə mənə duru su dedi, onu niyə tuturam?

Qız əyri ağacın yanına çatanda qarı qışkırdı:

– Əyri ağacım, onu tut.

Əyri ağac dedi:

– Niyə tuturam. Sən mənə həmişə əyri deyirdin. O isə düz dedi.

Qarı indi də düz ağaca dedi:

– Ay düz ağacım, onu tut.

Düz ağac dedi:

– Niyə tuturam, sən həmişə mənə düz deyirdin, o isə mənə əyri dedi.

Qız qaçıb canını qurtardı. Darağı gətirib oğlanın xalasına verdi. Qarı gördü ki, bu yolla qızın başını batıra bilmədi. Onu öldürməyi qərara aldı. Oğlan o saat bunu başa düşdü. Xalası ilə qızdar yatan kimi yel atına minib qaçmağa başdadılar. Onnar bir xeyli qaçdılar. Bir də oğlan gördü ki, qara bir bulud az qalır onnarı haxlasın. Qıza dedi:

– Bu gələn xalamın kiçik qızıdır. Səni qoyun eliyəcəm, özüm də çoban olacam. Qoy o bizi tapmasın.

Oğlan dediyi kimi də elədi. Xalasının kiçik qızı onnara çatıb soruşdu:

– Ay çoban qardaş, burdan bir qızla bir oğlanı keçən görmədin ki?

Oğlan cavab verdi:

– Mən düz qırx ildi ki, burda çobanam. Heç elə adamların burdan keçdiyini görməmişəm.

Məleykə qızı qayıdib əhvalatı anasına danışdı. Anası dedi:

– Ay günün qara gəlsin, o çoban elə xalan oğluydu, qoyun da arvadı. Qoyunnarın birinnən bircə çəngə yun götürə bilmirdinmi ki, onnar burda hazır olaydı.

Oğlanla padşah qızı yenə qaçmağa başdadılar. Xalası bu dəfə böyük qızını onnların arxasında göndərdi. Oğlan bu dəfə gördü ki, qara duman az qalır onnarı haxlasın. Tez qıza dedi:

– Bu gələn xalamın böyük qızıdır. Özüm bostançı olacam, səni də qarpız eliyəcəm.

Oğlan dediyi kimi də elədi. Xalasının böyük qızı çatıb soruşdu:

– Ay bostançı qardaş, burdan bir qızla bir oğlanı keçən görmədinmi?

Oğlan dedi:

– Mən düz qırx ildi ki, burada bostançıyam. Elə adamlar burdan gəlib keçməyib.

Qız kor-peşman geri qayıtdı. Gördüklərini anasına

danişdi. Anası dedi:

– Ay günü qara, o bostançı xalan oğluymuş, qarpız da arvadı. Bostannan bircə tağ qopara bilmirdinmi ki, onnar burda hazır olaydı.

Oğlanla padşah qızı yenə də qaçmağa başdadılar. Oğlan bir də gördü ki, bir qara tufan az qalıb onnarı haqlasın. Bildi ki, gələn xalasıdı. Onun əlinnən qurtara bilməyəcəklər. Qıza dedi:

– O gələn xalamdı. Onun əlinnən heç cürə qurtara bilmərik. Səni gül eliyəcəm, özümü də ilan.

Tez oğlan qızı bir gülə döndərdi. Özü də bir ilan olub gülün üstünə dolana-dolana başını gülün arasında gizlədi. Xalası çatıb dedi:

– Elə bu güləmi aşiq olmusan?

Oğlan dedi:

– Hə.

Xalası dedi:

– Sən ki, bu gülə aşiq olmusan, səni bağışladım.

Xalası bu sözdəri deyib geri qayıtdı. Oğlanla qız da yollarına başdadılar. Gəlib evlərinə çatanda gördülər ki, yeddi mərtəbəli evin yerində köhnə, ucuq bir daxma var. Qarı ilə qoca da fikirri-fikirri oturublar. Onlar qocalarla mehriban göründülər. Qarı ilə qoca onların qayıtdığına çox sevindilər. Oğlan dedi:

– Ata, get həmin məni tapdığın ağacın dibinə. De ki, "Ey oğul sahibi, yeddimərtəbəli ev hazır olsun".

Qoca sevincək gedib oğlanın sözdərini həmin ağacın dibində söylədi. O saat ucuq daxmanın yerində yeddi mərtəbəli bir saray hazır oldu. Qoca ilə qarı çox sevindi. Padşah da qızı ilə kürəkənin qayıtmagını eşidib çox şad oldu. Onnara qırx gün, qırx gecə toy elədi.

GÜLXOŞAVAZ

Biri variydi, biri yoxuydu, Yəmən padşahının bir vəziri variydi. Bu kişinin Məlikməmməd adında gözünün ağı-qarası bir oğlu variydi.

Bir gün Məlikməmməd anasına dedi:

– Anacan, bir səfərə çıxm. Bəlkə könlümə yatan bir qızə rast gəlib evləndim.

Anası dedi:

– Ay oğul, mən bir söz demirəm. Görək atan nə deyir. Atanın da rəyini öyrən!

Məlikməmməd anasının ayrıldı, atasının yanına gəlib məsələni ona danışdı. Atası dedi:

– A bala, vilayətimizdə başına qız qəhətdi. Hansı qapını döysək, bizi qaytarmayacaqlar ha. Gəl, bir qızdan ötrü özünü dağa-daşa salma.

Məlikməmməd razılaşmayıb dedi:

– Atacan, gəl sən məni yoldan qaytarma. Gərək gedəm.

Atası gördü oğlu dediyinnən dönməyəcək, çarəsiz qalıb razılıq verdi. Amma şahın yanına gedib dedi:

– Qibleyi-aləm, oğlum Məlikməmməd səfərə çıxmaq isdiyir. Nə qədər elədiməsə, rəyinnən dönmədi. Bəlkə sən ona bir söz deyəsən.

Padşah o saat adam göndərib Məlikməmmədi yanına çağırıldı. Məlikməmməd gəlib ədəb-ərkanla padşaha təzim edib əmrə müntəzir dayandı. Padşah onnan xəbər aldı:

– Oğul, Məlikməmməd, eșitmişəm səfərə çıxırsan?

Məlikməmməd baş əyib dedi:

– Bəli, qibleyi-aləm sağ olsun, isdiyirəm bir az vilayətdəri gəzəm, könlüm açılsın.

Padşah dedi:

– Bilirəm nə üçün səfərə çıxırsan? Bəs nəynən gedirsən?

Məlikməmməd dedi:

– Piyada gedirəm, qibleyi-aləm!

Padşah dedi:

– Oğul, heç uzaq səfərə də piyada gedərlər?

Məlikməmməd dedi:

– Qibleyi-aləm, indi ki belədi, öz atını ver, minim.

Padşah Məlikməmmədin xətrini çox isdiyirdi, onun gücünə, zoruna arxayı olub neçə padşahın qabağına çıxmışdı. O saat əmr elədi öz atını tövlədən gətirsinər. Məlikməmməd padşahla görüşüb ata mindi. Ata-anasıyla görüşüb yolun damarını tutdu.

Məlikməmməd gecə-gündüz at çapa-çapa axır bir gecə gəlib yol ayrıcına çatdı. Baxıb gördü bir az aralıda nəsə var. Elə işıq saçır, elə bil heç gecə deyil, gündündü. Atını nə qədər məhmizlədisə, at yerinən tərpənmədi. Onda atdan düşüb özü işıq gələn tərəfə gəldi. Baxdı, işıq saçı bir quş tüküdü. Əyilib yerdən qanadı götürdü, qoydu heybəsinə. Yenə atına minib yola düzəldi. Axır gəlib bir şəhərə çatdı. Atını şəhərə salıb ora-bura sürəndə bir cavan oğlana ürcəhə oldu. Xəbər aldı:

– Ey oğlan, mən bu şəhərdə qəribəm. Bəlkə bir yer nişan verəsən, mən gedib bir gecəliyə orada qalım.

Cavan oğlan dedi:

– Burda bir qarı var, onun daxmasında qala bilərsən. Gəl dalımcı!

Oğlan onu aparıb şəhərin qırığında bir kimsəsiz qarının daxmasına çıxartdı. Məlikməmməd qarını görüb xəbər aldı:

– Qarı nənə, atımı saxlamağa yerin varmı?

Qarı baxıb gördü qabağında şahlara layiq atın üstündə bir oğlan dayanıb. Dedi:

– A bala, atı da saxlamağa yerim var, səni də. Atdan düş, keç içəri.

Məlikməmməd atdan düşüb içəri keçdi. Qarı da atı rahatlayıb gəldi. Qarı dedi:

– Oğul, sən bir otur, mən bir bazara dəyim gəlim.

Məlikməmməd dedi:

– Qarı nənə, özünü əziyyətə salma, heybəmdə yeməyə

nə desən var.

Məlikməmməd heybəsinin ağzını açan kimi qarının koması işığa qərq oldu. Qarı tükü görüb barmağını dişlədi. Məlikməmməd heybəsinnən azuqəni çıxartdı. Süfrənin üstünə qoyannan sonra onu bir tərəfdən asdı. Hər ikisi oturub yeyib-icdilər. Qarı ona dedi:

– Oğul, yoldan gəlmisən, bir az yatıb rahatlan.

Məlikməmməd dedi:

– Qarı nənə, düz deyirsən, yaman yorğunam.

Qarı o saat bir tərəfdən yer salıb dedi:

– Oğul, sən yat, mən də gedib qonşuya dəyim gəlim.

Məlikməmməd yatağına uzanan kimi yuxu onu apardı. Qarı gördü Məlikməmməd yatdı. Tez heybədən qanadı götürüb bu şəhərin padşahının yanına cumdu. Saraya çatan kimi getdi padşahın yanına. Ona təzim edib dedi:

– Qibleyi-aləm, daxmamda bir qərib qonağım var, bir gör heybəsinnən nə tapmışam. Bu tükün qiyməti sənin bütün şəhərinə dəyər.

Qarı bunu deyib tükü padşaha göstərdi. Padşah baxıb gördü, doğrudan da bu tük bir dünyaya dəyər. Qariya dedi:

– Qarı nənə, sən tükü apar qoy yerinə. Sabah mən qonağını bura çağırtdıram.

Qarı evinə gəlib gördü Məlikməmməd hələ də yatır. Tükü ehmalca yerinə qoydu.

Səhər Məlikməmməd yatağınnan qalxanda gördü qapını döyürlər. Qarı gedib qapını açanda gördü padşahın fərraşı qənşərində dayanıb. Fərraş ona dedi:

– Qarı nənə, deyirlər sənin evində bir gərib qonağın var. Qibleyi-aləm onu yanına çağırır. Qarı Məlikməmmədin yanına gəlib dedi:

– Məlikməmməd, padşah səni yanına çağırır.

Məlikməmməd heybəsini də götürüb fərraşla şahın sarayına yola düşdü. Padşahın dərgahına daxil olub ehtiramla baş əyib bir tərəfdə dayandı. Padşah onu görüb xəbər aldı:

– Qərib oğlan, xoş gəlibson bizim şəhəre! Kimsən, nəçisən, hardan gəlib hara gedirsən? Buralara gələn əvvəl mənə baş çəkməlidim.

Məlikməmməd irəli çıxıb padşaha təzim edib dedi:

– Qibleyi-aləm, mən Rum vilayətində Zülfüqar padşahın vəzirinin oğlu Məlikməmmədəm. Dünya səyahətinə çıxmışam.

Padşah onnan xəbər aldı:

– Məlikməmməd, heybəndə o işiq saçan nədi?

Məlikməmməd tükü heybədən çıxartdı. Tükün şöyqü bütün saraya yayıldı. O, tükü padşaha verib dedi:

– Qibleyi-aləm, bu tükü yoldan tapmışam.

Padşah Məlikməmmədə dedi:

– Məlikməmməd, görünəm qoçağ oglansan. Gərək bu quşunu tükünü yerdə də olsa, göydə də olsa mənə çatdırısan. Yoxsa boynunu vurduracam.

Məlikməmməd kor-peşman padşahın yanından çıxıb qarının evinə gəldi. Qariya bir söz deməyib getdi tövləyə atının yanına. Atının boynunu qucaqlayıb başdadı ağlamağa. Bir-dən at dil açıb dedi:

– Məlikməmməd, bilirəm neyçün ağlayırsan. Mən sənə yolda dedim axı. Bilmirəm eşitdin, ya eşitmədin.

Məlikməmməd atdan xəbər aldı:

– Sən mənə nə dedin.

At dedi:

– Mən sənə dedim: "Məlikməmməd, tükü götürmə, o tükün bəlasına düşəcəksən". Yəqin eşitməmisən. İndi mənə yaxşı qulaq as, ağlamaq vaxtı deyil. Gedib padşahdan yeddi kisə kişmiş alarsan. Hər gün mənə bir kisəni verərsən, yeyim. Dalını sonra deyərəm, nə etməlisən.

Məlikməmməd ordan düz padşahın yanına gedib atın dediyini hazırlatdı. Nağıl dili yüksək olar. Bir həftə gəlib tamam oldu. Məlikməmməd gəldi tövləyə atın yanına. At dedi:

– Min, gedək dəryanın kənarına.

Məlikməmməd ata süvar olub gəldi dəryanın kənarına.

At Məlikməmmədə dedi:

— Məlikməmməd, tükün sahibinə Gülxoşavaz quşu deyirlər. Özü də dəryanın o biri kənarında olur. İndi mənim qarınımın altına bir qırmanc vur, anamdan əmdiyim süd burnumnan gəlsin. Amma nə badə ürəyiyməqli xəbər edəsən, yoxsa dəryanın o biri tərəfinə tullana bilmərəm, ikimiz də dəryaya düşüb tələf olarıx.

Məlikməmməd canını dişinə tutub ata bir qırmanc vurdu. At quş kimi göyə qalxıb dəryanın o biri tərəfinə tullandı. Yerənən sonra at Məlikməmmədə dedi:

— Məlikməmməd, o evi görürsən? Gedirsən ora. Birinci otağa girəndə əli qılınclı cavan oğlannar görəcəksən. Onnarnın yanından ötüb keçəndə xəbər alacaqlar: "Sən kimsən, bura girmisən"? Onnara cavab verməyib keçib gedərsən. Gedərsən ikinci otağa. Orda üç bulax axır: qızıl su, gümüş su, bir də adı su. Qızıl suyu saçının bir tərəfinə, gümüş suyu saçının o biri tərəfinə çək, adı sudan da içmə. Sonra keçərsən üçüncü otağa. Görərsən burda xətrin isdəyən meyvələr var. Alma deyəcək "mənnən ye", nar deyəcək "mənnən ye"! Nəbada bir meyvədən yeyəsən. Taxcada bir qəfəs görəcəksən. Gülxoşavaz quşu elə o qəfəsin içindədi. Qəfəsi götürüb dalına baxmadan evdən çıxarsan. Mən də səni elə burda durduğum yerdə gözləyəcəm.

Məlikməmməd atdan ayrılib onun nişan verdiyi evə girdi. Birinci otağa girəndə gördü üzbeüzdə iki dəstə əli xəncərli oğlan cərgəylə dayanıb ona baxır. Xəbər aldılar: "Sən kimsən, bura girmisən?" Məlikməmməd onnara fikir verməyib keçib ikinci otağa girdi. Gördü doğrudan da burda üç bulax axır: biri qızıl rəngində, biri gümüşü rəngində, biri də adı su. Məlikməmməd qızılı bulağın suyunnan saçının bir tərəfinə, gümüşü sudan da bir tərəfinə çəkdi. Adı sudan da içməyib üçüncü otağa girdi. Gördü, paho, burda nə meyvə desən var. Alma dedi "Ay Məlikməmməd mənnən ye", nar dedi: "Ay Məlikməmməd, yox mənnən ye". Məlikməmməd qəfəs olan taxcanı axtarıb tapdı. Baxdı gördü qəfəsdə bir quş var, gəl

görəsən. Daha çox fikirrəşməyib əl atib qəfəsi götürdü. Qayıdış birinci otaqdan keçəndə əli xəncərli oğlannar onun dalınca qışqırıldılar: "Yiyəmizi hara aparırsan?". Məlikməmməd daha arxaya baxmayıb özünü ata çatdırıdı.

At Məlikməmmədi görüb xəbər aldı:

— Məlikməmməd, gəldin?
— Gəldim, — deyə Məlikməmməd cavab verdi.

At dedi:

— Onda min belimə, mənə bir qırmanc vur anamdan əmdiyim süd burnumnan gəlsin.

Məlikməmməd əlində qəfəs atın belinə mindi. Canını dişinə tutub ata bir qırmanc vurdu. At göyə qalxıb dəryanın üstünnən tullandı. Sürhasır gəlib qarının evinə çatdı. Məlikməmməd qarıyla görüşüb öpüdü. Qarı o saat qaranəfəs özünü padşahın yanına çatdırıb dedi:

— Qibleyi-aləm, gözün aydın, Məlikməmməd quşu gətirdi. Padşah qarıya əmr elədi Məllikməmmədi çağırınsın. Qarı komasına qayıdıb Məlikməmmədə dedi:

— Məlikməmməd, padşah səni çağırır.

Məlikməmməd Gülxoşavaz quşunu da götürüb saraya getdi. Padşah Məlikməmmədi görünçə taxtından düşüb qabağına gəldi. Qucaqlaşıb öpüdürlər. Padşah qəfəsin içinnən quşu götürüb taxtının yanında bir yerə qoydu. Gülxoşavaz quşu birdən oxumağa başdadı. Quş oxuduqca ağızından ətrafa dürr səpələnirdi. Padşah bu işə təəccüb qalıb dedi:

— Bu var-dövlətə bütün dünyani almaq olar. Əhsən sənə Məlikməmməd, get istirahət el!

Padşah əmr elədi ona isdədiyi xələtləri versinnər. Məlikməmməd padşahın verdiyi xələtləri yiğib qarının komasına gəldi. Qarıya çoxlu qızıl verib dedi:

— Qarı nənə, get özümüzə yaxşı yer-yemək al, ata da kisələrdə kişmiş al getir.

Qarı bazara gedəndə yenə padşahın yanına gəlib dedi:

— Qibleyi-aləm, nə oturub durmusan. Məlikməmmədi

göndər, bu Gülxəsavaz quşunun sahibini tapıb gətirsin.

Bu fikir padşahın ağlına yaman batdı. Dedi:

– Bu gün daha gecdi, sabah Məlikməmmədi yanına çağırıldırıb quşun sahibinin dalınca göndərərəm.

Qarı bazardan yer-yemək alıb qayıdib gəldi. Məlikməmməd kişmiş kisələrini götürüb atın yanına gəldi. Dedi:

– Deyəsən padşah bizdən daha əl çekdi. Bir-iki gün də burda qalıb yolumuza davam edərik.

At dedi:

– Məlikməmməd, bilmək olmaz. Təki sən deyən olsun.

Məlikməmməd qarının bazardan aldığı yer-yeməkdən yeyib-içib yatdı. Səhər Məlikməmməd ata baş çəkməyə gedəndə gördü həyətdə bir fərraş dayanıb. Fərraş ona salam verib dedi:

– Məlikməmməd, qibleyi-aləm səni saraya çağırır.

Fərraş belə deyəndə Məlikməmməd öz-özünə dedi: "Xeyir ola, görəsən padşah məni yenə nəyə çağırır?" Məlikməmmədlə fərraş saraya üz tutdular.

Padşah Məlikməmmədi çox mehribanlıqla, hörmətlə karşılaşdı. Xəbər aldı:

– Məlikməmməd, heç bilirsən səni nəyə görə çağırımişam?

Məlikməmməd dedi:

– Xeyr, qibleyi-aləm, bilmirəm.

Padşah dedi:

– Məlikməmməd, quşu gətirən oğlan onun yiyesini də gətirər.

Məlikməmməd dedi:

– Qibleyi-aləm, Gülxəsavaz quşunun yiyesini mən həradan gətirə bilərəm? Axı heç bilmirəm onu hardan axtarmaq lazımdı?

Məlikməmmədin sözünnən padşah yaman hirdəndi:

– İşinə bax, gətirməsən boynun vurulacaq, – dedi.

Məlikməmməd qanıqara, başıaşağı gəldi atın yanına. At onu bu halda görüb dedi:

– Məlikməmməd, sənə demədim, quşun tükünü götürmə? Quşu gətirdin, indi yiyesini isdiyir. A zalim oğlu, nə üçün tükü götürdü?

At belə deyəndə Məlikməmməd başdadı ağlamağa.

At dedi:

– Məlikməmməd, ağlama, darıxma. Bu gecə yatax, səhər yola düşərik. Olan-qalan kişişi də tök qabağıma.

Məlikməmməd dedi:

– Nə qədər kişişi lazımdı padşahdan alım.

At dedi:

– Olan bəsimdi. Sən get yat, sabaha hazırlaş!

Səhər Məlikməmməd qarıyla görüşüb atı mindi. Gəlib həmin dəryanın kənarına çatdırılar. At dedi:

– Məlikməmməd, Gülxəsavaz quşunun yiyesi dəryanın o biri kənarındadı. Var gücünə qırmancı vur mənə.

Məlikməmməd var gücünü cəmlədirib ata elə bir qamçı vurdı ki, atın gözdərindən qığılçım çıxdı. At yerinnən qopub onu dəryanın o biri kənarına addatdı.

At dedi:

– Məlikməmməd, bil və agah ol. Gülxəsavaz quşunun yiyesi o səfər olduğun daxmadadı. O daxmada dörd otax var. Əvvəlki qaydada otaxların üçünnən də keçib girərsən dördüncü otağa, qızı götürüb çıxarsan.

Məlikməmməd atın dediyi kimi bir-bir otaxlardan keçib çatdı dördüncü otağa. Dördüncü otağın qapısını açıb girdi otağa. Baxdı gördü burda Allah-tala qüdrətinnən bir dünya gözəli oturub. Qız onu görüb dedi:

– Ey cavan oğlan, sən burda nə qayrırsan?

Məlikməmməd dedi:

– Səni aparmağa gəlmışəm, ey pəri.

Qız dedi:

– Bəs canına yazığın gəlmir bura gəlmisən. Çoxları gəlib burda başlarını qoyub.

Qız belə deyəndə Məlikməmməd dedi:

– Canımdan qorxan olsaydım, bura gəlməzdim.

Qız baxıb gördü Məlikməmməd qoçaq oğlandı. Dedi:

– Səni Allah-tala mənim üçün göndərib. Bu div yeddi günlük yuxuya gedib. Onu elə-belə öldürmək olmaz. Bax, o taxçada bir şüşə var. Şüşəni çırp yerə, içinnən bir göyərçin çıxacaq. Göyərçinin başını üz, div ölücək.

Məlikməmməd taxçadan göyərçini götürüb qızın dediyi kimi elədi. Göyərçinin boğazını üzən kimi göy guruldu. ildirim çaxdı, yağış yağıdı. Div o saat dönüb oldu bir böcək. Məlikməmməd onu ayağıyla əzib cəhənnəmə vasil elədi.

Qız Məlikməmmədə dedi:

– Məlikməmməd, div sağ qala-qala biz burdan gedə bil-məzdik. İndi daha durmaq vaxtı deyil.

Qız vəzndə yüngül, qiymətdə ağır nə vardısa hamsını yiğışdırıldı. Elə ki, Məlikməmməd gördü qız hazırkı daxmadan çıxdılar. Gəlib çatdılardər dəryanın kənarına. Məlikməmməd atı minib qızı da təkinə aldı. At dedi:

– Məlikməmməd, mən göynən dənizin üsdünnən keçəndə nəbada danışasınız ha, yoxsa hamımız tələf olarıx.

Məlikməmməd ata güclü bir qırmanc vurdı. Gəlib dəryanın o biri tərəfinə düşdülər. At dedi:

– Qız, indi Məlikməmmədlə söhbət elə.

Qız dedi:

– Mən bilirəm, Məlikməmməd məni padşah üçün aparır.

At xəbər aldı:

– Qız, hardan bilirsən?

Qız dedi:

– Mən hər şeydən xəbərdaram. Çox oğlannar gəlib tələf olublar. Amma məni apara bilməyiblər.

Sonra qız üzünü Məlikməmmədə tutub dedi:

– Məlikməmməd, indi ki belədi, məni apar padşaha. Ancaq özümü başqa otağda saxlatdıracam ki, padşahın əli mənə dəyməsin.

Məlikməmməd qızı götürüb gəldi qarının komasına. Qarı

onlarla görüşüb qaçı padşahın yanına.

– Qibleyi-aləm, Məlikməmməd qızı gətirib, müştuluğumu ver.

Padşah bu sözə fərəhlənib qariya bir kisə pul verdi. Dedi:

– Məlikməmmədə de, qızı gətirsin saraya.

Qarı gedib padşahın sözünü Məlikməmmədə çatdırıldı. Məlikməmməd ata minib qızı da aldı tərsinə. Gəldilər saraya. Padşah sarayın qabağında onnarın pişvazına çıxıb öz dərgahına gətirdi. Qız padşaha dedi:

– Qibleyi-aləm, əmr elə mənə bir otaq ayırsınar, orda qalım, otağın açarı da özümdə olsun.

Padşah vəzirini çağırıb əmr elədi qız üçün məxsus bir otaq hazırlasınar.

Bəli, o günnən qız öz otağında qalıb yanına heç kimi buraxmırıldı. Padşah qızı görəndən onun dərdinnən dəli-divanə olmuşdu, sarayda özünə yer tapa bilmirdi. Axırda vəziri çağırıb dedi:

– Vəzir, gərək mən qızı alım. Dur get qızın yanına, elçiliyimi el!

Vəzir qızın yanına gedib padşahın sözünü ona çatdırıldı. Qız dedi:

– Vəzir, padşaha bir şərtinə gedərəm. Gərək dərya atının südündə çımib pak olsun. Hərgah padşah bu şərtimə əməl etsə, ona gedərəm. Qoy padşah dəryanın kənarında bir hovuz qayıtdırıb dəniz atının südü ilə doldursun.

Vəzir qızın yanından çıxıb tez padşahın yanına gəldi. Qızın şərtini ona dedi:

Padşah dedi:

– Vəzir, mən dərya atının südünü hardan tapım?

Vəzir dedi:

– Qibleyi-aləm, bu nədi ki, bunun da fikrini çəkirsən? Göndər Məlikməmməd dəniz atının südünü tapıb gətirsin.

Padşah fərəhlənib dedi:

– Əhsən sənə, vəzir, Məlikməmməd qoçaq oğlandı. Sü-

dü gətirsə o gətirər.

Padşah o saat ferraşdardan birini çağırtdırıb onun dalınca göndərdi. Sonra da vəzirə dedi:

– Vəzir, bənnaları yiğ, qoy dəniz kənarında bir hovuz tiksinnər.

Vəzir "baş üstə" deyib getdi. Bir az keçmiş Məlikməmməd padşahın hüzurunda hazır dayandı.. Padşah Məlikməmmədə dedi:

– Məlikməmməd, gərək bu dəfə də gedib dərya atının südünü gətirəsən. Südü gətirib dərya kənarındaki hovuza doldurasan.

Məlikməmməd dedi:

– Qibleyi-aləm, ədalətinə zor eləmə, dərya atının südünü heç gətirmək olar?

Padşah hırslınob dedi:

– Məlikməmməd, mənnən sənə demək. Gətirməsən, boynunu vurduracam.

Məlikməmməd bikef gəldi atın yanına. At onun bu halını görüb xəbər aldı:

– Məlikməmməd, padşah indi bizdən nə isdiyir?

Məlikməmməd dedi:

– Dərya atının südünü.

At dedi:

– Məlikməmməd, heç ürəyini sıxma. Dərya atının südünü gətirəcəyik. Burda bir iş var. Amma sənə demiyəcəm. Sonra özün bilərsən.

Bir neçə günən sonra bənnalar dərya kənarında hovuzu tikib qutardılar. Bir gün padşahın yanından ferraş gəlib Məlikməmmədə dedi:

– Məlikməmməd, qibleyi-aləm buyurur gedib dərya atının südünü gətirəsən.

Məlikməmməd ferraşı yola salannan sonra tövləyə, atın yanına gəlib padşahın sözünnən onu hali etdi.

At dedi:

– Məlikməmməd, fikir eləmə, at südünü də gətirəcəksən. Bu vaxtadək deməmişdim, indi bil və agah ol! Mən dərya atıyam. Südüçün getdiyin at da mənim anamdı. Mənim bir nişanım səndə olmasa, südü gətirə bilməyəcəksən. Elə ki, dəryaya catdın, cilovumu suya salarsan. Görəcəksən dərya dalgalanıb təlatümə gəldi. Elə ki, dərya sakitləşdi, anam sudan çıxacaq.

Məlikməmməd atın cilovunu götürüb dəryaya gəldi. Cilovu suya salan kimi dərya çalxalandı, təlatümə gəldi. Bir qədər kecmiş sakitləşdi. Bir də Məlikməmməd baxıb gördü dəryadan bir at çıxdı. At onnan xəbər aldı:

– Məlikməmməd, oğlum necədi?

Məlikməmməd dedi:

– Oğlun mənimlədi. Padşah indi məni dərya atının südüçün göndərib.

At dedi:

– İndi ki, oğlumun cilovu səndədi, sənə süd verərəm. Südümü hara sağacaxsan?

Məlikməmməd atı hovuzun yanına gətirib südünü hovuza sağdı. Hovuz başabaş südlə doldu. At dedi:

– Məlikməmməd, gözün oğlumun üstündə olsun.

At bunu deyib yenə dəryaya girdi. Məlikməmməd ordan düz gəldi padşahın sarayına. Padşah onnan xəbər aldı:

– Məlikməmməd, dərya atının südü nə oldu?

Məlikməmməd dedi:

– Qibleyi-aləm, dərya atının südü hovuzdadı.

Padşah dedi:

– Öhsən, Məlikməmməd. Azadsan, gedə bilərsən.

Padşah tez vəzirini çağırıb dedi:

– Vəzir, qızə de, dərya atının südü hovuzdadı. Daha sözü nədi?

Vəzir qızın yanına gedib dedi:

– Xanım, qibleyi-aləm şərtinə əməl elədi. Dərya atının südü hovuzdadı.

Qız dedi:

– Padşaha deyərsən gecə ay çıxanda Məlikməmmədi özüylə götürüb gələr yanına.

Əlqərəz, gecə fərraş gəlib padşahın sözünü Məlikməmmədə yetirdi. Məlikməmməd ata dedi:

– Padşah yenə məni çağırır. Görəsən gecənin bu vaxtı nə ola bilər?

At dedi:

– Məlikməmməd, bu dəfə səni padşah yox, qız çağırır. Qız aparıb padşahi dərya atının südündə çıxımdırıb başını batıracaq.

Məlikməmməd atdan ayrılib saraya getdi. Padşah Məlikməmmədi özüylə götürüb qızın yanına gəldilər. Demə, qız onnarı gözdəyirmiş. Dedi:

– Qibleyi-aləm, gəl gedək dərya kərarına.

Hər üçü bir-birinə qoşulub gəlib dərya kənarına çatdırılar. Qız padşahı hovuzun kənarına gətirib dedi:

– Qibleyi-aləm, mən əhd eləmişəm kim, məni almaq istə, əvvəl gərək dərya atının südündə çımib pak ola! İndi biz Məlikməmmədlə qırğaç çəkilək, sən süddə çım!

Qızla Məlikməmməd çəkilib gedənnən sonra padşah soyunub hovuza girdi. Bir azdan qız Məlikməmmədə dedi:

– Məlikməmməd, gedək görək padşah nə qayırır?

Qayıdış gördülər padşah yoxa çıxıb, amma hovuzda bir tısbağı o tərəf bu tərəfə üzür. Məlikməmməd təəccübə xəbər aldı:

– Bəs padşah hanı?

Qız dedi:

– Məlikməmməd, padşah odu ha, tısbağıdı. Südü cadulamışdım, canımız onnan qurtarsın.

Məlikməmməd xəbər aldı:

– İndi bəs nə edək?

Qız dedi:

– Məlikməmməd, bil və agah ol. Mən pərilər padşahının qızı Pəridux xanımam. Neçə illərdi ki, Kaş-kaş divi məni

atamın bağının oğurlamışdı. İsdiyirdi məni özünə arvad eləsin. Mən onu yaxın buraxmayanda gedib üstəlik quşumu da oğurlayıb götirdi, bəlkə mən razı olam. Sənnən daha nə gizlədim, utanmadan keçib. Əhd eləmişdim, kim məni Kaş-kaş divinin əlinnən xilas eləsə, ona ərə gedim. İş elə gətirdi, sən azad elədin. Səhərin açılmasına az qalıb, gəl elə burda gözləyək. Səhər gedərik saraya.

Məlikməmməd də başına gələnləri Pəridux xanımı nəql elədi. Sonra Məlikməmməd dedi:

– Pəridux xanım, əvvəl gedərik qarının daxmasına, sonra da saraya.

Bələ də razılaşdırılar. Bu söz-söhbətnən gecəni keçirdilər.

Səhəri gün tezdən Məlikməmməd Pəridux xanımı gətirdi qarının daxmasına. Həyətə girən kimi getdilər atın yanına. At Pəridux xanımı görüb dedi:

– Pəridux xanım, xoş gəlmisən.

Sonra Məlikməmməddən xəbər aldı:

– Padşah necə oldu, Məlikməmməd?

Məlikməmməd atı məsələdən hali edəndə at dedi:

– Məlikməmməd, yadindadı, padşah səni dərya atının dalınca göndərəndə dedim burda bir iş var.

Ordan Pəridux xanımla Məlikməmmədi getdilər padşahın sarayına. Pəridux xanım vəziri çağırıb şahın başına gələni ona danişdi. Pəridux xanım vəzirə dedi:

– Vəzir, şəhər əhlini meydana yiğ.

Vəzir şəhər əhlini meydana yiğdi. Pəridux padşahın əməllərini camaata əyan elədi. Camaat Məlikməmmədi özdərinə padşah seçdi.

Məlikməmmədlə Pəridux xanım qırx gün, qırx gecə toy çalıdırıb murad hasıl elədilər.

Nağıl burda bitdi. Nağıl getdi o tərəfə, mən gəldim bu tərəfə. Nağıl sizdən uzaxlaşdı, mən isə yaxınlaşdım.

İSGƏNDƏRİN QUŞLAR ŞAHINDAN XƏRAC ALMASI

Biri variydi, biri yoxuydu. Keçmiş zamannarda İsgəndər addı bir padşah var imiş. Bu İsgəndər padşah müharibə eliyə-eliyə bütün padşahların məmlekətlərini alır. İsgəndər padşah bütün torpaxları tutduxdan sora dəryadakı balıxlardan da vergi almaq xəyalına düşür. Ona görə bütün qoşunnarını dəryanın qirağına yiğib əmr edir:

– Hər adam gündə bir vedrə bu dəryadan su götürüb kənara atsın. Belə getsə qoşun dəryanın suyunu qutaracaq. Buna görə bəlkə, balıxlardan vergi verələr.

Bunu görən balıxlardan padşahı deyir:

– Bu ləli aparıb dəryanın qirağına tulla!

Həmin balıx ləli götürüb dəryanın kənarına tullayır. Bunu İsgəndər padşaha xəbər verir. Padşah ləli gətizdirib görür ki, bu o qədər qiymətli ləldi ki, tayı-bərabəri yoxdu. Odu ki, qoşunu burdan çəkib gedir. Bu hadisədən bir xeyli vaxt keçir. Padşah vəzirinə deyir:

– Vəzir, atlan bir şikara çıxax.

Onlar atlanıb şikara çıxırlar. Şikardan qayıdanda onlar hardan keçirsə, vəzir camaatı qovub deyir:

– Şah gəlir, çıxın yoldan!

Bu zaman görüllər bir qoca yolun kənarında oturub nə isə yamayırlar. Vəzir qocanın üstünə qışqırıb deyir:

– Tez burdan çıx get!

Vəzir qamçı ilə qocanı vurur. Padşah gəlib keçəndə qoca deyir:

– Hayif sənin kimi padşaha, hər yerdən bac aldın, Şahi-Şonqardan bac ala bilmədin.

İsgəndər padşah qocanın bu sözlərini eşidir. Saraya çatan kimi qırmızı geyinib taxta çıxır, deyir:

– Vəzir, kim olduğunu gərək mənə deyəssən, mən gedib ondan bac alam, əgər deməsən, sənin boynunu vurduracağam.

Vəzir mətdəl qalır. Şahi-Şonqarın kim olduğunu bilmir. Padşah bir də deyir:

– Vəzir, əgər Şahi-Şonqarın kim olduğunu tapmasan, boynunu vurduracam.

Vəzir naəlac qalıb qırx gün möhlət isdədi. Padşah ona qırx gün möhlət verir, otuz doqquz gün gəzir, ancaq Şahi-Şonqarın kim olduğunu bilmir ki, bilmir. Qayıdış evinə gəlir. Arvadı görür ki, vəzir yaman bikefdi, rəngi tamam qaçıb. Heç bu həmişə kefdə, damaxda olan vəzirə oxşamır. Vəzirdən xəbər alır:

– Vəzir, sənə nolub?

Vəzir deyir:

– Arvad, sabah mənim olən günümdü.

Arvadı soruşur:

– Niyə?

Vəzir deyir:

– Sabah şah məni öldürəcək. Bir gün biz şikardan qayıdanda bir qoca şaha eşitdirib ki, Şahi-Şonqardan bac al. İndi padşah mənə qırx gün möhlət verib ki, Şahi-Şonqarın kim olduğunu öyrənəm. Mən də öyrənə bilməmişəm. İndi sabah qırx gün tamam olur. Padşah məni öldürəcək.

Arvadı deyir:

– Sən bu sırrı yalnız o qocadan öyrənə bilərsən. Yalnız qoca sənə Şahi-Şonqarın kim olduğunu deyə bilər. Əgər deməsə onda padşah səni öldürəcək.

Vəzir elə həmin gün axtarıb qocanı tapır. Qocadan soruşur:

– Ey qoca, Şahi-Şonqar kimdi, hardadı?

Qoca deyir:

– Vəzir sənsən, mən yamaqçı qocayam. Mən hardan bilim kimdi?

Vəzir çox yalvarır, nə qədər bəxşış vəd edirsə də, qoca heç nə demir. Axırda vəzir naəlac qalıb gəlir padşahın hüzuruna.

Şah soruşur:

– Vəzir, necə oldu, Şahi-Şonqardan bir xəbər gətirdinmi?

Vəzir deyir:

– Padşah sağ olsun, Şahi-Şonqardan ançax xəbər tutdum.

Onun haqqında yalnız bir qoca bilir. Ona da nə qədər bəxşis vəd elədimşə, bu sirri mənə açmadı.

Şah əmr edir:

– Gedin qocanı bura gətirin!

Qocanı şahın hüzuruna gətirillər. Şah qocadan soruşur:

– Qoca, Şahi-Şonqar kimdi?

Qoca deyir:

– Şah sağ olsun, mən sənnən pul almırəm, mal almırəm, çörəyini yemirəm. Qabağında vəzirin var, zəhmət çəksin o desin.

Şah deyir:

– Qoca, əgər bu sirri mənə desən, səni dünya malının qanı edərəm.

Ancax qoca bir söz deməyib dayanır ki, o vəzirin işidi, vəzir desin.

– Padşah sağ olsun, mənə sizin sağlığınızdan başqa heç bir şey lazım deyil, amma sizin vəziriniz deyiləm ki, sizi sirrdən xəbərdar eliyəm.

Şah deyir:

– Qoca, səni özümə vəzir götürəcəm, bu vəziri isə öldürəcəm, sən bu sirri mənə aç!

Qoca deyir:

– Qibleyi-aləm sağ olsun, vəziri öldürməyə razı olmaram. Ancax onun bütün var-dövlətini əlinnən alasan, özünü də torpağınnan sürgün eləsən, onda Şahi-Şonqarı diridir tutub sənə çatdıraram.

Şah əmr eləyib vəzirin var-dövlətini əlinnən alıb özünü də sürgün eliyir. Qocanı yanında saxlayır. Qoca deyir:

– Şah sağ olsun, gərək nə isdəsəm mənə verəsiniz.

Şah razı olur. Qoca belə car çəkdirir:

– Bu gecə kimin uşağı olubsa, gətirsin padşahın hüzuruna. Şah ona otax, yemək, paltar, pul verəcək.

Car çəkilənnən sonra iki nəfər uşağını gətirir ki, mənim bu gecə oğlum olub.

Həmin uşaqlara yaxşı şərait yaradırlar. Əmr verilir ki, heç kəs uşaxların üzünə baxmasın. Anaları uşaxları vaxtlı-vaxtında yedizdirir, ançax uşaxların üzünə baxmırlar. Uşaxlar burda qalmaqda olsun, xəbəri eşit qocadan.

Qoca iki qızılquşu gətirib uşaxların beşiyinin başına qoyur. Uşaxlar quşlarla oynamaya başlayırlar. Bu uşaxlar quşların dilini öyrənməyə başlayır.

Nağıl dili yüyrək olar, uşaqlar böyüüb həyət-bacada oynamağa başlayırlar. Bir gün qoca uşaqlara deyir:

– Uşaxlar, quşlardan soruşun ki, sizin padşahınız kimdi?

Uşaxlar qocanın tapşırığını yerinə yetirirlər. Quşlar deyirlər:

– Bizim padşahımız Şahi-Şonqardı.

Uşaxlar quşdarın sözdərini qocaya çatdırırlar. Qoca uşaqlara deyir:

– Quşlardan soruşun ki, Şahi-Şonqar heç gəzməyə, şikara çıxmır mı?

Uşaqlar qocanın sualını quşlara verirlər. Quşdar deyir:

– Şahi-Şonqar həftədə bir gün şikara çıxır.

Qoca soruşur:

– Şahi-Şonqarın vəziri kimdi.

Uşaxlar bunu quşdardan xəbər alırlar. Quşdar deyir:

– Həftədə bir quşdardan biri Şahi-Şonqarın vəziri olur.

Qoca indi xəbər alır:

– İndi də quşdardan öyrənin görək, onu bizə göstərə bilərlərmi?

Quşlar deyirlər:

– Bəli, göstərərik, bu şərtlə ki, evdən çıxax.

Uşaxlar quşdarın sözdərini qocaya çatdırırlar. Qoca imarətin qabağında bir yeri dərin qazdırır. Üstünü də yüngülçə

örtdürür. Gətirib quşdarı burya bağlayıllar. Uşaxları da quşdarın yanına gətirillər. Aradan bir neçə gün keçir. Şahi-Şonqar öz dəstəsiylə gəzməyə çıxır. Qızılquşdar Şahi-Şonqarı uşaxlara göstərillər. Uşaxlar da bunu qocaya xəbər verirlər. Qoca deyir:

– Quşdarın dili ilə Şahi-Şonqarı söyüñ!

Uşaxlar qocanın sözünü yerinə yetirirlər. Şahi-Şonqar bunu eşidib bərk qəzəblənir. Onun vəziri deyir:

– Bu, bəni-adəm işidi.

Vəziri Şahi-Şonqarın dəstəsini yerə enməyə qoymur, dəstə keçir. Qoca uşaxlara deyir:

– Quşdardan soruşun görək siz onlara bu qədər söydünüz, niyə onlar aşağı enmədilər?

Quşdar deyirlər ki, Şahi-Şonqarın vəziri bizim cinsdəndi. O qoymadı enməyə.

Aradan bir az keçir. Şahi-Şonqar yenə burdan keçəndə başlayıllar onu söyməyə. Onlara hücum çəkəndə öz dəstəsilə tələyə düşür. Şahi-Şonqar qızılquşdara deyir:

– Ey qızılquşdar, siz məni niyə söydünüz ki, mən də burda tələyə düşdüm.

Quşdar deyirlər:

– Padşah sağ olsun, biz sənə söymədik. Biz də burda dustağıq. Səni bu uşaxlar söydü.

Qoca Şahi-Şonqar quşunu aparıb İsgəndər şaha təhvil verib deyir:

– Şah sağ olsun, sənə söz vermişdim ki, Şahi-Şonqarı diri tutub gətirrəm. Budur, gətirmişəm.

İsgəndər padşah deyir:

– Ey qoca, sən bu quşdarı tutub gətirmisən, mən onunla necə danışım ki, mən bütün aləmdən bac almışam, o da mənə bac versin.

Qoca uşaxları çağırıb deyir:

– Şahi-Şonqara deyin ki, bizim padşahımız onnan bac isdəyir.

Uşaqlar qocanın sözdərini Şahi-Şonqara deyirlər. Quşdar

padşahı deyir:

– Məni siz tutubsunuz, mən burda əsirəm, mən sizin padşaha necə bac verim? Yaxşısı budu ki, siz padşaha deyin ki, məni azad eləsin gedim ona bac-xərac gətirim.

İsgəndər padşah razı olmayıb deyir:

– Məni onu buraxsam, o gətirib mənə heç bac verərmi?

Şahi-Şonqar belə olanda deyir:

– Onda qızılquşdardan birini göndərin, gedib bac gətirsin.

İsgəndər şah qızılquşdarın birini buraxır. Ancaq xəbərdarlıx edib deyir:

– Ey Şahi-Şonqar, əgər o quş qayıtmasa, səni öldürəcəm.

Şahi-Şonqar deyir:

– Ey qızılquş, gedin mənim imarətimin başında bir lələk var, o lələyi götürüb gələrsən.

Qızılquş Şahi-Şonqar padşaha təzim eliyərək uçub gedir. Bir neçə gün keçir. Qızılquş lələyi gətirib Şahi-Şonqara verir. Şahi-Şonqar şah isə həmin lələyi qocanın qarşısında yerə qoyur. Qoca da lələyi götürüb İsgəndər padşaha verir, deyir:

– Padşah sağ olsun, bu lələk o qədər qiymətlidi ki, ona heç bir sərraf, heç bir zərgər qiymət qoya bilməz.

İsgəndər padşah lələyi götürüb Şahi-Şonqarı və qızılquşdari azad eliyir. Ağılı qocanın köməkliyi ilə İsgəndər padşah quşlar şahından da bac ala bilir.

Göydən üç alma düşdü, biri nağıl söyləyənin, biri nağıla qulaq asannarın, biri də nağılı yadında saxlayannarın.

HƏMZƏNİN NAĞILI

Bi dənə kişi varıydı. Arvadı, bir də oğluynan yaman kəsib yaşıyırıldılar. Kişi gedirdi ovçulux-zad eliyirdi, gəlip dolanırdılar. Oğlu da xırdayıdı. Gedənin də adı Həmzəydi.

Gəldi bo uşax bir az böyüdü. Bı kişi öldü. Gedə gedirdi, gəzirdi bi şey tapbördi yiməyə. Anası birnin paltarını yuyurdu, birnə xamır yoğururdu, birnə yorğan-döşək salırdı, onnan dolanırdılar. Bi günüsü gedə didi ki, gedəcəm oyçulux eliyəm. Bir az ayın-oyun vurum getirim, həm onu satım, həm də iyəh.

Gedə getdi, bir tufəg aldı.

Didi:

– Ay ana, dədəmin peşəsi nəydi?

Didi:

– Dədən oyçuydu, həm də meşədən odun-modun qırıp gətirirdi, özümüzçün dolanardıx. Ana onun tufəgi qalmayıb?

Didi:

– Nə bilim, dama çıx gör.

Çıxır, baxır görür kü, paslanmış bi tufəg var. Gedir onu qayıtdırır dəmirçiyə. Götürür gedir. Anasına diyr ki, pendirçörək ver, mən gedim oya. Anası diyr:

– Sən nə bacarırsan, sən getmə.

Diyir:

– Yox, getməliyəm.

Getdi, gördü kü bi dağ. Dağa çıxdı. Dağı çox axtardı, gördü kü bir heyvan var, par-par parıldırıyır, gün kimi yanır.

"Allah, mən bunu nə təhər atım?" öz-özünə diyr. Atdı. Sora dərisini soydu. Ağacın üstünə salıb, paçcahın öyünün altının yol var idi, ordan keçirdi. Paçcah gördü kü, bir uşaq bir dəri aparır, şirmayı dərisinnən, şahlara layix şeydi. Vəzirinə diyr:

– Düş-düş, şirmayı dərisidi, onu al, gətir.

Getdi ki:

– Gedə, bu nədi?

Uşaq dedi ki oydu, vurmuşam. Dərisi parılıyyır, aparıram özümə.

Didi:

– Gə, padçahın yanına.

Gədə çıxdı paçcahın yanına. Dərini də apardı.

Didi:

– Ay oğul, bu dərini sən hardan almışan?

Didi:

– Dağdaydı, vurmuşam.

Didi:

– Neçəyə diyirsən?

Didi:

– Birinci işimdi, mən nə bilim? Qiymətini bilmirəm. Atmamışam, satmamışam. Bilmirəm. Özünə, insafına nə gəlir, ver.

Didi:

– Vəzir, get buna bir çanax qızıl ver.

Vəzir getdi bir çanax qızılı ölçüdü, torbaya tökdü, buna isə bir qızıl verdi. Gedə bu qızılı cibinə qoyub getdi. Getdi anasının yanına.

Didi:

– Ana, belə-belə iş görmüşəm. Vəzir qızılın hamısını götdü. Məə bir qızıl verdi.

Anası didi:

– Zərəl yoxdu.

Qızılı anasına verdi.

Sabahı günü birsi padşaha qonax gəlmışdı. O padşah şirmayı dərisini vurdı ora. Qonax baxdı, didi:

– Paçcah sağ olsun, bunu sən hardan almışan.

Didi:

– Almışam da. Puluynan almişam.

Didi:

– Bunnan mən də axtarıram, tapbıram. Puluynan ver məə.

Didi:

– Bunu kim ala bilər?

Didi:

– Mən.

Padşah buna çox baxdı-baxdı, çıxıb getdi. Padşah vəziri çağırıldı, didi:

– A vəzir, mənim bu otağında nə çatmır?

Didi:

– Hələ səən otağında bahar fəslə çatmır.

Didi:

– Onu kim gətirə bilər?

Didi:

– Bunu gətirən köpəy oğlu onu da gətirə bilər.

Çaparax Həmzəni gətirdilər.

Həmzə diyir:

– Nə fikirrəşirsən?

Padşah diyir:

– Sənnən bir bahar fəslə isdəyirəm.

Didi:

– O harada olar?

Didi:

– Bilmirəm.

Didi:

– Harada olar, o gözüün içində, axdar tap.

Gedə piləkənnən necə düşürsə, bir Allah xəbər tutur.

Anasına diyir:

– Ana, padşah mənnən bir bahar fəslə isdiyir.

Didi:

– Oğul, qorxma. Gedirsən, paçṭaha diyirsən, qırx dənə gəmi qızıl pulnan, qırx dənə də gəmi gümüş pulnan, özü də sənin pulunnan yox, vəzirin pulunnan. Onun da içi dolu gərməh, konfet, kişmiş, xurma isdiyirəm. Gedəcəhsən, balıxlara padşahının toyudu. Apar orda gələnə də töh, gedənə də. Balıxlara gedip xəbər vercəh ki, burda bir adam var. O, səni

çağırcax.

Gəldi paçṭahın yanna.

Didi:

– İş var.

Didi:

– Nə iş var?

Didi:

– Qırx dənə qızıl gəmi, qırx dənə gümüş gəmi. İçi dolu gərməh. Verin buna. Dəryadan gedirəm. Sabayının gedirəm. Əma hamısı vəzirin puluynan olsun. Gəmilər dəryada od tutub yancax.

Didi:

– Vəzir, nə fikirrəşirsən?

Didi:

– Nə bilim?! Bilmirəm, nə fikirrəşirəm?! Gedim, düzəldim.

Getdi, düzəlddi. Daa öydə bir avadannıx da qalmadı, hamsını satdı. Gərməyi də doldurdu üçinə.

Anası didi ki, gedərsən qıraxda çınar ağacının yanında gəmiləri saxlıyarsan. Orda gərməyi basarsan balıxlara. O, səni çağıracaq, balıqlar padşahı. Onda gedip diycəh ki, üsdə mənim bir oğlum var. Orda bir həftədi camaata gərmə verirsən. Nə səbəbə verirsən? Diyirsən ki eşitmişəm, balıqlar padşahının bir dənə oğlu var. Ona toy eliyir. Mən olara şirinnih paylıyram. Onda balıqlar paçṭahı soruştax ki, nə isdəyirsən mənnən? Diyciysən ki, bahar fəslini isdiyirəm.

Diyəndə ki, hamısı hazırlı, otdu, sürdü getdi.

Bir həfdədi, balıxlara gərmək verdi, xurma kişmiş, qanfet, hər şey.

Balıqlar padşahına xəbər getdi ki, əshi buratan yedirib bizi.

Didi:

– Gedin, unu mənim yanımı gətirin.

Gəlip apardılar.

– Salam, – didi.

Didi:

– Oğul, bir həfdədi balıxlara gərməh verirsən. Nə səbəbə unu verirsən?

Didi:

– Eşitmışəm ki, sənin bir oğlun var. Toy eliyirsən, bir həfdədi. Mən də şirinnih verirəm.

Didi:

– İsdə görüm, mənnən nə isdiyirsən. Sən məə bu yaxşılığı elədin.

Didi:

– Mən sənnən heç şey isdəmirəm. Biccə bahar fəslini isdiyirəm.

Didi:

– Baho, o mənim arvadıma cehiz verilip. Arvada diyim, görüm boyun qoyurmu?

Arvada didi. Arvat da didi:

– O ki məəm oğlumun işinə u formu – camahata yeməh, gərməh verip, mən ona qurban eliyirəm. Aparsın.

Gəldi otdu gəmidə. Gəminin hamsını basdı, qırdı, tökdü dərəyə. Biccə gəmiynən getdi. Getdimi, bahar fəslini də apardı. Bahar fəqli getdi.

Didi ki, salam.

– Əleykəsalam. Bahar fəqli.

Görür kü, çiçək, gül, hər şey. Baxır vəzir. Padşah vəzirə diyr:

– Buna iki çanax qızıl ver.

İki çanax ölçür. Qızılları torbaya tökür. Həmzəyə də iki dənə qızıl verir. Həmzə də qızılı cibinə qoyub gəlir anasının yanına.

Diyir:

– Ana, bu əziyyətə belə-belə elədi.

Anası didi:

– Zərəl yoxdu.

Paççah vəzirə dedi:

– Məəm öyümə daa nə yaraşır?

Didi:

– Çin paççahının qızı yaraşır bura. Səən arvaduvun günü keçip, qocalıp.

Didi:

– Bahar fəslini kim gətirip, o köpəyoğlu bunu da gətirər. Getdilər. Həmzə gəldi. Paççah didi:

– Get yat! Sabayinnan oturup gələrsən. Gedip Çin padşahının qızını gətirərsən.

Fikirrəşdi, fikirrəşdi, gəldi anasının yanna, didi:

– Paççah indi də Çin padşahının qızını isdiyir.

Anası didi:

– Qəm eləmə. Bi dənə keyfini pozma. Üş dənə qızıl gəmi qayıtdır. Gəmiynən gedərsən Çin padşahının şəhərinin yanında dayanarsan.

Getdi də. Həmən yerdə dayandı. Əma qumaş paltar alıp satırdı. Elə qumaş paltar satırdı ki parıldayırdı lap lampa kimi.

Diyir, get bax. Mən də gedim baxım.

Qız gedip baxır. Həmzə diyr:

– Nəyə baxırsan? Gəl otur bunun üsdündə, hamısı var, bax, hansını isdiyirsən, götür. O satır hamsını.

Qız gəlir ki, bunnarı açıp baxa.

Gəmini işə salır.

– Ay aman, saxla, ay aman, saxla.

Saxlamır, götürür, gedir. Xəbər gəlib çatan kimi Çin paççahının qızını gətdi. Qabağına gedip gətdilər, qoydular öyə. Qız paççaha belə baxdı ki, qoçalıp, didi:

– Sən məni özuva gətirmisən, yoxsa oğluva?

Didi:

– Oğlum öylənip, ayrı yerdədi, özümə.

– Onda məəm atım var, gedip gətirsinnər, onu sağıdırı, onun südündə ciməsən, olassan on beş yaşında oğlan, maa yarıyarsan, yoxsa yarımırlısan maa.

Didi:

– Onu kim gətirər?

Didi:

– Məni gətirən gətirər.

Həmzəni çağırıldılar.

Didi:

– Get Çin padşahının atını gəti.

Həmzə gəldi anasının yanına.

Anası soruşdu:

– Nolup?

Didi:

– Gəldi padşah didi ki, belə.

Anası didi:

– Paçaha diyərsən ki, dörd dənə gəmi qayırsın qızıldan.

İçinə də saqqız alsın yiğsin. Saqqız.

– Yaxşı.

– Saqqızı əridip atın belinə yapışdırıp, hoppanıp atın üsdündə oturarsan. Qızı da ötürərsən atın yanına. O at qalxacaq bəlkəm on metrə. Götürüp diycəh kin oğlan, isdə mənnən, görək nə isdiyirsən. Dinən səni filan şəhərə aparmax isdiyirəm. Əma, atdan düşsən, ölcəksən.

Gəldi padşaha didi. Padşah didi:

– Onu kim eliyə bilər?

– Vəzir.

Vəzir getdi bunu düzəltdi. Canaxnan qızılları almışdı ax!

Həmzə getdi həmən şəhərdə dayandı. O dayandığı yerdə. Atdar gəldi, töküldü. Beş dənə at. Saqqızı götürüb atırdı. Atdar ceyniyirdi. Bunun balaları saqqızı qırıp hazır elədi. Atın belinə basdı. Beş atın anasının belinə basdı. Özü hoppandı, çıxdı atın belinə. At qalxdı.

Didi:

– Mənnən nə isdəyirsən, Həmzə, isdə.

Didi:

– Sənnən heş şey isdəmirəm. Səni aparmax isdiyirəm. Filan paçğahın yanına. Balalar qaldı. Həmzə işdi. Uçurdu. Gəmiləri saldı suya, qırdı, tökdü, hellədi.

Qız didi ki gedin atı sağın. Qaravaşdar atı sağdı. Gətdilər bi tiyan. Tiyana tökdülər. Otağın içində, xalçanın üsdə. Tiyanada süd qaynayırdı. Padşaha didi ki soyun, otur içində.

Didi:

– Qardaş, mən qorxuram.

– Gir ora.

– Həmzə, gir bura!

Həmzə soyundu, atdı özünü tiyanın içində. Oldu göçək bir oğlan.

Didi:

– Vur bunun boynunu.

– Bir-bir buların boynunu vurdur. Həmzə oldu padşah. Vəzir də belə getdi.

Olar yidi, işdi, yerə keşdi, siz də yeyin, ömrüüzə çatın.

YOXSUL QIZI İLƏ ŞAHZADƏ

Biri variydi, biri yoxuydu, keçmiş zamannarda bir padşah variydi. Bu padşahın da bir oğlu variydi.

Şahzadə heç bir elmə yiye-lənməmişdi. Padşah carçılarını hər tərəfə göndərib car çəkdirdi:

– Kim qırx günə kimi oğluma yazıl-oxumağı öyrətsə, ona çoxlu bəxşış verəcəm.

Uzax bir kənddə bir kişi yaşayirdi. Bu kişinin də bir qızı var idi. Kişi carçıların xəbərini qızına söylədi:

– Qızım, kim şahzadəyə yazıl-oxumağı öyrədə bilsə, ona çoxlu bəxşış verəcəklər.

Qız atasına dedi:

– Ata, sən get padşaha söyle ki, mən onun oğlunu öyrədərəm.

Kasib kişi saraya yollandı. Padşaha baş əyib dedi:

– Padşah sağ olsun, əgər izn versəniz, mənim qızım oğlunuza yazıl-oxumaq öyrədə bilər.

Padşah dedi:

– Yaxşı, razıyam.

Şahzadəni kasibinin evinə gətirdilər. Qız padşah oğlunun üzünə baxıb öz-özünə fikirləşdi: "Əgər mən də başqaları kimi bu zırramaya elm öyrətsəm, qırx günə yox, heç yeddi ilə də heç nə öyrədə bilmərəm. Mənə isə lazımdı ki, o, bir ayın içində hər şeyi öyrənsin".

Qız başdadı şahzadəyə dərs verməyə. Qız nə dedisə, oğlan güldü, civinnən aşixları çıxartdı. Lakin oğlan heç aşixları ata da bilmədi, qız aşixları onun əlinnən alıb pəncərədən kənara tulladı. Şahzadənin canına qorxu düşdü. O, bildi ki, bu qıznan zarafat eləmək olmaz. Qız bir aya kimi şahzadəyə yazılmağı-oxumağı öyrətdi. Oğlanı saraya gətirdilər. Padşah vəzir-vəkilini çağırıb dedi:

– Yoxlayın görək oğlum nə öyrənib.

Şahzadəyə bir kitab verdilər. O, kitabda yazılınnarı asan-

nıxlə oxumağa başladı. Hami təecübə oğlana baxdı.

Padşah bunnan çox sevindi. Kasib kişiyə və onun qızına çoxlu bəxşislər verdi.

Günnərin bir günü şahzadə padşahın qırxinci otağında bir qız şəkli görüb yatağa düşdü. Üzüqoyulu uzandı. Qırx gün dilinə bir qurtum su da vurmadi. Padşah qüssələndi, yenə öz carçılarını hər tərəfə yolladı, dedi:

– Hər tərəfə elan eliyn, kim mənim oğlumu danışmağa məcbur eləsə, o adama çoxlu bəxşış verəcəm.

Bu məmləkətdə bir qarşı yaşayirdi. O, carçıların qışqırtısını eşidib dedi:

– Mən saraya gedib padşahın oğlu ilə səhbət edəcəyəm.

Bu qarşı saraya gəldi. Padşahın oğlu ilə səhbət eləməyə başladı. Ona dedi:

– Ay oğlum, nə olub? Niyə qəmli dayanıbsan?

Şahzadə dedi:

– Əgər bu şəklini gördüyüüm qızı almasam ölənə qədər yerimdən tərpənməyəcəm.

Qarşı dedi:

– Bizzət altı aylıq məsaflədə bir ölkə var. O ölkənin bir gözəl qızı var. Sənin gördüğün şəkil həmin qızın şəkli. O həmin qız üzünü yeddi ipək örtüklə örtür. Onun gözəlliyyi işix saçır. O qız o adama ərə gedəcək ki, onu üç dəfə danışmağa məcbur eləsin. Hər hansı bir adam bu işə girişsə, ancax isdəyinə çatmasa, başını itirəcək.

Padşah oğlu o saat atlanıb yola düşdü. Padşah oğlu az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir şəhərə çıxdı. Burda yeddi minarə vardı. Soruşdu:

– Bu minarələri kim tikib?

Bir çoban dedi:

– Ay qardaş, bu minarə deyil. Bizim bir zalim padşahımız var, onun bir qızı var. Qız xalqa elan edib ki, kim onu üç dəfə danışdırısa, onunla evlənəcəyəm. O qızı almax isdəyənnər çox olub, lakin onlardan heç biri qızın danışmağını eşidə

bilməyib. Onların hamısının boynunu vurdurub, başlarından bu minarələri ucaldıblar.

Şahzadə şəhərə daxil olub saraya tərəf üz qoydu. Padşah qızı deyildiyinən də gözəl idi. Qızı görən kimi padşah oğlu donub qaldı. Bilmədi ki, nə desin. Qız onun nə isdədiyini soruşdu.

Oğlan dedi:

– Səninlə aşix-aşix oynamamaq isdiyirəm.

Qız aşix götürdü. Onnar oynamaga başdadılar. Qız oyunu uddu. Padşah oğlu nəyi vardısa hamısını uduzdu. Padşah qızı onu dəyirmana gördərdi ki, orada işləsin.

Padşah oğlu düz yeddi il dəyirman daşını fırlatdı. Günnərin bir günü o, dəyirmanda işliyirdi, bu vaxt o, at ayaxlarının tappiltisini eşitdi. O, həyətə çıxdı. Bir neçə tacır gördü. Soruşdu:

– Hara gedirsınız, yolunuz hansı tərəfdədi?

Tacirlər dedilər:

– Gün çıxan ölkəsinə.

Oğlan dedi:

– Mən sizə bir məktub versəm, onu həmin ölkənin padşahına verərsinizmi?

Tacirlərdən biri dedi:

– Çatdırarıx.

Padşah oğlu bir kağız yazdı: "Mən gözəl şah qızı ilə evlənməyə gəlmışdım. İndi onun əlində əsirəm. Yeddi ildi ki, dəyirmanda daş hərlədirəm. Məni ancax kasib qızı xilas edə bilər".

Padşah oğlu bir kağız verdi. Tacirlər həmin kağızı gətirib padşaha verdilər. Padşah kağızı oxudu. Tez yoxsul qızı tapıb ona tapşırıdı ki, tez yola düşsün.

Kasib qızı tövlədən ən yaxşı atı çıxartdı, atı yəhərlədi, başına papax qoydu, kişi paltarı geyindi, belinə qılınc bağladı. Atına minib yola düşdü.

Az getdi, üz getdi, gəlib bir bulağa çıxdı. Bir tərəfdə gizləndi. Bir az keçmiş üç göyərçin uçub gəldi. Cildlərini dəyişib gözəl qızı çevrildilər. Kasib qızı onların donlarını gizlətdi. Qızlar ona yalvarmağa başladı ki, donlarını versin. Onda kasib

qızı dedi:

– Öyər siz məni padşah qızı Mələklə evləndirsəniz, mən sizin donlarınızı verəcəm.

Pəri qızdarı dedilər:

– Ay oğlan, padşah qızı Mələk rəhmsizdi. Onun on beş yaşı var, ancax indiyə kimi heç kim onun səsini eşitməyib. Öyər sən biz deyən kimi eliyə bilsən, onu ala bilərsən.

Göyərçin qızlardan böyüyü dedi:

– Padşah qızı Mələyin misdən, qızıldan və gümüşdən üç çarpayısı var. Sən gedib padşah qızının çarpayısına uzanarsan. Biz nə desək, ona əməl eliyərsən.

Kasib qızı dedi:

– Yaxşı.

Pərilər göyərçinə çəvrildilər. İgid paltarı geyinmiş kasib qızı gəlib şəhərə çatdı. Bir az dincəlib Mələk xanımın sarayına gəldi. Dedi:

– Ey zalim padşah qızı, sən çoxmu günahsız adamları öldürəcəksən? Sənin gözəlliyyinə heyfim gəlir, yoxsa sənin boynunu vurardım. Mən səni öz yanımı aparacağam ki, mənə qullux edəsən.

Bu sözlər padşah qızını qəzəbləndirdi. O, vəzirə nə isə işarə elədi, vəzir çıçırdı:

– Ay axmax oğlan, sən nə söylədiyini başa düşürsənmi? Neçə-neçə pəhləvannar, padşah oğlanları gəlib başlarını bu qapıdan güclə götürüb qaçıblar.

Qız azca gülümsündü.

– Ey padşah qızı, mən də təkcə bir aşix olsayıdım, sən onda kasib gəlini olardin.

Padşah qızı kinli gözlərini bərəltdi, gizli aşixları götürüb kasib qızına verdi.

Padşah qızı gözünü açıb-yumanacan qız onun xəzinəsini uddu. Gözəllər gözəli hirsinnən davam gətirməyib qızıl çarpiyaya yixıldı. İgid paltarı geyinmiş kasib qızı pəri qızdarın sözlərini yadına saldı. Padşah qızını yanında oturdub sözə başdadı:

– Mən düz üç ay yolda olmuşam, ayaq üstə dayana bilmirəm. Qonağı şənləndir, ürəyimdəki kədəri, canımdakı yorğunluğu mənə unutdur.

Həmin saat üç pəri qızı uçub gələrək, yoxsul qızının ayaxları üstə qondu. Padşah qızı bunu görmədi.

Birdən qızıl çarpayı dilə gəldi:

– Qoy sizə xoşbəxtlik nəsib olsun, xoş gəlmisən, əziz qonax. Nədən danışım? Gördüyümənən, bildiyimənən, yoxsa eşitdiyimənən?

– Sən qiymətli daşdan hazırlanmışan, dağların zirvəsində nə olduğunu söylə.

Bu sözlərdən sonra qızıl çarpayı öz hekayətinə başdadı:

– Danışmax mənnənən, qulax asmax sənnənən, susmax isə padşah qızınnan.

Qızıl çarpayı öz hekayətinə başdadı:

– Keçmiş zamanlarda bir dülger yaşayırıdı. Dülger qazandığı pulları yiğib saxlayırdı ki, səyahətə çıxsın. O, səfərə çıxanda bir zərgər gəlib dedi:

– Mən də səninlə səfərə çıxmax isdəyirəm. Dülger razı oldu. Zərgər gedənnən sonra bir dərzi də gəlib dedi:

– Mən də sizinlə getmək isdəyirəm.

Zərgər razı oldu. Onlar birlikdə yola düşdülər.

Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir də baxdılara ki, qarannıx düşüb. Dülger dedi:

– Əyər hamımız yatsax, bizi qurd-quş yeyər. Gəlin növbə ilə keşik çəkək.

Onlar ikisi yatdı. Dülger keşik çəkməyə başladı. Ancax onu yuxu basırdı. O darixmamax üçün bir gəlincik yondu. Onu ağacın yanına qoydu, özü isə uzanıb yatdı.

Gecənin bir aləmində zərgər ayıldı. O, ağac gəlinciyi gördü. Öz-özünə fikirləşdi: "Bunun mənim dostum dülger düzəldib. Mən də öz məharətimi göstərməliyəm".

Zərgər gəlinciyə qaş, göz düzəltdi, onu ağacın yanına qoydu, özü isə yixilib yatdı.

İndi də dərzi ayıldı, gəlinciyi görüb fikirrəşdi: "Bunu yeqin ki, mənim yol yoldaşlarım düzəldib. Mən də öz bacarığımı onlara göstərməliyəm".

Dərzi göy rəngli bir parça götürüb xalat tikdi, sonra onu gəlinciyə geyindirdi. Gəlinciyi ağacın yanına qoydu, özü isə yixilib yatdı.

Bu vaxt gəlincik silkələndi, cana gələrək dil açdı:

– Yuxudan oyanın, artıq səhər açılıb, siz yola çıxmalısınız.

Dostlar yuxudan oyandılar və qarşılarda gözəl-göyçək bir qız gördülər. Onunla müqayisədə gözəllər gözəli padşah qızı meymuna bənzəyirdi.

Qızıl çarpayıdan səs gəldi:

– İndi əyər sən ağıllısanşa, de görək bu gəlincik kimə çatır, dülgerə, zərgərə, yoxsa dərziyə?

Padşah qızı özünü saxlaya bilməyib qışqırıdı:

– Ay axmax, gəlincik onu yaradana çatır.

Hər tərəfdən sevinc səsləri ucaldı, təbillər vuruldu. Bu şad xəbəri padşaha çatdırıldılar. Padşah sevindiyinnən bilmədi nə eləsin. O, xəzinəsini açıb camaata paylamağa başladı.

Padşah qızı gümüş çarpayıya yixildi. Bu zaman igid palitarlı kasib qızı da həmin çarpayıda oturub dedi:

– Ey gümüş çarpayı, indi də mənə bir əhvalat danış, qulaq asaq.

Bu vaxt gümüş çarpayıdan səs gəldi:

– Yaxşı, indi mən bir hekayət danışaram, qoy Allah sizə xoşbəxtlik, uzun ömür qismət eləsin. Əziz qonax, mən nədən danışım ki, sənin xoşuna gəlsin. Gördüklerimnən, bildiklərimnən, yoxsa eşitdiklərimnən?

Qız dedi:

– Sən nəcib bir daşdan hazırlanmışan, bilirsən ki, yerin altında, üsdündə nələr var.

Çarpayıdan səs gəldi:

– Danışmax mənnənən, dinləmək sənnənən, susmaq isə padşah qızından.

Gümüş çarpayı öz hekayetinə başladı:

- Keçmiş zamannarda bir bəy varydı. Onun üç oğlu varındı. Bir gün bəyin böyük oğlu atasına dedi:
 - Ata, mənə yüz qızıl ver, gedim yaxşı qoyunnar alım gətirim. O, pulu aldı. Yolda gördü uşaqlar oynayır. Onlar bir yırtıx qoyun dərisini o tərəf, bu tərəfə sürükləyirlər.

Bəy oğlu dedi:

- Bu qoyun dərisini satın.
- Yüz qızıl ver.

Bəy oğlu dedi:

- Bu necə dəridi ki, sən ona yüz qızıl isdiyirsən?

Həmin usax dedi:

- Bu dəri adı dəri deyil, cəsarətin varsa, sən onun üsdündə otur, gözünü yumub-açınca dünyanın o biri başında olarsan.

Bəy oğlu yüz qızılı verdi və yırtıx qoyun dərisini alıb geri qayıtdı.

Bəy oğlu aldığı dəriyə baxıb başını buladı. Bu dəri deşik-deşikdi. Bəy axmaxlığına görə böyük oğlunu xeyli dannadı. İndi də bəyin ortancıl oğlu irəli gəlib dedi:

- Atacan, mənə də yüz qızıl ver. Mən gedib yaxşı düyü alıb gətirim.

Atası bir söz deməyib ortancıl oğluna da yüz qızıl verdi. Ortancıl qardaş yüz qızılı götürüb evdən çıxdı, şəhərə yollandı. Yolda gördü ki, bir qız səhənglə su gətirir.

Bəy oğlu dedi: "Gərək bu səhəngi bu qızdan alım".

Soruşdu:

- Ay qız, bu səhəngi mənə satarsanmı?

Qız dedi:

- Sataram.

Oğlan soruşdu:

- Neçiyə satırsan?

Qız dedi:

- Yüz qızıla.

Oğlan təəcübləndi. Dedi:

– Axı bu nədi ki, sən onu yüz qızıla satırsan?

Qız dedi:

- Bu adı səhəng deyil, onu su ilə doldur, ölünen üsdünə tök, o dəqiqə ölü diriləcək.

Bəyin oğlu daha bir söz deməyib qızılı qızı verdi, onnan səhəngi alıb geri qayıtdı.

Atası köhnə səhəngi görüb hirsinnən bilmədi ki, nə eləsin.

Bu zaman kiçik oğlu bəyin yanına gəlib dedi:

- Atacan, mənə də pul ver, gedim özümə dükən açım.

Bu kiçik oğluna da yüz qızıl verdi. Kiçik oğlu gedib bir dükana çıxdı. Gördü ki, burada hər cür şey var. Gözü qırıq bir güzgüyü sataşdı. Bu güzgü onun yaman xoşuna gəldi. Soruşdu:

- Güzgü neçiyədir?

Dükənci dedi:

- Yüz qızıla.

Oğlan dedi:

- Əmi, bu nə olan şeydir ki, sən onun üçün yüz qızıl isdiyirsən?

Dükənci dedi:

- Bu elə güzgüdü ki, isdədiyin şəhəri görə bilərsən.

Oğlan yüz qızılı verib güzgü qırığıyla atasının yanına gəldi.

Atası dedi:

- Oğlum, sən bir qara qəpiyə də dəyməyən şey almışan. Anaları da oğlannarını danladı.

– Allah sizin ömrünüzü kəssin.

Böyük oğlan öz-özünü dannadı:

- Axı mən niyə bu cırıq qoyun dərisini aldım, onun nə qədər dərmə-deşiyi var.

Ortancıl qardaş köksünü ötürərək dedi:

- Əyər qoyun dərisini yamasan, heç olmasa onu ayax altına salmaq olar, mən ağılsız isə sınıx-salxax səhəng almışam. Bu qırıq səhəng kimə lazımdı.

Kiçik qardaş isə gileyləndi:

- Eh, ay qardaş, əyər sənin aldığın səhəngi təmir elətdir-

sən, heç olmasa onda su daşimax olar. Bu qırıx güzgү kimə lazımdı?

Bu vaxt kiçik qardaşın gözü güzgүyə sataşdı. O, təəcüb-dən donub qaldı. Güzgüdə padşahın sarayını gördü. Padşahın sevimli qızı ölmüşdü. Onu qızıl tabuta qoymuşdular.

Kiçik qardaş fikirrəşmədən böyük qardaşın cirix-cirix olmuş dərisinin üstünə çıxdı, ortancıq qardaşın dəlik səhəngini götürdü, gözünü yumdu, gəlib həmin yerə çatdı.

Kiçik qardaş özünü saraya yetirdi, səhəngi yeddi dəfə doldurub meyitin üsdünə tökdü, qız cana gəldi, gözlərini açıbayağa durdu. Gözəllər gözəli, padşah qızı heç onun əlinə su tökməyə də layiq deyildi.

Çarpayıdan səs gəldi:

– Əyər sən ağıllısanşa, de görək gözəllər gözəli kimin olmalıdır?

Kasib qızı dedi:

– Əyər kiçik qardaşda güzgü olmasayı, onlar gözəllər gözəlinin ölümünnən xəbər tutmadılar.

Padşah qızı onun bu sözdərini eşidib qışqırdı.

– Ağlısz, gözəllər gözəli onu həyata qaytaran səhəng sahibinindi.

Qızın səsini eşidən padşahın sevincinin həddi-hüdudu yox idi. O, indi də ikinci xəzinəsinin qapısını açdı, orada olan bütün var-dövlətini camaata paylamağa başladı.

Padşah qızı indi də mis çarpayıya uzandı. Bu zaman kişi paltarı geyinmiş kasib qızı da mis çarpayıda oturdu. Dedi:

– Ey mis çarpayı, bir əhvalat danış məni sevindir.

Bu vaxt birdən mis çarpayıdan səs gəldi:

– Sizə xoşbəxtlik, bizə isə uzun ömür qismət olsun.

Hörmətli qonax, mən sənə nədən danışım, haradan xəbər verim?

Kişi paltarı geyinmiş kasib qızı dedi:

– Sən gözəl daşdan hazırlanmışan, dağların dərinliklərində nə gizləndiyini, dənizin dibində nə olduğunu bilirsən?

Çarpayıdan səs gəldi:

– Yaxşı, danışmax mənnən, qulax asmax sənnən, susmax isə padşah qızınnan. Onda qulax as:

– Keçmiş zamannarda bir padşah yaşıyırdı. Onun sarayında bir tutuquşu qəfəsi asılmışdı. Padşah hər gün günortadan sonra öz tutuquşusunu öz əli ilə yemərdi. Çünkü tutuquşu elə oxuyurdı ki, bütün aləm eşidirdi. Padşah tutuquşunun oxumasınınan çox ləzzət alırdı.

Bir gün tutuquşu öz-özünə dedi: "Padşah indi məni çox isdəyir, əzizləyir, hər gün özü mənə yemək verir. Görəsən, öləndə o mənimlə necə rəftar edəcək". Belə fikirləşib tutuquşu özünü ölülüyə vurdu. Padşah gördü ki, tutuquşu daha oxumur. Elə bildi ki, doğurdan da, isdəkli tutuquşusu ölüb. Vəzir çağrırib əmr elədi:

– Ey vəzir, bu tutuquşunun cəmdəyini zibilliyyə tullat.

Vəzir qəfəsi açdı, bu zaman tutuquşu qəfəsdən çıxıb uçdu.

– Tutuquşu uçub bir ağacın başına qonub padşaha üzünü tutub dedi:

– Ey padşah, siz məni diri vaxtında əzizdəyirdiniz, hər gün özünüz yemliyirdiniz, nə vaxt ki, özümü ölülüyə vurdum məni zibilliyyə tullamax isdədiniz. Mən indi uçub buradan gedirəm.

Padşah təsüflənərək dedi:

– Ey tutuquşu, uçub getmə, mən sənnən ötrü darıxacam. Tutuquşu dedi:

– Ey padşah, mən uçub qohumlarının yanına gedirəm. Qırıx ildir ki, mən onları görməmişəm. Səkkiz gündən sonra qayıdadam.

Tutuquşu uçub saraydan uzaxlaşdı. Aradan yeddi gün keçdi. Səkkizinci gün tutuquşu uçub geri döndü.

Tutuquşunun atası ona dedi:

– Oğlum, hədiyyəsiz padşahın sarayına qayıtmax yaxşı deyil. Sənə mən sehirli alma tumu verəcəm. Onu aparib padşaha verərsən.

Qoca tutuquşu sehirli alma tumunu ona verdi.

Tutuquşu uçub padşahın yanına gəldi, alma tumunu padşahın ovcuna qoydu, sonra uçub qəfəsə girdi. Padşah tutuquşunun gətirdiyi tumu bağbana verdi, səhər bağban həmin tumu yerə basdırıldı. Axşam artıx ağacda almalar yetişmişdi. Bağban buna çox təcübləndi, donub qaldı.

Bağban gördü ki, almalar yetişib qırx rəngdə bərq vurur, ağacın altında isə heybətli bir ilan yatıb. Bağban ilanı öldürdü, sonra isə sırlı alma hakqında xəbər vermək üçün padşahın yanına tələsdi. Yuvadan başqa ilan çıxdı, alma ağacının altında ölmüş ilanı görüb ağacdakı almaları zəhərlədi. Bağban gəldi, bir neçə alma dərib onları padşaha apardı.

Padşah isdədi ki, almalardan birini kəsib yesin, bu vaxt vəzir onun əlinnən tutub dedi:

– Padşah sağ olsun, qoy əvvəlcə almanın bir heyvana verək.

Tez bir at gətirdilər, ata alma verdilər. At almanın yeyən kimi hamının gözü qarşısında yixilib oldu. Padşahın qəzəbin-nən gözdəri kəlləsinə çıxdı. O, qəfəsdəki tutuquşunun başını üzüb yerə atdı.

Çarpayıdan səs gəldi:

– İndi de görüm, baş verən hadisə üçün kim günahkardı, padşah, bağban, yaxud tutuquşu?

Kişi paltarı geyinmiş kasib qızı dedi:

– Günahkar tutuquşudu, əyər o alma tumunu gətirməsəydi, heç zəhərli alma da olmazdı.

Padşah qızı yerindən hırslı qışkırdı:

– Axmax, günahkar tutuquşu deyil, bağında ilan olan adamdı.

Sonra padşah qızı aqlamağa başladı.

– Ey oğlan, minlərlə igid buraya gəlib öz başlarını qoyub gedib. Təkcə sən məni danışmağa məcbur elədin. Toya hazırlaş.

Padşah bu xəbəri eşidib əmr verdi:

– Üç il vergi toplanmasın, hamı qırx gün şaddıx eləsin.

Bu vaxt göyərçin qızdardan biri dedi:

– Ay qız, bil və agah ol, sən bir çobanın oğlusan. Padşah

atanı özünə vəzir eləmişdi. Həmin padşahın heç oğlu olmurdu. Padşahın qonşuluğunda bir qarı vardı. Həmin qarının da bir nəvəsi variydi. Padşahın oğlu olmadığınnan qarının nəvəsinə oğul deyirdi. Sən dünyaya gələndə mamalığını həmin qarı elədi. Gördü ki, sən oğlansan, həmən dəqiqə bir tilsim oxuyub səni qız elədi. İndi bil ki, sən oğlansan, adın da Əhməd olsun.

Qız Əhməd soruşdu:

– Ey pəri, mən o qarını hardan görə bilərəm?

Pəri qızı dedi:

– Bu yaxında bir şəhər var, gedib o şəhərə görəcəksən ki, bütün şəhər əhli daşa dönündü. O şəhərin padşahı da daşa dönüb. Şəhəri həmin qarı daşa döndərib.

Əhməd xəbər aldı:

– Nə üçün daşa döndərib?

Pəri qızı dedi:

– O şəhərin padşahı sənin atanın əmisi oğlu idi. Onun pərdeyi-ismətdə gözəl-göyçək bir qızı vardı. Qarı həmin qızı öz nəvəsinə almax isdəyirdi. Ancax padşah qarının nəvəsinə öz qızını vermir. Qarı acığa düşüb bütün şəhəri daşa döndərib. İndi sən gedərsən ora, qarı gəlib padşahı adam eləyib deyəcək:

– Padşah, qızınızı oğluma verirsənmi?

Padşah deyəcək:

– Yox, vermirəm.

Onda qarı çubuğu çəkib padşahı daş eliyəcək. Sən qarını tutub çubuğu əlindən alarsan, özünü də öldürərsən. Sonra çubuğu çəkərsən daşlara, bütün şəhər əhli adam olar. Bu yarpağı da verirəm sənə, sən də tilsimnən çıxarsan.

Göyərçin qız sözünü deyib, qanad çalıb uçub getdi. Əhməd atına minib üz qoydu yol getməyə.

Neçə gün, neçə gecə yol gedib özünü yetirdi həmin şəhərə. Gördü ki, bu şəhər daşa dönündü. Dükən-bazara baxıb gördü ki, dükançı ət çəkən yerdə, dərzi paltar tikən yerdə, pinəçi çarix tikən yerdə dönündü daşa.

Burada bir hikmət var. Bu imarətin qabağında bir nəfər

dayanıb dönüb daşa.

Əhməd dedi:

– Yeqin padşah budu.

Çəkilib bir tərəfdə gizləndi. Bir az keçmişdi ki, cadugər qarı gəlib çubuğu padşaha çəkib onu diriltdi, dedi:

– Qızını mənim nəvəmə verərsənmi?

Padşah cavab verdi:

– Yox vermərəm.

Bu sözləri eşidən qarı isdədi çubuğu padşaha çəkə, Əhməd tez qarını arxadan tutub çubuğu əlinnən aldı. Qarını da cəhənnəmə vasil elədi. Çubuğu qırıx kərə yerə çəkib bütün şəhər əhlini insan elədi. Padşahı da oturtdu taxtına. Göyərçin verən yarpağı əzib, suyunu içib özü də oldu oğlan. Minib atını gözəllər gözəlinin yanına gəldi. Qızın atası öz yaxın adamlarını toplayarak onlara dedi:

– Mən artıq qocalmışam, gözlərimin işığı sönmüşdü, mənim varisim yoxdu ki, ölümənən sonra taxt-tac sahibi ola bilsin. Qızımın əri də mənim oğlum olacax, çünkü dünyada onun kimi bilikli, ağıllı, qorxmaz gənc yoxdur. Əyər mən öz taxt-tacımı da, bütün var-dövlətimi də ona versəm razı olarsınız?

Vəzirlər razılıx əlaməti olaraq padşaha təzim etdirilər. Əhmədi çağırıldılar və ölkənin padşahı hamının iştirakı ilə taxtacını ona verdi.

Günlərin bir günü Əhməd arvadına dedi:

– Mən öz doğma vətənimə getmək isdəyirəm.

Padşah razı oldu. Onlar Əhmədin vətəninə tərəf yola düşdülər. Ölkənin padşahına xəbər çatdı ki, qonşu ölkənin qızı ilə bir oğlan gəlir. Padşahın öz oğlu isə yoxdu.

Padşah xəbəri göndərdi ki, Əhməd onun yanına gəlsin. Əhməd padşaha xəbər göndərdi:

– Gedin padşaha deyin ki, hələ işim var, gələ bilmərəm.

Bu xəbəri aparıb padşaha yetirdilər. Padşah xəbəri eşitcək qəzəbləndi, əmr elədi ki, onu tutub zindana salsınlar.

Pəhləvanlar gəldilər ki, Əhmədi tutub salsınlar zindana.

Əhməd gələn pəhləvanı öldürüb cəhənnəmə vasil elədi. Padşaha xəbər apardılar ki, Əhməd gələn pəhləvanı öldürüb. Bu xəbəri padşah eşidən kimi əmr verdi ki, nə ki qoşunu var Əhmədin üsdünə getsin.

Əhməd bir də baxdı ki, göydə ulduzun sayı var, qoşunun sayı yoxdur. Tez dava paltarını geyinib, atını minib üz qoydu meydana, özünü dəryayı-ləşkərə vurub at kimi qoşunu biçib qurtardı. Padşah pəhlivannarını da göndərdi. Süsən pəhlivanları da qırıb dedi:

– Ey padşah, çıx meydana.

Padşah əlacı kəsilib özünü yetirdi meydana. Hər iki pəhləvan oxdan, nizədən, toppuzdan, qlıncdan çıxıb əl atdlar bir-birinin kəmərlərinə. Kəmərlər davam gətirməyib qırıldı.

Əhməd baxıb gördü ki, bu çox zor pəhləvandı, əl atıb iki əlli padşahın belinnən, bir nərə çəkib götürüb vurdu yerə, çıxıb sinəsinin üsdə oturdu. Padşahı öldürüb, qalan qoşunu özünə tabe elədi.

Əhməd gözəllər gözəli padşah qızına bütün başına gələnləri söylədi. Onda padşah qızı taxtdan düşdü, onun ayaxalarına yıxıldı. Dedi:

– Mənim günahımnan keç, bu qədər iş görən igid böyük hörmətə layiqdi. Ölənə qədər mən sənə hörmət eləmək isdəyirəm.

Bütün məmləkət qırıx gün, qırıx gecə şaddıx elədi. Padşah qızı taxt-tacı Əhmədə verdi. Əhməd ölkəni ədalətnən idarə etməyə başdadı. Onlar xoşbəxt ömür sürüb gün keçirməyə başdadılar.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də isdəmirəm deyib bacadan baxannarın. Siz yüz yaşayın, mən iki əlli. Hansı coxdu, sizin olsun, hansı azdı mənim.

MƏLİK ƏJDƏR

Biri var imiş, biri yox imiş, keçmiş zamannarda bir padşah var imiş. Bu padşahın da Məlik Əjdər addı bir oğlu və bir arvadı var imiş. Məlik Əjdərin anası ölübmüş, bu arvadı padşah qonşu məmləkətdən alıb gətiribmiş. Məlik Əjdər analığını öz anası qədər isdiyir, onun hörmətini saxlıyırımsı.

Bu padşahın bir adəti varmış. İldə bir dəfə bütün məmləkətini gəzib gələrmiş. Bu dəfə də səfərə çıxıbmış. Padşahın qulağına çatdı ki, arvadın pis yola gedir. Padşah bunu eşidib oğluna xəbər göndərdi:

– Oğlum, mən gələnə kimi, apar analığı öldür, gəl.

Məlik Əjdər atdarı yəhərrədi, ata süvar olub az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Gəlib bir qalaçaya çıxdılar.

Məlik Əjdər analığını öldürmək fikrinnən əl çəkdi.

Analığı dedi:

– Könlüm su isdiyir.

Məlik Əjdər dedi:

– Gedək qalaçaya, orda su olar.

Gördülər qalaça möhkəm qalaçadı, heç yannan içəri girmək mümkün deyil. Hərrənib darvazaya çatdılar. Məlik Əjdər atdan düşüb darvazanın hər tayını bir tərəfə atdı. Keçdilər içəri. Gördülər çarhovuz su ilə doludu. Yeməyə-icməyə də burda hər şey var. Qaldılar burda.

Məlik Əjdər hər gün ova gedirdi. Bir ceyran ovlayıb gəlirdi. Bunlar bu minvalla burda yaşamağa başdadılar. Məlik Əjdərlə analığı burda qalmaxda olsunnar, görək bu qalaça kimin imiş.

Sən demə, bu qalaça divlərin qalaçası imiş. Günnərin bir günü böyük div yatıb yuxuda gördü ki, onların qalaçalarında ana-bala yaşıyır. Bir divi çağırıb qalaçaya göndərdi. Div gəlib gördü ki, çarhovuzun kənarında bir arvad yatıb. Bu vaxt Məlik Əjdərin analığı yuxudan ayıldı. Gördü ki, suya bir şəkil düşüb, buynuzdarı da var. Dedi:

– Kimsən, gəl aşağı.

Div gəldi onun yanına. Arvad əvvəl bir az qorxdu. Sonra gördü ki, div ona heş nə eləmir, yavaş-yavaş özünə gəldi. Div dedi:

– Bura bizim qalaçadı. Burda neyliyirsən?

Arvad başına gələnnəri divə danışıb, sonra dedi:

– İndi oğuluğum Məlik Əjdərlə bu qalaçada qalıram.

Div soruşdu:

– Məlik Əjdər indi haradadı?

Arvad dedi:

– Məlik Əjdər ova gedib. Axşam gələcək.

Bir xeyli ordan-burdan söhbət elədilər. Elə oldu ki, Məlik Əjdərin analığı divlə əlaqədə oldu. Div dedi:

– Ey div, gəl Məlik Əjdəri öldürək, bir yerdə yaşayax.

Div bu işə razi oldu. Durub bir tərəfdə gizdəndi. Axşam Məlik Əjdər ovdan qayıtdı. Div gördü yox, bu çox gücdü pəhlivana oxşayır, ona gücü çatmaz. Odur ki, heç nə eləmədi. Səhər Məlik Əjdər ova gedəndə div dedi:

– Məlik Əjdərə mənim gücüm çatmaz. Gəl sən özünü qoy azarrıga. De ki, ürəyim üzüm isdiyir. Üzüm də bizim bağdadı. Ora gedən kimi Ağ div vurub onu öldürəcək.

Axşam oldu. Məlik Əjdər ovdan qayıtdı. Analığı vurdu özünü azarrıga. Məlik Əjdər soruşdu:

– Ana, nə olub, nə isdəyirsən?

Analığı dedi:

– Oğlum, yaman azarramışam, ürəyim üzüm isdəyir.

Məlik Əjdər dedi:

– Ana, sabah sənə üzüm tapıb gətirərəm.

Səhər Məlik Əjdər atını minib düzəlir yola. Gəzə-gəzə gəlib bir üzüm bağına çatır. Tez atdan düşüb xurcunu üzümlə doldurur, atır atın belinə. İsdəyir qayıdıb gəlsin. Bir də öz-özünə fikirrəşir ki, heç bu kişilikdən deyil, qoy səsləyim bağ sahibini gəlsin, üzümün pulunu verim. Məlik Əjdər bir nərə çəkir. Onun nərəsinə Ağ div yuxudan oyanır, ayağa qalxıb

cumur Məlik Əjdərin üstünə. Məlik Əjdər qılincını çəkib Ağ divi cəhənnəmə vasil eliyir. Başını kəsib xurcunu atır, qayıdır geri. Divlə analığı görür ki, budur, Məlik Əjdər gəlir, bir xurcun da üzüm gətirib, hələ üstəlik Ağ divin də başını gətirir. Divin canına vahimə düşür. Məlik Əjdər sabah ova gedəndə div arvada dedi:

— Məlik Əjdər gələndə indi də de ki, ürəyim nar isdəyir. O, nar bağına getsə, salamat qayıda bilməyəcək. Ağ divin qardaşları onu öldürəcək.

Axşam oldu. Məlik Əjdər ovdan qayıdır gəldi. Gördü ki, analığının qaşqabağı yenə yer süpürür. Xəbər aldı:

— Ana, nolub, nə isdəyirsin?

Analığı aldı:

— Oğlum, yenə bərk azarramışam, ürəyim nar isdiyir.

Məlik Əjdər dedi:

— Ana, heç ürəyini sıxma. Sabah gedib hardan olsa sənə nar tapıb gətirərəm.

Sabah açıldı, üzümüzə xeyirri sabahlar açılsın. Məlik Əjdər atına minib indi də başdadı nar axtarmağa. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Gəlib bir nar bağına çıxdı. Atdan düşüb xurcunu narla doldurdu, atdı atın belinə. Bir nərə çəkdi. Bu vaxt Ağ divin altı qardaşı yuxudan ayılıb düşdü onun üstünə. Divlərdən böyüyü dedi:

— Ey Məlik Əjdər, sən bizim qardaşımız Ağ divi öldürübəsən, qalaçamızda qalırsan, hələ gəlib bağımızdan nar da dərib aparırsan? Bu saat sənin qanını qaşıqcan, ətinə aşiqcan eliyəcəm.

Məlik Əjdər bir nərə çəkib cumdu divlərin üstünə. Bunu burda, o birini orda vurub cəhənnəmə vasil elədi. Altı divin başını atın təkinə atıb qayıtdı qalaçaya.

Divlə analığı gördü ki, budur, Məlik Əjdər gəlir, nar da gətirir, altı divin başını da. Divin canına üşütmə düşdü, isdədi qaçıb getsin. Arvad divi bir tərəfdə gizlətdi.

Aradan bir qədər keçdi. Div dedi:

— Gəl, sən Məlik Əjdərnən nərtaxta oyna. Sən onu udacaxsan. Udsan yay-kirişiyənən onun qollarını bağlayarsan. Sonrası ilə işin olmasın.

Məlik Əjdər ovdan qayıdanda analığı dedi:

— Oğul, mən həmişə atanla nərtaxta oynayırdım. Kim udsə, o birinin əlini bağlayardı. Gəl səninlə də nərtaxta oynayax.

Başdadılar nərtaxta oynamamağa. Analığı Məlik Əjdəri uddu. Onun qollarını yay-kirişiyənən bağladı. Məlik Əjdər nə qədər çalışdı, gördü yox yay-kirişini qıra bilmir, düz sümüyü dayanıb. Dedi:

— Ana, aç qollarımı, kirişi qıra bilmirəm.

Anası onun sözünə baxmayıb divi çağırıldı. Məlik Əjdər bir də gördü ki, budur bir buynuzlu div hazır oldu. Dedi:

— Ana, sən müxənnət adamıymışsan.

Artıq iş işdən keçmişdi. Məlik Əjdər nə eliyə bilərdi. Analığı divə dedi:

— Ey div, gəl Məlik Əjdərin gözdərini çıxart.

Div dedi:

— A köpək oğlunun qızı, heç adam da qiyib bu cür igid oğulun gözdərini çıxardarmı? Çıxdırsan, özün çıxart.

Analığı Məlik Əjdərin gözdərini çıxdırdı atdı. Məlik Əjdərin bir tulası vardı. Ova həmişə onu da aparardı. Tula tez gözdəri götürüb dilinin altında gizdətdi, ağzını göye tutub uladı.

Divlə analığı Məlik Əjdəri aparıb bir quyuya atdır. Tula quyunun ətrafından əl çəkmədi. Bu vaxt burdan bir dəvə karvanı keçirdi. Onlar tulaya yeməkdən-zaddan atdır. Gör-dülər ki, tulaya nə verirlər gətirib quyuya atır, elə hey uluyur. Karvanbaşı əmr elədi, quyuya ip salladılar. Hamısı yiğildi zor-güt birtəhər Məlik Əjdəri çəkib çıxardılar. Gör-dülər ki, quyudan bir oğlan çıxdı pəhlivan bədənni, gözəl-göyçək, amma gözdəri çıxardılıb. Soruştular:

— Oğlan, kimsən, nəcisən, niyə bu günə düşübəsən?

Məlik Əjdər dedi:

– Sizi and verirəm Allaha, mənnən heş nə soruşmayın, əgər mənə yazığınız gəlirsə aparın atın məni Misir şəhərində bir yerə. Sonrası ilə işiniz olmasın. Karvandakıların ona yazığı gəldi. Məlik Əjdəri gətirib Misir şəhərində köhnə bir hamama qoyub getdilər. Tula da əl çəkmədi, qaldı onun yanında.

Məlik Əjdər burda qalmaxda olsun, xəbər verək Misir padşahının qızı, Məlik Əjdərin adaxlısının.

Misir padşahının qızı Məlik Əjdərin adaxlısı idi. O, hər gün xörəh bişirib xeyrat verirdi ki, Məlik Əjdəri sağ-salamat tapsın. Bu gün də yemək yeyəndə çörəh qızın ürəyində qaldı. Kənizdərə dedi:

– Qızdar, bu bir boşqab yeməyi şəhərin ayağından bura-yə gəzdirə-gəzdirə gətirdin. Harda ac-yalavac görsəniz, ona verin.

Kənizdər xanımın əmrini yerinə yetirdilər.

Qızdar köhnə hamamın yanından keçəndə gördülər ki, cavan bir oğlan uzanıb, başının altında bir torba, yanında da bir tula. Qızdar yaxınlaşış boşqabı Məlik Əjdərə verdilər. Məlik Əjdər soruşdu:

– Bu nə yeməkdi?

Qızdar dedilər:

– Bu bir boşqab yeməyi padşahın qızı göndərib. O, nişanlısı Məlik Əjdər üçün hər gün xeyrat verir.

Məlik Əjdər xörəyi alıb yedi, sonra adaxlısının verdiyi üzüyü atdı boşqaba, dedi:

– Qızdar, sizi and verirəm Allaha, bu boşqabı verərsiniz xanımın özünə.

Qızdar qayıdır gördüklerini xanıma söylədilər. Padşah qızı gəlib atasının izin aldı. İki at, bir xurcun da qızıl götürüb gəldi Məlik Əjdərin yanına. Onnar görüşüb başdarına gələni bir-birinə nəql elədilər, sonra atlara süvar olub yol başdadılar. Az getdilər, üz getdilər, dağlar aşdilar, çaylar keşdilər, gəlib bir bulağa çatdilar. Atdan düşüb bulağın üstündə bir göy çə-

mənnikdə dincəlməyə başdadılar. Qız Məlik Əjdərin başını qoydu qucağına. Məlik Əjdər yuxuya getdi. Elə bu vaxt iki gøyərçin gəlib uca bir ağacın başına qondu. Gøyərçinnərdən biri o birinə dedi:

– Ay bacı, bunnar kimdi?

O biri dedi:

– Bu Məlik Əjdərdi, yanındakı da onun adaxlısı, Misir padşahının qızı. Məlik Əjdər analığına çox yaxşılıx eləyib onu ölümnən qurtardı, zalim analığı isə onu dünya işığına həsrət qoyub gözdərini çıxardıb

Birinci gøyərçin soruşdu:

– Bacı, bu yazığa bir kömək eləməh olarmı?

Böyük gøyərçin dedi:

– Olar.

Sonra üzünü padşahın qızına tutub dedi:

– Ay qız, sözdərimə yaxşı-yaxşı qulaq as, biz uçanda bir lələk aşağı düşəcək. O lələyi götürərsən, Məlik Əjdərin də gözdəri tulanın dilinin altındadı. Tuladan gözdəri alıb qoyarsan yerinə, sonra qanadı çəkərsən Məlik Əjdərin gözdərinə.

Bunu deyib quşdar qanad çalıb qalxdılar. Bir lələk aşağı düşdü, qız tez lələyi götürdü. Qız tez gözdəri tuladan alıb yerinə qoydu, lələyi çəkdi Məlik Əjdərin gözdərinə. O dəqiqə Məlik Əjdərin gözdərinə işix gəldi, amma qız sevindiyinnən sol gözü sağa, sağ gözü sola qoydu. Məlik Əjdərlə qızın sevincinin həddi-hüdudu olmadı. Daha onnar heç yana getmiyib geri döndülər.

Gəlib şəhərə az qalmış gördülər ki, bir cütçü tum əkir, tum da qara, özü də qara geyinib, öküzu də qara. Məlik Əjdər xəbər aldı:

– Baba, niyə qara geyinibsən?

Qoca dedi:

– Oğlum, padşahın kürəkəni ilə qızı yoxa çıxıb. Ona görə hamı qara geyinib.

Məlik Əjdər dedi:

– Baba, get padşahı müştuluxla.

Qoca sevincək şəhərə yollandı. Padşah qocanın gətirdiyi xəbəri eşidib tez qızı ilə kürəkənin qabağına bir dəstə adam göndərdi, qocaya da çoxlu hədiyyə verib yola saldı.

Məlik Əjdərlə qızının qayıtmasından şadlanan padşah düz qırx gün, qırx gejə toy eliyib qızını Məlik Əjdərə verdi. Onnar xoş güzəran keçirib yaşamağa başdadılar. Bir neçə müddətdən sonra Məlik Əjdər qızı dedi:

– Gərək gedib anamı görəm.

Qız dedi:

– Gedirsən, get, amma onu öldürmə, götür gəl.

Məlik Əjdər ata süvar olub yola düzəldi. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Gəlib çıxdı divlərin qalaçasına. Bir nərə çəkib darvazanın hər tayını bir tərəfə atıb içəri girdi. Gördü burada üç-dörd uşaq var, amma yarı divdilər, yarı adam. Məlik Əjdər o saat başa düşdü ki, bu uşaxlar analığı ilə divin uşaxlarıdı. Səs-küyə divlə analığı da gəlib Məlik Əjdəri gördülər. Divin canına üşütmə düşdü. Məlik Əjdər dedi:

– Ey div, sənnən mənim işim yoxdu.

Bunu deyib qılıncla analığını doğram-doğram elədi. Dedi:

– Mən səni ölümnən qurtarıb özümü ölümə atdim. Sənsə məni dünya işığına həsrət qoyub quyuya atdin. İndi də cəzani aldın.

Bunu deyib Məlik Əjdər atına mindi.

Sonra üzünü divə tutub dedi:

– Mən getdim, bu həyətnən, bu balalarından işim yoxdu. Günahkar öz cəzasına çatdı.

Məlik Əjdər qayıdır Misir şəhərinə gəldi. Padşah qızı ilə ömür sürüb xoş gün keçirdi.

Onnar yidlər, işdilər, yerə keşdilər, siz də yiycin, içün, dövrə keçin.

ŞAHZADƏ VƏ TÜLKÜ

Biri varıydı, biri yoxıydı, bir padşah varıydı. Bu padşahın da iki oğlu varıydı. Bir gün padşah baxır oğlannarı böyüüb yetkinləşibər. Arvadını çağırıb deyir:

– Arvad, oğlanlarımız böyüüb. Deyirəm bir onnarı evləndirək.

Arvad deyir:

– Kişi, məsləhət sənindi, nə desən, mən razı.

Padşah kiçik oğlunu böyükdən çox isdəyirdi. Odur ona vəzirin qızını alıb toy eliyir. Bu iş padşahın böyük oğlunun ürəyinə toxunur. Ata-anasının küsüb evdən çıxır. Gəzə-gəzə gəlib bir meşəyə çıxır. Axtarış bir mağara tapır. Öz-özünə deyir:

– Lap yaxşı, elə burası evim olar.

Oğlan hər səhər ox-kamanını götürüb ov ovlayır, quş quşlayır. Elə bu minvalla da yaşayır. Günnərin bir günü oğlan ovdan qayıdanda görür bir tülükü onun dalınca düşüb gəlir. Tülükü birdən dil açıb deyir:

– Oğlan, sən də təksən, mən də təkəm. Gəl yoldaş olub bir yerdə yaşayaq. Mən də sənin vurdugun ovun, quşun sürümüyü ilə dolanaram.

Oğlan deyir:

– Tülükü qardaş, mən razı. Amma yoldaş yox, qardaş olax.

Tülükü başını bulayıb deyir:

– Yox, oğlan, gəl elə yoldaş olax. İnsan ciy süd əmib, etibarsız olur.

Tülükü də qalib oğlanla mağarada yaşayır. Bir gün tülükü meşəyə gələndə görür ki, bir canavar uluyur. Tülükü qorxa-qorxa canavara yaxınlaşır xəbər alır:

– Canavar qardaş, nə olub belə uluyursan?

Canavar deyir:

– Tülükü qardaş, acınnan uluyuram. Neçə gündü ağızıma bir sümük də dəyməyib.

Tülükü deyir:

– Gəl gedək, sən nə qədər isdiyirsən sümük verim.

Canavar tülükyə diqqətlə baxıb deyir:

– Tülükü, sonra məni təliyə-zada salarsan ha?

Tülübü gülüb deyir:

– Ay canavar qardaş, nə deyib, nə axtarırsan? Mən neçə vaxtdı bir bəni-insannan bir mağarada yaşıyıram. Özü də iki can bir qəlbdə. O, ov ovluyur, mən də turacın, kəkliyin sürsümüyünü yiyyirəm.

Axır canavar razılaşış tülüylə gəlib mağaraya çatırlar. Tülübü canavarı mağaranın bir küncünə aparır, bir oğlax sürsümüyünü ona göstərir, deyir:

– Hə, canavar qardaş ye, nuşcanlıqla.

Tülübü elə bunu deyəndə gördü canavar özünü atdı sürsümüyün üstünə. Canavar yeyib-doyannan sonra tülükyə deyir:

– Tülübü qardaş, bəlkə bəni-insannan danışasan, mən də qalim sizin yanınızda. Yenə bir işinizə yarıyaram.

Tülübü deyir:

– Onda gözdə oğlan gəlsin, onnan danışım. Görək nə deyir.

Bir azdan oğlan da ovdan qayıdır. Tülübü onun qabağına qaçıb deyir:

– Oğlan, bir ac canavar var, o da biznən yaşamax isdəyir.

Bu işə nə deyirsən?

Oğlan tülükyə dedi:

– Yaşayır, yaşasın. Təki bizə zərəri toxunmasın.

O gününə iki idilər, oldular üç. Bu gedişnən Simurq quşu, ayı da onnara qosulur. Hamısı bir yerdə yaşayırlar.

Günlərin bir günü tülübü oğlana dedi:

– Oğlan, neçə vaxtdı bir yerdə yaşıyırıx, elə səni fikirri görürəm. Açı mənə, bu, nə məsələdi.

Oğlan deyir:

– Tülübü lələ, sənnən dərdimə əlac olmaz!.

Tülübü çox deyir, oğlan az eşidir. Axırda oğlan görür yox, tülübü əl çəkmir. Açı dərdini ona nəql edir. Oğlan ona deyir:

– Gördün, tülübü lələ, sənnən dərdimə əlac edən olmaz!

Tülübü bir söz deməyib çıxır gedir. Bir gün axşam tülübü

heyvannarı bir yerə yiğib deyir:

– Qardaşdar, görürsüz də ağamız necə fikirri gəzir. Deyirəm, gəlin onu evləndirək, dərdi dağlışın.

Canavar deyir:

– Yaxşı, deyin görək ağamıza kimi alax?

Simurq quşu o saat deyir:

– Məndən olsa Dünya xanımı – Rum padşahının qızını.

Mən çox yerrəri gəzmişəm, belə gözəl qız görməmişəm.

Tülübü sevincək deyir:

– Lap yaxşı oldu. Səhər gedərik Rum vilayətinə.

Ertəsi gün səhər oğlan ox-kamanını götürüb ova çıxır. Heyvannar da yiğışib Rum vilayətinə yola düşüllər.

Oğlan axşam ovdan qayıdanda baxır görür heyvannardan bir əssər-əlamət yoxdu. Hər yeri axtarır, onnarı tapa bilmir. Öz-özünə fikirrəşir: "Onnar hara getmiş olarlar? Bəlkə mənnən inciyib gediblər? İndi onnarsız mən burada necə qalım?" Oğlan yenə ox-kamanını götürüb gedir heyvannarı axtarmağa.

Oğlan heyvannarı axtarmaxda olsun, görək onnar nə etdilər. Heyvannar az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, gəlib Rum şəhərinə çatdlar. Tülübü heyvannara dedi:

– Qardaşdar, siz bir yerdə daldalanın, mən şəhərə başçəkib gəlim.

Tülübü şəhərə gedənnən sonra heyvannar da çəkilib gözdən-qulaxdan irax bir yerdə gizlənib özləriylə gətirdikləri sürsümükən yedilər. Bir azdan tülübü çiynində bir iri heybə gəlib çıxır. Ayı tülüküdən xəbər alır:

– Tülübü qardaş, nə almışan?

Tülübü dedi:

– Ayı qardaş, sənin üçün bir nağara, canavar qardaşına da bir dümbək almışam. İndi, qardaşdar, qulağınız məndə olsun, görün nə deyirəm. Gecəni burada yatırıq. Səhər Rum padşahının sarayının qabağına gedib çalışıb oxuyuruq. Səs-küyə padşahın qızı Dünya xanım eyvana çıxandaçixacaq. Simurq quşu göydən enib onu götürüb, yen göyə qalxır. Gəlib burda bizi gözləyəcək.

Sonra Dünya xanımı da belinə mindirib evimizə apararız.

Heyvannar tülküնün bu fəndinə əhsən deyib elə də razılaşırlar.

Səhər canavar, bir də ayı gəlib Rum padşahının sarayının qabağında çaldıxca tülkü də əlində çomax ortaya düşüb oynuyur. Simurq quşu göydə qanad çalıb sarayın üsdündə hərrənir. Sarayda səs-küy düşür, bəs heyvannar gəlib sarayın qabağında oyun çıxarıllar. Saraydakılar hamsı həyətə düşüb onnara tamaşa edir. Dünya xanım səs-küyə eyvana çıxmışyla Simurq quşunun göydən şığıyıb ehmalca onu caynağına alıb uçmağı bir oldu. Aləm dəyir bir-birinə, çaxnaşma düşdü. Heyvannar da bu qarışılıxdan istifadə edib aradan çıxırlar. Gəlib vədələşdikləri yerə çatanda baxıb görülərlər Simurq quşu, Dünya xanım da burdadılar. Amma qız ağlıyır. Tülkü xəbər alır:

— Qız, niyə ağlayırsan? Bizdən qorxma, səni Yəmən şahzadəsinə aparırıx.

Tülkü Simurq quşuna deyir:

— Simruq qardaş, sən Dünya xanımı apar, biz də dalınca gəlirik.

Simurq quşu o saat Dünya xanımı belinə mindirib göye qalxır. Tülkü, canavar, ayı da bir az yorğunnuşlarını alıb yola düşüllər.

Oğlan mağaranın ağızında bikef oturmuşdu ki, bir də gördü Simurq quşu göydən yerə endi, belində də dünya gözəli bir qız. Oğlan təəcübdən yerində donub qalır. Birtəhər özünə gəlib qızdan xəbər alır.

— Ay qız, sən kimsən, nəçisən?

Dünya xanım:

— Mən Rum padşahının qızı Dünya xanımadam. Simurq quşu bir səhər məni atamın sarayından götürüb qaşdı – deyir:

Oğlan Simurq quşunnan xəbər alır:

— Bəs tülkü, canavar, ayı hardadı?

Simruq quşu dedi:

— Sabah onnar da gəlib çatallar.

Bunu deyib Simurq quşu çekilib bir tərəfe gedri. Oğlanın Dünya xanım başdıyırlar söhbətə. Oğlan başına gələni ona danışır, deyir:

— Dünya xanım, bu gecəni mağarada qal, sabah qardaşlıqlarım gələr, görək nə edirik?

Oğlan durub Dünya xanıma mağarada yer salır. Dünya xanımı mağaraya yola salannan sonra özü də mağaranın ağızında yıxılıb yatır. Səhər tülkü, canavar, ayı da gəlib çıxıllar.

Bunnar burda qalsın, eşit Rum padşahının. Simurq quşu Dünya xanımı aparan kimi Rum padşahı vəzirini çağırıb deyir:

— Şəhərin bütün rəmmallarını, münəccimlərini çağır gəlsinlər.

Axşam özünə güvənən rəmmallar, münəccimlər padşahın hüzuruna yiğilirlər.

Padşah onnara deyir:

— Səhər Simurq quşu qızım Dünya xanımı qaçırdıb. Kim qızımın yerini üç günə kimi mənə desə, onu dünya malının qane edəcəm.

Bunnarın içində qoca bir rəmmal varıydı. Cox bilikli idi. Qoca rəmmal bir sağına baxır, bir soluna baxır, görür hamsı başını aşağı dikib durub. İrəli çıxıb padşaha təzim edib deyir:

— Qibleyi-aləm, səhər qızın yerini sənə deyərəm.

Padşah qalan münəccimləri, rəmmalları buraxıb onu yanında saxlayır. Əmr eliyir rəmmala ayrıca otaq versinnər. Səhər padşah rəmmalı yanına çağırıb xəbər alır:

— Qoca, qızımdan bir xəbər var?

Qoca rəmmal deyir:

— Qibleyi-aləm, rəml göstərdi ki, qızını Simurq quşu Yəmən padşahının oğlu Rüstəm şahzadənin yanına aparıb. Qızın indi Yəmən vilayətində bir mağaradadı, özü də sağ-salamatdı.

Padşah fərəhinnən əmr elədi qoca rəmmala böyük xələt verib yola salsınlar. Sonra sərkərdəçini çağırıb əmr eliyir:

— Qoşunu yiğ, Yəmən vilayətinə yola düşürük.

Dava təbili çalınır. Rum padşahı qoşunun qabağında

Yəmən vilayətinə səfər eliyir.

Rum padşahı qoşunla gəlməkdə olsun, xəbəri xəbərdən, xəbəri Dünya xanımnan. Günnərin bir günü Dünya xanım mağaranın qabağında gəzirdi. Demə, bu vaxt da Ağ div göynən uçurmuş. Ağ div çoxdan fürsət axtarırkı ki, Dünya xanımı uğurlayıb özünə arvad eləsin. Birdən gözü Dünya xanımı saşaşır. O saat küləyə dönüb yerə enir. Dünya xanımı burulğanına salıb qaldırıb aparır.

Axşam Rüstəm şahzadə qardaşlıxları ilə ovdan qayıdan- da görürlər Dünya xanım yoxdu. Hər yeri axtarırlar onu tapa bilmirlər. Rüstəm şahzadənin dərdi biriyydi, olur iki. Qardaşlığı tulkü ona deyir:

– Qardaş, heş fikir eləmə! Dünya xanım harada olsa, axtarır tapacıyıx. İndi sən burada qal, biz gedək onu axtarmağa.

Onnar elə bu söhbətdə, Rum padşahı qoşunuyla özünü yetirir. Rüstəm şahzadə bir də baxıb görür qoşun üzük qaşı kimi mağaranı dövrəleyib. Rum padşahı baxıb görür mağaranın qabağında gözəl bir oğlan dayanıb. Dayanışının, duruşunan lap şah balasına oxşayır. Atını ona tərəf sürüb deyir:

– Rüstəm şahzadə, qızım Dünya xanımı sənnən isdəyirəm. Yoxsa davamız davadı.

Rum padşahı belə deyəndə Rüstəm şahzadə ədəb-ərkanla ona təzim edir, başını aşağı dikib deyir:

– Qibleyi-aləm, üzüm yanında qaradı. Dünya xanım itib.

Rum padşahı bunu eşidən kimi hirsənir, bir isdiyir əlini qılincına ata, sonra nəsə fikirrəşib atdan düşür. Rüstəm şahzadənin bərabərinə gəlib xəbər alır:

– A kişi, sən nə danışırsan? Dünya xanım hara itib?

Rüstəm şahzadə deyir:

– Qibleyi-aləm, bir az səbrin olsun, hər şeyi əvvəldən axıra kimi sənə nəql eliyim.

Rüstəm şahzadə əvvəldən axıra başına gələnnəri nəql eliyənnən sonra Rum padşahının hirsı bir az soyuyur.

Bu vaxt göydə dəhşətdi bir şaqqlıtı səsi eşidilir. Bütün

qoşun əhli qorxu inçində başlarını qaldırıb göye baxanda görüllər Simurq quşu caynaqlarında iri bir qaya qanad çala-çala hərlənir. Simurq quşu qayani gurultu ilə bir tərəfə atıb Rüstəm şahzadənin yanına uşub gəlir, deyir:

– Rüstəm şahzadə, indi qalaçaya girmək olmaz. Ağ div qalaçadadır. Gəl səhəri gözləyək. Səhərrər ova gedir.

Rüstəm şahzadə quşun sözüylə razılaşır. Bir yer tapıb ora- da gecələyirlər. Səhər bir tufan qopur, bir yağış yağır, gəl görəsən. Bir azdan hava sakitdəşir. Simruq quşu şahzadəyə deyir:

– Ağ div qalaçadan çıxır. İndi biz qalaçaya girə bilərik.

Rüstəm şahzadə Simurq quşunun belinə minir. Quş göye qalxb onu qalaçanın barışından keçirib içəridə yerə enir. Şahzadə ona deyir:

– Qardaş, sən burda bir yerdə gizlən, mən Dünya xanımı axtarıb tapım.

Rüstəm şahzadə gəzə-gəzə gəlib Ağ divin imarətinə çatır. İmarətə daxil olub bir-bir otaxları axtarmağa başdırır. Bir otağın qapısını açıb içəri girəndə birdən Dünya xanımı görür. Dünya xanım Rüstəm şahzadəni görüb üsdünə qaçırm. Görüşüb qucaqlaşırlar. Dünya xanım onnan xəbər alır:

– Rüstəm şahzadə, sən bura necə gəlib çıxdın?

Rüstəm şahzadə qalaçaya necə gəldiyini nəql eliyir. Dünya xanım deyir:

– Rüstəm şahzadə, nə qədər ki Ağ div sağdı, sən məni burdan qurtara bilməyəcəksən. Onu da hələm-hələm öldürmək olmaz. Ona nə ox kar eliyir, nə də qılinc. Ağ divin canı həyətdəki göldə üzən ördəyin qarnındakı yumurtadadı.

Rüstəm şahzadə ox-kamanını götürüb həyətə çıxır. Gəzə-gəzə gəlib gölü tapır. Baxıb görür gölün tən ortasında bir ördək üzür. Yerini rahatlayıb oxu kamana qoyub atır. Ox ördəkdən yan ötür. Rüstəm şahzadə baxır, dizəcən daş olur. Yenə oxu kamana qoyub atır. Ox yenə də ördəkdən yan ötür. Bu dəfə şahzadə qurşağacan daş olur. Rüstəm şahzadə bir də oxu kamana qoyub ördəyi nişan alır. "Ya mədəd" deyib atır. Ox ördəyin ortasının

keçib aşırır. Elə o saatda şahzadə daşdan azad olur. O, gölə gəlib ördəyi götürüb sahilə çıxır. Ördəyin qarnını yarib Ağ divin canı olan yumurtanı götürür. Rüstəm şahzadə yumurtanı əlinə alan kimi göy guruldayır, ildirim çaxır. Bir də görür iri bir qara bulud yerə düşüb eybəcər, nahamvar divə döndü. Rüstəm şahzadə o saat bildi, qabağındakı Ağ divin özüdü. Ağ div onun ayaxlarına düşüb yalvarmağa başdırıy়:

– Rüstəm şahzadə, nə diləyin varsa, yerinə yetirrəm, təki, öldürmə.

Rüstəm şahzadə Ağ divin sözünə baş qoşmayıb yumurtanı ayağının altına atıb əzir. Bir dəqiqədə Ağ div yanib külə donur. Geri dönüb imarətə getmək isdiyəndə görür Dünya xanım yanında dayanıb. Təzədən qucaxlaşırlar. Bu dəmdə Simurq quşu da onnara yaxınlaşır. Simurq quşu Rüstəm şahzadəyə deyir:

– Qardaş, daha dayanmağa dəyməz, gedək.

Simurq quşu onnarı belinə alıb uçur. Simurq quşu bir xeyli uçannan sonra gəlib mənzilə çatırlar. Rüstəm şahzadə baxır qardaşlıxları onnarı gözləyir. Rüstəm şahzadə qardaşlıxları ilə görüşüb deyir:

– Səhər Rum vilayətinə gedirik.

Gecəni burada qalıb səhəri yola düşürlər. Bir gün, iki gün, gəlib Rum vilayətinə çatıllar. Rum padşahını müştuluxluyurlar: "Bəs gözün aydın oslun, Dünya xanım gəldi". Rum padşahi başında vəzir, vəkil Dünya xanımıla Rüstəm şahzadənin pişvazına çıxır. Hər ikisini bağrına basıb öpür. Rum vilayəti üç gün, üç gecə şadyanalıq edir. Rum padşahı Rüstəm şahzadədən xəbər alır:

– Rüstəm şahzadə, bir danış görək Dünya xanımı Ağ divin cənginnən necə qurtardın?

O başına gələni Rum padşahına nəql edir. Rum padşahi qırx gün, qırx gejə toy edib qızı Dünya xanımı Rüstəm şahzadəyə verir.

Mən də o tayda yeyib-işdim. Toydan üç alma gətirdim, biri mənim, biri sənin, biri də bacadan baxannarın.

CEYRAN

Biri varydı, biri yoxıydı. Allahdan başqa heç kim yox idi. Bir padşah var idi. Bu padşahın üç oğlu varmış. Bir gün padşah bərk xəstələnir və ölümünün yaxınlaşdığını hiss edib oğlannarını yanına çağırıb onnara vəsiyyət edib dedi:

– Balalarım, həmişə ova çıxanda, nəbadə gün batan tərəfə ova gedəsiniz.

Padşah söznü deyib, canını balalarına tapşırıdı. Qardaşlar atalarını dəfn elədilər. Bir neçə vaxt keçdi. Bir gün padşahın böyük oğlu, vəzirin oğlunu çağırıdı və ona dedi ki, hazırlan, ova gedək. Onnar atdanıb gün batan tərəfə ova çıxdılar. Gördülər bir bulax axır. Bir ceyran bulaxdan su içir. Oğlan fikirrəşdi ki, atamın paxılığına bax, ov burda ola-ola, qoymurdu məni bura gəlim.

Sən demə, ceyran qız imiş. Ceyran qaçmağa üz qoydu. Oğlan ceyrəni qovdu. Vəzirin oğlu onun dalınca getmədi. Ceyran qaçıb bir kəndə girdi. Oğlan bir qarının evində qonax qalmalı olur. Oğlan qaridan ceyrəni soruşur. Qarı deyir:

– Oğlum, qəm yemə, o padşahın qızıdır. Sənin kimi oğlannarı aldadıb zindana saldırır.

Oğlan qarıya dedi:

– Ay nənə, onun yerini mənə göstər.

Qarı aparıb oğlani qızın evini ona göstərdi. Və oğlana dedi ki, qız danışmax bilmir, əgər qızı danışdırıa bilsən, səni buraxacax. Yox danışdırıa bilməsən, zindana saldıracax. Oğlan gəlib qızın qapısını döydü və içəri girdi. Nə qədər çalışdisa, qızı danışdırıa bilmədi. Qız onu zindana saldırdı.

Səhəri gün vəzirin oğlu ilə padşahın ortancı oğlu gəldilər bulağa. Vəzirin oğlu ceyrəni görən kimi dedi ki, sənin qardaşın bu ceyrənin dalınca getmişdi. Bu yerdə ceyran götürüldü. Oğlan da ceyrənin dalınca qaçmağa başladı. Ceyran həmin kəndə girdi. Ortancı qardaş da eynilə, böyük qardaş kimi qarının evində gecələdi. Ceyran haqqında maraqlandı və onun evinə getdi. O da nə qədər çalışdisa, qızı danışdırıa bilmədi. Ceyran-qız həmin oğləni da zindana saldırdı.

Səhərisi gün kiçik qardaş, vəzirin oğlu ilə həmin bulağın

üsdünə gəldilər. Ceyran yenə bulağın başında idi. Vəzirin oğlu ceyranı göstərib dedi:

– Qardaşlarını aldadən bu ceyrandı.

Ceyran qaçmağa üz qoydu. Və həmin kəndə girdi. Kiçik qardaş da eyni cür, böyük qardaşları kimi, həmin qarının evinə gəldi. Oğlan getmək istədi. Qarı ona bir bülbül verdi ki, bunu özünlə apar. Yolda bülbül dilə gəldi və oğlana dedi:

– Məni aparib buraxarsan qızın evinin qapısının ağızına, səninlə danışarıx, görək qızı danışdırı bilərikmi?

Onnar gəlib çatdılara qızgilə. Oğlan içəri girəndə, bülbül qəflətən qapının arxasına keçdi. Elə elədi ki, qız onu görmədi. Oğlan keçib əyləşdi və başdadılar söhbətə. Oğlan dedi:

– Salam, köhnə qapı, necəsən?

– Yaxşıyam, sağ ol!

Oğlan dedi:

– Mən sənə bir əhvalat danışacam, sən də qulaq as. Bir şəhərdə üç qardaş yaşıyırı. Böyük qardaş dülgər idi. Ortancıl qardaş dərzi idi. Kiçik qardaş molla idi. Bir gün onnar ova çıxıllar. Ovdan sonra onnar meşədə gecələmək istəyirlər. Elə də olur. Lakin növbə ilə keşik çəkməli olurlar. Əvvəl böyük qardaş keşik çəkməli olur. Vaxt tez gəlsin deyə, dülgər qardaş ağışdan adam düzəldir. Növbə ortancıl qardaşa gəlir çatır. Baxıb görür ki, böyük qardaşı ağıcadan adam düzəldib. Di durma, ortancıl qardaş da, öz dərzilik məharətini göstərir. Gözəl bir libas tikib həmin adama geyindirir və gedib yatır. Bu dəfə növbə kiçik qardaşa çatır. O, durub baxıb ki, yaxınlıqda kimsə dayanıb. O, gəlib görür ki, ağışdan düzəldilmiş bir adamdı. Əl açıb Allaha dua edir ki, bu adamı gözəl bir qızə çevirsin. Allah onu eşidir.

Oğlan üzünü qapıya çevirir və soruşur:

– Ay köhnə qapı, indi sən de görək bu qız hansı qardaşa düşür?

Qapı deyir ki, əlbəttə, böyük qardaşa. Qız naəlac qalib o tərəfdən qışkırir:

– Nə danışırsız, qız kiçik qardaşın olmalıdır.

Qız başa düşdü ki, onu danışdırıblar. Onnara deyir ki, sabah da gələrsiniz. Bülbül gizlincə çıxır, oğlanla bərabər gedir. Onnar

getdikdən sonra, qız fikirləşir ki, bu qapı mənimlə heç vaxt danışmırı. Bu oğlanna nə yaxşı danışdı. Sonra qız qapını çıxartdırıb yerinə təzə qapı qoydurur. Səhəri gün oğlan yenə gəlir. Bu dəfə bülbül qızın çirağının altında gizlənir. Söhbət başlanır. Oğlan deyir, ay çiraq, mən sənə bir nağıl danışım, sən də qulaq as.

Bir gün padşahın arvadı, vəzirin və vəkilin arvadları hamama gedirlər. Yolda gedərkən şahın arvadı yerdə böyük bir üzük görür, lakin götürmür. Öz-özünə fikirrəşir ki, başqasının üzünü niyə götürməliyəm. Vəzirin arvadı da üzüyü götürmür. Fikirrəşir ki, şahın arvadı özünü çəkib üzüyü götürmədi, mən niyə götürüm? Üçüncü vəkilin arvadı gəlirdi. O, üzüyü götürür qoyur cibinə. Onnar hamamdan çıxanda padşahın arvadı baxıb ki, üzük həmən yerdə yoxdur. O biri arvadlardan soruşur ki, üzüyü hansınız götürüb. Vəkilin arvadı deyir ki, mən götürmişəm. Və onnar başdıyıllar savaşmağa. O deyir üzük mənimdi, bu deyir üzük mənimdi.

Oğlan çiraxdan soruşur:

– Çiraq, indi de görün üzük hansı arvadın olmalıdır?

Çiraq deyir:

– Əlbəttə, padşahın arvadının olmalıdır. Çünkü üzüyü birinci o tapıb.

Qız dayana bilmiyib qışkırdı:

– Boş-boş danışırsız, üzük vəkilin arvadının olmalıdır. Çünkü şahın arvadı birinci üzüyü görmüşdü. Amma götürməmişdi.

Qız naəlac qalib oğlana gedir. Bunlar gəllillər oğlanın evinə. Bülbül oğlana deyir ki, qız səndən bu sırrı xəbər alacaq. Nəbadə sırrı açarsan. Yoxsa, qız qaçıb gedəcək. Axşam olur və qız başdışır oğlana yalvarmağa ki, bəs sən qapını və çirağı necə oldu ki, danışdırıdn. Oğlan demək istəmir. Qız əl çəkmir. Oğlan naəlac qalib, bütün olanları qızə danışır. Səhər olur. Qız tezdən durub qaçıb. Gedəndə qızın baş yaylığı düşür yerə. Oğlan ayılıb görür ki, qız qaçıb, ancaq yaylığı qalib. Oğlan gəlib bülbülə hər şeyi danışır. Bülbül deyir ki, mən indi neyləyim, axı mən sənə demişdim ki, qızə hes nə demə. Əgər qızdan bir nişanə qalmış olsaydı,

yenə nə isə fikirrəşərdim. Oğlan deyir ki, qızın yaylığı düşüb qalıb. Bülbül deyir ki, qız səni elə-belə rahat buraxmayacaq. Səni tutduracax. Səni padşahın yanına aparacaxlar. Padşah səni dar ağaçına çəkəcək. Mən sənə bir kələk öyrədəcəm. Bəlkə xilas oldun. Elə də oldu. Səhər gəlib oğlanın əl-qolunu bağlayıb, padşahın hüzuruna aparıllar. Padşah ona deyir ki, sən mənim qızımı aldatdın, mən də səni asdıracağam.

Oğlan dedi ki, şah sağ olsun, izn ver, mənim sizə bir hekayətim var, danışım, sonra asdırarsınız.

Padşah icazə verdi.

– Bir gün mən ova çıxdım və bir dənə yekə qaz vurub gətirdim evə. Bu qazı təmizdiyib kabab elədim. Elə istədim ki, yeyəm, qaz pır eləyib uçduvə onun qanadının biri qaldı əlimdə. Padşah oğlana dedi:

– Niyə yalan danışırsan. Heç bişmiş qaz da uçub gedər.

Onda padşahın oğlu qızın yaylığını çıxarıb atdı yerə. Qız dedi:

– İndiki belə oldu, mən səninəm.

Padşah bunlara qırx gün, qırx gecə toy edib, qardaşlarını da zindandan azad etdirib öz vətənlərinə yola saldı.

Yolda gedərkən padşahın qızı oğlana dedi ki, bil və agah ol ki, qardaşların, səni elə belə buraxmayacaxlar. Onnar səni bir quyuya atacaxlar. Sən qorxma, quyuda bir neçə gün gözləyərsən. Elə ki, cümə günü çatdı, görəcəksən ki, iki dənə qoç gəlir. Biri qara, biri də ağ. Sən tullanarsan qara qoçun belinə, o da səni atacax ağ qoçun belinə, sən də gəlib çıxacaqsan işıqlı dünyaya. Elə də oldu. Qardaşlar kiçik qardaşı götürüb atdılar bir quyuya. Oğlan başladı cümə gününü gözdəməyə. Cümə günü gəlib çatdı. Oğlan görür ki, budur iki qoç gəlir, biri qara, biri ağdı. Oğlan qara qoçun belinə tullanmadan, çəşib ağ qoçun belinə tullandı. Ağ qoç oğlanı tulladı qara qoçun belinə. O da oğlanı tulladı qaranlıq dünyaya.

Oğlan istədi ki, yatsın. Lakin bir də eşitdi ki, oturduğu ağaçın başından quş səsdərinin çığırtısı gəlir. Qalxıb baxıb gördü ki, bir qara ilan onnarı yemək istəyir. Oğlan ilanı öldürüb sonra doğruyur və atır quş balalarının yuvasına ki, onnar yesin. Elə bu

zaman bir nəhəng Simurq quşu gəlib çıxır. İstəyir oğlanı öldürsün, balaları qışqırır ki, dəymə, o bizi ölümdən qurtarıb. Sonra ilanın ölüsünü ona göstərirlər. Simurq quşu oğlana minnətdarlıq edərək bildirir ki, nə deyirsən yerinə yetirim. Oğlan deyir ki, məni işıqlı dünyaya çatdır. Simurq quşu razı olub deyir: Eləsə, get qırx girvənkə et və qırx tulux su al. Sonra səni aparırm. Oğlan dediklərini yerinə yetirir. Sonra oğlan minir quşun belinə, qalxıllar göyə. Quş qa deyəndə et, qu deyəndə su verirdi. Oğlan bir də görür ki, et qurtarib. Quş qa deyəndə tez biçaqla qicinin ətin-dən kəsib quşa verir. Quş eti yemir, görür ki, et şirindi. Onnar işixlı dünyaya çatıllar. Quş oğlana deyir ki, indi gedə bilərsən. Oğlan gedəndə quş görür ki, o, ətinnən kəsib. Simurq quşu ağızındakı et parçasını oğlanın yarasının üstünə qoyur, ağızının suyu ilə onu yapışdırır. Oğlanın yarası tamam sağalır. Sonra Simurq quşu oğlana öz lələyindən verib deyir ki, nə vaxt dara düşən bu lələyi oda tut, mən dərhal yanında hazırlam.

Oğlan gəlib saraya çatır, görür ki, qardaşları qızın üstündə dava eliyillər. Bunu görən kiçik qardaş quşun lələyini oda tutur. Simurq quşu onun qarşısında hazır olur. Oğlan onnan ağ at və bir dəst ağ paltar istəyir. Onun dedikləri hazır olur. Oğlan ağ paltarı geyib, ağ ata minir və böyük qardaşını onunla vuruşmağa çağırıldı. İki qardaş üç gün, üç gecə vuruşdular. Kiçik qardaş quşu yenidən çağırıldı və xahiş etdi ki, ona bir boz at və bir dəst boz paltar gətirsin. Dedikləri hazır olur. Oğlan boz paltarı geyinir, boz atı minir. Ortancıl qardaşı çağırır meydana. Onnar üç gün, üç gecə vuruşullar. Bu dəfə də kiçik qardaş qalib gəlir.

Oğlan saraya gəlir və özü yenidən özünə qırx gün, qırx gecə toy eliyir. Onnar öz muraddarına çatıdlar. Siz də muradınıza çatın.

SEHİRLİ BOYUNBAĞI

Biri var imiş, biri yox imiş, keçmiş zamannarda bir şanşöhrətli şah var imiş. Bu şahın da üç dostu varmış. Şah onnarı canınınan artıx sevərmış. Birinci dostu özünnən kiçik qardaşı imiş, ikinci dostu dəvə, üçüncü dostu kürən at imiş.

Şah hər gün səher yataxdan qalxan kimi fikirrəşirmiş ki, dostdarım nə edir? Şah durub əvvəl kiçik qardaşının yanına gedərmiş, onu oxşuyib əzizliyərmiş, sonra gedərmiş dəvənin yanına, dəvənin boynunu bir necə dəfə yavaş-yavaş şappıldırmış, sonra gedərmiş kürən atının yanına, atın yalnız tumarlaşmış. Dostdarının sağ-salamat olduğunu gördükdən sonra qayıdarmış sarayına, girərmiş yatağına, yenidən yuxularmış.

Bu şahın var-dövləti başından aşib daşırdı, ancax onun bir dərdi variydi, o da uşax dərdiydi. Bir gün şah ovdan qayıdanda bir qızı rast olur, bir könüldən min könülə ona vurulur. Şah həmin qızı elçi göndərir. Qızı ona verillər. Qızın atası onu şah sarayına yol salmazdan əvvəl dedi:

– Mənim əziz qızım, bunnan sonra sən şah sarayında qalacaxsan. Ancax bu boyunbağını heç vaxt boynunnan çıxartma. Bu boyunbağı səni həm şahın qəzəbinnən, həm də şərdən qoruyacaq.

Qız atasına söz verdi ki, boyunbağını heç vaxt boynunnan çıxartmayacax. O, şaha qoşulub getdi. Elə həmin gün şah toy elədi. Bu toy düz qırx gün, qırx gecə çəkdi. Şah cavan arvadına yaman bənd olmuşdu. Şahın sarayında bir qarı variydi. Bu qarı şahın cavan arvadının yanından əl çəkməzdı.

Şahın o biri arvaddarı isə bunnan yaman hirslenərdilər, şahın gözəl-göyçək, cavan arvadına paxıllıx edərdilər.

Şahın arvaddarı deyirdilər:

– Biz hamımız xan, bəy qızıyıx, şah bizim hamımızı eyni dərəcədə sevərdi, hamımıza eyni gözlə baxardı. Heş birimizi o birimizdən gözəl heçab eləmirdi, heş birimizi çirkin hesab eləmirdi. Elə ki, şahın bu təzə arvadı ortuya çıxdı, bizə daha heş

baxıb eləmir. Gərək ona göz verib-işiq verməyək. Ancax bunu necə eliyək?

Çox fikirrəşdilər, götür-qoy etdilər, amma bir şey tapa bilmədilər. Bu vaxt xanın böyük arvadı dedi:

– Gərək qarını ələ gətirək, o, şahın cavan arvadını məhv eləməyi bizə öyrədər.

Şahın arvaddarı qarını yannarına çağırıldılar. Qarı soruşdu:

– Xoş gördük, hörmətdi xanımlar, məni yaxşı çağırıbsınız?

Şahın arvaddarı dedilər:

– Biz səni çağırmışaq ki, sirrimizi sənə bəyan eliyək. Əvvəllər şah bizim heş birimizi ən gözəl adlandırmaz, heş birimizi çirkin saymazdı, hamımıza eyni gözlə baxardı. O gününən ki, şahın bu təzə arvadı gəlib, indi heş üzümüzə də baxmır. Qarı nənə, bir məsləhət ver. Ona necə əziyyət verək, necə canını boğazına yığax, necə başını batırax?

Qarı qorxa-qorxa dedi:

– Siz nə danışırsınız, siz nə danışırsınız, əziz xanımlar. Mən dindar bir adamam, mən heş məsləhət görərəmmi ki, canlı bir adamı öldürəsiniz? Bu çox böyük günahdı. Yox, yox, mən sizə heş bir şey deyə bilmərəm.

Dedilər:

– Qarı nənə, demək siz bir nəfərin öldürülməsini boyunuza götürmürsünüz? Əgər bizə kömək eləməsəniz, hamımız bax burdaca gözünüzün qabağında özümüzü öldürəcəyik. İndi özünüz seçin.

Qarı dedi:

– Amandır, ay xanımlar, məni məhv eləmiyin. Mənə yaxşı qulağ asın. Ona divan tutmağ asan iş deyil. Atası ona sehirri boyunbağı bağışlayıb. Nə qədər ki, boyunbağı onun boynundadı, nə qılınc, nə zəhər, heş şey onu məhv edə bilməz.

Şahın arvaddarı dedilər:

– İndi özün bil, boyunbağını ələ keçirsən, sənə gücün catacax qədər qızıl verərik, ya da səni öldürəciyik.

Qarı bir az fikirrəşib razı oldu.

Sabahı gün şahın arvadı çox gözlədi, qarı gəlib çıxmadı.
Şahın arvadı dedi:

– Görəsən qarı niyə gəlib çıxmadı?

Böyük arvaddar dedilər:

– Bilmirik.

Şah nökəri qarının dalınca göndərdi. Bir azdan nökər qayıdır gəldi, dedi:

– Qarı xəstələnib, başı sarıxlı yataxda uzanıb, zar-zar zariyır.

Şahın cavan arvadı dedi:

– Tez onu gətirin mənim yanımı, mən onu sağaldaram.

Gedib qarını gətirdilər, taxtda oturtdular. Şahın arvadı ona yanaşdı, boynunnan boyunbağını çıxarıb, düz üç dəfə onu qarının başına qoyub götürdü. Qarı diqqətlə boyunbağını gözdən keçirdi, necə daşdan düzəldildiyini yadında saxladı. Dedi:

– Sağ ol, xanım, yaman yüngülləşdim, indi özümü yaxşı hiss edirəm.

Sabahı günü qarı yenə gəlmədi. Xanım dedi:

– Şah sağ olsun, izin verin, qarının dalınca nökəri göndərim.

Şah dedi:

– Göndər.

Nökər qarının yanına gəldi.

Qarı dedi:

– Bu gün halim pisdi. Heç addım da ata bilmirəm.

Nökəri geri qayıtdı. Xanım ona qulaq asıb dedi:

– Gedib onu qucağınızda bura gətirin. İndi daha mən biliyəm ki, onu necə müalicə etmək lazımdı.

Gedib qarını qucaxlarında saraya gətirdilər. Şahın cavan arvadı boyunbağını boynunnan çıxarıb düz üç dəfə onu qarının başına qoyub-götürür. Qarı yenə boyunbağını gözdən keçirtdi, bu dəfə daha yaxşı yadında saxladı.

Qarı dedi:

– Ay xanım, çox sağ ol, daha mən yüngülləşdim. Əsir-

gəmə, bu sehirri, müqəddəs boyunbağını başıma bir də qoy.

Xanım boyunbağını qarının başına bir dəfə də qoydu. Bu dəfə qarı boyunbağının hər bir daşını yaxşıca yadında saxladı. Dedi:

– Xanım, ömrün uzun olsun, sən məni ölümnen qurtardın, çox sağ ol, tamam sağaldım.

Axşam qarı şahın böyük arvaddarının yanına gəldi. Qarı boyunbağının daşlarının hamısını bir-bir onnara təsvir elədi. Sonra dedi:

– İndi belə bir boyunbağı düzəltmək lazımdı.

Şahın bütün böyük arvaddarları əlləşdirilər. Özəri belə bir boyunbağı düzəltildirdilər. Səhər həmin boyunbağını verdilər qariya.

Hiyləgər qarı yenə şahın arvadının yanına gəldi.

Xanım yenə boyunbağını çıxarıb onun başına qoydu. Qarı gözünü aşdı, dedi:

– Ay xanım, boyunbağınızı verin mənə. Onu əlimdə tutum, alnıma elə özüm qoyum.

Xanım dedi:

– Götürün.

Qarı boyunbağını götürdü, tez saxta boyunbağını çıxartdı qoydu alnına, sonra da verdi xanıma. Xanımın boyunbağısını isə gizlətdi. Şahın arvadı heş nə hiss eləmədi. Boyunbağını saldı boynuna. Qarı dedi:

– İndi daha tamam sağaldım.

Şahın böyük arvaddarları qarını gözdüyürdülər. Qarını görən kimi dedilər:

– Tez ol sehirri boyunbağını ver bizə.

Qarı sehirri boyunbağını çıxarıb şahın böyük arvaddarına verdi.

Xanımlar sevindiklərinən hər şeyi yaddarının çıxardılar.

Qarı dedi:

– Xanımlar, bəs vəd elədiyiniz bəxşış, hanı bəs dediyiniz

qızıllar?

Şahın böyük arvaddarı dedi:

– Hələlik bir ovuc qızıl götür, yerdə qalanını da bizim əmrlərimizi yerinə yetirənnən sonra alacaxsan.

Qarı soruşdu:

– Ay xanım, hansı əmrlərinizi?

Xanım dedi:

– Qulağ as, sehirri boyunbağı şahın cavan arvadını adamlardan, şahdan və şər qüvvələrdən qoruyurdu. Onu öldürmək mümkün deyildi. İndi daha öldürmək olar. Elə eləmək lazımdı ki, şah onu öldürsün özünün qılıncı ilə. Bundan ötrü də sən gərək xanın üç dostunu öldürsən, şah onnarı öz canının da artıx isdiyir. Üş gejə dalbadal şahın dostlarının birini öldür, qanının da şahın cavan arvadının üzünə və əllərinə sürməlisən.

Qarının başı gicəlləndi. Nə eləsin? Onun cibi qızılla doluydu. Öz-özünə fikirrəşdi: "Şahın arvaddarının mənə vəd etdiklərinin hamısını alacam". O, gejə bıçağı götürüb tövləyə soxuldu. Şahın atının başını kəsdi, xəlvəti gəlib saraya girdi, şirin yuxuda olan cavan arvadının üzünə və əlinə sürtdü.

Səhər tezdən şah yuxudan oyandı, fikirrəşdi: "Görəsən sevimli dostdarım neyliyir?" O, əziz qardaşının yanına gəldi, sonra dəvəni yoxladı, axırdı da sevimli atının yanına gəldi. Nə gördü? Gördü ki, atın başı kəsilib.

Şah qışkırdı:

– Alçaxlar, atı kim öldürüb? Kim mənim isdəkli atımın başını kəsib?

Şah saraya qaşdı ki, baş vermiş hadisəni cavan arvadına danışın. Gəlib gözdərinə inanmadı, gördü ki, arvadı sakitcə yatır, amma əlləri də, üzü də tamam qan içindədi.

Şah piçıldadı: "Vay yaziq canım, doğrudanmı bu arvad gecələr qan içir? Görəsən o atımı necə öldürüb?"

Şah taxtda əyləşib qəm dəryasına qərq oldu. Şahın cavan arvadınınsa heç nədən xəbəri yoxuydu. Ayağa qaxdı, əl-üzünü

yuyub nəvazişlə şaha baxdı, səhər yeməyinə əyləşdi. Xəbər aldı:

– Əziz şahım, niyə mənimlə yemək yemirsən?

Şah fikirdən ayıldı, stola yaxın oturdu, ətirri çaydan içməyə başladı.

Xəbər gətirdilər ki, qarı gəlib. Qarı qorxa-qorxa içəri girdi, şahın arvadına baxdı. Şahın arvadı ona hörmətlə baxırdı. Xan isə heş nəyə baxmırı. O, fikirrəşirdi: "Doğurdanmı mənim sevimli arvadım atımı kəsib öldürmüştü? Doğurdanmı o gecələr qan içir? Mən ona neyləyim, necə cəzalandırıım?"

Gün başa çatdı. Şah qəm-qüssəyə qərq olmuşdu.

Axşam yenə qarı gəldi. Gecənin bir yarısı gedib şahın sevimli dəvəsini öldürdü, onun qanını şirin yuxuda olan şah arvadının üzünə, əllərini yaxdı.

Səhər tezdən şah yuxudan ayıldı. O, qorxu içində fikirrəşdi: "Bu gün nə olacaq?" Tez getdi isdəkli qardaşının yanına. Qardaşı sakitcə yatırdı. Şah qardaşının sol yanağına sığal çəkdi, üzünnən öpdü. Şah tələsirdi, o çox narahat idи, ürəyi sıxlırdı. Ürəyinə dammışdı ki, nə isə bir bədbəxtlik üz verəcək? Elə də oldu. Gəlib gördü indi də sevimli dəvəsi öldürülüb.

Şah tez cavan arvadının yanına qaşdı. Gördü arvadı sakit-sakit yatır. Amma üzü, əlləri tamam qan içindədi. Şah fikirrəşdi: "O öldürüb, o öldürüb!"

Şah bərk qəzəbləndi, qılıncını yuxarı qaldırdı. İsdədi arvadını öldürsün. Elə bu vaxt tutuquşu qızıl qəfəsin içinnən qışkırdı:

– Ey şah, tələsmə, əl saxla, indi mən sənə hər şeyi danışaram.

Şah qılıncını aşağı endirdi, dedi:

– Danış görüm, nə danışırsan.

Tutuquşu danışmağa başdadı:

– Bu əhvalat lap çoxdan olmuşdu. İki göyərçin çox mehriban yaşıyırı. Hər il uca bir ağacın başında özdərinə yuva qururdular. Hər il dişi göyərçin bala çıxardı. Günnərin bir

günü balalar hələ körpə olanda onnarın yeməkləri qutarır. Erkək göyərçin deyir: "Mən gedim yemək axtarım, sən də bələlərimizə keşik çək". Erkək göyərçin isə gəlib çıxmır. Birdən bərk tufan qopur, dalğalar sahilə elə bərk çırpılır ki, suyu yuvaya sıçrıyır. Dişi göyərçin qışqırır. Ağzındaki sünbüllü salır. Erkək göyərçin tufanın keçməsini gözləyir, hava qaralanda uçub gəlir yuvaya. Mən bir şey tapa bilmədim, o bircə sünbüllü bölüşdürməli olacağix. Dişi göyərçin başına gələn hadisəni danışır. Erkək göyərçin ona inanmir, dişi göyərçini vurub öldürür, sonra uçub gedir. Üç il keçir. Erkək göyərçin deyir: "Üç il bunnan əvvəl mən öz göyərçinimi öldürdüm. Doğurdan da o, qorxudan sünbüllü dimdiyinnən yerə salıbsa, onda gərək sünbüllü indiyə kimi göyərmiş olsun. Yox, əgər özü yeyibsə, onda heş bir cürcəti olmaz. Erkək göyərçin uçub gəlir böyük ağacın yanına. Ağacın dövrəsində bir böyük taxıl sahəsi görür, qışqırır: "Vay, mən nə etmişəm. Mən günahsız arvadımı öldürdüm. Sən demə, onun heş bir günahı yoxuymuş. O sünbüllü yerə salıbmış". Ey şah, əgər sən də belə vəziyyətə düşmək isdəmirsənsə, onda tələsmə.

Şah dilləndi:

– Yaxşı, sən deyən olsun.

Bunu deyib şah qılıncını aşağı saldı.

Şahın arvadı yuxudan oyandı, yenə heş bir şey olmayıbmış kimi əl-üzünü yudu, yeməyə oturdu. Şah mat qalmışdı, o heş nə başa düşə bilmirdi.

Qarı həmin axşam yenə gəlib çıxdı, yenə əvvəlki kimi danışib güldülər. Gecənin bir yarısı qarı gedib indi də şahın kiçik qardaşını öldürdü, onun da qanını şahın cavan arvadının üzünə, əllərinə yaxdı.

Səhər şah yuxudan duranda özünü pis hiss elədi. Tez qaçıb qardaşının yanına gəldi, ancax qardaşı artıx ölmüşdü. Qaçıdı cavan arvadının yanına. Şahın arvadı qan içində idi. Şah öz-özünə fikirrəşdi: "Dostdarımı öldürən budursa, bəs üz-gözü niyə qan içindədi? Görəsən bəs niyə o, bu qanı özündə hiss

eləmir?"

Şah qılıncını qaldırıb isdədi ki, arvadını vurub öldürsün, amma əli gəlmədi, qılıncını aşağı saldı. Şah arvadını öldürə bilmədi, çünkü arvadı çox gözəl idi, şah onu canının da artıxisdiyirdi. Şah qışqırıb arvadını yuxudan oyatdı. Onun sol əlini kəsib atdı.

Şah dedi:

– Mən səni öldürə bilmirəm, amma səni görmək də isdəmirəm, hara isdəyirsən, çıx get, daha sənnən işim yoxdu.

Şah belə deyib cavan arvadını saraydan qovdu. Şahın gözəl arvadı baş götürüb getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib qoca atasını axtarıb tapdı. Atası qızını görən kimi dedi:

– Ay mənim bədbəxt balam, sənin boğazındakı boyunbağı saxta boyunbağıdı. Mən sənə dedim axı, boyunbağını axır nəfəsinə kimi heç vaxt boynunnan çıxartma. Bu boyunbağı səni pis adamlardan, hər cür şerdən qoruyacax.

Qoca öz sehirri təsbehini çıxarıb qızının qoluna sürtdü, qızın qolu əvvəlki kimi yenə sapsağlam oldu.

Atası dedi:

– Qızım, indi get şahın yanına. Mən bax sənə təsbehimi bir dəfə də toxundururam. Əynində sehirri geyim olar. Bax həmin geyimdə get şahın yanına. Şaha de ki, mən müqəddəsəm, sehirriyəm. Günah işləmiş hər hansı adam mənə inam bəsləsə, günahı təmizlənər. Sizin hər təbəəniz gərək mənim yanına gəlib, öz günahını boynuna alınsın. Şah sənə inanacax. Ona de ki, birinci o özü günahını boynuna alınsın, sonra da keçib pərdənin dalında otursun, öz tabeliyində olan adamların günahlarını bir-bir öyrənsin.

Atası yenə sehirri təsbehini qızının başına sürtdü. Şahın arvadının əynində sehirri geyim göründü.

Şahın arvadı heş bir şey olmayıbmış kimi saraya qayıtdı. Şah onu mehribanlıxla qarşılıdı, onu öpüb oxşadı. Arvadı dedi:

– Ey böyük şah, onu bil ki, mənim heş bir günahım

yoxdu. Siz öz günahınızı etiraf eləsəniz, sizin günahınızı bağışlaram, həm də siz xoşbəxt olarsınız. Həm də pərdənin dalında oturub qulaq assanız, sizin təbəələrinizin sizdən nələr gizlətdiyinin şahidi olarsınız.

Şah tanrıya dua eliyib başdadı danışmağa:

– Ey müqəddəs insan, mən böyük bir günah işlətmışəm. Mən gözəl-göyçək bir qızı almışdım. Onunla mehriban, xoşbəxt yaşıyirdim. Ancax bir az sonra mənim üç isdəkli dostum öldürdü, mənim əziz arvadımın üzü, əli isə həmin vaxtlarda qan olurdu. Mən öz qılincimla onun əlini vurub atdım, sonra da bu halda saraydan qovdum. Mənim həyatımda ən böyük günahım budu.

Xanım dedi:

– Ey şah, mən sənin günahlarını bağışlayıram. İndi isə keç pərdənin dalında qulax as, gör bütün işlərin günahkarları kimlərdi.

Bu vaxt küpəgirən qarı gəlib çıxdı. O dedi:

– Ey müqəddəs xanım, mənim çox böyük günahım var. Şah təzə arvad alan vaxt onun böyük arvaddarını isdədilər onu öldürüb məhv eləsinər. Gəldilər mənim yanımı, tələb elədilər ki, bunun yolunu onnara öyrədim. Əvvəlcə isdəmədim. Ancax onnar məni qorxutdular ki, əgər mən onnarın dediklərinə əməl eləməsəm, özdərini öldürəcəklər. Onda mən hər şeyi açıb söylədim. Dədim ki, cavan şah arvadını qoruyub saxlayan müqəddəs boyunbağıdı. Onnara məsləhət verdim ki, bu boyunbağını xanımın əlinnən çıxartsınlar, onnan sonra onu öldürmək asan olar. Onda şahın böyük arvaddarını mənə çoxlu bəxşiş vəd elədilər. Mən həmin boyunbağını oğurluyub saxta boyunbağı ilə əvəz elədim. Sonra da şahın böyük arvaddarını mənə əmr elədilər ki, şahın əziz dostlarını öldürüm, qannarını cavan arvadının üzünə və əllərinə yaxım. Mən məcbur olub onnarın əmrlərini yerinə yetirdim. Cavan xanım heş nə başa düşməsin deyən ona bihuşdarı verdim.

Xanım dedi:

– Nə olar, sənin də günahından keçirəm.

Sonra şahın bütün arvaddarını gəlib günahlarını etiraf etməyə başladı. Şahın böyük arvadı dedi:

– Biz hamımız xan, bəy qızlarıyix. Hamımızı şah eyni bərabərdə sevirdi. Ancax cavan arvadını alannan sonra heş bizim üzümüzə də baxmadı. Onda biz onun cavan arvadını öldürmək qərarına gəldik. Qarını əvvəl hədə-qorxu ilə, sonra bəxşışlə öz tərəfimizə çəkdik, hiylə yolu ilə boyunbağını dəyişdirdik. Elə elədik ki, şah öz sevimli arvadına cəza verdi.

Xanım dedi:

– Yaxşı, sizin də günahınızdan keçirəm.

Hamsı çıxıb getdi. Şah nə isə demək isdədi, ancax heş bacarmadı.

Xanım birdən öz sehirri libasını çıxardı, şah öz sevimli arvadını tanıdı. Dedi:

– Demək bu səniymişsən.

Xanım soruşdu:

– Ey şah, məni tanıdnı?

Şah dedi:

– Tanıdım, mənim əziz arvadım, keç günahımnan. Mən tutuquşunun müdrik sözlərinə qulax asmadım.

Xanım dedi:

– Ey şah, səni bağışlayıram. Tez sevimli dostdarınızın yanına gedin. Mən öz sehirri boyunbağımla onnarı sağaldaram.

Onnar şahın sevimli dostdarının yanına gəldilər. Şahın gözəl, mərhəmətli arvadı öz sehirri boyunbağısını üç dəfə şahın sevimli dostdarının üzünə toxundurdu. Şahın dostdarı dirilib ayağa durdular.

Şah bütün düşmənnərini – qarını, böyük arvaddarını şahlığının qovdu.

Şah öz gözəl arvadı ilə xoşbəxt ömür sürüb gün keçirdi, ölkəni ədalətlə idarə elədi. Onnar yeyib, içib muraddarına çatdırılar. Siz də öz arzunuza çatasınız.

DÖVLƏT QUŞU

Biri varmış, biri yoxmuş, keçmiş zamannarda bir padşah varmış, bu padşahın da gözünün ağı-qarası bircə oğlu variydi.

Oğlan bir gün dedi:

– Ata, mən elə bir şey isdiyirəm ki, dünyada onun tayibərabəri olmasın.

Padşah oğlunu çox isdiyirdi. Padşah o dəqiqə vəzir-vəkili çağırıb onnarnan məsləhətləşdi. Dedi:

– Məmləkətdə olan bütün sənətkarrarı yığax, kim oğlum xoşuna gələn bir şey düzəltə, ona çoxlu bəxşış verək.

Padşahın əmri ilə bütün sənətkarrarı padşahın hüzuruna gətirillər.

Bəli, bu əhvalatdan xeyli vaxt keçdi. Zərgərrər, xarradar, bağbannar, hamsi öz gücünü gösdərmək isdiyirdi. Qırx gün tamam oldu. Hər bir sənətkar özünün hazırladığı şeyi götürüf saraya gəldi.

Bunnarın içində bir xarratvardı, o bir at düzəldif gətirmişdi. Bu at şahzadənin çox xoşuna gəldi. Padşah xarrata çoxlu bəxşış verdi.

Xarrat sevinə-sevinə getməyində olsun, görək şahzadə nə elədi. Şahzadənin atdan o qədər xoşu gəlmüşdi ki, onnan ayrılmak isdəmirdi. Gejənin bir yarısı o ata minif saraydan çıxdı. At onu götürüf üz tutdu getməyə. Oğlan nə qədər çalışdısa, onu saxlıya bilmədi. Getdilər, getdilər, axırda gəlif bir padşahın məmləkətinə çatdılar. Oğlan gəzə-gəzə gəlif bir qarının qapısını döyüdü. Qarı qapıya çıxdı, soruşdu:

– Kimsən, nə isdiyirsən?

Oğlan dedi:

– Salam, nənə, məni qonax saxlayarsanmı?

Qarı dedi:

– Keç içəri, ay bala, Allaha da qurban olum, onun qonağına da.

Oğlan atdan düşüf keşdi içəri. Oğlan qaldı bu qarının evin-

də. Hər axşam o atı yanında saxlıyırıldı. Bir gün o qarıya dedi:

– Ay nənə, mənim atımnan göz-qulax ol, ona dəyif toxunan olmasın.

Qarı dedi:

– Arxayın ol, ay oğlum, evdə uşax-zad yoxdu, kimdi ona əl vuran, ürəyini buz kimi saxla.

Oğlan hər gün şəhəri gəzif, axşamlar da gəlirdi qarının evinə. Gündərin bir günü o şəhəri gəzəndə gördü ki, şəhərin ən gözəl yerində gözəl bir imarət var.

Axşam oğlan evə qayıdır qarından soruşdu:

– Nənə, şəhərin ortasındakı o gözəl imarət kimindi?

Qarı dedi:

– Ay oğlan, o padşahın qızının imarəti, qırx kəniz, qulluxçu gözətçiləri ilə orada yaşayır.

Oğlan dedi:

– Ay nənə, səhərə kimi çırağı söndürmə, mən bu gejə gəzməyə gedəcəm, qayıdanda evi tapa bilim.

Gecənin bir aləmində oğlan atına minif həmin imarətin dörd tərəfini hərrəndi, ancax içəri girməyə heç bir yol tapmadı. Atın burnunu burdu, at sıçrayıf hasarın o tərəfinə keçdi. Oğlan içəri keçif gördü ki, otaxda bir qız yatıf, qız nə qız, dünya gözəli, aya deyir, sən çıxmə, mən çıxmı, günə deyir, sən çıxmə, mən çıxmı, gəl məni gör, dərdimnən Öl. Gördü qızın başının üstündə bir şamdan, ayağının altında bir şamdan yanır.

Oğlan götürüf şamdannarın yerini dəyişdi, əyilif qızın o üzünnən, bu üzünnən də öpdü, otaxdan çıxdı.

Tez atına minif gəldi qarının evinə.

Səhər tezdən qız yuxudan durub gördü ki, şamdannarın yeri dəyişilib. Qulluqçuları yanına çağırıf dedi:

– Ədəbsizlər, mənim otağıma niyə girib şamdannarın yerini dəyişmisiniz, mənim üzümnən kim öpüb?

Qızdar and-aman elədilər ki, bizim heş nədən xəbərimiz yoxdu. Padşah qızı qəzəflənib otaxdan çıxdı, aşağı düşdü, gördü ki, at ayaxlarının izi var.

Qız atın izi ilə gəldi hasarın yanına, gördü ki, at hasarın üstünnən tullanıb. Qız barmağını dışdədi, bildi ki, burda nə isə bir sərr var, daha heç kəsə bir söz demədi, qulluxçulara əmr elədi ki, yatsınnar, özü də yerinə girdi, yalannan özünü yuxuluğa vurdu, ancax yerində uzanıf sakitcə gözləyirdi. O gün oğlan yenə qariya dedi:

– Nənə, bu gecə çırığı söndürmə, mən gecə şəhəri gəzif gələcəm, qoy evi tapa bilim.

Qarı dedi:

– Yaxşı, söndürmərəm.

Yenə atı minif getdi. At hasarın üstünnən tullanıf keçdi içəri, atı burda qoyuf keçdi içəri, qapını açdı, yenə şamdannarın yerini dəyişdi, isdədi ki, əyilif qızın üzünnən öpsün, qız dedi:

– Dayan, de görüm, sən kimsən, nə cürətlə bura gəlifsən, quş quşluğunnan bura gələ bilməz, bura quş gəlsə qanad salar, sən bura necə gəlif çıxmışan?

Oğlan dedi:

– Ay qız, qoy gedim qapının ağızında durum, hər şeyi sənə danışım.

Qız dedi:

– Yaxşı, get orda dur, danış.

Oğlan başına gələnnəri mən sizə nağıl elədiyim kimi qızı danışdı. Qız soruşdu:

– Ay oğlan, məni alarsanmı?

Oğlan dedi:

– Sənin dərdinnən dəli-divanəyəm.

Qız dedi:

– Məni alıf bu məmləkətdən apararsanmı?

Oğlan dedi:

– Apararam.

Qız dedi:

– Onda sənə getməyə razıyam.

Oğlan qayıtdı qızın yanına. Onnar qucaxlaşıb səhərəcən bir yerdə yatdlar.

Bir gün burda qaldılar, yiğif-yığışdırıldılar, hazırlaşdılar vəzində yüngül, qiymətdə ağır nə varsa, götürüf gəldilər. Oğlan ata minif qızı da təkinə aldı, gəlif çıxdılar qarının qapısına. Oğlan qarını çağırıdı, qarı çıxdı, soruşdu:

– Oğlum, nə deyirsən?

Oğlan dedi:

– Nənə, bir bəri gəl.

Qarı çıxdı bayıra. Oğlan dedi:

– Ətəyini aç.

Qarı ətəyini açdı, oğlan onun ətəyinə bir ovuc qızıl tökdü, dedi:

– Nənə, salamat qal.

Qarı dedi:

– Ay oğul, nə oldu, hara getdin?

Oğlan dedi:

– Nənə, mən axtardığımı tapdım, salamat qal, mən getdim.

Qarı onnarin arxasında su atdı. Dedi:

– Yaxşı yol, oğul, Allah sizi muradınıza çatdırınsın.

Oğlan atın başını buraxdı, at uça-uça gedirdi, dərələr keşdilər, çaylar addadılar, xeyli yol getdilər, gəlif bir meşəyə çatdılar. Qız dedi:

– Ay oğlan, mən yaman üşüyürəm.

Oğlan dedi:

– Sən burda dur, mən indi odun gətirim, ojax qalayax, bir az qızışax, sonra gedək.

Oğlan uzaxda tonqal yandığını görüp ora getməyə başladı. Gəlif oddan götürüf qayıdanda, od atın yalnız düşdü, odu söndürə bilmədi. Oğlan ələcsiz qaldı, bilmədi nə eləsin, atı yanılıf kül oldu, indi o qızın yanına nejə qayıtsın, nağarsın?

Oğlan qalsın burda, görək qızın başına nə gəldi? Qız bütün gecəni meşədə qaldı. Səhər açılanda duruf meşədəki cığırla getdi, gəlif bir dağın ətəyinə çıxdı. Gördü burda bir çoban qoyun otarır. Qız dedi:

– Əmi, salam.

Coban dedi:

– Əleykəsalam, qızım sən kimsən, nəçisən, kimin qızısan?

Qız dedi:

– Əmi, mən yetim bir qızam.

Çoban dedi:

– Qızım, mənim uşağım yoxdu, gəl sən mənim qızım ol.

Qız dedi:

– Yaxşı, mən sənə qız olaram, ancax sən mənə oğlan paltarı ver, bir də motal tap gətir.

Kişi dedi:

– Yaxşı, sən burda dur, mən gedim, dediklərini tapıb gətirim.

Çoban gedif evdən bir köhnə kişi paltarı, bir də motal papax götürüf gəldi. Gətirif qızı verdi. Qız bir tərəfə çəkilif paltarın dəyişdi, saçlarını papağın altına yiğdi, axşama kimi qoyunu otardılar, axşam evə qayıtdılar.

Çobannan soruşdular:

– Bu keçəl sənin nəyindi?

Çoban dedi:

– Bu mənim bacım oğludu, daha bizim yanımızda qalacax.

Qoca çoban axşam evə gələndə arvadına dedi:

– Arvad, uşağımız yoxuydu, Allah yetirdi, bu öz ayağınnan gəlif.

Onlar axşam yixılıf yatdılar. Səhər obaşdan qız duruf dedi:

– Ata, dur qoyunları aparax otarmağa.

Çoban dedi:

– Bala, sən gəlmə, mən özüm həmişəki kimi qoyunnarı aparif otararam.

Keçəl üç-dörd günnən sonra çıxıb şəhəri gəzməyə başladı. Birdən eşitdi ki, şəhərin padşahı ölüb. Dövlət quşu uçurdacaxlar. Kimin başına qonsa onu da padşah seçəcəklər.

Qız gördü ki, bir tərəfdə çox adam yiğışif, o da gəlif durdu həmin yerde.

Quşu buraxdılar. Dövlət quşu adamların başı üzərində bir neçə dəfə firranif gəlif qondu onun başına. Bir qapaz vuruf dedilər:

– Ay keçəl, burda durmax sənin harana yaraşır, burda nə işin var, kimin oğlusan?

Keçəl dedi:

– Mən filan çobanın oğluyam.

Bunu eşidən kimi, onu döyə-döyə gətirib çobanın evinə saldılar. Özünə də bərk-bərk tapşırıldılar, dedilər ki:

– Bax, burdan bir yana tərpənsən özünü ölmüş bil, səni tutub öldürəcəyik.

Keçəl dedi:

– Baş üstə, mən burdan heş yana çıxan deyiləm.

Camaat geri qayıtdı. Dövlət quşunu yenidən uçurtdular. Quş hərlənif, hərlənif uçub gəldi çobanın evinə, gəldi qondu keçəlin başına.

Hami bu işə mat qaldı. Dedilər ki, atalar üşdən deyif. Dövlət quşunu bir də uçurdular. Dövlət quşu bir də hərrənif, firranif axırda gəlif çobanın evinə qondu keçəlin başına. Camaat yiğışif dedi:

– Allah bunu bizə padşah göndərib, gərək biz də buna əməl edək.

Gətirif onu padşah qoydular. Xeyli vaxt bu ölkədə padşahlıq elidi, camaatın vəziyyəti günən-günə yaxşılaşdı. Padşah görür ki, hamı su sarıdan korlux çəkir, bütün vəzir-vəkili başına yiğib dedi:

– Camaat su sarıdan çox korlux çəkillər, nə eliyək?

Hərə bir söz deyir, öz fikrini söyləyir. Vəzirrədən biri dedi:

– Padşah sağ olsun, suyumuz yoxdu, su sarıdan xalq çətinlik çəkir, gəl su çəkdirək, camaat sizə alqış eləsin.

Padşahın əmri ilə su axtarmağa başdadılar. Yerin dərinliyininə su çıxartdılar. Padşah bulağın başına bir daş qoydurub özünün əsil şəklini ora vurdu. Bulağın başına da bir neçə gözətçi qoyub dedi:

– Siz burası fikir verin, gəlif su içənnərdən kim "ah" çəkif dərdlənsə, onu mənim yanımı gətirin.

Aylar, illər gəlif keşdi, oğlan bütün hər yeri gəzif dolaşdı

gəlif bu şəhərə çıxdı. Təsadüfən gəlif bu bulaxdan su işdi, getmək istiyəndə gözü qızın şəklinə dəydi, o saat dərinən bir "ah" çəkif əlin başına vurdu.

Gözətçilər onu tutuf dedilər:

– Sən niyə "ah" çəkirsən?

Oğlan dedi:

– Öz halımı düşünüf "ah" çəkirəm.

Dedilər:

– Heş elə şey yoxdu, sən bizim padşahı bəyənmədin ona görə ah çəkdi.

Oğlan dedi:

– Ay qardaşdar, qoyun çıxım gedim, mənim öz dərdim özümə bəsdi, məni incitməyin.

Gözətçilər dedilər:

– Heç elə şey yoxdu, gərək səni padşahın yanına aparax, padşah özü isdəsə buraxar, isdəsə saxlar. Özü bilər, bizə nə tapşırıb onu da yerinə yetiririk.

Oğlan nə qədər yalvardısa, xeyri olmadı. Onu tutub padşahın hüzuruna apardılar. Padşah onu görən kimi tanıdı. Padşah gözətçilərinə dedi:

– Yaxşı, siz çıxıf gedin. Gözətçilər çıxıf getdilər.

Sonra vəzirini çağırıf:

– Vəzir, bunu mənim yaxşı otaxlarımnan birlənə apar. Ən yaxşı yeməklərdən verin, qoy hələ bir müddət qalsın, bir neçə gününən sonra onu çağırıf danışdıraram.

Oğlanı aparıf ən yaxşı otaxların birində yedirtdilər. Ona yaxşı paltar verdilər. Oğlana hər şey yuxu kimi gəlirdi, bilmirdi ki, bu nə işdi, niyə onu tutuf saxlayıflar, axırdı öz-özünə fikirrəşdi ki, daha nə olar, olar. Qoy gözlüyüm görüm bunun axırı nolur, onsuz da nə eliyə bilərəm. Gözləməkdən başqa heş bir əlacım yoxdu.

Vaxt tamam oldu, padşah dediyi vaxtda oğlanı çağırıldı hüzuruna. Bütün vəzir-vəkilini yığdı, dedi:

– Bu oğlanı sizə tapşırıram. Bir bunnan soruş görək bulax

başında niyə "ah" çəkdi.

Oğlan dedi:

– Padşah sağ olsun, mən başqa şeydən ötrü "ah" çəkdim, bulax mənim nəyimə lazımdı, mən o şəkilin yiyeşinnən ötrü "ah" çəkmişəm, o mənim arvadımdı. Onu neçə ildi axtarıram, onun dərdi məni dəli edib.

Padşah dedi:

– Vəzir, nə deyirsən?

Vəzir dedi:

– Padşah sağ olsun, yol adamı burax çıxıf getsin, yazığın biridi. Deyəsən bir az da ağıldankəm adama oxşayıր.

Padşah üzünü oğlana tutuf dedi:

– Ay oğlan, sən o qızı görsən tanıyarsanmı?

Oğlan dedi:

– Padşah sağ olsun, görsəm tanıyaram.

Padşah dedi:

– Mənə bir az vaxt verin, gedim bunun nişannısını tapıb gətirim.

Padşah ayrı otağa keçif paltarını dəyişif, qayıdib qadın paltarı geyindi, gəldi durdu oğlanın qabağında.

Oğlan arvadını görən kimi baş əyif dedi:

– Padşah sağ olsun, mən öz nişanlımı tapdım, indi mənim heş bir dərdim yoxdu.

Bunu eşidən qız da öz başına gələnnəri mən size danışdığım kimi nağıl elədi. Sonra dedi:

– Bilin ki, bu mənim ərimdi, mən də bunun arvadı.

Qız öz başının tacını götürüb oğlanın başına qoydu, dedi:

– Camaat, razısınızmı, bu oğlan sizin padşahınız olsun.

Dedilər:

– Razıyıx, qoy o bizim padşahımız olsun.

Qırx gün, qırx gecə toy elədilər, yeyif-içif kef elədilər. Onlar öz arzularına çatdılar. Siz də öz muradınıza çatasınız.

Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulaq asanın, biri də bajadan baxıf isdəmirəm deyənin.

PADŞAHNAN BALIXÇI

Bir qoca balıxçı vardı. Bir gün bu balıxçının toruna elə bir balıx düşdü ki, ömründə beləsini görməmişdi. Balığı gətirdi eve, dedi:

– Arvad, gəlsənə bu gözəl balığı qoyam məcməyiyə, aparam padşaha. Bəlkə padşahın xoşuna gələ, bizə bir şey bağışlıya.

Arvad dedi:

– Nə deyirəm, a kişi, aparırsan, apar.

Kişi balığı qoydu məcməyiyə, üsdünü bəzədi-düzədi, apardı padşaha, dedi:

– Qibleyi-aləm sağ olsun, gözəl bir balıx tutmuşam. Gör xoşuna gəlirmi?

Padşah gördü, doğrudan da, gözəl balıxdı, dedi:

– Qoy xanımı çağırıım, görüm xanımın da xoşuna gəlirmi?

Xanım gəldi, baxdı, dedi:

– Bəh-bəh, əcəb balıxdı! Dünyada nə gözəl şeylər olurmuş!

Padşah dedi:

– Xanım, indi biz bu balıxçıya nə bağışlıyax?

Xanım dedi:

– Əvvəlcə qoy bu kişi desin görəh bu balıx erkəhdı, ya diş? Erkəhdisə, naməhrəmdi, yeyə bilmərəm, dışidisə, məhrəmdi, yeyərəm.

Padşah üzünü tutdu balıxçıya:

– Qoca, nə deyirsən?

Balıxçı dedi:

– Qibleyi-aləm sağ olsun, mənim işim tor atıb, balıx tutmaxdı. Mən yazış hardan bilim balıx erkəhdı, ya diş?

Padşah qəzəbləndi:

– Bilməsən boynunu vurduracam.

Balıxçı dedi:

– Padşah sağ olsun, mən balığı gətirdim ənam alam, gətirmədim özümü zülmə salam.

Padşah dedi:

– Bilmirəm, sənə qırx gün möhlət verirəm, sualın cavabını tapmasan, bəxtinnən küs.

Qoca kor-peşman padşahın yanından çıxdı, düşdü yola. Bir çoban dağın döşündə qoyun otarırdı. Gördü bir qoca kişi gəlir, yeriməyə halı yoxdu.

– Qoca, hardan gəlib, hara gedirsən?

– Oğul, mən bir dərdə düşmüşəm, soruşmasan yaxşıdı.

– A kişi, de görəh o nə dərddi elə?

Qoca açdı dərdini danışdı.

Çoban dedi:

– Rəhmətdiyin oğlu, bunnan ötrü özünü niyə öldürürsən? O dərdin çarəsi məndə.

Çoban bir qara qoyunu sağdı, doğramac elədi, qoydu qocanın qabağına, dedi:

– Ye.

Qoca yedi, cana gəldi. Çoban sürünü qatdı qabağına, apardı kəndə, dedi:

– Ay camaat, gəlin qoyununu yiye durun, mən gedərgəlməzə gedirəm.

Çoban balıxçını apardı, evdə rahatdadı. Səhər durdu, dedi:

– İndi gedəh padşahın yanına. Padşaha de ki, bu mənim oğlumu, balığın erkəh-dişiliyini bu bilir.

Razılışdilar, getdilər padşahın yanına. Padşah dedi:

– Qoca, sualın cavabını tapdin?

Balıxçı dedi:

– Padşah sağ olsun, sualın cavabını oğlum bilir, deyəcəh.

Padşah dedi:

– Yaxşı, desin görəh.

Çoban dedi:

– Yox, gərəh kağız yazıb, möhür basasan ki, sualın

cavabını düz tapsam, mənə ənam verəcəhsən.

Padşah kağız yazdı, möhür basdı.

Çoban dedi:

– Biri variydi, biri yoxuydu, bir padşah variydi. Bu padşahın bir quşu variydi. Padşah bu quşu götürüb ova gedərdi. Bir gün yenə ova getmişdi. Quşu buraxdı göyə. Quş getdi, bir kəkliyi vurdu, saldı yerə. Padşah kəkliyin dalınca yüyürdü. Kəkliyi bir kolun dibinnən tapdı. Qayıdanda gördü susuzluxdan ciyəri yanır. Axtardı, çinqillixdan bir nəmişlih tapdı. Çinqılı eşələdi, bir çala düzəltdi. Gözdədi, gözdədi, çala suyanan doldu. Ovcunu doldurdu ki, su işsin, quş şığıyıb qanadıyla vurdu suyu tökdü yerə. Padşah qəzəbləndi, dedi: "Köpəyoğlunun quşu, bir kəklihdən ötrü məni düzərlər saldın, indi də vurub suyumu tökürsən?"

Quşun başını üzdü, atdı yerə. Sonra fikirrəşdi, dedi: "Əə, bəlkə bu suda bir əngəl var? Quş nahax yerə suyu vurub yerə tökməzdi axı".

Padşah bir az getdi, gördü bir əjdaha ölüb, bu əjdahanın zəhəri axıb qarışır suya. Padşah iki əlini vurdu dizinə, dedi: "Boynun sinsin, canım, heç belə quşu da öldürərdilər? Yazış məni ölümdən qutarıbmış".

Çoban bu nağılı danışdı, dedi:

– Qibleyi-aləm, gəlsənə balığın erkəh-disilyini öyrənməhdən əl çəkəsən, yoxsa quşu öldürən padşah kimi sən də peşman olarsan.

Padşah dedi:

– Mənə qəzəl oxuma. De görüm balıx erkəhdi, dişidi?

Çoban dedi:

– Padşah sağ olsun, onda bir nağıl da danışım, sonra balığın erkəh-disiliyini deyərəm.

Padşah dedi:

– Yaxşı, danış görəh.

Çoban dedi:

– Bir padşah qızılqus saxlıyırıdı. Bir gün bu padşah

qızılqusu əlində tutdu, dedi: "Köpəyoğlunun quşu, gözəl quşsan, amma layiqli bir şey gətirə bilmədin".

Quş uçub getdi. Bu gün quş gələr, sabah quş gələr, aradan yeddi gün keçdi. Yeddi gündən sonra quş gəlib çıxdı. Dimdiyində bir dənə toxum gətirdi, qoydu padşahın ovcuna. Padşah bir şey anlıya bilmədi. Vəziri çağırıldı, dedi:

– Vəzir, quş gedib bir dənə toxum gətirib, bilmirəm nə toxumudu?

Vəzir dedi:

– Qibleyi-aləm, bu meyvə toxumudu, amma bilmirəm hansı meyvənin toxumudu?

Padşah dedi:

– Onda bağbanı çağırax, görəh bağban nə deyir.

Bağbanı çağırıldılar, toxumu göstərdilər. Bağban dedi:

– Bu, alma toxumudu. Amma necə almadı, dadlıdı, dadlıdı deyə bilmərəm. Gərəh bu almanın əkib-becərəsən, sonra biləsən necə almadı.

Padşah dedi:

– Yaxşı, apar, ək-becər, görəh necə almadı?

Bağban toxumu əkdi. Toxum cürcərdi, ağac oldu, ağac çıçəkləndi, iki alma gətirdi. Bağban getdi padşahın yanına, dedi:

– Padşah sağ olsun, quş gətirən toxumu əkmışəm, yaxşı bir ağac olub, o ağac yaxşı bir alma gətirib.

Bağban almanın birini dandı. Fikirrəşdi ki, baxsın, görsün necə almadı.

Padşah dedi:

– Get almanın gətir, baxax.

Vəzir padşahın yanındaydı, bu söhbəti o da eşitdi. Bağban gedib almanın gətirincə vəzir qaşdı bazardan gözəl bir alma aldı. Səmmi qafıl deyilən zəhərlə bu almanın zəhərlədi, qoydu cibinə. Gördü, budu, bağban bir məcməyini bəzəyib, almanın qoyub məcməyiyyə, padşaha aparır, dedi:

– Bağban, hara gedirsən?

Bağban dedi:

– Vəzir sağ olsun, almanı aparıram padşaha.

Vəzir dedi:

– Ver almanı burda saxlayım, sən keç içəri, xəbər al, gör almanı nə vaxt aparmalısan. Bəlkə padşahın vacib işi var, deyəcəh, almanı indi gətirmə, sonra gətir. Desə indi gətir, gəl apar.

Vəzirin sözü bağbanın ağılna batdı. Məcmeyini verdi vəzirə, getdi padşahın yanına. Bağban gedən kimi vəzir tez məcmeyidəki almanı götürdü qoydu cibinə, cibindəki almanı qoydu məcmeyiyə.

Bağban getdi padşahdan soruşdu ki, padşah sağ olsun, almanı gətirim?

Padşah dedi:

– A kişi, hələ bir soruştursan da? Tez elə, gətir.

Bağban qayıtdı, məcmeyini vəzirdən alıb padşaha gətirdi. Padşah məcmeyinin örtüyünü qaldırdı, dedi:

– Bəh-bəh, nə gözəl almadı!

Vəzir-vəkil də dedi:

– Gözəl almadı.

Padşah dedi:

– Vəzir, bu almadan adama bir az dadax, görəh nə dad verir?

Vəzir gördü iş xarabdı, dedi:

– Qibleyi-aləm, quş gətirib, nə bilməh olar necə almadı.

Yaxşısı budu ki, qabaxca pişiyə yedirdəh, sonra özümüz yeyərih.

Padşah dedi:

– Ağilli sözdü. Gedin bir pişih gətirin.

Getdilər, bir pişih tutub gətirdilər. Almadan bir dilim kəsib pişiyə yedirdilər. Bir dəqiqə çəkmədi, pişih partlıyib öldü. Qan vurdu padşahın beyninə, dedi:

– Qızılquşu gətirin!

Qızılquşu gətirdilər. Padşah tutdu quşun xirtdəyinnən, çəhdi, başını üzdü, atdı yerə, dedi:

– Körpəyoğlunun quşu, gedib zəhərli alma toxumunu gətiribsən ki, məni öldürəsən?

Bağban işi belə görüb qaşdı evlərinə. Arvad dedi:

– A kişi, bu nə sir-sifətdi? Rəngin niyə qaçıb?

Bağban dedi:

– Arvad, alma zəhərli almamış, padşahın əlinnən qaçmışam.

Arvad dedi:

– A kişi, padşah aparar camaatın içinde səni öldürər, biyabır olarıx. Gətir o almanı kəs, bir az sən ye, bir az da mən yeyim, öləh, canımız qutarsın.

Kişi gətirdi, almani kəsdi, yarısını arvada verdi, yarısını da özü yedi. Arvad oldu on beş yaşında cavan bir qız, kişi də oldu on beş yaşında cavan bir oğlan.

Padşah adam göndərdi ki, gedin bağbanı gətirin bura, görünüm bu nə kələhdii mənim başıma aşdı?

Gəldilər, çağırıldılar:

– Bağban, bağban!

Bağban dedi:

– Bəli.

Baxdılар, gördülər on beş yaşında cavan bir oğlandı.

Dedilər:

– Oğlan, sənnən deyilih. Bağbanı çağırırıx.

Bağban dedi:

– Bağban mənəm.

Bu çox dedi, padşahın adamları az eşitdi, dedilər:

– Ay oğlan, sən nə danışırsan? Bağban qoca bir kişiyidi axı.

Bağban dedi:

– Gedin padşaha deyin, o qoca kişi on beş yaşında bir oğlan olub.

Padşah başa düşdü ki, burda bir sərr var, dedi:

– Gedin o oğlanı gətirin bura.

Getdilər oğlanı gətirdilər. Padşah dedi:

– Sən bağbansansa, bir məni başa sal görüm, bu nə sirdi?
Sən nətəhər dönüb cavan oğlan olubsan?

Bağban dedi:

– Padşah sağ olsun, o ağaç bir yox, iki alma gətirmişdi.
Birini sənə verdim, birini özümə saxladım. Almanı sənə vərəndə pişiyə yedirdin, pişih öldü. Dedim, məni də öldürəssən, qaşdım, getdim o biri almanı yedim ki, öləm, canım qurtara, camaat içində öldürüb məni biyabır eləməyəsən. Almanın yarısını özüm yedim, yarısını arvada verdim. Mən oldum cavan bir oğlan, arvad oldu cavan bir qız.

Padşah dedi:

– Sən bağbansansa, onda de görəh bir toxumdan iki cür alma əmələ gələrmi?

Bağban dedi:

– Padşah sağ olsun, elə mən də ona məətdəl qalmışam.

Padşah dedi:

– Bəlkə almanı dəyişdirmisən?

Bağban dedi:

– Mən dəyişdirməmişəm. Dəyişdiribsə, vəzir dəyişdirib.

Padşah dedi:

– Sən nə danışırsan? Necə yəni vəzir dəyişdirib?

Bağban dedi:

– Padşah sağ olsun, mən almanı gətirəndə vəzir dedi, almanı qoy bura, get padşaha xəbər elə ki, almanı gətirmişəm. Mən də almanı vəzirin yanında qoydum, gəldim sənin yanına. Mən qayıdınca neylədisə, vəzir elədi.

Padşah vəzirin cibini axtardı, gördü alma vəzirin cibindədi. Almanı yedi, oldu on beş yaşında cavan bir oğlan, dedi: "Ay dadi-bidad, adam da elə quşu öldürərdimi?" Padşah qılınçı çəhdidi, vəziri cəhənnəmə vasil elədi.

Çoban nağılı danışıb qutardı, dedi:

– Padşah sağ olsun, gəl bu sevdadan əl çəh, balığın erkəh-dışiliyini soruşma, qızılquşu öldürən padşah kimi sən də peşman olarsan.

Padşah dedi:

– Mənə qəzəl oxuma. De görüm, balıx erkəhdı, ya diş?

Çoban dedi:

– Onda gedəh sarayın zirzəmisinə, bu sualın cavabı ordadı.

Gəldilər zirzəminin qapısına. Çoban dedi:

– Qibleyi-aləm, əmr elə zirzəminin qapısını aşınlar.

Padşahın arvadı yeridi irəli, dedi:

– Əhə, bayaxdan boş-boş çərənniyirsən, indi də dağ boyda kişini sürüyüb zirzəmiyə salırsan?

Çoban dedi:

– Qibleyi-aləm, xanıma de, aralı dursun, xanım çox gözəl bilir ki, balığın erkəh-dışiliyi zirzəmidədi.

Padşah xanımı bir qırğa itələdi, zirzəminin qapısını aşdırdı. Gördü burda bir dəm-dəsgah var, gəl görəsən. Qırx bığıburma oğlan oturub gəbənin üstündə, qabaxlarında da yeməh-içməh.

Çoban dedi:

– Qibleyi-aləm, nətəhər olur, xanım bu qırx bığıburmanı özünə məhrəm bilir, amma Allahın balığını naməhrəm?

Padşah işi başa düşüb arvadını öldürdü. Balıqxıyla çobana da ənam verib yola saldı.

NAĞILLARI SÖYLƏYƏNLƏR VƏ TOPLAYANLAR HAQQINDA MƏLUMAT

Məlikməmməd. Qafan rayon sakini, 72 yaşlı Həsən Mir Sadıq oğlundan yazıya alınıb, 1939. Beş cildlik “Azərbaycan nağılları” toplusunun III cildində çap olunub. B., 1962, s. 190-200.

Oxxayın nağılı. “Azərbaycanı öyrənmə yolu” 1926 №2, s. 42-45. Ağdaşlı imzası ilə çap olunub.

Torcu oğlu. Toxluca kənd sakini, 90 yaşlı Baxşəli Hikmət oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s. 258-267.

Güli qah-qah. “Azərbaycanı öyrənmə yolu”, 1928, №1, s. 39-44. Məmməd Rəsul Nəcəfli (Bakı); yazılı Hənəfi Zeynallı.

Ağ atlı oğlan. Bu nağııl M.H.Təhmasibin 1953-cü ildə “Ağ atlı oğlan” adlı uşaqlar üçün tərtib etdiyi kitabdan götürülmüşdür.

Tilsim padşahının qızı. Şamaxı rayonu Məlik Çobanlı kənd sakini, 68 yaşlı Ağayev Əli Ağamalı oğlundan yazıya alınıb, 1989. Toplayanlar Oruc Əliyev, Rza Xəlilov.

Cahan keşdi Dərviş. Göyçə mahalı, Ağbulaq kənd sakini, 82 yaşlı İsmayılov Əhməd oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının III cildində (Göyçə folkloru) çap olunub. B., 2000, s. 268-277.

Pərilər padşahının qızı. Şəki şəhər sakini, 1923-cü il təvəllüdü Vahabova Tutu Cabbar qızından yazıya alınıb. Azərbaycan folkloru antologiyasının IV cildində (Şəki folkloru) çap olunub. B., 2000, s. 172-181.

Əzim Sövdəgərin nağılı. Vedi rayonu Qaralar kənd sakini Ələkbərova Nazlı Şəfi qızından yazıya alınıb. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan çuxuru folkloru) çap olunub. B., 2004, s. 178-181.

Qaradağın sirri. Vedi rayonu Şirazlı kənd sakini, 64 yaşlı Əsədov Ağamir Mircavad oğlundan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının X cildində (İrəvan çuxuru folkloru) çap olunub. 2004, s. 127-140.

Simanın nağılı. Bakı folklor şöbəsinin arxiv. Beş cildlik “Azərbaycan nağılları” toplusunun I cildində çap olunub. B., 1960, səh. 32-59.

Övçünün sirri. Ağstafa rayon sakini, 70 yaşlı Ocaqverdiyeva Gülbəbatın Mustafa qızından yazıya alınıb. “Müdriklik çələngi” toplusunda çap olunub. B., 2000, s. 63-80.

Sehrli alma. Qazax rayonu Xanlıqlar kənd sakini, 1923-cü il təvəllüdü, Əliyeva Tükəzban Oruc qızından yazıya alınıb. “Müdriklik çələngi” toplusunda çap olunub. B., 2000, s. 80-87.

Paççah oğlu. Qazax rayonu Xanlıqlar kənd sakini, 1923-cü il təvəllüdü Əliyeva Tükəzban Oruc qızından yazıya alınıb. “Müdriklik çələngi” toplusunda çap olunub. B., 2000, səh. 87-97.

Keçəl Bədəlin nağılı. Göyçə mahalı Ağbulaq kənd sakini, 70 yaşlı Balı Bayram oğlu Zeynalovdan yazıya alınıb. B., 2000, səh. 380-388.

Qaraqılıncı. Şamaxı rayonu Əngəxaran kənd sakini, 79 yaşlı Əzizov Bəhram Pirməmməd oğlundan yazıya alınıb, 1989. Toplayanlar Oruc Əliyev, Rza Xəlilov.

İlan oğlan. Qazax rayonu Xanlıqlar kənd sakini 1923-cü il təvəllüdü Əliyeva Tükəzban Oruc qızından yazıya alınıb, 1985. Toplayanı Oruc Əliyev.

Gülxoşavaz. Şamaxı şəhər sakini, 80 yaşlı Məmmədova Pərvizə Ağaməmməd qızından yazıya alınıb, 1989. Toplayanlar Oruc Əliyev, Rza Xəlilov.

İsgəndərin quşlar şahindən xərac alması. Folklor İnstitutunun arxiv, qovluq №-93. Göyçə mahalı Ardaniş kənd sakini Quliyev Namazdan yazıya alınıb.

Həmzənin nağılı. Qəbələ rayonu Mirzəbəyli kənd sa-

kini, 1908-ci il təvəllüdü Ramazanova Fatmadan yazıya alınıb. Azərbaycan folkloru antologiyasının XIII cildində (Şəki-Zaqatala folkloru) çap olunub. B., 2005, səh. 257-263.

Yoxsul qızı ilə şahzadə. Folklor İnstitutunun arxivü.

Məlik Əjdər. Şamaxı şəhər sakini, 79 yaşlı Əzizov Bəhram Pirməmməd oğlundan yazıya alınıb, 1989. Toplayanlar Oruc Əliyev, Rza Xəlilov.

Şahzadə və tülkü. Şamaxı rayonu Məlik Çobanlı kənd sakini, 68 yaşlı Ağayev Əli Ağamalı oğlundan yazıya alınıb, 1989. Toplayanlar Oruc Əliyev, Rza Xəlilov.

Ceyran. Azərbaycan folkloru antologiyasının XI cildində (Şirvan folkloru) çap olunub. B., 2005, səh. 155-159.

Sehrli boyunbağı. Folklor şöbəsinin arxivü, qovluq № 98. Qazax rayon sakini, 1915-ci il təvəllüdü Həmşəyeva Gülcicəkdən yazıya alınıb.

Dövlət quşu. Folklor şöbəsinin arxivü, qovluq № 426, Göyçə mahal sakini, 67 yaşlı Abdullayev Əmiraslandan yazıya alınıb.

Padşahla balıqçı. Azərbaycan folkloru antologiyasının XII cildində (Zəngəzur folkloru) çap olunub. B., 2005, səh. 172-175.

NAĞILLARIN SÜJET GÖSTƏRİCİSİ

Göstəricini Aarne-Andreyev və Şərqi Slavyan xalqlarının müqayisəli süjet göstəriciləri əsasında tərtib etmişik. Bəzən eyni süjetə adı çəkilən kataloqlarda müxtəlif nömrələr altında rast gəlinir, bu zaman nömrənin qarşısında = (bərabərlik) işarəsi qoymaqla onun digər kataloqdakı qarşılığını göstərmışik. Yuxarıda qeyd olunan kataloqlarda qarşılığını tapmadığımız süjetləri mötərizə içərisində şərti rəqəmlər altında vermişik. Kontaminasiyaları göstərmək üçün isə + (üstəgəl) işarəsindən istifadə etmişik.

Məlikməmməd. AA 301A* + AA 300 (Suyun qabağını kəsmiş əjdaha)

Oxxayın nağılı. AA 325

Torcu oğlu. AA 465C (O dünyadan xəbər gətirmə) + AA 513A (Altı qeyri-adi yoldaş)

Gülü qah-qah. AA 465C (O dünyadan xəbər gətirmə)

Ağ atlı oğlan. AA 327A (Özünü başqası ilə əvəz etmə) + AA 530B (Kürəkənlərin sınanması) + AA 532 (Qəhrəman düşmən qoşunu ilə vuruşur və hər dəfə də gizlənir; yarasına bağlanmış yaylığa görə tanınır) + AA 303 (Daşa dönmüş qardaş) + AA 449 (Gül Sənəvərə neylədi)

Tilsim padşahının qızı. AA 559 (Danışmayan qız) + 661* (Xarrat, dərzi və molla: dülərgər taxtadan qadın heykəli düzəldir, dərzi ona paltar tikir, molla isə can verir. Daha sonra qadın üstündə mübahisə edirlər) + 1406 (Arvadlar yoldan tapdıqları həmayil üstündə mübahisə edirlər) + AA 850 (Padşah qızının əlamətləri) + AA 301A

Cahan keşdi dərviş. (948*) + (Qəhrəman hürilər padşahının qızı ilə evlənir; qız nə etsə, heç nə deməməlidir; qadağa pozulur, qız qeybə çəkilir.) + (Qız və həramilər: qız həramilərin yerini öyrənib camaata xəbər verir.)

Pərilər padşahının qızı. AA 465C (O dünyadan xəbər gətirmə)

Əzim Sövdəgərin nağılı. 956B

Qara dağın sirri. AA 318 (Külək qızın ipin üstünə sərdiyi köynəyi aparır; köynəyi tapan tacir onu padşaha hədiyyə edir; padşah köynəyin sahibini ona gətirənə özü ağırlığında qızıl vəd edir; qarı qızı oğurlayıb padşaha gətirir; qəhrəman padşahı öldürüb arvadını xilas edir.)

Simanın nağılı. Qarşılığı yoxdur. (Rəmmal rəiyətin içindən doğulacaq bir oğlan uşağının padşahı taxtdan salacığını xəbər verir; padşah yeni doğulan oğlan uşaqlarının öldürməsini əmr edir; bağbanın oğlu xilas olur; axırda rəmmalın dedikləri gerçəkləşir.)

Ovçunun sirri. AA 670 (Ovçu Pirim heyvanların dilini bilir, bu sirri açarsa, onu ölüm gözləyir) + 0 (İki sünbül: sünbüllərdən birini Günbatan padşahının oğlu, o birini isə Gündoğan padşahının oğlu yeməlidir; Ovçu Pirim yazını pozmağa çalışır, amma buna nail olmur.)

Sehrli alma. (Nə qədər ki qəhrəmanın ayağı torpaqdır, heç kimin ona gücü çatmir; qarı qəhrəmanı gücdən salib onun arvadını qaçırrı; yoldaşları qəhrəmanı dirildir; o, padşahi və qarını öldürüb arvadını xilas edir.)

Paçkah oğlu. AA 4001 (Ər itmiş arvadını axtarır: qəhrəman divləri aldadıb onların sehrli əşyalarını ələ keçirir; onların köməyi ilə arvadını tapır).

Keçəl Bədəlin nağılı. (Lotu öküzü qaz adıyla keçəldən alır; keçəl əyninə qız paltarı geyinib ondan qisas alır.)

Qaraqılınc. (509*) (Xeyirxah ölü: qəhrəman ölüünün borcunu qaytarıb onu dəfn edir; ölü heyvanların danışığını eşidir, qurdun beyninin padşahın xəstə qızının dərmanı olduğunu öyrənir; qurdı öldürüb onun beynini əldə edir, onun köməyi padşahın qızını sağaldır.)

İlan oğlan. AA 440 (Padşahın nikah tapşırıqlarını yerinə yetirir; onun qızı ilə evlənir; nikah gecəsi cildini çıxarıb gözəl bir oğlana çevirilir.) + AA 428 (Qız ilanla evlənir, bacalarının təhrika ilə onun donunu yandırır, oğlan qeybə çekilir; ərini ax-

tarır; onun köməyi ilə div qarısının tapşırıqlarını yerinə yetirir; müxtəlif predmetlərə çevrilməklə təqibdən qaçırlar.)

Gülxoşavaz. AA 531

İsgəndərin quşlar şahindən xərac alması. Qarşılığı yoxdur.

Həmzənin nağılı. AA 531

Yoxsul qızı ilə şahzadə. AA 559 (Danışmayan qız) + (661*) (Xarrat, dərzi və molla) + AA 653A (Qardaşlardan biri sehrli xalça, o biri səhəng, üçüncü isə sehrli güzgü əldə edir; onun köməyi ilə padşahın xəstə qızını sağaldırlar.) + (890**A) (Tutuquşu padşaha qeyri-adi alma toxumu hədiyyə edir) + AA 514B* (Cins dəyişmə) + SUS 410*** (Daşlaşmış şəhər)

Məlik Əjdər. AA 315A (Ana divlə əlbir olub oğlunu öldürmək istyəir)

Şahzadə və tülükü. (546*)

Ceyran. AA 559 + (661*) (Dülgər, dərzi və kimyagər) + AA 1406 (Arvadlar yoldan tapdıqları həymayıl üstündə mübahisə edirlər) + AA 850 (Padşah qızının əlamətləri) + AA 301A

Sehri boyunbağı. AA 883A*** (Böhtanlanmış qız) + 0 (Günahsız göyərçin)

Dövlət quşu. AA 575 (Taxta at)

Padşahla balıqqı. AA 671F* (Balıqların gülməsi) + (890***) (Quş padşaha zəhərli sudan içməyə imkan vermir) + (890**) (Padşah ona qeyri-adi alma toxumu hədiyyə edən quşu öldürür; sonradan tutduğu işə peşman olur.)

MÜNDƏRİCAT

İnstitutdan.....3

*Azərbaycan folkloru və folklorşünaslığı epoxalar
qovşağında (H.İsmayılov, S.Rzasoy)*.....5

*Ön söz: qaynar söz çeşməsi (H.İsmayılov,
O.Əliyev)*.....46

Məlikməmməd.....70
Oxxayın nağılı.....82
Torçu oğlu.....90
Güli - qah-qah.....102
Ağ atlı oğlan.....113
Tilsim padşahının qızı.....141
Cahan keşdi Dərviş.....156
Pərilər padşahının qızı.....167
Əzim Sövdəgərin nağılı.....178
Qara dağın sırrı.....188
Simanın nağılı.....203
Ovçunun sırrı.....237
Sehrli alma.....256
Paççah oğlu.....264
Keçəl Bədəlin nağılı.....274
Qaraqlınc.....285
İlan oğlan.....294
Gülxoşavaz.....304
İsgəndərin quşlar şahindən xərac alması.....318
Həmzənin nağılı.....324
Yoxsul qızı ilə şahzadə.....332
Məlik Əjdər.....346
Şahzadə və tülkü.....353
Ceyran.....361

Sehirli boyunbağı.....366
Dövlət quşu.....376
Padşahnən balıxçı.....384

*Nağılları söyləyənlər və toplayanlar
haqqında məlumat*.....392
Nağılların süjet göstəricisi.....395

Azərbaycan folkloru külliyyatı, I cild,
Nağıllar (I kitab),
Bakı, “Səda” nəşriyyatı, 2006.

Nəşriyyat direktoru:
Elşən Hətəmzadə

Kompüterdə yiğdi:
Aytən Cəfərova
Ləman Qafarova

Korrektorları:
Ləman Süleymanova
Səbinə İsayeva

Kompüter tərtibçisi və
texniki redaktoru:
Baxşəli Süleymanov

Kağız formatı: 60/84 1/16
Mətbəə kağızı: №1
Həcmi: 25 ç/v
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,
“Səda” nəşriyyatında hazır diapozitivlərdən
offset üsulu ilə çap olunmuşdur.